

ELÇİN




**“AVRASIYA PRESS”
BAKİ-2005**

*Bu kitab “**Elçin. Seçilmiş əsərləri. İki cilddə. II cild**”
(Bakı, Azərnəşr, 1987) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Ön sözün müəllifi:

Vaqif Bəhmənli



894.3613 - dc 21

AZE

Elçin. Seçilmiş əsərləri. Bakı, “Avrasiya Press”, 2005, 424 səh.

Elçinin “Seçilmiş əsərləri”nə görkəmli yazıçının “Ağ Dəvə”, “Mahmud və Məryəm” romanları daxil edilmişdir. “Ağ Dəvə” əsərində 1941-1945-ci illər müharibəsi zamanı köhnə Bakı məhəllələrindən birinin həyatı təsvir olunur.

“Mahmud və Məryəm” əsəri isə məşhur “Əsli və Kərəm” dastanının motivlərindən istifadə edilərək yazılmışdır və burada hadisələr XVI əsrin əvvəllərində, yeni yaranmış Azərbaycan Səfəvilər dövlətində cərəyan edir.

Zaman müxtəlifliyinə baxmayaraq, hər iki roman üslubca dövrün “mənəvi axtarışlar” nəşrinin mərcasında yazılmış, öz ruhu etibarilə, bədii-estetik təsvir vasitələrinin rəngarəngliyi, orijinallığı baxımından müasir əsərlərdərdir.

ISBN 9952-421-25-5

© “AVRASIYA PRESS”, 2005

Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
**“Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”**
12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

ÖN SÖZ

Çağdaş milli nərimizin və dramaturgiyamızın banilərindən biri, şöhrətli yazıçı İlyas Əfəndiyevin ailəsində dünyaya göz açan Elçinin əsərləri – hekayə, povest, roman, publisistika, ədəbi qeydlər və hətta fundamental elmi məqalələri, tədqiqatları işıq üzü gördüyü vaxtdan dəhal sonra, öncə öz vətənində, eyni zamanda digər yaxın və uzaq ölkələrdə sürətlə yayılmış, sevilə-sevilə oxunmuş, daxili bir təlabatla neçə-neçə oxucu nəsları arasında əldən-ələ, zövqdən-zövqə ötürülərək davamlı bədii dəyərə malik olduğunu təsdiq-ləmişdir.

İndinin özündə də aradan yüz, yaxud min ilin ötməsini gözləmədən demək olar ki, onun yaradıcılığı, onun araya-ərsəyə gətirdiyi ədəbi sərvət zamanın sınağından çıxmışdır. Elçinin yaratdığı Söz sinanmış Sözdür!

Son 50 ildə Azərbaycan mədəniyyətinin, Azərbaycandakı yeni estetik düşüncənin inkişafında hələ ki, yeganə dövr olaraq fəqləndirilən 60-ci illər nəslinin öncüllərindən olan Elçin elə bir sənətkardır ki, qələmə sarıldığı (məhz qələmə sarıldığı !), çünki Elçinin ədəbi çalışmalarında bir fədəkarlıq var) ilk çağdan, az qala əlli il ərzində heç zaman yazıçı ovqatından, üzərinə götürdüyü missiyadan, başqa sözə yaradıcı prosesdən heç bir miqyasda iraq düşməmiş, sirli-sehrli (həqiqətən sirli-sehri!) yazı masasının başını bir an da olsun tərk etməmiş və elə buna görə də ədəbi varlığının ən yetkin məqamına yetişdiyi indiki günlərimizdə heyətəmiz dərəcədə zəngin ədəbi-bədii irs yaratmağa nail olmuşdur.

Bizim ölkədə 20-80 yaş arasında elə bir insan təsəvvür etmək olmaz ki, Elçin yaradıcılığının çox qismini doyulmaz zövq ala-alə, ruhi bir qüdrət qazana-qazana oxumasın, onun lirik-psixoloji üslublu, poeziya ovqatlı, duzlu-məzəli dram əsərlərinə tamaşa eləməsin.

Bu dəfə oxucuların görünüşünə iki iri həcmli əsərlə - Elçin yaradıcılığının və ümumi Azərbaycan nəsrinin şah əsərlərindən sayılan iki romanla gələn nasir təpədən-dırnağa milli yazıçıdır. Ən azı ona görə ki, ustad sənətkarın istedad və zəhmətlə nail olduğu yazı mədəniyyəti, özünü sözə çevirmə tərzi insanın hiss və həyəcanlarını, duyğu və düşüncələrini ifadə etmək baxımından doğma Azərbaycan dilini həsəd aparılacaq bir ucalığa yüksəltmişdir. Belə bir şans hər yazıçıya qismət olmur. Elçində dil ürək kimi çırpınır, beyin kimi düşünür, su kimi axır, gün kimi işıq saçır, axşam kimi düşür, dərd kimi ağrıdır, ruh kimi susur...

Bəlkə buna görə də Elçin nəsrinin, ümumən Elçin yaradıcılığının qüd-rətini canlandırmaq çox çətindir, bəlkə mümkün deyil. Cənubi bu yaradıcılıq

çoxsaylı nöqtələrdən, qəribədir, hətta bəzən mövcud olmayan nöqtələrdən (!) baxılmağa, araşdırılmağa layiqdir. Bəlkə buna görə ədəbiyyatda ilk və təsirli addımlar atmağa başladığı 60-cı illərdən bu yana Elçinin əsərləri saysız-hesabsız röylər, sadə oxucu və peşəkar tənqidçi münasibətləri ilə, sənətkarın əsərlərinin bədii-estetik dəyərini müəyyən etməyə çalışan iri tədqiqat əsərləri ilə müşayət olunub, bu əsərlərə ədəbi-ictimai maraq bir an belə səngi-mayıb.

Bu maraq, əslində bu marağın doğuran yüksək əyarlı söz sərvəti Azərbaycanın mənəvi sərhədlərini aşaraq dünya çapında qiymət alıb, öz müəllifinə XX yüzilliyin ikinci yarısında bütün yer kürəsində Azərbaycan ədəbiyyatını təmsil etmək səlahiyyəti qazandırıb.

Lakonizm bədii dilin kamilliyyi, kəsəridir. Elçin qələmi sözlərlə möcüzə yaratmaq iqtidarında olsa da, yazıçı lakonizmi başlıca yaradıcılıq prinsiplərindən biri olaraq çıxdan müəyyənləşdirmişdir. Bu mənada onu kamil bir hekayəçi adlandırmak yerinə düşərdi. Həqiqətən Elçin Azərbaycan ədəbiyyatına bir-birinidən gözəl hekayələr bəxş edib. Eyni zamanda “Bir görüşün tarixçəsi”, “Toyuğun diri qalması”, “Poçt şöbəsində xəyal”, “Dolça” və başqa məşhur povestlər də Elçinə məxsusdur. Bununla bərabər hər biri milli nəşrimizin inkişafında önemli yer tutan, Azərbaycan bədii təfəkkürünü irəliyə aparan “Ağ Dəvə”, “Mahmud və Məryəm”, “Ölüm hökmü” əsərləri hekayə, povest ustası Elçini romançı olaraq təqdim edir.

Bəli, Elçin romançıdır. Ona görə yox ki, romanlar onun yaradıcılığında həcm və mündəricə baxımından daha geniş yer tutur. Ona görə ki, Elçinin ən yığcam hekayəsində, ən kiçik povestində də roman tutumu, roman dərinliyi, roman siqleti var.

Romançılıq yazıcının öz əsərləri üçün seçdiyi hadisələrin mahiyyətindədir. Romançılıq həyat hadisələrini təsvir edərkən onun baş vurdugu psixoloji, mənəvi, fəlsəfi, ruhi dərinlikdədir...

Konkret olaraq janr nəzərdə tutularsa Elçin ilk romanını – “Mahmud və Məryəm”i 1982-ci ildə yazıb, həmin vaxta qədər yazıçı Azərbaycan ədəbiyyatının inkişafında hadisə sayılan bir çox əsərlərini – hekayələrini, povestlərini qələmə almışdı. Əgər, o, öten əsrin 80-ci illərində, cəmi 6 il ərzində “Mahmud və Məryəm”, “Ağ Dəvə” və “Ölüm hökmü” adlanan üç romanını yazmasayıda da indiki halal yazıçı şöhrətinə heç bir kölgə düşməzdı. Elçin şöhrət üçün yox, ürəyinin hökmü ilə yaradan sənətkardır.

Bir qədər öncə adı çəkilən romanların hər üçü sövq-təbii yaranmışdır. Hər üç roman məhz 60-cı ilin sonunda yaradıcılığa başlayan, 80-ci illərdə püxtələşən yazıcının ədəbi axtarışlarının qanuna uyğun yekunudur. Bu, hələ azdır. Bu romanları qələmə almaqla qüdrətli yazıçı sanki bütünlükdə XX yüzillikdə Azərbaycan nəşrinin axtarışlarla zəngin bir mərhələsinin də başa çatdığını bəyan etmişdir, daha doğrusu belə bir qənaət yaradan ədəbi fakt

ortaya qoyulmuşdur. Bununla yanaşı milli nəşrin ən qiymətli inciləri olan bu əsərlər həm də çağdaş dünya nəşrinin hadisələri olaraq qiymətləndirilə bilər.

Qəribədir ki, “Ağ Dəvə” romanının bir epizodunda bu əsəri qələmə alarkən yazıçının özü də bilməyərəkdən zaman, ədəbiyyat, oxucu və özü qarşısındakı böyük məsəliyyət hissi ilə baş-başa qaldığını etiraf edir, peşəkar yaradıcılıq məsələsi ilə bağlı olan fikirlərini kağıza köçürməkdən yan keçə bilmir.

“Geconin səssizliyi içinde yazı mizimin üstündəki əlyazmalarına, yazıları yarımcıq qalmış vərəqlərə baxdım və yuxusuz gecələri səhərə kimi oturub yazdığını o əlyazmaları, o vərəqlər mənə tamam mənasız və lazımsız göründü... Elə bil, kimsə mənim əlimdən tutacaqdı, elə bil, kimsə məni qoymaya-çaqdı, tələsik həmin əlyazmalarını, yazılısı yarımcıq qalmış həmin vərəqləri oxumadan, ayırd ələmədən bir-birinin üstünə **yığdım** və yazı mizimin üstündən götürdürm.

Yazı mizimin üstü bom-boş idi.

Mən keçib yazı mizimin arxasında oturdum, mizimin üstündəki bu boşluğa baxdım və dəhşət məni basdı, çünkü indiyəcən yazdığını, çap elətdirdiyim nə vardısa, hamısı bayaqkı o əlyazmaları, yazılısı yarımcıq qalmış vərəqlər kimi, birdən-birə mənə tamam mənasız və lazımsız görünürdü...

Mən nəsə başqa bir şey yazmalydım. İndiyəcən yazmadığım nəyi isə yazmalydım...”

Elçin öncə “Mahmud və Məryəm”, sonra “Ağ Dəvə” və lap axırda “Ölüm hökmü” romanlarını qələmə almaqla həmin vaxta qədər yazmadıqlarını yazdı. Və həqiqətən Elçinin yaradıcılığında, Azərbaycan və dünya ədəbiyyatında bu əsərlərin yeri görünürdü.

Romanların Azərbaycan dilinin bədii ifadə imkanlarının nə qədər geniş və mükəmməl olduğunu bir daha əyani şəkildə təsdiqlədiyinə ötəri də olsa ön sözün əvvəlində işarə etmişik.

Romanlarda Elçin yaradıcılığında yeni olan daha iki bədii məziyyət ədəbi-bədii fakt olaraq çözülə bilər. İstər “Mahmud və Məryəm” də, istər “Ağ Dəvə” də, istərsə də “Ölüm hökmü”ndə zaman və məkan Elçinin o vaxta qədərki yaradıcılığına xas olmayan bir miqyasda sonsuzluq, hüdudsuzluq, genişlik qazanıb.

Adətən yaziçı hekayə və povestlərində bir-iki ilin, bir neçə ayın, beş-on günün, bir səhərin, bir gecənin, üç-dörd saatın, hətta an qədər qısa zaman aralığının bədii mətləbinə qələmə alırdı...

Halbuki, “Mahmud və Məryəm” romanında eşqin, ali və ülvi məhəbbətin işığı böyük tanrıının insanı yaratdığı ilk gündən baş alıb gəlir. “Ağ Dəvə” romanında bir günün, yazı mizi başında keçən bir neçə saatın içində ən aži əlli, əslinde üstə gol daha bir əlli ilin hadisələri qeyri-adi dərəcədə mükəmməl bir təfərruatla göz öündə durmaqdır, dipdiri, canlı bir görsənişdədir. “Ölüm hökmü” əsərində bir neçə nəslin taleyindən qoparılmış bioqrafik

xronologiya əslində zülmün və despotizmin tarixi qədər, zülmə və despotizmə dözümün, mübarizənin, ədalətsizliklərə qarşı Tanrı susqunluğunun tarixi qədər antikdir.

Elçinin bənzərsiz üslubunun yaratdığı vəhdətdə birləşən, qaynayıb qovuşan bu üç romanı trilogiya saymaq kökündə yanlış olardı. Çünkü hər bir roman ayrı-ayrılıqla ləkonik (məhz ləkonik!) epopeyadır. Təbiətin ayrılmaz bir parçası olan insanın, insan taleyinin epopeyası...

“Mahmud və Məryəm” romanların içində ən zərifi, ən kövrəyidir. Lirizm və mifizm, tarixi olmuşlar, uzaq və yaxın faktoloji keçmişlə insan taleləri hiss olunmadan, təbii bir ehmallıqla birləşərək bədii mətləbə, yazıçının başlıca fəlsəfəsinə yol açır. Əlbəttə, “Mahmud və Məryəm” eşq haqqındadır. Ən azı ona görə ki, romanın əsasında bütün Şərqdə “Əsl və Kərəm” adı ilə dillərdə gəzib dolaşan, dastan gecələrini bəzəyən kədərlər bir əhvalat dayanır. “Əsl və Kərəm”in motivlərinə söykənib başı belalı eşqdən, öndə aşıqlərə bal dadızdır, ortada zəhərə, sonda külə dönən eşqdən yan keçmək mümkün deyil və qətiyyən mümkün deyil.

Şifahi xalq ədəbiyyatının təqribən 500 il öncəyə aid edilən fövqəladə bir nümunəsi – “Əsl və Kərəm” eşq haqqında xalqın yaratdığı bir romandır. Ona görə roman ki, burada xalqın bədii təfəkkürü, fəlsəfi-idraki yozumu peşəkar romanlarda olduğu qədər mükəmməldir.

“Əsl və Kərəm”in motivləri əsasında Elçinin qələmə aldığı “Mahmud və Məryəm” isə realist yazıçının yaratdığı dastandır. Romanın bütün sturkturuna hopmuş aydınlıq, sadıqlıq, xəlqilik, humanizm, bəşərilik, şəhd-şirəli təhkiyə, ümumən kamillik “Mahmud və Məryəm”i dastan adlandırmağa imkan yaradır.

“Əsl və Kərəm” dastanının sujeti “Mahmud və Məryəm” romanında olduğu kimi saxlanılıb, iynənin ucu boyda fantaziyaya yol verilməyib; ayrı-ayrı dinlərə məxsus iki gənc bir-birini sevir, lakin şəriətin müəyyən etdiyi qaydalar bu izdivaca yol vermir.

Fəqət “Əsl və Kərəm”dən fərqli olaraq “Mahmud və Məryəm”də eşq, sevgi bədii mətnin yeganə predmeti deyil.

Romanda iki gəncin qara gələn bəxti, yaranışdan uğursuzluğa məhkum taleyi fondur, hərçənd ki, bu fonun özü çoxçalarlıdır, ümumi məzmunda həllədici atributddur.

Mahmud, eləcə də onun əhatəsində olan bütün insanlar, nəinki insanlar, eləcə də yerdə qalan ellik canlılar sonu zəhərə, külə dönən eşqdən daha dəhşətli bir fəlakət qarşısındadır. Bu fəlakət dünyadan faniliyi ilə bağlıdır. Fani olan dünyada eşqin əbədiliyindən söz açmaq olarmı, tam fanidirsə, onun tərkibindəki zorrə daim yaşaya bilərmi?

Bu hələ harasıdır. Mahmud və Məryəm həqiqətini yaradan, ona qoynunda yer ayıran dünya qan qoxuyur. Bu böyük məhəbbətin gözləri qarşısında

ordular baş-başa gəlir, qılincının zərbindən qayalar parçalanan cəngavərlərin gözlərini qarğalar dimdikləyir.

Eşqin gözləri kordur, qanlı savaşları görmür...

Qanlı savaşların, mühəribələrin gözü kordur; böyründən ötən, təmiz, pak palтарına qan sıçrayan eşqi görmür.

Eşqin, məhəbbətin alılıyindən, insanın təmizliyindən qorxan, ona düşmən kəsilən cəmiyyət nifratə layiqdir, sonda əzablara qəhr olmağa düçardır...

Düzdü, Elçinin digər əsərləri kimi "Mahmud və Məryəm" də oxucuya xoşbəxt olmağın reseptini təklif etmir. Sadəcə humanist yazıçı insanları aylımağa, yaxşılıqları dəyərləndirməyə çağırır. Yazıçı həyatın faniliyiniə qarşı əzəli bal, ortası əzab, sonu kül olan sevgini, mühəribələrə qarşı sülhü, var-dövlətə, dünya sərtvələrinə qarşı həqiqi təmizliyi, paklığı qoyur.

Azərbaycan ədəbiyyatının nadir nümunələrindən olan "Ağ Dəvə" Elçin qələminin sırkı qüvvəsi ilə min illərin yaxşılıq və pisliklərini, mərdlik və namərdliklərini bir anın içində siğışdırıb epopeyadır. Qəbristanlıqda adı bir təsadüf nəticəsində əsərin qəhrəmanı, həm də hadisələrin naçılçısı Ələkbərin gördüyü uşaqqı illərinin tanışları, məhəllə adamlarının çöhrəsi saysız-hesabsız tale hekayətlərini göz öünüə getirir.

"Ağ Dəvə" sənətkarlıq baxımından Elçin yaradıcılığında, eləcə də çağdaş nəsrin hərtərəfli tədqiq olunmağa, tədris olunmağa layiq əsərlərdən biridir.

Bu əsərlə tanışlıqdan sonra oxucuya elə gəlir ki, bir qədər əvvəl qeyd etdiyimiz kimi, Azərbaycan nəsrində hansı bir mərhələsə başa çatır və əlinə qələm alan hər hansı bir Azərbaycan yazıçısı yeni bir oxucu maraqlı qazanmaq istəyəcəksə o, mütləq Elçinin "Ağ Dəvə" romandakı etirafları təkrar etməli olacaq:

“...İndiyəcən yazdım, çap etdirdiyim nə vardısa hamısı bayaqkı o əlyazmaları, yazılısı yarımcıq qalmış o vərəqlər kimi, birdən-birə mənə tamam mənasız və lazımsız göründü.

Mən nəsə başqa bir şey yazmalıydım”.

Yazıçı niyyətini, yazıçı möcüzəsini açmaq iddiasında olan bütün ön söz-lərdə, ədəbi düşüncələrdə bir uğursuzluq qisməti var. Hər hansı bir əsərin sırrın o əsərin özündən savayı heç bir yazı anlada bilməz. Elə buna görə də oxuduğunuz bu bələdçi cümlələrə burdaca nöqtə qoyub sizi "Ağ Dəvə" və "Mahmud və Məryəm" romanlarıyla baş-başa buraxmayı ən uğurlu və ən ədalətli qərar sayırıq.

Vaqif Bəhmənli



Ag Dava



I

“Sən mənim həyatım idin.”

İki ildən artıq idi ki, mən qəbiristanlıqdan qayıdanda yalnız bu sözlər yazılmış adsız, şəkilsiz qəbir daşının yanından ötürdüm və hər dəfə də bu adı sözlər, bu adı cümlə məni həyəcanlandıırırdı, ürəyim-də bir nigarançılıq və eyni zamanda da bir doğmaliq əmələ gətirirdi, tanımadiğim, bilmədiyim və illərin küləyinin, qarının, yağışının, istisinin altında qaralıb-bozarıb köhnəlmış, çopur-çopur olmuş bu qəbir daşı hər dəfə dərin bir kədərdən xəbər verirdi, vəfasızlıqdan, gəldi-gedərlikdən deyirdi, nə vaxtsa kiminsə xoşbəxtliyindən və xoşbəxtliyin əbədi bir keçmişdə qalmağından, o keçmişin səşçatmazlığından, ünyetməzliyindən söyləyirdi.

Qəbir daşlarının üstündə heç vaxt mənasız söz olmur, ən adı bir söz, ən ibtidai bir fikir də qəbir daşlarının üstündə mənalıdır, dünyanın ən təsirli sözü, fikri olur, yəqin ona görə ki, qəbiristanlığın özü dünyanın ən mənalı yeridir.

Qəbiristanlıq kimliyindən, nəciliyindən asılı olmayaraq, insanı filosof edir və sənin o anlardakı fikirlərin bir azdan, yəni qəbiristanlıqdan çıxandan sonra, adı, hətta bəsit görünür, amma həmin fikirlər qəbiristanlıqda elə bil ki, dünyanın ən müdrik fikirləridir.

Bir az aşağıda yenə də adsız, şəkilsiz köhnə bir qəbir daşı və üstündə daşyonanın əyri-üyrü xəttiylə belə bir yazı: “Şairlər oldu ki, bir misra da yazmadı”.

Sonra başqa bir qəbir daşı: “Əlvida”.

Sonra: “Hələ sağlam, ağlaram, ölləm, torpağım ağlar”.

Sonra: “Oğlu ölüən analar, vay!”.

İki ildən artıqdır ki, mən qəbiristanlıqdan evə qayıdanda bu yazıları oxuyuram və bütün günü, bütün gecəni o yazıların əhvali mənimlə birgə olur, sonra səhər açılır və hər şey yaddan çıxır, o yazılar da unudulur...

Qəbiristanlığın güclə sezilən xüsusi bir qoxusu olur, bəlkə də bu, bir-birinə qarışmış təzə və köhnə gül, çürümüş yarpaq, yenicə qazılmış torpaq iyidir? Bilmirəm, amma mənə elə gəlir ki, o qəbiristanlıq qoxusu adamın paltarına hopur, bir müddət çəkilib getmir; hər halda mən son iki ildə həmişə qəbiristanlıqdan qayıdanda Əsmər – mənim arvadım – mənalı-mənalı üzümə baxır, bir söz demir, amma mən başa düşürəm ki, Əsmər mənim haradan gəldiyimi bilir.

Boz və çiskinli bir sentyabr günü idi, yağış qəbir daşlarını islatmışdı və bütün qəbiristanlıqda sonu görünməyən bir təmizlik, sonu görünməyən bir qüssə və bir əbədilik var idi.

Mən həmin boz və çiskinli sentyabr günü onları görən kimi tanı-dım.

Daha doğrusu, mən əvvəlcə onları gördüm, ürəyim birdən döyünməyə başladı və yalnız bundan sonra mən onları tanıdım və bütün bu müddət cəmi bircə an çəkdi.

Qırıq ildən sonra mən birinci dəfə idi ki, onları gördüm, amma altısını da bir-bir tanıdım; saçları ağarmış və tökülmüş, üzlerinə qırış düşmüş bu yaşlı adamlar ONLAR idi: Cəfər idi, Adil idi, Əbdüləli idi, Qoca idi, Cəbrayıl idi, Ağarəhim idi.

Altısı da o qara mərmər daşlı qəbirin dövrəsində dayanmışdı, heç biri heç nə demirdi, altısı da gözünü o qara mərmər qəbir daşına dikmişdi, altısı da şüx dayanmışdı və Cəfərin, Adilin, Əbdüləlinin, Qocanın, Cəbrayılın, Ağarəhimin qara mərmər qəbir daşı ile üzbüüz beləcə dik dayanması, altısının da şüx qaməti, altısının da tamam lal bir sükut içində o qara mərmər daşa baxması həmin boz və çiskinli sentyabr gündündə o qəbiristan həzinliyinə elə bil ki, birdən-birə bir gümrahlıq, bir inam götürdi və o anlarda mənən elə gəldi ki, bu altı kişinin tamam lal sükut içində beləcə şüx duruşu, o qara mərmər başdaşına beləcə sədaqəti və ehtiramı o dəm yağışın qəbiristanlıqda islatdığı bütün qəbir daşlarında-təzəsində də, köhnəsində də, zənginində də, kasıbında da dəli bir ümid yaratdı.

Mən iki ildən artıq bir müddət idi ki, həftədə, iki həftədə-bir dəfə qəbiristanlığın bu cığırı ilə öz qəbrimə gedirdim (Belə demək olarmı? Nə üçün olmur? Əgər biz “mənim oğlum”, “mənim anam” deyiriksə, nə üçün “mənim qəbrim” deyə bilmərik? Bu o demək deyil ki, mütləq sən özün o qəbrin içində olmalıdır...) və bu cığırla da geri qayıdırıdım və indi, yalnız indi, öz cığırında ayaq saxlayıb o altı nəfər, şüx dayanmış yaşlı kişilərə baxdığım anda mənən elə gəldi ki, əslində mən həmişə bu yerdən ötəndə o qara mərmər qəbir daşının nəzərlərini öz üzərimdə hiss etmişəm...

...Balakərim qoşa tut ağacının altında səkinin üstündə oturub Ağ Dəvənin iri qara gözlərinin baxışından, Ağ Dəvənin nəzərlərindən danişardı...

...Mən öz cığırında dayanıb Cəfərə, Adilə, Əbdüləliyə, Qocaya, Cəbrayıla, Ağarəhimə baxırdım.

Qocalmış Cəfər, qocalmış Adil, qocalmış Əbdüləli, qocalmış Qoca, Cəbrayıł, Ağarəhim tamam lal bir sükut içində o qara mərmər qəbir daşı ilə üzbeüz dayanmışdı.

Birdən-birə Balakərimin sarı pencəyinin rəngi mənim gözlərimin qabağına yayıldı, birdən-birə Balakərimin tütəyinin səsini eşitdim və qəbiristanlığın bu yerini tanıdım, daha doğrusu, qəbiristanlığın bu yerinin indisi elə bil mənim gözlərimdə əridi, itdi, o sarı rəng də birdən-birə gəldiyi kimi, birdən-birə də yox oldu və mənim gözlərimin qarşısındaki həmin rəngsizlik içində, bulaşiq bir bozluq içində bu yerin keçmiş canlandı, mən indi qara mərmər başdaşı olan o qəbrin yanında yenə də qırx il bundan əvvəl Balakərimlə üzbeüz oturdum. Balakərim sarı pencəyinin cibindən tütəyi çıxartdı və yay kimi isti o payız günü qəbiristanlıqda dünyanın ən qəmli havası çalındı...

Onda o qara mərmər qəbir daşı yox idi...

Mən qocalmış Cəfərə, qocalmış Adilə, qocalmış Əbdüləliyə, Qocaya, Cəbrayıla, Ağarəhimə baxa-baxa mənim üçün səslənən o tütək səsinə qulaq asırdım və bu dəm mən, elə bil, özüm özüm də uzaqdan baxdım, qəbirlərin arasından keçən cığırda dayanmış və yaşı əllini keçmiş, gicgahının tükləri ağarmış, saçı ortadan seyrəlmış, kökəlməyə başlamış, gözləri eynəkli o kişini kənardan gördüm və o dəm mən heç cür ağlıma sığışdırı bilmirdim ki, həmin kişi mənəm; sonra mən Balakərimin tütəyinə qulaq asa-asə yeddi-səkkiz yaşılı Ələkbəri gördüm və həmin balaca Ələkbər kimi Cəfərin, Adilin, Əbdüləlinin, Qocanın, Cəbrayılin, Ağarəhimin üstünə qaçmaq istədim: – “Mən sizi tanıdım!.. – demək istədim. – Mən də Ələkbərəm! – qışkırməq istədim. – Tanıyırsınızmı, yadınıza düşdümü, o balaca Ələkbəri deyirəm, bax, həmin Ələkbər də mənəm!..” demək istədim, amma yerimdən tərpənmədim, qəbirlərin arası ilə gedən cığırda (mənim cığırımda!) elə-bələcə dayanıb bir-bir onlara baxdım: Cəfərə, Adilə, Əbdüləliyə, Qocaya, Cəbrayıla, Ağarəhimə.

Onların duruşunda, onların qara mərmər qəbir daşına baxan gözlərindəki ciddilikdə və ehtiramda bu qəbiristanlıq qüssəsini dağdan, bu ümidsiz qəbiristanlıq sükutunu pozan, həmin çıxınlı sentyabr günü yağışın altında islanmış qəbirlərə bir istilik, bir hərarət gətirən nə isə var idi və o “nə isə” bir yumruq qəhər kimi mənim boğazımı pərçim oldu, amma o qəherdə qəbiristan məyusluğu ilə, kədəri ilə heç cürə uyuşmayan, şadlanmağa, sevinməyə bənzər bir şey var idi.

Sonra mənə elə gəldi ki, təmiz bir meh əsdi və mən uzun müddət idi ki, belə bir təmiz mehin həsrətində idim; qəbiristanlıqdakı tək-tük söyüd ağacının, meynələrin saralıb-solmağa başlamış yarpaqları tərpənmirdi, bir durğunluq içində qalmışdı, amma o təmiz meh mənim içimdən əsib keçdi...

Sonra mən o altı nəfərin dayandığı tərəfdə, o qara mərmər qəbir daşının yanında indiyədək fikir vermədiyim, daha doğrusu, görmədiyim bir nar ağacı gördüm və o nar ağacının üstündə üç-dörd dənə qıqpırmızı nar var idi və mənə elə gəldi ki, elə bil, o narların həmin qırmızısı söyüdlərin, meynələrin saralıb-solmağa başlamış yarpaqlarına da bir işiq verdi...

Mən yenə də qışkırməq istədim, mən bu sözün gurultusundan, təntənəsindən qorxmayıb qışkırməq istədim ki, sizi sevirəm, eşidirsizmi, Cəfər, Adil, Əbdüləli, Qoca, Cəbrayıl, Ağarəhim, mən sizi çox isteyirəm, eşidirsinizmi!..

Mən Xanım xalani da sevirdim...

Bax, Xanım xala, səndən bir az yuxarıda, bu ciğırın lap yuxarı başındaki o ağ qəbir daşını görünənəm, o da Sonanın qəbridir, sənin həyət qonşun Sonanın, "pravadnik" Ağakərimin arvadı, mənim anam Sonanın...

II

Bir dəfə atam həyətdəki talvarın altında oturub çay içə-içə yenə də uzaqlara baxdı, bir müddət danişmadı, sonra mənə dedi:

– Bir vaxt gələcək, görəcəksən ki, qocalmışan... Heç bilməyəcəksən ki, illər necə keçdi...

O vaxt atamın dediyi bu sözlər mənə çox uzaq və dumanlı bir gələcəkdən xəbər verirdi və mənə elə gəldirdi ki, heç vaxt gedib o uzaq gələcəyə çatmayacağam...

III

Gecənin səssizliyi içində yazı mizimin üstündəki əlyazmalarına, yazıları yarımcıq qalmış vərəqlərə baxdım və yuxusuz gecələri səhə-

rə kimi oturub yazdığını o əlyazmalar, o vərəqlər mənə tamam mənasız və lazımsız göründü... Elə bil, kimsə mənim əlimdən tutacaqdı, elə bil, kimsə məni qoymayacaqdı, tələsik həmin əlyazmaları, yazılısı yarımcıq qalmış həmin vərəqləri oxumadan, ayird ələmədən bir-birinin üstünə yiğdim və yazı mizimin üstündən götürdüm.

Yazı mizimin üstü bomboş idi.

Mən keçib yazı mizimin arxasında oturdum, mizin üstündəki bu boşluğa baxdım və dəhşət məni basdı, çünkü indiyəcən yazdığını, çap elətdirdiyim nə vardısa, hamısı bayaqkı o əlyazmaları, yazılısı yarımcıq qalmış o vərəqlər kimi, birdən-birə mənə tamam mənasız və lazımsız göründü...

Mən nəsə başqa bir şey yazmalıydim.

İndiyəcən yazmadığım nəyi isə yazmalıydim və mən hiss edirdim ki, bu – nə idi, nə yazacaqdım (hər halda, yazmağa çalışacaqdım...).

O altı nəfəri həmin qara mərmər qəbir daşı ilə üzbeüz gördüyüüm o gündən bəri mənim bütün ürəyim, bütün zehnim dolmuşdu və mən bilirdim ki, bütün bunlar ağ vərəqlərə boşalmalı idi.

Mənim qarşımıdakı bu ağ vərəqlərə...

IV

İlk yadıma gələn bir bazar günüdü və o uzaq bazar günü indi mənim üzümə gülür...

Hər dəfə atamin səfərdən qayıtmağı ərəfəsində anamın onu qarşılamaq üçün hazırlıq görməsi, ona evimizin həyət qapısı ağızında: – “Xoş gəlmisən, ay Ağakərim!..” – deməsi, sonra birlikdə otağa

girmələri və atamlı anamın məndən gizlətməyə çalışdıqları baxışlarla bir-birlərinə baxmayı mənim bütün həyatimdə gördüyüüm, oxuduğum, eşitdiyim görüşlərin ən gözəli idi.

Həmin bazar günü də anam səhər tezdən durub noxud islatdı, soğan təmizlədi, axşam qəssab Dadaşbaladan aldığı bir parça əti doğradı və bizim kiçik mətbəximizdəki nöyüt pilətəsinin –“kerosinka”nın üstündə atamin çox xoşladığı və hər dəfə suyuna çörək doğrayıb iştahla yediyi bozbaş asdı, sonra onsuz da təmiz olan otağımızı, kiçik arakəsməni, mətbəxi süpürüb bir də təmizlədi, əsgى ilə mətbəximizin həyət pəncərəsinin (evimizin yeganə pəncərəsinin), paltar dolabının,

sandığın, aşağısına yorğan-döşək, yuxarısına kasa, stekan-nəlbəki, qəndqabı yiğilmiş rəflərin, beş dənə üstü döşəkçəli taxta kətilin tozu-nu aldı və hər tərəf tərtəmiz olandan sonra, nöyüt pilətəsinin üstündə yavaş-yavaş qaynara düşmüş bozbaşın kəfini yiğandan və pilətənin odunu bir az azaldandan sonra sandığı açdı, tərtəmiz yuyub ütülədiyi ağappaq alt paltarlarını çıxarıb boğcaya yığıdı, sabunu, kisəni, darağı, məhrəbəni boğcaya qoydu və – “Ələkbər, bozbaşda gözün olsun”, – deyib hamama getdi.

Məhellədə mənim atama “pravadnik” Ağakərim deyirdilər və mən gözümü açandan atam həmişə səfərlərdə olurdu. – “Bu səfərlər olmasa, vallah, mənim ürəyim partdayar, baba!” – deyirdi, çünki atam bizim məhellədə qərib idi və ümumiyyətlə, hərdən mənə elə gəlirdi ki, atam təkcə bizim məhellədə yox, bütün dünyada qərib idi, hətta bir şeyə sevinəndə və sevinclə adama baxanda belə, gözlərinin dərinliyində həmişə bir qüssə olurdu. Bilmirəm, bəlkə də mən atamın qəribliyini sonralar – atam müharibədə həlak olandan sonra başa düşmüşəm, onun gözlərindəki o daimi qüssəni də sonralar öz təsəvvürümədə dərk etmişəm, amma hər halda mənim o ilk uşaqlıq xatirələrimdə atam heç vaxt tamam qayğısız gülmür, tamam qayğısız sevinmir, atamın gülüşündə də, sevincində də həmişə bir qaranlıq, daha doğrusu, gizli bir sıxıntı olur. Məsələ burasında idi ki, atam hələ uşaq vaxtı öz atası ilə, yəni mənim babamla birlikdə Arazın o tayından – Təbriz tərəflərdən gəlib Bakının neft mədənlərində işləməyə başlamışdı, sonra babam neft quyusunda boğulub ölmüşdü və atam yetimliklə özü-özünü böyütmüşdü, böyüüb Bakıda qalmışdı və ömürlük qərib olmuşdu. Atam anamla evlənəndən sonra, anamgilin ata-baba yurduna olan evimizə gəlmişdi, bizim məhellənin sakini olmuşdu; hərdən atam fikrə gedəndə anam özünü saxlaya bilmirdi, əslində atamın əvəzinə atamdan da çox dərd çəkə-çəkə deyirdi:

– Ay Ağakərim, ay qurban olum sənə, ay başıva dönüm, dünyadı də... Sənnən çox gəzən yoxdu ki, dünyada, özün bilirsən bunu də, niyə üzürsən özüvü, nös xiffət yeyir səni, bizi də bədbəxt eləyir, ay başıva dönüm sənin? Ode, hara baxırsan Fətulla Hatəmin şəkilləridir, o nösün bəs ürəyini üzmür, özü də kitab yazındı, hansı şəklinə baxırsan, elə adamın üzünə hırıldayı...

Fətulla Hatəm də uşaq vaxtı atam kimi tək qalmışdı, özü-özünü böyütmüşdü və ən məşhur adamlardan biri olmuşdu, üç gündən-bir,

beş gündən-bir, qəzətlərdə şəkli çap olunurdu və günlərin bir günündə atam hansı xahişdən ötrüsə neçə vaxtdan bəri görmədiyi uşaqlıq dostu Fətulla Hatəmin yanına gedir, Fətulla Hatəm isə bütün uşaqlıqlarını bir yerdə keçirdikləri, bir parça çörəyi iki yerə böldükləri atamı qəbul eləmir, vaxtı olmur və bundan sonra anamın bütün dünyada ən birinci düşməni ömründə üzünü görmədiyi, ancaq şəkillərdən tanıldığı Fətulla Hatəm olur.

Atam daha heç vaxt Fətulla Hatəmin yanına getmədi və Fətulla Hatəm də heç vaxt atamı itirib-axtarmadı. Bilmirəm, bəlkə də onlar əslində yaxın dost deyilmişlər, bəlkə də Fətulla Hatəmin atamdan xoşu gəlmirmiş, ola bilər, amma mən həmişə hiss edirdim ki, atam buna dilinə gətirməsə də, Fətulla Hatəmdən nəsə umur, yəni bu mənada ki, – buna tamam əmin idim, – birdən bizim həyat qapımız açılsayıdı və bütün aləmdə məşhur adam olan Fətulla Hatəm birdən-birə bizim evimizə girseydi, atam buna şad olardı, sevinərdi, evimizin belə bir qonağıyla fəxr edərdi; amma bir dəfə atam səfərdən fikirli qayıtdı, sonra məlum oldu ki, atamın işlədiyi vəqonda başqa hörmətli sərnişinlərlə bərabər, Fətulla Hatəm də gedirmiş və həmin birgə səfər zamanı nə olmuşdusa, mən hiss etdim ki, atam daha Fətulla Hatəmdən heç nə ummur.

Bəzən atamın fikirli vaxtlarında anam deyirdi:

– Sən özüvü üzürsən, Ağakərim, ancaq ode, Fətulla Hatəm şairləri bir-bir satır, özünə ad qazanır!..

Atam tələsik anamın sözünü kəsirdi, evimizin çöl qapısına tərəf baxa-baxa:

– Kiri, ay qız, – deyirdi. – Bu nə sözlərdi danişırsan? Bizi xataya salmaq isteyirsən?

Anam:

– Xataya nöş salıram, Ağakərim, başıva **dönüm**, – deyirdi. – Bunu bütün mələ danışır də, Fətulla Hatəm nə qədər yaxşı şairlər var, nə qədər alim adamlar var, hamısını bir-bir güdəza verir, buna görə də hörmət qazanır!.. Bəyəm bizim yaziq Səttar Məsumu o güdəza verməyib? Day bunu dünyada bilməyən adam yoxdu ki, Ağakərim...

Səttar Məsum bizim məhəllənin lap yuxarı başında olurmuş, mən onu yadına gətirə bilmirdim, çünki o tutulub gedəndə üç-dörd yaşım var idi; müəllim imiş, ara-sıra qəzəllər, qoşmalar yazarmış, özü də Əliabbas kişi ilə, bir də ki, Xanım xalanın atası ilə dost imiş. Səttar

Məsum tutulanda Əliabbas kişi onunçun çox çalışıb, heç nədən qorxmayıb, ora-bura çox gedib, amma bir şey çıxmayıb; Əliabbas kişi o vaxt deyib: “—Bədbəxt Mirzə Səttarın üzünə Fətulla Hatəm durub, guya ki, bədbəxt Mirzə Səttar hökumətimizin əleyhinə imiş. Əlinə alıb yekə bir qələmi, Mirzənin qəzəllərinin misra-misra altından qırımızı xətt çəkib, minbir məna verib o misralara, zalim oğlu!.. Mirzə yazıb ki, ey gül, tikanın əzab verdi bülbülə, Fətulla Hatəm deyib ki, bu, bizim zəmanəmizə sataşır. Fətulla Hatəmin də ki, Allah göstərməsin, indi ifşa elədiyi adama zaval yoxdu. Getdi bədbəxt Mirzə Səttar...”

Atam deyirdi:

– İndi mən də gedim başlayım adam satmağa?

Bu dəfə anam qorxurdu:

– A-a-a... Əsteğfürullah de, Ağakərim!.. Allah eləməsin!..

Atam yenə də həmişəki müləyimliyi ilə:

– Sənin böyükrlərə nə işin var, bacı (atam hərdən anama “bacı” deyərdi və atamın anama “bacı” deməsi mənim çox xoşuma gəlirdi). Böyüklerin işinə qarışma... – deyirdi. –Bizim nəyimizə gərəkdi?..

Mən əvvəlcə belə söhbətlərə qulaq asanda elə bilirdim ki, Fətulla Hatəm şairləri həqiqi mənada, yəni bazarda bir kilo əncir kimi, yaxud dükanda pencək kimi, ayaqqabı kimi satır və ona görə də Fətulla Hatəm mənim təsəvvürümüzə dünyanın ən qorxunc adımı idı, mən ondan qorxurdum və mən də atam kimi istəmirdim ki, bizim evdə onun söhbəti getsin. Fətulla Hatəm yeganə adam və ümumiyyətlə, dünyada yeganə bir səbəb idi ki, onun barəsində anam atamlı açıqlı danışındı, daha doğrusu, açıqlı yox, yana-yana danışındı, amma bu söhbət təsadüfdən-təsadüfə düşərdi, atam xəyalalı dalanda, xiffət çəkəndə anam, əslində, ona üzək-dirək vermək üçün bu söhbəti salırdı (bir də ona görə ki, – bundan yəqin anamın özünün də xəbəri yox idi – anam atamlı bir yerdə əzab-əziyyətlə böyümiş Fətulla Hatəmin məşhurlığını, “böyük adam” olmağını hardasa bir balaca qışqanırdı), başqa vaxtlar isə anam mənimlə necə danışındısa, atamlı da elə danışındı və hərdən mənə elə gəlirdi ki, atam da yekə kişi olmağına baxmayaraq, elə mənim kimi, anamın bir uşağıdır. Düzdür, bəzən atam evdə olmayıanda da mən anamın Fətulla Hatəmə necə nifrət elədiyini duyurdum, çünkü bir də görürdün ki, anam Fətulla Hatəmin şəkli çıxmış qəzetin elə həmin şəkil hissəsi ilə mətbəxdə nöyüt pilətəsini təmizləyir və Fətulla Hatəmin gülə-gülə çəkilmiş şəkli nöyüt

piletisinin dəmirinə sürtülə-sürtülə, nöyütdən nəm çəkə-çəkə ovulub qırıq-qırıq yerə töküldü.

Atamda elə xasiyyətlər var idi ki, onun yerinə başqa birisi olsayıdı, məhəlləmizin adamları onu kişi hesab eləməzdi; misal üçün, atam toyuq kəsə bilmirdi, hərdən stansiyalarda ucuz qiymətə alıb gətirdiyi toyuqları mən həyətimizə çıxarıb Xanım xalanın oğlanlarına – Cəfərə, ya Adilə, ya Əbdüləliyə, ya Cəbrayla, ya da Ağarəhimə kəsdirirdim (Qoca həmişə kitab-dəftərlə olduğu üçün ona müraciət etmirdim, nədənsə, mənim aləmimdə qoltuğunda kitab-dəftər gəzdirməklə həyətdə toyuq başı kəsmək bir-birinə uyuşmurdu.), amma atamın bu cür cəhətləri, qəribə idi, onu məhəlləmizdə hörmətdən salmırıldı, hətta, atamın bizim məhəllənin adamları kimi yox, başqa ləhcə ilə danışmağına, hərdən fars sözləri işlətməyinə də heç kim gülmürdü, lağ eləmirdi.

Qatar atamı Rusyanın uzaq şəhərlərinə aparırdı və o uzaq səfərlərdən qayıdanınan sonra, atam birinci növbədə Sarı hamama gedirdi və bir gün səhərdən axşama kimi evde istirahət edirdi, ikinci gün anamın ütüleyib hazırladığı tünd göy “şivyon” kostyumunu geyirdi, qara ayaqqabılarını krem ilə silib tərtəmiz parıldadırdı və küçəyə çıxırdı, məhəllənin kişiləri ilə hal-əhval tuturdu, səfərdə olduğu müddətdə məhəllədə yaşı olan vardisa, ora gedirdi, başsağlığı verirdi, toyu olan vardisa, gedib təbrik eləyirdi, uşağı olan vardisa, gözaydınlığı verirdi, sonra da bizim dalañımızdan bir az aşağıda, səkidə qoyulmuş üstü-döşəkcəli taxta kətillərdə oturub (o taxta kətilləri biz uşaqlar evlərimizdən gətirirdik, atalarımız söhbətlərini eləyib qurtarıb, ayağa qalxandan sonra da aparırdıq) çay içə-içə (çayı da evdə analarımız dəmləyirdi, biz də küçəyə daşıyırıq, çaydanı, nəlbəki-stəkanı, qənddanı üstünə kiçik ağ süfrə salınmış və ortaya qoyulmuş kətilə düzürdük.) Ağahüseyn əmi ilə, Əzizağa əmi ilə, Həsənağa əmi ilə, Əliabbas kişi ilə söhbət edirdi. Əliabbas kişi soruşurdu:

– Ağakərim, Rusetdə nə var, nə yox?

Atam deyirdi:

– Nə olacaq, dadaş? İnsan elə hər yerdə insandı də...

Həmin bazar günü anam hamamdan qayıtdı və yenə də həmişə hamamdan sonra olduğu kimi, yanaqları qıpqırmızı idi, alışib-yanırdı, tərtəmiz alnında narın tər damcıları yişilmişdi.

– Noldu, Ələkbər, bozbaş bişdi?..

Anam tələsik qazanın qapağını qaldırıb bozbaşa baxdı:

– Gəl, gel sən otur, Ələkbər, sənin payını çəkim, ye, bişib day... – dedi, mənim payımı çəkib qabağıma qoydu, sonra başına sarıldığı qırmızı çit yaylığı açdı və uzun xurmayı saçlarını iridişli daraqla dəraya-daraya qurulamağa başladı və mən hiss edirdim ki, anam ürəyi döyüñə-döyüñə atamin yolunu gözləyir, burasını da hiss edirdim ki, Şövkət mənə söz atanda mənim ürəyim necə döyüñürdüsə, anamın da ürəyi bax, eləcə döyüñür.

Atam gələndə anam həmişəki həyəcanla onu qapının ağızında qarşıladı:

– Xoş gəldin!.. – dedi və həmişəki kimi də əlavə elədi: – Nə uzun çəkdi bu səfərün? Əldən salmadı səni?

Atam evə gəlmeyinə, anamı görmeyinə, məni görmeyinə sevinə-sevinə (və gözlərinin dərinliyindəki o qüssə ilə...):

– Xoş gününüz olsun!.. – dedi. – Bilmirsən, bacı, səfərdə mən dəryada balıq kimi yem... – Sonra məni öpdü, ayaqqabılarnı çıxarıb otağa keçdi.

Ömründə heç vaxt mənim yanımda ya atam anamı, yaxud da anam atamı öpməmişdi, amma mən bunu görməsəm də bilirdim ki, mən olmayanda onlar bir-birini öpürər və onların bu gizli sırlarındə bir bayram əhvalı var idi; anamın atamin gəlişi ərəfəsində hamama getməsində də o, ağappaq alt paltalarında da, onsuz da həmişə tərtəmiz olan evimizi təzədən silib-süpürüb təmizləməsində də o bayram əhvalının güclə sezilən bir işığı, ziyası var idi.

Atamın bizim o balaca arakəsməyə qoyduğu dolu həsir zənbili həmişəki kimi, mən boşaltmağa başladım və o həsir zənbilin bərəkətli vaqon qoxusu indiyə kimi mənim burnumdan getməyib (mən bəzən qızıma baxıram və fikirləşirəm ki, hayif ki, mənim qızım o həsir zənbilin həmin bərəkətli vaqon qoxusunu heç zaman duymayıb, çünkü mən dünyannın heç bir böyük restoranında, bolluqla nəfəs alan heç bir evdə, ağızınacan dolu heç bir zənbildə o qoxunu hiss etməmişəm...).

Məlum oldu ki, atamın növbəsini dəyişiblər, elə həmin bazar gүnünün axşamı təzədən birhəftəlik səfərə çıxacaq; atam hamama getdi, amma ləngimədi, tez qayıtdı, anam:

– Həmişə təmizlikdə... – dedi.

Atam:

– Çox sağ ol, – dedi. – O gün olsun Ələkbərin toy hamamına gedək!..

Anam:

– İllahamin! – dedi və yalnız xüsusi vaxtlarda, yəni bayram günlərində, yaxud dayım bizə gələndə süfrəyə qoyduğu kasalardan birini rəfdən götürdü, bozbaşı çəkib mizin arxasında oturmuş atamın qabağına qoydu, sirkə-badımcan gətirdi, duz, istiot gətirdi, göy-göyərti gətirdi və özü də atamla üzbəüz oturub atamın yeməyinə tamaşa eləməyə başladı.

Atam:

– Bismillah! – deyib çörək götürdü, iri tikələrlə kasaya doğradı və anamın ata-babasından qalmış gümüş qaşığı əlinə alıb buğlanan bozbaşı iştahayla yeməyə başladı.

Anam heç vaxt atamın yanında çörək yeməzdi, amma atam oturub çörək yeyəndə anam da mizin arxasında otururdu, atamın ləzzətlə xörək yeməyinə tamaşa edirdi və indi də atamın yeməyinə tamaşa eləyə-eləyə həmişəki kimi gülüməsədi:

– Vallah, sən elə yaxçı yeyirsən ki, ay Ağakərim, – dedi, – adam elə səhərdən axşamacan sənin yanında oturub tamaşova baxmaq istəyir...

Atam da həmişəki sözlərini təkrar elədi:

– Pis günümüz belə olsun!..

Anam yenə də:

– İllahamin! – dedi. – Allah səni bizə çox görməsin, Ağakərim!..

Allah həmişə sənin canıvi sağ eləsin! Sən ki, gecə-gündüz işləyib bu evi beləncinə dolandırırsan, Allah sənin başından bir tük əskik eləməsin, həmişə üzün gülsün, könlün şad olsun!.. Sonra anam: – Ələkbər, çayniyi doldur, – dedi və mən tez mətbəxə qaçıb çayniyi götürdüm və həyətə çıxdım; atamın səfərdən qayıtdığı bu gözəl vaxtlarda mən də sevinirdim ki, nə isə eləyirəm, evimizdəki bu kiçik bayramda mənim də nə isə bir payım var və anam da bunu hiss edirdi, imkan düşəndə mənə bir iş buyururdu.

Həyətimizin ortasında krant var idi, krantın altında balaca çarhovuzu da Cəfər, Adil, Əbdüleli, Cəbrayıl, Ağarəhim (təkcə Qoca həmişə dərs oxuyurdu və belə işlərlə məşğul olmurdu) bir-birlərinə kömək eləyə-eləyə düzəltmişdilər, ümumiyyətlə, bu su kəmərini də onlar həyətimizə çəkib gətirmişdi və biz daha sudan ötrü Sarı hamamın həyətinə getmirdik, yayın cirhacır vaxtlarında da həyətimiz buz kimi Şollar suyunun sərinliyi içində gülürdü. Cəfər də, Adil də, Əbdüleli

də, Cəbrayıl da, Ağarəhim də, bəzən, hətta Qocanın özü də mənim anam evdə olmayanda, yeni anam bazara gedəndə, yaxud məhəllə arvadlarından birinin evində oturub söhbət eləyəndə həyətə düşürdülər, qurşaqdan yuxarı soyunub əlləri ilə sinələrini, boyunlarını, qollarını şappıldada-şappıldada əyilib həyətimizdəki krantın altında yuyunurdular və bir kənarda dayanıb onların beləcə əl-qollarını şappıldada-şappıldada yuyunmağına tamaşa eləmək mənim həmin yay-yaz, hətta payız günlərində (bəzən isə lap qış günündə!) ən çox sevdiyim və sevindiyim bir iş idi; bəzən suyu qəflətən mənim üstümə çileyirdilər və o zaman üz-gözümə düşən o su çəskini, o sərin su çəskini, qəribə idi, mənim bütün bədənimə soyuq yox, bir hərarət getirirdi. Elə ki, anam qayıdır gəlirdi, Cəfər də, Adil də, Əbdüleli də, Cəbrayıl da, Ağakərim də, Qoca da tələsik köynəklərini geyib, öz şüşəbəndlərinə qalxırdılar, çünki anam cavan gəlin idi və anamın qabağında onların beləcə yuyunmağı düz olmazdı və ümumiyyətlə, o məhəllədə yaşadığımız bütün müddət ərzində mən bir dəfə də görmədim ki, ya Cəfər, ya Adil, ya Əbdüləli, ya Qoca, ya Cəbrayıl, ya Ağarəhim həyət girəndə-çixanda gözlərini qaldırıb bizim həyət pəncərəmizə, həyət qapımıza tərəf baxsı, yaxud anam həyətdə qab-qacaq yuyanda, paltar sərəndə şüşəbənddən baxsı; anama “Sona bacı” deyirdilər və atamdan başqa heç kim anama beləcə mehriban, beləcə məhrəm müraciət eləmirdi.

Bizim asfalt deşənmiş o kiçik, o təmiz həyətimizin qapısı dalana açılırdı və mən gözümü açandan o həyətdə iki ailə yaşayırıd; sağ tərəfdə bizim birmərtəbəli, damına qır basılmış, birotaqlı, mətbəxli və balaca arakəsməli evimiz, bir də ki, Xanım xalagilin bizlə üzbeüz ikimərtəbəli, yuxarıda ikiotaqlı və şüşəbəndlə evləri. Xanım xalagilin binasının birinci mərtəbəsi zirzəmi idi və Xanım xalanın sürücü oğlanları Cəfər, Adil, Əbdüləli, Cəbrayıl, sürücülük kurslarında oxumağa hazırlaşan Ağarəhim həmin zirzəmiyə cürbəcür maşın hissələri, şinlər, cürbəcür alətlər yiğirdi. O zirzəmi mənim çox sevdiyim bir yer idi və istədiyim vaxt ora girib-çixirdim, istədiyim aləti götürüb oynayırdım (əlbəttə, buna görə də məhəlləmizin bütün uşaqları mənə həsəd aparırdılar), çünki mən də sürücü olmaq istəyirdim, amma Cəfər də, Adil də, Əbdüləli də, Cəbrayıl da, Ağarəhim də həmişə gülə-gülə mənə deyirdilər ki, Ələkbər, sən bizə çəkməmisən, sən Qocaya çəkmisən, sən şofer olmayıacaqsan, oxumuş adam olacaqsan. Qoca, Xanım xalanın Əbdüləlidən sonrakı oğlu idi və bizim məhəl-

lədə yeganə adam idi ki, institutda oxuyurdu: mənə isə ona görə belə deyirdilər ki, kitaba, dəftərə çox həvəsim var idi, əlibanı öz-özümə öyrənmişdim, əlimə keçən kitabı hələ məktəbə getməzdən qabaq, əvvəlcə höccəleyə-höccəleyə, sonra isə elə birnəfəsə oxuyurdum, oturub nefəsimi dərmədən böyüklerin mənim üçün həmişə maraqlı olan səhbətlərinə qulaq asırdım, həmişə də özümdən kiçiklərlə yox, özümdən böyüklərlə oturub-dururdum, bəzən də elə hadisələr uydurub danışdım ki, böyükler mat qalırdı.

Həyətimizin asfaltını da Xanım xalanın oğlanları salmışdı, bizim evin damına da qırı onlar basmışdı, həyətimizin ortasındakı o krantın yanında isə bir söyüd çubuğu əkmişdilər və Qoca mənə deyirdi ki, Ələkbər, bir sən günlə, yox, saatla böyürüsən, bir də bu söyüd. Qocanın bu sözü mənim yadimdə qalmışdı və mən həmişə diqqətlə o körpə söyüdə baxırdım ki, nə qədər böyüüb, necə böyüüb. Dalana açılan həyət qapımızın ağızında isə meynə əkmişdilər, talvar düzəltmişdilər, həmin meynələr böyüüb talvari tamam tutmuşdu və yayda o talvardan salxım-salxım üzümlər sallanırdı; bəzən anam həyəti sulayırdı, atam da səfərlərdən qayıdanan sonra o talvarın kölgəsində oturub çay içirdi, Cəfərlə, Adille, Əbdüləli ilə, Qocayla, Cəbrayılla, Ağarəhimlə, hərdən də Xanım xalanın özüylə səhbət edirdi, Təbrizin bağ-bağatından danışındı, xiyabanlarından danışındı, Təbriz evlərindən, Təbriz həyətlərinin gözəlliyindən söz açırdı və mən ömründə Təbrizdə olmasam da, elə bilirdim ki, Təbrizi görmüşəm, gecələr yuxuya getməzdən əvvəl Təbrizin o gözəl xiyabanlarında gəzirdim.

Bir də ki, bizim həyətin lap aşağı başında Cəbrayılm quşxanası idi, bütün məhəlləmizdə, hətta bizim məhəllədən yuxarıdakı məhəllələrdə də məşhur olan bu quşxananı Cəbrayıl düzəltmişdi və orada səhər-axşam təmiz lələkləri par-par parıldayan o ağappaq göyərçinlər bütün dünyanın sahibi kimi quruldayırdı; elə ki, göyün üzü də tərtəmiz olurdu, elə ki, o ağappaq sağlam göyərçinlərin qurultusu artırdı, göyün yeddinci qatına qalxmaq həvəsindən, şövqündən xəber verirdi, onda Cəbrayıl göyərçinləri bizim damımıza qaldırırdı, sonra bizim damımızdan öz damlarına qaldırırdı və o gözəl göyərçinləri uçururdu; mənim o əziz, o istəkli göyərçinlərim gömgöy göyün üzündə güclə sezikcək, ağappaq nöqtə olanacan uçub gedirdilər və o zaman məhəlləmizin bütün uşaqları, cavanları, hətta bəzən məhəlləmizin kişiləri də başlarını qaldırıb o tərtəmiz göy üzündəki ağappaq göyərçinlərə

baxırdı (məhəllənin qızları isə pəncərə arxasında gizlənib göydə uçan o göyərçinlərə xəlvəti baxırdılar, elə bil ki, açıq-aşkar o göyərçinlərə baxmaq, açıq-aşkar Cəbrayılın özünə baxmaq kimi bir şey idi) və o zaman mənim sinəm elə bil ki, gözgörəsi qabarındı, böyüyürdü, mən həyətimizə, dalanımıza, küçəmizə sığışmirdim, çünki o göyərçinlər bizim həyətimizin göyərçinləri idi, çünki mən o göyərçinlərə məhrəm adam idim, o göyərçinləri yedirirdim, istədiyim vaxt tumarlayırdım, çünki o göyərçinlərin hamısı məni tanıyırdı.

Həmin bazar günü o kiçik, o təmiz, o talvarlı həyətimizdə heç kim yox idi və yalnız bizim həyətimizə məxsus olan o sakitlik içində (həmin sakitliyi göyərçinlərin qurultusu müşayiət edirdi) cidd-cəhdə çayniyi yaxaladım, sonra ağızınacan doldurub evə apardım, mətbəxdə nöyük pilətəsinin üstünə qoydum, otağa keçdim və anamın yanında oturub mən də atamın iştahayla, ləzzətlə bozbaş yeməyinə tamaşa eləməyə başladım. Anam da, dayım da, hamı deyirdi ki, mən anama oxşayıram, amma tamaşa elədiyim o anlarda ən çox istəyirdim ki, atama oxşayıym, çünki mən istəmirdim ki, atam qərib olsun və mənə elə gəlirdi ki, anamdan çox atama oxşasam hərdən atama ah çəkdirən o qəribçiliyi bir az azaltmış olaram.

Anam yenə də yalnız xüsusi vaxtlarda işlətdiyi armudu stəkan-nəlbəkilərdən birini rəfdən götürdü və xoruzpipiyi bir çay süzdü, səliqə ilə xırda-xırda doğranmış kəlləqənd dolu qənddanla bir yerdə gətirib atamın qabağına qoydu və atam minnətdarlıq dolu gözlərlə anama baxdı; atamın baxışlarında yenə də o bayram əhvalından gələn bir işiq var idi və anam atamın o bayram işığı ilə işıldayan baxışları altında gözlərini yerə dikdi.

Atam dedi:

– Ələkbər, belə gözəl havada nə əcəb çöldə-bayırdı oynamırsan?

Anamın hamamdan sonra qızarmış yanaqları atamın bu sözlərdən sonra bir az da qızardı və belə vaxtlarda həmişə çox istədiyim bayram yumurtalarının qırmızısı mənim yadına düşürdü, elə bil ki, mən də özümü Novruz içində görürdüm.

Mən:

– Gedirəm oynamağı, – dedim. – Amma məni görməmiş getmə.

Atam:

– Səni görməmiş hara gedirəm? – dedi. – Getməyimə hələ dörd saat qalıb.

Mən dalana çıxdım.

Bizim dalanımız yazda da, yayda da həmişə kölgəlik olurdu, çünki günün birinci yarısı bir tərəfin divarı, günün ikinci yarısı isə o biri tərəfin divarı kölgə salırdı və mən həmin bazar günü bizim o kölgəli, sərin dalanımızdan keçib küçəyə çıxdım.

Günorta olduğu üçün küçədə heç kim yox idi, təkcə dalanımızdan aşağıdakı qoşa tut ağacının kölgəliyində Şövkət oturub sübh tezdən Ziba xaladan aldığı tumu çırtlaya-çırtlaya tinin ucundakı mağazaya, nöyüt dükənə girib-çıxan adamlara baxırdı. Balakərim də yox idi, uşaqlar da yəqin indi Sarı hamamın həyətində oynayırdılar, amma mən gedib onlara qoşulmaq istəmirdim, nədənsə tək qalmaq istəyirdim, küçəmizin bu sakitliyinə qulaq asmaq istəyirdim, kimsəsizliyinə baxmaq isteyirdim, çünki hərdən bizim məhəlləmizin beləcə sakitliyi, kimsəsizliyi, əslində, adamlarla nəfəs alırdı, indi evlərinə çəkilmiş o adamların hissələri, həyəcanları ilə yaşayırdı...

...Bütün bunları kim xatırlayır? Hələ yeddi yaşı tamam olmamış o gülməli, o balaca, amma çoxbilmiş Ələkbər, yoxsa mən? Mən bütün bunları yazacağımı, yaza biləcəyəmmi? Bəlkə bir də heç vaxt qayıtmayacaq o hissələr, get-gedə artan, amma eyni zamanda get-gedə də əzizləşən, doğmalaşan o uzaqlıqda qalmış – elə bir uzaqlıq ki, ora nə səs çatırdı, nə də ün yetirdi – o duyğular mənim romanımla, ya povestimlə, pyesimlə yenidən qayıtməq istəyir və günlərin bir günü mənə məlum olacaq ki, ona görə əzab çəkirdim, ona görə indiyəcən yazdıqlarım mənə eləcə mənasız görünürdü ki, bax, o hissələr, o duyğular beləcə qayıdır gələcək? Bilmirəm...

...Həmin bazar günü mən dalanımızın qabağında dayanıb o kimsəsiz küçəyə baxırdım, o sakitliyə qulaq asırdım, amma həmin kimsəsizlikdə və sakitlikdə heç bir soyuq yox idi, ona görə yox idi ki, yay idi, isti idi, ona görə ki, o sakitliyin, o kimsəsizliyin özündə, təbiətində isti bir nəfəs var idi, yay günortasının ölünlüyü yox, qaynayan hər həyatın dincəlməsi, rahatlanması var idi.

Bu vaxt həmin gözəl sakitlik içinde birdən-birə Əminə xalanın çığırtısı qopdu və mən başa düşdüm ki, İbadulla yenə gəlib düşüb anasının üstünə, Əminə xala da yenə çığır-bağır qoparıb oğlunu qovur; Əminə xalanın o nazik, cir səsi bir əks-səda kimi dalğa-dalğa bizim dalanımıza yayıldı, həmin səssizliyi pozdu, həmin isti nəfəsi dağıdı, o dincliyi və rahatlığı diksindirib ayıltdı.

Əminə xalanın həmişəki kimi, təkcə səsi gəlirdi, nə dediyi eşi-dilmirdi, amma mən onsuz da məhəlləmizin bütün uşaqları və ümumiyyətlə, məhəlləmizdə yaşayan hamı kimi Əminə xalanın nə dediyini bilirdim: – “Ədə, gəldin yenə, ay nadürüst oğlu, nadürüst? Ay naxələf, yenə gəldin mənim canımçün?.. Ədə, öldürmək istəyirsən məni?.. Allah tez eləsin, tez məni aparsın ki, sənin üzündən qurtarsın canım!.. Tez aparsın Allah məni!.. Ədə, nə istəyirsən məndən?.. Yoxumdu, heç nə yoxumdu!..” Əminə xala bütün bu sözleri çıçıra-çığıra İbadulla deyirdi və o bazar günü olduğu kimi, hərdən Əminə xalanın beləcə çıçırtısı eşidiləndə mənə elə gəlirdi ki, bizim dalanımız, bizim küçəmiz, bütün məhəlləmiz xəcalət çəkir, utanır, pərt olur və mən özüm də pərt olurdum, mənim də qanım qaralırdı, çünki mən özüm də o küçənin, o dalanın kiçik bir hissəsi, kiçik bir parçası idim.

İbadulla Əminə xalanın yeganə oğlu idi (necə ki, mən atamla anamın yeganə oğlu idim və atamla anamın məndən başqa daha uşaqları olmayıacaqdı), bir erməni arvadı alıb bizim məhəllədən köçüb getmişdi, Bakının harasında arvadının evində yaşayırıdı, həmişə kefli olurdu və lap bərk kefli olanda da anasının yanına gəlirdi, gözləri demək olar ki, tamam tutulmuş Əminə xalayla dava salırdı, qızıl isteyirdi.

Atam səfərdən qayıdanan sonra həyətimizdəki talvarda oturub çay içə-içə hərdən soruşurdu:

– İbadulla yenə gəlib o yazıq arvadı incidirdi?

Anam:

– Həri, – deyirdi. – Nankor övladdı də, Allah heç kimə qismət eləməsin.

– Yenə qızıl isteyirdi?

– Həri.

Atam başını bulayırdı:

– O yazıq Əminə arvadda qızıl nə gəzir, baba? Keçəl dərman biləsə elə öz başına çəkər də...

Amma İbadulla həmin kefli vaxtlarında Əminə xalayla dava eləyib evdən həmişəki kimi əlibos çıxandan sonra, bəzən dalanımızın qabağında, səkinin üstündə oturub kürəyini yoğun elektrik şalbanına dirəyirdi və biz uşaqlara deyirdi:

– Gizlədib, gizlədib məndən... Atam bir ətəy qızıl qoyub gedib mənimçün... Gizlədib qızilları... Vermir... Tapa da bilmirəm, hər yeri

axtarıram, tapa bilmirəm... Yoxsa ki, o, qaldığım xarabada mənim nə itim azib?.. Çıxbı gedərdim özümçün Voronejə!..

Biz heç cür başa düşə bilmirdik ki, və ümumiyyətlə, bu, məhəllədə də bir sırrı-xuda idi ki, İbadulla nə üçün məhz o uzaq və tanınmaz şəhərin adını çekir və nə üçün məhz ora getmək isteyir?

İbadulla bütün bu sözləri ona görə bizə deyirdi ki, böyüklerin ondan zəhləsi gedirdi və məhəllənin heç bir cavani, yaşlısı İbadullanın yanında dayanıb çərənlədiyi sözlərə qulaq asmırı və ümumiyyətlə, İbadullanı adam hesab etmirdi. Balakərim hərdən nə tütek çalışırı, nə də Ağ Dəvədən, keçmişin sırlı əhvalatlarından danışırı, Sarı hamamın qabağında səkidə oturub susurdu, bir-bir məhəllənin evlərinə baxırdı və birdən bizim məhəllə ilə bağlı ciddi bir söz deyirdi; bir dəfə də dedi:

— Bir də görünən əntiqə bir çəkmədi, əntiqə də dəridən tikiblər. Ancaq bir dənə yeri partdiyir, ora yamaq tikirlər. Çəkmə işdiyir, işdiyir, ancaq yenə də o partdayan yerin yamağı partdayır... Bax, bizim mələ o cür bir ayaqqabıdı, elə işdiyir, işdiyir, işdiyir... İbadulla da o ayaqqabının həmən o yamaq yeridi...

Əliabbas kişi isə deyirdi:

— Allah Həmdullaya rəhmət eləsin!.. Yaxçı ki, vaxtında getdi bu dünyadan, bu zayı belənçinə görmədi!..

Yenə Əminə xalanın çıçırtısı eşidildi və o bazar günü İbadulla deyəsən lap çox içmişdi, çünkü Əminə xala həmişəkindən bərk qış-qırırdı. Əminə xala bizim dalanın dibində, axırıncı həyətdə olurdu, üç otağı var idi, amma tək yaşayırı və buna görə də otaqların ikisini rayonlardan Bakıya gəlib texnikumda oxuyan tələbələrə kirayəyə verirdi, tələbələr isə İbadulladan yaman qorxurdu, İbadulla gələn kimi evdən çıxbı, qaçıb gedirdilər, bir də gecənin yarısı qayıdırırdılar, indi də o rayonlu tələbələr həyəcanla bir-biri ilə danişa-danişa tələsik addımlarla mənim yanından ötüb getdilər və mənə elə gəldi ki, tələbələrin o tələsik addım səsləri də həmin bazar günü bizim küçəmizin üzəyindən olmadı, o tələsik addımlar bizim küçəmizi təpiklədi, döydü.

Qonşular yavaş-yavaş qapılardan, pəncərələrdən başını çıxarıb Əminə xalagilə tərəf boylandı, bəzisi çıxbı həyətlərinin dalan qapısını ağızında dayandı və Əminə xalanın dalan qapısına tərəf baxdı. İbadulla söyücül adam idi, ağızının sözünü bilmirdi və buna görə də heç kim İbadullaya qoşulmaq istəmirdi, hərə öz hörmətini gözləyirdi.

Əminə xala bu dəfə lap bərkdən qışqırdı, sonra da İbadullanın səsi gəldi və mən dalan boyu gedib Əminə xalanın qapısı ilə üzbüüz dayandım və əlbəttə, indi anam da həyət qapımızdan boylanıb baxsaydı tələsik məni geri səsləyərdi, Əminə xalanın qapısının yanında dayanmağa qoymazdı; amma anam indi evdə idi, atam uzaq səfərdən qayıdır gəlmışdı, axşam yenə çıxıb gedəcəkdi, bizim evimizdə kiçik bir bayram var idi və mən istəmirdim ki, belə bir bayram içində anam-la atam Əminə xalanın qışqırtısını eşitsin, mən istəyirdim ki, yenə də o bayaqqı səssizlik olsun, məhəlləmiz yenə də o bayaqqı kimsəsizlik içinde rahat-rahat nəfəs alsın, dincəlsin.

Uşaqlar da Sarı hamamın həyətindən qaçıb gəlmışdı və İbadul-ladan ehtiyat eləsələr də, məni Əminə xalanın qapısı ilə üzbüüz görüb ürəklənmişdilər, qaça-qaca gəlib tövşüye-tövşüye yanımıda dayanmışdılar. Əlbəttə, Əminə xalanın səsi gedib Sarı hamamın həyətinə çatmazdı, amma qəribə idi, məhəllənin hansı başında nə hadisə olsaydı, biz o saat xəbər tuturduq və indinin özündə də mən bu işə məəttələm – biz nədən bilirdik? Necə xəbər tuturduq? – Allah bilir...

Əminə xala ilə İbadullanın o isti bazar gündündəki dava-dalaşı doğrudan da həmişəkindən daha yaman idi və mən Əminə xalanın dediyi sözləri aydın eşidirdim, elə həmin sözlər idi: “ – Bir qara daş düşəydi sənin başuva oğul olan yerdə!.. Nə istəyirsən məndən? Mən acıdan gü-norta dururam, qızıl var məndə, ay naxələf oğlu, naxələf?! Əlivə nös hər yerə vurursan, ay natəmiz, mən namaz qılmıram bəyəm, müsəlman döyülmə bəyəm ki, arağı içib, xarabonda donuz ətini yeyib gəlib mur-darlayırsan buraları?! Ay naxələf?! Çix get burdan də!..” İbadulla qışqira-qışqira: “ – Ver mənim qızıllarımlı! – deyirdi. – Mənimdi o qızıllar! Atam mənimcün qoyub gedib o qızılları!.. Ver çıxmı gedim. Voronejə gedəcəyəm, day bir də kölgəmi görməzsiz mənim, ver gedim!..” Əminə xala çığırırdı! – “Ödə, ay haramzadə nadürüst, atovun ki bu qədər qızılı var idi, onda nös düşüb şəhərin küçələrində fayton sürürdü?..”

Dalanımızın həyət qapılarının ağızı adamlı dolmuşdu, daha doğrusu, qapı ağızına yiğişib Əminə xalagile tərəf baxan arvadlarla, qızlarla, uşaqlarla dolmuşdu, kişilər isə, əlbəttə, çölə çıxmamışdı, çünkü İbadulla kimi axmağın birinin qaldırdığı səs-küye qulaq asmaq kişilərə yaraşmazdı.

Əminə xala hər dəfə bərkdən çığırıqca mənim ürəyim az qalırdı yerindən qopub düşsün, çünkü mən istəmirdim ki, bu qışqır-bağırı bizim evdə eşitsinlər, mən istəyirdim ki, atamla anam bayram işığı ilə

dolu o baxışlarla bir-birlərinə çox baxsınlar və elə bu vaxt Əminə xalagilin qapısına tərəf baxan adamların hamısının başı geri döndü, hamı bizim həyət qapımıza tərəf baxdı, çünki bizim həyət qapımız açıldı və Xanım xala dalana çıxdı. Xanım xalanın ardınca Cəfər, Adil, Əbdüləli, Qoca, Cəbrayıl, Ağarəhim dalana çıxdı və Xanım xala iti addımlarla Əminə xalagilə tərəf gəldi, oğlanları da Xanım xalanın ardınca gəldi. Dalanımızın bütün qapıları boyu yiğmiş arvadların, qızların üstünə elə bil ki, birdən-birə soyuq su səpdin, səslərini kəsdiłər və sükut içinde dayanıb gözlərini Xanım xalaya, Xanım xalanın ardınca düzülüb gələn oğlanlarına zillədilər. Mən Xanım xalanın qalın çatma qaşlarının altından baxan zəhmli qara gözlərinə, kip örtülmüş nazik dodaqlarına, qırış düşmüş nazik dərili ağ və sərt sıfətinə baxabaxa başa düşdüm ki, İbadulla daha Əminə xalanı qışkırmayacaq və beş dəqiqlidən sonra o gözəl sakitlik yenə də bizim dalanımıza, bizim küçəmizə çökəçək. Xanım xala iti addımlarla mənim qabağımdan ötdü və dik qabağa baxan o zəhmli qara gözləri ilə, elə bil ki, heç məni də görmədi, iri əli ilə Əminə xalagilin həyət qapısını itələyib açdı və içəri girdi, Cəfər də, Adil də, Əbdüləli də, Qoca da, Cəbrayıl da, Ağarəhim də Xanım xalanın ardınca Əminə xalanın həyətinə girdi, qapı açıq qaldı. Əminə xalanın yaşıdagı bina ikimərtəbəli idi, birinci mərtəbədə tələbələr qalırdı, ikincidə özü yaşayırıdı və Xanım xala başını qaldırıb zəndlə ikinci mərtəbəyə baxdı, sonra cod səsi ilə çığırdı:

– İbadulla!

Əminə xalagilin evindən daha səs gəlmirdi, elə bil evdə heç kim yox idi və Xanım xala bir də çığırdı:

– Alə İbadulla!

Bu dəfə ikinci mərtəbədən İbadullanın hövsələsiz səsi gəldi:

– Nə var, ağəz, nə İbadulla, İbadulla salmışan orda?!. Nə var?..– Və İbadulla hırslı içəridən çıxıb taxta pilləkənin ikinci mərtəbədəki ikinəfərlik balaca meydançasında dayandı, pərtdə ala gözlərini bərəldib Xanım xalaya, sonra da bir-bir Cəfərə, Adilə, Əbdüləliyə, Qocaya, Cəbrayila, Ağarəhimə baxdı, ağızını açıb nəsə demək istədi, amma heç nə demədi və ağızını yumdu.

Xanım xala dedi:

– Düş aşağı!

İbadulla ancaq Xanım xalaya baxırdı və eləcə baxa-baxa da bir-iki saniyə həmin taxta meydançada dayandı, sonra taxta pilləkənləri enib

həyətə düşdü, daha doğrusu, elə bil ki, Xanım xala qalın çatma qas-
larının altından baxan o zəhmli gözləri ilə İbadullanı çəkib pilləkən-
lərlə aşağı saldı və mənə elə gəldi ki, bu saat Xanım xala iri sümüklü
ağır əli ilə İbadullanın qulağının dibinə bir dənə yağlı sillə çəkəcək və
yəqin ki, gözgörəsi bürüşüb balacalaşmış İbadulla özü də belə fikir-
ləşdi, açıq ciyinlərini qaldırıb nazik və günün altında yanib qartmış
boynunu qıṣdı, amma Xanım xala əl qaldırmadı, bir an İbadullanın
pərtdə ala gözlərinin içində baxdı, sonra dedi:

– Rədd ol, buradan!

İbadulla boynunu düzəltdi, yenə də ağızını açıb nəsə demək istədi,
amma gözlərini güclə Xanım xalanın gözlərindən qoparıb, bir-bir
Cəfərə, Adilə, Əbdüləliyə, Qocaya, Cəbrayıla, Ağarəhimə baxdı, heç
nə demədi, ağızını yumdu və həyətdən çıxıb mənim yanından ötdü,
qapıların qabağında dayanmış adamların baxışları altında dalandan
keçib küçəyə tərəf getdi. İbadulla yanından ötəndə məni araq iyi
vurdu və atamlı anam hərdən evdə oturub söhbət eləyəndə araqı o
qədər pisləmişdilər ki, mən araq görəndə, iyini hiss eləyəndə az qala
fiziki bir ağrı duyurdum, amma bu dəfə İbadulladan gələn o pis araq
iyinə fikir vermədim, çünki mən həmin dəm Əminə xalagilin
həyətindən çıxan Xanım xalaya, Xanım xalanın ardınca gələn Cəfər-
lə, Adillə, Qocayla, Əbdüləliylə, Cəbrayılla, Ağarəhimlə fəxr edirdim,
mənim bütün ürəyim bir qürur hissi ilə dolmuşdu.

İbadulla dalanın axırına çatıb küçəyə burulmazdan əvvəl ayaq
saxladı, dönüb dalanın adamlarına, Xanım xalagılə baxdı və boğuq
səslə qışqirdi:

– Məni adamsız görmüsüz?! Qaz kimi bir-birivizin dalına düzülüb
üstümə gəlirsəz?! Eybi yox, baxarsuz!.. Tökərəm üstüvüzə keruxa-
larımı, onda bilərsəz!..

Cəfər İbadullaya tərəf qaçmaq istədi, amma Xanım xala Cəfərə
baxdı və Cəfər ayaq saxladı, İbadulla isə elə bildi ki, Cəfər gəlir,
başından uçmasın deyə əli ilə ortası düyməli altıkünc kepkasını tutub
yerindən götürdü, küçəyə burulub gözdən itdi və Xanım xala eləcə
dik-dik qabağına baxa-baxa, oğlanları da ardınca addımlaya-addımla-
laya həyətimizə girdi, dalana çıxmış arvadlar, qızlar da dağlılışib
həyətlərə girdi, həyətlərin qapıları bağlandı, dalana açılan bəzi
pəncərələrin arxasında dayanmış kişilərin kölgələri də çəkilib getdi,
Əminə xalanın qapısı ağızında dayanmış biz uşaqlardan və bir də ki,

Balakərimdən başqa dalanda yenə də heç kim yox idi, bizim həmişə kölgəli olan sərin dalanımıza yenə də sakitlik çökdü.

Əminə xalanın həyət qapısı açıq idi və mən bayaqdan bəri ikinci mərtəbənin pəncərəsi qabağında dayanıb baxan Əminə xalanı görür-düm: düzdü, Əminə xalanın gözləri, demək olar ki, görmürdü, amma Xanım xala İbadullanı çağırıldığı vaxtdan Əminə xala gəlib dayanmışdı pəncərənin qabağında, boylana-boylana gah həyətə, gah da dalan tə-rəfə baxırdı və yenidən dalanımıza çökmüş o sakitlik içində mən Əminə xalanın deyinməyini aydınca eşitdim “ – Oğlumu, özüməm, özümüz bilərik, nəyivizə qalib, sizə nə dəxli var, nös qarışırsız xalqın işinə?..”.

Sonra Əminə xala da pəncərənin qabağından çəkildi, biz də küçə-yə tərəf getmək istədik, Sarı hamamın həyətində oynayaq, amma Balakərim bize baxmadan dalanımızın lap dibindəki xartut ağacına tərəf getdi, ağacın altında oturub yay-qış həmişə əynində olan sarı pencəyinin döş cibindən tüteyini çıxartdı, kürəyini xartutun yoğun gövdəsinə söykəyib arıq ovurdularını doldurdu və tüteyi çalmağa başladı; biz də həmişəki kimi Balakərimin başına yiğışdıq. Balakərim tüteyi çaldıqca mənə elə gəlirdi ki, bu tütək səsi də bizim dalanımıza, küçəmizə çökmüş o sakitliyin davamıdı və Balakərimin kürəyini söykədiyi o qollu-budaqlı xartut ağacı da həmin tüteyin səsi altında dünyanın işlərini fikirləşir.

Dalanımızın lap dibindəki o xartuta əvvəllər “İbadullanın ağacı” deyirdilər, çünkü faytonçu Həmidulla ilə Əminə xalanın uşaqları ol-murmuş və faytonçu Həmidulla nəzir deyir, İbadulla anadan olanda o xartutu nəzir kimi dalanımızda əkir. Faytonçu Həmidulla öldü, İbadulla böyüyüb fərsiz çıxdı, Əminə xala qocaldı, gözləri, demək olar ki, görmədi və Əminə xalanı bizim dalanımızın arvadları dolandırmağa başladı (o kirayənişin tələbələrin verdikləri pul necə olurdu? Heç kim bilmirdi və əslində heç kim bununla maraqlanmirdi da); anam, xüsüs-sən də tez-tez Xanım xala bişirdikləri xörəkdən bir boşqab çəkib mənə verirdilər, aparırdım Əminə xalaya, Əminə xala da yerdən salınmış yaşıl məxmər döşəkcənin üstündə oturub sağ əlinin baş barmağı ilə əlindəki təsbehin qara narın daşlarını oynada-oynada: “– Allah qəbul eləsin!” – deyirdi, guya ki, ona göndərilən həmin pay da nəzir kimi bir şeydi.

Hərdən Xanım xala məni çağırıb Əminə xalaya pay göndərmək istəyəndə, əlindəki boşqaba xörək çəkə-çəkə başını bulayırdı, deyirdi:

– O İbadulla bədbəxt oğlu, uşaq vaxtı elə yaxçı oğlan idi ki...

Xanım xala bu sözləri qalın qışlarının altından baxan qara və zəhmlı gözlərinə, adətən kip örtülü olan nazik dodaqlarına, enli çənəsinə uyuşmayan bir müləyimliklə deyirdi, amma o müləyim sözlər məni qorxudurdu, çünkü mən əlimdə tutduğum isti boşqabı Əminə xalaya apara-apara fikirləşirdim ki, birdən mən də böyüyəndə İbadulla kimi olaram...

İbadulla fərsiz çıxdığı üçün o xartutu daha İbadullanın adı ilə çağırırdılar və o xartutun altı oturub tütək çalmaqdan ötrü, Ağ Dəvə barədə cürbəcür əhvalatlar danişmaqdan, fikrə getməkdən ötrü Balakərimin ən çox xoşadığı ikinci yer idi (birinci yer isə küçəmizin səkisində, Şövkətin evinin yanındakı qoşa tut ağacının altı idi).

Balakərim gecələr Sarı hamamın həyatında, quşxana kimi balaca bir yerdə yatırdı, gündüzlər isə həmişə çöldə-bayırda olurdu, qışda məhəllənin camaatına odun yarmaqda kömək edirdi, yayda qır daşıybı damların daman yerlərini yamamağa kömək edirdi (və həmin evlərdə bişən xörəklərdən yeyirdi), çox zaman da Balakərimin çəkdiyi zəhmət havayı olurdu, misal üçün, haradansa əzab-əziyyətlə daşıybı gətirdiyi daşlar, məlum olurdu ki, heç nəyə yaramır və heç kimə lazımlı deyil – Balakərim həmin daşları təzədən əzab-əziyyətlə geri qaytarırdı; axşamlar isə məhəllənin bütün uşaqları yığışırıdı Balakərimin başına və Balakərim Ağ Dəvədən danişirdi, peyğəmbərlərdən, imamlardan danişirdi, padşahlardan, vəzirlərdən, səyyahlardan danişirdi, çox fikirli olanda, ürəyi lap dolu olanda sarı pencəyinin cibindən tütəyini çıxarıb çalmağa başlayırdı, birdən-bire çalmağa başladığı kimi, birdən-birə də çalmağını kəsirdi, deyirdi:

Hamam hamam içində,
Xəlbir saman içində.
Dəvə dəlləklik edər
Köhnə hamam içində.

Sonra o sirli əhvalatlardan danişmağa başlayırdı. Balakərim bu sözləri elə ahənglə, elə eyhamlarla, elə mənali-mənali deyirdi ki, həmin sözlərdən sonra məhəlləmizdəki Sarı hamam da mənə sirli bir aləm kimi görünürdü.

Bəzən Balakərim fikirli olanda tamam susurdu və biz bilirdik ki, belə vaxtlarda Balakərimdən heç nə xahiş eləmək lazımlı deyil, çünkü

Balakərim, ümumiyyətlə, xahişlə, sifarişlə nə tütək çalışırı, nə də bir əhvalat danışırı; susurdu, birdən öz-özünə – “Allah sənə rəhmət eləsin, Mirzə Səttar.. – deyirdi. – Allah sənə rəhmət eləsin!..” və biz başa düşürdük ki, söhbət vaxtilə bizim məhəllədə yaşamış şair Səttar Məsumdan gedir, amma Balakərimin nə üçün məhz Səttar Məsumu yadına salmağının səbəbini bilmirdik. Bəzən də, xüsusən, aylı-ulduzlu gecələrdə Balakərim o qoşa tut ağacının altında, yaxud Sarı hamamın həyətində, yaxud da burada, bu xartutun altında oturub başını göyə qaldırırdı, gözlərini aya, ulduzlara dikirdi, bir müddət beləcə susurdu və mən açıq-aşkar hiss edirdim ki, bizim yanımızda oturmağına baxmayaraq, həmin anlarda Balakərim bizdən çox-çox uzaqlardadır: sonra yenə bizim yanımıza qayıdırı və qəribə sözlər deyirdir: “– Hər bir adam gərək hərdənbir göylə təkbətək dayansın, göyə baxsın gərək... Bax, o ulduzlara baxsın, o aya baxsın. Onda bilər ki, özü nə qədər balacadır. Onda bilər ki, başqları da nə qədər balacadır...”. Əlbəttə, mən Balakərimin bu sözlərindən bir şey başa düşmürdüm, amma o sözlər mənim yadımda qalırdı və eyni zamanda, elə bil, o sözlər o uzaq ulduzların özündən də, o ayın özündən də nəsə deyirdi və “nəsə” sırr ilə dolu idi...

Balakərimin neçə yaşı var idi? Bəlkə qırx idi? Bəlkə əlli idi? – Bilmirəm, Balakərimin atası, anası kim idi – heç nə bilmirəm, cünki o zamanlar mənə elə gəlirdi ki, Balakərim elə həmişə bu cür olub, Balakərimin heç vaxt atası, anası olmayıb, Balakərim heç vaxt uşaq olmayıb, həmişə beləcə tək olub, beləcə Balakərim olub, həmişə beləcə Ağ Dəvədən danışıb, beləcə tütək çalışıb. Balakərimin çaldığı havaları, ancaq özü bilirdi, cünki əslində belə havalar heç yerli-dibli yox idi, bu havaları, ancaq Balakərim çalışırı və bizdən başqa dünyada heç kim o havalara qulaq asmayacaqdı...

Məhəllədə mənim ən yaxın dostum Cəfərqulu idi və düzdü, Cəfərqulu deyirdi ki, guya qabaqlar Balakərimin atası milyonçu olub, guya Ramanada fontan vuran neft quyuları var imiş, guya indi ikinci mərtəbəsində Muxtargil yaşıyan, üçüncü mərtəbəsində papaqcı Əbülfətgil yaşıyan və bizim məhəllənin ən hündür və ən yaraşıqlı binası olan o üçmərtəbə də vaxtilə Balakərimgilin imiş, guya Balakərim uşaq vaxtı böyük-böyük alım müəllimlərdən dərs almışdı, amma mən bütün bunlar barədə fikirləşmirdim (və ümumiyyətlə, mənə elə gəlirdi ki, bütün bunlar boş söhbətlərdir), cünki Balakərim mənim

üçün elə-beləcə Balakərim idi və bu gün də elə-eləcə Balakərim kimi də qalıb.

Məhəllənin kişiləri yaşamaq üçün həyətlərində Balakərimə yer verirdilər, hətta bir dəfə Əzizağa əminin oğlu Musa ağır xəstələnəndə Əzizağa əmi nəzir elemişdi ki, Musa sağalsa, öz həyətlərində Balakərim üçün ayrıca birotaqlı, mətbəxli, arakəsməli bir bina tikdirəcək (bizim evimiz kimi), amma Balakərim Sarı hamamın həyətindəki o quşxana kimi yataq yerini heç nəyə dəyişmirdi, bütün təkliflərdən imtina edirdi (Əzizağa əmi də nəzirini məcbur oldu dəyişdi, iki dənə yekə qoç alıb qəssab Dadaşbalaya kəsdirdi və o iki qoçun ətinin məhəllənin camaatına payladı), çünki Balakərim də dəstə-dəstə uşub gəlib o qoşa tut ağacına qonan sərçələr kimi bir şey idi, elə bil ki, küçəmizdəki o üçmərtəbəli binanın damında dayanıb **aşağıda** qalmış dünyaya baxırıdı, amma axşamlar bizə həmin dünyanan **ən** gözəl və **ən** sırlı əhvalatlarını danışındı; bəzən mənə elə **gəlirdi** ki, Balakərim o əhvalatları bizə yox, özü- özüne **danişirdi**, ya da ki, xüsusən gecələr, küçəmizdən, dalanımızdan əl-ayaq çəkilən vaxtlar, küçəmiz, dalanımız bir müddət dincəlib, sonra təzədən addım həsrəti çəkməyə başlığı vaxtlar Balakərim o əhvalatları **qəmbər** döşənmiş küçəmizə, kənarları birqat daşla hörülmüş asfalt səkilərə, məhəlləmizin evlərinin divarlarına, bağlı qapı-pəncərələrinə, o qoşa tut ağacına, dalanımızın dibindəki o xartuta danişır.

Hərdən bizim evdə Balakərimdən söz düşəndə anam gülümseyib deyirdi: “— Yaziq Balakərim şeytan fəhləsidi də...” və mənim bütün içim anamın dediyi bu sözlərə etiraz edirdi, çünki mən əvvəllər anam bu sözlərini olduğu kimi başa düşürdüm, yəni mənə elə **gəlirdi** ki, anam Balakərimi, həqiqətən, şeytanın adamı hesab edir, amma sonralar mən başa düşdüm ki, anamın bu sözlərində əslində bir məhəbbət var, anamın Balakərimin **çoxt** vaxt hədər yük daşımağına, hədər zəhmətinə hayifi **gəlirdi**.

Həmin isti bazar günü Balakərim kürəyini xartutun gövdəsinə söykəyib bir xeyli tütək çaldı və xartut da bizimlə birlikdə diqqətlə Balakərimin tütəyinə qulaq asdı; o tütəyin səsi İbadullanın davadalaşından sonra bizim dalanın, küçənin sakitliyinə bir təmizlik, paklıq gətirirdi; eyni zamanda o tütək səsi bizim evimizdəki o kiçik bayrama lap zərif, şəffaf bir ipək kimi hiss etdiyim qüssə, qəmginlik gətirirdi və axşam düşəndən sonra, mənim atam o vaqon qoxulu həsir zənbilini

Əlinə alıb yenə də səfərə gedəndən sonra, Balakərim qədimlərdə baş vermiş əhvalatlardan danışmağa başladı...

...Bəzən, xüsusən, axır vaxtlar mənə elə gəlir ki, o əhvalatları Balakərim danışmayıb, onları mən özüm öz gözlərimlə görmüşəm.

Bəzən mənə elə gəlir ki, o əhvalatları haçansa mən özüm yazmışam.

Bəzən mənə elə gəlir ki, o əhvalatlar haçansa gələcəkdə baş verəcək və mən yuxulu vəltlərimdə təəccüb edirəm ki, gələcəkdə baş verəcək əhvalatları əvvəlcədən haradan bilişəm, necə görürəm?..

V

Balakərim ən çox Ağ Dəvədən danışındı və biz Balakərimin başına yiğişib danışdıqlarına qulaq asa-asə bəzən heç nə başa düşmürdük, amma o Ağ Dəvə gözlərimizin qabağına gəlirdi və biz bilirdik ki, Balakərimin söylədiyi o əhvalatları bəzən yaxşı başa düşməsək də, dünyada ağappaq bir Ağ Dəvə var.

Biz heç vaxt Balakərimə suallar verib danışlığı əhvalatları özü müzçün aydınlaşdırırdıq, çünkü Balakərim tamam əmin idi ki, danışdıqlarının hamisini başa düşürük və biz özümüz də buna inanırdıq ki, eşitdiyimiz o qəribə əhvalatların hamisini başa düşürük, o qəribə sözlərin hamısı bize məlumdur.

Bir dəfə gecənin yarısı yuxudan oyanıb küçə pəncərəmizin qabığına qaçıdım. Anam yerindən dik atıldı:

– Nə var, nə olub?

– Ağ Dəvə gedir küçəmizdən... – dedim və pəncərəmizin şüşəsindən çölə baxdım; qaranlıq küçə bomboş, kimsəsiz idi, amma mənə elə gəldi ki, o qaranlıq içində küçəmizə döşənmiş qəmbərin üstündə Ağ Dəvənin iri ləpirləri ağarır və uzaqdan, lap uzaqdan da Ağ Dəvənin boynundakı zinqirovun səsi gəlir.

Atam:

– Balakərim bunların başını xarab eləyəcək... – dedi.

Anam:

– İşin yoxdu, – dedi. – Yuxu görüb...

Mən təzədən yerimə girəndən sonra da xeyli müddət Ağ Dəvənin barəsində fikirləşirdim və mənə elə gəldi ki, Ağ Dəvə kiminsə qapısında yatmaq üçün bizim məhəlləmizə gəlib; Balakərim deyirdi ki,

ölənləri Ağ Dəvə aparır və Ağ Dəvə kimi ki, o biri dünyaya aparmaq istəyir, gecə gəlib o adamın qapısının ağızında yatır. Həmin gecə mən məhəlləmizdəki adamları bir-bir gözlərimin qabağına gətirirdim və istəmirdim ki, Ağ Dəvə onlardan hansınsa qapısında yatsın; mən qorxurdum, ürəyim döyünb az qalırdı yerində çıxsın, mən qorxurdum, amma səsimi çıxarmırdım, çünki istəmirdim ki, atam Balakərim haqqında pis fikirdə olsun.

Balakərim Ağ Dəvənin üstündəki adamlardan söhbət açırdı, Ağ Dəvənin gəzdiyi yerlərdən deyirdi və bəzən də söylədiyi cürbəcür sözləri özü bizə izah edirdi:

— Yolcu Ağ Dəvənin üstündə səhra ilə gedirdi... Səhra bilirsiz də, nə deməkdi, yəni ki, hər tərəf qum, hara baxırsan, qumnan savayı bir şey görmürsən...

...Qıpqırmızı qızarmış dan yeri səhra sırasına bir qırmızımtılıq vermişdi və səhər yavaş-yavaş açıldıqca, elə bil bu Muğan səhrasının yeknəsəqliyini dəyişdirmək istəyirdi, amma səhərin beləcə yavaş-yavaş açılmasının, bu Muğan səhrasını yeknəsəqlikdən qurtarmaq ehtirasının özündə də bir yeknəsəqlik var idi.

Ağ Dəvə addımlarını bir-bir irəli ataraq həmişəki kimi, tələsmədən mənzilə doğru gedirdi və Ağ Dəvənin bu addımlarının dəyişməz ahəngi də əslində o səhra yeknəsəqliyinin müşayiətçisi idi və təkcə səhranın deyil, təkcə bu gecənin və indicə açılan bu səhərin deyil, bütün dünyanın və yüz min illərin yeknəsəqliyindən xəbər verirdi.

Ağ Dəvənin üstündə oturmuş Yolcu hər dəfə dəvə addım atdıqca yüngülcə yırğalana-yırğalana iri, qara gözlərini qıpqırmızı qızarmış o dan yerinə zilləmişdi və fikirləşirdi ki, bu səhranın da, bu dəvə addımlarının da, o qıpqırmızı dan yerinin də indiki yeknəsəqliyi min il bundan əvvəl də belə olmuşdu və min il bundan sonra da belə olacaqdı.

Yolçunun bütün bədənini, fikrini, hissələrini bir təəssüf bürümüşdü və bu təəssüf elə bil Yolçunu Ağ Dəvənin üstündən aldı, ürəyini uçundurdu, Yolçunu dayaqsız elədi, havadan asılı qoydu.

Təzəcə açılan o səhər ayazında Yolçunun bütün bədəni, fikri, hissəleri bir möcüzə həsrətində idi, amma Yolcu yaxşı bilirdi ki, dün-yada heç vaxt möcüzə olmayıb və heç vaxt da möcüzə olmayıacaq; əslində Kəlimullah Musa peyğəmbər də möcüzə görmək istəyirdi, bəlkə özü heç bunu bilmirdi, amma elə buna görə Tur dağında Allaha çox yalvardı:

– Özünü mənə göstər!..

Amma Allahdan aldığı cavab bu oldu:

– Sən məni heç zaman görməyəcəksən!..

Dünya adidi, beləcə yeknəsəqdi, möcüzəsiz dünyadı və Yolcu fikirləşdi ki, əslində, elə bu adiliyin özü bir möcüzədir, amma bu möcüzədən heç kim baş açmır və Dədə Qorqud kimi bir el ağsaqqalı da, ancaq bunu deyib ki, gəlimli, gedimli dünya, son ucu ölümlü dünya; Dədə Qorqud bunu deyib və özü də neçə yüzilliklərdir ki, köcüb gedib bu dünyadan, Allah ona rəhmət eləsin.

Yolcu, Dədəyə rəhmət oxuya-oxuya torpağa, daha doğrusu, səh-ranın qumluğuna baxdı, çünki Dədə Qorqudun harada dəfn olunmağının – burada, yoxsa dünyanın o biri başında? – fərqi yox idi, bu dünyanın üzü eyni idi, torpaq eyni idi və Dədə Qorqud da saysız-hesabsız adamlar kimi, bu torpağın altında idi.

Ağ Dəvə addım atdıqca iri ləpirləri qumun üstündə qalırdı və Yolcu arxaya qanrlılıb o ləpirlərə baxmaq istədi, amma qanrlımadı, çünki səhra boyu uzanan o ləpirlərin düz xətti də Yolçunun ürəyini sixacaqdı, çünki o ləpir xətti daha salınmışdı və daha necə vardısa eləcə də qalacaqdı, dəyişməyəcəkdi, əyrilib-burulmayacaqdı, səhra boyu uzanan bu ləpir xəttində külək qopan, qasırğa başlayan müddətə qədər bir əbədilik var idi (sonu olan əbədilik!) və haçansa o külək qopanda, o qasırğa başlayanda – bəlkə sabah, bəlkə beş aydan sonra, bəlkə də iki ildən sonra – itib gedəcəkdi; sonra Yolcu yenə də iri qara gözlərini qaldırıb qıpqırmızı qızarmış dan yerinə baxdı və bu dəfə o dan yerinin qırmızısı dünyada tökülen qanlardan xəbər verdi...

Yolçuya nə olmuşdu? Bu nə fikirlər idi? Bu nə görümlər idi? Və bir halda ki, bütün beyni bu cür fikirlərin əsiri imiş, niyə bundan xəbəri olmayıb və nə üçün özünü bu vaxta qədər tanımayıb?

Dünən axşama yaxın yola çıxaçıxdə darvazalarının qabağındakı qoca bir encir ağacının budağına qonmuş qara qarğı gördü və heç özü də bilmədi, necə oldu ki, bir müddət dayanıb o qarğıya baxdı, diqqətlə baxdı və birdən-birə Yolçuya məlum oldu ki, qara qarğanın qapqara gözləri dünyanın ən gözəl gözləri imiş və Yolcu eyni zamanda, o qara qarğanın gözlərinin dibinə çökmiş kədəri də gördü və həmin kədər Yolçunu sarsıldı.

Deyirdilər ki, qarğı üç yüz il yaşayır və qara qarğanın gözlərindəki o kədər də həmin üç yüz ilin kədəri idi.

Ağ Dəvə gözlərini mənzilə sarı – uzaqlara dikib eyni ahəngli addimlar ilə irəliləyirdi və hərgah Yolcu Ağ Dəvənin belindən düşüb gözlərinə baxsaydı, həmin qara gözlərdə də o qara qarğanın gözlərinin dibinə çökmüş kədəri görərdi.

Amma belə bir iş Yolçunun ağlına gəlmədi.

Son vaxtlar Yolcu uzaq yola tək çıxməyi xoşlayırdı. İpək-qumaş karvanını özündən əvvəl göndərirdi və o karvan gedib şəhərin girəcəyində düşərgə salıb öz sahibini – Yolçunu gözləyirdi.

Bu təkbətək səfərlər bu bir ilin içində başladı.

Bu bir ildə yola tək çıxırdı, cünti bütün ömrünü keçirdiyi alış-veriş içinde ayda, iki ayda bir dəfə Şəhərə balaca səfər yeganə imkan idi ki, özü ilə təkbətək qalsın – yerin üzü olurdu, göyün altı olurdu, Ağ Dəvə olurdu, özü olurdu, vəssalam; axşama yaxın Ağ Dəvəyə minib darvazasından çıxırdı, yolun ucundan tuturdu, heç hara tələsmirdi, hərdənbir yol kənarında ehsan hesabına tikilmiş rəbatların yanında Ağ Dəvəni saxlayıb, düşüb onu tanımayan qara camaatla birlikdə bir kasa qatıq yeyirdi, ya bir piyalə zəfəranlı şerbət içirdi və yenə də Ağ Dəvənin belinə qalxıb, yoluna davam edirdi və Ağ Dəvə hər dəfə ayağını irəli atanda, dəvənin belində yırğalandıqca alış-veriş içinde keçən uzun-uzun illər boyu birinci dəfə uşaqlıq çağlarını gözünün qabağına götürirdi, fikrində o uzun-uzun illərin qatını bir-bir açıb uşaqlığını keçirdiyi və indi çoxdan tələf olmuş həyətlərini, çoxdan ölüb-itmiş anasını, atasını, qonşularını gözlərinin qabağına götürirdi, nənəsinin çağırıldığı bayatılar yadına düşürdü: zülfünү bağda dara, bağda yu, bağda dara, bir yaxşı həmdəm üçün, Şamı gəz, Bağdad ara... və yaş tamam ötiirdü, ya nə idisə, Yolcu hiss edirdi ki, son vaxtlar bu təkbətək səfərləri ömrünün heç kimə – nə oğlanlarına, nə qızlarına, nə nəvələrinə, nə nəticələrinə, nə dostlarına, düşmənlərinə – yalnız və yalnız özünəməxsus anları kimi gözləyir.

Yolçuya elə gəlirdi ki, indiyə qədər ömrünü – bu uzun ömrünü özü üçün yox, başqları üçün yaşayıb, daha doğrusu, Yolçuya elə gəlirdi ki, öz ömrünü yox, onun əvəzinə başqları, kimlərsə tamam başqa adamlar yaşayıb.

Bütün bu yolların qudlurları, qaçaqları Yolçunun ağ çalmasını, isti vaxtlarda geydiyi yaşıl ipək əbasını, soyuq vaxtlarda geydiyi xəz cübbəsini və ən əsası isə Ağ Dəvəsini yaxşı tanyırdı və qudlurlar, qaçaqlar burasını da yaxşı bilirdi ki, Yolcu özü ilə yola heç nə götür-

mür, rəbatlarda xərclik üçün, ya da yolda rastına çıxan qələndərlərə vermək üçün iki-üç gümüşdən başqa yanında heç nə olmur. Əlbəttə, Yolçunu öldürüb Ağ Dəvəni yemək olardı, amma Yolçunun qılınc oynadan həbəş qulamları da bütün bu tərəflərdə məşhur idi və quldurlar, qaçaqlar bir dəvə ətinin kababına görə, sonradan həmin həbəş qulamlar ilə üzbezər gəlmək istəmirdilər.

Dan yerinin qızartısı əriyib yox olurdu və payızqabağı topa-topa buludlar ağappaq ağarmağa başlayırdı. Yolcu iri qara gözlərini o topa-topa ağ buludlardan çekib yüngülcə yırğalana-yırğalana belində oturduğu Ağ Dəvəyə baxdı və fikirləşdi ki, hər halda dünyada dəvə olmaq insan olmaqdan yaxşıdır, çünki bu Ağ Dəvənin xəbəri yoxdur ki, əslində göydəki o topa-topa ağ buludlarla onun, yəni Ağ Dəvənin arasında heç bir fərq yoxdur, çünki o ağ buludlar da haçansa yağış olacaqdı, yağış qurtaracaqdı, yox olacaqdı və haçansa bu Ağ Dəvə də torpaqda çürüyüb yox olacaq, necə ki, yer üzünün bütün canlıları torpaqda çürüyüb yox olacaq.

Yolcu belə fikirləşirdi, çünki Yolçunun Ağ Dəvənin iri qara gözlerinin dibinə hopmuş o kədərdən xəbəri yox idi.

Əvvəllər özü ilə bu təkbətək səfərlərin birində gecənin yarısı Yolcu özü də gözləmədən bir misra söyləmişdi: məni həsrət yaratdı... Bu misra özündənmi gəldi? Ya haçansa, kimdənsə eşitmışdı? Ya da haradasa oxumuşdu? – bilmirdi, amma o vaxtdan, yəni tamam gözlənilmədən, gecənin yarısı dəvə addımlarının yeknəsəq ahəngi içində gəldikdən sonra, o misra heç cür Yolçunun yadından çıxmırkı bəzən, hətta alış-verişin şidirgə vaxtında belə, ani bir şimşek kimi fikrində çaxıb gedirdi.

Məni həsrət yaratdı...

Yolcu bütün gecəni yol getmişdi və həmişəki kimi, yenə də ikinci namaz üçün Şəhərə çatacaqdı, amma heç bir səfəri bugecəki səfər kimi olmamışdı: Ağ Dəvənin üstündə yüngülcə yırğalana-yırğalana nə uşaqlığını gözlərinin qabağına götürmişdi, nə uşaq vaxtı yaşıdığı o hə-yəti görmüşdü, nə də nənəsinin söylədiyi o bayatıları yadına salmışdı.

Düzdür, gecənin sakitliyi, yoluñ kimsəsizliyi, dünyyanın göz işlədikcə uzanan genişliyi yenə də Yolçunu ələ aldı və Yolcu Ağ Dəvənin belində alış-veriş tələsikliyindən, ev və ticarət qayğılarından uzaqlaşış arxayıñ və azad nəfəs aldı, göyuñ ulduzlarına baxdı, aya baxdı və yenə də gözlərini yumub o uzaq uşaqlıq illərinə getmək

istedi, amma bir şey çıxmadı və Yolçu gözlənilmədən (necə ki, gözlənilmədən o bir misra gəlmışdı...) kəşf etdi ki, bu gecə adı gecə deyil, bu gecənin aləmi bürümüş qaranlığı, əslində, o qara qarğanın gözlərindəki o dərin kədərin qaranlığıdır.

Bu hiss Yolçunu sarsıtdı və Yolçuya elə gəldi ki, elə bil, o kədərin indi aləmi bürümüş bu qaranlığı qara bir rəng kimi, ağ əbasını qapqara qaraldır, bir yapışqan kimi, əbasını da, köynəyini də keçib bədəninə yapışır – Yolçu o yapışqanın çımçəşdirən nəmliyini bütün bədəni ilə hiss etdi.

Yolcu bu hissi özündən eləmək istədi, gecənin sakitliyinə qulaq asdı, yoluñ kimsəsizliyinə, ulduzlara, aya tamaşa etdi və fikirləşdi ki, bütün ömürləri boyu bu yolları gedən sarbanlar dünyadan ən xoşbəxt adamlarıdır; sonra özü öz fikrinin sadəlövhüyüne gülümsədi: bütün ömürlərini yolda keçirən sarbanlar yəqin hər dəfədə isteyirlər ki, yol tez qurtarsın, tez çatsınlar evlərinə-eşiklərinə, çünki dünyada hər şey nisbidir. Yolçu fikirləşdi ki, Adəm öz Tanrısına ası olub yoldan azdı və buna görə də Adəmi cənnətdən qovdular, Sərəndibə* gəldi və deyilənə görə, ayağının izi indiyə qədər də Sərəndibdə qalır; bütün böyük alimlərin, əhli-qələmlərin yazdığını görə və Yolçunun özünün yaxşı tanıdığı bir çox tacirlərin dediyinə görə, Sərəndib bir cənnətməkan yerdə, amma Adəmi cənnətdən ora qovublar, yəni ki, Adəm ataya cəza veriblər, yəni ki, Sərəndib bizim üçün, biz adı bəndələr üçün cənnətdir, amma əsl cənnətin yanında bir cəza yeridir...

Dünyada gözə görünən və görünməyən hər şey də beləcədir.

Ömürləri boyu yol gedən, dünyadan sakitliyi və genişliyi ilə üzəbzəüz olan sarbanlar da xoşbəxt deyildi.

Yolçu fikirləşdi ki, xoşbəxtliyin rəmzi deyilənə görə Süheyəl ulduzudur və Süheyəl ulduzunu bütün parıltısı ilə görmək üçün gərək Yəmən ölkəsinə gedəsən, çünki yalnız Yəməndə o ulduzu aydın görmək mümkündür və Yəməndən gələn qumaş, dəri-ədim ona görə o qədər yumşaq və zərifdir ki, gözəlliyini, incəliyini Süheyəldən alır; bunlar hamısı belədir və Süheyli görməkdən ötrü Yəmənə getmək olar, amma bir məsələ var ki, əslində yer üzündə nə qədər məxluqat varsa, bir o qədər də tale var və o qədər taleyin hərəsinin öz Yəməni var, bax, həmin o Yəmənə gedib çıxmaq, həmin o Yəməndən Süheyələ baxmaq mümkün deyil, çünki həmin o Yəmən əlçatmaz, ünyetməzdir.

Məni həsrət yaratdı...

Gecə birdən-birə yol da Yolçunun ürəyini sıxdı və Ağ Dəvənin ağzını döndərib yoldan çıxdı, bir az kənarda səhranın içi ilə yola müvazi getməyə başladı, amma səhranın genişliyi də Yolçunun ürəyini toxdatmadı və Yolçu da, Ağ Dəvə də o ağır səhəri beləcə açdılar.

Yolçu yenə də topa-topa ağ buludlara baxdı, sonra altındakı Ağ Dəvəyə baxdı.

Ağ Dəvə həmişəki eyni ahənglə addımlaya-addımlaya ləpirlərini iri möhür kimi qumun üstünə yapışdırırdı və Yolçu fikirləşirdi ki, altındakı bu dəvənin ulu nəslidə min il bundan əvvəl beləcə eyni ahənglə addım atıb yol gedirdi və dəvə addımlarındakı bu yeknəsəqlik deyildi, min illərin eyniliyi idi.

Doğrudan da, topa-topa ağ buludlarla bu Ağ Dəvənin arasında nə fərq var idi?

Yolçu yenə də bütün varlığını, zehnini bürümüş həmin təəssüf hissi ilə bu qərara gəldi ki, heç bir fərq yoxdur.

Bir az aralıdakı kiçicik qum təpəsinin üstündə səhranın qumundan güclə seziñən bir kərtənkələ daşdan yonulmuş kimi tərpənməz dayanıb Yolçuya və Ağ Dəvəyə baxırdı və elə ki, Yolçu və Yolçunun altındakı Ağ Dəvə o kiçicik qum təpəsinin lap yanından ötdülər, kərtənkələ bircə göz qırpmında quyruğu ilə qumu qazib qumun içində yox oldu.

O qədim dünyada, onda ki, bizim ən ulu babalarımızın ən ulu bəlləri yaşayırıdı, bu göyü beləcə bizim kimi görürdü, bu yeri də beləcə bizim kimi görürdü, onda ki, Musa peyğəmbərin vaxtları idi, Samiri palçıqdan buzov düzəldib həmin buzovu danişdirdi, amma indi o buzov da yoxdur və bir vaxt gələcək – və o vaxt da yəqin ki, çox uzaqda deyil – mən də olmayıacağam və mənimlə min illər bundan əvvəlki o palçıq buzovu arasında nə fərq var? Mən on aydan, ya on ildən sonra olmayıacağam, amma elə həmin on ayla, on illə bərabər mənim bütün ömrünlə o palçıq buzovun yaşadığı o qədim dünyadan keçib gələn min illər arasında nə fərq var? Yaxud mənim yaşadığım bu yetmiş, bu səksən il ilə gələcəyin min illəri arasında nə fərq var? Onda, bəlkə adamlar başqa cür geyinəcəklər, onda, bəlkə adamlar göydə quş kimi uçacaqlar, yaxud dəryaların dibində yaşayacaqlar, amma əslində, lap əslində, mənimlə onların arasında heç bir fərq olmayacaq.

Bu suallar o səhər ayazında Yolçunun nəfəsini tincixdiran bir yay bürküsnə salıb çıxartdı və Yolçu da həmin sarımtıl-boz kərtənkələ kimi, haradasa gizlənmək istədi, nədənsə qorunmaq istədi və elə bil

ki, Ağ Dəvə də neçə illərdən bəri belində gəzdirdiyi Yolçunun sinəsinin közərtisindən xəbər tutdu, bir anlıq, cəmi bircə anlıq ayaq saxladı, sonra yenə də həmişəki ahəngdarlığı ilə addımlaya-addımlaya yoluna davam etdi.

Bu nə suallar idi? Nə fikirlər idi?..

Yolçu elə bil ki, yüz illərin susuzluq yanğısı ilə fikirləşdi ki, min cür bələlər çəkdim, amma bu da varmış yolumda... bayquş mənəm, bayquş mən, hamı quşdan say quş mən, nə bələlə quş oldum, Allah, sizildaram yay, qış mən...

Yenə o topa-topa ağ buludlara baxdı, daha doğrusu, o topa-topa ağ buludlarının arasından görünən tərtəmiz, gömgöy göyə baxdı və bütün içindən qarşısızlaşınmaz bir istək baş qaldırdı: çək qılincini, vur boy-numu... vur!.. vur!..

Bayaqkı dan yerinin qızartısı Yolçunun gözlərinin qabağına gəldi və bu qızartı yenə də qan rəngini aldı və Yolçu fikirləşdi ki, bir vaxtlar ki, hələ Məhəmməd Rəsulüllaha inanmayan adamlar var idi və o adamları da Allah xəlq etmişdi, bəs, nə üçün o adamlar Məhəmmədi dəşə basıb dişini sindirdi, dodağını parçaladı? O adamlar Məhəmmədə inanmırıldı, amma Allah ki, Məhəmmədi tanıydırdı, Allahın ki, elçisi idi Məhəmməd və bir halda ki, belə idi, nə üçün o adamlar əllərini qaldırıb Məhəmmədə daş atırdı, niyə əlləri qurumurdu və ümumiyyətlə, necə olurdu ki, belə bir bəd əməl o adamların aqlına gəlirdi, nə üçün o saat peyğəmbərə inanmırıldılar, axı, Allah peyğəmbərin taleyi əvvəlcədən təyin etmişdi və Şeyx İbrahim Əlimuxtar Qəzvini – Allah ona rəhmət eləsin – demirmi ki, dünyanın ən böyük və ən müdrik kəlamı budur: Allah bilən məsləhətdir...

Allah niyə məsləhət bildi ki, cəmi iki yüz il bundan əvvəl o adamlar daşla vurub peyğəmbərin dişlərini sindirdi, dodağını partlatdı?

O yeni açılan səhər ayazında Yolçu özü öz fikirlərindən dəhşətə gəldi, Ağ Dəvənin üstündə belini dikəldib o topa-topa ağ buludlarının arasından görünən tərtəmiz, gömgöy göyə baxdı, elə bil ki, göyün o təmizliyindən, gömgöylüyündən bir imdad istədi və bu dəfə fikirləşdi ki, yəqin haqq o qədər ülvidir, o qədər böyükdür, yüksəkdir ki, onu dərk etmək üçün, ona gedib çatmaq üçün beləcə əzab-əziyyətlər çəkməlisən...

Amma nə üçün?

Bir şey ki, əzabla, beləcə əziyyətlə əldə ediləcək, o haqq ola bilərmi?

Allah ki, adildir...

Yolcu başa düşdü ki, dayanmaq lazımdır, indicə bütün gücünü toplayıb bir az dincəlməlidir, heç olmasa bir az mürgüləməlidir, yoxsa hər şey alt-üst ola bilər, yoxsa hər şey dağılar.

Yolçuda uzun illərin alış-veriş təcrübəsindən gələn dəqiq, səhvsiz hesablama fitri var idi və indi də iti zehni Yolçunu silkələyib ələ aldı, beynini bürümüş bu fikirlərin ucundan tutub ucuzluğuna getməyə qoymadı.

Yolcu Ağ Dəvəni yerə yatırdıb belindən düşdü, qumluqda bir-iki addım atıb dizləri üstə yerə çöməldi və gözlərini yumdu.

Məni həsrət yaratdı...

Yolcu başqa heç nə fikirləşmirdi, fikrində dolaşan təkcə bu bir misra idi.

Məni həsrət yaratdı...

Bu dəm əvvəl-axırı görünmeyən o kimsəsiz səhra içinde Yolcu ilə Ağ Dəvə üzəbəüz idilər və Ağ Dəvə indi də bayaqkı addımlarının ahəngi ilə kövşəyə-kövşəyə iri qara gözlərini Yolçunun sıfətinə dikmişdi, Yolcu isə gözlərini yummuşdu, nə Ağ Dəvəni, nə də Ağ Dəvənin qara gözlərini görürdü.

Məni həsrət yaratdı...

Bu bir misra Yolçunun yorulub əldən düşmüş beyninə kiçik bir yüngüllük gətirməyə başladı və Yolcu mürgülədi.

Yolcu özü bilmirdi ki, yatır, ya oyaqdır, amma bayaqkı dan yerinin qızarmasını və bir də ki, o qara qarğannın iri, qara gözlərinin qara rəngli kədərini görürdü, o qırmızı ilə o qara bir-birinə qarışındı, tünd-bozumtlul bir rəng olurdu, sonra bu tünd-bozumtlul rəngə bir səhra sarısı qarışdı və hər tərəfi açıq bir bozluq bürüdü...

Yolcu gözlərini açanda o ağ buludlar adda-budda göyün üzünə dağılmışdı, gün çıxmışdı və göyün bu təmizliyi ilə səhra qumlarının göz işlədikcə uzanan hamarlığı çox uzaq üfüq xəttində birləşirdi.

Yolcu dodaqlı duasını piçıldayıb salavat çevirdi və ayağa qalxdı, ətrafa baxdı və yerində donub qaldı: Ağ Dəvə yox idi.

Yolcu gördü ki, Ağ Dəvəni oğurlamayıblar, özü qalxıb gedib, çünki Ağ Dəvənin, elə bil, səhraya basılmış iri möhürlər kimi ləpir-lərindən savayı qumluqda heç bir iz yox idi.

Ağ Dəvənin ləpirləri səhra ilə göyün birləşdiyi o uzaq üfüq xətinə tərəf gedib gözdən itirdi.

Yolcu az qala dizəcən narın quma bata-bata bir müddət bu izi tutub getdi, amma Yolcu bu yerləri yaxşı tanıyırı və gördü ki, Ağ Dəvənin izi səhranın lap dərininə, gedər-gəlməzə aparır, dayandı, bir xeyli o boz-sarımtıl səhrada günün altında boz-sarımtıl da bir cığır kimi uzanıb gedən bu ləpirlərə baxdı və birdən-birə Yolçuya elə gəldi ki, cığır kimi uzanıb gedən bu ləpirlər, əslində, səhranın dərininə yox, nəsə bir qeybə doğru gedir, nəsə başqa bir dünyaya, başqa bir aləmə aparır.

Yolcu bir müddət dayanıb bu boz-sarımtıl cığır kimi uzanıb gedən ləpirlərə baxdı, sonra geri qayıtdı.

Yolcu ikinci namazı səhrada qıldı, sonra səhradan çıxıb yolu tapdı və piyada gedib axşamüstü Şəhər girəcəyində dayanmış karvanının düşərgəsinə çatdı.

Yolçunun şagirdləri, nökərləri, qulamları ikinci namaz vaxtında gözlərini yola dikib Ağ Dəvəni gözləyirdilər, amma ağalarını – Yolçunu piyada gördülər, həbəs qulamları elə başa düşdü ki, Yolçunu yolda soyublar, Ağ Dəvəni əlindən alıblar, əllərini qılınca atdlar, cins Qarabağ atlarını minib quldurların ardınca çapmaq istədilər, amma Yolcu əlinin işaretisi ile onları saxladı və:

– Dəvə itdi... – deyib çöldə çatılmış ocağın kənarına gəldi, yenə də əlinin işaretisi ilə ocağın kənarında oturmuş nökərləri ayağa qalxmağa qoymadı və özü də çöməlib ocağın kənarında quru torpağın üstündə oturdu, iri, qara gözlərini yavaş-yavaş yenə də aləmi bürüyən o qaranlıq içində yanana ocağa zillədi.

Ocağın işığı Yolçunun üzünə düşürdü və Yolçunun iri, qara gözlərinin dibinə bu dəm dərin bir kədər çökmüşdü.

Heç kim danışmağa, bir söz soruşmağa cürət etmirdi; bu adamlar Yolçunun sərt xasiyyətinə yaxşı bələd idi.

Heç kim danışmağa cürət etmirdi, amma şagirdləri də, nökərləri də, qulamları da Yolçuya baxırdılar və ürəklərində fikirləşirdilər ki, bu adama ki, sərtliliyinə, hətta bəzən qəddarlığına baxmayaraq, camaat Vəliyyünnemə¹ adını verib, bunun ki, o qədər saya gəlməyən ləl-cavahiri var, qızılı var, yüz dəvə yükü mal-dövləti var, igid oğulları, igid kürəkənləri var, bircə dəvədən ötrü – qoy lap Ağ Dəvə olsun! – niyə beləcə qəm dəryasına qərq olub?

Həmin süküt içində oturmuşdular.

¹ Vəliyyünnemə – başqlarına kömək əli uzadan.

Hər tərəf gecənin zülmətinə qərq olmuşdu, amma o dərin kədərin kölgəsi Yolçunun gözlərindən çəkilib getmirdi.

Əlbəttə, o gecə o ocağın kənarında oturan adamlardan heç kim bilmədi ki, o dərin kədər qara qarğanın gözlərindəki kədərə bənzəyir. Hamı elə bildi ki, Yolçu Ağ Dəvənin itməyinin dərdini çəkir.

VI

Anam tez-tez deyirdi ki, kimin alnına nə yazılıb, elə də olacaq və anam bu sözləri deyəndə mən fikirləşirdim ki, görəsən, mənim alnına nə yazılıb və mən kim olacağam? Necə yaşayacağam? Doğrudanmı, görəsən, mən özüm də ata olacağam? Mənim də uşaqlarım olacaq? Vaxt keçəcək və mənim də saçlarım ağaracaq?

Gözel günlər var idi...

Bir dəfə bizim dalanda futbol oynayırdıq və mən topu vuranda top dalanımızın qabağından keçən Molla Əsədullanın qoluna dəydi və Molla Əsədulla bərk hirsəndi, qolunun top dəyən yerini ovxalaya-ovxalaya üstümə qışqirdi:

— Ay tüllab! — dedi. — Gözün yoxdu sənün, mən boyda adamı görmürsən?

“Tüllab” bizim məhəllədə söyüş idi və əlbəttə, mən bilirdim ki, bu, biədəb bir söz deyil, çünki böyükər lənəndə bizim yanımızda bu sözü ağızlarından çıxarırdılar (və hərgah biədəb söyüş olsayıdı, Molla Əsədulla da bunu dilinə gətirməzdil!), amma bu sözün mənasının nə olduğunu bilmirdim.

Heç kimin ağlına gəlməzdi ki, həmin anlarda Yolçu fikrləşirdi: kaş mən də o dəvə ilə bir yerdə itəydim...

Axşam atamdan soruşdum:

— “Tüllab” nə deməkdir?

Atam dedi:

— Sizin məhəllənin söyüşüdü də... — O qürbət hissi həmişə atamlı bir yerdə olduğu üçün, illərdən bəri yaşadığını məhəlləyə də “sizin məhəllə” deyirdi (və bu mənim ürəyimi sıxırdı, çünki mən istəyirdim ki, bizim məhəllə, eyni zamanda, atamın da məhəlləsi olsun). — Yenə nə eləmisən, kim söyüb səni?

Mən bir söz demədim və səhəri gün yenə də Balakərimin başına yiğışanda soruşdum:

– Sən bilirsən “tüllab” nə deməkdir?

Balakərim mənim böyük təəccübümə və sevincimə səbəb olan gözəl sözlər dedi:

– “Tüllab” ərəb dilində “tələbə” deməkdir.

Bizim məhəllənin bütün uşaqları böyüyəndə şofer olmaq istəyirdi və əlbəttə, mən də çox istəyirdim ki, böyüyəndə Cəfər kimi, Adil kimi, Əbdüləli kimi, Cəbrayıl kimi (sonralar Ağarəhim kimi) şofer olum, “polutorka” sürüm və o “polutorka” gəlib bizim dalanın qabağında dayansın, anam o “polutorka”nın şüşələrinin kənarına qotazlı krujevalar toxusun, amma Balakərim “tüllab” sözünün mənasını başa salandan sonra birdən-birə haçansa Qoca kimi tələbə olmağın sevinci mənim bütün içimə yayıldı və mən bir dəfə Qocanın mənim quraşdırıb danışdığım əhvalata qulaq asandan sonra dediyi sözləri yadına saldım: “— İbrahim-zad boş şeydi, Ələkbər, sən yazılı olacaqsan, kitab yazacaqsan!..”. O zaman Qocanın o sözləri mənim üçün o qədər qeyri-adi səsləndi, o qədər möcüzəli göründü ki, mən heç bilmədim ki, bu sözlərə sevinim, ya nə eləyim? Qocanın o sözlərindən sonra, birdən-birə mən Səttar Məsumu xatırladım, çünkü Səttar Məsum da şair idi, yəni yanan adam idi və kiminsə haçansa məni də Səttar Məsum təki satacağıının xofu bir yumruq kimi mənim ürəyimi sıxdı...

Balakərim “tüllab” sözünün mənasını başa salandan sonra isə mənim ürəyimdə heç bir xofdan əsər-əlamət yox idi; evimizdə üç-dörd kitab var idi, onları da lap balaca olanda cırmışdım, səhifələrinin yarısı var idi, yarısı yox idi və mən evə gedib həmin yarımcıq kitabları səliqə ilə anamın sandığına yiğdim, çünkü mən böyüyəcəkdir, tələbə olacaqdım, sonra yazılı olacaqdım və o kitabların cırılmış, itmiş səhifələrini yenidən yazacaqdım...

Gözəl günlər var idi...

O kitablar lap bu yaxın vaxtlaracan mənim evimdə kitab rəflərin-dən birində idi, amma o kitabların itmiş, cırılmış səhifələrini mən yenidən yaza bilməmişdim.

Bir gün həmin kitabları rəfdə görmədim və məlum oldu ki, uşaqlar onları lazımsız qəzet-jurnallarla bir yerdə makulaturaya verib.

Mən uşaqlara heç nə demədim.

Sözə nə ehtiyac var idi və söz nə edə bilərdi?

VII

Bizim əlimizə xırda pul keçən kimi, qaçıb Meyranqulu əmigilə gedirdik ki, şingiləli saqqız alaq, yaxud evdə bişmiş sümürtgən qırmızı xoruz konfeti alaq, ya ortasına qurğuşun bağlanmış cilədi alaq və Meyranqulu əmi də həmişə bizi deyinə-deyinə qarşılıyırdı: “– Yenə gəldiz? Bilmirəm, vallah, əlüvüzdən sizin hara qaçıb gizlənim?...”. Elə bil kimsə Meyranqulu əminin məcbur eləyirdi ki, cilədi düzəltsin, xoruz bişirsin, bizə satsın (bu barədə Ziba xala yaxşı idi, həmişə üzügülər idi, həmişə satdığı tumu tərifləyirdi: “– Əntiqə semiçkadı, peyğəmbər haqqı, lap alayı shəydi!.. Alın, nuş olsun!..” və Ziba xala, hətta bəzən pulumuz olmayanda da cibimizə yarım stəkan müftə tökürdü), amma **biz** Meyranqulu əminin beləcə deyingənliliyinə öyrəşmişdik və şingiləli saqqızı alıb çeynəyirdik, yaxud qırmızı xoruz konfetini alıb sümürtdəyirdik, ya da ki, bizim dalanın dibindəki xartut ağacının altına yiğişib cilədi ciləyirdik.

Meyranqulu əmigilin evinin çöl qapısı birbaş küçəyə açılırdı (hə-yətləri yox idi) və yazda, yayda, payızda, qışın yaqmursuz, küləksiz günlərində Meyranqulu əmi həmişə küçə qapılarının ağızında otururdu, özü düzəltdiyi balaca taxta kətili də qabağına qoyurdu və xoruzlar da, cilədilər, şumaqədərlər də, bir banka suyun içiñə yiğdiqi o şingilələr də səliqə ilə həmin taxta kətilin üstünə düzülürdü. Meyranqulu əmi deyinə-deyinə bizdən aldığı dəmir pula diqqətə baxırdı (elə bil ki, biz onu aldadacaqdıq, pul əvəzinə başqa şey verəcəkdik, ya da ki, özümüz yalançı pul düzəldəcəkdik...), sonra həmin pulu soyuq vaxtlar əynindəki sıriqlisiniñ, isti vaxtlar isə qəhvəyi röngli köynəyinin cibinə qoyurdu, istədiyimizi verirdi: şingilə iki şahı, xoruz üç şahı, cilədi bir abbası, taxta şumaqədər beş şahı, dəmir şumaqədər altı şahı...

Meyranqulu əminin İbrahim adlı bir oğlu var idi və bütün məhəllə bilirdi ki, Meyranqulu əmi ona görə taxta yonub şumaqədər düzəldir, xoruz konfeti bişirir, səhərdən axşamacan çöl qapısının ağızında oturur ki, İbrahim yaxşı geyinsin və İbrahimin oturub söz qoşmaqdan savayı başqa bir qayğısı olmasın. Məsələ burasında idi ki, İbrahim şair idi və İbrahimin yazdığını iki misra məhəllənin cavanlarının dilinin əzbəri idi:

Göy yaxasını açanda ay göründü,
Sən yaxanı açanda günəş göründü!

Düzdür, Balakərim deyirdi ki, bu şeri İbrahim oğurlayıb, guya Ənuşirəvan padşah Ağ Dəvənin üstündə gedəndə çöldə çımən Fəx-rəndə xanımı görmüşdü və bu şeri də onda demişdi, indi İbrahim də yalandan deyir ki, bu şeri mən yazmışam. Burasını da deyirdilər ki, – əvvəllər, onda mən hələ lap balaca uşaq olmuşam – Meyranqulu əmi altı qızdan sonra dünyaya gəlmış İbrahimin şerlərini yiğib Səttar Məsumə göstərib və guya Səttar Məsum da həmin şerlərin əvvəlini oxuyanda sonunu əzbər deyirmiş, çünkü İbrahimin bu şerlərinin hamısı qabaqlar yaşamış başqa-başqa şairlərinmiş, amma hər halda İbrahim pul oğurlamırdı, paltar oğurlamırdı və İbrahimin şer oğurlamağının özü də elə hörmətli bir iş idi və belə deyirdilər ki, guya İbrahim bu şeri (“Göy yaxasını açanda ay göründü, sən yaxanı açanda günəş göründü!”) Şövkət üçün yazıb (ya oğurlayıb).

Meyranqulu əmi şingilə-saqqız, cılədi, bülbüл qəfəsi, oxlov, taxta qaşıq və başqa bu kimi şeylər satmaqdan əlavə, qabaqlar həm də pulla, gizlincə iynə-tuş ilə məhəllə cavanlarının, başqa məhəllələrdən gələnlərin əllərinə, qollarına, sinələrinə döymə yazılar yazırırdı, cürbəcür şəkillər çəkirdi; indi daha bu işlə məşğul olmurdu, çünkü bir dəfə Xanım xala gəlib Meyranqulu əmini məhəllənin camaati içində biabır eləmişdi və demişdi: “– Sən ölüsən, Meyranqulu, atovun qəbirinə and olsun, əgər bir də görsəm, eşitsəm, bilsəm ki, bir adamın əlinə-qoluna yazı yazmışsan, arvad şəkli çəkmisən, sən ölüsən, Meyranqulu, sənün boğazından yapışib aparıb milisə verməsəm, kişi qızı döyü'ləm!”. Əlbəttə, Meyranqulu əmi bilirdi ki, Xanım xaladan nə desən çıxar və Xanım xalanın kişi əlləri kimi iri əllərinə baxıb bu qərara gəlmişdi ki, bir də bu işlə məşğul olmasın, xirdavatını satıb yeganə oğlu İbrahimini bəslesin.

Deyirdilər ki, guya Xanım xala oğlanlarından hansınınsa bədənində yuxarısı arvad, aşağısı balıq olan bir şəkil görüb və ona görə də beləcə hirsənib: o yarısı arvad, yarısı balıq şəklini bilmirdik, amma Cəfərin də, Adilin də, Əbdüləlinin də, Cəbrayılın da, Ağarəhimin də əllərinin üstündə anadan olduqları il yazılmışdı: Cəfərin əlinin üstündə 1915, Adilin əlinin üstündə 1917, Əbdüləlinin əlinin üstündə 1919, Cəbrayılın əlinin üstündə 1923, Ağarəhimin əlinin üstündə 1925 yazılmışdı, təkcə Qocanın əlinin üstündə heç nə yazılmamışdı. Düzü, deyirdilər ki, Qoca bədəninin harasınasa Ədilənin adını yazdırıb, amma bunu elə-belə deyirdilər, görən olmamışdı. Qoca sürücü də deyildi, amma buna bax-mayaraq mən Qocanı məhəllədə hamidan artıq istəyirdim.

Bəzən bizim dalanın qabağında dalbadal dörd maşın düzülürdü: Cəfərin, Adilin, Əbdüləlinin, Cəbrayılin sürdükleri maşınlar; Ağarəhim onda hələ sürücülük məktəbində oxuyurdu və bəzən Ağarəhim də şagird maşını sürüb dalanın qabağına gətirirdi və onda bizim dalanın qabağında dalbadal beş maşın dayanırdı. Belə vaxtlar hərdən Xanım xala günorta yeməyinə evə gəlmış oğlanlarının xörəyini çəkib sonra özü küçəyə çıxırı, dalbadal düzülmüş o maşınlara baxırdı və elə bil ki, o maşınlar da Xanım xalanın oğlanları idi.

Xanım xalanın əri hələ mən anadan olandan qabaq ölmüşdü, amma mənə elə gəlirdi ki, Xanım xalagil həmişə belə olublar; Xanım xala olub, bir də ki, Cəfər, Adil, Əbdüləli, Qoca, Cəbrayıl və Ağarəhim olub, daha heç kim olmayıb; mən Xanım xalagili başqa cür təsəvvür edə bilmirdim.

Adil də, Əbdüləli də, Cəbrayıl da “polutorka” süründü və o təptəzə “QAZ-AA”larla biz hamımız fəxr edirdik. Cəfər avtobus süründü və o “ZİS-16” da təptəzə idi və hərdən Cəfər bizi, məhəllənin uşaqlarını avtobusa mindirib yuxarı məhəllələrə sürəndə biz olurduq dünyanın ən xoşbəxt adamları və yuxarı məhəllə uşaqlarının həsəd dolu baxışları bizim üstümüzə dikiləndə biz başımızı dik tuturduq, özümüzü bu gözəl avtobusun əsl sahibi bilirdik.

Qocanın isə maşını yox idi, çünkü sürücü deyildi, amma buna baxmayaraq, mən Qocanı hamidan çox istəyirdim və Qoca da mənimlə daha artıq mehriban idi və bir dəfə mənim quraşdırığım bir əhvalata qulaq asandan sonra heç vaxt yadımdan çıxmayaçaq o sözləri dedi: “— İbrahim-zad boş şeydi, amma sən yaziçı olacaqsan, kitab yazacaqsan!..”.

Sonralar “tüllab” sözünün də mənasını öyrəndim və Qocanın dediyi sözlər ilə “tüllab”的 mənası mənə o qədər təsir etmişdi ki, bəzən gecələr yerimə girəndən sonra yata bilmirdim, ürəyim bir həyəcanla, coşgunluqla dolurdu, mən, əlbəttə, yazılığın nə olduğunu əməlli-başlı bilmirdim, amma ürəyim gözəl bir həyəcanla dolu idi və yuxuya gedə bilmədiyim o gecələrdə mən öz gələcəyimlə də az qala Cəfərin, Adilin, Əbdüləlinin, Cəbrayılin maşınları kimi fəxr edirdim...

...Qədim bir filosof dünyanın müdrik və qəmgin sözlərindən birini deyib: hər şey keçib gedir...

...Bir dəfə Qoca mənə dedi:

– Sirkə getmək istəyirsən?

Mən qulaqlarımı inanmadım, çünkü yeddiillik ömrümdə heç bir teatra, sirkə getməmişdim, təkcə kinoya getmişdim və Qocadan bu sözləri eşidəndə başa düşdüm ki, həyatımın böyük bir hadisəsi ərefə-sindəyəm və nədənsə gözlərimin qabağında cürbəcür rənglər oynamaya başladı: qırmızı yaşla qarışdı, yaşıl göyə qarışdı, göy sarıya qarışdı, sarı narıncıya qarışdı... Mən bilirdim ki, bu, ərefəsində olduğum o sevincin, xoşbəxtliyin rəngidi və mən gecələr yerimə girib yatmadan əvvəl, atamın vərdiş etdiyim xorultusunun (atam evdə yatanda və xoruldamayanda mən yata bilmirdim, çünkü atamın xorultusuna adət etmişdim) müşayiətilə bu rəngləri gördüm, bu rənglər bir-birinə qarışdı, parıldayırdı və onların qırmızı, yaşıl, göy, sarı, narıncı işıltılarında mənim bütün ürəyimə yayılan iliq bir təbəssüm var idi; hərdən atamın xorultusu kəsirdi və mən diksinib o rənglər aləmindən çıxırdım, balaca otağımiza, dördkünc miz ilə paltar dolabının arasında yerdən salınmış yorğan-döşeyimizin içində qayıdırdım, amma sonra atam yenə xoruldamaya başlayırdı və mən də təzədən yavaş-yavaş o rənglər aləminə gedirdim; mən nəsə bir bayram gözləyirdim, elə bir bayram ki, bu, balaca otağımızdan, gecələr də nöyüt pilətəsinin iyini özündə saxlayan balaca mətbəximizdən, həyətimizdən, dalanımızdan, küçəmizdən uzaqlardadı, amma nə qədər uzaq olsa da, bir vaxt gəlib məni tapacaqdı...

...Mən indi də o uzaq uşaqlıq çağlarını yadına salanda fikirləşirəm ki, sən bir işə bax, mən o bayramı həmin balaca otağımızdan, balaca mətbəximizdən, həyətimizdən, dalanımızdan, küçəmizdən, o qoşa tut ağacından, o körpə söyüddən uzaqlarda təsəvvür edirdim...

...Qoca dedi:

– Axşam səni sirkə aparacağam.

Mənə elə geldi ki, gecələr yuxuya getməmişdən əvvəl içində girdiyim o rənglər aləmi heç vaxt görmədiyim o sirkənin rəngləridir.

Həmin gün anam da sirkə gedəcəyimə mənim qədər sevinirdi (çünki anam da ömründə sirkə olmamışdı...), günorta tələsik köynəyimi yuyub mətbəxdəki nöyüt pilətəsinin üstündə qurutdu, ütülədi, şalvarımı da ütülədi, corablarımın dabanlarını səliqə ilə gözəyib sahmana saldı, axşam cibimə iki abbası pul qoydu ki, sirkə özümə konfet və limonad alım və biz Qoca ilə birlikdə sirkə yollandıq.

Biz yeddinci sırada oturmuşduq, tamaşa hələ başlamamışdı, adam-lar iki-bir, üç-bir gəlib biletlərinə baxa-baxa yerlərini tapıb otururdular

və mən bu adamların arasında olmağımla fəxr edirdim, mənim bütün içimdə heç vaxt hiss etmədiyim bir sevinc, coşgunluq var idi və mən çox istəyirdim ki, anam da indi burada olaydı, atam da indi burada olaydı və indi onların da ürəyində mənim ürəyimdəki kimi bir sevinc olaydı.

Mən ömrümdə bu boyda binada, bu qədər adamların arasında olmamışdım və sirkin gümbəz kimi tavanı boyu asılmış cürbəcür kəndirlər, pilləkənlər, pərdələr, işıqlar elə bil ki, məni Balakərimin danışdığı o sehrli aləmə aparıb çıxarmışdı: hərdən mənə elə gəlirdi ki, bütün bunlar da həqiqət deyil, yuxudur, yaxud eşitdim və gözlərimin karşısındı canlandırdığım bir aləmdir.

Düzdür, mən bu girdə, hündür, işıqlı yerdə bu qədər adamın arasında olmağımla fəxr edirdim, amma eyni zamanda mən Qoca ilə də fəxr edirdim, yanımızdan ötenlərin hərdən Qocaya, sonra mənə baxmaqları xoşuma gəlirdi, mən sevinirdim və sirkin meydanından gələn at iyi, taxta kəpəyinin iyi həmin sevinci tamam qeyri-adi edirdi.

Qoca bizim məhəlləmizdə birinci adam idi ki, institutda oxuyurdu və birinci adam idi ki, həkim olacaqdı; əlbəttə, Qoca maşın sürmürdü, gizlin-gizlin pəncərələrdən baxan məhəlləmizin qızlarının gözünün qabağında təptəzə “polutorka” ilə küçəmizdən keçib dalanın qabağında dayanmadı, amma Qocanın qoltuğundakı o qalın-qalın kitablar da məhəlləmizin adamlarına (o cümlədən, gizlin-gizlin pəncərələrdən baxan o qızlara) Cəfərin, Adilin, Əbdüləlinin, Cəbrayılın (sonralar Ağarəhimin) maşınlarından az təsir etmirdi və analarımız bize öyüdnəsihət verəndə əsas etibarilə Qocanı misal çəkirdilər: “— Bax, görüsüz Qocanı? Siz də yaxşı oxuyun, kitabxanalara gedin ki, Qoca kimi olasuz!”. Hətta Muxtar da axşamlar qara “emadin”dən düşüb evinə gəldiyi vaxtlar, ya da ki, səhərlər evindən çıxıb qara “emadin”ə mindiyi zamanlar küçədə Qocanı görsəydi salam verirdi.

Həmin axşam mən özümlə və Qoca ilə fəxr edə-edə, sirkin girdə meydanından gələn at iyini, taxta kəpəyinin iyini dönyanın ən sehrli iyi kimi içimə çəke-çəkə tamaşanın başlanğıcını gözləyirdim (əslində mənim üçün tamaşa sirkin binasına girdiyim dəqiqlikdən başlamışdım!) və bu vaxt birdən-birə Ədiləni gördüm. Ədilə yanındakı bir qız ilə biletlərinə baxa-baxa gəlib bizdən bir az kənardə və aşağıda, üçüncü sıradə dayandı və yerində oturmazdan əvvəl gözləri ilə yuxarı cərgələri axtardı, bizi görən kimi tez gözlərini çəkdi və rəfiqəsi ilə yanaşı oturdu.

Mən Ədiləni Qocaya göstərmək istədim, mənə elə gəlirdi ki, səhərdən bəri bütün içimi doldurmuş həmin sevinc və fərəh hissi Qocanı da beləcə əlinə alıb və mən Qocanın o sevincini, o fərəhini daha da artırmaq istədim, amma... Ədiləni göstərməyimə ehtiyac yox idi, Qoca Ədiləni görmüşdü və indi də Ədiləyə tərəf baxırdı.

Mən birdən-birə çox pərt oldum və özümü güclə saxladım ki, ağlamayım, çünkü bircə anın içində mən başa düşdüm ki, Qoca məni istədiyinə görə sirkə gəlməmişik, ona görə bura gəlmışik ki, Ədilə də bura gələcəkdir və Qoca məni ona görə bura gətirmişdi ki, mən balaca idim, heç nə başa düşməyəcəkdir və başqları da heç nə başa düşməyəcəkdir.

Bayaqkı sevincdən, fərəhdən heç nə qalmadı, o gözəl at iyini, taxta kəpəyinin iyini də daha hiss etmədim və durub ağlaya-ağlaya içi adamlı dolu bu böyük, girdə binadan qaçıb getmək istədim. Bəlkə də durub qaçacaqdım, amma Qoca gözlərini Ədilədən çəkib mənə baxdı, gülümşədi, Qocanın ağappaq dişlerini gördüm və qorxdum ki, birdən Qoca da ölü və bu hiss məni ağlamağa, durub qaçmağa qoymadı.

Məsələ bunda idi ki, bir müddət bundan əvvəl, yazın ortalarında Xanım xala həmişəki kimi, yenə də başını şüşəbənddən çıxarıb məni çağırıldı: “— Ələkbər, ay Ələkbər! Yenə bu iynə şoqəribi saplaya bilmirəm!..” (Xanım xala bu cür şikayetləri, ancaq mənə eləyirdi.) Mən qaça-qaça Xanım xalagılə qalxdım və bir yiğin köynəyi, corabı qabağına töküb səliqə-sahmana salan Xanım xaladan iynəni aldım, sapi iynənin gözündən keçirdim və yenə də dalana qaçıb oynamaq istədim, amma bu vaxt gözüm şüşəbəndin bir küncünə qoyulmuş yazı masasına sataşdı. Bu yazı masası Qocanın idi və bizim məhəlləmizdəki evlərdə yeganə yazı masası idi (çünki heç kimə lazımdı), həmişə də üstündə cürbəcür kitablar, kağızlar, qələmlər olurdu, amma bu dəfə həmin yazı masasının üstündə iri və ağappaq sümüklər var idi. Mən özümü saxlaya bilməyib Xanım xaladan soruşdum ki, bu nə sümüklərdir belə və Xanım xala da cavab verdi ki, adam sümükləridir. Mənə elə gəldi ki, Xanım xalanı yaxşı başa düşmədim və təzədən soruşdum ki, bu böyük sümüklər nə sümükləridir belə və Xanım xala təzədən cavab verdi ki, adam sümükləridir, sonra da dedi ki, Qoca bu sümükləri gətirib gecələr dərs öyrənir. Dəhşət məni basdı və ayaqlarım titrəyə-titrəyə Xanım xalagılən çıxıb gedəndən sonra bir-neçə gün həmin qorxunu, xofu özümlə gəzdirdim. Bu barədə heç kimə

heç nə demədim, çünki Qocanı çox istəyirdim və istəmirdim ki, uşaqlar Qoca haqqında pis fikrə düşsün, amma özüm Qocanı görəndə ürkürdüm, yazı masasının üstündəki o iri adam sümüklərinin ağartısı gözlərimin qabağından keçib getmirdi; beləcə günlər keçdi və Qocanın təbəssümü həmişəki kimi o qədər müləyim və ilq idi ki, o ağappaq adam sümüklərinin soyuğunu yavaş-yavaş mənim ürəyimdən çıxarıb apardı.

İndi də Qoca gülümsəyəndə və mən Qocanın ağappaq dişlərini görəndə o iri adam sümükləri birdən-birə yadına düşdü və mən qorxdum ki, Qoca da ölər...

Qoca qulağıma piçildədi:

– Biz səniynən dostuq də, hə?

Mən başımı tərpətdim.

Qoca yenə qulağıma piçildədi:

– Dilimiz bir, sırrımız bir, hə?

Mən başımı bir də tərpətdim, Qocanın sözlərini təsdiq elədim.

Tamaşa başladı, amma mən bütün fikrimi toplayıb ömründə birinci dəfə gördüğüm o sirk tamaşasına baxa bilmirdim, çünki o iri adam sümükləri gözlərimin qabağından çəkilib getmirdi və mən istəmirdim ki, nə vaxtsa, Qoca da ölsün və Qocanın da sümükləri kiminsə yazı masasının üstündə beləcə ağarsın: sonra mən Ədiləyə baxdım: üzünün bir tərəfi görünürdü və Ədilə diqqətlə sirkin meydancasına baxırdı, amma mən hiss edirdim ki, bütün fikri-zikri bizim yanımızda, daha doğrusu, Qocanın yanındadır. Həmin anlarda Qoca ilə Ədilənin beləcə gizli baxışları, aralarındaki bu gizli ünsiyyət, nədənsə Ağ Dəvəni yadına saldı və mənə elə gəldi ki, Ağ Dəvə bu gizli baxışların, gizli ünsiyyətin ucundan tutub yavaş-yavaş gələcək və Ədiləgilin qapısının ağızında yatacaq. Yenə də Ədiləyə baxdım, ağlıma gələn bu fikirlərdən qorxdum və bayaqkı o pərtliyimi yadımdan çıxarddım, çünki mən Ədilənin də ölməyini istəmirdim.

Mən həmişə hamidan – uşaqlardan da, anamdan da, bizə gələn başqa arvadlardan da eşitmışdım ki, Ədilə məhəlləmizin ən gözəl qızıdır və həyatının həmin sirk günü yeddinci sıradan üçüncü sıradə oturmuş Ədiləyə baxa-baxa anamdan, uşaqlardan, arvadlardan eşit-diklərimi indi özüm başa düşməyə başlayırdım, görməyə başlayırdım və ən qəribəsi bu idi ki, get-gedə Ədilənin qara gözləri, ağ sıfəti, tez-tez qalxıb enən dolu sinəsi mənə doğma gəlirdi, mən Ədilənin bütün

bədənində bir doğmaliq, məhrəmlik hiss edirdim. Ədilənin o uzun, o qalın, o xurmayı, qoşa hörükləri arxadan dizlərinin qattağınan uza-nırdı və bizdən yuxarı məhəllələrin cavamları uzaqqan-uzağə Ədiləyə tamaşa eləyə-eləyə ona “Saçlı qız” – deyirdilər, hətta öz aralarında bizim məhəlləyə də “Saçlı qızın məhəlləsi” deyirdilər.

Ağac kepəyi döşənmiş sirk meydançasında canbazlar atılıb-düşürdü, həyatımda ilk dəfə gördüğüm, par-par alışib-yanan paltar geymiş artistlər əllərində cürbəcür fiqurlar oynadırdı, mən isə Ədiləyə baxırdım və fikirləşirdim ki, Xanım xalanın nə üçün bu gözəl qızı, bu cür hörüklü, bu cür xurmayı saçlı qızı görməyə gözü yoxdur?

Əlbəttə, mən anamla bir yerde hamama, dükana gedəndə, ya arvadlar bizi yığışanda söhbətlərindən bilirdim ki, Xanım xalanın nə vaxtsa Abuzər adında bir qardaşı olub və həmin Abuzər Ədilənin anası Fatma xalaya aşiq olub, amma Fatma xala Abuzəri bəyənməyib, papaqçı Əbülfətə, yəni Ədilənin atasına ərə gedib. Səfurə xala hamamda anamin belini kisələyə-kisələyə deyirdi: “– Qaragün Fatma, guya ki, bir ağ günə çıxıb, Abuzəri bəyənməyib, papaqçı Əbülfətə ərə gedib... Əbülfət yazılıq da neynəsin? Gecə-gündüz papaq tikib o qaragün qızları dolandırır də...”.

Fatma xala ilə Əbülfət əminin Ədilədən başqa dörd qızı var idi, dördü də ərdə idi, amma birinin əri adam bıçaqlamışdı və hebsxanada yatırdı, o birisinin əri neçə il idi ki, xəstələnib yorğan-döşəyə düşmüştü, o biri iki qızın da dolanışacağı, güzəranı yaxşı deyildi və bu qızların hamısı bir dəstə uşaqları ilə bərabər, papaqçı Əbülfətin əlinə baxırdılar. Ədilə kiçiyi idi, hələ ərə getməmişdi və Səfurə xala hamamda anamin belini kisələyə-kisələyə deyirdi: “– Allaha and olsun, mən Səfurə, bu çağacan o Ədilə gözəlliyyində, onu görüm yanmasın, qız xeylağı görməmişəm!.. Ağıl deyirsən, bunda... Həya deyirsən, bunda!.. Xanımın o doxtur oğluynan da ki, Leyli-Məcnundurlar!..” Mis parça ləyəndən isti su götürüb öz başına tökə-tökə bədəninin sabunu yuyan Firuzə xala deyirdi: “– Ağəz, bilmirsiz bəyəm ki, Xanımda dəvə kini var?.. Qoyar bəyəm ki, ya oğlu gedib Fatmanın qızını gəlin gətirə eve?.. Xanım döyük o, kölgəsidi!..”. Məşədixanım xala ləyənə su doldura-doldura deyirdi: “– Dedilər ki, ay Məcnun, ay başına dönək sənin, bu Leyli qap-qara kifirin biridi, nə görmüsən bunda ki, aşiq olmusan buna? Məcnun bilirsüz nə cavab verdi, ağəz? Məcnun dedi ki, siz Leyliyə mənim gözümnən baxın!.. Abuzər boylu-

buxunluydu, Allah Qocanın canını salamat eləsin, elə Qoca kimi şəkil bir oğlanydı, nolar, ancaq Fatma qaragünün gözü Əbülfəti seçdi, Abuzəri seçmədi də, çünki bu qaragün başı külli Fatma Əbülfətə baxdı Məcnunun gözüynən... Olan oldu, keçən keçdi də, ağəz, Xanım day nə istəyir bu biçarə uşaqtan? Bax, mən ölü, siz diri, görərsiz, Xanımın oğlanlarına kim gəlsə, vay halına!.. Ağəz, Xanımda cəllad ürəyi var!..”. Məşədixanım xala həmişəki kimi, açıq-aşkar aq elədi və bu dəfə də anam Səfurə xalanın belini kisələyə-kisələyə dedi: “— Ağəz, vallah, Xanım xaladan ürəyiyumşaq adam yoxdu!.. Tanımirsiz siz onu...”. O zaman mən kök və saçı tamam tökülmüş papaqçı Əbülfət əmini gözlərimin qabağına gətirib sidq-ürəkdən təəccüb edirdim ki, Əbülfət əmiyə Məcnun kimi necə baxmaq olar?

Xanım xalanın özü arvadların yanında olanda, əlbəttə, nə Səfurə xala, nə Firuzə xala, nə də xüsusən Məşədixanım xala belə söhbətlər elemirdi, hətta Xanım xala özü olmayanda da belə söhbətlər eleyən arvadlar hərdənbir qapiya tərəf baxırdılar ki, birdən Xanım xala içəri girər...

Abuzər çoxdan vərəm olub ölmüşdü və mən onun təkcə şəklini görmüşdüm, amma onun şəklini gördüyüüm o gün həmişəlik yaddaşımda qalmışdı, çünki həmin gün Xanım xalanın da gözlərində iki gilə yaşı görmüşdüm... Mən məhəlləmizdəki arvadların hamisinin ağlamağını görmüşdüm, çünki bizim məhəllənin arvadlarının gözünün yaşı əllərində olurdu (anam kimi) və bəd bir xəbər eşidəndə o saat kövrəlirdilər, ağlayırdılar; təkcə Xanım xalanın ağlamağını görməmişdim, amma həmin gün atam Rostovdan duzlu balıqlar gətirmişdi və həmin balıqlar anamın çox xoşuna gəlmişdi; “— Ağzin dada gəlsin, ay Ağakərim, başıva dönüm sənin, elə bil lap xalis Ənzəli balığıdır!” və o balıqlar o qədər anamın xoşuna gəlmişdi ki, birini mənə verib Xanım xalagılı pay göndərmişdi, mən də taxta pilləkənlərlə ikinci mərtəbəyə qalxıb Xanım xalagilin şüşəbəndindən keçib otaqlarına girdim, Abuzərin şəklini də otağın divarlarından asılmış gördüm, həmişə, ancaq şüşəbəndə gəldiyimə görə (Xanım xala demək olar ki, həmişə şüşəbəndə otururdu, mən də, ancaq şüşəbəndə olurdum, amma həmin gün otaqda idi), bu şəkli birinci dəfə idi ki, gördürdüm və əvvəlcə elə bildim ki, Qocadı: “— Qocadı?” və Xanım xalanın da gözlərindən süzülüb yanağı ilə axan o iki gilə göz yaşını da onda gördüm: “ — Yox, dayısıdı, nakam Abuzərdi, vərəmlədi öldü, torpağı

sanı yaşasın, Qoca çox oxşayır ona...”. Xanım xala nə papaqçı Əbülfətə, nə Fatma xalaya, nə də qızlarına salam verirdi və hamı bilirdi ki, Xanım xalanın bu adamları görməyə gözü yoxdur. Yaziq Fatma xala həmişə gözdə-qulaqda olurdu, qorxa-qorxa hamama gedirdi ki, birdən Xanım xala orda olar, arvadlarla bir yerə yığışa bilmirdi ki, birdən Xanım xala gələr və bizim məhəlləmiz də beləcə səksəkə içində yaşayırdı.

Ədilə gözlərini sirkin girdə meydancaşına zilləmişdi, amma mən hiss edirdim ki, bütün fikri-zikri bizim yanımızda, yəni Qocanın yanındadı. Məhəllədə hamı bilirdi ki, Qoca ilə Ədilə bir-birini istəyirlər və bu söhbət mənim və yoldaşlarımın da maraqla qulaq asdığımız və məhəlləmizin gizli sirlərindən biri kimi bir-birimizə danişdığımız əhvalat idi. Düzdür, saatsaz Goolağa ilə arvadı Sona da (mənim anamın adaşı) bizim məhəllədə yaşayırı və məhəllədə camaatin gözü qabağında, kişilərin yanında, hətta Əliabbas kişişinin yanında qol-qola gedirdilər, amma buna daha hamı öyrəşmişdi, özü də nə Goolağa, nə də Sona məhəllənin işlərinə qarışmazdı, heç kimlə əlaqələri yox idi, həmişə bir yerdə olurdular, bir-birlərindən ayrılmırdılar, amma Qoca ilə Ədilənin bir-birlərini istəmələri başqa əhvalat idi (burada bir gizlinlik var idi, Xanım xalanın kini, ədavəti var idi!) və bizə elə gəlirdi ki, bu əhvalatda, yəni Ədilə ilə Qocanın bu cür gizlin-gizlin bir-birlərini istəməkləri ilə Balakərimin danişdiği o sehrli əhvalatlar arasında bir yaxınlıq var, amma hərdən axşamlar Balakərimin başına yığışanda və bu barədə söz düşəndə Balakərim başqa şey deyirdi: “– Bu Romo ilə Culetin əhvalatı. Onları da ataları, anaları qoymadı ki, bir-birinə qismət olsun, ikisi də öldü. Sonra ataları da, anaları da peşiman oldu əməllərindən, nösün ki, çox böyük səhv eləmişdilər, amma sonradan atılan daş topuğa dəyər, yəni ki, sonraki peşimanlıq fayda verməz...”.

Düzdür, həmin sirk günü mən pərt olmuşdum, amma mən Ədilə-yə baxırdım, sirkin tavanından asılmış cürbəcür işıqların altında parıldayan o qalın xurmayı höküklərinə baxırdım, hərdən lap yavaşcadan qolumu yanımıda oturmuş Qocanın qoluna toxundururdum və bütün ürəyimlə, bütün zehnimlə istəmirdim ki, onlar ölsün.

Mənim ürəyimdə səbəbini bilmədiyim bir nigarançılıq var idi, gözlərimi Ədilədən çəkib sirkin meydancaşına baxırdım, amma özüm-dən asılı olmadan təzədən Ədilə-yə baxırdım; o nigarançılıqdan başqa da mənim ürəyimdə qəribə hissələr əmələ gəlmişdi, amma mən həmin

hisslərdən baş aça bilmirdim, bilmirdim ki, mən sevinirəm, yoxsa kədərlənirəm və bu zaman Qoca yenə də qulağıma piçildədi:

– Dostuq da biz! Dilimiz bir, sərrimiz bir, hə?

Mən başımı tərpətdim, Qocanın sözlərini təsdiq etdim.

Qoca pencəyinin döş cibindən üçkünc bükdüyü bir kağız çıxartdı, mənə verdi və həmin piçilti ilə:

– Verərsən ona, – dedi. – İndi fasılə olacaq...

Mən o üçkünc məktubu əlimdə tutmuşdum və mənə elə gəlirdi ki, həmin məktubdan bədənimə bir nəvaziş, bir mülayimlik yayılır, həmin nəvaziş, həmin mülayimlik bayaqkı pərtliyi, incikliyi yuyub aparır və mən yenə də, bu böyük, bu işiqlı zalda, bu qədər adamlarla bir yerdə olduğuma görə, Qoca ilə yanaşı oturduğuma görə və hətta Ədilənin də burada olduğuna görə, daha doğrusu, Ədilənin də əvvəlcədən Qoca ilə sözleşib bura gəldiyinə görə sevinməyə başlayırdım: əlimdə tutduğum o üçkünc məktub elə bil ki, məni də Qoca ile Ədilənin münasibətlərinə bağlamışdı, birləşdirmişdi, elə bil ki, biz üçümüz də eyni sərrin içində idik və mən özümü Balakərimin danişdiyi o sırkı əhvalatların qəhrəmanlarından biri kimi hiss edirdim.

Fasılə başladı və Ədilə yanındaki qız ilə birlikdə ayağa qalxıb zaldan çıxdı. Ədilə bizə tərəf baxmadı, amma mən hiss etdim ki, güclə özünü saxladı ki, bizə tərəf baxmasın və mənim Ədiləyə yazığım gəldi, hətta gördüm ki, gözlerim dolur.

Qoca təəccübə mənə baxdı:

– Nə olub?

Mən tələsik:

– Heç nə... – dedim və gülümsədim; sirkin işığı gözlərimi tutmuş o yaş tor içində daha artıq parıldadı.

Qoca soruşdu:

– Verirsən məktubu?

Mən:

– Hə, – dedim və ayağa qalxıb Ədiləglinin ardınca zaldan çıxdım.

Əlbəttə, Ədilə ilə Qoca bu qədər camaatın gözü qabağında görüşə bilməzdilər, dayanıb danişa bilməzdilər, çünkü Ədilə Qocanın nişanlısı deyildi və tanıyan olsaydı, bilən olsaydı, nə deyərdi?

Foye adamlı dolu idi və mən əlimdə tutduğum o üçkünc məktubla birlikdə bu yad adamların arasında dolaşıb Ədiləni axtarırdım və yavaş-yavaş daha da artan bir nigarənciliqlə fikirləşirdim ki, birdən

fasilə qurtarana kimi Ədiləni tapa bilmərəm və bu məktubu Ədiləyə verə bilmərəm; əlbəttə, mən o üçkunc məktubun içində nə yazıldığını bilmirdim, amma bilirdim ki, bu, gözəl məktubdu və bu gözəl məktub mütləq Ədiləyə çatdırmaq lazımdır.

– Ələkbər!.. Ələkbər!..

Mən bu tanınmaz-bilinməz adamların arasında birdən-birə beləcə öz adımı eşidəndə, əvvəlcə təəccüb içində donub qaldım, sonra rəfiqəsi ilə bir yerdə bufetin yanında dayanmış Ədiləni gördüm.

Əlbəttə, Ədilə məni tanıydı, bilirdi ki, məhəllə uşaşıyam, amma heç vaxt məni çağırmaçıdı, mənimlə danışmaçıdı və doğrusu, Ədilənin məni adımla çağırması, mənim adımı bilməsi ürəyimə elə bir fərəh gətirdi ki, bayaqqı fərəh hissi, qürur bunun yanında bir heç idi.

– Ələkbər!..

Mən onlara yaxınlaşdım – bilmirəm niyə, amma ürəyim şiddətlə döyünməyə başladı, dilim qurudu, bilmədim ki, nə edim? Nə deyim? Amma Ədilə də, yanındakı qız da mənə yox, əlimdə tutduğum o üçkünc məktuba baxırdı, sonra Ədilə soruşdu:

– Necəsən, Ələkbər?

Ədilənin səsi elə yumşaq, elə mülayim idi ki, bu səsdə elə bir nəvaziş, məhrəmlik var idi ki, mənə elə gəldi ki, bu səs də əslində Ədilənin, yəni mənim qarşısında dayanmış bu qızın, bu doğurcu adamın yox, o sırlı əhvalatlardan gələn bir səsdir.

Bütün gücümü topladım ki, səsim titrəməsin və dedim:

– Yaxşıyam...

Araya sükut çökdü.

Yanımızdan ötən, foyedə gəzişən adamlar hərdən maraqla, bəzən, hətta heyrətlə Ədilənin o xurmayı, o qalın və uzun qoşa hörüyüne baxırdı və mən bu adamların, xüsüsən, cavan oğlanların gözlərindəki o ifadəyə görə də Ədiləylə, Qocayla, onların arasındaki münasibətlə və mənim həmin münasibətin içində olmayımla öyünürdüm, amma həyəcanım keçib getmirdi, ürəyim eləcə döyündü, ağızım eləcə quqquru idi.

Mən bilmirdim ki, o üçkünc məktubu bu qızın yanında Ədiləyə verim, yoxsa yox? Deyim ki, bu məktub Qocadandır, yoxsa yox? Ədilə yavaş-yavaş qızarırdı və yəqin o uzaq yaz axşamı sirkdə bufetin yanında Ədilə də bilmirdi ki, nə desin, həmin balaca Ələkbərdən o üçkünc məktubu özü alsin, yoxsa gözləsin? Ədilənin yanındakı qız mənə baxıb gülümsəyirdi və birdən dedi:

- Ələkbər, Ədiləylə mən bacılığıq, bir-birimizdən sirrimiz yoxdu...
Ədilə də tez dedi:
- Hə, Tamarayla bacılığıq biz, sirrimiz yoxdu bir-birimizdən...

VIII

Bir dəfə bazardan nar alırdım, məndən irəlidə yaşlı bir qadın da nar alırı və barmaqları ilə narın bərkliyini-boşluğununu yoxlaya-yoxlaya bir-bir seçib tərəziyə yiğirdi. İri “aerodrom” papağını gözlərinin üstünəcən sallamış narsatan oğlan etiraz edirdi:

– Belə olmaz axı, ay bacı!.. Sən seçib yiğırsan hamısını özünə, bəs yerdə qalanımı kim alacaq?

Yaşlı qadın:

- Xəstəm var... – deyirdi. – Qoy bir az fərli nar olsun...
- Onda kilosunu üç manatdan götür!..
- Özün dedin ki, kilosu iki manat əlli qəpiyədir.
- Axı, mən demədim ki, ay bacı, seçəsən bir-bir...

Sazaqlı bir qış günü idi və mən əynindəki tünd göy, nimdaş palto-suna sığışmayan bu kök qadına, bu kök qadının qırış düşmüş sifətinə, elə bil ki, rəngini itirmiş sulu gözlərinə, tünd göy şlyapasının altından çıxmış ağ saçlarına, bir-bir nar seçən barmaqlarındakı səhər-axşam mətbəxdə keçən günlərdən xəbər verən nazik bıçaq izlərinə baxabaxa birdən-birə onu tanıdım. O yaşlı qadınla o uzun-uzun illər bundan əvvəl cəmi bir dəfə sirkdə və bir dəfə də qəbiristanlıqda gördüğüm Tamara arasında heç bir oxşarlıq yox idi, amma mən həmin sazaqlı qış günü bazarda onu görən kimi tanıdım.

O kök, o yaşlı qadın bazaar da bir-bir nar seçirdi və mən güclə özümü saxlayırdım ki, onun o mətbəxli əllərini əllərimin arasına almayım, soruşmayım ki, necə oldu o təbəssüm, o gülüş, soruşmayım ki, o uzaq yaz axşamı, sirkdə, bufetin yanında sizinlə üzbezüz dayanmış o balaca Ələkbəri xatırlayırsınız mı? Narsatan oğlan elə hey deyinirdi:

– Belə olmaz, bacı, vallah, belə olmaz! Sən seçdin qurtardın bunarı!..

Yaşlı qadın:

- Xəstəm var, ay qardaş, – deyirdi. – Yoxsa seçməzdəm...
- Onda üç manat verəcəksən!

– Niyə? Özün dedin ki, iki manat əlli qəpiyədir!..
Narsatan oğlan isə elə dediyini deyirdi:
– Mən demədim ki, seçəsən bir-bir?.. Hərənin bir dərdi-səri var
də, bacı, sən seçib yiğırsan hamısını, bəs, yerdə qalanını kim alacaq?
– Mən alaram, – dedim. – Yerdə qalanını mənə satarsan.
Yaşlı qadın çönbü baxdı və əlbəttə, məni tanımadı, amma sulu
gözlərində bir minnətdarlıq var idi:
– Məsələ pulda deyil, – dedi. – Doğrudan xəstəm var, istəyirəm ki,
yaxşı nar olsun.
– Başa düşürəm, – dedim.
Sonra aldığı həmin bir kilo narı çox illərin bazarlığını eləmiş me-
şin zənbilinə yiğdi, narin pulunu verdi və çıxıb getdi.
O yaşlı, kök qadının – Tamaranın sulu gözlərindəki o ani minnət-
darlıq həmin sazaqlı qış günü mənim ürəyimi daha artıq sıxdı.

IX

Həmin yaz axşamı sirkdə, bufetin yanında dayanıb əlimdə tut-
duğum o üçkünc məktubu Ədiləyə uzatdım və Ədilə cəld həmin
məktubu alıb nazik redikülünü açdı, məktubu redikülə qoydu və
Tamara da elə diqqətlə o redikülə baxdı ki, elə bil Qocanın məktubunu
elə rediküldən oxumaq istəyirdi; sonra Ədilə redikülündən başqa bir
üçkünc məktub çıxartdı, iki dənə şokolad konfet çıxartdı və əvvəlcə o
şokolad konfetləri mənə verdi:

– Ala, Əlekber, sənin üçündü bunlar...
Mən Ədilənin əlindəki o iki şokolad konfetə baxırdım, o konfetlər
şax-şax kağıza bükülmüşdü, o şax-şax kağızların üstündə qıpqrımızı
lalə şəkilləri çəkilmişdi və mən bilmirdim ki, bu konfetləri götürüm,
yoxsa yox? Amma sonralar mən Ədilənin əlindəki o iki şokolad konfet
barədə fikirləşəndə gözlərimin qabağına həmin konfetlər yox, həmin
konfetlər bükülmüş o şax-şax kağızlar, o qıpqrımızı lalələr yox,
Ədilənin o gözəl, o mehriban əli gəlirdi və hər dəfə də mən istəyirdim
ki, o gözəl, o mehriban əl mənim saçlarımı siğallasın, üzümde gəzsin;
bu hiss, bu arzu həmişə də, elə bil, özü ilə bir kövrəklik gətirirdi.
Yəqin ona görə ki, o əldə həmin gözəlliklə, mehribanlıqla bərabər,
nəsə bir həzinlik də var idi.

Ədilə yumşaq səsi ilə:

– Götür, Ələkbər, – dedi. – Qoy ağzın şirin olsun.. Heç olmasa sənin ürəyin şad olsun, Ələkbər...

Bu sözlərdən sonra, mən o iki şokolad konfeti götürdüm; sonra Ədilə məktubu mənə uzatdı:

– Bunu da ver ONA, Ələkbər...

Mən bu təzə məktubu da Ədilədən aldım və birdən-birə fikirləşdim ki, nə gözəl olardı, Ədilə bu məktubu mənə yazmış olsaydı və birdən-birə ağlıma gələn bu fikir məni diksindirdi, sonra mən belə fikirləşdiyim üçün öz ürəyimdə Qocadan xəcalət çəkdim.

Ədilə ilə üzbüz dayanmışdım. Ədilənin verdiyi məktub mənim əlimdə idi, mən getməliydim, həmin məktubu Qocaya verməli idim, amma çevrilib çıxıb gedə bilmirdim; bəlkə utanırdım? Bəlkə həyəcan-dan idi, təəssüratların çoxluğundan idi? Bilmirəm, mən başımı aşağı dikmişdim, yalnız Ədilənin ayaqlarını və bir də ki, o uzun, qalın, o xurmayı höruklerin uclarını gördüm; sonra Şövkət yadına düşdü. Əlbəttə, mən başa düşürdüm ki, Ədilə ilə Şövkət başqa-başqa adamlarıdır, amma indi hiss edirdim ki, Ədilədə də Şövkətdə olan nəsə var, bu “nəsə”nin nə olduğunu bilmirdim, amma hamı Şövkətdən pis sözlər danışırı və mən Ədilə ilə üzbüz dayanıb başımı aşağı dikdiyim o dəqiqələrdə istəmirdim ki, həmin “nəsə” Ədilədə də olsun.

Qoca öz yerində oturmuşdu və mən gedib Ədilənin verdiyi məktubu Qocaya uzatdım, Qoca da Ədilə kimi məktubu tez məndən aldı, amma cibinə qoymadı, elə o dəqiqə də açıb oxumağa başladı.

Onda 1941-ci ilin yazı idi və mən hələ yalnız payızda birinci sinifə gedəcəkdirim, amma mən özüm hərfəri çıxdan öyrənmişdim, sərbəst oxuyurdum. Qoca Ədilənin məktub yazdığını o dama-dama dəftər kağızını gözlərinin qabağında tutub oxuyurdu və mən də bütün diqqətimi toplayıb kağızın o biri üzünü, yəni arxasını, mənim gözlərimin qabağındaki hissəsini oxumağa başladım və yalnız dörd misralıq bir bəndi höccələyə-höccələyə oxumağa macal tapdım və o dörd misralıq bənd həmişəlik mənim yadımda qaldı:

Məktub, səni ad eylərəm,
Poçta əmanət eylərəm.
Gedib Qocaya çatmasan,
Bil ki, qiyamət eylərəm.

Əlbəttə, mən çox istəyerdim ki, oradakı “poçta” sözünün əvəzin-də mənim adım olaydı, çünkü bu məktubu Ədilə poçtaya əmanət eləməmişdi, mənə əmanət eləmişdi, amma hər halda o dörd misrada mənim adım olmasa da, mənə elə gəlirdi ki, o dörd misrada yazılınlar mənə də nəsə gözəl sözlər deyir, mən də bu yazışmanın iştirakçısı idim, bu gizli məhəbbətdən mənim də nəsə bir əmanətim var idi.

Sonra Qoca həmin dama-dama məktəbli dəftərinin o biri üzünü əvveldən əyib, bütün diqqətimi toplayıb bu dəfə Ədilənin məktubunun əvvəlini höccələməyə başladım:

Sevimli məktub

Sənə... göydə qa... qa... qanad çalan azad... quşlardan da... ar... ar... artıq bir xoşbəxtlik... arzulayıram, əzizim... Bu ar... ar... arzudan sonra, ürəyimin... ən... dərin gu... guşəsində bəslədiyim... qızılğıl ətirli... salamımı sənə təq... təq... təqdim edirəm...

Bundan sonrası oxumağa macal tapmadım, çünkü Qoca ehtiyatla məktubu qatlayıb pencəyinin döş cibinə qoydu və biz sirkin meydançasına tamaşa eləməyə başladıq.

Fasilə qurtarmışdı, meydançada tamaşanın ikinci hissəsi başlamışdı və Ədilə ilə Qocanın məktublaşmasından sonra, o gözəl “Sevimli məktub” sözündən, bu sözün altından səliqə ilə çəkilmiş dalğavari qırmızı xətdən sonra, o cümlələrdən sonra mənim ürəyimin o işiqlı sirk sevinci yenə də qayıdib gəlmüşdi, əvvəlkindən də güclü, coşğun gəlmüşdi və mən tamam qayğısız, tamam bir yüngüllük içində gülə-gülə meydançaya baxırdım, Qoca da gülə-gülə meydançaya baxırdı. Ədilə də gülə-gülə meydançaya baxırdı; mənə elə gəlirdi ki, meydançadan gələn o taxta kəpəyinin iyinə, o at iyinə qızılğıl ətri də qarışib, mən özümdə bir quş azadlığı hiss edirdim, “Sevimli məktub” sözünün altından çəkilmiş o dalğavari xəttin qırmızısı mənim gözlərim-də bütün sırkı sevinc rənginə bürümüşdü və mən, əlbəttə, xoşbəxt idim.

Meydançada iki təlxək bir-biri ilə bərkdən söhbət edirdi; birinin yekə və qırmızı burnu var idi, o birinin şalvarı dizinəcən idi, böyük və dama-dama pencəyi var idi, özü də tamam kürən idi.

Qırmızıburun Kürənə dedi:

- Sağlıqla qalın, əziz dost!.. Mən daha gedirəm...
- Gedirsiniz?

– Hə. Sirkdən həmişəlik gedirəm. Əlvida!

– Hələlik. Görüşənədək!

– Biz daha körüşməyəcəyik!

– Niyə?

– Necə niyə? Mən sirkdən həmişəlik gedirəm!

– Sirkdən heç hara gedə bilməyəcəksiniz!

– Niyə?

– Ona görə ki, bütün dünya sirkdir! Hara getsəniz, yenə də tamaşanın içində olacaqsız!

Qoca piçildədi:

– Düz deyir...

Mən də başımı tərpədib Qocanın piçildədiyi sözləri təsdiq etdim, amma əslində Qırmızıburunla Kürənin söhbətlərindən heç bir şey başa düşmədim...

...gözəl günlər var idi...

...amma mənim üçün fərqi yox idi, çünki mən o sirk sevincinin içində idim, çünki o taxta kəpəyinin iyinə, o at iyinə qızılıgülün ətri qarışmışdı, çünki o, “Sevimli məktub”un altından çəkilmiş dalğavarı xəttin qırmızısı mənim gözlərimin qarşısından getmirdi, o qırmızıda bir şəffaflıq var idi və mən elə bil ki, meydانçaya da, Ədiləyə də, Ədilənin xurmayı, qalın və uzun qoşa hörüklərinə də o şəffaf qırmızının arxasından baxırdım.

Qırmızıburun dedi:

– Nə olar? Amma mən daha sizin dediyiniz o sirkdə təlxəklik eləyib camaatı güldürməyəcəyəm. Bəsdi daha! İndi qoy başqları təlxəklik eləsin, mən gülüm! Artıq mən ixtiraçıyam! Elə bir kəşf eləmişəm ki, qazancımın sayı-hesabı olmayacaq!

– İxtiraçınız? Nə kəşf etmisiniz?

– Heç, elə-bele...

Qırmızıburun əllərini az qala dirsəklərinəcən şalvar ciblərinin içində salıb forslu-forslu meydançada gəzirdi, bizə baxıb göz vururdu və biz də gülürdük, Qoca da gülürdü, Ədilə də gülürdü və mən istəyirdim ki, Ədilə həmişə, bax, beləcə gülsün.

Kürən soruşdu:

– Bir deyin görək, axı, siz nə kəşf etmisiz?

Qırmızıburun yenə də bizə göz vurub dedi:

– Paxıllıq eləyir e-e-e!..

Kürən dedi:

- Deməli, yalan deyirsiz! Heç nə kəşf etməmisiz!
- Etmişəm!
- Nə?
- Dünyanın ən böyük kəşflərindən birini! Sizcə zəngli saatsız həyat mümkündür?

Kürən bir az fikirləşəndən sonra dedi:

- Yox!
- Kürən olanda nə olar?.. Başı yaxşı işləyir!
- Nə deyirsiz?
- Heç... Mən zəngli saatdan da yaxşı bir şey kəşf etmişəm! İsləməyinə söz ola bilməz!
- Cox qəribədir... Sizin ixtiranın quruluşu necədir?
- İlk baxışda çox adıdır.
- Eh, onsuz da dünyada hər şey adı olub: anadan olmaq da, ölmək də...
- Bəs, səhər tezdən yuxudan durmaq?
- Hə, o çətin işdir...

Ədilə gülürdü və Ədilə güləndə yanaqlarında almacıqlar əmələ gəlirdi və mənə elə gəlirdi ki, Ədilənin yanaqlarındakı o almacıqlar yalnız mənimllə Qoca üçün əmələ gəlir.

– Mənim ixtiram belədir: bir dənə şam götürürsünüz. Bax, bu cür.
– Qırmızıburun cibindən bir dənə ağ şam çıxartdı.
– Mən hesablamışam ki, bu şam düz on saatə yanıb qurtarır. Buna görə də, görünüşünüz, xətlər çəkib şəmi on yerə bölmüşəm. Gecə saat on ikidə girirsiniz yerinizə. Səhər, misal üçün, saat altıda durmalısınız. Şamdan dörd hissə kəsib götürürsünüz, qalır düz altı hissə, sonra yandırıb qoyursunuz ağızınıza. Şam ağızınızda yanır, siz isə yatırsınız. Səhər saat altı olan kimi, dodaqlarınızda isti hiss edirsiniz, o saat da yuxudan durursunuz! Hə, necədi?

- Pis deyil...
- Əladır, əla! Diliniz gəlmir ki, deyəsiniz “əladır!” Çünkü istəmirsiniz mən sirkdən gedim!
- Yox, məsələ burasındadır ki, sizin ixtiranız hamı üçün yaramır...
- Yaramır? Niyə?
- Ona görə ki, misal üçün, mən arxası üstə yatıram, əksinə, üzüqyolu yatıram...
- Nə olsun?

- Necə nə olsun? Şamı bəs?..
- Hə?
- Hə!..
- Eybi yox, qoy bu sizi narahat eləməsin! Bunun da əlacını tapmışam...

Qırmızıburun gəlib Kürenin qulağına nəsə piçildədi, heç kim heç nə eşitmədi, amma hamı gülməkdən uğunub getdi; Qoca da gülürdü, Tamara da gülürdü, təkcə Ədilə gülmədi və mən uzaqdan-uzağaya gördüm ki, Ədilə qızardı; Qocadan soruştum:

- Camaat nəyə gülür?
- Qoca gülə-gülə dedi:
- Sən belə şeylərə fikir vermə...

Mən yenə də başımı tərpədib Qocayla razılışdım, yəni ki, yaxşı, fikir verməyəcəyəm, amma mən heç nəyi başa düşməssəm də, bunu başa düşürdüm ki, əgər Ədilə gülmədisə, əgər Ədilə eləcə qızardısa, deməli, Ədilə yaxşı qızdır, deməli, Şövkət kimi deyil və bir halda ki, Ədilə belə yaxşı qız idi, bir halda ki, Ədilə Şövkət kimi deyildi, onda Xanım xala da gərək bunu biləydi, başa düşəydi, mən istəyirdim ki, indi Xanım xala da burada olaydı və Ədilənin gülməməyini, beləcə qızarmağını görəydi.

Mən bütün bunları fikirləşirdim, ürəyimdə bir sevinc, bir şadlıq var idi, amma o bayaqkı nigarançılıq da nədənsə tamam keçib getmirdi, sirkin meydançasında isə bu dəfə atlar çapırçı və təlimçi hər dəfə uzun qamçısını şaqqlıtlı ilə yerə vuranda mən səksənirdim, mənə elə gəlirdi ki, indi Ağ Dəvə də qaçıb sirkin meydançasına gələcək, atlarla bir yerdə meydançada dövrə vuracaq, sonra da gəlib Ədilənin qabağında yatacaq; amma bir azdan o nigarançılıq da keçib getdi, qəşovlanmış tükləri parıldayan o sağlam atların meydançada beləcə dövrə vurub çapması hər şeyi mənim yadımdan çıxartdı, mən yenə də təpədən dirnəğacan o sirk sevincinin içində idim, yenə də o qızılgülün ətrini hiss edirdim, o şəffaf qırmızı gözlərimin qabağında idi.

- Tamaşa qurtaranda Qoca:
- Hə, necədir? – soruşdu.
 - Yaxşıdır!.. – dedim.
 - Səni tez-tez sirkə gətirəcəyəm.

Tamaşa qurtarmışdı. Ədilə də, Tamara da ayağa qalxıb camaatla birlikdə yavaş-yavaş çıxişa doğru gedirdi, mən də Ədiləgildən bir az

arxada Qocanın əlindən tutub çıxışa tərəf addımlayırdım və mənim ürəyimdə bir az qəmginlik var idi, çünki o ağac kəpəyinin iyi də, at iyidə, Qırızıburun da, Kürən də daha xatirəyə çevrilirdi; çünki o qızılgülün ətri də, o “Sevimli məktub” da, “Sevimli məktub”un altın-dan çəkilmiş o dalğavarı qırmızı xətt də xatirəyə çevrilirdi və yəqin ki, o zaman o balaca Ələkbər yeddiillik həyatında ilk dəfə indinin cəmi bir andan sonra xatirəyə çevrilməsini hiss edirdi, xatirələrin həmişə keçmişdə qaldığını və o keçmişin isə əbədiliyini sövq-təbii duyurdu; yəqin belə idi...

Biz camaatla birlikdə foyeyə çıxdıq və bu zaman Ədilə imkan tapıb başını bir balaca arxaya çevirdi və bir anlıq, cəmi bircə anlıq Qocaya baxdı, amma Ədilənin o bir anlıq gizli baxışında da, elə bil, qızılgülün ətri vardi və mən özümdən asılı olmayıaraq, fikirləşdim ki, görəsən haçansa, kim isə mənə də belə baxacaqmı? Və mənim ürəyimdə o uzaq gələcəyin narahatlığı yarandı, amma bu narahatlıqda bir əzizlik, bir doğmaliq var idi, **bu narahatlığın naməlumluğu işıqlı idi**, fərəhli idi.

Əlbəttə, Qoca da o bir anlıq gizli baxışı gördü və mən hiss etdim ki, Qocanın əli mənim əlimi necə sıxdı, mənə elə gəldi ki, Ədilənin o bir anlıq gizli baxışı Qocanın bütün bədənindən keçdi; mən də Qocanın əlini sıxdım və Qoca mənə baxıb yenə də dedi:

– Səni tez-tez sirkə gətirəcəyəm.

Ədilə ilə Tamara bizdən on-on beş addım irəlidə idilər və sirkində binasından birinci onlar çıxdı, sonra biz küçəyə çıxdıq və mən o saat başa düşdüm ki, nəsə olub, başa düşdüm nəsə pis bir hadisə baş verib.

Ədilə ilə Tamara küçənin ortasında dayanmışdilar, daha doğrusu, küçənin ortasında quruyub qalmışdilar və mən iti addımlarla küçədəki adamların arasından keçib Ədiləyə tərəf gedən Xanım xalanı gördüm. Qocanın kiçik qardaşları Cəbrayilla Ağarəhim də Xanım xalanın yanında idilər.

O zaman məni heyrət və tüklərimi qabardan bir dəhşət bürüdü və indinin özündə də mən heç cür başa düşə bilmirəm ki, bizim sirkə getmeyimizdən, Ədilənin də sirkdə olmağından Xanım xala necə xəbər tutmuşdu.

Qoca mənim əlimi buraxıb irəli, Ədiləyə tərəf getdi və mən bir balaca sakit oldum ki, Qoca Ədiləni müdafiə edəcək, Qoca qoymaya-

caq ki, iti addımlarla qırğı kimi gələn Xanım xala Ədilənin başına oyun açsın, amma Qoca anasına baxa-baxa bir-iki addım atandan sonra ayaq saxladı, daha irəli getmədi.

Xanım xala Ədilə ilə üzbüüz dayandı, Tamara Ədilənin əlindən tutdu, elə bil ki, Ədiləni o qırğıdan qorumaq isteyirdi, amma Xanım xala Tamaraya heç məhəl də qoymadı, qalın qaşlarının altından baxan zəhmi gözləri ilə düz Ədilənin gözlərinin içini baxdı, əvvəlcə nazik dodaqlarını daha da kip bağladı, sonra:

– Ay qız! – dedi. – İndi də uşağı tovlayıb sirkə gətirirsən? Elə bilirsən xəbər tutmayacağam mən? Nə ifritəsən, ağəz, sən!.. Hə də, əlbəttə, anası gəzən ağacları balası budaq-budaq gəzər də!..

İndicə sirkdən çıxan adamlar küçədə ayaq saxlayırdı, kimisi təccübə, kimisi maraqla gah Xanım xalaya, gah da, uzun hörülü qızı baxırdı və mən qaranlıqda görməsəm də, hiss edirdim ki, Ədilənin sıfəti alışib yanır, hiss edirdim ki, Ədilə az qalır dəli olsun və Ədilə bilmir ki, nə eləsin.

Xanım xala:

– Nə həyasız qızsan sən, ağəz?! – dedi.

Ədilə elə bil birdən özünə gəldi və dəli kimi qaça-qaça bizdən uzaqlaşdı. Tamara da:

– Ədilə!.. Ədilə!.. – deyə çığırı-çığırı rəfiqəsinin ardınca qaçıdı.

Xanım xala bu dəfə Qocanın üstünə çımxırdı:

– Gəl, gəl düş qabağıma!

Qoca, Xanım xalaya baxdı, səssiz-səmirsiz Xanım xalanın yanında dayanmış Cəbrayıla, Ağarəhimə baxdı, sonra yavaş-yavaş qardaşlarının yanına gəldi və mən hiss edirdim ki, Qoca mənə baxmaq istəmir, amma bunun daha mənəsi yox idi, Qoca isteyirdi mənə baxsın, isteyirdi baxmasın, mən daha Qocanı çox istəmirdim. Həmin yaz gecəsi kimsəsiz və yad bir küçədə Qoca ilə, Cəbrayıl ilə, Ağarəhim ilə yanaşı addımlayırdım, Xanım xala bizim arxamızca gəlirdi, amma mənə elə gəlirdi ki, arxamızca addımlayan adam hər gün həyətimizdə gördüyüüm, gedib iynəsini saplaşdırıdım, qutabını yediyim Xanım xala deyil, sirkdə o gözəl atları qamçılayan təlimcidir.

Heç kimə heç nə demirdim və mən Qocanın yanında addımlaya-addımlaya heç nə fikirləşmirdim, təkcə qaçıb çıxıb getmək isteyirdim və o yaz gecəsi, o kimsəsiz və yad küçədə məni qaçmağa qoymayan o deyildi ki, tək gəlib məhəlləmizi tapa bilməzdəm – əlbəttə, birtəhər

gedib evimizi tapacaqdım; məni qaçmağa qoymayan arxamızca gələn Xanım xalanın xofu idi, mən Xanım xaladan qorxurdum. Təkcə bunu elədim ki, Qocanın yanından aralanıb Ağarəhimin yanınca getməyə başladım və Qoca da özünü saxlaya bilməyib mənə baxdı, mən isə ona tərəf baxmadım; mən əslində, lap əslində Xanım xaladan çox, Qocadan incimişdim...

Dalanımızdan keçib həyətimizə girəndə mən heç kimlə sağollaşmadım və birbaş evimizə getdim. Anam yatmamışdı (atam isə növbəti səfərdə idi), məni gözləyirdi və mənim əvəzimə əvvəlcədən sevinə- sevinə:

– Hə, necə oldu? – soruşdu. – Xoşuna gəldi?

Mən cavab vermədim.

Anam soruşdu:

– Nolub sənə?

Mən yenə də cavab vermədim.

Anam onluq nöyüt lampasının işığında təəccüblə mənə baxırdı və mən daha özümü saxlaya bilməyib bərkdən ağlamağa başladım.

Həmin yaz gecəsi yerimə girib uzanmışdım, amma yata bilmirdim, yuxum gəlmirdi və birdən Ədilənin verdiyi o şokolad konfetlər yadına düşdü və mən fikirləşdim ki, o konfetləri həmişə yadigar saxlayacağam, o konfetlər bütün ömrüm boyu Ədilədən mənə yadigar qalacaq. Sonra bilmirəm yavaş-yavaş yuxuya gedib – yuxu gördüm, ya məni qara basırdı, gözlərimin qabağına Qırmızıburun gəlirdi, Kürən gəlirdi və birdən-birə də gözlərimin qabağına qupquru quruyub qaxaca dönmüş qızılıgül gəlirdi, o qurumuş qızılıgül mənim ürəyimi sixır, sonra yenə taxta kəpəyinin iyini, at iyini hiss edirdim, gözlərimin qabağında canbazlar hoppanıb-düşürdü və yenə də birdən-birə vurulub yerə düşmüş quş gördüm və o quşun köksündən qıpqrımızı qan axırdı.

Hərdən məhellədə əlimizə köhnə təkər kamerası keçəndə nazik rezinlər kəsib quşvuran düzəldirdik, xırda və iti qəmbər qəlpələri ilə sərcə vururduq və o yaz gecəsi o vurulmuş sərçələr üst-üstə mənim gözlərimin qabağına yığıldı və o sərçələrin köksündən axan qıpqrımızı qan get-gedə dalğavarı xətlərə çevrilirdi, sonra bu dalğavarı xətlər elə bil ki, qıpqrımızı dəniz olurdu, “Sevimli məktub” sözlərini yuyub aparırdı, Ədilənin o gözəl, o mehriban əlləri də o “Sevimli məktub” sözlərinin ardınca gedirdi, o gözəl, o mehriban əllər o qıp-

qırmızı dənizin içində gözdən itirdi, yox olurdu; sonra mən birdən-birə Şövkəti gördüm, Şövkət qapılarının qabağında skamyada oturub tum çırtlayırdı, hərdən də mənə göz vurub bərkdən gülürdü, birdən də cəld qalxıb evlərinə girirdi, çünkü bizim küçəmizin o başından Xanım xala gəlirdi, Xanım xala gəlib düz mənim gözlərimin qabağından keçib gedirdi və mən Xanım xalanın kip örtülmüş nazik dodaqlarına, qalın qışlarının altından baxan qara və sərt gözlərinə baxanda qorxmurdum, əksinə, Xanım xalanı saxlamaq isteyirdim, Xanım xalaya demək isteyirdim ki, Ədilə yaxşı qızdır...

...indi mənim qızım universitetin dördüncü kursunda oxuyur və Ədilə yəqin ki, yaşda mənim qızımdan üç-dörd yaş kiçik idi...

...amma Xanım xalaya heç nə deyə bilmirdim və Xanım xala da başını həmişəki kimi dik tutub iti və sərrast addımlarla uzaqlaşıb gedirdi.

O gündən sonra mən bir müddət Qocanı görəndə özümü görməməzliyə vururdum, Qoca da elə bil ki, məndən kənar gəzirdi, sonra ya vaş-yavaş yenə də Qoca ilə danışmağa başladıq, amma mənim ürəyimdə o yaz gecəsindən nəsə qalmışdı, heç özüm də bilmirdim ki, bu nə idi və deyəsən biz daha heç vaxt Qoca ilə əvvəlki kimi yaxın olmadıq.

O konfetləri mən bir müddət yadigar saxladım, amma bir gün Meyranqulu əminin oğlu şair İbrahim yenə də evlərində kino göstərirdi (şair İbrahimin diafilm göstərən aparati var idi və hərdən məhəllənin uşaqlarının hərəsindən bir abbası alıb evlərində divarda şəkilli film göstərirdi), mənim bir abbasım yox idi və mən pul yerinə şair İbrahimə həmin konfetləri verdim. Sonralar buna görə özüm özümdən xəcalət çəkirdim, amma o yaz gecəsi özümə verdiyim bir sözə əməl edirdim: xeyli müddət sərçə vurmadım, amma sonra müharibənin acliği gəldi və mən yenə də sərçə vurmağa başladım.

Hərdən Ədiləni məhəllədə gördüm – ya evlərinə gedirdi, ya da evlərindən çıxırı və hər dəfə də məni görəndə bəlkə də bütün dünyadan küsmüşdü, amma məndən küsməmişdi, Ədilənin gözlərində bir mehribanlıq oxuyurdum; Ədilə və bizim aramızdakı bu sözsüz, gizli dostluq mənim ürəyimin heç kimə demədiyim bir sırrı idi və o sirdə həmişə bir hərarət var idi.

Müharibə başlayandan sonra, bir dəfə mən küçəmizdəki taxta elektrik dirəyinin dibində, səkidə oturub taxta şumaqədərlərimin

ucunu yonub itiləyirdim və bu zaman mənim yanımdan ötən Ədilə ayaq saxladı, o yumşaq, nəvaziş dolu səsi ilə:

– Necəsən, Ələkbər?.. – soruşdu.

Mən Ədilənin səsində o nəvazişlə, o yumşaqlıqla bərabər, bir kədər də hiss etdim və heç nə demədim, ayağa qalxıb Ədilənin qabağında dayandım və nədənsə başımı aşağı saldım, gözlərimi Ədilənin uzun hörüklerinin ucuna dikdim... Ədilə əlini qaldırıb mənim saçımı sığalladı, sonra çıxıb getdi.

Mən bir müddət elə-eləcə başı aşağı, ayaq üstə dayandım.

O ki, qaldı sirkə, Qoca ilə mən bir də heç vaxt sirkə getmədik.

X

Bütün bunları yazmaq lazımdır...

XI

Bu gün gecə iş otağında oturub siqaret çəkirdim. Əsmər içəri girdi, zəndlə mənə baxdı və soruşdu:

– Nə olub sənə?

– Bilmirəm... – dedim.

Əvvəlcə təəccübə mənə baxdı, çünki axır vaxtlar tez-tez verdiyi bu suala “– heç nə” – deyə cavab verirdim, gülümsəyirdim, Əsmər isə mənim bu “heç nə”mdən, bu gülümsəməyimdən daha artıq narahat olurdu, hər dəfə bir şey bəhanə eləyib mənim iş otağıma girirdi, nigarənciliq dolu gözləri ilə mənim sifətimdə, gözlərimdə nəsə axtarındı; bu dəfə “bilmirəm...” dedim və gülümsədim.

Sualını bir də təkrar etdi:

– Deyirəm ki, nə olub sənə?

– Mən də deyirəm ki, bilmirəm... – dedim, siqaret tüstüsünün arxasından Əsmərə baxdım və gülümsəmədim.

Yenə zəndlə mənə baxdı və birdən-birə özü gülümsədi; axır vaxtlar Əsmərin sifətində belə bir arxayınçılıq görməmişdim: mənim “bilmirəm”imi, ciddiliyimi tamam əmin-amanlıq kimi yozdu – hərgah mən heç nə gizlətmirəmsə, yalandan gülümsəmirəmsə, deməli, hər şey yaxşıdır... Bəlkə mən doğrudan da gülümsəmək halında deyiləm və doğrudan da “bilmirəm...”, onda necə?

XII

Müharibə başlamazdan əvvəl, xüsusən, Novruz bayramı qabağı məhəllənin arvadları hərə öz ununu, yağını, başqa azuqəsini götürüb tez-tez bizim evə yiğışardı və anamla bir yerdə bayram üçün şəkərbura, paxlava, şorqoğalı bisirərdi, ya da elə-belə adı günlərdə düşbərə, qutab bişirməkdən ötrü bizim evə gələrdilər, bütün günü səhbət edə edə müştərək xəmirlərini yoğurardılar, ət taxtasında müştərək ətlərini (axşam pul yiğib qəssab Dadaşbaladan aldıqları əti) dəhrə ilə döyərdilər, kündə kəsərdilər və qutabin iyi bütün dalana yayılardı, axşam da hərə öz payını götürüb gedərdi; qutabin iyi bütün dalana yayıldığı üçün, bu qutab dəstgahında iştirak eləməyən ailələrin hərəsinə (o cümlədən də Əminə xalaya) üç-dörd qutab pay göndərərdilər.

Müharibə başlamazdan əvvəl arvadlar ona görə hamidian çox bizim evə yiğisib bisir-düşür eləyərdilər ki, atam çox zaman səfərdə olurdu, evdə kişi xeylağı yox idi, heç kimdən çəkinmədən geninə boluna nə qədər səhbət eləmək istəyirdilər, eləyirdilər.

Səfurə xala oxlov ilə kündəni yaya-yaya deyirdi:

– Eh, elə yerlər var dünyada ki, oralarda elə dağlar var ki, day nə deyim?.. Eynulla deyir ki, o dağlarda buz kimi bulaqlar var e, ağız, bir parça götürüb içirsən, adamın bütün dərdini-sərini yuyub aparır...

Həmişə işin yüngülündən yapışan Məşədixanım xala tavada qız-armış qutabları üst-üstə boşqaba yiğə-yığa deyirdi:

– Mənə lazımdı e, o bir parça su, çəkim başıma, bəlkə mən də bir gün görüm!

Firuzə xala düşbərələri bükə-bükə deyirdi:

– Var elə yerlər, əlbəttə, var, nösün yoxdu? Hafiz deyir ki, Moskvada indi evləri elə tikirlər ki, day pilləkənləri piyada qalxmırsan. Minirsən maşına, səni qaldırır yuxarı. Özü də pulsuz e, ağız!..

Nisə xala qutab üçün yayılmış xəmirləri nəlbəki boyu girdə-girdə kəsə-kəsə deyirdi:

– Eh, hər şey asılıdı ondan ki, harda sənünçün yaxşı keçir. Harda yaxçı keçir sənünçün, ora da yaxşı yerdı!..

Nöyüt pilətəsinin yanında oturub çuqun tavadakı qutabları bir-bir o üz-bu üz çevirə-cevirə qizardan anam deyirdi:

– Eh, Ağakərim Rusetin şəhərlərindən, kəndlərindən elə şeylər danışır ki, vallah, mən lap mat qalıram!.. Deyir ki...

Xanım xala xəmirdən təzə kündələr kəsə-kəsə anamın sözünü ağzında yarımcıq qoyurdu:

— Ayıb döyüл size? Nös naşükürlük eləyirsiz? Nös şadlıgıvuza şıllaq atırsız? Nös deyinirsüz, ağəz? Bura nös bələnçinə pis olub sizinçün?

Xanım xala qalın qaşlarının altından o zəhmlı gözləri ilə bir-bir Səfura xalaya, Məşədixanım xalaya, Firuzə xalaya, Nisə xalaya, ana-ma baxırdı və anamgil də o saat susurdu, bir söz demirdi, bir müddət beləcə lal-dinməz işlərini gördülər, çalışırdılar ki, Xanım xalaya baxmasınlar, axırda Məşədixanım xala özünü saxlaya bilmirdi, araya başqa bir söz atırdı:

— Vallah, Muxtar yaxçı adamdı, kim nə deyir-desin!.. Kübra qisırdı, özü də o cür xəstə, amma Muxtar atmir onu... Vallah, Muxtarın yerinə kim olsa, gedib özünə başqa bir arvad alar, oğul-uşaq sahibi olar... Nolar qulaqları balaca olanda?..

Amma Xanım xala bu dəfa də Məşədixanım xalanın üstünə çıxmırıldı:

— Yaxçıdı, pisdi, özü bilər, bizə nə? Sizün Muxtarın qulaqlarında nə işivüz var, ağəz?

Bundan sonra daha arvadların danışmaq həvəsi tamam qaçırdı və işlərini tez-tez görməyə başlayırdılar ki, tez də qurtarib getsinlər, çünki Xanım xalanın üzünə ağ ola bilmirdilər və Xanım xalanın yanında da qeybət eləyə bilmirdilər – bizim evdə də belə idi, hamamda da, küçədə də. Misal üçün, hamamda Məşədixanım xala Firuzə xalanın böyüküb şişmiş qarnına baxa-baxa deyirdi: “– Elə ki, başa düşdün ki, boynunda uşaq var, gərək o saat gözüyü yumasan, əyər oğlan istəyirsən, gərək gözləyəsən ay çıxsın, gözüyü açıb birinci gərək aya baxasan, yox, əyər ki, qız istəyirsən, onda gərək birinci günə baxasan...” Xanım xala qara gözlərini Məşədixanım xalaya zilləyirdi və soruşurdu. “– Bəlkə qışdı, bəlkə gün heç bir həftə çıxmayacaq, onda necə olsun bəs? Gözünü açmasın?” Məşədixanım xala: “– Həri.” – deyirdi. Xanım xala: “–Ağəz, – deyirdi, – vallah, sən get ağıluva dua yazdır!.. Yekə arvadsan, bu cür avam sözlər danışıb, nös camaatın başını doldurursan?!” Yaxud, misal üçün, mən həyətimizdəki krantdan təzə su götürməkçün çaynikin dibindəki qaynar suyu yerə tökəndə, anam qışqırıldı: “– Tökəmə, tökmə isti suyu yero! Tökülər cinin üstünə yandırar, xataya düşərik!..” Xanım xala özünü saxlaya bilməyib

şüşəbənddən anamın üstünə acıqlanırdı: “— Ağəz, Sona, nös bu cür sözlər danişib uşağı qorxudursan?” “— Mən neyniyim, ay Xanım xala, camaat belə deyir də...” “— Camaat bəlkə başını divara vuracaq, sən də gərək vurasan başınızı divara?” Anam səsini kəsib daha bir söz demirdi, çünki mən heç vaxt görməmişdim ki, bizim məhəlləmizdə bir arvad Xanım xalaya cavab qaytara.

Məşədixanım xalanın dediyi həmin Muxtar bizim məhəllədə olurdu, amma əslində bizim məhəlləli deyildi, hökumət ona məhəlləmizdəki o üçmərtəbənin ikinci mərtəbəsində ev vermişdi və hər səhər işə gedəndə Muxtariñ ardinca qara “emadin” maşın gəlirdi, həmin maşın da qaytarıb Muxtariñ işdən evə gətirirdi. Muxtariñ dəqiq nə vəzifədə işləməyini heç kim bilmirdi, amma “emadin”in sürücüsü onun qabağında düz durdu. Muxtariñ məhəllənin başqa kişiləri kimi heç vaxt bazar günü səkidə oturub nərd oynamırıdı, ya tut ağacının dibində oturub çay içmirdi, məhəllənin toyunda, yasında iştirak eləmirdi, heç kimlə dinib-danışmırıdı, təkcə elə başını tərpədib salam verirdi və “emadin”ə minirdi, ya da “emadin”dən çıxıb evlərinə girirdi. Payızda, qışda və yazda Muxtariñ əynində həmişə uzun və qara meşin pencək olurdu və deyirdilər ki, Muxtariñ həmin pencəyin altından belinə tapanca bağlayıb; başında da meşin şapka olurdu, yayda isə boğazı axıracan düymələnən tünd-qəhvəyi rəngdə köynək geyirdi və Muxtariñ qara xrom uzunboğaz çəkmələri, tünd-qəhvəyi qalife şalvari bütün məhəllədə məşhur idi. Bir də ki, Muxtariñ evinə telefon çəkmişdilər (bizim məhəllədə heç kimin evində telefon yox idi) və əslində Muxtardan çəkinmək o telefondan, o qara “emadin” dən, o qara meşin pencəkdən çəkinmək idi.

Bir yerə yığılmış arvadlardan başqa məhəllədə heç kim, hətta uşaqlar da Muxtariñ barədə danışmağı xoşlamazdı, amma bir gün belə bir xəbər yayıldı ki, guya Muxtariñ gecələr Şövkətin göbəyində konyak içir. Bunu məhəllənin cavan oğlanları danışmışdı, sonra uşaqlar eşitmişdi və mənə də bu xəbəri Cəfərqulu (yaşda bizdən böyük, cavanlardan isə kiçik olduğu kimi, Cəfərqulu adətən bizimlə oturubdurdu, amma hərdən də cavanların yanında olurdu) çatdırıldı və mən əvvəlcə bu sözə çox təəccüb etdim:

— Şövkətin göbəyində niyə?

Cəfərqulu da mənim təəccübümə təəccüb etdi:

— Necə yəni niyə?

– Stəkana töküb içsin də...

Cəfərqlu əlini yellədi:

– Ay-hay!.. Alə, sənin heç dünyadan xəbərün yoxdu ki!..

Mən nədən xəbərim olmadığını aydınlaşdırmaq istəmədim, çünki hiss eləyirdim ki, burada nəsə xoşagəlməyən bir şey var, o balaca Ələkbər isə, yəqin ürəyinin dərinliyində istəmirdi ki, Şövkətlə bağlı o xoşagəlməyən nəyəsə qulaq assın və buna görə də mən Cəfərqluldan heç nə soruştadım, amma birdən-birə Şövkətin ağ, hamar və dərin göbəyi gözlərimin qabağına geldi...

Məsələ burasında idi ki, qabaqlar anam məni özü ilə arvad hamamına aparanda çox zaman Şövkət də orada olardı və Şövkətin ağ və dolu bədəni, hamar dəri, yoğun budlarında hamamdakı başqa arvadların bədənidən fərqli olaraq bir dənə də qırış yox idi. Şövkət həmişə gülürdü, həmişə kefi kök olurdu və elə bil ki, Şövkətin o sağlam, o dolu və tarım bədəni de həmişə gülürdü, sevinirdi.

Bir dəfə hamamda Şövkət diqqətlə mənim saçlarımı baxdı, sonra mənə tərəf eyildi, başımı iki əli arasına alıb özünə tərəf yaxınlaşdırıcı və Şövkətin hamar, dik döşünün iri və yaş giləsi mənim üzümə toxundu, sonra Şövkət bərkədən hamamdakı arvadlara dedi:

– Ağəz, bunun başında üç dənə ağ tük var, e!.. Bəxtəvər, böyüyəndə xoşbəxt olacaq! – Şövkət başımı buraxdı, belini düzəltdi və o hamar, dik döşlər mənim başımın üstündən yuxarı qalxdı.

Anamın da məhəlləmizin başqa arvadları kimi Şövkətdən xoşu gəlmirdi, amma hamamda Şövkətin dediyi o sözlər anamın ürəyincə oldu:

– Allah ağızundan eşitsin! – dedi.

Amma bir dəfə də mən hamamda həmişəki kimi Şövkətə baxanda Şövkət də yaş qara saçlarını sıfetindən kənara çəkib işim-işim işıldayan iri ala gözləri ilə mənə baxdı, sonra birdən mənə göz vurdı, sonra da şaqqanaq çəkib gülə-gülə anama dedi:

– Ağəz, ay Sona, bu ki adamı gözüylə yeyir, bunu nöş gətirirsən bura?

Mən elə pərt oldum ki, bütün sıfətim alışib-yanırdı və bilmirdim ki, nə edim, amma bununla birlikdə Şövkətin eləcə şaqqanaq çəkib güləməyində də, o iri ala gözlərinin həmin işıltısında da o ağ və dolu bədənidəki kimi, o tarım çəkilmiş hamar dərisindəki kimi, nəsə elə bir şey var idi ki, əslində, lap əslində, mən Şövkətdən incimədim.

Həmin hadisədən sonra bir də heç vaxt anamla arvad hamamına getmədim, anam nə qədər edirdisə də (– Allah vurub onu! – deyirdi anam, hırslı Şövkətin qarasına deyinirdi: – Ləçərin birinin sözündən ötrü hamama nöş getmirsən?), mən getmirdim və ümumiyyətlə, mən istəmirdim ki, anam bu barədə bir söz desin, çünki istəmirdim ki, Şövkəti söysünlər, Şövkət ləçər desinlər. Mən bir də heç vaxt anamla birlikdə arvad hamamına getmədim və ondan sonra anam vedrədə su qızdırıb məni mətbəximizdə çızmışdım yə başımdı.

Şövkətin evi bizim dalanımızdan bir az aralıda, qoşa tut ağacının yanında idi və bu birmərtəbəli, sarı əhəngli binanın qapısı birbaş küçəyə açılırdı. Şövkət tək yaşayırırdı, atası ilə anası çoxdan ölmüşdü və bizim məhəllədə heç kim onları görməmişdi, çünki Şövkət də Muxtar kimi, bizim məhəlləyə gəlmə idi. Anam deyirdi ki, indi Şövkət yaşayın o ikiotaqlı evdə qabaqlar qırçı Mirzəgil yaşayırırdı, sonra qırçı Mirzəgil köcdülər kəndə – Mərdəkana, bu evi də filan qədər qiymətə satdılar Şövkətə və Şövkətin də bu qədər pulu haradan idi? – Heç kim bilmirdi və bu barədə mənim yanımıda arvadlar arasında söz düşəndə mənalı-mənalı bir-birlərinə baxırdılar. Deyilənə görə, özündən böyük qardaşı var idi, amma Şövkəti danışdırırdı, çünki Şövkət haçansa arvadlı bir kişiyə qoşulub qaçmışdı, sonra da o kişi nədən ötrüsə Şövkəti qovmuşdu.

Şövkət Meyranqulu əmidən xahiş etmişdi və Meyranqulu əmi də qoşa tut ağacının yanında taxtadan skamyaya düzəltmişdi (həmin gün mənim yaxşı yadımdadır: Meyranqulu əmi skamyaya düzəldirdi, Əzizəğa əmi də üzbeüz səkide dayanıb tamaşa eləyirdi və bu zaman onların arasında o vaxt mənim başa düşmədiyim belə bir səhbət oldu: “ – Meyranqulu, yaman işləyirsən a, deyəsən xeyir iş var?!..” “ – Əzizəğa, mənim indi elə vaxtımdı ki, bali şüşədən yalayıram. Başqa şeyə gücüm çatmaz!..” və Əzizəğa əmi də bərkədən güldü) və Şövkət yazda, yayda, payızın əvvəllerində axşamlar işdən sonra, ya da ki, bazar günləri səhərdən axşamacan həmin skamyada oturub Ziba xaladan aldığı günəbaxan tumu çırtlayırdı, gəlib-gedənlə salamlashırdı, şaqqanaq çəkib gülə-gülə zarafat eləyirdi. Bəzən Şövkət cəld yerindən qalxıb evlərinə girirdi və bu o demək idi ki, Xanım xala küçəyə çıxıb; Şövkət Xanım xaladan niyə belə qorxurdu? – Heç kim bilmirdi və biz bu barədə Balakərimdən bir söz sorusunda deyirdi: “ – Bilmirsiz ki, ya, ilan vuran ala çatıdan qorxar?..” Biz, əlbəttə, bu sözlərin də mənasını

başa düşmürdük, amma həmişəki kimi, özümüzü o yerə qoymurduq, guya hər şeyi başa düşürük və Balakərimdən soruşurduq ki bəs niyə Şövkət elə şaqqanaq çəkib gülür? Balakərim deyirdi: “ – Dəvəyə dedilər ki, boynun əyridür! Dedi ki, haram düzdü ki, ya, boynum da düz olsun?” Biz bu sözlərin də mənasını başa düşmürdük (hər halda mən heç nə başa düşmürdüm!), amma burasını başa düşürdük ki, Balakərimin dediyi o sözlər Şövkətin xeyrinə deyil və mən bu işə təəccüb edirdim, çünki məhəllədə hamı bilirdi ki, Şövkət fabrikdən getirdiyi peçeniyedən, konfetdən, qoğaldan, pirojnalardan həmişə Balakərimə pay verir və Balakərim də çox vaxt elə bu payların hesabına qarnını doyuzdurur.

Şövkət şirniyyat fabrikində işləyirdi və böyük-böyük alabəzək güllü uzun xalatinin cibi həmişə konfetlə dolu olurdu, o hamam əhvalından sonra, hərdən məni görəndə gülüb göz vururdu və cibindən konfet çıxarıb mənə uzadırdı: “– Ala, yaxçı konfetti, gəl, götür...” – deyirdi, amma mən qaçıb gedirdim, çünki qorxurdum ki, konfeti götürəndə Şövkət əlimdən tutub saxlayar, üzümə baxa-baxa hamam-daki kimi şaqqanaq çəkib gülər və mən də bilmərəm ki, nə eləyim? – qaçıb gedirdim, Şövkət də gülə-gülə ardımcı deyirdi: “– Bu hələ konfetin dadını bilmir!..”

Məhəllənin cavan qız-gəlinlərinin Şövkətə gizli bir həvəsi var idi və yay vaxtı, günün qızmar çağında ki, küçədə heç kim olmurdu (təkcə Şövkət qoşa tutun kölgəsində oturub tum çırtlayırdı), cavan qız-gəlinlər dükana çay dalınca, ya yağ dalınca gedəndə, ya da əllərinə nöyüt qabı alıb nöyüt dalınca gedəndə fürsət düşsəydi, Şövkətin yanında dayanırdı, Şövkətin o qoşa tutun kölgəsində, o skamyada oturub tum çırtlaya-çırtlaya deyib-gülməyinə qulaq asırıdı.

Şövkət deyirdi:

– Allah haqqı, mənim də saatım lap xarab olub... İstəyirəm aparım verim Gülağaya, düzəltsin. Amma qorxuram o ciyəri yanmış arvadından!..

Şövkət bu sözləri deyirdi və şaqqanaq çəkib gülürdü və Şövkətin başına yiğmiş qız-gelin də, düzdür, özlərini saxlaya bilməyib xisən-xisən gülürdü, amma həm də qızarırdı, gözlərini yerə dikirdi.

Mən qız-gəlinin Şövkətin bu sözlərindən beləcə qızarmaqlarına, utanmaqlarına təəccüb edirdim və bir dəfə anamdan soruştum:

– Mən dalanın ağızında dayanmışdım, eşitdim ki, Şövkət deyir ki, saatım xarab olub, vermək istəyirəm Gülağa düzəltsin...

Anam soruşdu:

– Hə, nə olsun?

Mən dedim:

– Mən də onu soruşuram də... Burda nə var ki, arvadlar qızarırlar?

Məni heyrət bürdü, çünki anam mənə baxdı və birdən anam da qıpqırmızı qızardı.

Düzdür, mən Şövkətdən bir az qorxurdum, hətta haradasa ürəyimdə Şövkətlə bağlı bir səksəkə də var idi, amma mən bayaq dediyim kimi istəmirdim ki, onun haqqında pis danişsınlar və Cəfər-qulu deyəndə ki, Muxtar Şövkətin göbəyində konyak içir, mən hamıya demək istəyirdim ki, yalandır bu, istəyirdim hamını inandırıım ki, belə şey ola bilməz, amma əlbəttə, heç kim mənə inanmayacaqdı, mənim sözlərimin heç bir əhəmiyyəti olmayıacaqdı, çünki yoldaşlarım arasında yaşa ən kiçiyi mən idim; özüm isə ürəyimdə bilirdim ki, Cəfərqlunun dediyi söz yalan deyil, həqiqətdir, yəni bilirdim ki, Şövkətlə Muxtarın arasında nəsə gizli bir iş var, çünki bir dəfə özüm onların gizlincə bir yerdə olmaqlarını görmüşdüm.

Cəbrayıl həyətimizin aşağı başında quşxananın yanında mənim üçün də taxtadan balaca bir qutu düzəltmişdi və mən şumaqədərlərimi, çıldılərimi o qutuya yiğirdim. Bir gün gecə yağışın səsinə yuxudan oyandım və bir müddət evimin damına, həyətimizə tökülen, qapımızı döyücləyən o yağış səsinə qulaq asdım, sonra həmin yağış səsinin içində həyətdəki göyərçinlərin vaxtsız qurultusunu eşitdim və yadına düşdü ki, şumaqədərlərim də indi o qutunun içində yağışın altındadır (qutunun taxtaları bir-birindən aralı olduqu üçün, yağış içini isladırdı və bir dəfə gecə yağış yağmışdı, dəmir şumaqədərlərimin hamısı suyun altında qalıb sonra paslanmışdı), anam yuxudan oyanmasın deyə (atam həmişəki kimi, səfərdə idi) ehmallıca ayağa qalxdım, anamın şalını başıma, ciynimo salıb həyətə çıxdım ki, tez şumaqədərləri götürüb evə gətirim, amma mən ömründə həyətimizi beləcə tənha görməmişdim, mənə elə gəldi ki, həyətimiz də yatıb, yuxudadır, bir müddət Xanım xalanın taxta pilləkənlərinin altında dayanıb və bərk-bərk anamın şalına bürünüb həyətimizin bu tənhalığına tamaşa elədim, göyərçinlərin qurultusuna, navalçalardan axan suyun şırlıtlısına, damımıza, həyətimizin ortasına tökülen yağışın səsinə qulaq asdım, həyətimizin o tənhalığının, o yağış şırlıtlısının sehri məni elə tutdu ki, şumaqədərlər də yadımdan çıxdı və mən anamın şalının altında boynumu qısib qaça-

qaça həyət qapımızdan dalanımıza çıxdım və dalanımızı da heç vaxt görmədiyim kimi, tamam tənha gördüm, mənə elə gəldi ki, səhərdən axşamacan futbol oynadığım, ənzəli oynadığım ("Keçi girdi bostana!.. Daş atdim, qıçı sindi!.. Apardılar həkimə! Həkim verdi vəkilə!.. Vəkil dedi: nə işimə!.."), cılıədi cılıədiyim, atılıb-düşdürüm bu dalanı əslində heç tanımamışam, gecəyarısı, o yağış içində bizim dalanımız da Balakərimin danışdığı əhvalatların bir parçası, bir hissəsi idi, sonra mən qaçaqaça küçəyə çıxdım və küçəmizi də eləcə tənha gördüm, eləcə yağış içində gördüm: bütün işıqlar sönmüşdü, bütün pəncərələr yatmışdı, təkcə küçəmizə döşənmiş qəmbərlər yağışın altında lap xirdaca işilda-yırdı, bir də ki, o qoşa tut ağacının yarpaqları lap xirdaca işıldayırdı və bu zaman mən tamam gözlənilməz bir hadisənin şahidi oldum: Şövkət yaşıyan evin küçə qapısı açıldı və bir kişi qaraltı oradan çıxb cəld küçə ilə üzüaşağı getdi, üçmərtəbənin qapısının qabağında gözdən itdi.

Düzdür, qaranlıq idi, düzdür, o kişinin sıfeti görünmürdü, amma mən meşin pencəyinin yağış altındaki parlaklıından onu o saat tanıdım: Muxtar idi və ümumiyyətlə, hərgah o meşin pencəkdə olmasaydı, o balaca Ələkbər o qaraltını sövq-təbii taniyacaqdı.

Bayırın soyuğundan sonra üzüm-üzüm üzüyə-üzüyə yerimə girib yorğanı başıma çəkdim, anamın yaş olmuş şalından sonra, yorğan bütün bədənim evin istisi ilə isindirdi və mən fikirləşdim ki, görəsən bu gecə vaxtı Şövkətlə Muxtar Şövkətin evində nə eləyirdilər? Cox fikirləşdimə də bu suala əməlli-başlı bir cavab tapa bilmədim, amma burası mənim üçün bir kəşf idi ki, bizim məhəlləmizin də öz gecə sirləri var imiş... Sonra bir müddət yenə də yağışın səsinə, vaxtsız oyanmış o göyərçinlərin qurultusuna, novalçalardan axan suyun şirəltisine qulaq asdim və bu qərara gəldim ki, Şövkət belə bir gecədə tək olmaq istəməyib və buna görə də oturub Muxtarla dərdləşiblər, amma niyə Muxtarla? Muxtarın balaca qulaqları mənim gözlərimin qabağına geldi və mən həmin yağışlı gecədə, yerden salınmış yorğan-döşəyimin içində öz təsəvvürümüzə Muxtarı o gecəyə də, Şövkətə də heç cüra yaraşdırıa bilmirdim; bir də axı, Muxtarın arvadı Kubra xala evdə tək qalmışdı... Yenə bir müddət yağışın səsinə, göyərçinlərin qurultusuna qulaq asdim və doğrusu, o yağışlı gecədə istədim ki, mən də durub kiminləsə söhbət eləyim, hətta istədim anamı yuxudan oyadım, amma oyatmadım, çünkü bütün günü həyətimizdəki çarho-vuzun qıraqında paltar yumuşdu və yorulmuşdu.

Mən o yağışlı gecədə gördüğümü heç kimə demədim, heç Cəfər-qulu da bir şey bilmədi, çünkü mən Şövkətlə Muxtarın bu gecə vaxtı nə elədiklərini ağlıma sığışdırı bilməsəm də, burasını yaxşı bilirdim ki, bu əhvalatı kiməsə danışsam, o saat məhəlləyə yayılacaq və mə-həllənin kişiləri Şövkəti öldürməsələr də (evdə qardaşı, ya atası yox idi ki, Şövkəti öldürsün), hər halda məhəllədən qovacaqlar, amma Şövkət tum çırtlaya-çırtlaya mənə baxıb göz vursa da, şaqqanaq çəkib gülsə də, mən Şövkətdən bir az qorxsam da, istəmirdim ki, onu mə-həllədən qovsunlar; bir də mən istəmirdim ki, Kübra xalanın halı lap pis olsun.

Bəzən Muxtar qara “emadin”ə minib işə gedəndən sonra, Kübra xala o üçmərtəbənin ikinci mərtəbəsindəki şüşəbəndlə eyvanlarının pəncərəsindən başını çıxarıb bizi çağırırdı:

— Gelin, ay uşaqlar, gəlin!.. Qalxin yuxarı!..

Biz hamımız – məhəllənin uşaqları daş pilləkənlərlə ikinci mərtəbəyə qalxırdıq, ayaqqabılımızızı çıxarıb otağa girirdik və otağın ortasındaki girdə mizin arxasında otururduq. Bizim evlərimizdə heç vaxt peraşki bişirməzdilər və biz elə bilirdik ki, (hər halda mən belə fikirləşirdim) peraşkini, ancaq hökumət bişirtdir və onu ancaq küçələrdə, məktəb bufetlərində satırlar, amma sonra bildik ki, Kübra xala da çox dadlı ət, kartof və noxud peraşkisi bişirir. Kübra xala həftədə, on gündə bir dəfə bizim üçün peraşki bişirirdi və biz üstünə qotazlı süfrə salınmış o girdə mizin arxasında oturub peraşki yeyirdik.

Anamgil deyirdi:

— Yaziq Kübranın uşaq sarıdan ürəyi nisgillidi... — və anamgil bizim gedib Kübra xalanın bişirdiyi o peraşkiləri yeməyimizə pis baxmırıdı.

Kübra xala həmişə təngnəfəs olurdu, mətbəxdən otağa gedib içi isti peraşki dolu boşqabı qabağıımıza qoyurdu və hər dəfə də mən Kübra xalanın beləcə təngnəfəs olmağına, güclə yeriməyinə, nəfəs alanda xırıldamağına baxa-baxa təəccüb edirdim, çünkü bir dəfə Məşədixanım xala anamgilə deyəndə eşitmışdım ki, qulağı kiçik olan kişinin arvadı gözəl olar. Muxtarın qulaqları çox kiçik idi, amma Kübra xala gözəl deyildi... Duzdur, Kübra xala gözəl deyildi, amma Şövkət gözəl idi və bu barədə fikirləşəndə yenə də Şövkətin ağ, hamar və dərin göbəyi mənim gözlerimin qabağına gəlirdi.

Kübra xala:

– Yeyin!.. – deyirdi, özü də güclə nəfəs ala-alə stulda bizim yanımızda otururdu (o stulların söykənəcəyi də Muxtarın pencəyi kimi, qara meşindən idi), dincələ-dincələ bir-bir bizə baxırdı: – Yeyin!.. – deyirdi. – Bu dəfə ətli peraşki az oldu... Muxtara tapşırılmışam sizinçün yaxşı ət alsın, gələn həftə, Allah qoysa, ət peraşkisini çox eləyəcəyəm... Təki salamatlıq olsun! Yeyin!..

Kübra xalanın dediyi sözlər mənə çox qəribə gəlirdi, çünkü mən belə hesab edirdim ki, Muxtar özü hamiya tapşırıq verən adamdır və onun özünə heç bir tapşırıq vermək olmaz; bir də burası mənə tə-əccüblü gəlirdi ki, sən demə Muxtar özü də bilir ki, qara “emadin”ə minib işə gedəndən sonra, Kübra xala bizimcün peraşki bişirir və Muxtar bundan ötrü arvadına acıqlanmir; nədənsə mənə elə gəlirdi ki, bizim gəlib burada beləcə peraşki yeməyimiz Muxtardan gizlin bir iş olmalıdır və Muxtar bu işdən xəbər tutanda Kübra xalaya acıqlanmalıdır.

Kübra xalagilin evində ən maraqlı şey, əlbəttə, telefon idi və mən çox istəyirdim ki, elə bir yer olsun ki, mən bu qara telefonun dəstəyini götürüb o yerə zəng eləyim, amma elə bir yer yox idi.

Birdən biz peraşki yediyimiz yerdə altına krujevalı ağ örtük salmış o qara telefon aparatı bərkədən zəng çalırdı (bəzən biz küçədə oynayanda da bu zəngin səsini eşidirdik) və biz hamımız diksiniib duruxurduq. Kübra xala təngnəfəs gəlib aparatin dəstəyini götürürdü:

– Alo... – deyirdi, sonra gülümşəyirdi: – Yaxşıyam, ay Muxtar. Vallah, yaxşıyam, həkim-zad lazım deyil, narahat olma. Nə bişirim sənə? Vallah, dedim ki, yaxşıyam... Narahat olma... – Sonra Kübra xala dəstəyi çox ehmalca aparatin üstünə qoyurdu, elə bil Kübra xala qorxurdu ki, birdən Muxtarın səsi zədələnər və mən sidq-ürəkdən təəccüb edirdim ki, Kübra xala Muxtarla anam mənimlə danişan kimi danişir.

Kübra xala:

– Yeyin!.. – deyirdi və biz də ağızımız yana-yana o isti peraşkiləri ləzzətlə yeyirdik, sonra boşqabı boşaldıb durub getmək istəyəndə Kübra xala üç-dörd dənə peraşki bükülmüş qəzet bağlamasını bizə verirdi: – Bunu da aparın verin Balakərimə...

Kübra xala heç vaxt evlərindən aşağı düşməzdi, hər halda mən heç vaxt Kübra xalanı bir yerə gedən, ya da elə-bele küçədə dayanıb arvadlarla söhbət edən görməmişdim, hətta hamama da getmirdi

(Cəfərqulu deyirdi ki, Kübra xalanı Muxtar özü evdə çımızdırır), çünkü xəstə idi, pilləkənləri düşüb-qalxa bilmirdi, amma Kübra xala bilirdi ki, bizim məhəlləmizin Balakərimi var.

Hərdən biz oturub peraşki yeyirdik, Kübra xala isə tez-tez xırılıtyla nəfəs ala-alə, həddən artıq böyük döşləri tez-tez enib qalxa-qalxa yenə mətbəxə gedirdi, susəpəni su ilə doldurub, gəlib küçə eyvanına çıxırdı və dibçəkdəki gulları sulayırdı. Eyvanda çoxlu saxsı dibçəklər var idi və həmin dibçəklərdə cürbəcür gullər bitmişdi və bir dəfə Kübra xala o gulləri sulaya-sulaya dedi:

— Mən ölündən sonra bu gullər mənim üçün darixacaq...

Düzdür, Kübra xala bizi dadlı peraşkilərə qonaq edirdi, amma heç birimizin adını yaxşı bilmirdi, dəyişik salırdı və bir gün məndən soruşdu:

— Sənin adın nədir?

— Ələkbər, — dedim.

— Sən Xanımın oğlusan?

— Yox, — dedim, sonra fikirləşdim ki, birdən Kübra xala elə bilər ki, mən burada onun bişirdiyi peraşkinini yediyimə görə Xanım xalanın adını çəkməkdən qorxuram, ona görə də: — Oğlu deyiləm Xanım xalanın, ancaq bir həyətdə oluruq — dedim.

Məsələ burasında idi ki, bir dəfə qışda Xanım xala küçənin ortasında Muxtarı biabır elədi, abrını etəyinə bükdü və ümumiyyətlə, Muxtarı yaxşıca yerində oturtdu.

O qış elə bil payız idi, tez-tez Bakıya şidirgi yaqışlar yağındı və həmin yağışlı qış günlərindən birində, günorta vaxtı məhəlləyə belə bir xəbər yayıldı ki, Muxtar Xanım xalanın oğlu Əbdüləlini tutdurub. Məhəllənin bütün camaati bu işə lap məöttəl qaldı, çünkü Muxtar gəlmə də olsa, hər halda bizim məhəllədə yaşayırdı və öz məhəlləsinin cavanını tutdurmaq, əlbəttə kisiyə yaraşan iş deyildi, Əbdüləli lap adam öldürsəydi də, Muxtar gərək belə iş tutmayıyadı, amma bir azdan məlum oldu ki, Əbdüləli heç kimi öldürməyib, heç kimi bıçaqlamayıb, döyməyib və Muxtar da Əbdüləlini ona görə tutdurub ki, səhər qara “emadin”də işə gedəndə Əbdüləli “polutorka” ilə sürüb onu keçib və bütün gecəni yağış yağdığınına görə küçənin çirkəb suyu “polutorka”nın təkərlərinin altından sıçrayıb “emadin”in üstünə tökülb.

Ağahüseyn əmi barmağını papiros tüstüsündən saralmış ağ bığla-rına çəkə-çəkə başını bulayıb:

– Alə, – dedi, – belə də iş olar? Maşınını ötməyin üstündə də mələnin cayılımını tutdurub türməyə basarlar?

Əzizağa əmi dedi:

– Ətağa cəddi, dünyanın lap day axırıdı!..

Həsənağa əmi barmağı ilə Muxtargilin şüşəbəndli evyanını göstərə-göstərə dedi:

– Alə, bizə sataşır o, bizə! Alə, biz ölmüşük bəyəm ki ya, belə iş görür bu oğraş? Biz nəyik bəyəm, alə, kişi-zad döyüllük ki, bu zaraza belə rəftar eləyir biznən?

Məhəllənin arvadlarının canına qorxu düşmüşdü. Həsənağa əminin arvadı Fatma xala deyirdi:

– Mağul rahatca evimizdə oturub işimiznən-güçümüznən məşgül olurduq!.. Bu köpək oğlu Muxtar mərəkə salacaq mələyə!.. Mən tanıyrım öz kişimi də!..

Ağahüseyn əminin arvadı Səkinə xala deyirdi:

– Ağəz, hansı daşı tökək başımıza, ağəz?.. Öldürəcəklər gecə o oğraş oğlu oğraş Muxtarı, balalarımızın gözü türmələrin qapısında qalacaq!..

Məşədixanım xala deyirdi:

– Ağəz, görmürsüz o köpəy oğlunun qulaqlarını? Ağəz, kişinin də elə balaca qulaqları olar?..

Biz də, yəni məhəllənin uşaqları, bütün günü qoşa tut ağacının altına yiğişib arabir yağan yağışdan islana-islana, küləkdən üşüy-üşüyə axşamın düşməyini gözləyirdik, qara “emadin”in gəlməyini gözləyirdik. Muxtarın evində tez-tez peraşki yeməyimiz bizim yadımızdan çıxmışdı. Kübra xala da yadımızdan çıxmışdı və biz indi məhəllənin təəssübünü çəkirdik, Muxtar öz rəqibimiz, düşmənəmiz hesab edirdik, hətta Cəfərqulu şalvarının balığının altından corabına bir dəmir şumaqədər soxmuşdu və bu fikirdə idi ki, axşam məhəllənin kişilərinin Muxtarla davası düşən kimi, girsin araya və həmin dəmir şumaqədəri Muxtarın qarnına soxsun: Cəfərqulunun yaşı hələ türməyə düşmürdü və Cəfərqulunu tutub türməyə basmayacaqdılar, göndərəcəkdilər uşaq koloniyasına, yəni Cəfərqulu həm Muxtarı vururdu, həm də məhəllənin kişilərini türmədən qurtarırdı. Balakərim isə bütün bu söhbətlərə fikir vermişdi:

– O şey ki, səndən asılı döyül, – deyirdi – gərək o barədə fikir-ləşməyəsən... – və qoşa tutun altında, yaş səki qırğında oturub xüsusi bir həvəslə tütək çalırdı.

Dərs hazırlamaq, çörək yemək uşaqların yadından çıxmışdı və biz Muxtarıñ aqibəti barədə, axşam nə olacağı barədə tez-tez yayılan müxtəlif şeyləri müzakirə edirdik. Cəfərqulu belə bir xəbər də getirdi ki, Xanım xalanın böyük oğlu Cəfər küçədə təsadüfən qara “emadin”ə rast gəlib, guya avtobusla qara “emadin”in qabağını kəsib, Muxtardan xahiş eləyib ki, Əbdüləlini buraxdırırsın və guya Muxtar Cəfəri də hədələyib ki, səni də tutduraram. Mən bilmirdim ki, Cəfərqlunun nəfəsini dərmədən tez-tez söylədiyi bu təzə xəbər doğrudan da olub, yoxsa yox, hətta ürəyimdə mənə elə gəlirdi ki, bunu Cəfərqulu özündən toqquşdurub, amma hər halda vaxt tapıb bu xəbəri anama çatdırırdım və anam əlini dizinə vurub Muxtarıñ qarasına:

— Vay sənin ciyərin yansın! Şipyon oğlu, şipyon! — dedi.

Bu vaxt mən həmin yağılıq qış günü Xanım xalani gördüm – həmişəki kimi, qara kəlağayı başında, tünd-göy tumanı, narın ağ nöqtəli tünd-göy koftası da əynində, Xanım xala bizə gəldi:

— Noxudum qurtarıb, ay Sona, — dedi. — Varındisa, bir az əlborcu noxud verginən. Uşaqlar gələcək bir azdan, xörəkləri hazır döyülləhə...

Anam otağımızdakı palazın üstündə oturub mənim yorğanımı tökmüşdü, boyunu uzadırdı (həmin qış birdən-birə yorğanım mənə balaca gəldi, yatanda ayaqlarım yorğanın altından çıxırdı) və Xanım xalani görən kimi, cəld ayağa qalxdı:

— A-a-a-a... Bu nə sözdü, ay Xanım xala, əlborcu nə deməkdi, ayıb döyüll?.. Yuxarıdan çağireydin, Ələkbər gətirərdi də, nös özün əziyyət çəkib düşürdün aşağı?..

Mən Xanım xalanın qalın qaşlarının altından baxan sakit gözlərinə, kip örtülmüş nazik dodaqlarına, ciddi sıfətinə baxa-baxa tamam bir heyrət içində idim ki, bütün məhəllə Əbdüləlinin əhvalatı ilə məşğul idi, amma Xanım xala beləcə sakitdi və oturub evdə xörək bişirir, elə bil ki, heç nə olmayıb.

Həmin yağılı-küləkli qış axşamı Muxtarıñ həmişə qara “emadin”də işdən qayıtdığı vaxta yaxın Həsənağa əmi, Ağahüseyn əmi, Əzizəğa əmi, hətta Əliabbas kişi də küçəyə çıxdı, gəlib Muxtargilin qapısı ilə üzbüüz o biri səkidə dayandı. Əliabbas kişi bizim məhəllənin kişiləri arasında ən qocası idi, yaşı səksəni keçmişdi və Əliabbas kişinin haqqında bir qəribə hadisə danişirdilar, bilmirəm, doğrudan da həmin hadisə olmuşdu, yoxsa yox (mən indi də tez-tez həmin hadisə barədə düşünürəm).

Cəfərqulu bu dəfə də belə bir xəbər gətirdi ki, Əliabbas kişi Həsənağa əmini çağırıb yanına ki, məhəllədə mərəkə salmayın və geyinib bu havada küçəyə çıxıb ki, özü Muxtardan xahiş eləsin ki, Əbdüləlini buraxdırınsın.

Ağahüseyn əmi özü gedib evlərindən taxta kətil gətirdi, Əliabbas kişi həmin kətildə oturub çənəsini gümüş naxışlı çəliyinə söykədi və gözlərini küçəyə dikdi ki, qara “emadin” nə vaxt gələcək.

Mən Əliabbas kişinin ağappaq saqqalına, gümüş naxışlı çəliyinə baxa-baxa fikirləşdim ki, görəsən, Əliabbas kişi də haçansa uşaqlıq olub?

Balakərim elə hey tütək çalırdı və Balakərimin hansı havanı çaldığını demək, əlbəttə, mümkün deyildi, çünki o tütəyin çalğısında bütün havalardan bir az var idi və həmin qış axşamı o tütəyin nə çaldığımı, nə dediyini ancaq Balakərimin özü bilirdi.

Əliabbas kişi bir-iki dəfə öskürdü, sonra gözlərini küçədən çəkib biz tərəfə baxdı və çağırıdı:

– Balakərim!..

Balakərim tütəyi ağızından ayırib Əliabbas kişiyə tərəf baxdı, sonraaya qalxıb qoşa tutun altından kişilərin yanına getdi, Əliabbas kişinin qabağında dayandı. Əliabbas kişi soruşdu:

– Necəsən, Balakərim?

Balakərim dedi:

– Yaxşıyam, day-day.

– Çalma, Balakərim.

– Baş üstə, day-day.

– Yeri döyül.

– Oldu.

Balakərim daha bizim yanımıza gəlmədi, yağışdan islanıb tündləşmiş sarı pencəyinin qolu ilə tütəyin ağızını sildi, qoydu cibinə və Əliabbas kişigildən bir az aralı çökildi, Sarı hamamın divarına söykləndi dayandı.

Küçədə bir nəfər də olsun arvad yox idi və bu dəm arvadlar evdə oturub səksəkə içinde gözləyirdilər ki, küçədən nə xəbər gələcək, arvadlar həya-abırından keçib ürəklərində yəqin ki, Muxtarı ən pis küçə söyüşləri ilə söyürdülər.

Küçənin aşağı başında Muxtarın qara “emadin”i göründü, amma bu vaxt çox gözlənilməz bir hadisə baş verdi və hamı səhərdən bəri gözlədiyi qara “emadin”ə yox, başını çöndərib bizim dalana tərəf

baxdı: Xanım xala qabaqda, ardından da Cəfər, Adil, Qoca, Cəbrayıl, Ağarəhim dalandan çıxıb iti addımlarla Muxtargilin küçə qapısına tərəf gəlirdi. Qara “emadin”in görünməsi ilə Xanım xalagilin dalan- dan çıxmağı bir oldu və bu necə oldu? – Hamı bu işə məhəttəl qaldı.

Xanım xala Cəfərdən, Adildən, Qocadan, Cəbrayıldan, Ağarə- himdən üç-dörd addım irəlidə, qəmbər döşənmiş küçənin tən ortası ilə düz maşının qabağına gəlirdi və qara “emadin” Xanım xalaya yaxınlaşdıqca sürücü bərkdən siqnal verməyə başladı. Xanım xala elə bil heç nə eşitmirdi, elə bil ki, eləcə təkbətək üstünə yeridiyi maşın deyildi və Xanım xalanın ciddi sifətində, kip örtülmüş nazik dodaqlarında heç bir həyəcandan əsər-əlamət yox idi, təkcə qalın qışlarının altından baxan qara gözlərində bir qəzəb işıltısı var idi.

Qara “emadin” yaş qəmbərliyin üstündə tükürpədən səs çıxarıb Xanım xalanın qabağında dayandı və hirsindən açıq-aşkar çənəsi əsən Muxtar maşının qapısını açıb qışqırdı:

– Ay arvad...

Muxtar daha başqa söz deməyə macal tapmadı, çünkü Xanım xala yekə əli ilə Muxtarın meşin pencəyinin yaxasından yapışib çölə çəkirdi:

– Çıx bayıra!.. Çıx!..

Xanım xalanın bu hərəkətinin gözlənilməzliyindən Muxtarın gözləri bərəlib az qala hədəqəsindən çıxacaqdı və Muxtar özünü itirmişdi (axşam idi, mən görmürdüm, amma mənə elə gəlirdi ki, Muxtarın balaca qulaqları qıpçırmızı qızarıb), maşından çıxmırıldı və özünü maşının içində geri çəkə-çəkə yaxasını Xanım xalanın iri əlindən qurtarmaq istəyirdi:

– Ay arvad.. Ay arvad..

Muxtar daha başqa söz demirdi. Xanım xala isə əlini Muxtarın yaxasından buraxmaq bilmirdi:

– Çıx!.. Çıx bayıra!..

Cəfər, Adil, Qoca, Cəbrayıl, Ağarəhim də küçənin ortasında, Xanım xaladan iki-üç addım aralıda dayanmışdılar və bir söz demədən Xanım xalanın Muxtari maşından çəkməyinə və Muxtarın da yaxasını Xanım xalanın əlindən qurtarmaq istəməyinə baxırdılar. Biz də tut ağacının altında quruyub qalmışdıq, Xanım xalanın bu hərəkəti o qədər gözlənilməz idi ki, özümüzə gələ bilmirdik. Əliabbas kişi taxta kətilin üstündən ayağa qalxmışdı, amma o da bir söz demirdi, elə-eləcə baxırdı.

Qara “emadin”in sürücüsü özünə gələn birinci adam oldu, maşın-dan çölə atıldı, belindəki qoburdan çıxartdığı tapançanı qaldırıb göyə bir gülə atdı, amma o göyə atılan güllənin səsi heç kimi səksəndirmədi və sürücü də səkidə dayanmış kişilərə, küçənin ortasında dayanmış o cavan oğlanlara – Cəfərə, Adilə, Qocaya, Cəbrayıla, Ağarəhimə baxdı, qoşa tutun altında dayanmış bizə baxdı, bir-iki dəfə bərkdən, təlaşla:

– Ay adamlar! Yoldaşlar!.. – dedi, sonra tapança qaldıran qolu yanına düşdü, qorxu-hürkü içindəki gözləri ilə baxa-baxa bilmədi ki, nə eləsin.

– Çıx bayıra!.. Çıx!.. Sən də kişisən? Tufu! – Xanım xala əlini Muxtarın yaxasından çekdi və əlini çəkməyi ilə də Muxtarın üzünə bir lombultu tüpürməyi bir oldu.

Muxtar yalnız əli ilə Xanım xalanın tüpürçeyini üzündən sildi.

Küçəmizdə elə sükut var idi ki, elə bil hər şey donmuşdu, elə bil camaatın ürəyi də sinəsində donub dayanmışdı, vurmurdu.

Xanım xala sağ əlinin iki uzun barmağını qoşalayıb az qala Muxtarın gözlərinə soxa-soxa bərkdən dedi:

– Sən ölüsən, əgər bu gün uşağı buraxdırmasan, gedib sənün böyüklərin ki, var e, onları tapacágam! Gedib girəcəyəm onların yanına! Sənün başında bir turp əkəcəyəm ki, anandan əmdiyyin süd burnundan gəlsin! Yoxsa, elə bilirsen yalvaraciyam sənə mən? Ay sən ölüsən!

Muxtar, deyəsən yavaş-yavaş özünə gəldi, hər halda Muxtar maşından düşməli idi, küçəyə yığışmış bu adamları vecinə almasa da, heç olmasa sürücünün yanında ayıb idi və belindəki tapançanın, əynindəki meşin pencəyin, ayağındakı xrom uzunboğazların, bu qara “emadin”in, evindəki o qara telefon aparatının yaratdığı həmişəki inam yenə də Muxtara qayıtdı və maşından çıxıb Xanım xalanın tüpürçeyindən yaş olmuş əlini meşin pencəyinin ətəyinə silə-silə:

– Özünü yığışdır, arvad! – dedi.

Xanım xala:

– Arvad sənsən! – dedi.

Muxtar:

– Görərsən! – dedi. – Görərsən!

Xanım xala:

– Sən də görərsən! – dedi, sonra üzünü səkidə dayanmış Əliabbas kişigilə, Həsənağa əmiyə, Ağahüseyn əmiyə, Əzizağa əmiyə tutdu: –

Əyər siz də buna bir söz desəz, buna əl vursaz kişi döyülsüz! Mən ölməmişəm hələ! – dedi və geri çevirilib gəldiyi kimi də, iti addımlarla küçənin ortası ilə dalanımıza tərəf getdi. Cəfər, Adil, Qoca, Cəbrayıł, Ağarəhim də Xanım xalanın ardınca getdi...

...Bundan sonrakı hadisələri mən görməmişdim, amma o hadisələrin hamısı indi mənim gözlərimin qabağındadır...

Muxtarın dəqiq nə işində və harada işləməyi bizim məhəllədə heç kimə məlum deyildi və həmin yağışlı qış axşamının səhəri sübh tezdən Adilin “polutorka”sı dalanın ağızında dayanmışdı və o səhər Xanım xala bütün ömründə birinci dəfə oğlunun sürdüyü maşına mindi, Adillə bir yerdə kabinkada oturub gözlədi, gəlib Muxtargilin evinin qabağında dayanmış qara “emadin” yerindən tərpənib Muxtari işə aparanda Adilin “polutorka”sı da yerindən tərpəndi, qara “emadin”in ardınca şəhərin küçələrindən keçdi.

Qara “emadin” bir binanın darvazasının qabağında dayandı.

Adil də maşını qara “emadin”dən xeyli aralıda saxladı.

Xanım xala:

– Bunun qapısını aç görüm! – dedi.

Adil kabinkanın qapısını açdı. Xanım xala maşından düşdü və:

– Sən get işə – dedi.

Adil bir müddət maşını tərpətmədi və Xanım xala altdan yuxarı tərs-tərs oğluna baxdı:

– Sənə demirəm get işivə?!

Adil nəsə demək istədi, amma anasının kip örtülmüş nazik dodaqlarına, qalın qaşlarının altından işildayan gözlərinə baxdı, heç nə de-mədi və maşını işə saldı.

“Polutorka” gözdən itdi.

Xanım xala qara “emadin”ə tərəf baxdı.

Darvazanın yanında kiçik bir köşk var idi və əyninə milisioner paltarı geymiş lopa bağlı bir nəfər köşkdən çıxıb əlini qulağının dibinə apardı, sonra o darvazanın dəmir qapılarını açdı və Muxtarın mindiyi qara “emadin” darvazadan keçib binanın həyətinə girdi, milisioner darvazanı təzədən bağladı və öz köşkünə qayıtdı.

Qış səhəri idi, soyuq idi və o səhər seyrək qar yağmağa başlamışdı, amma qar yerə düşən kimi su olurdu, asfaltın üstündə bircə damcı yaş ləkəyə çevrilirdi.

Xanım xala gəlib həmin darvazanın qabağında dayandı, diqqətlə bu binaya baxdı, sonra darvazanın yanındakı köşkə yaxınlaşdı, qapını açıb içəridə oturmuş o lopa biğli milisionerə:

– Salam-məleyküm, – dedi.

Milisioner:

– Əleyküm-salam, – dedi və təəccüblə köşkün ağızında dayanmış bu arvada baxdı.

Xanım xala dedi:

– Böyüyüvüz lazımdı mənə!

– Kim lazımdır?

– Böyüyüvüz!

O lopa biğli milisioner erməni idi, güldü və erməni ləhcəsi ilə:

– Axçı, burda hamı mənimcün böyükdu də... – dedi – Burda ən kiçiyi mənəm, bildin?

– Bildim.

– İndi de görün sənə kim lazımdır?

– Bu binadakıların hamısının böyüyü!

– Vax?! Çağırıb səni?

– Yox.

– Tanıyır səni?

– Yox.

– Sən tanıyırsan onu, axçı?

– Yox.

– Ha, indi bəs, nə istəyirsin?

– Başa düşmədin nə istəyirəm? Bu binanın böyüyüni istəyirəm!

Milisioner bu dəfə ağızını açmağa məcəl tapmadı, çünki köşkün balaca pəncərəsindən gördü ki, yenə bir qara “emadin” gəlib darvazanın qabağında dayandı, tez ayağa qalxıb Xanım xalanın yanından ötdü, yenə də qara “emadin”in qabağında mil kimi tarım durub sağ əlimi qulağının dibinə apardı, sonra darvazanın dəmir qapılarını açdı, qara “emadin” həyətə girdi, milisioner darvazanın qapılarını bağladı, köşkünə tərəf gəldi, bayaqkı yerində dayanmış Xanım xalaya:

– Get, axçı, get... – dedi. – Bura sənin yerin deyil. Və köşkün qapısını Xanım xalanın üzünə bağladı.

Xanım xala yenə də darvazanın qabağına gəldi, bu binanı pəncərə-pəncərə diqqətlə nəzərdən keçirdi, sonra köşkə baxdı, köşkün balaca pəncərəsindən görünən o lopa biğli milisionerə baxdı.

Milisionerin əlli səkkiz-altmış yaşı olardı, furajkasının altından ağarmış saçları görünürdü, yanındakı taxta kətilin üstündə girdə elektrik pilətəsi yandırmışdı və deyəsən, üşüyürdü, əllərini pilətənin üstünə tutmuşdu.

Bu binaya piyada adamlar da gəlirdi, köşkə girib milisionerlə salamlaşırıldılar, ciblərindən balaca vəsiqə çıxarıb göstərirdilər və köşkün arxa qapısından içəri keçib gedirdilər. Bu adamlardan bəzisi gülə-gülə milisionerə nəsə deyirdi, milisioner də gülə-gülə cavab verirdi, bəzisi də elə tekçə başını tərpədib keçirdi, elələri də olurdu ki, heç milisionerə salam da vermirdi, başını dik tuturdu, heykəl kimi dinməz ötüb içəri girirdi. Milisioner hərdən bir başını aşağı əyib köşkün balaca pəncərəsindən Xanım xalaya baxırdı, başını bulayırdı.

Yenə bir maşın gəlib darvazanın qabağında dayandı və həmin maşında da sürücüdən başqa Muxtar kimi bir nəfər oturmuşdu. Milisioner yenə də köşkdən çıxıb maşının qabağında əlini qulağının dibinə apardı, maşının içində oturmuş adam başını tərpətdi, sonra milisioner darvazanın dəmir qapılarını açdı, maşını həyətə buraxdı və yenidən darvazanı bağlayıb köşkünə qayıldanda Xanım xalaya:

– Axçı, – dedi, – yazığın gəlsin özünə, sətəlcəm olarsan. Get işinə məşşəl ol.

Xanım xala:

– Sənə dəxli yoxdu! – dedi. – Sən get camaatın qapısını aç!

– Bax! Nə pis arvadsan sən?!

– Özüm bilərəm! Get sən yaxçı ol!

Milisioner başını bulaya-bulaya köşkə girdi, yenə əllərini elektrik pilətəsinin üstünə tutdu, özünü saxlaya bilməyib köşkün balaca pəncərəsindən Xanım xalaya baxdı və yenə də başını buladı.

O soyuq qış səhəri Xanım xala bu binanın yerləşdiyi küçə ilə o baş-bu baş gedib-gəldi: milisionerin oturduğu köşkdən və o dəmir darvazadan başqa bu binanın heç bir girişi yox idi və Xanım xala yenə də gəlib darvazanın qabağında dayandı.

Bu binaya daha gəlib-gedən yox idi, yəqin ki, iş başlamışdı. Milisioner də elə bil Xanım xalani yadından çıxarmışdı, balaca dəmir çaydanı elektrik pilətəsinin üstünə qoymuşdu, özü də çeşməyini taxıb köhnə “Oqonyok” jurnalı oxuyurdu.

Qar ele-élécə seyrək yağğırdı, yerə düşən kimi suya dönürdü, asfaltın üstündə girdə yaş ləkəsi qalırdı, sonra o da quruyub yox olurdu.

Xanım xala başına və pencəyin üstündən ciyinlərinə saldığı qalın yun şalın içində soyuq hiss eləmirdi, amma yavaş-yavaş ayaqlarının barmaqları və əlləri donurdu.

Elə bil ki, o soyuq qış günü bu bina da Xanım xalanın barmaqları kimi donmuşdu, elə bil ki, bu binanın içində heç kim yox idi və Xanım xala yenə binanın pəncərələrini bir-bir gözdən keçirtdi; pəncərələrin hamısına tünd-göy rəngli pərdə çəkilmişdi və elə bil ki, o tünd rəngli pərdələr də parça deyildi, ipdən toxunmamışdı, tünd-göy rəngli daşdan yonulmuşdular, ömründə heç bir əl onları açmamışdı, heç bir yel onları tərpətməmişdi.

Milisioner gözünü jurnaldan çəkdi, əli ilə çaydanı yoxladı, yəqin bilmək istəyirdi ki, qızıb, yoxsa yox? Sonra əlini əlinə sürdü, yəqin çaydanın istsisini bir əlindən o biri əlinə verirdi, sonra yenə başını aşağı salıb jurnalı oxumaq istədi, amma birdən köşkün pəncərəsindən Xanım xalaya baxdı, sonra çeşməyini gözündən alnına qaldırıb lap diqqətlə baxdı və yenə də başını buladı.

Yun şal get-gedə o seyrək, sulu qardan nəm çekirdi, Xanım xala üşümürdü, ciyinlərində yun şalın ağırlığını hiss edirdi, bir də ki, ayağının barmaqları, əlləri donurdu.

Milisionerin köşkünün qapısı açıldı və iki nəfər bu binadan çıxıb Xanım xalanın yanından ötdü və küçə ilə üzüaşığı gedib gözdən itdi; bir azdan binadan bir nəfər də çıxdı.

Adicə adamlar idi...

Milisioner özünə çay dəmləyirdi.

Xanım xala darvazaya yaxınlaşdı, diqqətlə qulaq asdı, içəridən heç bir səs eşidilmirdi, sonra Xanım xala yenə gəlib köşkün qapısını açdı:

- Sən məni içəri buraxmayacaqsan, a kişi?
- Axçı, sən nə interesni arvadsan!?
- Buraxacaqsan məni içəri, yoxsa yox?
- Propuskun var?
- Nə?
- Kağızın var, deyirəm? İcazən?
- Yox.
- Bəs, onda nə istəyirsən?
- Buranın böyüyüynən işim var!
- Şipyon tutmusan?
- Nə?

– Heç nə. – Milisioner elektrik pilətəsinin üstündəki çaydanın qapağını qaldırıb baxdı ki, qaynayıb, yoxsa yox, sonra dedi: – Gir içəri, qapını da bağla, soyuqdur.

Xanım xala köşkə girib qapını bağladı.

Milisioner soruşdu:

– Doğrudan işin var sənin?

– Necə yəni doğrudan? Oyun oynayıram burada səhərdən?

– Vax! Lap vacib işdir?

– Hə.

Milisioner əlini qabağındakı kiçik yazı mizinin üstündəki telefon aparatına uzatdı:

– Qoy bir dejurnuya zəng eləyim.

– O kimdi elə?

– Dejurnudu də.

– Mənə buranın böyüyü lazımdır, ay kişi! Başa düşmədin sən?

– Ara, axçı, sən məni dəli eləyəcəksən? Nə dava salırsan burada?

Ha, babamın sənin babana borcu var? Get, get, evinə, xoş gəldin!..

– Sən də qal bu xosmandı! –Xanım xala köşkün qapısını ardañca çırpıb yenə də küçəyə çıxdı və yenə də gəlib darvazanın qabağında dayandı.

Qar kəşmişdi, amma soyuq külək başlamışdı.

Bu binanın pəncərələrindəki o tünd-göy rəngli pərdələr elə-eləcə tərpənməz idi və o lopa bağlı milisionerin oturduğu köşkün o balaca pəncərəsi bu binada yeganə pərdəsiz pəncərə idi.

Milisioner çay içirdi, birdən əlindəki stekanı yarımcıq mizin üstüne qoydu, bu vaxt Xanım xala da bir zəng səsi eşitdi, milisioner köşkdən çıxıb gəlib darvazanın dəmir qapılarını açdı və bu dəfə üstü brezentlə örtülü böyük bir maşın həyətdən çıxdı, küçə ilə sürətlə ötübügetdi, milisioner darvazanı bağladı, sonra köşkünə qayıtmadı, gəlib Xanım xalanın qabağında dayandı:

– Burada durmaqdan nə çıxacaq, axçı? Niyə getmirsən?

– Sənin işin deyil!

– Vax! Səninlə bir evdə yaşayanlar gör nə çəkir!.. Burada durub onu gözləyirsən?

Xanım xala cavab vermədi.

Milisioner:

– Axçı, – dedi – sən nə naivni adamsan?.. Get evə, istədiyinə əri-zə ilə yaz. Baxarlar ərizənə, çağırıralar səni...

– Sənə borcu qalmayıb!

Milisioner yenə də başını bulaya-bulaya köşkə girdi və qapısını bağladı.

Külək get-gedə bərkiyirdi və qar təzədən yağmağa başlamışdı.

Xeyli müddət beləcə keçdi.

Bayaq həyətdən çıxmış üstü brezentlə örtülü böyük maşın geri qayıtdı, milisioner köşkdən çıxıb gəlib darvazanı açdı, maşın içəri girdi, milisioner darvazanın dəmir qapılarını bağladı, Xanım xalanın yanından ötüb köşkə sarı getdi, bir söz demədi, amma köşkün qapısı ağızında ayaq saxladı, Xanım xalaya tərəf döndü:

– Gəl bir stəkan isti çay iç, ay tərs musurman, dondurun axı!

Xanım xala cavab vermədi.

Bu vaxt yenə də bir nəfər köşkün içəri qapısından keçib küçəyə çıxdı; bu adamın əynində qara palto, başında qaragül dəridən xəz paqq var idi və Xanım xala qalın qaşlarının altından diqqətlə bu adama baxıb iti addımlarla ona yaxınlaşdı, amma ağızını açıb bir söz demədi, çünkü o lopa bağlı milisioner Xanım xalaya baxa-baxa yavaşça başını tərpətdi və Xanım xala da o saat başa düşdü ki, bu adam yaxınlaşmalı adam deyil.

Bundan sonra hər dəfə binadan bir adam çıxanda Xanım xala köşkün pəncərəsinə tərəf baxırdı və hər dəfə də milisioner yüngülçə başını tərpədirdi, yəni ki, yox, yaxınlaşmalı adam deyil.

Bütün günorta beləcə keçdi.

Qar bərkiyəndə və külək də lap şiddətlənməyə başlayanda milisioner bir dəfə də Xanım xaladan ötrü köşkdən çıxdı:

– Axçı, get, heç olmasa bir loxma çörək ye da!..

Xanım xala cavab vermədi.

Milisioner dedi:

– Məzhəb haqqı, sənin üstündən məni işdən çıxardacaqlar, bir dənə də vıqovor!

Bu dəfə Xanım xala özünü saxlaya bilmədi:

– Cox böyük vəzifən var! Heyf!..

Milisioner:

– Bax! – dedi. – Ara, bu nətər adamdı?.. Ara, belə də arvad olar?

Bunun dili zəhrimardır, klyanus!..

Milisioner deyinə-deyinə köşkə qayıtdı, qapını bağladı, oturdu və yəqin özünə söz verdi ki, bir də bu arvada tərəf baxmayacaq, amma elə

bil ki, bu arvadın get-gedə şiddətlənən çovğun içində beləcə saatlarla o darvazanın qabağında dayanıb durması ondan çox o lopa bığlı milisioneri narahat edirdi, fikrini toplayıb həmişəki kimi, “Oqonyok” jurnalının köhnə nömrələrini oxuya bilmirdi, əməlli-başlı çay da içə bilmirdi, evdən gətirdiyi kolbasa-çörəyi də yeyə bilmirdi, yenə tez-tez köşkün pəncərəsindən Xanım xalaya baxırdı, yenə Xanım xala buranın işçilərinə yaxınlaşmaq istəyəndə yüngülce başını tərpədirdi, yəni ki, yaxınlaşma, bundan sənə bir kömək olmaz, sən istəyən adam deyil bu.

O böyük binanın pəncərələri yavaş-yavaş qarla örtülürdü və tünd-göy rəngli pərdələr daha görünmürdü, qar şüşələri tamam örtmüşdü.

Yun şalın üstüne düşmüş qar donub qalaqlanmışdı və Xanım xala hər dəfə başını tərpədəndə şalın üstüne yiğilmiş qar xışıldayırdı. Xanım xala heç nə barədə fikirleşmirdi, təkcə gözləyirdi, amma qarın o yüngül xışiltisi heç mətləbə dəxli olmadan, heç bir səbəb olmadan birdən-birə uşaqlıq illərini arvadın yadına saldı, qəfildən atasının, anasının sıfətini gözlərinin qabağına gətirdi, hərdən də Abuzərin varəmdən ağappaq ağarmış sıfəti Xanım xalanın gözlərinin qabağına gəldi.

Axşam düşürdü və indi daha küçələri bürümüş qar o axşam içində ağappaq ağarırdı.

O binanın içindən get-gedə daha çox adam çıxırdı, zəng səsi gəldi və milisioner cəld köşkdən çıxıb darvazanın dəmir qapılарını açırdı, qara “emadin”lər həyətdən çıxıb gedirdi və Xanım xala daha bu binadan çıxan adamlara, maşınlara yox, milisionerə baxırdı, milisioner yüngülce başını tərpədirdi, Xanım xala da bu adamlardan heç birinə yaxınlaşmırıldı.

Milisioner hərdənbir köşkdən çıxıb o balaca pəncərəni təmizləyirdi ki, qar şüşəni tutmasın, içəri görünüsün; köşkün işığı yanmışdı və o balaca pəncərə elə bil ki, o qaranlıq qış axşamının gözü idi.

Xanım xalaya elə gəldi ki, bu dəfəki zəng səsi xususi səsləndi, o biri zənglərə oxşamadı və milisioner də elə bil ki, özünü daha artıq yiğişdirdi, tələsik köşkdən çıxıb darvazanın dəmir qapılарını açdı və yalnız Xanım xalanın hiss elədiyi bir tərzdə başını tərpədib təsdiq etdi: həyətdən çıxan Xanım xalanın gözlədiyi adam idi.

Xanım xala sürətlə maşının qabağına gəldi; maşının arxa tərəfində kök bir kişi oturmuşdu və Xanım xala sürətlə gəlib maşının arxa qapısını dərtişdirəndə bu adam təəccüb dolu gözləri ilə Xanım xalaya baxdı, sonra milisionerə baxdı.

Milisioner özünü sim kimi tarım çekib, düz dayanmışdı və sağ əli də qulağının dibində idi.

Sürücü yavaş-yavaş irəliləyən maşını bir anlıq saxladı və arxada oturmuş o kök adam özü qapını açdı:

– Nədi? Nə olub?

– Sizinlə işim var!

Kök kişi yenə də milisionerə baxdı:

– Bu kimdir belə?

Milisioner bədənini daha da tarım çəkdi:

– Bilmirəm!

Kök kişi qışqırdı:

– Bəs, sən nə bilirsən?

– Vinovat!

Sonra kök kişi sürücüyü əmr etdi:

– Sür!

Maşın yerindən götürdü və bütün bunlar o qədər sürətlə oldu ki, Xanım xala bir söz deməyə, bir şey eləməyə macal tapmadı.

O qara maşın uzaqlaşış gözdən itdi.

Milisioner elə-eləcə tarım dayanmışdı, bir müddət uzaqlaşış gedən o maşının ardına baxdı, sonra Xanım xalaya baxdı.

Xanım xala əllərini, ayaqlarını hiss eləmirdi, amma soyuq da hiss eləmirdi, geri döndü və az qala topuğacan qara bata-bata o binanın yanından uzaqlaşdı.

Bütün gecəni qar yağdı, Bakıya şaxta düşdü.

Həmin qış gününün səhəri milisioner öz soyuq köşkündə oturub əllərini elektrik pilətəsinin üstünə tutmuşdu.

Milisionerin qanı qara idi, çaydanın suyunu yoxladı ki, doludu, yoxsa yox, qoydu elektrik pilətəsinin üstünə, sonra cibindən yekə bir dəsmal çıxarıb çeşməyinin şüşələrini silməyə başladı və bu dəm köşkün balaca pəncərəsindən yenə də dəmir darvaza ilə üzbüüz dayanmış Xanım xalani gördü. Milisioneri səhər-səhər çağırıb yaxşıca danlamışdilar və indi telefonla növbətciyə xəbər verməli idi ki, dünən axşam maşının qabağını kəsən arvad yenə gəlib, amma milisioner bir müddət həmin arvada baxdı, sonra bu arvadın və öz bəxtinin qarasına deyinə-deyinə heç hara zəng eləmədi, durub köşkdən bayır çıxdı, ehitiyatla o tərəf-bu tərəfə baxdı, sonra tələsik Xanım xalaya yaxınlaşdı:

– Get burdan, – dedi. – Görələr səni, yaxşı olmaz.

Xanım xala cavab vermedi və dayandığı yerdən də tərpənmədi.

— Ara, məzhəb haqqı, bundan qan iyi gəlir! Ara, bunun xatası mənim başımda çatlayacaq, vallax, billax, belə olacaq... — Sonra misioner bir az yumşaq səslə: — Get evə axçı... — dedi. — Onsuz da gəlməyib. İki gün böyük iclas olacaq, o da orda olacaq, işə gəlməyəcək.

Xanım xala yenə də heç nə demədi və milisioner eyni ehtiyatla ora-bura baxıb öz soyuq köşkünə qayıtdı.

O qarlı-büsətli qış günü Xanım xala səhərdən axşama kimi o böyük binanın dəmir darvazası ilə üzbeüz səkinin bir küncündə dayandı və həmin gün milisioner bir dəfə də eləcə ehtiyatla ora-bura baxa-baxa Xanım xalanın yanına geldi:

— Ay arvad, sənin evin **yoxdur**? — dedi. — Uşaqlarımın canına and olsun ki, gəlməyib, burda yoxdur. Böyük iclas var, iki gün orda olacaq... Ara, axçı, sən mənim sözümə inanırsan?..

Xanım xala o günü birinci dəfə ağızını açıb söz dedi:

— Birdən gəldi?.. — Bu, əlbəttə, o deyən söz idi ki, yəni mən sənə inanıram, öz işində ol, mənə fikir vermə.

Misioner:

— Ara, birdən hər şey ola bilər! — dedi. — Ha indi mən burda **yıxılıb** ölü bilərem, nə olsun? — Sonra bu iki gündə neçənci dəfə bu arvada deyilən sözlərin əhəmiyyətsizliyinə əmin olub şinelinin cibindən bir parça çörək çıxartdı: — Ala, ye bunu heç olmasa, ay tərs arvad!

Xanım xala:

— Çox sağ ol, — dedi. — Get özün çörəyini ye, nuş olsun.

Misioner daha bir söz demədi, çörəyi cibinə qoydu və köşkünə tərəf gedəndə Xanım xala arxadan dedi:

— Səndən mən çox razıyam... Yaxşı adamsan...

Doğrusu, Xanım xalanın bu sözləri o qarlı-şaxtalı qış günü həyatda dünyyanın hər üzünü görmüş o lopa bağlı milisioneri kövrəltdi.

Axşam düşdü, binadakı adamların hamısı çıxıb getdi, qar tutmuş o göy pərdələrin arxasında yanmış işıqlar da söndü, milisioner də yerini başqasına təhvil verdi, amma Xanım xalanın gözlədiyi maşın nə gəldi, nə də getdi.

Üçüncü gün də belə keçdi, Xanım xala sübh tezdən gecə düşənə kimi, həmin bina boşalanacaq burda dayandı, amma gözlədiyi maşın yenə də nə gəldi, nə də getdi. Bir dəfə həyətdən çıxan qara “emadin”də Muxtarı gördü, amma Muxtar həmişəki kimi, ciddi oturub düz

qabağa baxırdı və üzbüüz səkinin bir kənarında dayanıb qalın qaşla-rının altından zəndlə baxan Xanım xalanı görmədi.

Məhəllədə qara “emadin” yenə də gəlib Muxtargilin qapısında dayanırdı, Muxtar maşından düşüb evə gedirdi və heç kim Muxtara heç nə demirdi; xeyli sonra Xanım xala piyada gəlirdi və məhəllədə Xanım xaladan da heç kim heç nə soruşturmdu, hamı bilirdi ki Xanım xala sübh tezdən harasa çıxıb gedir, amma məhz hara getdiyini heç kim bilmirdi, təkcə burası hamı üçün açıq-aşkar aydın idi ki, Xanım xala getdiyi o yerə Əbdüləlinin işi üçün gedir.

Bütün məhəllə Əbdüləlinin yolunu gözləyirdi, Əbdüləli isə gəlib çıxmırıldı.

O balaca Ələkbər də Əbdüləlinin yolunu gözləyirdi... O balaca Ələkbər də bütün məhəllə camaati kimi, çox istəyirdi ki, Xanım xala o qara “emadin”dən də, o telefon aparatından da, o qara maşın pencək-dən də artıq olsun...

Dördüncü gün Xanım xala gəlib həmin binanın darvazası ilə üzbüüz dayananda milisioner köşkdən çıxdı, Xanım xalaya baxdı və başını yüngülcə tərpətdi. Xanım xala başa düşdü ki, gözlədiyi maşın həyətdədir.

Yenə də bütün günü qar yağırdı və Xanım xala hərdənbir qalın yun şalını çırpı-çırpı axşama qədər gözlədi, bina yenə də boşalmağa başladı, qar tutmuş pəncərələrdə tünd-göy pərdələrin arxasında yanmış və güclə sezilən işıqlar bir-bir söndü və nəhayət Xanım xala o zəngi eşitdi.

Milisioner tələsik ayağa qalxdı, qaça-qaça darvazanın qabağına gəldi, Xanım xalaya baxdı, sonra darvazanın dəmir qapılarını açdı və o qara maşın həyətdən çıxanda Xanım xala iti addımlarla gəlib düz maşının qabağında dayandı, iki əlini də maşının kapotuna dirədi.

Həmin kök kişi birinci gün olduğu kimi, maşının arxa tərəfində oturmuşdu və Xanım xalanı görən kimi, əlbəttə, tanıldı, hirsələ milisionerə baxdı, milisioner özünü elə tarım çəkib əli də qulağının dibində dayanmışdı ki, elə bil canlı deyildi, nəfəs almırkı, elə bil bir taxta parçası idi.

Sürücü maşından düşmək istədi, amma kök kişi:

– Lazım deyil, – dedi. Sonra maşının qapısını açdı; – Bu nədir belə? Yenə ne istəyirsin?

– Sənə sözüm var!

– Nə sözün?

– Şikayətim var!

– Kimdəndir, ay arvad, şikayətin? Bu nə biabırçılıqdır belə?
– Səndəndir şikayətim!.. Bir də sənin işçilərindən!
– Nə? – Kök kişi heyrətlə başını qabağı uzatdı. – Nə dedin?
Elə bil ki, bir külək əsdi, əli qulağının dibində o cür tarım dayanmış milisioneri bir-iki dəfə yerində yırğalatdı.

– Dedim ki, səndəndir şikayətim, sənin işçilərindəndir! Adam döyülsən sən bəyəm? İnsan döyülsən? Dünyanı elə bu maşınla tutub gedəcəksən? – Xanım xala iki əlini də maşının kapotuna dirəyib dayanmışdı və yerindən tərpənmirdi.

Kök kişi bədəninə yaraşmayan bir cəldliklə maşından düşdü və gəlib Xanım xalayla üzbüüz dayandı, üstünə maşın işığı düşmüş arvadın kip örtülmüş nazik dodaqlarına, hirsənni, həyəcandanmı, soyuqdanmı gömgöy göyərmiş sıfətinə baxdı, qar düşüb donmuş şalına, uzun qat-qat tumanına, az qala dizəcən qara batmış ayaqlarına baxdı və soruşdu:

– Bütün günü məni gözləyirsən burada?

Xanım xala cavab vermədi.

Kök kişi milisionerə:

– Burax bunu içəri! – dedi və cəld addımlarla köşkdən keçib binaya qayıtdı.

Xanım xala əllərini maşının kapotundan çəkdi, milisionerə baxdı, sonra şalını çırpdı və o kök kişinin ardına köşkdən keçib binaya daxil oldu...

...O gecə mənim yaxşı yadımdadır...

Məhəlləyə xəbər yayıldı ki, Əbdüləlini buraxıblar, gəlib evə və həmin qarlı-şaxtalı qış gecəsi Həsənağa əmiylə Ağahüseyn əmiylə, Əzizəğa əmiylə bir yerde Əliabbas kişi özü Xanım xalagılə gəldi, Əbdüləli ilə görüşüb xoşgəldin elədi.

Həmin gecə biz də küçədə bəs deyənə qədər qartopu oynadıq, sonra Sarı hamamın qabağında tonqal qalayıb Balakərimin başına yüksəldiq, gecənin yarısına kimi Balakərimin xüsusi bir həvəslə danışlığı o uzaq və sehrli əhvalatlara qulaq asdıq və elə bil ki, bizim məhəlləmizə heç kimin gözləmədiyi bir bayram gəlməşdi, heç kim bizi evə çağırmadı və biz də doyunca tonqalın qırığında oturduq.

Balakərim həmin gecə adamların bir-biri ilə savaşından, qoşunların bir-biri ilə vuruşundan, dünyanın böyük-böyük davalardan-dalaşlarından söylədi, Ağ Dəvənin adam kimi dil açıb danışmağından dedi...

Əlbəttə, o vaxt heç birimizin ağlına gəlməzdı ki, dünyanın ən böyük davası pusquda dayanıb bizi gözləyir və lap az vaxt keçəcək, dünyanın ən böyük davası bizim məhəllədə kişi qoymayacaq, kişi təkcə biz olacaqıq, bir də ki, Balakərim.

O gözəl qış gecəsinin səhəri, günortaya yaxın küçənin aşağısında Muxtarın qara “emadin”i göründü və hamı buna təəccüb etdi, çünkü Muxtarın qara “emadin”i yalnız səhərlər Muxtar işə gedəndə və axşamlar işdən qayıdanda görünərdi; bu dəfə o qara “emadin” Muxtar-gilin qapısında dayanmadı, bizim dalanın qabağında dayandı və mən də qaça-qaça dalanımızın qabağına gəldim. Muxtar maşından düşüb dalanın girəcəyində dayandı, dalana açılan qapılara baxdı, sonra mənə baxdı və soruşdu:

– Sən burda olursan?

Mən başımı tərpətdim, yəni ki, hə.

Muxtar soruşdu:

– Onlar da burada olur?

Mən, əlbəttə, o saat başa düşdüm ki, söhbət kimdən gedir və yenə də başımı tərpətdim ki, hə.

Muxtar tələsik:

– Gəl, – dedi. – Göstər görüm harada olurlar?..

Mən əvvəlcə Xanım xalagilin harada yaşadığını Muxtara göstərmək istəmədim, amma gördüm ki, Muxtar çox tələsir və burası da mənim üçün tamam aydın idi ki, Muxtarın beləcə tələsməyi Xanım xalanın gücündəndir, sonra onun balaca qulaqlarına baxdım və nədən-sə mənim Muxtara yazığım gəldi, qabağa düşüb həyətimizə girdim, Muxtar da mənim ardımca gəldi.

Anam əlinə bel alıb həyət qapımızın ağızını qardan təmizləyirdi və Muxtar içəri girib salam verdi, anam təəccüblə Muxtara baxdı, salamını isə almadı.

Muxtar yenə mənə baxdı:

– Harada olur o?

Mən başımın işarəsi ilə Xanım xalagilin şüşəbəndini göstərdim və Muxtar cəld taxta pilləkənləri qalxmaq istədi, amma bu vaxt Xanım xala şüşəbəndin pəncərəsini açdı və həyətə boylandı.

Muxtar da Xanım xalanı gördü, taxta pilləkənin üstündə dayandı və o zaman mən həyatimdə ilk dəfə bir adamın başqa bir adamın nəzərləri altında, özü də tamam sözsüz-söhbətsiz, yavaş-yavaş necə qıpqırmızı

qızardığını gördüm; həmin qış günü Muxtarın sifəti elə bil ki, od tutub yanındı, balaca qulaqları da qıpçırmızı qızarmışdı və o balaca qulaqların qızartısı da, əlbəttə, təkcə o qış soyuğunun qızartısı deyildi.

Xanım xala soruşdu:

– Nə istəyirsən?

Muxtar mərd-mərdanə dedi:

– Mənə əmr eləyiblər ki, səndən üzr istəyim.

Xanım xala o qış günü qıpçırmızı qızarmış Muxtarı o taxta pilləkənlərin üstündə çox saxlamadı:

– Yaxşı, – dedi. – Amma çıx get, bir də ayağın bu həyətə, bu dala dəyməsin!

Muxtar həyətdən çıxdı, sonra qara “emadin”in səsi gəldi, sonra həmin səs də itdi, Xanım xala şüşəbəndin pəncərəsini bağladı, həyətimizə həmişəki sakitlik çökdü və o sakitlik içində yalnız anamın əlindəki belin səsi, təmizlədiyi qarın xışlıtı eşidilirdi.

Birdən Xanım xala yenə də şüşəbəndin pəncərəsini aralayıb məni səslədi:

– Qalx yuxarı, Ələkbər...

Mən şüşəbəndə qalxdım. Xanım xala şüşəbənddə oturub təkbaşına qutab bişirirdi və tavadakı isti qutablardan birini götürüb üstünə sumaq səpdi, mənə uzatdı:

– Ala, ye, Ələkbər.

Mən ağızım yana-yana o isti qutabı ləzzətlə yedim. Xanım xala soruşdu:

– Necə qutab çıxb, Ələkbər?

Mən:

– Əntiqədir, – dedim və başa düşdüm ki, Xanım xala bu qutabı kiminçünsə xüsusi bişirir, yoxsa ki, heç vaxt belə sual verməzdi.

Doğrudan da günorta Adilin “polotorka”sı gəlib dalanın qabağında dayandı və Adil maşından düşüb evlərinə qalxdı, Xanım xala büküb hazırladığı böyük bir bağlamanı oğluna verdi və Adil qoltuğundakı həmin bağlama ilə həyətə düşüb məni çağırdı.

– Gedək, Ələkbər, işim var sənnən.

Əlbəttə, böyük bir həvəslə Adilin maşınınə mindim və biz şəhərin küçələrindən keçib gedə-gedə mənə elə gəlirdi ki, qar basmış şəhərin o ağılığı əslində, bizim məhəllənin ağılığıdır, təmizliyidir, bu yad küçələrə keçib və bu yad küçələri mənimcün doğmalaşdırıb.

Adil Xanım xalanın verdiyi o bağlamamı mənim yanına qoymuşdu və mən həmin bağlamanın istisindən, iyindən başa düşdüm ki, qutabdır.

– Hara gedirik? – soruşdum.

– Anam tapşırıb ki, aparaq bu payı verək.

Adil maşını böyük bir binadan bir az aralıda saxladı və yekə dəmir darvazanın yanındakı balaca bir köşkü mənə göstərib dedi:

– Götür bu qutabları, Ələkbər, apar, orda bir erməni milisioner oturub, ver ona. De ki, paydı, anam göndərib onun üçün, uşaqları üçün.

Mən bağlamamı götürüb maşından düşdüm və küçənin qarına bata-bata həmin köşkə getdim, qapını açdım; içəridə lopa bağlı bir milisioner oturmuşdu və əllərini yanındakı elektrik pilətəsinin üstünə tutub qızınırı, təəccübə mənə baxdı. Mən əlimdəki bağlamamı onun qabağındakı kiçik yazı mizinin (Qocanın yazı mizi kimi bir miz id) üstünə qoydum.

– Ara, bu nədi belə? – soruşdu.

– Paydı, – dedim. – Xanım xala qutab bişirib sizə göndərib. Sizə, bir də uşaqlaruvuzu.

Milisioner yenə təəccübə bir mənə, bir də mizin üstündəki o sə-liqəli bağlamaya baxdı:

– Ha-a?

Mən:

– Hə, – dedim.

– Xanım xala kimdi, matağını?

– Xanım xaladı də... – dedim, çünki bu suala başqa bir cavab tapmadım.

Birdən o lopabığ milisioner:

– Ara, yoxsa o həmin arvaddı? – soruşdu və elə bil ki, bütün si-fətinə bir işləq gəldi. – Ara, çox sağ olsun! Ara bu nə zahmatdı belə? Klyanus, bu payı heç kimdən götürməzdəm, məzhəb haqqı, amma o arvad ki, var e, eli, o başqa arvaddı!..

Mən:

– Sağ olun, – deyib köşkdən çıxdım və o milisioner də ayağa qal-xıb mənim ardımca köşkdən çıxdı.

– Ara, matağını, – qışqırdı. – O arvada məndən çoxlu-çoxlu salam-de! İki düzəldi də onun yaqın?! Ara,.. məzhəb haqqı, mən heç o cürəsi kişi görməmişəm!.. Vax!..

Həmin günün axşamı məhəlləyə belə bir xəbər yayıldı ki, Muxtarın vəzifəsini aşağı salıblar, çünkü işdən evə piyada gəlmişdi və bu minval ilə Muxtar xeyli müddət evdən işə, işdən evə piyada gedib-gəldi, o qara “emadin” görünmədi və Muxtarın beləcə piyada gedib-gəlməyi bizim hamımıza qəribə görünürdü, amma günlərin bir günlündə Muxtarı işə aparmaq üçün yenə də qara bir “emadin” gəldi və bu dəfə də məhəlləyə belə bir xəbər yayıldı ki, guya Muxtar yaxşı işcidir, buna görə də vəzifəsini təzədən böyüdüblər.

XIII

İldə bir dəfə, iki dəfə atam məni də özü ilə səfərə götürürdü, həm gəzirdim, həm də vaqonda atama kömək eləyirdim və mən o səfərləri dünyada hər şeydən artıq xoşlayırdım, vaqonda yol getmək, atamla birlikdə yaqonu təmizləmək, qatar dayananda atamla birlikdə tanınmaz-bilinməz o uzaq stansiyalarda vaqondan düşmək, o uzaq stansiyalarda tanınmaz-bilinməz adamları görmək, hər yerdən bir azuqə alıb o həsir zənbili doldurmaq mənim üçün dünyada xoşbəxtlik, bəxtəvərlik deyilən bir şey var idisə – o idi; amma anam cavan idi, gözəl idi və onu tək qoyub getmək düzgün deyildi və ümumiyyətlə, mən istəmirdim ki, anam evdə tək qalsın, bizimcün darrıxsın, amma hər halda ildə bir dəfə-iki dəfə atamla səfərə çıxırdım (o səfərlər nisbətən yaxın səfərlər olurdu: Mahaçqalaya, yaxud Minvoda, lap uzağı Rostova gedib qayıdırırdıq) və bir dəfə sübh tezdən həmin səfərlərdən birindən Bakıya qayıtdıq, evə girəndə gördük, ağlamaqdan anamın gözləri qızarib.

Atam:

– Nə olub? – soruşdu və gülümşədi.

Araz çayından bu tərəfdə atamin məndən və anamdan başqa heç kimi yox idi, buna görə də gülümşəyirdi, çünkü, hərgah mən də, anam da sağ-salamat gözünün qabağındaydıqsa, deməli qorxulu bir şey yox idi.

Anam yenə hicqirdi və dedi:

– Yaziq Kübra, Muxtarın arvadı, dünən rəhmətə getdi.

Atam ciddiləşdi və:

– Allah rəhmət eləsin... – dedi.

Kübra xalagilin eyvanındakı saxsı dibçəklər, o saxsı dibçəkdəki gullər birdən-birə mənim gözlərimin qabağına gəldi, o gullər dünən-

dən bəri Kübra xalasız idi, o güllər dünəndən bəri Kübra xalayçın darıxırkı və mənim Kübra xalaya da, o güllərə də çox yazığım gəldi.

Muxtar Kübra xalanı mollasız dəfn elətdirdi, çünki deyirdilər ki, Muxtar dinə düşməndir və ümumiyyətlə, guya Muxtar kimi bir adamın öz ölüsünün üstüne molla çağırmağı adı camaata pis təsir edər.

Düzdür, bizim məhəllədə burasını da deyirdilər ki, Muxtar gizlincə Molla Əsədullaya pul verib Kübra xala üçün yasin oxutdurub və özünü də qorxudub ki, bu barədə heç kimə heç nə deməsin; doğrudan da belə olmuşdu, ya olmamışdı, bilmirəm, amma hər halda belə bir səhbət gəzirdi.

Kübra xala öldü, Muxtar tək qaldı, sonra müharibə başladı və biz bir daha Kübra xalanın bişirdiyi o dadlı, o isti perəşkilərdən yemədik.

XIV

O biri otaqdan royalın səsi gəlir: qızım Baxın prelüdlərini çalır. Baxın prelüdləri həmişəlikdir, həmişə insanlarla bir yerdə olacaq, o prelüdləri yüz il bundan əvvəl də çalışıblar, bu gün onları mənim qızım çalır, yüz il bundan sonra da kimsə onları çalacaq.

Amma Balakərimin tütekdə çaldığı havaları bir də heç kim eşitməyəcək.

Bax nəhəng idi, amma Balakərim heç kim idi.

Heç kimlərin mahnısı əbədi susur.

Bu çox acıdır...

XV

Axır vaxtlar Gülağa tez-tez mənim yadına düşür...

Gülağa indiki kimi gözümün qabağındadır: hündürboylu, qartal dimdiyi təki itiburunlu, nazik qarabığlı bir oğlan idi, özü də bığları elə idi ki, elə bil qapqara nazik ipək saplardan düzəltmişdin; bir də ki, Gülağanın cürbəcür kiçik alətləri yaxşı yadımdadır və indi də Bakıda, başqa şəhərlərdə, xaricdə saatsaz emalatxanaları görəndə, saatsaz alətləri görəndə Gülağa o saat yadına düşür.

Gülağa saatsaz idi və məhəlləmizdə kimin evində saatı xarab ol-sayıdı, Gülağa vaxt tapıb özü gələrdi, kiçik çantasını açıb alətlərini

çixardardı, qol saatı idisə, sağ gözünə qalın şüşə taxardı və tez də saatı düzəldib tələsik çıxıb gedərdi (əlbəttə, pul götürməzdi).

Gülağa ona görə belə tələsirdi, ona görə vaxtı az olurdu ki, gecə-gündüz arvadı Sona ilə bir yerdə idi. Səhər tezdən evdən bir çıxırıldılar, Gülağa öz emalatxanasına gedirdi, Sona işlədiyi tikiş fabrikinə gedirdi, axşam da işdən sonra yenə görüşüb evə bir yerdə gəlirdilər, qapılarını bağlayıb bütün axşamı evlərində olurdular, ya da təzədən evdən çıxıb qol-qola kinoya gedirdilər, hətta məhəllədə deyirdilər ki, guya teatra da gedirlər.

Gülağa ilə Sonaya qədər bizim məhəllənin heç bir ər-arvadı camaatın gözü qabağında bir-birinin qoluna girib yol getməmişdi və ən qəribəsi bu idi ki, məhəllənin camaati Gülağa ilə Sonanın beləcə qol-qola gəzməklərini qəbul eləmişdi, elə bil bütün məhəllənin qaydanunun bu cavan ər-ərvada dəxli yox idi.

Bir dəfə Novruz bayramının ərəfəsi idi, axşam qoşa tutun altında Balakərimin başına yiğmişdiq və Balakərim bir xeyli müddət tütək çalandan sonra birdən-birə dedi:

— Lap qədim vaxtlarda bir Süleyman peygəmbər var idi də, bilirsiz, demişəm sizə. Bu Süleyman peygəmbərin bir arvadı var idi, adı Bilqeyis idi, çox da sədaqətli arvad idi. Bir də bir dəvəquşu var idi, bu quşun da adı Bubbu quşu idi. Bu Bubbu quşu ki, var idi, Süleyman peygəmbər ilə Bilqeyisin sirlərini bir-birlərinə çatdırırıldı. Gülağa da, bax, həmin Süleymandı. Sona da Bilqeyisdi. O ki, qaldı Bubbu quşuna, o da elə Gülağa ilə Sonanın özüdü...

Və qoşa tutun altında oturduğumuz həmin axşam mənə məlum oldu ki, Balakərim tüteyi bayaqdan bəri Gülağa ilə Sona üçün çalışmış və ümumiyyətlə, mən başa düşdüm ki, Balakərim hər dəfə gözlənilmədən tüteyi sarı pencəyinin cibindən çıxarıb çalmağa başlayanda, bu musiqi kiməsə həsr olunur, Balakərim kiminsə barəsində fikirləşir.

Müharibə başlayandan sonra, Gülağa cəbhəyə getdi, həlak oldu və Gülağanın ölüm xəbərindən sonra bir müddət keçdi, Sona harasa köçüb getdi və mən bir də Sonanı görmədim.

İndi yadına düşür ki, müharibədən bir neçə il sonra hardasa, kim-dənsə qulağıma çatdı ki, guya Gülağanın qara xəbəri düz deyilmiş, guya qayıdır gəlib Gülağa, amma bu xəbərin nə dərəcədə düz olduğunu bilmədim...

...Sona tez-tez gözlərimin qabağına gəlir və mən Sona barədə fikirləşirəm...

XVI

Əliabbas kişi hərdən İbadulladan söz düşəndə deyirdi:

– Allah Həmidullaya rəhmət eləsin!.. Yaxşı ki, vaxtında köçdü bu dünyadan, bu zayı bələnçinə görəmədi!..

Əliabbas kişinin bu sözləri həmişə mənə təsir edirdi, mənim yardımından çıxmırıdı; təkcə ona görə yox ki, mənim də İbadulladan zəhləm gedirdi, üzünü görmədiyim o rəhmətlik Həmiddulla kişiyə də, Əminə xalaya da yazığım gəlirdi; həm də ona görə ki, bəzən biz dalaşanda, ya nə isə pis bir iş görəndə və analarımızın bizə açığı tūtanda deyirdilər: “–Vallah, qorxuram axırda Məmmədbağır olasan!..” “– Olgınə, olginə Məmmədbağır, biyabır elə bizi aləmdə!..” “–Ədə, sən də mənimcün Məmmədbağır-zadsan bəyəm?!?”

Hərdən anamdan soruşurdum:

– Məmmədbağır kim olub?

Anam tələsik:

– Heç kim. Yat! – deyirdi.

– Bilirəm, Əliabbas kişinin oğlu olub...

Anam hirsənləndi:

– Uşaqsan, uşaq işinlə məşğul ol də!.. Demirəm sənə ki, yatığınən?!

Əliabbas kişi bizim dalandan bir az aşağıda, Sarı hamamın yanında yaşayırırdı və hamı bilirdi ki, bütün məhəllədə Əliabbas kişinin xətrini ən çox istəyən Xanım xaladı və Xanım xalanın da xətrini Əliabbas kişi çox istəyir.

Əliabbas kişi tək yaşadığı üçün məhəllənin arvadları ona tez-tez pay göndərirdilər, amma Əliabbas kişi məhəllənin bütün arvadlarının, hətta qapıbir qonşuları Ağahüseyn əminin arvadı Səkinə xalanın da xörək bisirib xüsusi səliqə-səhmanla göndərdiyi payı geri qaytarırırdı (əlbəttə, Əliabbas kişi yox, bir başqası olsaydı, payı geri qaytardığı üçün, araya pərtlik düşərdi, amma Əliabbas kişidən incimək olmazdı, çünkü məhəllənin aqsaqqalı idi), təkcə Xanım xalanın payını qəbul edirdi və bəzən, hətta özü gümüş naxışlı çəliyini taqqıldada-taqqıldada bizim həyətə gəlirdi, aşağıdan yuxarı Xanım xalanı çağırırdı, elə ki, Xanım xala şüşəbənddən boylanırdı, deyirdi:

– Xanım, yadına balqabaq qutabı düşüb. Sabahda, birigündə imkanun olsa, balqabaq qutabı bişir mənimcün...

Bu o demek idi ki, Əliabbas kişi Xanım xalaya çox hörmət eləyir, Xanım xalanı özünə məhrəm bilir və buna görə də ərklə sifarişini verir.

Deyirdilər ki, Əliabbas kişi, Xanım xalanın atası, bir də ki, Səttar Məsum vaxtilə çox bərk dost olublar və o dostlardan indi, ancaq Əliabbas kişi sağ qalmışdı; qocalmışdı, çəliklə yeriyirdi, tək idi, amma hər halda sağ qalmışdı.

Sarı hamamı Əliabbas kişinin atası tikdirmişdi və buna görə də bizim məhəllənin yaşlı adamları, eləcə də bizdən yuxarıdakı məhəllələrin camaatı çox vaxt Sarı hamama Hacı Qasım hamamı deyirdilər, çünkü Əliabbas kişinin atasının adı Hacı Qasım imiş. Vaxtılı Sarı hamam Əliabbas kişinin şəxsi əmlakı imiş, Bakıda sovet hakimiyyəti qurulandan sonra isə uzun müddət hamamın müdürü işləmişdi, qocalanda pensiyaya çıxmışdı və yerini qapıbır qonşusu Ağahüseyn əmiyə vermişdi. Əliabbas kişinin arvadı Həlimə xala ölmüşdü və buna görə də məhəllənin arvadları Əliabbas kişiyə qulluq eləmək isteyirdilər, amma bu barədə (və ümumiyyətlə!) kişinin xasiyyəti tünd idi, Xanım xaladan savayı o biri arvadlarının qulluqları boşça çıxırdı. Əliabbas kişinin yeganə qızı Nisə xala da atasının təkcə Xanım xalaya hörmətini qəbul edirdi, Xanım xalanın göndərdiyi paya da, Xanım xalaya verilən sifarişlərə də pis baxmadı. Nisə xala Maştəğada ərdə idi, əri qəssab idi, yekə uşaqları, nəvələri var idi və Nisə xala da, əri də, uşaqları da nə illah eləyirdilər, Əliabbas kişini kəndə, öz yanlarına apara bilmirdilər (Əliabbas kişi deyirdi: “-Məni öldürmək istəyirsiz? Mələsiz bir gün də yaşaya bilmərəm mən!..”) və həftədə bir dəfə, iki dəfə səhərətrafi qatara – “elektriçkaya” minib gedirdilər, Əliabbas kişiyə baş çəkirdilər, bişir-düşür eləyirdilər, silib-süpürdürlər, yuyub ütüləməkçün pal-paltarını götürüb çıxıb gedirdilər.

Hərdən gecə yağış yağında, ya bərk giləvar əsəndə, ya xəzri əsəndə və Əliabbas kişi öz evində tek olanda Xanım xala – ya Cəfərə, ya Adilə, ya Əbdüləliyə, ya Qocaya, ya Cəbrayila, ya da Ağarəhim mə deyirdi:

– Get, bir baş çək, görginən kişi neyniyir?..

Bəzən payızın əvvəllərində səhər-səhər külək qopurdu, az qalırdı küçəmizdəki o qoşa tut ağacını dibindən çıxarıb götürüb aparsın və o zaman Cəfər, Adil, Əbdüləli, Cəbrayıl, Ağarəhim işdə olanda, Qoca institutda olanda, yəni evdə heç kim olmayanda, Xanım xala şüşə-bənddən qışqırırdı:

– Ələkbər, ay Ələkbər! Get, gör kişi neyniyir... Bir şey-zad lazımṁ döyǖl ona?..

Mən, külek başından aparmasın deyə, bir əlimlə papağımı, bir əlimlə də pencəyimin ətəklərini tutub üzü küləyə gedə-gedə (elə küləklərdə qaçmaq olmurdu) gəlib Əliabbas kişinin gecə-gündüz həmişə cəftəsiz olan qapısını açırdım və elə içəri girə-girə də:

– Xanım xala soruşur ki, necəsən? – deyirdim.

Əliabbas kişi qaşlarını çatırdı və mən bilmirdim ki, acıqlanır, yoxsa zarafat edir, çünkü ümumiyyətlə, Əliabbas kişi həm acıqlı idи, həm də zarafatçı adam idи.

– Balam, İranda adama salam-zad vermirlər?.. – soruşurdu.

O balaca Ələkbər ciyinlərini çəkib:

– Bilmirəm... – deyirdi.

– Niyə, balam? Sən İranlı deyilsən?

– Yox.

– Bəs, haralısan?

– Bizim mələli!

Əliabbas kişi bu dəfə açıq-aşkar gülürdü:

– Onda, ay bizim mələli, əvvəlcə bir Allahın salamını ver, sonra sözünü de də...

Mən təzədən salam verirdim:

– Salam.

– Ay baban rəhmətlik! Allah atova da can sağlığı versin, iranlı olanda nə olar, yaxşı kişidi!.. Əleykümə salam, kişi qırığı! Necəyəm? Hər işim qaydasındadı, bircə bəzmi-Süleymanım¹ çatışdır!.. – Əliabbas kişi yenə gülümseyirdi.

– Bilirsən də, Ələkbər, sənin adaşın Mirzə Ələkbər çox böyük əhli-qələm olub!.. Deyib ki, qoca müstəğniyi-sərvət də olsa, qolunda bir çocuqca qüvvət olmaz!.. Başa düşdün?

Mən başımı tərpədirdim, yəni ki, hə, başa düşdüm və əlbəttə, əslində bu söhbətlərdən heç nə başa düşmürdüm, sonra Əliabbas kişi deyirdi:

– Allah Mirzə Ələkbərə rəhmət eləsin, bilib ki, nə deyir! Allah Mirzə Səttara da rəhmət eləsin, Sabirin dəlisi idи, şerləri dilindən düşmürdü... Çünkü elə özü də Sabir kimi, xalqını sevən adam idи...

¹ *Bəzmi-Süleyman* – dinə görə Süleyman peyğəmbər yer üzündəki bütün canlıların dilini bilirdi və istədiyi vaxt quşları, heyvanları öz məclisinə yiğirdi; həmin məclisə belə deyirdilər.

Anam hər dəfə bizim evdə Fətulla Hatəmin qarasına danışanda, Fətulla Hatəmin şəkli çıxmış qəzet parçası ilə mətbəxdəki nöyüt pi-lətəsini silib təmizləyəndə, həmişə Əliabbas kişi mənim yadımı düşürdü, çünkü Əliabbas kişinin dostu Səttar Məsumun aqibəti anamın dediklərini təsdiq edirdi və mənim aləmimdə anamın o sözlərinə, o hərəkətlərinə bəraət qazandırırdı.

Əliabbas kişi çox vaxt əlində kəhrəba təsbeh oynada-oynada, taxta kətilin üstünə salılmış döşəkcədə otururdu, ayaqlarının biri altında olurdu, o birini də qaldırıb qoyurdu kətilin üstünə və Əliabbas kişini beləcə yumaq kimi yiğişib kətilin üstündə oturmuş görəndə mənə elə gəlirdi ki, bu kişi bizim məhəlləmizdə yaşayan adı adamlardan deyil, haradansa başqa bir aləmdən gəlib, bəlkə də Balakərimin danışlığı o sırlı aləmdən gəlib, ya da hərdən mənə elə gəlirdi ki, Allahın da görkəmi yəqin Əliabbas kişinin görkəmi kimidir, beləcə saç, qaşı-agarmış, ağsaqqallı; amma öskürəndə adı adamlar kimi öskürürdü və öskürə-öskürə də deyirdi:

— Ələkbər, indi ki, gəlmisən, qoy onda sənə bir sirr açım. — Əliabbas kişinin gözləri yenə də gülürdü. — Bilirsən də, indi iyirminci əsrin birinci yarısıdır. Əsr bilirsən nə deməkdir? O bədbəxt oğlu, bədbəxt Balakərim başa salmayıb sizə ki, əsr nədir? Əsr, yəni ki, yüz il deməkdir.

Sən iyirmi birinci əsrənə yaşıyacaqsan, onda, indiki mənnən cavan olacaqsan... Bir də gördün ki, Ələkbər, onda Dəccəl¹ zühur elədi, dedi ki, mən Mehdiyəm, onda sən, Ələkbər, bil ki, yalan deyir o köpəyoğlu Dəccəl, Mehdi döyüll, Mehdi Sahib-əzzaman sonra zühur eləyəcək¹?

Yaxşı, Ələkbər? Allah qoysa, iyirmi birinci əsrənə mənim bu söz-lərimi yaduya salarsan, onda, bəlkə məni də yaduya saldın. — Əliabbas kişi yenə də gülümşəyirdi və mən bilmirdim ki, zarafat eləyir, yoxsa ki, bütün bu anlaşılmaz sözləri doğrudan deyir. — Yaxşı, Ələkbər?

Mən başımı tərpədirdim, yəni ki, yaxşı, çünkü onsuz da Əliabbas kişinin danışqlarından heç nə başa düşmürdüm, yenə də bir əlimlə papağımı, o biri əlimlə pencəyimin ətəklərini tutub bu dəfə qaça-qaca (çünki qayıdanda külək arxadan əsirdi) həyətimizə gəlirdim: Xanım xala soruşurdu:

— Noldu, Ələkbər? Necədi kişi?

¹ Dina görə Dəccəl Məhəmməd peyğəmbərin düşməni idi və o da dünyanın axırında zühur eləyib özünü Mehdi adlandıracaq, amma sonra Mehdi Sahibbəzzaman gəlib onu öldürəcək

Mən:

– Yaxşıdır – deyirdim. – Ancaq öskürür.

Axşam Xanım xala ya Cəfərə, ya Adilə, ya Əbdüləliyə, ya Cəbrayıla, ya Ağarəhimə, ən çox da Qocaya (çünki Qoca həkimlik oxuyurdu) bir qırıq keçi piyi verirdi:

– Get, kişinin belinə sürt bir az, – deyirdi. – Qoy soyuqdəyməsini çəkib canından çıxartsın...

Əlbəttə, anam istəmirdi ki, Əliabbas kişi kimi bir adamın Məmmədbağır kimi bir oğlundan danışın, amma onsuz da mən hər şeyi biliydim, Balakərim deyirdi ki, bu hadisə iyirminci illərin əvvəllərində, yəni ki, inqilabın ilk illərində baş verib...

...Neçə gündü ki, mən o hadisə barədə fikirləşirəm və bəzən mənə elə gəlir ki, o hadisə mənim gözərimin qarşısında baş verib...

...Bir payız axşamı qurtarırdı, gecə başlayırdı və yaşıq da get-gedə bərkiyirdi, suyun şirlıtı küləyin səsinə qarışmışdı və külək hər dəfə yaşıqi Əliabbas kişigilin küçə pəncərəsinin şüşəsinə çırpanda kişinin ürəyində elə bil nəsə sınırdı, səbəbini bilmədiyi bir nigarançılıq baş qaldırırdı.

Əliabbas kişi, elə bil ki, o payız gecəsinin ömürlük əzabını əvvəldən hiss etmişdi.

Əliabbas kişi mizin üstündə yanmış nöyüt lampasının işığında Məmmədbağıra baxırdı və açıq-əşkar görürdü ki, oğlu da narahatdır.

Məmmədbağır künkdəki taxtin üstündə oturub o yeddilik nöyüt lampasının alaqqaranlığında haradansa əlinə keçmiş bir qəzet oxuyurdu və tez-tez qalxıb küçə pəncərəsinə yaxınlaşırırdı, şüşədən diqqətlə bayırda baxırdı.

O payız günü səhər tezdən Həlimə xalanın başı ağıriyırırdı və arvad bütün günü birtəhər yola vermişdi, xörəyi bişirmişdi, evin işini görmüşdü və indi tamam əldən düşmüşdü, dəsmalla başını sarıyıb yerinə girmişdi, mürgü döye-deye:

– Niyə yatmursuz? – deyirdi.

Əliabbas kişi soyunub ağ tuman-köynəkdə yerində oturmuşdu, amma ürəyindəki o nigarançılıq qoymurdu, ya nə idisə, yatmaq istəmirdi.

Məmmədbağırın on səkkiz yaşı var idi, Əliabbas kişinin yeganə oğlu idi (bir də ki, Nisə idi, Maştəgada ərdə idi) və Əliabbas kişi o yeddilik lampanın işığında oğlunun təzətər bığlarına baxdı və fikir

Əliabbas kişini çekib qədimlərə apardı, o vaxtlara ki, özü beləcə bir cavan idi; kişiyə elə gəldi ki, o vaxtdan qırx beş il yox, min il keçib, çünkü o cavanlıq elə bir uzaqlıqda qalmışdı ki, bu qırx beş ilin yükü o qədər ağır olmuşdu, o qədər kəşməkeşli olmuşdu ki, adı illərin gününə, adı illərin xatirəsinə siğışmirdi.

Əliabbas kişi soruşdu:

– Niyə yatırısan?

Məmmədbağır:

– Qəzeti oxuyub gedib yatıram... – dedi.

Əliabbas kişiyə elə gəldi ki, elə bil Məmmədbağır gözlərini ondan gizlətmək istəyir, çalışır ki, atasına tərəf baxmasın, Məmmədbağırın sözlərində də, daha doğrusu, dediyi sözlərin tələffüzündə də nəsə bir sünilik var idi, bunu təkcə həmin gün yox, ümumiyyətlə, axır vaxtlar hərdən hiss edirdi və o yağışlı-küləkli payız gecəsi elə bil birdən-birə Əliabbas kişinin əli qıpqrırmızı közə dəydi, kişi diksində, ürəyində: “Lənət şeytana!” – dedi, sonra qalxıb bir papiros yandırıb çəkmək istədi, amma Həliməyə yazığı gəldi, çünkü Həlimə yorulub əldən düşmüşdü, bütün günü başı ağrıydı və Əliabbas kişi istəmədi ki, indi də arvad papiros tüstüsündə yatsın.

Əliabbas kişi:

– Kor eləyərsən gözləriyi, – dedi. – Söndür işığı, get yat. – Və Əliabbas kişi burasını da demək istədi ki, çox oxudun, axırda oldun Səttar Məsum, sonrası nə olsun? Yaziq kişini o qədər əsəbiləşdiririrlər ki, yazdığı qəzəlləri oxuyanlar da, oxumayanlar da o qədər üstünə düşüb ifşa edirlər ki, biçarə Mirzə, bilməyir ki, başına nə çarə qılsın; amma Əliabbas kişi bu baredə bir söz demədi, əvvəla, ona görə ki, Səttar Məsum olmaq o qədər də asan iş deyildi, ikincisi də ona görə ki, hər halda Səttar Məsum olmaq, Səttar Məsumun qəzəllərini oxumaya-oxumaya o qəzəllərdəki güldə, bülbüldə zərərlə bir şey axtar-maqdan qat-qat üstün idi. – Söndür işığı, söndür, yataq. Məmmədbağır:

– İndi, – dedi və ayağa qalxdı.

Bu zaman o yağış şırıltısının, o külək viyıltsısının arasından əvvəlcə maşın səsi eşidildi, sonra o maşının işığı pəncərədən otağa düşdü və Əliabbas kişi təəccüb etdi ki, gecə vaxtı bu nə maşındı belə dayandı qapılarının ağızında (adətən Bakının bu dağlıq küçələrindən fayton gedərdi, maşınlar buralara qalxmazdı)?

Məmmədbağır ayaq üstə quruyub qaldı və oğlunun ayaq üstə beləcə quruyub qalmağını Əliabbas kişi açıq-aşkar hiss etdi; otaq ala-qaranlıq idi, amma o alaqaaranlıq içində Əliabbas kişi gördü ki, Məmmədbağır ağappaq ağarib və kişi burasını da hiss etdi ki, oğlunun ürəyi döyüñür, az qalır yerindən çıxsın.

Çöl qapısını bərkdən döydülər və Əliabbas kişi, əlbəttə, başa düşdü ki, nəsə bir hadisə baş verib, bu elə-belə qapı döymək deyil, yerindən qalxdı, pencəyi ciyninə saldı və balaca aralığa keçib bayır qapısının yanında dayandı:

– Kimdir?

– Açı! Hökumət adamlarıdır!

Bayırdan gələn bu səsdə elə bir sərtlik və amiranəlik var idi ki, burada daha başqa söhbət ola bilməzdi, qapı açılmalıdır və Əliabbas kişi təzədən otağa keçə-keçə:

– Bu saat, – dedi. – Bir dəqiqə gözle.

Əliabbas kişi tələsirdi ki, Həlimə tez qalxıb geyinsin, bu yad adamlar arvadı beləcə gecə köynəyində görməsinlər, amma bayırdakı səs daha artıq bir sərtlik və amiranəliklə dedi:

– Tez aç! Bu dəqiqə aç! Sındıracağıq qapını!

Əliabbas kişi Həliməyə:

– Dur geyin! Geyin! – deyirdi və Həlimə xala da yorğan-döşeyin ortasında oturub yuxulu gözlerini döyə-döyə başa düşmürdü ki, nə olub.

Əliabbas kişi Həlimə xalaya:

– Cəld ol, geyin! – deyirdi, amma Həlimə xala geyinməyə macal tapmadı, çünki bu dəfə qapını elə bərk döydülər ki, Əliabbas kişigilin bayır qapısının zəif cəftəsi davam gətirmədi, qırıldı və qapının çırılıp açılması ilə üç nəfər kişinin otağa girməyi bir oldu.

Bu adamlardan birinin əynində uzun şinel var idi, o biri iki nəfər qara meşin gödəkcə geymişdi və qapı aqzında yağışın altında dayan-dıqlarına görə üçünün də üstündən su töküldü; uzun şinelli sərt və qəti addımlarla mizə tərəf yeriyb nöyük lampasının pilətəsini axıracan yuxarı qaldırdı, otaq işıqlandı, amma lampa his verməyə başladı və hisin iyi o saat otağa doldu, elə bil bu his iyini içəri girən o üç nəfər özü ilə birlikdə gətirmişdi, elə bil bu his iyi o uzun şinelin, o meşin qara gödəkcələrin qoxusu idi.

Həlimə xala gözünü his verən nöyük lampasından çəkə bilmirdi, çünki od ki, gecə his elədi, bu o demək idi ki, gecə evə şeytan gələcək.

Uzun şinelli, otağın ortasında dayanıb tərpənməyən Məmməd-bağrı ötkəm bir nəzər saldı, sonra gəlib Əliabbas kişi ilə üzbeüz dayandı və dedi:

- Deməli, qapını hökumətin üzünə bağlayırsan?!.
- Niyə bağlayıram? Bağlamıram... Mənim hökumətdən gizli bir işim yoxdu...
- Bəs, niyə açmırdır?
- Gecənin yarısında, arvad-uşaq var evdə...
- Deməli, arvad-uşağın qayğısına qalırsan, amma hökumət adamlarını yağışın altında saxlayırsan?!

Meşin gödəkcəlilərdən biri dedi:

- Bunun nəfəsi düşmən nəfəsidir!

Uzun şinelli:

- Belələrini az görməmişik! – dedi. – Qızılları gətir!

Əliabbas kişiyə elə gəldi ki, bu uzun şinellinin əmrini düzgün başa düşmədi.

- Nəyi gətirim?

- Qızılları!

- Hansı qızılları?

- Kasıbları, yoxsulları soyub yiğdiğin qızılları!

Əliabbas kişi:

- Mən hamamçıyam, – dedi. – Soyğunçu deyiləm!

- Deməli soymurduñ kasıbları?

- Özüm özümü soymayacaqdım ki! Kasıb elə mən özümüydüm də...

Uzun şinelli barmağını uzadıb az qaldı Əliabbas kişinin gözünün içində soxsun və:

– Belələri qızılı özbaşına gətirib hökumətə verməz! – dedi. – Belələri qızılı özlərindən də çox istəyirlər. Aclıqdı, camaat yeməyə çörək tapmir, belələri isə qızılın üstündə oturur. Sən verməyəndə özxoşuna, elə bilirsən tapa bilməyəcəyik? Axtarın!

Meşin gödəkcə geymiş həmin iki nəfər otağı axtarmağa başladı.

Nöyüt lampasının pilətəsi elə hey his verirdi və yerində oturub yorğana bürünmüş Həlimə xala hərdən özündən asılı olmayıaraq istəyirdi ki, qalxıb lampanın pilətəsini aşağı çəksin, amma o uzun şinelli, o meşin gödəkcəli iki nəfərə baxa-baxa yerində tərpənmirdi.

Məmmədbağrı otağın ortasında ayaq üstə dayanmışdı, qımlıdanmındı və Əliabbas kişi oğlunun ağappaq ağarmış sifətinə baxa-baxa

fikirləşirdi ki, bu üç nəfərin beləcə içəri soxulmaqları, evi beləcə ələk-vələk ələmələri oğlunu hırslaşdırıb, ona görə belə ağappaq ağarıb, bu cür dayanıb qırmızıdanın; kişi ehtiyat edirdi ki, Məmmədbağır cavandı, dəliqanlıdı, birdən əlindən xata çıxar, bu adamlara hücum eləyər, vurur onları, söyər onları və ondan sonra da bunların əlindən qurtarmaq olmaz, bədbəxt olar usaq.

Düzdür, Əliabbas kişi belə fikirləşirdi, amma bütün bu fikirlərlə bərabər, göründü ki, Məmmədbağırın sıfetində, duruşunda nəsə başqa bir şey də var və Əliabbas kişi onun nə olduğunu heç cür başa düşə bilmirdi.

Otaqda, mətbəxdə, arakəsmədə yer qalmadı, künc-bucaq qalmadı ki, o iki nəfər oranı yoxlaması və bu adamlar hər dəfə dolabın gözündə, ya qazanın içində pal-paltardan, döşək ağından, süfrədən, ya soğandan, sarımsaqdan, noxuddan başqa bir şey tapmadıqda, Uzun şinelli get-gede artan aşkar bir acıqla tez-tez Məmmədbağıra baxırdı.

Əliabbas kişi Uzun şinellinin Məmmədbağıra atdığı o acıqli baxışları göründü və o baxışları heç cür yoza bilmirdi, o baxışların mənasını başa düşə bilmirdi, amma o baxışlarda xoşa gəlməyən, adamın ətinin ürpəşdirən nəsə hiss edirdi.

Lampanın lüləyinin yuxarı hissəsi hisdən qaralırdı və buna görə otağın da divarlarının yuxarı tərəfinə, elə bil ki, kölgə düşürdü.

Külək yenə də hərdən yaşışı otağın küçə pəncərəsinin şüşəsinə çırıldı, amma Əliabbas kişi daha buna fikir vermirdi və Məmmədbağır da daha əvvəlki tək küçəyə tərəf baxmırıdı.

Meşin gödəkcəlilərdən biri mətbəxdə əlini az qala qoltuğacan un kissəsinə soxub unun içində qızıl axtarırı və bu zaman burnuna un dolduğu üçün tez-tez asqırmağa başladı. Bu adam asqırıldıqca Uzun şinelli, elə bil, daha artıq əsəbiləşdi, qəzəbli gözləri yerində oynamaya başladı:

– Qızıl haradadı? – qışkırdı və qəribə idi, Əliabbas kişiyə elə gəldi ki, Uzun şinelli onun üstünə, yəni Əliabbas kişininin üstünə yox, Məmmədbağırın üstünə qışkırir.

Meşin gödəkcəlilərin ikisi də əlibos gəlib Uzun şinellinin yanında dayandı və Uzun şinelli neçənci dəfə otağı diqqətlə nəzərdən keçirib Həlimə xalaya baxdı:

– Bunun yorğan-döşeyini axtarın! – dedi.

Məmmədbağır qıpçırmızı qızardı.

Əliabbas kişi:

– Azərbaycanlı döyülsən sən? – dedi.

Uzun şinelli:

– Sənin kimi azərbaycanlı olub, ölkənin bu ac vaxtında yetim-yesirdən qızıl gizlətməkdənsə, qaraçı olmaq yaxşıdır! – dedi.

Həlimə xala bürünüb oturduğu yorğanı daha bərk-bərk sinəsinə sıxdı.

Əliabbas kişinin beynində bir fikir o dəm nəbz kimi vurdu: Məmmədbağırdan muğayat ol! Məmmədbağırdan muğayat ol! Məmmədbağırdan muğayat ol! Amma birdən-birə hər şey yaddan çıxdı, Əliabbas kişinin bütün varlığı belə bir rüsvayçılığa dözmədi, bu yad kişilərin qabağında arvadını gecə köynəyində ayağıyalın, başıaçıq görməkdənsə, ölmək yüz dəfə artıq idi və Əliabbas kişi başa düşdü ki, daha hər şey bitdi, qurtardı, yaşıının bu çağında indicə bu Uzun şinellinin üstünə atılacaqdı, heç olmasa, ürəyini boşaldacaqdır.

Həlimə xala yorğanı bərk-bərk sinəsinə sıxıb döşeyin üstündə oturmuşdu, gözləri Əliabbas kişidəydi və Həlimə xala o saat hər şeyi başa düşdü, otuz il bir yastığa baş qoyduqları Əliabbas kişinin gözlərində hər şeyi oxudu, bir gözqırıpında ayağa qalxdı, büründüyü yorğanla bərabər, yerindən bir addım kənara çökildi, Əliabbas kişiye macal vermedi, tələsik dedi:

– Gəlin, gəlin, başıviza dönüm, gəlin axtarun! Nolar? Hərə öz işini görür də!.. Gəlin, gəlin, axtarun... Ancaq ciyəri yanmışlar kimdisə, aldadıblar sizi!..

Meşin gödəkcəlilərdən biri yastığı əlləşdirib bir tərəfə atdı, döşəyi əlləşdirib o biri tərəfə itələdi, sonra Həlimə xalanın büründüyü yorğana baxdı.

Həlimə xala dedi:

– Ay qırdeş, vallah bu yorğanda da heç nə yoxdu!..

Uzun şinelli:

– Biz Allaha-zada inanmiriq, arvad! – dedi.

– Nəyə inanırsınız, deyin, ona and içim. Bu yorğanda qızıl yoxdu, ay qırdeş!..

Uzun şinelli Məmmədbağıra baxdı, Məmmədbağır gözlərini gizlətdi, Uzun şinelli qışkırdı:

– Hanı bəs, qızıllar?

Sükut çökdü, elə bil, daha yağış da kəsdi, külək də dayandı, sonra Məmmədbağır – elə bil, ayaqları otağın taxta döşəməsinə yapışmışdı,

— güclə ayaqlarını darta-darta otağın küncündə divara söykənmiş taxta yaxınlaşdı, əyilib taxtı yerindən tərpətdi və gücənə-güçənə kənara çəkdi, taxtin altında, taxta döşəmədə ağızı kiçik qıflı balaca bir qapı var idi.

Uzun şinelli taxta döşəmədəki o balaca gizli qapıya baxdı, sonra Əliabbas kişiyyə baxdı və onun gözlərində həmin dəm elə bir nifrət var idi ki, elə bil insana, yəni Əliabbas kişiyyə yox, dünyanın ən murdar bir məxluquna baxır.

Məmmədbağır o balaca qapının yanından kənara çəkildi.

Əliabbas kişi heç nə demirdi.

Ayaq üstə dayanmış Həlimə xala büründüyü o yorğanın içində üzüdü, titrəməyə başladı.

Külək yenə də hərdən yağışı zərbələ küçə pəncərəsinin şüşəsinə çırpıldı.

Nöyüt lampasının hisi lampanın şüşəsini tamam qapqara eləmişdi və otağın divarlarının yuxarısına da qaranlıq çökmüdü.

Uzun şinelli dedi:

— Sındırın!

Uzun şinelli az qalırdı Əliabbas kişisinin üzünə tüpürsün.

Meşin gödəkcəlilərdən biri tələsik mətbəxdən gətirdiyi mis kəf-kirin qulpu ilə döşəmədəki o gizli balaca qapının kiçik qıflını sindirdi və qapını qaldırıb açdı. Döşəmənin altında balaca bir xəlvətxana var idi və Uzun şinelli his verən nöyüt lampasını mizin üstündən qapıb sürətlə xəlvətxananın yanına gəldi: lampanın işığı bu sürətin yelindən titrədi, otağın divarlarının yuxarısındaki o qaranlıq kölgə də titrədi, sonra Uzun şinelli əlindəki nöyüt lampasını irəli tutub xəlvətxanani işiqlandırdı: içəridə üzünə açıq qəhvəyi rəngli dəri çəkilmiş dördkünc, uzunsov bir mücrü var idi və həmin mücrünün də ağızı lap kiçicik bir qıflı bağlanmışdı. Meşin gödəkcə geymiş kişi əlində tutduğu kəfkirin qulpunu bu ciqqılı qıfla da keçirib qanırmaq istədi, amma qıflı çox kiçik və zərif olduğu üçün, kəfkirin qulpu onun dəmirinə keçmədi və meşin gödəkcəli adam həmin qıflı elə əli ilə dartıb qopartdı.

Mücrünün içində ovcuna siğan bir Quran var idi, başqa heç nə yox idi.

Meşin gödəkcəli adam mücrünü Uzun şinelliyyə uzatdı, amma Uzun şinelli əlinin hərəkəti ilə mücrünü kənar elədi, sürətlə otağın ortasına keçib nöyüt lampasını hirsələ mizin üstünə qoydu və Məmmədbağırı tərs bir nəzər saldı.

Məmmədbağır da başını qaldırıb Uzun şinelli yə baxdı.

Əliabbas kişiye elə gəldi ki, Məmmədbağır gözü ilə yalvarır, imdad istəyir.

Uzun şinelli Məmmədbağıra yaxınlaşmaq istədi, amma iki addım atıb dayandı, əlini qaldırıb uzun barmağı ilə Məmmədbağırı hədələyə-hədələyə:

– Sənin verdiyin siqnalların hamısı belə zay çıxır! – dedi. – Bizi xalqın yanında biyabır eləyirsən? Yaşadığın evdən də xəbərin yoxdur! Hani bəs, deyirdin atam qızıl gizlədib?

Məmmədbağır udquna-udquna xəlvətxanaya tərəf işarə elədi:

– Elə bilirdim orada qızıldır...

Uzun şinelli ikrah dolu nəzərlərlə Məmmədbağıra baxıb:

– Axmaq oğlu, axmaq! – dedi, sonra çönüb sürətlə Əliabbas kişilin evindən çıxməq istədi, amma bayır qapısının ağızında ayaq saxlayıb Əliabbas kişiye baxdı: – Bağışla, vətəndaş! – dedi. – Zəmanə pis zəmanədir!.. Vəziyyət ağırdır... Nə isə, bağışla. – Və çıxdı.

Meşin gödəkcə geymiş o biri iki nəfər də Uzun şinellinin ardınca evdən çıxdı.

Sonra küçədəki maşın işə düşdü, işığı küçə pəncərəsini işıqlandırdı, sonra maşın da, elə bil, o Uzun şinelli kimi, hırslı yerindən götürüldü və get-gedə səsi uzaqlaşdı, eşidilməz oldu.

Yağış şırhaşır yağındı.

Bayır qapısının cəftəsi vurulmadığı üçün, ciriltıyla açılırdı, sonra külək qapını təzədən öz yerinə cirpirdi.

Nöyüt lampası mizin üstündə elə-eləcə his verə-verə yanındı və otağın divarlarının yuxarısına çökmiş o qaranlıq da yavaş-yavaş artırdı.

Otağın içindəki bu üç nəfər – Əliabbas kişi, Həlimə xala, Məmmədbağır, elə bil, daşa dönmüşdülər, tərpənmirdilər, qımlıdanmırıldılar.

Birdən Əliabbas kişi irəli yeriyb küçə pəncərəsini taybatay açdı, külək yağışı kişinin sıfotinə cirpdi, bayır qapısı da açıq olduğu üçün, otağın içi yel çəkdi, nöyüt lamlasının şüşəsi yerindən qopub döşəmənin üstünə dəydi və cilik-cilik oldu.

Əliabbas kişi iki əlini də pəncərədən çölə uzadıb göyə qaldırıdı, yağış bircə anın içində kişinin qollarından süzüldü, bütün bədənini yaşı elədi, bir buz soyuqluğu kişinin bütün bədənini büründü, amma Əliabbas kişi bu buz soyuğunu hiss etmədi, su tökülen əllərini Gøyə sarı uzada-uzada həyəcandan boğulan səsi ilə:

– Ya Allah! – dedi. – Ya Allah! Öyər varsansa, əyər görürsənsə, əyər eşidirsənsə, bunu, – Əliabbas kişi suyu süzülən əlinin biri ilə otaqda dayanmış Məmmədbağırı göstərdi, – bunu cəzasına yetir! Yetir cəzasına!.. Öyər yoxsansa da, heç nə eşitmirsən, heç nə görmürsənsə də, qoy bu cəzasına yetsin!..

Büründüyü yorğan bayaqdan sürüşüb ciyinlərindən yerə düşmüş və indi təkcə gecə köynəyində başı, sinəsi açıq, ayağı yalnız Həlimə xala dəli kimi:

– Əliabbas! – qışkırdı. – Əliabbas!..

Əliabbas kişi arvadını eşitmədi, Göyə sarı uzanmış yaş əlləri ilə o gecənin qaranlığını yara-yara:

– Yetsin cəzasına! Yetsin!.. – dedi...

...O hadisədən sonra Məmmədbağır bir də heç vaxt evlərində qalmadı, qısa ömründə bir də heç vaxt Əliabbas kişisinin gözlərinə görünmədi, həmin yağılı payız gecəsi baş götürüb evdən gedən oldu, xəbər gəldi ki, nəşəxorlara qoşulub, qumarbazlara qoşulub, pul uduzur, vermir, qaçıq gizlənir və günlərin bir gündündə, min doqquz yüz iyirmi üçüncü ilin bir qış səhəri məhəllənin adamları o qoşa tut ağacının dibində Məmmədbağırın meyitini tapdilar.

Qoşulduğu dostları, yoldaşları, həmin qumarbazlar, nəşəxorlar pul uduzub qaçmış Məmmədbağırı haradasa tapıb bıçaqlamışdılar və Məmmədbağır güclə özünü məhəlləyə yetirmişdi, o qoşa tut ağacının dibində düşüb qalmışdı.

Əlbəttə, həmin qış səhəri xəbər o saat bütün məhəlləyə yayılmışdı və məhəllənin adamları küçəyə çıxmışdı. Məmmədbağırın meyitini dövrəyə almışdılar.

Məmmədbağırın cavan və solğun sıfətində ağrından, əzabdan əlamət yox idi, əksinə, elə bil ki, sıfətinə bir xoşbəxtlik kölgəsi qonmuşdu.

Birdən hamı Sarı hamama tərəf baxdı.

Əliabbas kişi evdən çıxıb asta addımlarla camaata tərəf gəlirdi.

Məhəllənin adamları bir-birlərindən aralanıb yol verdi və Əliabbas kişi həmin asta addımlarla camaatın arasından keçib qoşa tut ağacının qabağında dayandı, arxası üstə yerə sərilmüş oğluna baxdı.

Məmmədbağırın paltosunun, pencəyinin yaxası açıq idi və qan köynəyini qıpqrımızı qızartmışdı, boynunda, çənəsinin altında lax-talanmışdı, əlləri, üzünün bir tərəfi palçıq'a batmışdı.

Əliabbas kişi bir müddət oğlunun meytinə baxdı və titrəyən əllərini birdən-birə göye qaldırdı:

– İlahi! – dedi. – Şükür körəminə! – dedi. – Şükür körəminə!.. – Sonra geri çevrilib eyni asta addımlarla camaatin arasından keçib evinə getdi və həmin qış günü bir də evdən çıxmadı.

Məhəllənin aqsaqqalı Səttar Məsum bir müddət tərəddüd etdi, sonra Əliabbasın yanına getdi:

– Qəddar olma... – dedi və Əliabbas kişi bütün ömründə birinci dəfə dostuna nəinki cavab vermədi, Səttar Məsumun heç üzünə də baxmadı.

Məmmədbağırı məhəllənin adamları basdırıldı.

Əliabbas kişi oğlunun dəfn mərasimində iştirak eləmədi, harada basdırıldığından da xəbəri olmadı.

Məmmədbağırın dəfnində hamı susmuşdu və içün-için ağlayan, özləri deyib özləri eşidən tekce Həlimə xala ilə Maştağadan gəlmış Nisə idi.

Məhəllənin arvadları gizlin-gizlin Həlimə xalanın dərdinə ağlayırdı.

Əliabbas kişi oğlu üçün təziyə saxlamadı və heç kimdən başsağlığı qəbul eləmədi.

XVII

Mən heç cürə yadına sala bilmirəm ki, müharibənin başlamağını birinci dəfə nə vaxt eşitdim? Kimdən eşitdim? Bunu eşidəndə mən nə edirdim? Nə ilə məşgül idim? Bəzən mənə elə gəlir ki, bu xəbəri birinci dəfə anamdan eşitdim, bəzən yadına düşür ki, yox, deyəsən müharibənin başlamağını birinci dəfə Balakərimdən eşitdim, ya da, deyəsən bizim dalanımızın lap dibindəki o xartutun altında çilədi çiləyirdik və bu xəbəri də birinci Cəfərqulu qaça-qaca bizə gətirdi. Bəzən də mənə elə gəlir ki, müharibənin başlamağını ilk dəfə məhəllədən eşitdim, yəni bu xəbəri mənə bomboş küçəmiz piçildədi, bomboş dalanımız piçildədi, gözgörəsi yetimləşmiş o Sarı hamam piçildədi... amma küçəmiz müharibə başlanandan sonra boşalmışdı, kimsəsizləşmişdi, dalanımız da müharibə başlayandan sonra boşalmışdı, kimsəsizləşmişdi, o Sarı hamam da müharibə başlanandan sonra yetim qalmışdı. Bəzən mən gözümü yumuram və o bomboş, kimsəsiz küçədə, səkinin üstündə tənha taxta kətil görürəm, gün çıxıb, o taxta kətilin kölgəsi səkinin üstünə düşüb və o bomboş, kimsəsiz küçədə yavaşyavaş, gözlə görünmədən hərəkət eləyən yalnız o taxta kətilin səkinin

üstünə düşmüş kölgəsidir: gün əyilir, kölgə də taxta kətilin başına fırlanır, o dörd nazik kətil ayağının kölgəsi ortada birdən tamam əriyir, yox olur, çünki gündüz kətilin üstünə düşür, sonra yenə o kölgə yavaş-yavaş səkinin üstündə uzanır, sonra isə axşam düşür, gün çəkilir, kölgə itir və mənə elə gəlir ki, o taxta kətil Əliabbas kişinin kətilidir, həmişə gətirib Sarı hamamın yanında səkiyə qoyardılar, üstünə də balaca döşəkçə atardılar. Əliabbas kişi də gəlib o kətildə oturardı, cənəsini iki əli ilə də tutduğu gümüş naxışlı çəliyinin dəstəyinə söykəyərdi və gəlib-gedənə baxardı, salam alardı, söz soruşardı, küsənləri, inciyənləri çağırıb barışdırardı, dalaşanların başına ağıl qoyardı (təkcə İbadulladan başqa, çünki Əliabbas kişi içki içib keflənmmiş adamla səhbət eləməzdi). Müharibə başlayandan bir az sonra, elə ki, bizim məhəlləmizə bir yetimlik çökdü, elə ki, Sarı hamamın rəngi bir qəmginlik rəngi kimi, elə bil, bizim bütün məhəlləyə yayıldı, onda Nissə xala əri ilə və oğlanlarından da biri ilə gəlib bütün ömründə birinci dəfə atasının üzünə ağ oldu, atasının sözünə, müqavimətinə, məhəllədən ayrılmış istəmədiyinə baxmadı və Əliabbas kişini özü ilə Maştəğaya apardı və biz daha heç vaxt Əliabbas kişini görmədik, Əliabbas kişinin bizim dalandan aşağıya, Sarı hamamın yanındakı evinin küçə qapısına bundan sonra həmişə yekə və qara bir qıfil asıldı və mənim bütün daxilimdə o yekə və qara qıfila bir kin-küdürü, bir nifrət var idi, müharibə qurtarandan çox-çox illər sonra da, hətta indinin özündə də mən müharibə barədə fikirləşəndə o yekə və qara qıfil gəlib mənim gözlərimin qarşısında dayanır.

XVIII

Bir dəfə biz bunun şahidi olduq ki, Balakərimin həmişə yol çəkən qara gözlərinə necə dərin bir kədər çökdü...

Həmin axşam Balakərim qoşa tutun altında oturub Ağ Dəvədən danışanda və biz də həmişəki kimi, başına yiğışib Balakərimə qulaq asanda, bir də gördük ki, İbadulla da bizim yanımızdadır və o da diq-qətlə Balakərimin dediklərinə qulaq asır.

Balakərim danışındı və danışdıqca da, həmişəki kimi, özü də buralardan uzaqlara gedirdi, o qədim vaxtlarda, o Ağ Dəvənin yanında olurdu və indi də orada idi.

Biz də, həmişəki kimi, Balakərimlə birlikdə Ağ Dəvənin yanında, yaxşı başa düşmədiyimiz o sehrlə aləmdə idik.

Birdən İbadulla Balakərimin söhbətini yarımcıq kəsdi:

— Alə, Balakərim, bu nə nağıldı danışırsan, alə, bu uşaqlara? Sən dəvə ətinin qutabından danış ey, dəvə ətinin qutabından! — Sonra İbadulla ağzı sulana-sulana dəvə ətinin qutabını təsvir etdi: — Tavada cız-cıznan qızara o üz-bu üz, üstünə də sumaq töküb ağzin yana-yana yeyəsən!.. Yanında da yüz qram ceyran südü, sonra bir dənə də yüz!..

Balakərim söhbətini kəsib həmişə yol çəkən o qara gözlərini İbadullaya zillədi və bizim gözlərimizin qabağında, tamam açıq-aşkar şəkildə Balakərimin gözlərini dərin bir kədər bürdü. Əlbəttə, o balaca Ələkbər o vaxt bəlkə də heç “kədər” sözünün nə olduğunu bilmirdi, amma burası tamam şəksiz idi ki, İbadullanın sözləri, İbadullanın ağızı sulana-sulana elədiyi təsvir Balakərimə çox pis təsir etdi.

Sonra Balakərim o kədərli gözlərini İbadulladan çəkib bir-bir bizə baxdı və biz bu gözlərdə bir ağrı hiss etdik və bizə elə gəldi ki, indicə Ağ Dəvənin yox, Balakərimin öz ətini kəsib tavada qızartdılar, qutab bişirdilər; Balakərim bir-bir bizə baxırdı və elə bil ki, o baxışlarla bizə yalvarırdı, yalvarırdı ki, İbadullanın sözlərini eşitməyin, indicə dediklərini yadınızdan çıxarıın.

Həmin gecə yuxuya getməzdən əvvəl mən özümə söz verdim ki, bir də heç vaxt ət bişmiş yeməyəcəm.

Müharibə başlayandan sonra bizdə onsuz da ət bişmiş olmurdu.

Həmin gündən təxminən üç ay sonra, Sarı hamamin yanında, Əlia-bbas kişinin o qapısı qıflı evinin qonşuluğunda yaşayan Ağahüseyn əmi ilə Səfurə xalagil nəzir qoyun kəsmişdilər. Ağahüseyn əmi ilə Səfurə xalanın böyük oğlu Eynulla müharibədə yaralanıb gəlmışdı, Bakıda qospitalda yatmışdı, indi də sağ-salamat evlərində idi. Səfurə xala bütün qızıl bər-bəzəyini satmışdı. Ağahüseyn əmi də o pula oğlunun müharibə yarasından beləcə sağ-salamat qurtarmağı münasibətlə qoyun almışdı, heyvanı qəssab Dadaşbalaya kəsdirmişdi və ətdən yarım kilo-yarım kilo qəzetə büküb məhəllədəki bütün evlərə pay göndərmişdi.

Bizə də pay gəlmişdi və anam həmin paydan bozbaş bişirmişdi.

Mən özümə verdiyim həmin sözü yadımdan çıxarddım və bozbaşı yedim...

...Bir müddətdən sonra Eynulla təzədən müharibəyə getdi və qayıtmadı...

XIX

Bir gün – onda hələ müharibənin ilk ayları idı – məhəlləyə belə bir xəbər yayıldı ki, Ziba xalanın doğrudan da, Qavril adında oğlu varılmış, Qavril doğrudan da, Amerikada yaşayırmış və həmin Qavril indi Ziba xalani özü ilə Amerikaya aparmaqdan ötrü bizim məhəlləyə gəlib.

Bu görünməmiş hadisə bütün məhəlləmizi mat qoymuşdu; sonra məhəlləyə belə bir xəbər də yayıldı ki, Ziba xalanın oğlu Qavril faşistlərin məşhur düşməni imiş; Amerika camaatını faşistlərin əleyhinə qaldırmış, qəzətdə-jurnalda yazış Amerika camaatını ayıldırılmış ki, faşistlərlə vuruşmaq lazımdır və buna görə də Qavrilə icazə veriblər ki, Ziba xalamı özü ilə aparsın, yəni icazə veriblər ki, ana-bala bir yerdə olsun.

Ziba xalanın evi bizim məhəllənin aşağı başında, nöyüt dükanının yanında idi və həmin yerdən keçib gedəndə o nöyüt iyindən başqa qovrulmuş günəbaxan tumunun iyi də adamı vururdu, çünkü Ziba xala yay-qış həmişə tum qovurardı, göy torbasını həmin tumla doldurub küçə qapısının ağızında, taxta kətilin üstündə oturardı, torbanın içindəki qalın şüşə stəkanı doldurub tum satardı. Ziba xalanın tum satdığı o stəkan o qədər çatlayıb sınmışdı və çatlaq yerləri, sıniqlar qəzet qırıqları ilə, cürbəcür rəngli kağız parçaları ilə o qədər yapışdırılmışdı ki, əslində şüşə heç görünmürdü və stəkanın içinin tutumu da azalıb bircə ovuc olmuşdu.

Ziba xala yəhudidi idi, haçansa Qubanın yəhudidi kəndindən köçüb bizim məhəlləyə gəlmışdı, əri bizim məhəllədə ölmüşdü və o vaxtdan da tək yaşayırdı, amma hamı deyirdi ki, guya Ziba xalanın Qavril adında bir oğlu var və həmin Qavril Amerikada yaşayır. Düzdür, bunu hamı deyirdi, amma əslində, heç kim ürəyinin dərinliyində bu sözə inanmırkı, çünkü Amerika çox uzaq bir məmləkət idi, çünkü Amerika haqqında cürbəcür möcüzələr danışındılar, deyirdilər orda elə binalar var ki, guya əlli mərtəbədən də hündürdür, deyirdilər Amerikada elə maşınlar var ki, saatda 130 kilometr gedir və deyirdilər ki, oranın cavanları əllərinə avtomat alıb, üzlərinə göz yeri deşik qara parça bağlayıb bank yarırlar və burasını da deyirdilər ki, guya Amerikada tısbağa yumurtasını qurudub “poroşok” eləyirlər, sonra bişirib yeyirlər (sonradan həmin tısbağa yumurtasının “poroşok”u Bakıya da gəlib

çıxdı və biz bildik ki, bu, həqiqət imiş); Ziba xala isə çox adı bir adam idi, Ziba xalanı gündə gördük, balaca və uzunsov taxta kətilinin üstündə oturub tum satıldı:

— Peyğəmbər haqqı, yaxşı tumdu!... — deyirdi.

Bir dəfə Əliabbas kişi o gümüş naxışlı çəliyini taqqıldada-taqqıldada küçədən ötəndə Ziba xalanın bu sözlərini eşitdi və gülə-gülə arvada sataşmaq istədi:

— Sən hansı peyğəmbəri deyirsən, ay Ziba?

Ziba xala dedi:

— Əliabbas qardaş, Allah səni həmişə səlamət eləsin, əyər peyğəmbərdirsə, deməli, yaxşı olub. Yaxşı elə hamiyən yaxşıdı, sən müsəlməna da, xaçpərəstə də, mənə də...

Əliabbas kişi başını buladı, yəni ki, Ziba xala ağıllı danışır və dedi:

— Vallah, düz sözə nə deyəsən?..

Əlbəttə, Ziba xalanın ən birinci müştərisi Şövkət idi və evdə, dükanda, hamamda məhəlləmizin arvadları Şövkətin qarasına danışanda Məşədixanım xala hərdən zarafatla deyirdi:

— Sən Allah, çox deməyin o Şövkətdən... Başına bir iş-zad gələr, Ziba xala ac qalar...

Bizim məhəllədə hamı Ziba xalanın xətrini istəyirdi, çünkü xeyirəşərə yarayan arvad idi, mehriban, dilişirin idi, heç kimlə işi yox idi və elə ki, müharibə başladı, daha tum tapılmadı və Ziba xala da daha o uzunsov taxta kətilin üstündə oturub: “— Peyğəmbər haqqı, yaxşı tumdu!...” — deyə tum satmadı, məhəlləmizin evlərində ona-buna kömək eləməyə başladı, xüsusən, müharibədən qara xəbərləri tez-tez gəlməyə başlayan cavanların qara məclislərində qab-qacaq yudu, stəkan-nəlbəki quruladı, bircə qarnı var idi, yarıac, yaritox dolındı.

Daha neçə ay idi müharibə başlamışdı, biz hamımız öyrənmişdik ki, oğullar məhəlləmizdən gedirlər, hərəsinin üçkünc əsgər məktubu dünyanın bir yerindən gəlir və buna görə də indi, əksinə, kiminsə məhəlləmizə gəlməyi, özü də bu adamin Amerikadan gəlməyi, faşistlərin məşhur düşməni olmayı, özü də Amerikadan gələn bu adamin bizim hamımızın öyrəşdiyimiz, gündə gördüyüümüz Ziba xalanın doğmaca oğlu olmayı bizə elə təsir etmişdi ki, bütün uşaqlar yiğisib gedib dayanmışdıq Ziba xalanın evi ilə üzbezə səkidə və gözlərimizi dikmişdik Ziba xalanın ağ çit pərdə asılmış küçə pəncərəsinə, Qavrılı görmək istəyirdik, çünkü deyirdilər ki, əynində qəribə-qəribə paltarlar

var, başına da guya silindir qoyub. Qavril isə evdən çölə çıxmırıldı və biz elə-eləcə dayanıb Ziba xalanın o ağ çitpərdəli pəncərəsinə baxırdıq.

Arvadlar deyirdi ki, Qavril gəlib ki, Ziba xalanı özü ilə Amerikaya aparsın, deyirdilər ki, Amerikada Qavrılın on otağı var, özü də iyirmi birinci mərtəbədə.

Səfurə xala deyirdi:

– Vay, yaziq Ziba, o mərtəbələri necə qalxacaq elə?

Firuzə xala deyirdi:

– Ağəz, pilləkənlə qalxmırlar ki, maşın qaldırır adamları yuxarı də...

Nisə xala deyirdi:

– A-a-a... Yaziq Ziba o maşına necə minəcək hər gün, ağəz?

Müharibə başlananından sonra birinci dəfə idi ki, məhəllənin arvaları kiminçünsə sevinirdi, çünkü müharibə başlananından sonra birinci dəfə idi ki, məhəlləmizə bəd xəbər yox, Ziba xala üçün şad xəbər gəlirdi (yəni oğlu Qavril gəlib çıxmışdı).

Firuzə xala deyirdi:

– Yaziq Ziba çox əziyyət çekib. Səhərdən axşamacan əyilib tum satmaqdan beli donqarıb. Qoy getsin oğluynan, mağıl heç olmasa, ömrünün axırında oğul-uşaq görsün...

Məşədixanım xala deyirdi:

– Bu ki, belə yaxçı oğul idi, nös indiyəcən görünmürdü? Nös demirdi ki, balam, mənim də axı, anam var, hə? Ağəz, vallah, mən ölü, siz diri, görərsüz, bunu arvadı göndərib bura, deyib ki, get anovu götür gəl, uşaqlara baxsın!..

Anam deyirdi:

– Sizi bilmirəm, vallah, mən darıxacayam Ziba xalayçün.

Günorta vaxtı arvadların bizdə yığışib oturduğu zaman anamın dediyi bu sözlər mənə də çox təsir etdi, çünkü birdən-birə mənim özüm üçün aydın oldu ki, heç vaxt haqqında fikirləşmədiyim, gündə gördüğüm və bizim məhəllənin hansı bir binası, hansı bir qapısı, pəncərəsi kimi alışdığını, adət etdiyim Ziba xalanı çox istəyirəm və Ziba xala çıxbı gedəndən sonra mən də anam kimi, onunçun darıxacığam.

Bayaqdan bəri elə-eləcə küçədə dayanıb Ziba xalanın ağ çitpərdəli küçə pəncərəsinə baxırdıq, Qavril isə görünmək bilmirdi və biz tamam ümidiyi itirmişdik ki, haçansa Qavrılı görə bilək. Bu vaxt Xanım xala başda olmaqla, məhəlləmizin üç-dörd arvadı gözaydinlığı vermək üçün, Qavrilə xoşgəldin demək üçün Ziba xalagılə gəldi və

anam da həmin arvadların arasında idi. Düzdür, bayaqdan bəri mənim-lə birlikdə səkidə dayanıb Ziba xalanın ağpərdəli pəncərəsinə baxan uşaqlar çöldə qalacaqdı, Qavrılı görə bilməyəcəkdi və mənim onları beləcə burada qoymağım yaxşı deyildi, amma Amerikadan gələn Qavrılı görmək istəyim o qədər güclü idi ki, mən uşaqlardan ayrılib anamın yanına qaçdım və anamın əlindən tutub arvadlarla birlikdə uşaqların açıq və həsəd dolu baxışları altında Ziba xalagilə girdim.

Ziba xala elə bil ki, bütün ömrü boyu oğlunun yox, Xanım xalagilin yolunu gözləyirmiş, özünü arvadların üstünə atdı, bir-bir hamisinin üzündən öpdü, mənim də üzümdən öpdü:

— Nə yaxşı gəldin, ay Ələkbər!.. Allah həmişə səni səlamət eləsin!.. — Sonra da Ziba xala birdən-birə içini çəkə-çəkə ağlamağa başladı. — Peygəmbər haqqı, heç hara getməzdəm!.. Sizi qoyub hara gedirdim? Kimdi məni adam yerinə qoyan sizdən başqa? Amma nəvə-lərim var də o xarabada, görmək istəyirəm onları, nə edim, bəs haçan görəcəyəm? Nəvələrim də deyir, ingiliscə danışırlar, bəs mən onları necə başa düşəcəyəm? Ay arvadlar, mən sizi qoyub hara gedəcəyəm, başıma haranın daşını salacağam? Allah sizi həmişə səlamət eləsin, o xarabada mən nə edəcəyəm?..

Anam da, Səfurə xala da, Məşədixanım xala da kövrəlib ağılayırdı, təkcə Xanım xala ağlamırdı, gözlərini diqqətlə Qavrılə zilləmişdi, elə bil, Xanım xalanın o gözleri Qavrılı Ziba xalanın o balaca otağında sınaqdan keçirirdi, istəyirdi bilsin ki, bizim bu bədbəxt Ziba xala bu adamın yanında bir xoş gün görəcək, yoxsa yox?

Qavril mizin arxasında oturmuşdu, biz içəri girəndə ayağa qalxdı, arvadlar öpüşüb-ağlaşlığı bütün müddət ərzində ayaq üstündə dayandı, sonra yenə mizin arxasında oturdu və doğrusu, mən Qavrılı görəndə bir balaca mütəəssir oldum, çünkü elə bilirdim ki, faşistlərlə vuruşmaq istəyən Koroğlu kimi bir qəhrəman görəcəyəm, amma Amerikadan gəlmiş bu Qavril gözlədiklərimin tamam əksinə olaraq adı bir adam idi: saçları tökülmüş, sarışın, ariq, uzun və Qavrilin geyimi də adı geyim idi: ayaqlarında Ziba xalanın ev başıqları, əynində adı şalvar, adı ağ köynək... Məni mütəəssir edən ən böyük adilik də bundan ibarət idi ki, Qavril adı Azərbaycan dilində danışırkı, hər kəlmədən bir də: “— Allah qoysa!..” “— Allahın köməkliyilə!..” “— Allah bilən yaxşıdır!..” — deyirdi və burası da məni tamam heyret içində salmışdı ki, Ziba xala ağladıqca, mənim anam, Səfurə xala, Məşədixanım xala

qızarmış gözlerini sildikcə, Qavril də bu arvadlar kimi kövrəlirdi, dodağını dişləyib dolmuş gözlerini tavana zilləyirdi; amma hər halda Qavrılın uşaqları öz evlərində ingiliscə danışırı və bu mənə son dərəcə qəribə gəlirdi ki, bizim bu Ziba xalanın nəvələri, dəqiqədə-bir “–Allah qoysa!..” – deyib doluxsunan bu Qavrılın uşaqları bir-birləri ilə ingiliscə danışırlar, Azərbaycan dilini bilmirlər və heç olmasa rus dilini də bilmirlər.

Biz də mizin arxasında oturmuşduq və Ziba xala hərdənbir hiç-qırɑ-hičqıra, içini çəkə-çəkə, əlindəki balaca dəsmalla gözlerini, yaş burnunu silə-silə:

– Allah sizi həmişə səlamət eləsin!.. Məni yaddan çıxartmayın... – deyirdi. – Qayıdib gələcəyəm mən...

Qavril başını tərpədib anasının sözlerini təsdiq edə-edə:

– Allah qoysa!.. – deyirdi.

– Qoy gedim bir o nəvələri görüm...

Qavril:

– Allahın köməkliyilə!.. – deyirdi.

– Sonra yenə qayıdib gələcəyəm, peyğəmbər haqqı...

Qavril:

– Allah qoysa!.. – deyirdi.

– Hamınıza məktub yazacağam, siz də, qurban olum, tək qoyma-yın məni orada, məktub yazın, Allah sizi həmişə səlamət eləsin!..

Bu vaxt Qavril əynindəki ağ köynəyin cibindən balaca tütek kimi bir şey çıxardı, firlayıb ağızını açdı və mən bütün həyatımda ilk dəfə avtomat qələmi belə gördüm... Qavril həmin avtomat qələmi mizin üstündəki qəzetiñ kənarında Amerikadakı ünvanını yazırdı, mən isə gözlərimi o avtomat qələmdən çəkə bilmirdim: kiçik və yaraşıqlı sarı perosuna baxırdım, sədəf kimi hamar və bərq vuran qələminə baxırdım və yalnız bu zaman mən inandım ki, Qavril doğrudan da Amerikadan gəlib, o avtomat qələmə baxa-baxa Qavrılın arvad kimi kövrəlib doluxsunmayı da, dəqiqədə-bir “– Allah qoysa!..” – deməyi də yadımdan çıxdı.

Mən heç cür gözlərimi Qavrılın əlindəki o möcüzədən çəkə bilmirdim; mənim müxtəlif perolara, qələmlərə yaman azarım var idi (həmin il, yəni müharibə başlayan ili mən birinci sinifə gedirdim), evdə oturub nazik və uzun taxta qələmin ucuna taxdiğim peronu mü-rəkkəbə batıra-batıra ağ miləmil dəftərlərdə yazmağa da çox həvəsim

var idi və Qavrilin əlindəki o avtomat qələm mənə elə təsir etmişdi ki, elə bil mənim özümün həyatımda nəsə ruh yüksəldən bir hadisə baş vermişdi, o hadisədə müharibə başlanandan sonra hamımızın yadırğamağa başladığımız bir bayram əhval-ruhiyyəsi var idi; düzdür, bu bayramda bir balaca həzinlik, hətta qüssə var idi, çünki o avtomat qələm mənim deyildi, heç vaxt mənim olmayıacaqdı, amma hər halda dünyada belə gözəl avtomat qələmlər var idi...

Qavril sədəf kimi hamar və bərq vuran o avtomat qələmin kiçik və yaraşıqlı sarı perosu ilə Amerikadakı ünvanını (və bizim Ziba xalanın da bundan sonrakı ünvanını) yazıb arvadlara verdi, sonra avtomat qələmin ağızını bağladı və köynəyinin cibinə qoydu və mən indi də gözlərimi o aq köynəyin cibindən çəkə bilmirdim və bu vaxt mən öz üzərimdə Xanım xalanın ani baxışlarını hiss elədim, bu baxışları görmədim, məhz hiss etdim, qızardım və gözlərimi Qavrilin aq köynəyinin cibindən çəkdim.

Bir neçə gün mən o avtomat qələm əhval-ruhiyyəsinin içində idim, o avtomat qələm məndə səbəbini bilmədiyim bir coşgunluq, nikbinlik əmələ gətirmişdi və mən daha özümü inandırmışdım ki, gələcəkdə mənim də mütləq belə avtomat qələmlərim olacaq və o avtomat qələmlərlə Qavril kimi sürətlə, səliqə ilə yazılar yazacağam, amma o yazılar qəzet kənarındaki ünvan yazıları olmayıacaq, nəsə başqa yazılar olacaq... və bütün bunlarla bərabər, məndəki o coşgunluqda, nikbinlikdə yenə də səbəbini bilmədiyim həzin bir qüssə var idi və o qələm əhval-ruhiyyəsi içində o balaca Ələkbər birdən-birə Ədilənin “Sevimli məktub”unu xatırlamışdı, o “Sevimli məktub”un hərarəti yenə də balaca Ələkbərin sinəsini qızdırılmışdı, amma eyni zamanda, o hərarətdə də bir nisgil var idi.

Ziba xala nöyüt dükanının yanındakı evin küçə qapısına balaca bir qıfil vurdu və oğlu Qavril ilə Amerikaya getdi və müharibənin dərdi elə bil ki, kiçicik bir yenilikdən, çox yüngül bir fasılədən sonra, yenə də bütün məhəlləmizi əlinə aldı və axşamlar Balakərim heç kimə bir söz demədən qoşa tutun altında, səkinin qırğında oturub tüteyini çalmağa başlayanda, o tütek elə bil ki, sehrli dünyalarla, dünyanın möcüzəli işləriyle bərabər, bizim məhəllənin yavaş-yavaş yetimlədiyindən də deyirdi, Sarı hamamın, dalanımızın, məhəlləmizdəki evlərin divarlarına hopmuş qüssədən də deyirdi və mən ciqqırığımı çəkmədən Balakərimin o gözəl tüteyinə qulaq asa-asə birdən-birə fikirləşdim ki,

haçansa bir gün gələcək və mən bu gözəl tütəyin söylədiklərini o avtomat qələmin kiçik və yaraşıqlı perosundan çıxan sözlərlə yazacağam... Bu fikir mənim bütün içimi həyəcana getirdi, çünki tamam gözlənilməz idi, əslində bu fikir o balaca Ələkbər üçün böyük bir kəşf idi və həmin kəşf mənim ürəyimə yeni hissələr gətirdi, elə bil ki, mən birdən-birə özüm öz gözümdə böyüdüm, elə bil ki, mən, ariq ordularını doldurub nazik çənəsini oynada-oynada o gözəl tütəyi çalan Balakərimə də, o qoşa tut ağacına da və o qoşa tut ağacının yarpaqları arasından görünən göyə də, təzəcə çıxmış ulduzlara da tamam yeni gözlə baxdım.

Mən hər gün səhər tezdən yuxudan durub kitablarımı, dəftərlərimi, mürəkkəbqabımı, ucuna pero taxılmış nazik və uzun taxta qələmimi anamın birinci sinifə getməyim münasibətilə mənimcün tikdiyi torbaya yiğirdim, torbanın ipini çıynamdən asib məktəbə gedirdim. Ziba xala bizim məhəllədən köçüb Amerikaya gedəndən iki gün sonra, səhər durub dərsə gedəndə Xanım xala şüsbənddən başını çıxarıb məni səslədi:

— Bura gəl, Ələkbər.

Onda hələ Xanım xalanın üç oğlu cəbhəyə getmişdi: Cəfər, Adil və Əbdüləli, üçünü də birdən aparmışdilar, qalanları evdə idi, Qoca hələ Tibb İnstitutunda oxuyurdu, amma deyirdilər ki, bu gün-sabah Qocanı da aparacaqlar, çünki deyirdilər ki, Qoca kimi həkim olmaq istəyənlər indi cəbhədə çox lazımdırlar (doğrudan da çox çəkmədi ki, Qocanı da apardılar), Cəbrayıl ilə Ağarəhim isə hələ evdə idi. Məhəlləmizdə oğulları, ərləri, ataları, qardaşları müharibəyə getmiş bütün arvadların, qız-gelinin gözü həmişə yaşılı olurdu, hamısı səksəkə içnndə idi, hamı yeməyə çörək tapmırı, amma cəbhədən adicə bir salamatlıq məktubu almaq üçün nəzir deyirdi, Səkinə xala da, Məşədixanım xala da, Firuzə xala da, məhəlləmizin ər, oğul, qardaş yola salmış başqa arvadları da gözgörəsi dəyişmişdilər, bir ayın, iki ayın içində qocalmışdilar. Ərləri, oğulları hələ müharibəyə getməyən arvadlar da nigarançılıq içində yaşayırdı, bir ümidsizliklə ərlərini, oğullarını cəbhəyə yola salaçaqları o günü gözləyə-gözləyə yaşayırdı, anam kimi: “— Ay Ələkbər, atovu aparandan sonra biz başımıza haranın daşını salacağıq, ay Ələkbər?.. Aton kimi faşir gedib orada nə edəcək?..” — deyib ağlaya-ağlaya yaşayırdı, amma mən Xanım xalanı bir dəfə də olsun ağlayan görməmişdim (və görmədim də!), Xanım

xalanın sıfəti də dəyişməmişdi, nazik dodaqları həmişəki kimi kip örtülürdü, qalın qaşlarının altından baxan qara gözleri həmişəki kimi sərtlikdən xəbər verirdi, amma mən Xanım xalanın səsində nəsə hiss edirdim, hiss edirdim ki, bu səsdə nəsə dəyişib, amma bunun məhz nə olduğunu bilmirdim.

— Bura gəl, Ələkbər.

Mən Xanım xalagilin taxta pilləkənləri ilə şüşəbəndə qalxdım. Xanım xala qapının ağızında dayanmışdı, mən içəri girən kimi, əlində tutduğu cıqqılı bir torbacığı mənə uzatdı:

— Ala, Ələkbər, səninçün düzəltmişəm... Çernilivün qabını qoyarsan bunun içİNƏ...

Mən başa düşdüm ki, Qavrilin o avtomat qələmini gördüyüüm vaxt-dan bəri keçən bu üç-dörd gündə Xanım xala mənim üçün bu cıqqılı torbacığı düzəldib... Mürəkkəbqabımı içİNƏ qoyub məktəbə apardığım yaşıl məxmərdən düzəldilmiş həmin torbacıq indiki kimi mənim gözlərimin qabağındadır: Xanım xala o torbacığın üstündə cürbəcür xırda muncuqlardan naxışlar tikmişdi və o rəngbərəng muncuq gülərlər, muncuq naxışlar o yaşıl məxmər torbacığı o qədər gözəl, yaraşıqlı eləmişdi ki, qızların oyuncagini, qızların bəzəyinƏ oxşayırıdı, amma buna baxmayaraq, mən o muncuqlu yaşıl məxmər torbacığı yırtılıb dağılananın, müharibənin demək olar ki, axırına kimi, dayımın gəlib bizi məhelləmizdən köçürən vaxtlara qədər məktəbə aparıb-götirdim.

Xanım xala mürəkkəbqabı üçün düzəldiyi o torbacığı mənə bağışladığı həmin səhər mən Xanım xalanı qucaqlayıb öpmək istədim, o balaca, o zərif, o qız bəzəyinƏ oxşayan torbacığa baxan kimse ömründə deməzdi ki, bunu, bu ince-mincə torbacığı Xanım xala düzəldib, amma mən bilirdim ki, bunu Xanım xala düzəldib, mənə elə gəldi ki, Xanım xala da mənim üçün anam kimi doğma və əziz bir adamdır, amma kip örtülmüş nazik dodaqlarına baxdım, qalın qaşları altından baxan qara gözlərinə baxdım və təkcə elə: “—Çox sağ ol” — deyib taxta pilləkənləri aşağı düşdüm, həyətimizdən çıxıb dalanımızda dayandım, mürəkkəbqabımı ciynimdəki torbadan çıxarıb o muncuqlu məxmər torbacığa qoyдум və məktəbə yollandım. Mən, əlbəttə Xanım xalanı çox istəyirdim, əlbəttə, məktəbə gedən yol boyu o gözəl məxmər torbacığa baxa-baxa sevinirdim, amma eyni zamanda, mən özüm-özümə – bilmirəm niyə? – yazılı görünürdüm və səbəbini bilmədiyim bu hiss, doğrusu, məni qəhərləndirmişdi...

Ziba xala isə daha bizim məhəlləyə qayıtmadı və nöyüt dükanının yanında Ziba xalanın küçə qapısındaki o balaca qıfil müharibənin axırına yaxın biz evimizi satıb məhəllədən dayımın yanına köcdüymüz vaxta kimi, elə-elcə qapıdan asılı qaldı, payızın yağışı, qışın qarı o balaca qifili paslatdı və həmin paslı qifil Əliabbas kişinin qapısında asılmış o böyük qifilla birlikdə, elə bil ki, təkcə Ziba xalanın, təkcə Əliabbas kişinin qapısından asılmamışdı, elə bil ki, o paslı qifili da, o böyük qifili da müharibə bizim məhəlləmizdən asmışdı və elə bil ki, Ziba xalanın özü də Amerikaya getməmişdi, Əliabbas kişi də Maşağaya, qızının yanına köçməmişdi, elə bil ki, onlar da müharibədə itkin düşmüştü...

...Balakərim tütəyi ağızından götürüb sarı pencəyinin döş cibinə qoyurdu.

Hamam hamam içində,
Xəlbir saman içində.
Dəvə dəlləklik edir
Köhnə hamam içində!

— deyirdi və bizi məhəlləmizin evlərinin, dalanımızın divarlarına, qapılara, pəncərələrə, küçəmizin qəmbər döşəməsinə bir nəmişlik kimi, bir qoxu kimi hopmuş o qüssədən, o kədərdən qoparıb, müvəqqəti də olsa, öz uzaq sehrli aləminə aparırdı və hərdən mənə elə gəlirdi ki, elə bil, Balakərim də o sehrli aləmin əhvalatlarını Qavrilin uşaqları kimi, ingiliscə danışır və mən onu başa düşürəm...

XX

O iki ailə dağların arasından düşüb bu gözəl, bu bərəkətli yamacda məskən salmışdı və burada axan çayın şırıltısı, buranın göz işlədikcə uzanan və dünyanın yaxşı işlərindən, yaxşı əməllərindən, saflıqdan, təmizlikdən deyən yaşıllığı, gül-ciçəyi, buradakı şumlanmış tünd-qəhvəyi torpağın ətri o uzaq dağlardakı əzabın, əziyyətin həmişəlik keçmişdə qalmasından, yalnız uzaq və acı bir xatirəyə çevrilməsindən xəbər verirdi.

Gün təzə çıxmışdı və özü ilə bütün bu tərəflərə bir bəxtəvərlik gətirmişdi: bu geniş yamacın üst tərəfindəki qalın meşəlik, aşağı tərəfdən

uzanıb gedən yaşıl çəmənlik də, qıvrıla-qıvrıla axan şirin sulu o çay da, şumlanmış o tünd-qəhvəyi torpaq da Məhəmmədin, Əlinin, onların arvadlarının, onların uşaqlarının üzünə gülürdü.

Onlar o uzaq və yalçın dağlardan köcüb gəlmişdi, ömürlərini o uzaq dağlarda, daşların, qayaların arasında keçirmişdi. Ulu babaları haçansa – Nuh-Nəbinin dövründə, Dədə Qorqud boy boylayanda, soy sölüyəndə – düşmən əlindən qaçıb o dağlara pənah aparmışdı, orada – düşmən qılıncından, oxlardan, nizələrdən uzaq o dağlarda kənd salmışdı və həmin dövrdən də orada qalmışdı. O kənddə torpaq yox idi, hər tərəf daş idi, çıraq idı və orada əkmək, becərmək minbir əzabla, əziyyətə başa gəlirdi: o kənddə yağış yağmırıldı, yağanda da leysan olub minbir əzabla əkilmış, becərilmiş nə vardısa hamısını yuyub aparırdı; o kənddə saxta olmurdu, olanda da illərlə bəslənmiş və təzə-təzə barı gözlənilən meyvə ağaclarını don vurub aparırdı, qoyun sürüsü, naxır tamam seyrəkləyirdi.

Məhəmməd o kənddə doğulmuşdu, ömründə o kənddən başqa yer görməmişdi, orada böyümüşdü, orada evlənmişdi və bütün ömrünü orada yerin çıraqlığını təmizləmişdi, leysanın qabağına bənd çəkmişdi, daşı, qayanı çapib həyət-baca düzəltmişdi, amma bütün bunların əhəmiyyəti olmamışdı, çəkdiyi zəhmətin, əziyyətin yüzdə-bir bəhrəsini ya görmüşdü, ya da görməmişdi.

Əli də o kənddə doğulmuşdu. Əli də ömründə o kənddən başqa bir yer görməmişdi və Əli də o kəndin bütün kişiləri kimi, gecə-gündüz işləmişdi, yay bilməmişdi, qış bilməmişdi, yazda payızdan çox işləmişdi, payızda yaydan artıq əziyyət çəkmişdi, amma Əli də o kəndin bütün camaati kimi bolluq görməmişdi, Əlinin də uşaqları bir qarnı ac, bir qarnı tox böyüyürdü.

O kənddə insanın ayağının altındakı yer də naqis idi, başının üstündəki göy də naqis idi, o yerlər zəhmətin qədrini bilmirdi, Adəm oğluna zülm edirdi, işgəncə verirdi, o kənddə qəbir qazanda da gərək əlinə külüng alıb qaya kimi yeri çapaydın və o kəndin camaatı buna öyrəşmişdi, o kəndin camaatı elə bilirdi ki, elə belə də olmalıdır, min il idi ki, taleləri ilə barışmışdılar və min il bundan sonra da belə olacaqdı.

Allah o kəndi tamam yadından çıxarmışdı.

Məhəmməd ilə Əlinin həmin kənddə keçirdikləri o axırıncı gün də birdən-birə göydən su sel kimi axdı, leysan gəldi, nə əkilmışdisə hamısını yuyub apardı, o leysandan, o səddən sonra əkin yerində zəmi

əvəzinə, torpaq əvəzinə təkcə çinqıllar qaldı, qaya parçaları qaldı və bu sıyrım daşlar o leysandan sonrakı günəş altında parıldayırdı, sabahın, bir ildən sonrakın, yüz ildən sonrakın əzabından, iztirabından, məhrumiyyətindən deyirdi.

O kənddə ilk dəfə insan cana gəldi, insan üşyan etdi: Məhəmməd əkin yerini basmış daş parçaları arasında dolaşa-dolaşa iri və güclü bədəninə də sığışmayan bir ehtirasla:

– Lənət bu yerlərə! – qışqırdı. – Lənət bu yerlərə! Bəsdir daha dağ keçisi kimi yaşadıq! Bəsdir! Köçək buradan! Babalarımız nahaq burada məskən saldı! İgid düşmən qılincına hədəf olmaq burada məskən salmaqdan artıqdır! Gedək bu yerdən! Allahın altındakı yer genişdir! Gedək! Köçək buradan!

Kəndin camaati Məhəmmədin başına toplasdı, amma heç kim heç nə demədi, hamı heyrətlə Məhəmmədə baxdı, heyrətlə Məhəmmədə qulaq asdı, kəndin camaatı min il idi heç ağlına da gətirmirdi ki, harasa bir başqa yerə köçmək olar, haradasa torpaq axtarmaq olar, haradasa daşsız-qayasız, leysansız-şaxtasız yaşamaq olar.

Sonra hamı bütün bu yerlərin ən ulu sakini Süleyman dədəyə baxdı.

Dədə Süleyman bir müddət heç nə demədi, sonra elə bil özü özü ilə danışdı:

– Babaların işi haqq işidi, – dedi. – Babaların ruhu müqəddəsdi... Tənəyə layiq deyil...

Məhəmməd gəlib Dədə Süleymanla üzbüüz dayandı:

– Məni bağışla, Dədə – dedi.

Dədə Süleyman:

– Mən bağışladım, – dedi. – Bağışlayırsa, qoy Allah da bağışlasın.

Məhəmməd:

– Mən gedirəm, Dədə – dedi.

Dədə Süleyman yenə də bir müddət susdu, sonra Məhəmmədin başına toplaşmış kəndin camaatını bir-bir nəzərdən keçirtdi, sonra o sildirim daqlardan aşağıdakı topa-topa boz buludlara baxdı və birdən-birə bir vəh kimi gələn Dədə Qorqud sözlərini piçıldı:

Oğul! Sən varacaq yerin
Dolmac-dolmac yerləri olur.
Atlı batıb çıxmaz,
Onun palçığı olur.

Ala ilan sökəməz,
Onun ormanı olur...
Hey demədən baş gətirən
Onun cəllədi olur...

Dədə Süleyman susdu, Məhəmmədə baxdı, bir müddət beləcə keçdi və Məhəmməd yenə də:

– Mən gedirəm, Dədə – dedi.

Dədə Süleyman uzun ömründə bir daha başa düşdü ki, olacağa çarə yoxdur, nə yazılıbsa o da olacaq və dedi:

– Kim istəyirsə onunla gedə bilər...

Kəndin camaatı Dədə Süleymanın bu sözlerindən ürküb dağılmağa başladı, hərə öz evinə çəkildi və bir azdan o daşlı-kəsəkli əkin yerində Məhəmməd qaldı, Dədə Süleyman qaldı, bir də Əli qaldı.

Əli Məhəmmədin qabağına gəldi:

– Mən də səninləyəm! – dedi. – Mən də bıkdim daha! Mən də gedirəm! – dedi, sonra Dədə Süleymana baxdı.

Dədə Süleymanın uzun-uzun illərdən bəri kiçilmiş, alacalanmış gözlərində ağappaq saçlarına, ağappaq saqqalına uyuşmayan bir işiq var idi və Dədə Süleyman o işiqlı gözləri ilə Məhəmmədə baxdı, Əliyə baxdı, o sıldırıım dağlardan aşağıdakı topa-topa boz buludlara baxdı və gülümsədi:

– Həzrət Əli də həmişə Məhəmməd peyğəmbər-rəsullüllahla bir yerdə olub... – dedi.

Məhəmməd:

– Bizə xeyir-dua ver, Dədə, – dedi.

Dədə Süleyman:

– Oğul, uğrun açıq olsun!.. – dedi, eyni sözləri Əliyə də dedi, ürəyini bürümüş həzinlik, qəmginlik içində yavaş-yavaş öz daxması-na getdi, yatağına uzandı.

Həmin gün Mehəmməd də, Əli də kəllərini arabalarına qoşdular, xışlarını, kətmənlərini, bellərini, külünglərini götürdülər, arvadlarını, usaqlarını arabaya mindirdilər, özləri arabaların qabağına düşdülər və o sıldırıım qayalara, topa-topa boz buludlardan xeyli yuxarıda olan o kəndə axırıncı dəfə nəzər saldılar, “— Ya uğur!” – dedilər və yola düzəldilər.

Kəndin camaatı Məhəmmədə də, Əliyə də heç nə demədi, amma onlar yola düzələndən sonra, kəndin qarşısındakı sıldırıım qayalara yığışıb ardlarında baxdı, arvadlar, qızlar, gəlinlər qaçıb evdən su

götirdi, Məhəmmədlə Əlinin ardınca atdı və ağladılar. Bu kəndin camaati indiyə kimi yalnız ölən adamlardan əbədi ayrırlırdılar və indi birinci dəfə idi ki, kimdənsə əbədi ayrıلندا onu yerə basdırırdılar, harasa başqa yera salırdılar.

Sonra kəndin camaati Dədə Süleymanın daxmasına tərəf axışdı, çünkü Dədə Süleyman ürəyini bürümüş o həzinlik, o qüssə içində hiss edirdi ki, bu dünyada barmaqla sayılıcaq gecələrin, gündüzlərin qonağıdır...

Məhəmməd ilə Əli gecə-gündüz yol getdilər, dağlardan aşdilar, təpələrdən keçdilər, yollara meydan oxudular: qarşı yatan Qara dağını aşmağa gəlmışik, axıntılı suyunu keçməyə gəlmışik; bir-birlərinə həyan oldular, bir-birlərinə kömək etdilər, axırıcı tikələrini yarı böldülər və nəhayət, gəlib bu geniş yamacə çatdilar, burada bina saldılar.

Məhəmməd də, Əli də, onların arvadları, uşaqları da ömürlərində birinci dəfə idi ki, belə genişlik göründülər, ömürlərində birinci dəfə idi ki, ovuclarına doldurduqları tünd-qəhvəyi torpağın ətrini beləcə hiss edirdilər və o torpağın nəmi onların ovuclarından keçib bütün bədənlərinə indiyədək heç vaxt hiss etmədikləri bir rahatlıq gətirirdi, sabahın bolluğundan və ümumiyyətlə, yer üzünün gözəlliyyindən, həyatın, xoşbəxtliyindən deyirdi.

Məhəmməd də, Əli də gecə-gündüz işlədilər, bir-birlərinə kömək elədilər, meyvə yedilər, ov ovladılar, bir-birlərinə həyan oldular, bir yerdə Məhəmmədə, sonra da bir yerdə Əliyə ev tikdilər, həyat düzəltildilər və hərə özü üçün böyük bir sahəni şumlamağa başladı, torpağa qulluq etdi.

Həmin gün ki, gün təzəcə çıxmışdı və özü ilə bütün bu tərəflərə bir bəxtəvrilik gətirmişdi, Məhəmməd çariqlarını çıxarıb çəpər boyu öz sahəsini gözirdi, bu çəpəri təzə salmışdılars, bu çəpər Məhəmmədin sahəsi ilə Əlinin sahəsini bir-birindən ayırdı: bu çəpər o yaşıl dağların, o güllü-çiçəkli düzənliyin, o tünd-qəhvəyi torpağın gördüyü, sahibi olduğu ilk çəpər idi.

Məhəmməd qiymirdi ki, bu torpağı çariqla bastalasın və ömründə birinci dəfə idi ki, Məhəmmədin yalnız ayaqları topuqdan da yuxariya qədər yumşaq torpağın içində batırdı və o tünd-qəhvəyi, yumşaq torpağın nəmində bir istilik, bir hərarət var idi, heç vaxt heç bir paltar, heç bir yorğan Məhəmmədin bədənini bu istilik, bu hərarət qədər qızdırıbmamışdı, bu istilikdə, bu hərarətdə bir ana əlinin məhrəm iyi var idi.

Məhəmməd torpağın istisi ilə, hərarəti ilə beləcə qızına-qızına gedib qollu-budaqlı bir armud ağacının yanında dayandı və təəccüblə bu armud ağacına, bu armud ağacının altından keçən çəpərə baxdı; bu armud ağacı da, dibinin torpağı da Məhəmmədin sahəsində olmalı idi – bu cür razılaşmışdılar və çəpəri də bu cür qoymuşdular, amma indi çəpər irəli çekilmişdi və ağacın dibinin bütün torpağı Əlinin sahəsinə keçmişdi.

Məhəmmədin bədənini bürümüş o torpaq istisi, o hərarət bircə anın içində yox olub getdi, elə bil ki, günün bu yerlərə getirdiyi o bəxtəvərlilik də silinib getdi və çox acı bir pərişanlıq hissi Məhəmmədi sarsıtdı.

Bu vaxt Əli də çəpər boyu öz sahəsini gəzməyə başladı və gəlib həmin armud ağacının altında Məhəmmədlə üzbüüz dayandı və Məhəmməd Əlinin iri və dünənə qədər tərtəmiz gözlərinə baxa-baxa birinci dəfə o gözlərdə bir hərislik sezdi, titrək səsiylə:

– Bir-birimizə qardaş dedik! Susuzlayanda suyumuzu böldük, acanda ruzimizi böldük, duzumuz bir oldu! – dedi. – Niyə belə iş tutdu? Niyə çəpəri qabağa çəkdi, mənim torpağımı götürdü?

Əli fəxrə, qürurla çəpər boyu öz sahəsinə baxdı, şumlanmış o tünd-qəhvəyi torpağa baxdı, sonra yenə Məhəmmədə baxdı və dedi:

– Bu yer də mənim idи. Mən şumlamaşdım buranı.

Məhəmməd armud ağacının altındaki torpağa baxdı və Əlinin bu ağ yalanından dəhşətə gəldi. Məhəmməd Əlinin iri və dünənə qədər tərtəmiz gözlərində heç vaxt görmədiyi və təsəvvürünə getirə bilmədiyi bir əyrilik gördü, amma zor elədi, özünü ələ aldı və dedi:

– Sən səhv edirsən, qardaş, bura mənim torpağımı!..

Əli gülümşədi:

– Yox, qardaş, sən səhv edirsən!.. Yaxşı yadına sal... Bura mənim torpağımı!..

Sonra Əli çəpərin bu tərəfinə, Məhəmmədin sahəsinə baxdı və Məhəmməd Əlinin gözlərində bir acliq duydu. Əli elə bil, o gülüm-səyən gözleri ilə Məhəmmədin şumlanmış torpağını yemək istəyirdi və Məhəmməd başa düşdü ki, bu dəm Əli bu torpağa da sahib olmaq istəyir, ömrü boyu torpaqsız olmuş, ömrü boyu əzab-əziyyət çəkmiş Məhəmmədin bütün bədəni uçundu, elə bil, onu yenə də çəkib o topa-topa boz buludlardan yuxarıda, o sıldırıım qayaların arasında yaşadığı barsız-bəhərsiz həmin leysanlı günlərə salmaq istədilər və Məhəmməd dartındı, təzədən o günlərə qayıtmamaq üçün bütün varlığı ilə

müqavimət göstərdi, xışdan çıxarıb çəpərin dibinə atdıgı dırımıçı yer-dən qapdı və var gücü ilə Əlinin başına vurdu.

Bircə anın içində bütün bu tərəfləri bürümüş o bəxtəvərlik, torpağın o gözəl tünd-qəhvəyisi qıpqrırmızı qızarış qan rəngini aldı və sonra Əli daha heç nə görmədi, dəhşətli bir heyrət içində:

– Qardaş?! – dedi, sonra hər şey qurtardı. Əlinin cansız bədəni ömrü boyu dünyyanın çox işlərini görmüş o qollu-budaqlı armud ağacının dibinə sərildi, parçalanmış alnından axan qan gözlerinin üstündən süzülüb o tünd-qəhvəyi rəngli şumlanmış torpağa töküldü.

Məhəmməd bir müddət Əlinin cəsədinə baxdı, gözlərini bu cəsəddən ayıra bilmədi, göz işlədikcə uzanan o genişlik içində birdən-birə Dədə Süleymanın piçiltisi ilə Dədə Qorqudun sözlərini eşitdi:

Oğul, oğul, ay oğul!
Qaragülçə gözlərim aydın oğul!
Güclü bəlim qüvvəti oğul!
Gör axır nələr oldu?..

Və elə bil ki, Dədə Süleyman Dədə Qorqudun bu sözlərini Məhəmməd üçün yox, o armud ağacının dibində sərilib qalmış Əli üçün piçildiyirdi, elə bil, Məhəmməd bu piçiltini öz qulaqları ilə yox, Əlinin o qanlı qulaqları ilə eşidirdi, sonra Məhəmməd hiss etdi ki, arxadan Ağ Dəvənin üstündə Həqiqəti Deyən gəlir, geri çöndü, baxdı.

Ağ Dəvə başını dik tutub həmişəki kimi, aramla addımlaya-addımlaya irəliləyirdi və Ağ Dəvə hər dəfə pəncələrini yerə basıb qaldırıqca ləpir yerlərindən ağappaq çiçəklər baş qaldırırdı.

Həqiqəti Deyən heç vaxt əyninə palta geyməzdı, saqqalını, saçını qırxdırmazdı, dırnaqlarını tutmazdı, çünkü Həqiqəti Deyən də, əslində, insan idi və Həqiqəti Deyənin fikrinə görə insan gərək olduğu kimi görünəydi.

Həqiqəti Deyən Ağ Dəvənin belində oturmuşdu: Həqiqəti Deyəni heç kim görməmişdi, amma hamı onu tanıydırdı.

Ağ Dəvə eləcə aramla addımlaya-addımlaya gəlib Məhəmmədin qabağında dayandı.

Məhəmməd ömründə dəvə görməmişdi və elə başa düşdü ki, yer üzündəki bütün dəvələr Ağ Dəvə olur.

Həqiqəti Deyənin də gözleri Ağ Dəvənin ləpir yerlərindən baş qaldıran o çiçəklər kimi, ağappaq idi və o ağappaq gözlərdə hər şey öz

əksini tapırdı və Məhəmməd də o dəm o ağappaq gözlərdə öz əksini gördü, o qollu-budaqlı armud ağacının əksini gördü. Əlinin qıpqırmızı qana bulaşmış cəsədinin əksini gördü.

Əlinin alnından axıb sıfətində, tünd-qəhvəyi torpağın üstündə lax-talanmış qan Həqiqəti Deyənin ağ gözlərində kiçik qırmızı bir ləkə salmışdı.

Məhəmməd səhərdən bəri əlində saxladığı ağızı qanlı o dırrıği yerə atdı və bütün varlığı ilə Həqiqəti Deyəndən öz sözlərinin təsdiqini umdu:

— Bu torpaq mənim idi, onun deyildi! — qışqırdı. — Söylə, Həqiqət, kimin idi? Söylə həqiqəti!

Həqiqət Deyən Məhəmmədə baxdı, armud ağacının dibində sərilib qalmış Əlinin cəsədini baxdı və dedi:

— Mən sənəm, mən oyam. — Həqiqəti Deyən əlini uzadıb Əlinin cəsədini göstərdi. — Mən nə deyə bilərəm? Dava torpaq üstündə idi, torpaqdan da soruşmaq lazımdır.

Ağ Dəvə qabaq ayaqlarını dizdən bukdü, boynunu qabağa uzatdı və bir qulağını torpağa dirədi, bir müddət torpağa qulaq asdı, sonra boynunu qaldırdı, başını çevirib iri, qara gözləri ilə Həqiqəti Deyənin ağappaq gözlərinin içində baxdı. Həqiqəti Deyən, Ağ Dəvənin baxışlarında hər şeyi oxudu:

— Torpaq deyir ki, siz ikiniz də yalan söyləyirsiniz! — dedi. — Torpaq deyir ki, mən onların heç birinin deyiləm. Torpaq deyir ki, onlar mənimdir! Biri artıq gəlir qoynuma. O biri də vaxtı çatanda gəlib mənim olacaq!

Sonra Ağ Dəvə ayağa qalxdı və həmişəki aram addımlarıyla uzaqlaşüb yavaş-yavaş gözdən itdi...

...Cərgə ilə uzanmış ləpir yerlərində bitən o ağ çiçəklər haçansa Ağ Dəvənin bu yerlərdən keçməyindən xəbər verirdi...

XXI

Məhəlləmizin birinci qaragünlüsü yazıq Meyranqulu əmigil oldu, məhəlləmizə müharibədən birinci qara xəbər Meyranqulu əmigilin evinə gəldi və yazıq Meyranqulu əmi heç cür özünü saxlaya bilməyib arvadlarını, uşaqların yanında ariq və uzun barmaqlı əllərini nazik baldırlarına vura-vura, ağlaya-ağlaya təkcə elə bunu deyirdi:

– Şair oğlum mənim!.. Şair oğlum mənim!..
İbrahimin altı bacısı o qədər ağlamışdır ki, üzlərini, sinələrini o qədər cırıq-cırıq eləmişdir ki, ancaq inildəməyə gücləri qalmışdı.

Məhəllənin bütün camaati axışib Meyranqulu əmigilə gəldi: Həsənağa əmi, Ağahüseyn əmi, Əzizağa əmi (bir azdan onların da hamısı müharibəyə getdi...), bizim dalandan da Cəbrayılla Ağarəhim Meyranqulu əmigilin evlərinin qabağında küçənin ortasında çadır qurdu və Molla Əsədulla o çadırın içində, yuxarı başda oturub Quran oxuyurdu, hərdən də qalın cildli o yekə və qalın kitabı böyük ehtiyatla bir kənara qoyurdu, çəsməyini də gözündən alıb kitabın yanına qo-yurdu və sükut içində çay içə-içə piçildiyarıdı:

– Kəfənsiz gedən nocavan... – Sonra bərkdən:
– Allah rəhmət eləsin!.. – deyirdi.
Çadırın içində oturan kişilərin hamısı bir balaca yerlərindən qalxıb bir ağızdan:

– Allah rəhmət eləsin!.. – deyirdi.
Molla Əsədulla:
– Allah sizin də bütün ölenlərinizə rəhmət eləsin!.. – deyirdi. – Allah baisin cəzasını versin!.. Allah sizin cavanlarınızın hamısını hifz eləyib güllədən saxlaşın! Allah heç bir evi kişisiz qoymasın, uşaqlar yetim qalmasın!.. Allah Hitlerin divanını eləsin, qənimi əzrayıl olsun, qəbiri od tutub yansın və dili ağızında kömürlə dönsün!.. Allah Stalinin də ömrünü uzun eləsin!..

Çadırın içindəki kişilər yenə də bir ağızdan:
– İllahamin! – deyirdi.
Cəfərqulu ilə mən tez-tez o çadırın içində girib-çıxirdiq, orda oturan kişilərə çay paylayırdıq, boş stəkanları yağışdırırdıq və qəribə idi, Molla Əsədullanın dediyi o sözlər, çadırın içindəki kişilərin bir ağızdan danışması məni öz gözlərimdə böyüdürdü, mən özüm özümə böyük bir adam kimi görünürdüm.

Molla Əsədulla deyirdi:
– Meyranqulunun oğlu İbrahim çox yaxşı oğlan idi. Bu cəhətdən İbrahim peygəmbərə bənzəyişi var idi. Babilin padşahı Nəmrud İbrahimini oda atdırdı, amma od İbrahim Xəlili götürmədi, o qədər təmiz idi!.. Və o yerdə ki, od yanındı, həmin od qalağı çıçəkli bir bağ'a döndü...

Molla Əsədulla belə əhvalatlar danışanda mən yerimdən tərpənmirdim, dayanıb qulaq asırdım və bu söhbətlər mənə o qədər təsir

edirdi ki, dünyada hər şey yadımdan çıxardı və bəzən o vaxt özümə gəlirdim ki, ya isti çay əlimə tökülüb yandırırdı, ya Cəfərqlu qolumdan tutub dartırdı. Molla Əsədullanın danışlığı əhvalatlar hərdən Balakərimin danışlığı əhvalatlara oxşayırırdı, amma əsas fərq ondan ibarət idi ki, mənə elə gəlirdi ki, Molla Əsədulla danışlığı bu əhvalatların hamısını gözləri ilə görüb, bütün bunlar hamısı həqiqətdir; hər halda, Molla Əsədulla bu əhvalatları uşaqlara danışmırırdı, böyüklərə danışırırdı və buna görə də həmin əhvalatların nüfuzu bir az çox idi...

Mən İbrahimin bizə bir abbasiya kino göstərməyini, pulumuz olmayanda bizdən konfet almağımı və bu kimi bütün başqa işlərini yadımdan çıxarmışdım, amma şair İbrahimin yazdığı o iki misra mənim başımdan çıxmırırdı:

Göy yaxasını açanda ay göründü,
Sən yaxanı açanda günəş göründü!..

Düzdür, mən bu iki misranın mənasını başa düşmürdüm, amma həmin iki misra (onlar bəlkə, doğrudan da, İbrahimin deyildi, amma bunun fərqi yox idi!..) İbrahimin ölümündən sonra, elə bil ki, dünyanın ən dərdli, nisgilli bir nəgməsiydi; o zaman, əslində, o balaca Ələkbər ölümün də nə olduğunu yaxşı başa düşmürdü, amma şair İbrahimin misraları ilə ürəyimdə baş qaldırmış o dərdli, o nisgilli nəgmə hərdən məni kövrəldirdi, gözlərimi doldururdu və mən ağlamaq istəyirdim; bir də ki, Molla Əsədullanın dediyi o çiçəkli bağ gözlərimin qabağından getmirdi və o bağda bitən qırmızı, narıncı, bənövşəyi çiçəklər də dərdin, nisgilin içində idi.

Həmin gecə yuxuya getməzdən əvvəl mən özümü şair İbrahimin yerində təsəvvür etdim, elə bil ki, müharibədə olən şair İbrahim yox, mən özüm idim və Meyranqlu əmigilin evinin qabağındakı o çadır da mənim üçün qurulmuşdu, məhəllənin bütün kişiləri o çadırda mənim yasına yığışmışdı, Molla Əsədulla məni İbrahim Xəlil peyğəmbərə oxşadırdı, məhəlləmizin kişilərinin hamısının sifəti bir-bir mənim gözlərimin qabağından gəlib-keçirdi və mən bir tərəfdən özüm özüm üçün qüssələnirdim, müharibədə olduyum üçün özümün özümə heyifim gəlirdi, bir tərəfdən də qürur hissi keçirirdim, özümlə fəxr edirdim, çünki müharibədə vuruşmuşdum, çünki müharibədə ölmüşdüm, çünki məhəlləmizin bütün kişiləri mənə görə o çadırda

yığışmışdı və o arvadlar, qızlar, gəlinlər də mənim üçün ağlayırdı; sonra mənə elə gəldi ki, Babilin padşahı Nəmrud məni yandırmaq isteyir və o odun istisini hiss etdim, amma qorxmadım, çünki o od çıçəkli bir bağa dönəcəkdi və o bağın qırmızı, narıncı, bənövşəyi çıçəkləri olacaqdı.

Məhəlləmizə ikinci dəfə bu cür qara xəbər Firuzə xalagilin evinə gəldi və bu dəfə çadır Firuzə xalagilin evinin qabağında quruldu, sonra o çadır tez-tez qurulmağa başladı, bu evin qapısı ağızından o evin qapısı ağızına köcdü və bu çadır da, elə bil ki, çöndü oldu Ağ Dəvə, qapıların ağızında qurulub dünyanın dərdli işlərindən xəbər verdi.

Bir dəfə mən Balakərimdən soruştum:

– Bəs, o Ağ Dəvə niyə Hitlerin qapısında yatırı?

Balakərim əvvəlcədən hər şeyi bilirmiş kimi, mənalı-mənalı gülümşədi:

– Yatacaq, Ələkbər, yatacaq... Farslar bilirsən nə deyib, Ələkbər? Atondan soruş, bilər; farslar deyib ki, hər suxən cayı, hər nöqtə məqami darəd...

Mən farsların dediyi bu sözlərin mənasını, əlbəttə, başa düşmür-düm, o sözlərin deyilişində, musiqisində bir sakitlik, rahatlıq var idi, amma o sakitliyin, o rahatlığın bizim məhəlləyə dəxli yox idi, o sakitlik də, rahatlıq da bizim məhəllədən köçüb getmişdi.

Həmin çadır bizim məhəllədə bircə dəfə qurulmadı: anamın adaşı Sonanın əri saatsaz Gülağanın qara xəbəri gələndə məhəlləmizin ya xəstəliyə görə, ya şikəstliyə görə, ya da nəsə başqa bir səbəbə müharibəyə getməmiş beş-üç kişi Gülağagilin evinin qabağında çadır qurmaq istədi, amma Sona qoymadı, çığır-bağır saldı, yas tutmadı, çünki Sona Gülağanın ölməyinə inanmirdi, qışqırıb camaatı başa salırdı ki, o qara xəbər yalandır.

Hamının Sonaya yazığı gəlirdi, məhəllənin arvadları bir tərəfdən cavan getmiş sakit, heç kimdə işi olmayan gözəl-göyçək Gülağa üçün ağlayırdı, bir tərəfdən də yaziq Sonanın beləcə halına ağlayırdı; deyirdilər ki, Sonanın başına hava gəlib, amma bu barədə çox danışmırıldılar, danişanda da yana-yana, gözləri dola-dola danışındılar.

Küçəmizin lap aşağı başında, tinin ucunda yan-yana üç dükən var idi: ət dükəni, çörək dükəni, nöyük dükəni və bizim məhəllənin camaatı həmişə əti (noxud, düyü, duz, qənd, yağı da o dükəndə olurdu) o dükəndə qəssab Dadaşbaladan alardı, amma müharibə başlayandan

sonra, o dükan bağlandı və qəssab Dadaşbala da çayçılığa başladı, yas yerlərində samovar qoydu, gedib Gürcüstan'dan quru çay alıb götürdü, çay dəmlədi və heç vaxt bekar qalmadı, ən çox pul qazanan da elə o idi, amma adı əvvəlki kimi qəssab Dadaşbala idi; anamgil bütün gecəni o çörək dükanının qabağında növbəyə dururdu və qabağında bir o qədər növbə olan o dükan səhər tezdən açılırdı, tez də boşalıb bağlanırıldı: əlimizə qab alıb nöyük dalınca biz gedərdik, amma bir azdan nöyük də qurtardı (nöyük də kişilər kimi, müharibəyə gedirdi), vaxt keçdi və bizim evimizin lampasına, pilətəsinə hopmuş nöyük iyi də çəkilib getdi, yox oldu.

Bizim dalanımızın qabağında daha bir avtobus və dörd dənə də “polutorka” yan-yana dayanmırıldı, çünkü təkcə bizim küçəmiz yox, təkcə bizim dalanımız yox, bizim həyətimiz də boşalırdı: əvvəlcə Cəfər, Adil, Əbdüləli müharibəyə getdi, sonra da Qoca getdi və Xanım xala təkcə Cəbrayılla, bir də ki, Ağarəhimlə qaldı.

Müharibə başlamışdı və biz hamımız öyrənmıştık ki, bədbəxtlik, qəza oğlu olan, əri, atası, qardaşı olan evlərin başının üstündə fırlanır və əlbəttə, heç kimin aqlına gəlməzdidi ki, bədbəxtlik gəlib beş qızı olan papaqçı Əbülfət əmigilin evinə girəcək (hərdən arvadlar bir yerə yiğişsəndə Məşədixanım xala deyirdi: “— Qızı olmağın da bu xoşbəxtliyi var!.. Ode, Fatma, beş uşağı var, beşi də qız, heç biri də getməyəcək müharibəyə”).

O vaxt ki, bizim məhəllənin evlərinin qabağında çadırlar qurulmağa başladı, o vaxt ki, qəssab Dadaşbala baltanı-kötüyü bir tərəfə atıb çayçılıqla məşğul olmağa başladı, o vaxt ki, anam gecədən səhərə kimi çörək dükanının qabağında növbəyə dayandı, onda daha müharibədən əvvəlki bütün hadisələr birdən-birə tamam uzaq bir keçmişdə qaldı, mənim həyatım, elə bil ki, ortadan qanrlıb iki hissəyə əyilmiş dəmir çubuq kimi birdən-birə iki hissəyə ayrıldı: müharibə başlanana qədərki həyatım və müharibə başlanandan sonrakı həyatım.

Mənim ürəyimdəki o sirk sevinci də, əvvellər gözlərimin qabağında oynayan o sirk rəngləri də artıq səkkiz-doqquz yaşlı Ələkbər üçün uzaq bir keçmişdə qalmışdı və mən hərdən küçədə Ədiləni görəndə o sirk xatırələri həmin uzaq keçmişdən baş qaldırırdı, bir hərarət gətirmək istəyirdi, amma o hərarətin istisi tez də sönürdü, Ədilə küçədə gözdən itirdi və o xatırələr yenə də özünün səsçatmaz, ünyetməz uzaqlığına qayıdırıldı; bizim məhəlləmizdə və ümumiyyətlə,

mənim həyatımda daha elə bir fərəhli hadisə, elə bir fərəhli hiss, həyəcan yox idi ki, o “Sevimli məktub”u həmin uzaqlıqdan çıxarıb gətirə bilsin və qəribə idi, elə bil ki, Ədilənin o qalın, o uzun, xurmayı qoşa hörukleri də işıltısını itirmişdi, adiləşmişdi.

Bir müddət mən Ədiləni küçədə görəndə utandığımdan qaçıb gizlənirdim ki, məni görməsin.

Məsələ burasında idi ki, atam növbəti səfərindən qayıldığı günlərdən birində anama dedi:

– Dünya yaman etibarsız olub, bacı... Gec-tez mən də gedəcəyəm cəbhəyə. İstəyirəm heç olmasa Ələkbərin kiçik toyunu görüm...

Müharibədən əvvəl bizim məhellədə uşaqların sünnət olunması toy-bayrama çevrilərdi, amma bu dəfə heç bir toy-bayram olmadı, atam bir ləzgi dəllək tapıb gətirdi və hər şey çox adı keçdi; qeyri-adilik təkcə onda idi ki, mən də müharibədən əvvəllər olduğu kimi, belimə qıpqırmızı fitə taxdim və sünnətdən iki gün sonra, belimdə o qıpqırmızı fitə ilə küçəyə çıxıb, uşaqlarla oynamayağa başladım.

Biz həmişə özümüzdən böyük oğlanların bellərinə qırmızı fitə dolayıb küçədə oynamalarına həsəndlə baxardıq, indi mən özüm də böyüümüşdüm, mən özüm də belimə qıpqırmızı fitə bağlamışdım və doğrusu, belimdəki bu qırmızı fitənin sevinci mənim müharibə başlanandan sonrakı həyatımın yeganə sevinci idi.

Mən küçədə, hamının gözü qabağında özümü çox qürurlu tuturdum, çünki böyüümüşdüm, çünki mənim belimdə qırmızı fitə var idi, amma bircə Şövkəti görəndə özümü görməməzliyə vururdum və özümdən asılı olmayıaraq çalışırdım ki, tez qaçıb həyatımızə girim, bir də ki, Ədiləni görəndə gizlənirdim, istəmirdim ki, Ədilə məni qırmızı fitəylə görsün, çünki Ədilədən utanırdım.

Şövkət yenə də hərdən evinin qabağında, qoşa tut ağacının yanındakı taxta skamyada otururdu, amma daha əvvəlkilər kimi tum çırtlamlırdı, çünki Ziba xala köçüb getmişdi Amerikaya və ümumiyyətlə, daha tum da tapılmırdı və Şövkət əvvəlkilər kimi, şaqqanaq da çəkib gülmürdü, hərdən gülümşəyirdi və baxmayaraq ki, Şövkətin müharibəyə gedəsi bir adamı yox idi, amma onun da dodaqlarındaki o təbəssümde bir qüssə var idi; bütün bunlar hamısı belə idi, amma mən o qıpqırmızı fitəni belimə bağlayıb küçəyə çıxandan sonra Şövkət yenə də əvvəlki kimi mənə göz vururdu, yavaşdan soruşurdu:

– Çox ağırdı? – və xisin-xisin gülürdü.

Bu cür sözlərinə baxmayaraq, yenə də Şövkətə nifrət etmirdim, amma onu görəndə qacıb həyətimizə girirdim və küçəyə çıxmirdim, elə bil ki, bu da, Şövkət ilə mənim aramda bir oyun idi.

Ədilədən isə utanırdım.

Ədilənin o qara gözləri, o ağ sifoti, o qalmın və uzun, o xurmayı rəngli qoşa hörükləri yenə də mənim üçün doğma idi, amma bu doğmalığın özündə də bir uzaqlıq, bir keçmişlik var idi və nədənsə, mənə elə gəlirdi ki, Ədilənin həmin doğmalığı Qoca üçün beləcə bir uzaqlıqda, beləcə bir keçmişdə qalıb və Ədilə bunu bilir, buna görə əzab çəkir.

Qoca da müharibəyə getmişdi və bizim məhəlləmizdə Qoca ilə Ədilə haqqındaki söhbətlər də, demək olar ki, yaddan çıxmışdı, Balakərim daha Romeo ilə Cülyettadan danışmırkı, mən daha Ağ Dəvənin Ədiləgilin qapısının ağızında yatacağından qorxmurdu, amma bir dəfə küçədə qəflətən Ədilə ilə üzbeüz geldim və mən belimə bağladığım o fitə kimi qıpçırmızı qızardım, amma Ədilə elə bil heç bu fitəni görmədi, qara gözləri ilə mənə baxdı və mən həmin gözlərdə həsrət hiss etdim, dərin bir qüssə gördüm, elə bil o gözlər mənə baxmırkı, çox uzaqları axtarırdı, Balakərimin gözləri kimi yol çəkirdi, sonra Ədilə ikinci dəfə məndən soruşdu:

– Necəsən, Ələkbər?

Ədilə bu sualı elə verdi, elə bil ki, əslində başqa şey deyirdi; deyirdi ki, mən çox pisəm, Ələkbər, mənim ürəyim gülmür Ələkbər, mən dünyanın ən bədbəxt adamıyam, Ələkbər, mən yazığam, kim-səsizəm... Sonra Ədilə birdən-birə mənə dünyanın ən təsirlili sözlərini dedi:

– O sirkin biletlərini yadigar saxlamışam, Ələkbər...

Mən heç cür özümü saxlaya bilmədim və gözlərim doldu, dolmuş gözlərimi Ədilədən gizlətmək istədim, amma bir şey çıxmadı, Ədilə mənim gözlərimin dolduğuunu gördü və elə həmin anda Ədilənin də o qara və qüssəli gözləri doldu.

Bundan sonra mən bir də heç vaxt Ədiləni görmədim.

Birdən-birə məhəlləyə belə bir xəbər yayıldı: Muxtar özü-özüy-çün papaqçı Əbülfətgilə elçiliyə gedib və Ədilənin “hə”sini alıb, Ədiləni Muxtara ərə verirlər.

Bu xəbərin gözlənilməzliyi təkcə onda deyildi ki, Muxtarla Ədilənin evlənə biləcəyi ömründə heç kimin aqlına gəlməzdi; bir də onda

idi ki, müharibə başlanandan sonra elə bil, bütün dünyanın toyları - düyünləri də həmişəlik bir uzaqlıqda, həmişəlik bir keçmişdə qalmışdır və bizim bütün məhəlləmizdə evlərin qapısı ağızında təziyə çadırları qurulduğu bir vaxtda kiminsə evlənmək istəməsi, elçiliyə getməsi adəmi heyrətə gətirirdi, üzüdürdü.

Kübra xala ölündən sonra Muxtar o şüşəbəndlə evlərində tek yaşayırırdı, yenə də səhər tezdən qara “emadin”ə minib işə gedirdi və həmin qara “emadin”lə də axşam işdən qayıdırırdı, yenə də əynində qara meşin pencək, ayaqlarında xrom uzunboğazlar var idi və müharibə başlayandan sonra da Muxtariñ hayatı beləcə davam edirdi, təkcə axşamlar evə əvvəlkinə nisbətən gec qayıdırırdı, bəzən lap gecənin yarısı gəlirdi və mən acqarına yerimdə uzanıb yuxuya gedə bilmədiyim vaxtlar hərdən o qara “emadin”in səsini eşidirdim.

Bir dəfə səhər tezdən məktəbə gedəndə gördüm ki, Muxtar əynində alt köyneyi öz şüşəbəndlərindəki o saxsı dibçəklərə su tökürlər və doğrusu, Muxtariñ səhər-səhər adı adamlar kimi, beləcə alt köynəyində Kübra xalanın o saxsı dibçəklərdəki güllərini suvarmağı mənə çox təsir etdi və mən bir neçə gün fikirləşdim ki, Muxtara da salam vermək lazımdır, Muxtar da adamdır, “salam” onuz da bizim deyil. Balakərim deyirdi ki, “salam” Allahındır və mən nəhayət, bu qərara gəldim ki, Allahın o “salam”ını Muxtara verim və bir dəfə axşamdan bir az keçmiş Muxtar işdən qayıdırıb qara “emadin”dən düşəndə salam verdim, amma Muxtar gözəcə mənə baxdı (bəlkə tanıdı məni? Tanıdı ki, Xanım xaladan üzr istəməyə gələndə Xanım xalagilin evini ona mən göstərdim və müharibədən əvvəlki o gözəl gündə Xanım xalanın onu qovmağının şahidi oldum?) və salamımı almadı; bundan sonra mən ona yenə də salam vermədim. (Bir dəfə Balakərim qoşa tut ağacının altında, səkidə oturub bir müddət Muxtargilin şüşəbəndinə baxdı, sonra dedi: – “Dünyada ki, nə qədər gül var, o güllerin də öz dili var. Kübra onların dilini biliirdi, ancaq Muxtar onlarnan danışa bilmir. O güllerin ürəyi sıxlırmış...”)

Səfurə xalanın oğlu Eynulla onda hələ müharibədə itkin düşməmişdi, birinci dəfə yaralanıb sağalandan sonra, ikinci dəfə müharibəyə getmişdi və Səfurə xala deyirdi:

– Muxtar olanda nolar, balam, kişi döyük bəyəm? Özü də işi elədi ki, fronta getməyəcək!.. Bir az yaşı çoxdu Fatmanın qızından, nolar, balam, kişinin yaşı çox olar də, kişi kişidi də, başıva dönüm sənin!..

Nolar qulaqları balaca olanda? Adam öləcək, vallah, insafən, Kübraya çox yaxşı baxırdı Muxtar, evcənni kişidi. Düzdü e, Ədile çox xanım-xatındı, amma gedəcəkdi Xanımın oğluna, nolacaqdı, ikisi də cavan, bir tərəfdən də Xanım kimi əzazil!..

Anam deyirdi:

– Əzazil niyə olur Xanım xala, ay Səfurə bacı?..

Səfurə xala deyirdi:

– İndi Xanımı sən mənə tanıdacaqsan?.. Muxtar ayağını bərk basıb yerə. Qoca, Allah eləsin ki, sağ-salamat qayıtsın frontdan, ağıllı uşaqdı, tərbiyəlidir, söz yox, elə, adamin Allahi var. Xanımın oğlanlarının hamısı tərbiyəli uşaqlardır, amma, ay başıva dönüm sənin, tək tərbiyə ilə arvad saxlamaq olmaz... Zəmanə pis zəmanədi. Ode, o yazıq yetim Gülağanın axrı nə oldu? Toyuq başı kəsməyə ürəyi gəlmirdi, bir gülləyə qismət oldu cavan canı... Allah bir gün də Hitler köpəyoğluna qismət eləsin o gülləni!.. Sona yazığın da ki, sənnən uzaq olsun, düşdüyü günü Allah heç düşmənə də qismət eləməsin!..

Anam deyirdi:

– Könüł sevən göyçək olar də, ay Səfurə bacı?..

– Bəsdi, ağız, uşaq sözü danişma!.. Qızı qoyarsan öz xoşuna, ya halvaçıya gedər, ya zurnaçıya!..

Anam Səfurə xaladan cavan idi, anam ürəyində Ədilə ilə Qocanın təəssübünü çekirdi və Səfurə xala ilə bu söhbətdə məğlub olmaq istəmirdi:

– Axı, bunu da deyiblər ki, ay Səfurə bacı, qızı otaqlıya yox, papaqlıya verginən də!..

Mən ürəyimdə anamın bu sözlərinə tamam şərik çıxirdim, çünkü anam özü otaqlıya getməmişdi, atamın heç vaxt evi olmamışdı, amma atam papaqlı kişilərdən biri idi, gecə-gündüz yol gedirdi, heç nədən ötrü Fətulla Hatəm kimilərinə ağız açmirdi və o ağır günlərdə də bizi dolandırırdı.

Səfurə xala deyirdi:

– Nolub ağız Muxtarın papağına? Sənin Fatmadan çox ürəyin yanacaq o qızı? Vallah, gül kimi söz deyir Fatma öz qızına! Deyir ki, bizə bax, ağıllı ol, həmişə kasib olmuşuq, deyir, bir qarnı ac, bir qarnı tox yaşamışıq, bax bacılarıva, deyir, Allah atovun papaq tikən əllərini həmişə beləcə salamat eləsin, deyir, yoxsa ki, hamisının uşağı acından ölər, deyir, düz də deyir də... Fatma özü əgər papaqcı Əbülfətə

getməsəydi, Xanımın qardaşı o rəhmətlik Abuzərə getsəydi, indi nə olacaqdı? Yetim qalacaqdı bütün uşaqları...

Anam deyirdi:

– Allah bilən yaxşdı... Kimin alnına nə yazılıb, odu...

Anam bu sözləri deyirdi və mən yaxşı bilirdim ki, həmin anlarda anam nə fikirləşirdi: dünyanın işləri niyə belə nainsafdır, ay Allah? Bu dünyadan beləcə dəndləri-sərləri elə bizə qalib? Yəni bu boyda mühabibə də Fətulla Hatəmlərə təsir eləyə bilmir? Camaatın oğlu qayıtmır, əri itkin düşür, ancaq qəzetlər yenə də Fətulla Hatəmin şəkillərini çap eləyir – Fətulla Hatəm cəbhədəki əsgərlərə məktub yazıb! Fətulla Hatəm faşist köpəyuşağıının əleyhinə çıxış eləyib!.. – Elə hazır çıxış-dansa, məktubdansa, xalqın əri kimi, oğlu kimi gedib özü vuruşsun də faşistlərlə, nös getmir? çünki Fətulla Hatəmdir...

...Muxtarın özü üçün elçi getməsi, Ədiləni istəməsi və papaqçı Əbülfətələ Fatma xaladan Ədilənin “hə”sini alması bizim o yetimləmiş küçəmizə, kimsəsizləmiş, gözgöresi rəngini itirib bozarmış məhəlləmizə nəsə bir canlılıq gətirmişdi, amma günlərin bir payız günü, günlərin bir pis günü, günün günorta çağrı anamlı birlikdə vay-şivən səsinə evdən qaçıb küçəyə çıxdıq.

Ədilə özünü o üçmərtəbənin damından atmışdı.

Anam əlləri ilə mənim başımı qamarlayıb qarnına basdı, qoymadı ki, mən küçənin ortasına düşmüş Ədiləni görüm, amma onsuz da mən özüm, o biri uşaqlar kimi, qaçıb gedib küçəmizin ortasında, qəmbərin üstünə düşmüş Ədiləyə baxmaq istəmirdim, mən daha uşaq deyildim, mənim təcrübəm var idi, mən məhəlləmizin qapıları ağızında qurulmuş çox çadırlar görmüşdüm və mən bilirdim ki, ölüm əbədi ayrıldı, bunu daha başa düşmüştüm, dərk eləmişdim, başımı daha da bərkdən anamın qarnına sıxdım, küçənin hay-küyünü, çığır-bağırını, anamın hiçqırıqlarını eşidə-eşidə Ədiləyən hönkürüb ağladım.

Anam isti ovcu ilə mənim başımı qarnına sıxmışdı və beləcə də məni evə apardı:

– Qorxma, – dedi. – Qorxma.

Sonra özü də ağlaya-ağlaya həyətə qaçıb bir parça sərin su gəttirdi, üzümü yudu, mənə su içirtdi, amma mən heç cür sakit ola bilmirdim və anam da mənim bir söz deməyib beləcə hönkür-hönkür ağlamağımı qorxmağımıla yozurdu, ağlina da gətirmirdi ki, o balaca Ələkbər qorxudan yox, kədərdən ağlayırdı və mənim ürəyimi uçunduran o

kədərin yüngül, hətta tamam çəkisiz bir ləkəsi indiyə qədər mənim
ürəyimdə qalıb.

Ədilə sağ idi, amma tamam əzilmişdi və onu maşına qoyub xəs-
təxanaya apardılar.

Bütün məhəllə xəstəxanadan xəbər gözləyirdi, bütün məhəllə
Allaha yalvarırdı ki, Ədilə sağalsın və məhəlləmizdə heç kim ağızını
açıb Ədilənin qarasına bir söz demirdi, belə bir pis iş tutduğu üçün
Ədiləni günahlandırmırırdı.

Dörd gündən sonra Ədilə öldü.

Ədilə mənim üçün birinci doğma adam idi ki, ölürdü.

Düzdür, müharibədən məhəlləmizə qara xəbərlər gəlirdi, düzdür,
mən şair İbrahimim də, saatsaz Gülağanı da, başqa qara xəbərliləri də
yaxşı təniyirdim, bu ölümlər mənə çox təsir edirdi, mən də bütün mə-
həlləmiz kimi, bu ölümlərin dərdini çəkirdim, amma Ədilənin
ölümündə, elə bil ki, mənim özümün nəsə şəxsi bir payım var idi, elə
bil, mənim özümün hansı bir hissəm isə ölmüşdü...

Mən, heç kim görməsin deyə, dalanımızın dibindəki o böyük xar-
tutun altında, ya nöyüt əvəzinə ocaqda yandırılmaq üçün Sarı hamamın
həyətinə yiğilmiş taxta-tuxtanın, şalban qırıqlarının (bunların çoxunu
Balakərim oradan-buradan təpib daşıyb götürirdi) arasında bir tərəfə
çəkilib Ədilə barədə fikirləşirdim. Ədilənin qara gözlərini, ağ
bənizini, o qalın və uzun, o xurmayı hörukərini, müharibədən əvvəlki
o yaz axşamı sirkin bufetində tez-tez qalxıb-enən dolu sinəsini
gözlərimin qabağına götürirdim, mənə elə gəlirdi ki, Ədilə yenə də
əlini uzadıb mənim başımı sığallayır və mən qəhərlənirdim, “Sevimli
məktub”un o dalğavari qırmızı xətti o vaxt, dalanımızın dibindəki o
xartutun altında, ya Sarı hamamın həyətindəki o bir qalaq taxta-
tuxtanın arasında mənə yalnız və yalnız dünyanın kədərli işlərindən
xəbər verirdi, mən birdən-birə müharibədən əvvəlki o uzaqlıqdan, o
keçmişdən qayıdır gəlmış qızılıgül ətrini də hiss edirdim, amma o
qızılıgül ətri də o dəm dünyanın kədərli işlərindən xəbər verirdi və
mən özüm özümə o “Sevimli məktub”un axırındakı o dörd misranı
piçildayırdım:

Məktub, səni ad eylərəm,
Poçta əmanət eylərəm.
Gedib Qocaya çatmasan,
Bil ki, qiyamət eylərəm...

Və mənə elə gəlirdi ki, o “Sevimli məktub” ömründə gedib heç kimə çatmayıb, həmişə yolda olub, heç mən özüm də o məktubu oxumamışam və o “Sevimli məktub” həmişə də beləcə yolda olacaqdı, heç vaxt heç kimə çatmayaçaqdı və bu yolun beləcə əbədiliyi mənim üçün bütün dünyanın vəfəsizliyi idi...

Ədilə bir də heç kimə məktub yazmayacaqdı, Ədilə bir də heç kimə qızılıgül ətirli salam təqdim etməyəcəkdi və mən birdən-birə Xanım xala barədə fikirləşdim, Xanım xalanın müharibədən əvvəlki o gözəl yaz gecəsi sirkin qabağında peydə olub qışqır-qışqır dediyi – “Nə həyasız qızsan sən, ağəz?!?” – sözləri təzədən eşitdim və daha da artıq kövrəldim; əlbəttə, Ədilənin o cür əzablı ölümündə Xanım xalanın təqsiri yox idi, amma, hər halda mən, o dəqiqlərdə Xanım xalanı xatırlamaq istəmirdim, Xanım xalani gözlərimin qabağına gətirmək istəmirdim, səsini eşitmək istəmirdim, mənim o balaca ürəyim sınmışdı, Ədilənin ölümündən sonra Xanım xaladan incimisdim və mənə elə gəlirdi ki, bir də heç vaxt Xanım xala ilə barışa bilməyəcəyəm.

Ədilənin cənazəsini o üçmərtəbəli binadan çıxartdılar, Molla Əsədulla qabağa düşdü, məhəllənin bütün camaati cənazənin ardına qəbiristanlığa tərəf addımlamağa başladı və mən heç cür aqlıma siğışdırı bilmirdim ki, Ədilə indi ciyinlərdə gedən o mafənin içindədir, üstünü şalla, ipək örtüklə o cür basdırıblar, nəfəs almır.

Biz elə bil ki, öyrənmişdik ki, daha öلن adamın özü olmur, yəni müharibədən qara xəbərlər gələndə çadırlar qurulurdu, evlərdə vayşivən qopurdu, təziyə tutulurdu, amma heç kim qəbiristanlığa getmirdi, çünki ölü özü yox idi, uzaq-uzaq ellərin soyuq torpağında qalırdı... İndi isə, yenə də müharibədən əvvəlki kimi, camaat cənazənin ardına qəbiristanlığa gedirdi və bu mərasimin özü də, elə bil ki, Ədilənin ölümünü daha təsirli, daha yanğılı eləmişdi.

Klarnetçalan Ələkbərin bir gözü şikəst idi, buna görə də müharibəyə getməmişdi və hərdən cəbhədən, xüsusən cavan adamların, hələ evlənməmiş, toyu çalınmamış adamların qara xəbəri gələndə, qapılarda qurulmuş çadırlara girirdi, qutunu açıb tələsmədən klarneti yığırdı və ürəkdən gələn bir yanğı ilə muğamat çalırdı və həmin vaxtlarda Ələkbərin klarneti məhəlləmizin hələ ki, müharibəyə getməmiş kişilərinin də gözünü yaşıardırdı, kişilər də, heç kim görməsin deyə, gözlərinə dəsmal tutub ciyinlərini ata-ata səssiz aqlayırdı.

Ələkbər Ədilənin cənazəsinin ardınca gedə-gedə klarnetdə, “Səgah” çalırdı və Ələkbərin titrəyən barmaqları klarnetin dillərində gəzdikcə, mənə elə gəlirdi ki, elə bil, Balakərimin danışlığı o uzaq və kimsəsiz səhralar dünyasındayam və o dünyada göz işlədikcə uzanan o səhra qumlarından başqa, gömgöy göydən başqa, bir də ki, o yanıqlı klarnet səsindən başqa heç nə yoxdur, amma o səhrada da, o gömgöy göydə də, o yanıqlı klarnet səsində də Ədilənin qara gözlərinin, qalın və uzun, o xurmayı rəngli qoşa hörüklərinin qüssəsi var idi.

Mərasim bizdən yuxarıdakı məhəllələrdən keçirdi, o məhəllələrdə bir yetimlik var idi, o məhəllələrin də kişiləri, cavanları yox idi, arvadları, qızları dərd əlindən dəyişmişdi, gözleri yolda idi, amma biz Ədilənin cənazəsini aparanda o küçələrin də qapılarının qabağına camaat yiğilmişdi, o camaatın da gözü dolurdu, ürəyi yanırdı:

“— Özünü öldürən Saçlı qızdı...” Əlbəttə, bizim bütün məhəlləmiz dərd içində idi, amma o dərd ilə bərabər, məhəlləmizin adamlarının ürəyində söz ilə dilə gətirmədikləri pis bir maraq da var idi və nə gizlədim, o pis maraq o balaca Ələkbərin də ürəyinə sirayət eləmişdi: Xanım xala nə edəcəkdi? Bu dəfn mərasimi zamanı Küçədə görünəcəkdi, yoxsa evdə oturacaqdı? Düşmən hesab elədiyi adamların bu dərdli günündə onların gözüne görünəcəkdi?

Xanım xala bir tərəfində Cəbrayıl, o biri tərəfində də Ağarəhim dalandan çıxdı və həmişəki şax addımları ilə gəlib camaata qoşuldu. Xanım xalanın etrafındaki adamların hamısı, hətta ağlayan arvadlar da səslərini kəsdi. Heç kim heç nə demədi və hamı o lal sükut içinde, Ələkbərin klarnetinin müşayıti ilə Ədilənin cənazəsinin ardınca addımladı.

Məhəlləmizin yaşlı arvadları Fatma xalanın qoluna girmişdilər, amma Fatma xala imkan tapan kimi, əlini başına atıb pirpiçaqlaşmış saçını yolurdu, əlini üzünə atıb sıfətini cirirdi və ağlamaqdan, vay-sivəndən batmış səsiylə zariyirdi:

— Məni öldürəydin!.. — deyirdi. — Cavan canına niyə qıydın?!

Papaqçı Əbülfət əminin sıfəti görünmürdü, çünkü iri dəsmalını gözlerinə basmışdı, amma mənə elə gəlirdi ki, papaqçı Əbülfət əminin təkcə o iri dəsmalın altında gizlənmiş gözləri ağlamır, bütün bədəni ağlayır, addımları ağlayır, əynindəki paltar ağlayır.

Papaqçı Əbülfət əminin yanında mənim tanımadığım böyüklü-kicikli bir dəstə uşaq bərkdən hönkürə-hönkürə ağlayırdı və Cəfər-qulu dedi ki, o bir dəstə uşaq Ədilənin bacılarının uşaqlarıdır.

Mən Tamaranı gördüm. Tamaranın da saçları Fatma xalanın saçları kimi pırpızaqlaşmışdı, rəngi ağappaq, gözləri qıpqrırmızı idi və həmin dəm mən gedib Tamaranın əlindən tutmaq istədim, Tamaranın yanında addımlamaq istədim, amma getmədim, çünki bilirdim ki, bunun heç bir mənası yoxdur.

Qəssab Dadaşbala yekəqarın, kök bir kişi idi (düzdür, müharibə başlayandan sonra, qarnı da xeyli ərimişdi, özü də arıqlamışdı, amma hər halda yenə də məhəlləmizdə ən kök adam idi) və mən əvvəller həmişə Dadaşbalaya baxanda yer üzünün qoyunlarına, quzularına yazığım gələrdi, amma indi qəssab Dadaşbala ciyinlərini ata-ata elə ürəkdən ağlayırdı ki, elə bil dünyanın ən ürəyiymüşəq adamı idi (bəlkə, elə, doğrudan da, belə idi?).

Özümdən asılı olmayaraq, hərdən gözlərimlə camaatin arasında Xanım xalani axtarıb tapırdım: nazik dodaqları eləcə kip örtülmüşdü və qalın qaşlarının altından eləcə irəli baxırdı, amma bir azdan qəbiristanlıqdə bir hadisə baş verdi və mən Xanım xalanın kip örtülmüş o nazik dodaqlarının bir anlıq qaçıdığını gördüm, gözlərində də bir qıgil-cım gördüm, amma o qıgilcimin mənasını başa düşmədim.

İki qəbirqazan əlinə bel alıb Ədilənin qəbirini torpaqla dolduranda saçlarını yolan, üz-gözünü, sinəsini cırın Fatma xalanın gözləri laldinməz bir tərəfdə dayanmış Xanım xalaya sataşdı və o dəm Xanım xala da Fatma xalaya baxdı və Fatma xala tamam batmış səsiylə boğazının damarları şışə-sışə qışkırdı:

– Çağıracaq sənin oğlunu yanına!.. Çağıracaq!..

Birdən-birə qəbiristanlığa sükut çökdü, hamı istər-istəməz Xanım xalaya baxdı və o qəbiristanlıq sükütu içində yalnız qəbirqazanların bellə yerdən götürdükləri və qəbirə atdıqları torpağın səsi eşidilirdi.

Xanım xala bir söz demədi, necə dayanmışdısa, eləcə də dayandı, gözlərini də Fatma xalanın gözlərindən yayındırmadı və mən Xanım xalanın dodaqlarının bir anlıq, cəmi bircə anlıq qaçmağını da, çatma qaşlarının altından baxan gözlərindəki o bir anlıq qıgilcımı da onda gördüm.

Sonra Molla Əsədulla yasin oxudu, məhəlləmizin arvadları Ədilənin təzə qəbirinin üstünə düşüb qalmış, buradan heç hara getmək istəməyən Fatma xalani güclə çəkib qəbiristanlıqdən apardı, papaqçı Əbülfət əmi də dərd əlindən ağlayan addımları ilə getdi, bütün camaat dağıldı və qəbiristanlıqdə üstünə təzə torpaq qalanmış o qəbir, biz

uşaqlar və Balakərim qaldı, sonra mən gördüm ki, Xanım xala da bir yanında Cəbrayıl, o biri yanında Ağarəhim, o təzə qəbirin o biri tərəfində dayanıb, sonra da gördüm ki, qəbirin aşağı tərəfində, bir az aralıda Muxtar dayanıb.

Mən Muxtari camaatın arasında görməmişdim, qəbiristanlığa nə vaxt gəlməyindən xəbərim yox idi və indi onu qəflətən qəbirin yanında beləcə dayanmış görəndə, elə bil, nədənsə qorxdum.

Muxtar gözlərini o təzə qəbirə zilləmişdi.

Xanım xala da gözlərini o təzə qəbirə zilləmişdi.

Biz cinqırımızı da çıxarmırdıq, gah o təzə qəbirə, gah Muxtara, gah da Xanım xalaya baxırdıq.

Mənə elə gəlirdi ki, qəbiristanlığa çökmüş o sükut heç vaxt pozulmayacaq.

Birdən Xanım xala gözlərini qaldırıb bizə tərəf baxdı və dedi:

– Balakərim, çıxart çal o tütəyi...

Əlbəttə, biz hamımız Balakərimin xasiyyətinə yaxşı bələd idik, bilirdik ki, heç vaxt sıfarişlə tütkən calınır və qorxduq ki, birdən indi də Balakərim Xanım xalanın dediyini eləməz, amma Balakərim bu dəfə əlini sarı pencəyinin döş cibinə saldı və tütəyini çıxarıb calmağa başladı.

Ələkbərin klarnetindən sonra Balakərimin tütəyi zəif səslənirdi, bu tütəyin özündə bir yetimlik var idi və Balakərimin nə çaldığı da məlum deyildi, bu havanı, ancaq Balakərim bilirdi, bu, Balakərimin havası idi və Ələkbərin klarnetindən fərqli olaraq, Balakərimin tütəyi qəbiristanlığın sakitliyini müşayiət etmirdi, əksinə, qəbiristanlığın və o təzə qəbirin sakitliyi Balakərimin tütəyini müşayiət edirdi.

Balakərim bir müddət beləcə çaldı və biz də bir müddət o çalğıya qulaq asa-asə həmin təzə qəbirin üstünə yiğilmiş bir qalaq torpağı baxdıq.

Sonra Muxtar heç nə demədən geri çevrildi və Balakərimin tütəyinin o çalğısı altında asta addımlarla qəbiristanlıqdan çıxıb getdi.

Mən Xanım xalaya baxırdım və mən o payız günü, o qəbiristanlıqda Xanım xalanı tamam bağışlamışdım, onunla barışmışdım.

Həmin gecə mən yenə də yuxuya gedə bilmirdim, anam da narahat idi, nigaran idi, tez-tez yerindən qalxıb mənim yatağımın yanına gəlirdi, mənə baxırdı, amma mən səsimi çıxartmirdim, gözümü açmirdim və yəqin anam da elə başa düşdü ki, yatmışam, amma o təzə

qəbirin üstündəki o bir qalaq torpaq mənim gözlərimin qabağında idi və o təzə qəbir günorta olduğu kimi, qəbiristanlıqda deyildi, Molla Əsədullanın söylədiyi o çiçəkli bağın içində idi, o dərdli, o qüssəli qırmızı, narıncı, bənövşəyi çiçəklərin arasında idi, mən İbrahim Xəlil peyğəmbər haqqında fikirləşirdim, Babilin padşahı Nəmrud haqqında fikirləşirdim və hər dəfə də Nəmrudu Muxtarın sifətində gözlərimin qabağına gətirirdim; mən istəmirdim ki, Nəmrudu beləcə Muxtara oxşadım, Nəmrud mənim gözlərimin qabağında beləcə Muxtarın sifətində olsun, çünki bu gün günorta o təzə qəbirə gözünü dikib dayanmış Muxtar səhər-səhər alt köynəyində şüşəbənddəki çiçəkləri sulayan Muxtar idi, amma bunu mən heç vəchlə istəməsəm də, Babilin padşahı Nəmrud hər dəfə Muxtarın sifətində gözlərimin qabağına gəldi...

XXII

Balakərim həmişə olduğu kimi, yenə də qoşa tut ağaçının altında, səkinin qırığında otururdu, ağappaq dırnaqları həmişə dibindən tutulmuş və gömgöy damarları bir-bir aydın görünən ariq əlini sarı pencəyinin döş cibinə salırdı, tüteyini çıxarıb yenə də həmişəki havalarını çalırdı, amma Balakərimin düzəldiyi o havalar müharibə başlayandan sonra, bizim məhəllənin yetimliyi başlayandan sonra, get-gedə daha artıq qəmgınləşirdi: əvvəlki havalar idi, amma o tütek əvvəller heç vaxt bizimlə beləcə qəmgin danışmadı və hətta bir dəfə gecə məni evə çağırmaq üçün küçəyə çıxmış anam dayanıb bir müddət Balakərimin tüteyinə qulaq asdı, sonra məni çağırmadı, qayıdırıb evə getdi və mən yaxşı bilirdim ki, kövrəldi, evdə doyunca ağlayıb ürəyini boşaltdı.

Biz Balakərimin başına yiğişib küçədə, o qoşa tut ağaçının altında, ya dalanımızın dibindəki xartutun altında, ya Sarı hamamın həyətində oturub Balakərimin tüteyinə qulaq asırdıq və Balakərim birdən tüteyi qəfil çaldığı kimi, qəfil də kəsib:

Hamam hamam içində,
Xəlbir saman içində.
Dəvə dəlləklik edər,
Köhnə hamam içində!..

– deyirdi, Ağ Dəvənin dediklərindən, elədiklərindən, qədim-qədim zamanlardakı cadugərlərin, sehrbazların, qəddar padşahların, hiyləgər vəzirlərin, gözəl şahzadə qızların, şahzadə oğlanların başlarına gələn dünyanın ən qəribə əhvalatlarından deyirdi, amma mən daha əvvəllər olduğu kimi, bütün ürəyimdə, bütün beynimdə o əhvalatların yanında ola bilmirdim, çünki mən Balakərimə qulaq asırdım, amma eyni zamanda, bizim məhəllənin yetimliyi, bizim məhəllənin qüssəsi, kədəri həmişə mənim içimdə olurdu, bircə an da məndən uzaqlaşmırı və bəzən Balakərimə qulaq asa-asə mənə elə gəlirdi ki, Balakərimin əynindəki o köhnə sarı pencəyin rəngi, əslində, bizim küçəmizin, bizim dalanımızın, bizim həyətimizin rəngidir, mənə elə gəlirdi ki, elə bil divarlarla çəkilmiş əhəngin ağlığından, gölüyündən, çəhrayılığından asılı olmayıaraq, bizim bütün məhəlləmiz sarı bir rəngə boyanmışdı və məhəlləmizin o sarısı Balakərimin pencəyinin sarısı idi: çirkli, işlənmiş, yazıq...

Əvvəllər – yəni o gözəl günlərdə ki, hələ müharibə başlamamışdı, Balakərim qoşa tutun altında oturub nəsə danışanda, Şövkət də bir az aralıda öz qapılarının ağızındaki skamyada oturub Ziba xaladan aldığı iri tumları çırtlayanda və bu vaxt bizim küçəmizdən hərdənbir yad (yəni ki, bizim məhəllədə yaşamayan) qızlar, arvadlar (xüsusən, kök arvadlar) keçəndə Balakərim bir müddət elə bil ki, çəşirdi, qüssə dolu, amma eyni zamanda, birdən-birə işildayan gözləri ilə o yad arvadların arasında baxırdı (məhəlləmizin qız-gəlini yanımızdan ötəndə Balakərim heç vaxt başını qaldırmazdı!), bir-iki dəfə udqunurdu, elə bil ki, hər şeyi, bizi də, Ağ Dəvəni də yadından çıxarırdı və həmin anda Şövkət şaqqanaq çəkib gülfürdü, Balakərimə baxa-baxa: “–Az aşın duzu döyülsən a, sən!..” – deyirdi, Balakərim özünü tamam itirirdi, bilmirdi nə eləsin, sözləri çəşbaş salırdı və mən Balakərimin beləcə çəşmasının, beləcə udqunmasının, Şövkətin beləcə şaqqanaq çəkib atmaca atmasının səbəbini başa düşməsəm də, hiss edirdim ki, Balakərimin ürəyi necə şiddetlə vurur, az qalır yerindən çıxsın; indi isə Şövkət daha o cür şaqqanaq çəkib gülmürdü və bir dəfə biz yenə də Balakərimin başına yığışıb qoşa tutun altında oturanda və Balakərim yenə də birdən-birə bütün dünyanı yadından çıxarıb küçəmizdən keçən yad və kök bir arvadın arasında baxanda, ayaq üstə dayanıb küçə qapısına söykənmiş Şövkət kədərli bir səslə dedi.

– Neyləyəsən, ay yazıq, sən də adamsan də...

Mən bütün ömrümdə birinci dəfə idi ki, Şövkətin səsində beləcə açıq-aşkar kədər hiss edirdim.

Balakərim Şövkətə baxdı və mən Balakərimin həmişə yol çəkən o qüssə dolu gözlərində heç vaxt görmədiyim bir təşəkkür, bir min-nətdarlıq gördüm – o baxışlar indi də mənim gözlərimin qabağındadır, – eyni zamanda, o baxışlarda birdən-birə hədsiz bir sədaqət yaranmışdı və mən heç vaxt təsəvvür etməzdim ki, kiminsə baxışları Şövkətə bu cür təsir edə bilərmiş; Şövkət Balakərimin o baxışları altında qızardı, başını aşağı saldı, otağına girdi, heç vaxt örtmədiyi bir ehmalla qapını örtdü və mən buna tamam əmin idim ki, Şövkət də öz otağında mənim anam kimi, doyunca ağladı, ürəyini boşaltdı.

Bizim dalanımızın qabağında dalbadal düzülüb dayanan o avtobus da, o “polutorka”lar da, elə bil ki, çox uzaq bir keçmişdə qalmışdı; o avtobus da yox oldu, o “polutorka”lar da bir-bir azaldı, Cəfərdən, Adildən, Əbdülelidən sonra, Qocadan sonra, Cəbrayıl da müharibəyə getdi, şagirdliyi qurtarib sürücülüyə başlamış Ağarəhimin təzə (yəni bizim üçün, bizim küçəmiz üçün, bizim dalanımızın ağızı üçün təzə, əslində isə köhnəlib əldən düşmüş bir maşın) “polutorka”sı bir müd-dət tək-tənha bizim dalanın qabağında dayandı və o tək maşın baxanda həmişə mənə elə gəlirdi ki, o maşın da Cəfərin, Adilin, Əbdülelinin, Cəbrayılın haçansa burada dayanmış o maşınları üçün darixir, mənə elə gəlirdi ki, o tək maşın da bizim küçəmiz kimi, dalanımız kimi, həyətimiz kimi qüssə içindədir.

Xanım xala əvvəlkindən də az danışındı, dodaqları demək olar ki, tərpənmirdi, gözləri yenə də əvvəlki kimi zabitəli idi, amma mən Xanım xalanın o kip örtülmüş nazik dodaqlarına baxırdım, o zabitəli gözlərinə baxırdım və hiss edirdim ki, Xanım xala bir əlacsızlıq içində əzab çekir; Xanım xala bilirdi ki, Ağarəhim də vaxtı çatan kimi cəbhəyə gedəcək, Xanım xala bilirdi ki, çox keçməyəcək və o tək maşın da daha bizim dalanımızın qabağında dayanmayaçaq...

Ağarəhim də müharibəyə getdi (təxminən mənim atamlı eyni vaxtda, qırx üçün axırlarında) və bizim həyətimizdə cəmi üç nəfər qaldı: Xanım xala, anam və bir də ki, mən (bir də, bizdən başqa, Cəbrayılın o göyərçinləri).

Anam gecədən az qala səhərə kimi növbəyə durub Amerikadan gəlmış tisbağa yumurtasının sarımtıl-göyümtül tozunu alıb gətirirdi, o tisbağa yumurtasının tozunu məndən gizlətmək istədiyi bir ikrəh hissi

ilə (mən evdə olmayanda bir əli ilə bişirirdi, o biri əli ilə də burnunu tuturdu) iyrənə-iyrənə bişirirdi və mənim üçün nuş olsun deyə, tərifləyə-tərifləyə gətirib qabağıma qoyurdu, sonra tələsik üzünü məndən gizlədirdi, amma mən bilirdim ki, bu günə düşdürüm üçün, yəni mənim o iyrənc tisbağa yumurtasının tozundan bişmiş bir şeyi yeməyə məcbur olduğum üçün, anamın gözləri dolub və mən anamın xatırına (həm də ac olduğum üçün!) tisbağa yumurtasının tozundan su ilə bişirilmiş, yağısız horra kimi bir şeyi yeyirdim.

Mən anamın yanağından axan o iki damla göz yaşını görmürdüm, amma o iki damla göz yaşı, o qüssəli, kədərli, koməksiz iki damla göz yaşı, qəribədir, o qüssəsinə, kədərinə, koməksizliyinə baxmayaraq, şəffaf olduğu üçün, təmiz olduğu üçün hərdən həyatımızın ortasındaki o nazik söyüd ağacının məhəbbətini (bəlkə də sevincini!) mənim ürəyimə doldururdu; əlbəttə, o məhəbbətdə də bir həzinlik var idi, qüssə, kədər də var idi, amma hər halda məhəbbət idi, istək idi: o nazik söyüd müharibənin o ağır çağlarında da doyunca su içirdi, çünki bizim həyatımızın ortasındaki o krantın suyu heç vaxt kəsilmirdi, bumbuz Şollar suyu istədiyi vaxt – gecə də, gündüz də şırhaşır axırdı və o suyun sərinliyi indiyə kimi mənim əllərimdə, üzümdə qalıb, o suyun şəffaflığı (anamın o iki damla göz yaşı kimi şəffaflığı!) həyatımızın, dalanımızın, küçəmizin o qəmgın günlərinin, o yetim günlərinin, əslində, yeganə könül oxşayan, yeganə fərəh gətirən (qoy lap kiçicik olsun...) bir xatırəsi idi.

Cəfər, Adil, Əbdüləli, Qoca, Cəbrayıl və axırda da Ağarəhim mühəribəyə gedəndən sonra, Xanım xala tək qalandan sonra, bəzən mən onun şüşəbəndin pəncərəsindən həyatımızın ortasındaki o kranta baxdığını görürdüm və mən də Xanım xalanın hələ də zabitəli o gözləri ilə qurşaqdan yuxarı soyunub o krantın altında yuyunan Cəfəri, Adili, Əbdüləlini, Qocanı, Cəbrayılı, Ağarəhimi görürdüm və mənim ürəyim şiddətlə döyüñürdü, mənə elə gəlirdi ki, onların yaş və çılpaq kürəyini, sinəsini indicə güllə deşəcək, o güllə yerinin qanı bədənlərindən axan suya qarışacaq, sonra o qırmızı qan axıb bizim həyatımızdəki krantın altına, o balaca çarhovuza tökülcək; belə anlarda mən istəyirdim ki, o taxta pilləkənlərlə yuxarı qaçıb Xanım xalanı qucaqlayıb, Xanım xalanın başını öz sinəmə sıxım (necə ki, Ədilə özünü o üçmərtəbədən atdıığı gün anam mənim başımı öz bədəninə sıxıb saxlamışdı), yaxud öz başımı Xanım xalanın sinəsənə sıxım, bilmirəm, amma, hər halda Xanım xala üçün nəsə eləyim.

Anam, müharibəyə getmiş atamın dərdini çəkirdi, mənim yetimliyimin, achiğimin dərdini çəkirdi, bir də ki, – mən bunu açıq-aşkar görürdüm – Xanım xalanın dərdini çəkirdi, hərdən Xanım xalanın şüşəbəndinə tərəf baxırdı, başını bulayırdı, ah çəkirdi, gözləri dolurdu. “Yazlıq arvad...” – deyə, piçıldayırdı və mən əvvəlcə anamın piçıldadığı bu sözləri Xanım xalaya yaraşdırıa bilmirdim, çünkü mənim fikrimcə hamı yazıq ola bilərdi, hətta bizim küçəmiz, dalanımız, hə-yətimiz də yazıq ola bilərdi, hətta şüşəbənddə, əynindəki alt köynəyində Kübra xalanın dibçəklərini sulayan Muxtar da yazıq ola bilərdi, amma Xanım xala heç cür yazıq ola bilməzdi; amma sonralar anam: “–Yazlıq arvad...” – deyib piçıldayanda mən həmin uyuşmazlığı daha qabaqçılar kimi hiss etmirdim...

Xanım xala hərdən bizim həyət qapımıza tərəf baxırdı və belə anlarda mən o sərt qara gözlərdə bir nigarançılıq, hətta səksəkə görürdüm, mənə elə gəlirdi ki, hər dəfə bizim həyət qapımız açılıb-örtüləndə, hər dəfə bizim dalanımızdan bir səs gələndə Xanım xala bir qara xəbər gözləyir və həmişə də hamidən gizlətmək istədiyi o nigarançılıq, o səksəkə içindədi.

Bir dəfə İbadulla müharibənin o qılıqlı içində də haradansa araqlatıp içmişdi, yenə dalanımıza gəldi, yenə Əminə xalanın çıqtırtısı dalanımıza yayıldı, İbadulla yenə də bütün dünyani söyə-söyə Əminə xalanın həyətindən çıxdı və ayaqları ayaqlarına dolaşa-dolaşa gəlib bizim həyət qapımızın ağızında Xanım xalayla rastlaşdı, yəqin o, keçmiş günləri yadına saldı, Cəfəri, Adili, Əbdüləlini, Qocanı, Cəbrayılı, Ağarəhimi yadına saldı və nifrət dolu kefli gözləri ilə Xanım xalaya baxa-baxa:

– Hə, nə bilmisən sən nemesləri? – dedi. – O əclaf nemeslər mən ölüm, sən ölüsən bilmirlər e!.. – Bir-bir çaxacaqlar gülləni o yaxbalı oğlanlaruvun başına!..

Mən eləcə ayaq üstə dayanıb İbadullaya baxan və bir söz deməyən Xanım xalanın təəssübünü çəkə-çəkə və bütün bədənimlə əsə-əsə:

– Yalan deyirsən, köpəyoğlu! – qışqırdım.

İbadulla:

– Köpəyoğlu sənün o həmşəri atondu! – dedi. – Onun da boş başına bir dənə güllə çaxacaqlar!..

Mən yenə də:

– Yalan deyirsən! – qışqırdım və özümü saxlaya bilməyib bərkdən ağladım. Həmin gündən sonra bir müddət Xanım xaladan qaçırdım, gözlərinə görünmək istəmirdim, sıxlırdım, çünki mən Xanım xaladan utanırdım; mən təkcə ona görə utanırdım ki, özümü saxlaya bilməyib eləcə bərkdən ağladım, həm də (və ən əsas!) ona görə ki, Xanım xala mənim gözlərimin qabağında eləcə köməksiz, tənha idi...

XXIII

Bir dəfə, bir-iki il bundan əvvəl, televiziya ilə çıxışım var idi, ora getməli idim, amma qarajı açıb maşını çıxarmağa həvəsim yox idi, küçəyə düşüb taksi tutdum.

Çıxışımı yazmağa və ümumiyyətlə, bu çıxış barədə fikirləşməyə macal tapmamışdım, vaxtim olmamışdı və indi taksidə gedə-gedə nə deyəcəyim barədə düşünürdüm. Deməyə daha söz qalmamışdı, insan nə qədər söz işlədə bilər? Yenə də özümün özümə acığım tutdu: bu mürəkkəb dünyani nə üçün özüm üçün daha artıq mürəkkəbləşdirirdim? və işim var mənim bu qədər lazımsız görüşlərdə? Bu lazımsız çıxışlar nəyimə gərəkdir mənim? Başqasının nəyinə gərəkdir? Niyə bir künçə çəkilib yazılımı yazmıräm?

Bəlkə, yaza bilmirəm, ona görə?

Taksini saxlatmaq istədim, düşüb piyada, rahat, azad gəzə-gəzə evə qayitmaq istədim, hərçənd bu istəyin altındakı qatda başa düşürdüm ki, havayı istəkdi, bu gün taksini saxlatdırısam da, sabah taksi yenə də yolda olacaq, çünki mən gərək nə vaxtsa ilk dəfə taksiyə minməyəydim...

Özümün özümə gülməyim tutdu: taksinin nə günahı?

Bu vaxt taksi sürücüsü soruşdu:

– Ələkbər məllim, necəsiz?

– Yaxşıyam, çox sağ olun – dedim və sürücüyə baxdım: başının ortası tamam tökülmüş, ağıppaq qıvrım saçlı, çalıblı bir kişi idi və mən bu yaşlı adəmi tanımadım.

Əvvəllər, o vaxtlar ki, Bakının camaati, xüssənən, rayonlardan gəlib Bakıda ali məktəblərdə oxuyan tələbələr küçədə, bazarda, bulvara məni görəndə təzəcə tanımağa başlayırdı, cavan qızlar məni hələ

təzəcə bir-birlərinə göstərə-göstərə: “— Tanıdın kimdir?..” — piçıldayırdı, onda beləcə tanınmağım, seçilməyim, deyə bilmərəm ki, məni xüsusi sevindirirdi, amma hər halda mənə xoş gəlirdi, sonra illər keçdi və bu da adı bir işə çevrildi, elə bil ki, belə də olmalı idi; bu dəfəki taksi sürücüsü isə təzədən:

— Ələkbər məllim, tanımadız məni? — soruşdu.

Mən yenə də bu daz başa, bu ağappaq qıvrım saçlara, günün altın-da yanib qaralmış bu sifetə baxdım və:

— Vallah, — dedim, — yaddaş qalıb ki?..

O yaşlı taksi sürücüsü dedi:

— Cəfərquluyam də!..

Mən əvvəlcə başa düşmədim ki, söhbət kimdən gedir, sonra o taksi sürücüsünü birdən-birə tanıdım, daha doğrusu, tanıdım sözü burada əslində yerində deyil, çünkü mənim o uzaq keçmişdəki Cəfərqulu dostumla bu yaşlı taksi sürücüsünün arasında heç bir oxşarlıq yox idi və mən onu taniya bilməzdəm, adicə olaraq, mən başa düşdüm ki, bu adam qətiyyən, tanımadığım bu yad adam həmişəlik uzun-uzun illərin arxasında qalmış o balaca, o cəld, şəvə kimi qıvrım qara saçları günün altında parldayan Cəfərquludur. Sonra mən o qara qıvrımsaçı Cəfərqulu ilə küçədə oynayan, yoldaşlıq eləyən o balaca Ələkbəri gördüm və özümün də o balaca Ələkbər üçün beləcə bir yadlığımı hiss elədim.

Cəfərqulu (?) gözlərini yoldan çəkməyərək gülümsəyə-gülüm-səyə dedi:

— Yaduvuza gəlir də, Ələkbər məllim, mələdə hamı deyirdi ki, siz böyük adam olacaqsız, kitablar yazacaqsız?.. Allaha and olsun, bir dəfə görmədim bu yaşama qədər ki, mələnin sözü düz çıxmasın!.. Maşallah, indi sizin hörmətiniz Fətulla Hatəmdən də çoxdu!

Mən bu yaşlı taksi sürücüsünə baxırdım və bu adama çox söz demək istəyirdim, demək istəyirdim ki, mənə müəllim demə, mənimlə “siz”lə danışma, ondan çox adamı soruşmaq istəyirdim, çox söz soruşmaq istəyirdim, soruşmaq istəyirdim ki, Balakərim necə oldu? Şövkəti soruşmaq istəyirdim, o qoşa tut ağacını soruşmaq istəyirdim, soruşmaq istəyirdim ki, hanı o qıvrım qara saçlar, Cəfərqulu, Ağ Dəvənin nağılları yadına gəlirmi, Cəfərqulu? Amma heç nə demirdim və heç nə soruşturdum, mənə nə olmuşdu, bilmirəm... Yaxşı ki, Cəfərqulu özü

danişirdı, oğlundan, kızından deyirdi, təzəcə anadan olmuş nəvəsindən deyirdi.

Mən gülümsəyirdim, başımı tərpədə-tərpədə, Cəfərqlunun sözlərini təsdiq edirdim və özümün özümə yazığım gəlirdi... Ona görəmi ki, illər beləcə sürətlə keçib-gedib? Ona görəmi ki, beləcə bir süretlə də əvvəl uzaqlaşır, son isə yaxınlaşır?

Cəfərqlu danişirdı və gülürdü.

– Yaduvuza gəlir, Ələkbər məllim, bir dəfə o Muxtarın şüşəbəndini necə vurub şüşəsini sindirdiz?! – Cəfərqlu başını bulaya-bulaya bərkədən güldü, sonra sidq-ürəkdən gələn bir maraqla yəqin ki, həmin o uzaq günü – mənim Muxtarın şüşəbəndinin şüşəsini sindirdiğim o günü yadına salıb soruşdu: – Bu necə işdi ki, ay Ələkbər məllim, dünya dəyişir,ancaq o Fətulla Hatəm dəyişmir, hə? Televizoru açırsan, danişir, qəzeti açırsan, şəkli qəzetdə, özü də həmişə böyük vəzifələrdə, hə?? Necə olur bu? Raboçi adamam da, pryamoy soruşuram sizdən!..

Mən də gülümsəyib çiyinlərimi çəkdim:

– Nə bilim, vallah...

– Gecələr necə yatır e, o, Ələkbər məllim? O yazıq Səttar Məsumlar gəlib girmir onun yuxusuna?

Mən yenə də çiyinlərimi çəkdim, gülümsədim:

– Nə bilim... – dedim. – İnsan çox mürəkkəb məxluqdur də... hər bir adamın özüycün bir bəraəti var...

Cəfərqlu güldü:

– Məniyənən belə çətin sözlərlə danışmayın e, Ələkbər məllim, başım çıxmır mənim belə sözlərdən!.. Mən də köcdüm də mələdən, Ələkbər məllim, indi sedmoy mikrarayonda oluram, beş ildi, yaxçı üç otağım var sağlığiviza, telefonu-zadı, hər şeyi,ancaq, Ələkbər məllim, mələ başqa şeydi!..

Cəfərqlu mənimlə görüşünə ürəkdən şad idi; bu görüşdən heç bir umacağı yox idi, mənim susub qalmağımı da vecinə almirdi, danişirdı və gülürdü. Gəlib televiziya idarəsinin qabağına çatanda dedi:

– İbadulla yaduvuza gəlir, Ələkbər məllim? Zarazanın biri idi!.. – Və yenə də ürəkdən güldü.

Cəfərqlu əvvəl ilə son arasındaki məsafədə də özünü taksi maşınının sükanı arxasındaki kimi sərbəst və rahat hiss edirdi.

XXIV

Həyətimizin ortasında, krantın altındakı o balaca çarhovuzun yanında əkilmiş o söyüd böyüyürdü, hər dəfə yaz gələndə təzə qolları, budaqları yarpaqlayırıdı və o söyüd ağacı ilə birlikdə mən də böyüyürdüm.


Mən böyüyürdüm və böyüdükcə də çox şeyi başa düşürdüm, mən satmaq sözünün də məcazi mənasını bilirdim və bilirdim ki, insan insanı sata bilər, amma mənim aləmimdə şair adı insan deyildi, şair insandan böyük idi, insandan uca idi və bir dəfə mən Balakərimdən soruşdum:

– Şairi satmaq olar?

Balakərim:

– Olar... – dedi.

XXV



Bir dəfə yazın təzə gələn vaxtlarıydı, bilmirəm qırx üçüncü ilin, ya qırx dördüncü ilin – dəqiq yadımda deyil – apreli təzəcə girmişdi və bizim məhellədəki o qoşa tut ağacı da oyanmışdı, çırtlayıb çıxmış, tumurcuqlar qolbudağını bürümüşdü və bir dəstə sərçə gəlib o qoşa tuta qonmuşdu, həmin körpə tumurcuqları dimdikləyiib yeyirdi.

Müharibə başlananından sonra sərçələr bizim məhellənin uşaqlarından pişiklərdən də artıq qorxurdu, çünkü hərəmiz əlimizdə bir quşvuran gecə-gündüz sərçə axtarıb vururduq və o sərçə əti bizim üçün təkcə dünyadan ən dadlı əti deyildi, eyni zamanda, başımızı ucaldan bir şey idi; həmin vurulmuş sərçələr bizim küçəmiz kimi, dalanımız kimi, həyətimiz kimi yetimləmiş ürəyimizə bir fərəh, qürur hissi gətirirdi, çünkü biz kişi kimi evə ət gətirirdik, yemək gətirirdik, elə gün olurdu ki, hərəmiz səkkiz dənə, on dənə sərçə vururduq və elə günlərdə anam da mənimlə bir yerdə sərçə əti yeyirdi, durub nədən ötrüsə mətbəxə gedəndə, ya həyətə çıxanda mən öz payımdan götürüb anamın boşqabına qoyurdum, çünkü mən istəyirdim ki, vurub gətirdiyim o sərçələrdən anam çox yesin, amma yavaş-yavaş sərçələr həm azaldı,

həm də bizi yaxşıca tanımağa başladı, qaraltımızı görən kimi ürküb uçışurdular.

Sərçələr də acliq çəkirdi və gözgörəsi kiçilmişdilər, lap balacalaşmışdır.

Həmin yay səhəri mən, hələ müharibəyə getməzdən əvvəl, Cəbrayılın bağışladığı köhnə təkər kamerasından kəsib düzəldiyim quşvurani əlimdə tutub qoşa tut ağacının altında dayanmışdım və o bir dəstə sərçənin haray-həşir sala-sala acgözlükə o körpə tumurcuqları dimdikləyib yeməklərinə baxırdım.

Sərçələr ac idi, o körpə və yeqin ki, dadlı tumurcuqların cəzibəsi qorxuya üstün gəlmışdı, sərçələr mənim qoşa tutun altında dayanmağımızdan ürküb uçışmurdu və mən də, qəribədir, həmin yaz səhəri əlimdə hazır tutduğum quşvurani qaldırıb sərçələri vurmaq istəmirdim.

Mənim o qoşa tut ağacının körpə tumurcuqlarına yazığım gəlirdi, qorxurdum ki, sərçələr o tumurcuqları yeyib qurtarar, ağaclar daha yarpaqlamaz, amma mənim bambalaca olmuş o sərçələrə də yazığım gəlirdi və onları vurmaq istəmirdim, başımı yuxarı qaldırıb elə-eləcə tamaşa edirdim.

– Ələkbər!..

Mən o sərçə civiltisi içində beləcə birdən-birə öz adımı eşitməyi-mə bir balaca diksindim.

Şövkət evinin küçə qapısına söykənib səkidə dayanmışdı və mənə baxırdı.

Mən o qırmızı fitəni daha çoxdan açıb çıxartmışdım, həmişəki şalvar da əynimdə idi, amma Şövkəti bu cür qəflətən görəndə yenə özümü itirdim və hiss etdim ki, Şövkət hələ mənə bir söz deməmiş-dən, bir atmaca atmamışdan qıpçırmızı qızarıram.

Şövkət gülümşəyə-gülümşəyə mənə baxırdı və mən bilirdim ki, indicə Şövkət nəsə elə bir söz deyəcək ki, bilmeyəcəyəm nə eləyim. Şövkətin deyəcəyi o sözlər məni də o civildəşən ac sərçələr kimi, lap kiçildəcəkdir, lap balacalaşdıracaqdı və mən, həmişəki kimi, yenə də qaçıb getmək istədim, amma bütün gücümü yiğib özümü saxladım, çünki beləcə gözgörəsi qaçmağımı daha özümə sığışdırırdım.

Şövkət mənim cəmi üç addımlığında dayanmışdı və mən ömrüm-də birinci dəfə Şövkətin gözlərində nəsə elə bir şey gördüm ki,

Əvvəllər o cür şaqqanaq çəkib gülməyilə, bu taxta skamyada oturub Ziba xaladan aldığı tumu çırtlamağı ilə, göz vurmaları, atmacaları ilə heç cür uyuşmurdu.

Şövkət qalın, ətli dodaqlarındakı həmin yüngül təbəssümlə:

– Yenə qaçmaq isteyirsən? – soruşdu.

Mən bir söz demədim. Dizlərim əsirdi və buna görə də mən özüm öz xəcalətimi çəkirdim.

Sonra o yüngül təbəssüm birdən-birə Şövkətin qalın, ətli dodaqlarından çəkildi və mənə elə gəldi ki, Şövkətin də gözləri yol çəkdi və mən buna təccüb etdim, çünkü Şövkətin yaxın bir adamı yox idi, nə əri, nə qardaşı, nə də ki, oğlu müharibədə idi. Düzdür, Balakərimin də heç kimi yox idi, heç kimi müharibəyə getməmişdi, Balakərimin də gözləri hələ müharibə başlamazdan da əvvəl beləcə yol çəkərdi... Müharibə başlanandan sonra bizim məhəllənin bütün arvadlarının, qızlarının gözləri yol çəkirdi, çünkü əzizləri müharibədə idi, amma, axı, bizim məhəllənin bütün arvadları, qızları başqa idi, Şövkət başqa... Mən heç vaxt Şövkəti beləcə ciddi, beləcə fikirli görməmişdim; sonra da Şövkət, elə bil, özü özü ilə danışdı:

– Mən nə eləyim axı, mən başı batmış, şapalaqla üz qızardırıram də... Gərək elə burnumu sallayı, öz günümə ağlayım səhərdən axşamacan?.. Onda yaxşı olaram camaat üçün mən?..

Sonra da Şövkət özü özü haqqında biədəb bir söz deyib evinə girdi və qapını bağladı.

Sərçələrin civiltisi aləmi başına götürdü.

Mən gözlərimi Şövkətin küçə qapısından çəkib başımı qaldırdım və yenə də o bir dəstə ac sərçəyə baxdım.

Sərçələr bayaqkı aq gözlüklə, tələsə-tələsə o körpə tumurcuqları dimdikləyirdi.

Həmin yaz səhəri mənim o körpə tumurcuqlara çox yazığım gəlirdi, amma mənim o kiçilmiş, o balacalaşmış sərçələrə də yazığım gəlirdi və həmin yaz səhəri mənim Şövkət də yazığım gəlirdi.

Mən yenə də Şövkətin küçə qapısına baxdım.

Mənə elə gəlirdi ki, bu qapı bir də heç vaxt açılmayacaq, Şövkət bir də heç vaxt bu taxta skamyada oturmayacaq, heç vaxt gülməyəcək.

Bu çox qüssəli bir hiss idi.

XXVI

Hanı o qara qırvım saçlar, Cəfərqulu?..

Axır vaxtlar tez-tez fikirləşirəm ki, Cəfərqulu taksi sürücüsü olmayıyadı, mənim kimi yazıb-pozan bir adam olaydı, bizim məhəllədən necə yazardı? O müharibə günlərini, məhəlləmizin o yetimliyini, məhəlləmizin bütün divarlarına, hətta səkilərə, qəmbər küçəyə hopmuş o kədəri necə təsvir edərdi?

Amma bunun nə mənası var?

Mənim üçün məhz taksi sürücüsü Cəfərqulunun xatirələri ilə, məhz taksi sürücüsü Cəfərqulunun görümləri ilə, yaddaşı ilə bizim məhəlləmizə qayitmaq maraqlıdır, yazıçı Cəfərqulunun yox.

XXVII

O tut ağacının ağlamağı indiyə qədər yadımda qalıb və indinin özündə də bəzən mənə elə gəlir ki, qəzet cirilanda o cirilti həmin qəzətin ağlamağıdır, yaxud əlindən yerə düşüb cilik-cilik sınan güzgünen səsi də həmin güzgünen ağlamağıdır.

O qış günü gün elə çıxmışdı ki, adamın üzünə elə gülürdü ki, elə bil dünyada heç bir müharibə yox idi, heç bir ölüm-itim yox idi, elə bil Xanım xalanın altı oğlu, məhəlləmizin bütün cavanları, kişiləri, mənim atam müharibədə deyildi, həmişəki kimi öz evlərindəydi, elə bil, dünyada heç kim ac deyildi və heç kim qışın soyuğundan üşümüşüm üşümürdü. Dünyanın alçaq işlərinin öz qanunları var və bu qanunlardan da biri ondan ibarətdir ki, müharibə vaxtı, elə bil, soyuğun dərəcəsi dəyişir, misal üçün, müharibə vaxtı termometr mənfi 2 göstərirse, bu, dinc günlərin mənfi 2-si olmur, müharibə günlərinin mənfi 2-si dinc günlərin mənfi 20-sinə bərabər olur, üzüdür, üzüdür.

Həmin üşüm-üşüm üşüdüyümüz qış günü o tut ağacının ağlamığını birinci Cəfərqulu eşitmışdı, bizim dalanın dibinə qaçmışdı və görmüşdü ki, İbadulla yekə mişarla ağacı kötüyündən kəsir.

Biz dalanımızın dibinə yiğişib İbadullanın o xartut ağacını kəsmeyinə tamaşa edirdik və İbadulla hər dəfə iridişli yekə mişarı tutun gövdəsinə çökəndə mənə elə gəlirdi ki, eşitdiyimiz o səs mişarın səsi

deyil, tut ağacının ağlamağıdır və mən bütün diqqətini əlində işlətdiyi o iridişli yekə mişara vermiş İbadullanın pərtdə ala gözlərinə baxa-baxa bütün ürəyimlə fikirləşirdim ki, nə yaxşı ki, mən İbadullanın oğlu deyiləm, nə yaxşı ki, İbadulla mənim qardaşım deyil və nə yaxşı ki, dünyada Ağ Dəvə var və o Ağ Dəvə, əlbəttə, mütləq bir gecə gələcək, İbadullanın yaşadığı evin qapısında yatacaq.

Mən lap balaca olanda – onda hələ müharibə başlamamışdı və bizim məhəllədə, əlbəttə, heç kimin ağlına da gəlmirdi ki, iki-üç ildən sonra bizi hansı günlər gözləyir – həyətimizdə ya Əbdüləli, ya Qoca, ya Cəbrayıl mənə cürbəcür fokuslar göstərirdi və həmin gözəl fokuslardan biri də bundan ibaret idi ki, sağ əl ilə sol əlin baş barmağını qapayıb tuturdular, sonra sağ əli yuxarı qaldırırdılar, sol əlinin baş barmağı yox olurdu: “– Görürsən, Əlekber? – deyirdilər. – Barmaq yoxdu!” Mən gülürdüm: “– Gizlətmisən! – deyirdim. – Bax! – deyirdim və qapanmış sol əli açırdım: Bude!” – deyirdim, yumub ovçun içinde gizlətdikləri baş barmağı dərtib qaldırırdım və yaxşı bildiyim bu fokus həmişə mənə ləzzət verirdi, daha doğrusu, mənə ləzzət verirdi ki, böyüklərin biciliyini başa düşürdüm, məni aldada bilmirdilər...

Həmin vaxtlar bir dəfə İbadulla dalanımızın qabağındakı səkidə oturmuşdu və məni görəndə: “– Gəl bura, – dedi. – Sənə fokus göstərəcəyəm”. Düzdür, mənim İbadulladan xoşum gəlmirdi, amma fokuslardan xoşum gəldi və mən gəlib İbadullanın qabağında dayandım. İbadulla sağ əlini sol əlinin üstünə yummuşdu: “– Bax, – dedi, – indi barmağım yox olacaq”. Mən gülüb: “– Bilirom” – dedim, İbadulla: “– Nə bilirsən, alə? – dedi. – Heç nə bilmirsən sən! Bax!” – İbadulla sağ əlini yuxarı qaldırırdı və mən gözlədiyim kimi, sol əlinin baş barmağı yox oldu. Mən gülə-gülə: “– Bude, ovçunun içinde gizlətmisən barmağunu!” – dedim və İbadullanın yumulmuş sol əlini arxayın-axayın açmağa başladım; kip örtülmüş barmaqlarının birini açdım, ikincisini açdım, üçüncüsünü açdım, çəçələ barmağını da açdım və mən gördüm ki, İbadullanın baş barmağı doğrudan da yox olub, əlinin o tərəfinə baxdım, bu tərəfinə baxdım və dəhşət məni bürüdü, başımın tükləri qabardı, çünki mən onda bilmirdim ki, İbadullanın sol əlinin baş barmağını haçansa balta kəsib. İbadulla bərkdən gülməyə başladı, mən isə dəhşət içinde ağlaya-ağlaya evimizə qaçıdım, xeyli müddət sakit ola bil-mədim və o vaxtdan da ürəyimdə İbadullaya bir nifrat əmələ gəldi; mən böyüyürdüm, amma o nifrat hissi, o iyrənmək keçib getmək bilmirdi.

İridişli, yekə, enli mişar tamam ağacın gövdəsinin içində girdi və mişar o xartut ağacının gövdəsinin içində ora-bura gedib-gəlincə, ağacı kəsdikcə, mənə elə gəlirdi ki, həmin kəsik yerinin hər iki tərəfindən tökülən ağaç-sarımtıl taxta kəpəyi o xartut ağacının qanıdır və onda o balaca Ələkbər özü üçün xeyli müddət yadından çıxmayan və ona çox mənalı görünən belə bir kəşf etdi ki, qan həmişə qırmızı rəngdə olmur.

İbadulla dalanımızın dibinə yiğışış o xartut ağacının kəsilməyinə tamaşa edən uşaqlara, yəni bizi fikir vermirdi və cidd- cəhdə öz işini görürdü, hərdənbir dayanıb belini düzəldirdi, baş barmağının yerini ovuştururdu və o dəqiqələrdə mən çox istəyirdim ki, İbadullanın sol əlindeki baş barmaq yeri ağrısın, yara olsun, İbadullanı incitsin, göynətsin.

Biz bir-birimizin yanında dayanıb xartut ağacının kəsilməyinə tamaşa edirdik və heç birimiz səsimizi çıxartmadıq, heç birimiz tərəpənmirdik; bilmirəm bizə nə olmuşdu? Biz nədən qorxurduq? Və onda mən bütün yer üzündə bir yiyesizlik hiss etdim, məni bir acı hiss büründü və həmin acı hiss mənə başa saldı ki, dünyada yiyesizlikdən müsibət bir şey yoxdur və yəqin İbadullanın xartutu kəsməyinə tamaşa eləyəndə bizi qorxudan da o yiyesizlik hissi idi, məhəlləmizin, dalanımızın, bu xartut ağacının yiyesizliyi idi.

O xartut ağacı birdən-birə mənim üçün çox əziz oldu, sevimli oldu, mənim gözəlim oldu və mən heç vaxt ağlıma gətirməzdəm ki, o xartut ağacını, o lal-dinməz ağacı, müharibənin soyuğundan çılpaq budaqları üzüm-üzüm üzüyən o əzizim xartut ağacını bu qədər istəyirəm.

Tut ağacı ağlayırdı və mənə elə gəlirdi ki, İbadullanın pərtdə ala gözlərində pis bir hərislik var və tut ağacının bu ağlayışı da, bizim küçəmizin, dalanımızın eləcə yetimliyi, yiyesizliyi də İbadullaya güc verir, həvəs verir, mənə elə gəlirdi ki, İbadullanın pərtdə ala gözlərindəki o hərislik bütün ömrü boyu həmişə pusquda dayanır, necə ki, canavar pusquda dayanır, – yetimlik gözləyib, yiyesizlik gözləyib, gözləyib ki, Cəfər də, Adil də, Əbdüləli də, Qoca da, Cəbrayıl da, Ağarəhim də müharibəyə getsin və orada ölsün. Birdən-birə mən hiss etdim ki, Cəfər də, Adil də, Əbdüləli də, Qoca da, Cəbrayıl da, Ağarəhim də müharibədə ölcəklər və bir də heç zaman bu dalana gəlməyəcəklər və məni qəhər boğdu, gözlərimin qabağına Xanım xala

gəldi, Xanım xalanın qalın qaşlarının altından baxan gözlərinə baxdım və elə bil ki, Xanım xalanın o gözləri ilə təzədən bir-bir Cəfəri gördüm, Adili gördüm, Əbdüləlini, Qocanı, Cəbrayılı gördüm, Ağarəhimi gördüm və bütün varlığımla hiss etdim ki, bu saat yerdən iri bir qəmbər götürəcəyəm, var gücümüzə vurub İbadullanın başını partladacağam, mənim ürəyim bərkdən döyünməyə başladı.

Cəfərqulu mənim yanımıda dayanmışdı və birdən gözlerini İbaduladan çəkib başını arxaya çevirdi, dalanımızın ortasında Xanım xala-gilin pəncərəsinə tərəf baxdı və mən Cəfərqlunu başa düşdüm, əlbəttə, Cəfər, Adil, Əbdüləli, Qoca, Cəbrayıł, Ağarəhim indi burada olsaydı, hələ müharibə başlamamış o gözəl günlərdəki kimi, avtobus və “polutorka”lar bir-birinin ardınca dalanımızın qabağında düzülsəydi, bu xartut ağacı heç vaxt beləcə ağlamazdı, İbadulla o iridişli yekə, enli mişarı heç vaxt beləcə tutun gövdəsinə yeridə bilməzdı, amma Cəfər də, Adil də, Əbdüləli də, Qoca da, Cəbrayıł da, Ağarəhim də burada deyildilər, müharibədə idilər və orada ölcəkdilər; Həsənağa əmi də, Ağahüseyn əmi də, Əzizağa əmi də, bizim məhəlləmizin bütün kişiləri müharibədə idi və mənim atam da müharibədə idi, hərbi dəmiryolcu idi...

Mənə elə gəldi ki, İbadulla birdən-birə mənim ürəyimin içində girdi, çünkü İbadullanın pərtdə ala gözlərindəki hərislik işıldadı, o hərislik Cəfərin, Adilin, Əbdüləlinin, Qocanın, Cəbrayılin, Ağarəhimin müharibədə ölməyinə, Xanım xalanın dəli olacağına sevindi və bu vaxt Cəfərqulu mənim qulağıma piçildədi:

– Gəl, bu zarazanı öldürək gecə!

Mən İbadullanın gözlərindəki o pis hərisliyə baxa-baxa:

– Hə! – piçildədim (və o balaca Ələkbər heç vaxt o cür qətiyyətli olmamışdı!).

Cəfərqulu soyuq qış günü hirsdən, həyəcandan qızmış isti əli ilə mənim biləyimi sıxdı və mən başa düşdüm ki, bu, elə-belə səhbət deyil, biz heç vaxt bu cür ciddi danışmamışq, həyatımızın birinci ciddi səhbətidir və biz doğrudan da gecə İbadullanı öldürəcəyik; mənə elə gəldi ki, o iridişli yekə, enli mişar daha xartut ağacını kəsmir, xırçıldaya-xırçıldaya İbadullanın özünün sümüklərini doğrayır və mənim tük-lərim qabardı, mişara keçmiş İbadullanın qıpqrırmızı qanının içində ağappaq ağaran sümükləri mənim gözlərimin qabağına gəldi, sonra birdən-birə Xanım xalagilin şüşbəndində, Qocanın yazı mizinin

üstündə gördüğüm o iri və ağappaq adam sümükləri mənim gözlərimin qabağına gəldi və məni dəhşət basdı ki, neçə müddətdir Xanım xala o iri və ağappaq adam sümükləri ilə bir yerdə təkbətək yaşayır...

İbadullanın əlindəki mişar o xartut ağacının gövdəsinin axırına çıxırdı və bu vaxt mənə elə gəldi ki, ağlayan təkcə o xartut deyil, heç vaxt üzünü görmədiyim faytonçu Həmdulla kişi də indi o xartutla bir yerdə ağlayır; mənə elə gəldi ki, faytonçu Həmdulla kişi yalnız bir vaxt nəzir əkdiyi o xartutun aqibətinə ağlamır, həm də İbadullanı öldürəcəyimizə ağlayır; faytonçu Həmdulla kişi, əlbəttə, o xartutu çox istəyirdi, əlbəttə, oğlunun o xartutu beləcə kəsməyinə də yanırı, amma hər halda faytonçu Həmdulla kişi İbadullanı da istəyirdi...

İbadulla sonuncu dəfə belini düzəldib sağ əli ilə baş barmağının yerini ovuşduranda Cəfərqulu isti əli ilə mənim bileyimi bir də sixdə və mən Cəfərqulunun əlinin o istisinin təsirindən anamı fikirləşdim, uzun və isti çörək biçağımizi götürəcəkdir və gecə biz həmin biçaqla İbadullanı öldürəcəkdir və məni, əlbəttə, tutacaqdılar, koloniyaya gəndərəcəkdilər, anam dizlərinə döyə-döyə ağlayacaqdı, amma anamın o göz yaşları mənə çox təsir etsə də, biz İbadullanı öldürəcəkdir...

Tut ağacı, mənim o ağlayan xartutum gövdəsindən aşib çilpaq budaqları ilə dalanımızın divarlarını cırca-cırqa yerə sərildi və mən bir az yüngülləşdim, hətta sevindim ki, daha hər şey qurtardı, bütün əzab-əziyyətlər sona yetdi, o xartut daha ağlamayacaq və birdən-birə mənə elə gəldi ki, həmin xartut ağacı da bizim məhəllənin kişiləri, cavanları kimi müharibədə həlak olub.

Dalanımızın o çizilmiş divarları mənə baxırdı və deyirdi: Öldür İbadullanı! Öldür İbadullanı! Öldür İbadullanı!

İbadulla o iri və itidişli mişarı da əlindən yerə atdı, belini düzəltdi, göyə baxdı və mənə elə gəldi ki, İbadullanın pərtdə ala gözlərindəki hərislik yavaş-yavaş sönməyə başladı, çünkü o soyuq qış günü, xartutun həmin sonuncu günü göyün üzündə qəribə bir mavilik var idi və göyün o maviliyi, o təmizliyi İbadullanın gözlərindəki o hərisliyi də həmin tutağacı kimi öldürdü – İbadullanın gözlərində yalnız ölü bir hərislik qalmışdı.

Xartut çilpaq qol-budağı ilə yerə sərilmüşdi, biz isə yerimizdən tərpənmirdik və İbadulla gözlərini o mavi, o tərtəmiz göydən çəkdi, gözəci bizə baxdı, sonra yere sərilmış o xartut ağacına baxdı və həmin hərislik yenə də dirildi. İbadullanın pərtdə ala gözlərini işıldatdı

və İbadulla yenə əlinə balta aldı, bu dəfə tutun çilpaq budaqlarını qırmağa başladı; bir budağı qırdı, ikincisini qırdı, iki əli ilə sapından tutduğu baltanı başının üstünə qaldırıb üçüncü budağı qırmaq istəyəndə, birdən əl saxladı, baltanı yerə atdı və bizə tərəf gəldi.

Uşaqlar İbadullanın bizə tərəf gəldiyini görəndə qorxub dalan boyu üzüaşağı qaçışdı, elə bil, İbadulla taunlu idi, tez-tez gördüyüümüz adam deyildi, gözləri tutulmuş yazıq Əminə xalanın oğlu deyildi.

Mən də qaçmaq istədim, amma yerə sərilmış o yetim tut ağacı, tutun o kəsik kötüyü, qırılmış çilpaq qol-budağı, dalanımızın cızılmış o divarları məni saxladı, qaçmağa qoymadı və mən yerimdə dayandım. Cəfərqulunun isti əli mənim biləyimi sıxırdı və Cəfərqu lu da uşaqlara qoşulub qaçmadı, dayandı.

İbadulla gəlib bizimlə üzbeüz durdu və yuxarıdan aşağı düz bizim gözlərimizin içində baxdı və indi İbadullanın pərtdə ala gözlərində o hərislikdən heç bir əsər-əlamət yox idi; *kal və xırıltılı səsi* ilə dedi:

– Nə baxursuz mənə, dəvə nalbəndə baxan kimi? Nə qalır ki, adama, bu tut ağacı da qalayı? Ode, faşistlər oturublar Voronejdə, kef eləyiirlər özləriyçün zarazalar! Çünkü bu dünya zaraza dünyadı! Adama qalan bir kəfəndi, o da məlum döyül, qismət olacaq, ya yox?

Cəfərqu lu dedi:

– Sənə qismət olacaq!

Əlbəttə, mən Cəfərqulunun dediyi sözün mənasını başa düşdüm. Mühəribədə önlənləri kəfənə bürümürdülər, elə eləcə basdırıldılar və Molla Əsədulla da köhnə əl ağacını taqqıldada-taqqıldada küçədən keçəndə kişilərindən, cavanlarından mühəribədə ölen evlərin qabağında dayanıb hərdən ah çəkirdi: “Kəfənsiz gedən novcavanlar!..” İbadulla isə müharibəyə getməyəcəkdi, çünkü sol əlinin baş barmağı yox idi, burada ölcəkdi. İbalullanı biz öldürəcəkdik və məhəlləmizin İbadulladan zəhləsi getsə də, hər halda, qoymayacaqdılar ki, İbadullanın ölümünü başqa yerdə basdırırsınlar, burada basdıracaqdılar, kəfənə büküb basdıracaqdılar.

İbadulla Cəfərqulunun nə dediyini başa düşmədi (ya mənə belə gəldi?) və yenə də həmin kal və xırıltılı səsi ilə, araq iyi verə-verə dedi:

– Elə bilirsiz mən əclafam, hə? Bilirəm, otuz ildən sonra böyük kişi olacaqsuz. Onda da yaduvuza düşəcək mənim bu ağacı kəsməyim. Goruma söyəcəksiz mənim. Bir dənə zaraza varıydı, deyəcəksiz, İbadullaydı o zarazanın adı. Sümüklərim çürümüş olacaq onda mənim!..

Ancaq bilməyəcəksüz ki, İbadulla anası ölmüş, bu ağacı kəsdi ki, odun eləyib aparıb satsın, balalarını dolandırsın... Bilməyəcəksüz ki, zaraza İbadulla döyüldü, dünyayıdızaraza!..—Və İbadullanın o pərtdə ala gözlərindən bir damla yaş süzülüüb sifəti ilə axdı.

Əlbettə, biz bilirdik ki, (yəni bütün böyükler belə deyirdi), İbadulla əlinə keçən pulu içkiyə verir, bu odunun pulu da, yəqin, içkiyə gedəcəkdi və İbadullanın gözlərinin beləcə yaşarmağı dalanda yerə sərilmış o çılpaq, o qolu-budağı qırılmış o xartutun, bizim dalanın divarlarını cırmaqlaya-cırmaqlaya ölən o tut ağacının yazıqlığını, yetimliyini, iyiyəsizliyini azaltmırkı, biz ömründə burasını da eşitməmişdik ki, İbadullanın balaları var və yəqin bunu da yalan deyirdi, amma hər halda o soyuq qış günü biz Cəfərqulu ilə bir-birimizə baxıb İbadulladan aralındıq və asta addımlarla keçib dalandan çıxdıq; biz burasını da başa düşürdük ki, daha gecə İbadullanı öldürməyəcəyik.

O gecə mən o yazıl tut ağacı barədə də, İbadullanın ağlamağı barədə də fikirləşirdim, amma ən çox otuz il barədə fikirləşirdim, çünkü İbadullanın dediyi o otuz il sözü mənə bəlkə də hər şeydən artıq təsir etmişdi. Otuz ildən sonra mənim otuz doqquz yaşam olacaqdı və mən bunu heç cür ağlıma sığışdırı bilmirdim. Mənim atamın otuz yeddi yaşı var idi və belə çıxırdı ki, o otuz ildən sonra mən atamdan da iki yaş böyük olacaqdım...

...Otuz doqquz yaşam on il bundan əvvəl tamam oldu...

XXVIII

Sonanın, mənim anamın adaşı Sonanın, saatsaz Gülağanın arvadı Sonanın qəmli bir gözəlliyi var idi.

XXIX

O qış günü— 1943-cü il yanvarın axırları idi – elə bil ki, qış deyildi, yenə də küləkli-sazaqlı bir payız günü idi, külək yağışı dalanımızın divarlarına çırıldı, təkcə bizim dalanımızın, təkcə bizim küçəmizin yox, bütün dünyanın üzüməyindən, bütün dünyanın nəmliyindən, hərətsizliyindən deyirdi.

Həmin yağışlı-sazaqlı qış günü İbadulla, elə bil ki, top lüləsindən çıxmışdı, bir əli ilə pencəyinin həmişə açıq olan ətəklərindən (ömründə əyninə palto geymirdi, həmişə pencəkdə olurdu), o biri əli ilə ortası düyməli altıkunc kepkasının dimdiyindən tutub ayaqları dalanımızdakı gölməçələrə bata-bata, qaça-qaça, qışqır-qışqır bizim dalanımıza girdi:

– Ura-aa-a-aaa!.. Ur-r-ra-aaa!.. Faşistləri qovduq Voronejdən! Ur-r-ra-aaa!..

İbadulla gəlib dalanımızın ortasında dayandı, yazın, yayın, payızın günəşti altında yanıb qartımış nazik boğazının damarları şışə-şışə yenə var gücü ilə qışqırdı:

– Ur-r-ra-aaa!.. Ur-r-ra-aaa!.. Faşist oğraşları çıxartdıq Vornejdən!..

Dalanımızın arvadları, uşaqları pəncərələrdən boylandı, həyət qapılarının ağızına yiğdi və İbadulla da yumruğunu düyndləyib bir-bir bu camaatin gözü qabağında oynada-oynada:

– Gördüz!?- dedi. – Gördüz?!

Elə bil indiyə kimi, hamı – pəncərədən baxan, qapıların ağızına yiğisan bu dalan camaati, hətta dalanımızın divarları, qapıları, pəncərələri də İbadullanın böyüklüğünə, İbadullanın gücünə şübhə edirdi, amma indən sonra daha heç bir şübhə yeri qalmamalı idi, hamı İbadullanın böyüklüğünü, İbadullanın gücünü görməli idi.

– Gördüz?! Gördüz necə qovduq oğraş faşistləri Voronejdən?!

Arvadlar, uşaqlar dalanın ortasında dayanıb yumruğunu oynadan və nazik boğazının damarları şışə-şışə var gücü ilə qışqırın İbadullaya baxa-baxa qalmışdı və bilmirdi ki, nə eləsin: İbadullanı ələ salsın, ya pəncərələrdən çəkilsin, qapıları bağlaşın, ya da ki, nə eləsin? Hər halda birinci dəfə idi ki, bizim dalanın camaatı İbadullanın Əminə xalanı çığırtmağı münasibətilə qapiya, pəncərəyə toplaşmamışdı, münasibət başqa idi və buna görə də adamlar mat qalmışdır.

Külək az qalırdı İbadullanı götürüb aparsın, amma 1943-cü ilin o yanvar günü İbadullaya, elə bil, güc gelmişdi, külək onu yerindən tərpədə bilmirdi, pərtdə ala gözləri ilə dalanımızın camaatına meydan oxuya-oxuya qışqırırdı:

– Gördüz?! Gördüz?!

Əminə xala da otağından çıxb pilləkənin başında dayanmışdı və demək olar ki, heç nə görməyən gözləri ilə həyətin hasarının üstündən

İbadullaya tərəf baxırdı; Əminə xalanın həmişə sulu və donuq olan gözlərində həmin dəm bir fəxarət, bir qürur var idi, elə bil, doğrudan da İbadulla özü təkbaşına, qolunun gücünə gedib Voroneji faşistlərdən azad eləmişdi.

XXX

Bəlkə doğrudan da dəli olmuşdu, bəlkə doğrudan da camaat düz deyirdi, düz fikirləşirdi, dəli idi, ağlını itirirdi, qara basırdı onu? amma... axı, gözü ilə gördü, Goolağanın dodaqlarındakı o xərif titrəyişi gözü ilə gördü və Goolağa, axı, əvvəlcə belə baxmırıd... yox, yox, dəlilik deyildi bu, o xərif titrəyişi Sona gözləri ilə gördü.

O qış gecəsi bütün məhəllə yatmışdı və qaranlıq içində küçədəki, evlərin damlarında qarın ağıntıllığı güclə sezilirdi və Sona yerindən qalxdı, əynindəki gecə köynəyində gəlib otağın küçə pəncərəsinin qabağında dayandı, küçəyə baxdı; yox, dəli olmamışdı, dəli olsayıdı, onda gərək bu evləri tanımayaydı, bax, o Sarı hamamin qaraltısını, onun yanında Əliabbas kişinin evini (qapısında da bir yekə qifil var, indi burdan görünmürlər), bir az yuxarıda Xanım xalagilin yaşadığı dalandı (o dalanda bir “pravadnik” də yaşayır və o “pravadnik”in də arvadının adı Sonadır, bir balaca oğlanları da var, adı da deyəsən, Ələkbərdir), o tərəfdə Meyranqulu əməgil yaşayır, o tərəfdə Məşədixanım xalagil yaşayır, Meyranqulu əminin oğlu İbrahim inişil mühəribədə öldü, Məşədixanım xalanın oğlu da mühəribədə öldü və əgər Sona dəli olsayıdı, gərək bunların hamisini yadından çıxarıydı, gərək bu evləri də tanımayaydı, o evlərdə yaşayan adamları da tanımayaydı; yox, dəli deyildi və Goolağanın dodaqlarındakı o xərif təbəssümü Sona gözləri ilə gördü.

Gəlib şəmi yandırmaq istədi, o şəklə bir də baxmaq istədi, amma bütün ömründə birinci dəfə o şəklə baxmaqdan qorxdu və ümumiyətlə, Sonanın bütün daxilində, bütün içində bir qorxu var idi, amma həmin qorxuda bir ümid də gizlənmişdi və Sona o ağlaşığmaz ümidi hiss edirdi.

Otağın divarından asılmış o şəkili üç ay bundan əvvəl böyüdürmüşdü və düz üç ay idı ki, evdə olduğu bütün müddətdə o şəkillə üzbəüz idi, o şəkillə danışındı, ürəyindəkiləri o şəkilə deyirdi və təx-

minən on gün idi ki, hiss edirdi: bu evdə nəsə baş verir, amma nə idi? – bilmirdi, daha doğrusu, dəqiq ifadə edə bilmirdi, sözlə deyə bilmirdi və desəydi də dünyada heç kim Sonaya inanmazdı, hamı dəli bilərdi onu və bəlkə Sona doğrudan da dəli olub?

Hər gün səhər durub işə gedirdi, axşam iş qurtaran kimi evə qayırdı və işdə də, məhəllədə də adamlarla, ancaq salamlaşırkı, başqa heç nə deyə bilmirdi, söhbət edə bilmirdi və işdə də, məhəllədə də adamlar dilləri ilə bir söz deməsələr də, gözləri ilə deyirdilər, deyir-dilər ki, yazıq Sona dəli olub; Sona gözlərdən oxuyurdu bunu.

Adamların nə təqsiri var və Sona adamları necə başa sala bilərdi ki, əvvəlki kimi danışmağı, söhbət eləməyi bacarmır, özündən asılı deyil bu, özü istəyir ki, kimləsə danışın, kiməsə nəsə desin, nəsə eşit-sin, hətta lap gülşün də, amma bacarmır, mümkün deyil, çünki özündən asılı deyil.

Düz üç ay bundan əvvəl Gülağanın bu şəklini albomdan götürdü və fotoqraf Əlinin yanına getdi. Fotoqraf Əli Sonanı görəndə təəccüb-dən gözləri bərəldi və indi pəncərənin qabağında dayanıb küçənin qaranlığına baxan Sona bunu da yaxşı yadına götürirdi. Fotoqraf Əli sual və maraq dolu gözlərini, həmişəki qara palтарını geyib, qara yaylığını bağlamış və Gülağanın ölüm xəbəri gələndən sonra, heç kimlə heç nə danışmayan Sonaya zillədi. Sona o şəkili fotoqraf Əliyə verdi:

– Büyüt bu şəkili.

Fotoqraf Əli şəkili Sonadan aldı, baxdı, sonra Gülağanın sinədən yuxarı çəkdirdiyi bu şəklin arxasına baxdı; şəklin arxasında göy mürəkkəblə yazılmışdı: “Mənim gülüm Sona! Baxanda xatırlama, xatırlayanda bax! Gülağa. Bakı. 13 may 1939-cu il”.

– Nə boyda böyüdüm?

– Gülağa nə boydadır, o boyda.

Fotoqraf Əli heç nə demədi, amma Sona başa düşdü ki, fotoqraf Əli nə fikirləşdi.

Fotoqraf Əli fikirləşdi ki, bu yazıq doğrudan dəli olub, elə danışır, elə bil Gülağa indi də sağdır (nə boydadır, o boyda) və bir də ki, ağılı başında olan adam, adam boyda şəkli neyləyir? Ancaq fotoqraf Əlinin Gülağaya hörməti var idi, ümumiyyətlə, özünün ağ ciyəri xəstə olduğu üçün fotoqraf Əli müharibəyə getməmişdi, amma müharibəyə gedənlərin və xüsusən də müharibədə həlak olanların hamısı üçün ürəkdən yanındı, imkanında nə vardısa eləməyə hazır idi və bu dəfə də

baxmayaraq ki, Sonanın sifarişi adı sifariş deyildi, baxmayaraq ki, indi o boyda foto kağızı tapmaq çox çətin idi, Sonanın verdiyi şəkli geri qaytarmadı.

İki gündən sonra, fotoqraf Əli böyütdüyü şəkli özü gətirib Sonaya verdi və Sona o şəkli otağın divarından asdı.

Gülağa bu şəkli çəkdirəndə, hələ Sona ilə evlənməmişdi və bu o vaxtlar idi ki, Sona Şuşa uşaq evində məktəbi təzəcə bitirib Bakıya gəlmişdi, tikiş fabrikində işə girmişdi və cəmi üç-dörd ay keçəcəkdi, günlərin bir gözəl günündə Gülağa ilə rastlaşacaqdı, sonra Gülağa ilə görüşməyə başlayacaqdılar, sonra Gülağa ilə evlənəcəkdilər və Sona, bax, bu evə, bu otağa gəlin gələcəkdi.

Nə adı sözlər idi: rastlaşmaq... görüşmək... evlənmək...

Bir dəfə, bax, bu çarpayıda, beləcə bir qış gecəsi, beləcə bir qaranlıq içində Sona Gülağanın qucağında idi və təkcə əlləri ilə, qolları ilə yox, bütün bədəni ilə, bütün daxili ilə Gülağanı qucaqlamışdı və demişdi:

– Mən o günü gözləyirdim... Mən bilirdim ki, hansı gün gələcək səni görəcəyəm, sən hansı gün gəlib çıxacaqsan... Mən sənin adını da bilirdim... Səni sifətdən də tanıyırdım...

Gülağa Sonaya inanırıdı, bilirdi ki, Sona düz deyir, doğrudan da belədir, Sona onların ilk dəfə rastlaşdıqları günü gözləmişdi, Sona həmin günü qədər ömründə heç vaxt Gülağanı görməmişdi, amma Gülağanı tanıyırdı və görən kimi də tanıdı...

Bir dəfə yay idi, gecənin qaranlığı idi, bürküdən nəfəs almaq olmurdu, ikisi də çılpaq idi; ikisi də çarpayıda uzanmışdı, Sona əli ilə Gülağanın əlindən tutmuşdu və Gülağanın əli Sonanın daxilinə bir sərinlik gətirirdi, təmizlik gətirirdi və Sona həmin qaranlıqda gözlərini tavana zilləmişdi, Gülağanın uşaqlıq vaxtlarından danışındı.

Gülağa heyrot içində Sonaya qulaq asırdı.

– Bunları mən nə vaxt sənə danışmışam?

Bütün bunları haçansa Sonaya danışmağı Gülağanın yadına gəlmirdi, amma Sonanın dedikləri hamısı həqiqət idi, Gülağa doğrudan da uşaqlıq çağlarında o cür eləmişdi, o cür fikirləşmişdi, o cür ağlamışdı...

– Birdən sən cadugər-zad olarsan a, Sona?..

Sona ürkəndən gülmüşdü:

– A-a-a. Mən səni çox isteyirəm də... Ona görə də hər şeyi bilirom.

O vaxtlar Sona hərdən işdə də beləcə ürəkdən gülürdü və Sona ilə bir yerdə işləyən qızlar buna məəttəl qalırdılar, çünki beləcə ürəkdən gülməyə bir səbəb yox idi və hamı təəccübələ Sonaya baxırdı, sonra da dünyagörmüş Xədicə xalaya baxırdılar, yəni ki, ay Xədicə xala, bu Sonaya nə olub, belə gülür?! Xədicə xala gülümşəyirdi və deyirdi:

– Bəxtəvərdi də Sona, ona görə belə gülür...

Qızlar bu dəfə maraq və eyni zamanda, hörmət dolu gözləriylə Sonaya baxırdı, çünki bəxtəvərlik barədə, xoşbəxtlik barədə çox oxumuşdular, çox eşitmışdilər, amma bəxtəvərliyi, xoşbəxtliyi beləcə üz-üzə, göz-gözə görməmişdilər.

Bir dəfə Şövkət hamamda qız-gəlinlərlə bir yerdə çıməndə demişdi:

– Eh, Sonaya nə var ki, e, bəxtəvar başına, soyuq olanda istisi yanında, isti olanda sərini yanında... Gözlərindən görürəm!..

Onda hələ ərə getməmiş qızlar Şövkətin bu sözlərindən əməlli-başlı bir şey başa düşməmişdilər, ərə getmiş cavan gəlinlər isə Şövkətin bu sözlərindən sonra, küçədə rast gələndə həsədlə Sonanın gözlərinə baxmışdı.

Gülağa hündürboylu, enlikürəkli, şümal bir oğlan idi və Xanım xalanın oğlanları ilə birlikdə məhəllənin ən sayılan, hörmətli cavarlardan idi və Gülağa da məhəlləni çox istəyirdi, çünki əvvəlcə atası ölmüşdü, sonra Gülağa on üç-on dörd yaşlarına çatanda anası ölmüşdü və Gülağanı məhəllə böyütmüşdü, evini məhəllə saxlamışdı, Gülağanın atası da məhəlləydi, anası da, qardaşları, bacıları da.

Sonra Sona gəldi və Sona Gülağanı bütün məhəllənin əlindən aldı, Gülağa üçün dünyada Sonadan başqa heç kim və heç nə yox idi. Dündür, Sona Gülağanı bütün məhəllənin əlindən aldı, dündür, məhəllə haradasa bir az Gülağadan incidi də, çünki Gülağa məhəllənin qızlarını bəyənmədi, özü təkbaşına yad bir qız alıb evinə gətirdi, amma bütün bunlarla bərabər, məhəllə Sonanı görəndən sonra, Sonaya fikir verəndən sonra, Sonanı qəbul etdi.

Gülağa ilə Sona bu məhəllədə birinci kişi və qadın xeylağı idi ki, günün günorta çağrı, camaatın gözü qabağında qol-qola gəzirdi, yaxud gedəndə əl-ələ tuturdu və ən təəccübələsi bu oldu ki, məhəllədə heç kim buna pis baxmadı, heç kim Gülağanı tənələmədi, heç kim Sonanın qarasına danışmadı, çünki məhəllə tükü tükdən seçirdi, məhəllə Gülağanı yaxşı tanıyırı və Sonanı da yaxşı tanımişdi.

O qış gecəsi Sona pəncərənin qabağında dayanıb küçəyə baxırdı.
Bütün gecə qaranlıq içində idi.

Hər tərəfi basmış o qaranlıq içində qarın güclə sezilən ağımtıl parıltısı yer üzünün qaradan başqa da rənglərindən xəbər verən yeganə işarə idi.

Qaranlıq içindəki o qar ağımtılılığı, elə bil ki, yavaş-yavaş artmağa başladı, gecənin qaranlığını aydınlaşdırmağa başladı və Sonaya elə gəldi ki, bütün bunlar bir yuxudur.

Bəlkə doğrudan da yuxudur?

Axır vaxtlar ağ yuxular görürdü.

Gülağanın özünü görmürdü, amma o ağ yuxular Gülağanın nəfəsi idi, Gülağanın baxışları idi, Gülağanın təbəssümü idi.

Bəlkə Gülağanın dodaqlarındaki o xərif titrəyişi də yuxuda göründü?

Yox, bütün bunlar yuxu deyildi, bu ağ – o küçədəki, damlardakı, pəncərə sürəhilərindəki qarın ağartışı idi, ağ yuxu deyildi, bax, o Sarı hamamın qaraltısıdı, onun yanında Əliabbas kişinin evidir, bir az yuxarıda Xanım xalagilin dalanıdır, o dalanda Sonanın adaşı cavan bir arvad da yaşayır və o arvadın Ələkbər adında balaca və çoxbilmiş bir oğlu da var, Xanım xalanın oğlanlarının da adı Cəfərdir, Adıldır, Əbdüləlidir, Qocadır, Cəbrayıldır, Ağarəhimdir və Cəfər də, Adil də, Əbdüləli də, Qoca da, Cəbrayıł da, Aqarəhim də Gülağanın dostlarıdır və hərgələ Sona dəli olmuşdusa, bunların heç birini yadında saxlaya bilməzdi...

Pəncərənin qabağından çekilib şam yandırmaq istədi, divardan asılmış o fotosəkile yenə baxmaq istədi, amma yenə də qorxdu, şamı yandırmadı, gəlib çarpayıda oturdu; nədən qorxurdu? Qorxurdu ki, şəkilə baxar və yenə də o xərif təbəssümü, dodaqların o xərif titrəyişini görər? Yoxsa qorxurdu ki, birdən yanılmış olar, başa düşər ki, gözüñə görünüb o təbəssüm, o titrəyiş, aldanıb? Sona ikiəlli başını tutdu və yenə də birdən-birə otaqda ikinci bir nəfəs duydu, ikinci bir adam nəfəsi hiss etdi.

Bütün varlığını toplayıb diqqətlə qulaq asdı.

Otaqdakı o ikinci adam nəfəsi lap güclə duyulurdu.

Bu nəfəs, əlbəttə, Gülağanın nəfəsi idi və Sonanın buna heç bir şəkk-şübhəsi yox idi, bu belə də olmalı idi, Sona niyə qorxurdu, niyə ürəyi eləcə döyündürdü, sinəsindən çıxməq istəyirdi?

Düz üç yüz altmış bir gün idi ki, Gülağa müharibəyə getmişdi və düz iki yüz əlli üç gün idi ki, o yalançı məktub gəlmişdi, o yalançı qara xəbər gəlmişdi.

Üçüncü bir məktub idi və Sona o məktubu bir dəfə oxudu, sonra o məktubu ikinci dəfə oxudu, sonra üçüncü dəfə oxudu, orada açıq-əşkar yazılmışdı ki, Gülağa müharibədə həlak olub və Sona da həmin məktubu yüzüncü dəfə, iki yüzüncü dəfə oxuya-oxuya bilirdi ki, ağ yalandır bu, bilirdi ki, Gülağa Sonanı burada tək qoyub özü müharıbədə ölü bilməz.

Məhəllə də o qara kağızdan xəbər tutdu və məhəllə Gülağanın yasını saxlamaq üçün Sonagilin evinin qabağında çadır qurmaq istədi, fotoqraf Əli gəlib Gülağanın şəklini istədi ki, yaxadan asmaq üçün kiçildib çıxaltsın, arvadlar, qızlar, gəlinlər ağlaya-ağlaya Sonanın başına yiğişdi ki, heç olmasa bir balaca təskinlik versinlər, dərdini bölüşürsünlər, amma Sona buraya köçüb gəldiyi vaxtdan birinci dəfə məhəllənin üzünə ağ oldu, çadırın taxtalarını quraşdırınan adamların üzünə, iri mis samovarını götürüb su ilə doldurmaq istəyən qəssab Dadaşbalanın üzünə qışkırdı, qoymadı ki, qapının ağzında çadır qursunlar, fotoqraf Əlini qovdu, şəkil vermədi, ağlamaq əvəzinə, başına yiğmiş məhəllə arvadlarının üstüne qışkırdı:

– Yalandı bu!.. – dedi. – Yalandı bu!.. Yalandı!.. – dedi.

Sona qoymadı ki, Gülağa üçün yas saxlaşınlar, çünkü o qara xəbər ağ yalan idi, Gülağa ölməmişdi, Gülağa ölü bilməzdi, çünkü bu dündən heç bir günahı yox idi, heç bir pis iş görməmişdi və ona nə üçün gülə dəyməliydi, nə üçün durduğu yerdə qanına qəltən olmalı idi? Sona burada tək idi, Sona burada qalmışdı, sağ idi və Gülağa orada necə ölü bilərdi, gülə Gülağanı necə tuta bilərdi?

Saat neçə idi görəsən? İki idi? Üç idi? Dörd idi?

Gülağa saatsaz idi və Sona düz üç yüz altmış bir gün idi ki, evin saatlarını, özünün də qolunun saatını dolabin siyirtməsinə yiğmişdi və o vaxtdan bəri bu evdə saat işləməmişdi, çünkü Gülağa ki, çox istədiyi bu saatlardan bu qədər uzaq düşmüştü, durduğu yerdə əlinə tūfəng almışdı, sinəsini güləyə nişan tutmuşdu, Sona qiymirdi ki, saat səslənsin bu evdə, qiymirdi ki, Gülağa orada gülə-boran səsi eşitsin, amma Sona burada əvvəlki vaxtlar olduğu kimi, saat səsi eşitsin.

Dolabin siyirtməsindəki o saatların hamısı Gülağa gələndə quruqlacaqdı, Gülağa gələndən sonra işləməyə başlayacaqdı və Gülağa da,

əlbəttə, gələcəkdi, çünki cəbhədən gələn o üçkünc kağız ağ yalan idi (və o ağ yulan qızı yuxular getirmişdi).

Gülağanın birnəfərlik balaca saatsaz emalatxanası İçərişəhərin yanında Qoşaqla qapısı tərəfdə böyük bir binanın birinci mərtəbəsində idi və hərdən Sona işdən çıxıb tramvaya minirdi, həmin emalatxanaya gedirdi, emalatxanada da işin vaxtı qurtarırdı, Gülağa emalatxananın qapısını bağlayırdı, amma özləri içəridə qalırdı, iki taxta kətil güclə siğışan o balaca, o darısqal otaqda yanaşı oturub divarlardan asılmış, mizin üstünə yiğilmiş böyüklü-kiçikli yüz saatın tiqqiltisine qulaq asa-asa pəncərənin şüşəsindən İçərişəhərin Qoşaqla qapısına baxırdılar və bu zaman o Qoşaqla qapısı əslində Sonanın da, Gülağanın da bir-birlərinə gizli hissələrinin, gizli həyəcanlarının qapısı idi.

Gülağa emalatxananın işığını söndürdü və küçədən keçən adamlar pəncərənin şüşəsindəki iplərdən sallanmış cürbəcür saatların arasından içərinin qaranlığında oturmuş Sonanı və Gülağanı görmürdü, amma Sona da, Gülağa da o adamları görürdü və küçədən keçən o adamların heç ağlına da gəlmirdi ki, cürbəcür saatlar düzülmüş bu şüşənin o tərəfindəki balaca darısqal saat təmiri emalatxanası həmin dəm, əslində, emalatxana deyildi. Sona ilə Gülağanın hissələrinin, həyəcanlarının yuvası idi – necə ki, ağaclarla quşların yuvası olar, adamlar gedər-gələr, o yuvanı görməz, amma o yuvanın içindəki quşlar hamını görər.

Bəzən Gülağa gözlərinin o Qoşaqla qapısından çəkirdi, saatların çıqqıltısı arasından Sonanın da ürəyinin döyüntüsünü eşidirdi, sonra Sonanın əynindəki palтарın yaxasını açırdı, hələ evlənməklərindən əvvəlki vaxtlar olduğu kimi, üzünü Sonanın döşlərinin arasında gizlədirdi və Sona hiss edirdi ki, Gülağanın gözləri dolub, əli ilə Gülağanın yumşaq saçlarını qarışdırı-qarışdırı Qoşaqla qapısına baxırdı, elə bil ki, açıq sinəsi ilə bu dünyagörmüş, iri daşların çopurları uzaq-uzaq keçmişlərdə qalmış yüz illərdən xəbər verən o Qoşaqla qapısına meydan oxuyurdu...

Qişda Gülağa o emalatxanada kiçik bir primus yandırırdı və o kiçik primusun istisi həmin emalatxanaya bəs eləyirdi, primusun iyi, alovunun göyümətül-yaşıl rəngi və tamam canlı bir məxluq kimi, hənirtisi saatların çıqqıltısı ilə birlikdə Bakının ortasındakı, camaatın gözü qabağındakı o balaca, o darısqal emalatxananı tamam başqa bir aləmə aparırdı və həmin aləmdə Sona ilə Gülağadan başqa heç kim yox idi, o aləm, ancaq Sonaya və ancaq Gülağaya məxsus idi.

Düz üç yüz altmış bir gün idi ki, Sona o emalatxananı görmürdü.

Bir dəfə işdən çıxanda yenə də tramvaya minib Qoşaqla qapısının yanına getmək istədi, o emalatxanaya baxmaq istədi, amma getmədi, çünki Gülağa uzaqlarda idi və Gülağasız o emalatxanaya, o Qoşaqla qapısına baxmaq da düz deyildi, Sona bunu özünə qiymadı və həmişəki kimi, dinməz-söyləməz öz evinə gəldi.

Gülağanı müharibəyə yola saldığı gün heç özləri də bilmədi, necə oldu ki, səhər tezdən birlikdə Qoşaqla qapısının qabağındakı həmin meydana getdilər və bir müddət meydanın ortasında dayanıb qapısı qıflı o emalatxanaya baxdilar, Gülağa gülümsədi, Sona da gülümsədi, çünki bu, müvəqqəti bir ayrılıq idi, Gülağaya heç nə olmayıacaqdı, Gülağa sağ-salamat qayıdır gələcəkdir.

Düz üç yüz altmış bir gün keçmişdi, sabah üç yüz altmış iki gün olacaqdı, sonra bəlkə yeddi yüz altmış səkkizinci gün olacaqdı, bəlkə üç min doqquz yüz səksən dördüncü gün olacaqdı, amma axır ki, Gülağa qayıdır gələcəkdir – bunu Sona yaxşı bilirdi, belə olacaqdı, Gülağa qayıdacaqdı, amma on gün idi ki, bu otaqda nəsə baş verirdi, Sona bunu hiss edirdi və Sona burasını da bütün ürəyi ilə, bütün içi ilə hiss edirdi ki, nəyinsə ərəfəsindədir.

Sona həmin ərəfə barədə fikirləşmək istəmirdi, çünki, əslində ürəyinin dərinliyində, o dərinlikdə ki, ora özü də daxil olmağa çəkinirdi, cürət eləmirdi, bax, orada, o dərinlikdə bilirdi ki, nə baş verəcək və buna görə də ərəfə barədə fikirləşməyə qorxurdu, qorxurdu ki, birdən özünə də məlum olar ki, doğrudan da dəli olub.

Sona çarpayıdan ayağa qalxdı.

Yox, dəli olmamışdı Sona.

Görəsən saat neçədir?

Bunun nə mənası var idi, saat neçədir?

Sona şəmi yandırdı və o şəmi əlinə götürüb divarın qabağına gəldi, Gülağanın fotosu ilə üzbüüz dayandı.

Şəmin işığı fotosəkilin üstünə düşdü və Gülağanın gözləri o şəm işığında işıldadı və Sonaya elə gəldi ki, Gülağanın gözləri qapalı idi, yəni qaranlıqda Gülağa gözlərini yummuşdu və o gözlər şəmin işığından diksindi, birdən-birə açıldı, birdən baxdı.

Gülağanın bu fotosəkli üç ay idi ki, bu divardan asılmışdı və düz üç ay idi ki, Sona səhər işə getməzdən əvvəl də, axşam işdən qayıdan sonra da, yuxuya gedənə qədər Gülağanın bu fotosəkli ilə

danişirdı, bu fotosəkillə də söhbət edirdi və çox vaxt da bu danışçıq, bu söhbət sözsüz olurdu, çünkü Gülağa həmişə Sonanı sözsüz də başa düşürdü, adicə bir-birlərinin gözünün içində baxmaq kifayət idi və Gülağa bu fotosəkildə də Sonanı başa düşürdü, Sona bunu bədəninin hər bir hüceyrəsi ilə hiss edirdi, duyurdu.

Bir neçə gün idi ki, Sonaya elə gəlirdi ki, bu fotosəkildə nəsə bir dəyişiklik var, nəsə əvvəlki kimi deyil, amma baxırdı, baxırdı və bu dəyişikliyin nə olduğunu tapa bilmirdi. Gülağa indi də həmişəki kimi baxırdı, dodaqlarındakı o təbəssüm də həmişəki kimi idi, amma bütün bunlarla bərabər, Gülağanın bu fotosəklində nəsə elə bir şey var idi ki, əvvəller yox idi və ümumiyyətlə... ümumiyyətlə, fotolarda elə şey olmurdu.

Bayaq paltarını soyunub yerinə girməzdən əvvəl də Sona Gülağanın bu fotosəkli ilə beləcə üzبəüz dayanmışdı və birdən-birə Sona həmin fotosəkildə Gülağanın dodaqlarında bir titrəyiş sezdi, o titrəyiş gözləri ilə gördü, bu, yalan deyildi, Sonanı qara basmirdı, bu həqiqət idi, bayaq fotosəkildə Gülağanın dodaqları xəfif bir titrəyişlə titrədi.

Sona həyəcan keçirmirdi, Sona qorxmurdı ki, dəli olar, amma Sonanın şam tutmuş əli titrəyirdi və Sonanın əli titrədikcə şamın zəif işığı fotosəkildə Gülağanın yanaqlarında, dodaqlarında, çənəsində oynayırdı.

Sona əlində titrəyən o şamın işığında bir müddət diqqətlə Gülağaya baxdı, amma şamın zəif işığının hərəkətindən başqa fotosəkildə bir tərpəniş sezmədi, sonra Sona Gülağanın gözlərinin içində baxdı və birdən-birə bu gözlərin dərinliyində bir ağrı hiss etdi və o qaranlıq qış gecəsi həmin hiss Sonanı sarsıtdı.

Günlerin həmin gözəl gündündə idi, Gülağa ilə rastlaşmışdılar, sonra Gülağa ilə görüşməyə başlamışdılar, sonra evlənmişdilər, o vaxtlardan bu tərəfə Gülağanın gözləri həmişə dumdur olmuşdu, o gözlərin başqalarının sezə bilmədiyi (amma Sonanın gördüyü) lap dərinlikdə də heç bir ağrı olmamışdı, çünkü ola bilməzdi, çünkü Sona ilə Gülağa bir yerdəyilər, çünkü bu otaqları var idi, bu çarpayıları var idi, çünkü Qoşaqla qapısı ilə üzbəüz o balaca, o darısqal emalatxanaları var idi və o emalatxanada göyümtül-yaşıl rəngli bir alovla yanmış primusun da səsi adı primus səsi deyildi, çox mülayim, çox yumşaq bir canlı hənirtisi, nəfəsi idi.

Sona həmin fotosəkildə indi Gülağanın gözlərinin dərinliyində görüyüü o ağrıya baxdı və bu zaman gözlənilməz, ağlaşımaz bir

hادىسە باش verdi: Sona saat səsi eşitdi və sərt hərəkətlə dönüb dolaba tərəf baxdı.

Saat səsi dolabdan gəlirdi.

Sona dolaba yaxınlaşdı, özünün qol saatını, evin divar saatini və Gülağanın mizüstü saatin düz üç yüz altmış bir gün bundan əvvəl qoymuşdu və o vaxtdan bəri də əl vurmadığı siyirtməni açdı, əlindəki şamı irəli tutub siyirtmənin içini işıqlandırdı: saatların üçü də çıqqacıq işləyirdi.

Vaxtlar müxtəlif idi.

Sonanın qol saatında 12-yə 7 dəqiqə qalmışdı.

Divar saatı 6.26 göstərirdi.

Gülağanın mizüstü saatı 03.12 göstərirdi.

Vaxtlar müxtəlif idi, yəqin ki, saatlar müxtəlif vaxtlarda yatmışdılar, amma indi üçü də birdən işləməyə başlamışdı.

Sonanın əlindəki o şam daha titrəmirdi.

Sona divardan asılmış o böyük fotosəklərin yanına qayıtdı.

Dolabin saatlar işləyən siyirtməsi eləcə açıq qaldı.

Sonanın əlindəki şamın işığı yenə də Gülağanın sıfətinə düşdü və Sona yenə də Gülağanın gözlerinin dərinliyindəki o ağrını gördü, sonra o biri əlini fotosəklərin hamarı ilə Gülağanın alınmasına sürtdü.

Gülağanın alınında narın tər damcıları var idi.

Yox, bu, şamın istisindən fotosəklərin kağızına düşmüş nəmiş deyildi, bu, tər damcıları idi, çünki Gülağa əzab çekirdi, Gülağa bu şəkildən çıxməq isteyirdi. Sona bunu başa düşmüştü və Gülağanın gözlerinin dərinliyindəki o ağrı da indi çekdiyi bu əzabın ağrısı idi.

Şam öz-özünə söndü.

Sona o qaranlıq içinde bir müddət Gülağanın fotosəkli ilə üzbəüz dayandı.

Şamı daha yandırmadı.

Lap ehmallıca, lap barmaqlarının ucunda pəncərəyə tərəf getdi, elə bil uşaq yatmışdı və Sona da qorxurdu ki, səs olar, uşaq yuxudan oyanar.

Bütün küçə qaranlıq içinde idi və həmin qış gecəsi o qaranlıq içinde küçələrdəki, evlərin damındakı qarın zəif, ağımtıl parıltısı daha ağ yuxuları Sonanın yadına salmırıldı, çünki Sona daha yuxular barədə fikirləşmirdi, qaranlıq otaqda həmin pəncərənin qabağında dayanıb küçəyə baxırdı və gözləyirdi.

Daha qar yağmırıldı, külək də əsmirdi, hər halda küləyin səsi gəlib otağa çatmırıldı, sakit, səssiz-səmirsiz bir qış gecəsi idi və o sakitlik, o səssizlik içində dolabın açıq siyirtməsindəki saatların çıqqıltısı eşidildirdi.

Şamın sönmüş fitilinin yüngül iyi otağa yayılmışdı və bu yüngül qov bir balaca Qoşaqla qapısının qarşısındaki o darısqal saat təmiri emalatxanasında göyümtül-yaşıl alovla yanmış primusun qoxusuna bənzəyirdi, amma Sona bu barədə də fikirləşmədi, həmişəki kimi, xəyalən Qoşaqla qapısının qabağındakı o balaca, o darısqal emalatxanaya getmədi; Sona əynindəki gecə köynəyilə pəncərənin qabağında dayanıb küçəyə baxırdı və gözləyirdi.

On beş-iyirmi gün bundan qabaq fabrikdə bir yerdə işlədikləri qızlardan hansısa bu ölümü-itimli günlərdə heç olmasa, bir balaca ürək açmaqdan ötrü nəsə güləməli bir söz dedi, hamı güldü, təkcə Sona gülmədi və dünyagörmüş Xədicə xala:

— Dərdlidi də Sona, necə gülsün... — dedi. — Ürəyi ağrıyrı Sonanın...

Həmin qış gecəsi, o saat çıqqaçıqının müşayiət etdiyi həmin sakit, səssiz-səmirsiz qış gecəsi Sona küçənin qaranlığına baxırdı və o dəm Sonanın heç bir dərdi yox idi, Sonanın ürəyi daha ağrımırdı, ağrı Gülağanın gözlərində idi və Sona gözləyirdi.

Sona Gülağanı yaxşı tanıyırı və bilirdi ki, Gülağa güclüdür, zirəkdir, bilirdi ki, Gülağa da indi bütün varlığıyla Sonanın yanına qayıtməq istəyir və Sona gözləyirdi (və Gülağa bunu bilirdi!).

Sona elə-eləcə pəncərənin qabağında dayanmışdı, çünkü bir daha o şəkilə baxmaq istəmirdi, Gülağanın gözündəki o ağrını görmək istəmirdi, Gülağanın o əzablarının gözgörəsi şahidi olmaq istəmirdi və dayanıb gözləyirdi.

Sona tamam sakit idi, tamam arxayın idi, bilirdi ki, Gülağanın gözlərindəki o ağrı da, Gülağanın o əzabları da müvəqqətidir, o ağrı da keçib gedəcək və o əzab da yox olacaq.

Dolabın açıq siyirtməsindəki o saatların çıqqıltısı, elə bil ki, həmin qış gecəsinin nəbzı idi, otaqda vururdu.

Şamı sönmüş fitilin qoxusu çəkilib getmişdi və otağın havasında o qoxudan sonra bir təmizlik var idi və Sona bilirdi ki, bu otaq da Gülağanı gözləyir.

Saatların çıqqıltısı içində yavaş-yavaş artan bir səs eşidildi və Sona başa düşdü ki, bu səs cirilan kağızın səsidi.

Gülağa azad olurdu.

Gülağa qayıdırı.

Küçədəki, evlərin damlarındakı, pəncərələrin sürəhilərindəki qarın ağımtıl işığı elə bil ki, artmağa başlamışdı, qaranlıq içində gümüşü bir parıltıyla küçələrin, şəhərlərin, bütün dünyanın təmizliyindən, təzəliyindən xəbər verirdi.

Kağız daha cirilmadı.

Sükut çökdü və elə bil ki, dolabın siyirtməsindəki o saatların da çıqqılıtı kəsildi.

Sona çönüb otağa baxmındı, pəncərənin qabağında dayanmışdı və gözləyirdi.

Otaqda addım səsi geldi.

Bir addım...

İkinci addım...

Üçüncü addım...

Yenə sükut çökdü.

Sona arxadan az qala kürəklərinə toxunub döyünen o ürəyin səsini eşitdi.

Sonra Gülağa əlini ehmallıca Sonanın ciyininə qoydu.

Sona diksinmədi, Sona bilirdi ki, belə də olacaq və birdən-birə Sonanın ürəyi coşdu, düz üç yüz altmış bir günün dərdi, düz iki yüz əlli üç günün əzabı iri-iri, gilə-gilə yaşı olub gözlərindən axdı.

Sonanın ciyinindəki o əl köynəyinin altına girdi, çılpaq ciyinində gəzdi və o əlin istisi, o əlin hərəketi Sonanın bütün içindən keçdi.

Sonra Gülağa Sonanı özünə tərəf çevirdi, Sonanın gözlərinə baxdı və başa düşdü ki, ömründə heç vaxt Sonanı beləcə xoşbəxt görməyib, hətta o balaca, o darısqal emalatxanada bir-birlərinə qışılıb qoşa oturduqları o dəqiqlirlərdə də Sona beləcə xoşbəxt deyildi.

Sona həmin qış gecəsi o qaranlıq otaqdakı pəncərənin qabağında özünü Gülağanın bağırına basdı, Gülağanın üz-gözünü, boynunu, sinəsini öpə-öpə:

– Axır ki, gəldin... – piçıldadı. – Axır ki, gəldin... Qaytdın axır, qaytdın... – piçıldadı. – Gəlib çıxdın... – dedi. – Gəlib çıxdın...

Gülağa Sonanın əynindəki o gecə köynəyini çıxartdı və Sonanın ağappaq çılpaq bədəni, elə bil ki, o otağın qaranlığını düz üç yüz altmış bir gün pərçimlənib saxlamış və yalnız indi azadlığa çıxmış hisslərlə, həyəcanlarla doldurdu.

Gülağa çilpaq Sonanı qucağına aldı, çarpayiya gətirdi.

Gülağa Sonanın hələ də yaxşı qurumamış və duzlu tam verən gözlerini, dodaqlarını, qabarib özünə yer tapmayan döşlərini öpürdü və Sona xoşbəxtlikdən boğula-boğula, təngnəfəs ola-ola piçildaya-piçildaya:

– Yalançı bir məktub gəlmışdı mənə... – deyirdi.

Gülağa piçildaya-piçildaya:

– Yalançı deyildi o məktub... – deyirdi. – Mən ölmüşdüm... Məni vurmüşdular... Məni sən diriltdin... – deyirdi. – Sənin nəfəsin məni dərtib o şəkildən çıxardı...

– Səhər yavaş-yavaş açılırdı.

Yenə qar yağmağa başlamışdı.

Sona çarpayıda uzanmışdı və Gülağaya baxırdı.

Gülağa pəncərənin qabağında dayanmışdı və düz üç yüz altmış bir gün görmədiyi məhellədə o qış səhərinin açılmağına tamaşa edirdi.

Sona gülümşəyirdi, çünkü Gülağanın yerinə sevinirdi.

Sonanın bütün bədənində bir rahatlıq var idi və o rahatlıqda bir əbədilik, həmişəlik var idi.

Sonra Gülağa pəncərənin qabağından çekilib dolaba yaxınlaşdı, siyirtmədəki saatları götürdü, mizüstü saati həmişəki yerinə qoydu, Sonanın qol saatinə da mizin üstünə qoydu, sonra əlində tutduğu divar saatına baxdı.

Sona da çarpayıdan qalxıb Gülağanın yanına gəldi və bir-bir o saatlara baxdı.

Vaxtlar həmin müxtəlifliyi olduğu kimi saxlamışdı.

Sonanın qol saatında 3-ə 10 dəqiqə qalmışdı.

Divar saati 9.29 göstərirdi.

Gülağanın mizüstü saati 06.15 göstərirdi.

Sonra Sona ilə Gülağa bir-birlərinə baxdı və ikisi də bərkdən, ürəkdən gülməyə başladı.

İkisi də çilpaq idi, ikisi də o balaca otağın ortasında dayanmışdı, bir-birlərinə baxırdı və bərkdən, ürəkdən gülürdü.

Sonra Gülağa əlindəki saatı divara vurmaq istədi.

Sona:

– Neyləyirsən divara vurub?.. – dedi. – O biri evimizdə vurarsan.

Onsuz da buradan köçəcəyik...

– Niyə?

– A-a-a.. Kim inanar ki, sən şəkildən gəlmisən? – Sona fotosəklə baxdı.

Fotoqraf Əlinin böyüdüyü o fotosəkildə kağızın yalnız qıraqları qalmışdı, Gülağanın portretinin yeri boş idi və Sonaya elə gəldi ki, elə bil o şəkili qayçı ilə kəsib götürmüsən.

XXXI

Mən çal bıgli, başının ortası tamam tökülmüş ağappaq qırırm saçlı o taksi sürücüsündən – Cəfərqluludan çox şey soruşmaq istəyirdim, amma heç nə soruşmadım, daha doğrusu, nə üçün? niyə? səbəbini bilmirəm... – Heç nə soruşa bilmədim və aydınlıq bir yaz gecəsi evdən çıxıb piyada bizim məhəlləmizə tərəf getdim.

Bakının dağlıq hissəsinə qalxan və bir azdan məni nöyüt dükanının – bizim nöyüt dükanımızın tininə, məhəlləmizə aparıb çıxaracaq küçə boyu addımlaya-addımlaya bu tanış evlərə, birmərtəbəli, ikimərtəbəli, üçmərtəbəli binalara baxırdım və heç birini tanımadım; yəni bu binalar öz-özlüyündə mənə tanış idi, anamın əlindən tutub bu küçə ilə şəhərin mərkəzinə tərəf çox getmişdim, bu küçədən çox keçmişdim, amma eyni zamanda, mən bu binaların heç birini hansı bir xatirəyləsə bağlı xatırlamırdım, mən bu binalarda bir yadlıq hiss edirdim və mənə elə gəlirdi ki, bu hiss qarşılıqlıdır, çünki küçələr yalnız binalardan, yalnız asfaldan, daşdan ibarət deyil və mənə elə gəlir ki, küçələrin də yaddaşı var; insanlar gəlir, gedir, amma küçələr qalır, küçələrin ömrü insanların ömründən çox-çox artıq olur, küçələr yüz il, iki yüz, üç yüz il yaşayır və gəlib-gedən o insanların nəfəsi ilə nəfəs alır, gəlib-gedən o insanların hissəleri, həyəcanları ilə yaşayır və bu barədə fikirləşəndə hərdən mənə elə gəlir ki, qarışqa adında, ya fil adında, ya insan adında məxluq olduğu kimi, küçə adında da bir məxluq var.

Mən sonuncu dəfə bu küçə ilə nə vaxt getmişəm? – yadına gəlmir... Biz məhəllədən köçəndə on-on bir yaşım var idi və yəqin qırx il idi ki, ayağım bu küçəyə dəymirdi (bu da mənim etibarım!) və hərgah küçənin yaddaşı varsa, küçə canlıdırsa, deməli, nəyisə də unudur, yaddan çıxarırlar və bunu duymaq, hiss etmək qüssə gətirir, bu yalnız qırx ilin ayrılıq qüssəsi deyil, yalnız həmin qırx ilin əbədi bir keçmişdə qalmağının, qayıtmazlığının qüssəsi deyil, bu qüssə, eyni

zamanda, gələcəyindir, daha doğrusu, gələcəkdə qalmış beş ilin, on ilin, hətta qırx-əlli ilin də haçansa əbədi bir keçmişdə qalacağının indidən hiss olunan qüssəsidir.

Bizim o nöyüt dükanımızın, o ərzaq dükanımızın sarı əhənglə rənglənmiş birmərtəbəli binasını uzaqdan gördüm və o saat da tanıdım və nə qədər istəsəm də ki, bunu yazmayım, qayıdır çıxıb getmək istədim, çünki bütün bunların nə mənası var idi? Mən indi o məhəllədə kimi axtarırdım? “keçmişə səfər” – bu yalnız bizim özümüzün kitablarda yaratmışız bir ifadədir, əslində, keçmiş heç kimi qəbul etmir, keçmiş öz işini görüb, qurtarır və onun qapısında əbədi bir qıfil var, Ziba xalanın qapısındaki o paslı qıfil kimi, Əliabbas kişinin qapısındaki o yekə qıfil kimi...

Lakin mən ki indi, bax, bu küçə ilə üzüyuxarı, bizim məhəlləmizə doğru getdiyim bu anlarda Ziba xalanı da, Əliabbas kişini də xatırlayıram...

Əsmər deyir ki, guya mən ürəyimin dərinliyində sentimental bir adamam; bilmirəm, bəlkə də beledir və mənim fikirləşdiklərim də, yazmaq istədiklərim də sentimental bir adamın fikri, istəyidir, ola bilər, amma hər halda mən məhəlləmizin tinindəki sarı əhənglə rənglənmiş o balaca binanı görəndə dayanmaq istədim, geri qayıdır çıxıb getmək istədim və o dəm mənə elə gəldi ki, o tanış və eyni zamanda yad binalar, o küçə pəncərələri, cürbəcür rənglərlə rənglənmiş – yaşıł, göy, qəhvəyi, çəhrayı, sarı küçə qapıları, yavaş-yavaş yarpaqlamağa başlamış meynələrlə əhatə olunmuş küçə eyvanları mənə baxır və məni məzəmmət edir; əlbəttə, bu hissədə bir uşaqlıq var idi, amma nə olar? mən ki... mən ki öz uşaqlığımı qayıtmaq istəyirdim...

Məhəlləmizin aşağı başında tinin ucuna çatıb nöyüt dükanı ilə üzbüüz dayandım, məhəlləmizə baxdım və yox, mənim ürəyim düşmədi, yerimdə də donub qalmadım, elə bil ki, elə belə də olmalı idi, elə bunu da gözlöyirdim; Sarı hamam da yox idi, bizim dalanımız da yox idi, aralıqdakı o binalar, o evlər də yox idi və həmin sahədə indi çoxmərtəbəli böyük bir yaşayış binası var idi. Həmin binanın pəncərələri yanındı, eyvanlarına adamlar girib-çıxırı, o böyük bina öz gündəlik həyatı ilə yaşayırı və həmin binanın qabağında hündür, qollu-budaqlı bir söyüd ağacı var idi.

Yüngül bir meh əsdi və o yüngül meh o qollu-budaqlı söyüdün yenicə göyərməyə başlamış körpə yarpaqlarını tərpətdi və mənə elə

gəldi ki, əslində, o yarpaqlar mənə salamladı; mənə elə gəldi ki, indi o böyük, o qollu-budaqlı söyüd ağacı da, vaxtilə mənim atam kimi, bu küçədə – bu yeni küçədə qəriblik içindədir.

Bir, iki, beş, yeddi, on, on bir... Bu böyük bina on bir mərtəbə idi və onun yəqin ki, cəmi ikicə mərtəbəsinə bizim bütün məhəlləmiz sıçışardı.

O binanın üçüncü mərtəbəsinin mənə yaxın eyvanında üç-dörd yaşlı bir uşaq dayanmışdı və sürahinin dəmir barmaqlığı arasından mənə baxırdı; mən də o uşağı baxdım, ona göz vurdum və birdən qəribə bir hadisə oldu: o uşaq ağızını yekə açıb bərkdən ağlaya-ağlaya otağa qaçıdı; anası tələsik eyvana çıxdı, küçə boyu o tərəf-bu tərəfə baxdı, başını yuxarı qaldırıb binanın üst eyvanlarına baxdı və yəqin ki, heç harada şübhəli bir şey görməyib otağa keçdi.

Mənim söyüdüm güldü.

Bir dəfə mən yuxuda qıpqırmızı bir ay görmüşdüm və elə yuxuda ikən o qırmızı aya baxa-baxa başa düşürdüm ki, yuxu görürəm, başa düşürdüm ki, o cür yekə, o cür qırmızı ay ola bilməz, amma o yekə, o qırmızı ay, necə deyərlər, mənim bunu başa düşüb-düşməməyimin fərqində deyildi, eləcə qırmızı alışib-yanırdı, eləcə mənim gözlərimin qabağında idi.

İndi göydə həmişəki (adi!) ay idi, həmişəki (adi!) ulduzlar idi, bir də ki, o böyük yaşayış binasının işıqları yanındı və həmin işıqlı pəncərələr, işıqlı qapılar bizim məhəllədə özlərini qətiyyən yad hesab eləmirdi, əksinə, o pəncərələrin, o şüşə qapıların işığında, genişliyində, yaraşığında bizim məhəlləyə hətta bir minnət var idi.

Muxtarın yaşadığı, Ədilənin yaşadığı o üçmərtəbəli bina əvvəlki kimi, öz yerində idi (və indi bu mənə bir möcüzə kimi göründü!), amma Muxtargilin o şüşəbəndində daha Kübra xalanın dibçəkləri yox idi və ümumiyyətlə, bu bina, əlbəttə, əvvəlki bina idi, amma eyni zamanda, əvvəlki bina deyildi, divarlarına, pəncərələrinə, şüşəbəndinə, giriş qapısına baxan kimi, bilirdin ki, indi bu binanın həyatı tamam başqa bir həyatdır, əvvəlkindən yaxşıdım? pisdimi? bilmirəm, amma tamam başqa idi və mənim üçün burasına da şəkk-şübə yox idi ki, indi bu binada tamam başqa adamlar yaşayırırdı; o üçmərtəbəli bina-nın mənim üçün doğmaliğinin özündə indi bir yadlıq var idi.

Binanın qabağında, səkinin qırğında qırx il bundan əvvəl olduğu kimi, yerə, asfaltın üstünə salılmış balaca bir döşəkcədə ləp qocalıb

Əldən düşmüş bir qarı oturmuşdu (hərdən bu barədə fikirləşəndə mənə elə gəlir ki, həmin gecə o qarı mənim gözümə görünmüdü...) və mən asta addımlarla gəlib o qarının qabağında dayandım, hələ uzaqdan görən kimi tanıdım o qarını salamladım (yoxsa o salamı özüm özümə verdim?).

— Axşamin xeyir, Səfurə xala.

— Abatın xeyir, — dedi.

— Necəsən, Səfurə xala?

— Necə olacağam? Görmürsən? Hay-hayım gedib, vay-vayım qalıb.

— Məni tanımadın?

— Yox...

— Mənəm də!..

Həmin yaz gecəsi o böyük binadan gələn işq içinde mən Səfurə xalanın alacalanmış sulu gözlərində qəfil bir səksəkə gördüm və mənə elə gəldi ki, Səfurə xala hələ də səksəkə içindədrir, hələ də müharibədə itkin düşmüş oğlu Eynulladan bir xəbər gözləyir. Əlbəttə, biz hamımız bu barədə çox eşitmışık, çox oxumuşuq ki, analar müharibədə itkin düşmüş oğullarının yolunu hələ də gözləyirlər, amma bu dəfə bütün ömrümüzdə birinci dəfə mən bunu gözlərimlə gördüm, duydum.

Mən Səfurə xalanın üzündəki qırışlara baxdım və birdən-birə mənə elə gəldi ki, Səfurə xalanın üzündəki o əyri-üyrü qırış xətləri ilə bizim qırx il bundan əvvəlki məhəlləmiz arasında çox yaxın bir oxşarlıq var...

Səfurə xala yenə də:

— Yox, tanımadım... — dedi.

— Ələkbərəm...

— Hansı Ələkbər? — Səfurə xalanın alacalanmış sulu gözlərindəki o qəfil səksəkə, o həyəcan itib getmişdi, çünkü o səksəkəni, o həyəcanı uzun müddət gözlərində saxlamağa heyi yox idi.

— Sonanın oğluyam...

— Hansı Sonanın?

— Pravadnik Ağarəhimin arvadı...

Səfurə xalanın da tamam qırışmış qoca sıfəti mənim o söyüdüm kimi gülümşədi:

— Vallah, dedim sənə də, hay-hayım gedib mənim, vay-vayım qalıb. Bir ayağım burdadı, bir ayağım qəbirdə. Allah tez gətirsin o günü..

– Sarı hamamdan yuxarıda, dalanda olurduq...
– Vallah, bilmirəm, Allahın yanında nə günahım var ki, götürüb aparmır məni?!

– Xanım xalagillə bir həyətdə olurduq.
O alacalanmış sulu gözlər deyəsən fikrə getdi, keçmişdən nəsə qoparıb gətirmək istədi, sonra dedi.
– Allah Xanıma rəhmət eləsin!..
– Məni tanımadın?
– Yox.. Allah məni öldürsün! Öldürmür də. Xəcil eləyir məni..

Yenə yüngül bir meh əsdi və mən gözlərimi Səfurə xaladan çəkib o qollu-budaqlı söyüd ağacına baxdim, söyüdün yenice göyərməyə başlamış yarpaqları titrədi, amma bu titrəyiş dünyanın ən adı titrəyişi idi, çünki o söyüd qırx il idi ki, mənim deyildi və əlbəttə, o söyüd məni tanımadı.

Onbirmərtəbəli binanın işıqları bir-bir söndürdü.
Bir azdan o işıqlar tamam sönəcəkdi, yalnız göydəki ay, ulduzlar qalacaqdı və bizim küçəmiz qırx il bundan əvvəlki yox, sabahkı səhərini gözləyəcəkdi, sabahkı səhərinin addım həsrətini çəkəcəkdi, sonra o səhər açılacaqdı, onbirmərtəbəli bu binanın uşaqları hay-küylə aşağı düşüb məktəblərə gedəcəkdi, o uşaqların hamisinin portfellərində gözəl avtomat qələmlər olacaqdı və o uşaqlar heç vaxt bu küçədə Ağ Dəvə görməyəcəkdi, aylar keçəcəkdi, üçüncü mərtəbədəki o balaca da böyüyəcəkdi və hansı bir binanısa üçüncü mərtəbəsində (ya onuncu, iyirminci mərtəbəsində!) balaca bir uşaq görəcəkdi...

XXXII

Cəbrayıl müharibəyə gedəndə həyətimizdəki göyərçinlərdən çox nigaran getdi və Cəbrayıldan sonra o göyərçinlərə Ağarəhim baxdı. Göyərçinlərə verməyə bir şey yox idi, Ağarəhim bir sübh tezdən, bir də axşama yaxın dama qalxıb göyərçinləri uçururdu və göyərçinlər gedib özləri özlərinə yem tapırdılar (hər halda nəsə tapırdılar ki, yaşayırdılar), qayıdır həyətimizdəki quşxanaya girirdilər.

Cəbrayılın bir vaxt göydə mayallaq vuran, minbir oyundan çıxan, uçub göyün yeddinci qatında güclə görünən bir nöqtəyə dönən göyərçinləri müharibə başlayandan sonra, Cəbrayıl gedəndən sonra

günü-gündən zəifləyirdi, büzüşürdü, lələklərini tökürdü, elə hey gözlərini yumub mürgüləyirdi və Ağarehim də mühəribəyə gedəndən sonra, daha quşxananın ağızı həmişə açıq qaldı, göyərçinlər istəyəndə uçub gedib yem axtardılar, bir şey tapdılar, ya tapmadılar, təzədən həyətimizdəki o quşxanaya qayıtdılar, gündən-günə lap arıqladılar, lap əldən düşdülər, daha uçub gedib yem axtarmağa da nə həvəsləri, nə də taqətləri qaldı.

Cəbrayılın göyərçinləri öz aqibətləri ilə barışmışdılar və bu, mənim ürəyimdə bir dərd olmuşdu, amma mənim bu dərdə çarə eləməyə heç bir imkanım yox idi, çünki bizim həyətimiz də, bizim dalanımız da, bizim küçəmiz də tamam imkansız idi.

Mən dama çıxirdim, o göyərçinləri uçurtmaq istəyirdim, amma göyərçinlər uçmurdu, daha doğrusu, bir-iki dəfə qanadlarını çırpıb damda o tərəf-bu tərəfə atılırdı, başlarını çəp tutub mənim əllərimə baxırdı, sonra o göyərçinlər damın bir küncündə dayanıb başlarını bə-dənlərinə qisırdılar, gözlərini yumurdular və hərdənbir qurulda-yırdılar; mənim əllərim həmişə boş olurdu, göyərçinlərə verməyə heç nə tapmirdim və təskinliyim də bu olurdu ki, Cəbrayılın uzun rezin şlanqını həyətimizdəki kranta keçirib tez-tez quşxanarı yuyub-təmiz-ləyirdim, amma göyərçinlər heç nə yemədikləri üçün, təmizləməyə də bir şey olmurdu,aclıqdan, xəstəlikdən tökülen lələklərdən başqa; sonra göyərçinlər ölməyə başladı və mən dörd gündən, beş gündən-bir gecə quşxanada ölmüş o göyərçinləri çıxarıb atırdım və o ölü göyərçinlər də yəqin kürən pişiyin qisməti olurdu. Mən o göyərçinləri çox istəyirdim, mənim o göyərçinlərə yazığım gəlirdi, amma o yazıq ölü göyərçinlərdən iyrənirdim və yazıq ölü göyərçinlərdən beləcə iyrənməyim, öyüye-öyüye onları götürüb aparıb atmağım bəzən mənim bütün həyatımı bir işgəncəyə çevirirdi: o göyərçinlərin axırı nə üçün belə olmalı idi? və dünyanın bu insafsızlığı az qalırkı o balaca Ələkbəri ağlatsın.

Bir gün çıynindən yekə torba sallanmış bir kişi həyətimizə girdi, həddən artıq hündür və hətta o cür hündürlüyüne görə də çox kök idi və o bədheybət kişinin başı ülgüclə təmiz qırxiilmişdi, yoğun peysəri var idi və onun beləcə qaməti, yoğun peysəri bizim məhəlləmizi basmış o yetimliklə, o kimsəsizliklə heç cür uyuşmurdu.

O bədheybət kişi Cəbrayılın göyərçinlərini almaq istəyirdi, amma Xanım xala həyətimizə sığışmayan, dalanımıza, küçəmizə sığışmayan

o qamətə baxmayaraq, kişini həyətimizdən qovdu və o yoğun peysərli bədheybət kişi əvvəlcə diqqətlə həyətimizin o başına-bu başına baxdı, elə bil nəyi isə yoxlayırdı, nəyi isə öyrənirdi, sonra da qapıdan çıxa-çıxa:

– Onsuz da acıdan ölürlər... – dedi və danışdıqca da iri, sarı dışlərinin arasından tüpürcək sıçrayırdı. – Kiminçün saxlayırsan onları, ay ağılsız zənən?

Xanım xala həyət qapımızı o bədheybət kişinin ardınca elə çırpdı, az qaldı təmiz qırxılmış şişman peysəri partlatsın.

Xanım xala:

– Köpəyoğlu! – dedi. – Almaq istəyir ki, aparıb toyuq kimi saxlasın, sonra da başlarını kəsib satsın!..

Bu dəhşətli sözləri eşidəndə bütün tükərim ürpəşdi və o dəm mən bütün varlığımla Xanım xalayla fəxr elədim, mənə elə gəldi ki, o bədheybət kişidən qorxmayan, o bədheybət kişini həyətimizdən qovan, ardınca qapını eləcə çırpan Xanım xala yenə də əvvəlki Xanım xaladır, mənə elə gəldi ki, avtobus da, o dörd “polutorka” da yenə dalbadal bizim dalanın ağızına düzülüb, mənə elə gəldi ki, bizim həyətimiz də, dalanımız da, küçəmiz də əvvəllərdəki kimi, arxalıdır, müharibə başlamazdan qabaq olduğu kimi, güclüdür, basılmazdır. Əlbəttə, eyni zamanda, mən o dəhşətli sözlərə töəccüb də etdim, çünkü gözüüm açandan eşitmışdım ki, göyərçin yemək günahdır.

– Goyərçin yemək axı, günahdır... – dedim.

Xanım xala:

– Dünyada o qədər günah iş tutan adam var ki... – dedi.

Həmin gecə uzun müddət həyətimizdəki o göyərçinlərin qurultusuna qulaq asdım; əvvəllər axşam düşən kimi o ağ göyərçinlər yatırıldı, amma müharibə başlayandan sonra, Cəfər, Adil, Əbdüləli, Qoca, Cəbrayıł, Ağarəhim müharibəyə gedəndən sonra, o quşxananın qapısı eləcə açıq qalandan sonra, göyərçinlər bəzən geconin yarısına kimi yata bilmirdi, quruldayırdı.

Mən bilirdim ki, o göyərçinlər acdır, mənim o göyərçinlərə verməyə heç nəyim yoxdu, mən bilirdim ki, o göyərçinlər daha heç vaxt göyün yeddinci qatına qalxıb güclə görünən bir nöqtəyə dənə bilməyəcək, amma mənim bütün ürəiyim, bütün varlığım həmin dəm Xanım xalaya dərin bir təşəkkürlə dolu idi, çünkü Xanım xala qoymadı ki, o yoğun peysərli bədheybət kişi o göyərçinləri ciyinindən salladığı həmin torbaya doldursun; birdən-birə mənə elə gəldi ki, elə bil, özüm o

torbanın içindəyəm və mənim nəfəsim tincixdi, az qaldı bir havasızlıq içində boğulum, amma yox, o yoğun peysərli bədheybət kişi görünüşü kimi qorxulu deyilmiş, Xanım xala onu bizim həyətimizdən qovdu və mən də onun torbasında deyildim, anamın həmişəki kimi, otağın bir küncündə, yerdən saldığı yorğan-döşeyin içində idim və həmin gecə mən o ac göyərçinlərin, o balacalaşmış, büzüşmüş xəstə göyərçinlərin qurultusuna qulaq asa-asə yenə də göyü gömgöy gördüm, ləkəsiz gördüm və o gömgöy, o tərtəmiz, ləkəsiz göydə yenə də Cəbrayılm saqlam, cəld, six lələkləri günün altında parıldayan göyərçinləri uçurdu, məhəlləmizin üstündə dövrə vururdu; müharibə başlayandan sonra, bəlkə də birinci dəfə ürəyimdəki o rahatlıq içində, gözlərimin qarşısında o gömgöylük içində, o təmizlik, ləkəsizlik içində yuxuya getdim və bütün həyatımda ilk dəfə tərtəmiz mavi bir yuxu gördüm: o ağ göyərçinlər də tərtəmiz mavi göyərçinlər idi, göy də tərtəmiz mavi idi və o mavi göyərçinlər o mavi göydə uçurdu və o mavilik içində haradasa ağ bir işıq yanırı və mən bilirdim ki, o aqlıq Ağ Dəvənin aqlığıdır, yuxuda mənə elə gəlirdi ki, əllərim, bütün bədənim görmədiyim, amma işığı gələn Ağ Dəvənin ağappaq yununa toxunur və o yun ipək kimi yumşaqdır, müləyimdir, hərarətlidir.

Səhər anamın səsinə yuxudan oyandım:

– Vay, köpəyuşağı!.. Vay, sözün ciyərvüz yansun!..

Anamın səsi həyətdən gəlirdi.

Mən başa düşdüm ki, nəsə bir hadisə baş verib, yerimdən qalxıb həyətə qaçdım.

Gecə quşxanadakı göyərçinlərin hamısını uğurlayıb aparmışdilar.

Bu, məhəlləmizdə mənim yadına gələn birinci uğurluq idi.

Mən çarhovuzun kənarında oturdum, o bomboş quşxanaya baxdım və özümü saxlaya bilməyib ağlamağa başladım: mənim özümün özümüzə yazıığım gəlirdi, çünkü gecə bizim həyətimizə girmişdilər, o göyərçinləri, o yazıq, xəstə göyərçinləri uğurlamışdilar, mənim isə xəbərim olmamışdı və Xanım xalanın da bundan xəbəri olmamışdı və biz o göyərçinləri heç olmasa qoruya bilməmişdik ki, öz quşxanalarında ölsünlər və əlbəttə, mənim o göyərçinlərə də yazıığım gəlirdi və o balaca Ələkbər o yazıq göyərçinləri suda bişmiş, tavada qızarmış təsəvvür edəndə daha da bərkədən aqladı. Bu vaxt kimsə yekə əlini ciyinimə qoydu və mən diksindim, çünkü birdən-birə mənə elə gəldi ki, ciyinimdəki bu əl dünən həyətimizə gələn, ciyinindən boş torba

sallanmış yoğun peysərli o bədheybət kişinin əlidir, amma mənim başımın üstündə dayanan Xanım xala idi, bu əl Xanım xalanın əli idi və Xanım xalanın əli tamam yüngülləşmişdi, mən heç vaxt ağlıma gətirməzdim ki, Xanım xalanın o yekə əli beləcə yüngülləşib, beləcə çəkisiz olub və yekə əlin beləcə yüngülləşməyi, beləcə çəkisizliyi məni daha da kövrəltdi.

Xanım xala:

– Ağlama, Ələkbər... – dedi. – Ağlama...

Mən lap bərkədən ağladım.

XXXIII

Bizim dalanımızda kürən bir pişik var idi, o qədər kök idi ki, dərisinə sığışmirdi, güclə yeriyirdi, yay aylarında səhərdən axşamacan dalanımızın qabağındakı elektrik şalbanının kölgəsində yatırıldı və mən həmişə təccüb edirdim ki, bu kürən pişik ki, bu qədər yatır, bəs, nə vaxt siçan tutur, nə vaxt yemək yeyir və beləcə kökəlir?

Gün ərzində şalbanın səkiyə düşmüş kölgəsi dəyişdikcə kürən pişik də tənbəl-tənbəl qalxıb yerini dəyişirdi, təzədən kölgədə uzañındı, hərdən də gözünü açırdı, qalxıb gərnəşirdi, əsnəyirdi, təzədən yatırıldı və Balakərim deyirdi ki, o kürən pişiyin guya min yaşı var və guya o kürən pişik heç vaxt ölməyəcək.

Nə iş idisə, o kürən pişiklə məhəlləmizdə heç kimin arası yox idi.

Müharibə başlanandan sonra adamlar çörəksiz qaldı, siçanlar azaldı və o kürən pişik də arıqladı, axırdı lap bir dəri, bir sümük qaldı, amma heç kim buna fikir vermədi, çünki camaat kürən pişiyin hayında deyildi, öz hayında idi.

Kürən pişiyin tənbəlliyyindən əsər-əlamət qalmamışdı, daha heç vaxt şalban kölgəsində uzanmırıldı, səhərdən axşamacan məhəllənin həyətlərini gəzirdi, bəzən dalanda mənim dalımcı düşürdü, miyoldayırdı və mən ayağımı yerə vurub onu qovurdum, çünki ona verməyə bir şeyim yox idi, bir də ki, ürəyimdə o yazıq kürən pişiyə qarşı gizli bir kin var idi, çünki Balakərimin sözləri mənim beynimə batmışdı və mənə elə gəlirdi ki, elə bil, doğrudan da, tanıldığım, istədiyim adamların hamısı öləcəkdi, yer üzündəki bütün adamlar öləcəkdi, təkcə bu kürən pişik heç vaxt ölməyəcəkdi, həmişə yaşayacaqdı.

Hərdən yenə də Əminə xalanın evindən səs-küy gəlirdi və onda hamı bilirdi ki, İbadulla yenə gəlib çıxıb, yenə keflidir, yenə anasından qızıl istəyir və əlbəttə, İbadulla həmişəki kimi yenə də Əminə xalanın yanından əliboş çıxırdı, daha doğrusu, qızılısız çıxırdı, amma məhəlləmizin camaatının boğazlarından kəsib Əminə xalaya verdiyi paylardan heç olmasa, nəsə bir ovuc götürürdü: suda bişmiş noxud, ya lobya, ya da bir başqa şey və belə günlərdən birində mən İbadullanı dalanımızın dibində, əvvəller xartut bitən yerde gördüm.

İbadulla yerə çöməlmişdi, o kürən pişik də İbadullanın yanında dayanmışdı və mən ömrümdə birinci dəfə pişik gözlərində açıq-aşkar bir mehribanlıq gördüm; kürən pişik həmin mehribanlıq dolu gözləri ilə İbadullaya baxırdı.

İbadulla kürən pişiyə əli ilə nəsə yeməli bir şey verirdi və mən uzaqda dayanıb baxdığını üçün bunun nə olduğunu görmürdüm, amma hər nə idisə, əlbəttə, İbadulla onu indicə çığır-bağırla anasından almışdı.

İbadulla əli ilə kürən pişiyi yedirdə-yedirdə:

— Ala, ay pişik... — deyirdi. — Ay yazıq pişik... Bu qaranlıq dünyada mənim təkcə dostum sənsən... Adamlar bir-birinin düşmənidir, təkcə dünyanın pişiklərində insaf var, təkcə dünyanın pişiklərində düzlük var... Ala... Ye... Görürsən, hamı üz döndərib səndən... Eybi yox.. Ala...

Mən kürən pişiyi yedizdirən İbadullaya baxırdım və özümü tamam itirmişdim; yox, mən təkcə ona görə özümü itirməmişdim ki, İbadulla ilə o kürən pişik arasında beləcə bir mehribanlıq görmüşdüm; həm də ona görə ki, niyə o kürən pişiyi məhəlləmizdə heç bir başqa adam yox, məhz İbadulla yedizdirir? Niyə bizim məhəllədə İbadulladan başqa heç kimin bu pişiyə beləcə yazığı gəlməyib?

Birdən-birə mən özüm özümə oğru pişik kimi gördüm, çünkü beləcə gizlində dayanıb baxırdım, gizlənə-gizlənə başqasının sırrınə bələd olurdum və mən geri dönüb həyətimizə qayıtdım və bir də heç vaxt İbadulla ilə o kürən pişiyi pusmadım.

Hər dəfə Əminə xalanın evindən səs-küy gələndə mən bilirdim ki, bir azdan dalanımızın dibindəki o xartutun yerində İbadulla anasından qoparıb aldığı qonşu paylarından nəsə bir tikə, bir parça o kürən pişiyə verəcək, kürən pişiklə söhbət edəcək, amma özümü saxlayırdım və ora getmirdim (bəlkə də bütün bunlar mənə belə gəlirdi), dalanın

dibinə getsəydim də, orada heç kimi görməyəcəkdir!); bircə dəfə özümü saxlaya bilmədim, çünki dalanımızın dibindən ağlamaq səsi eşitdim və yavaş-yavaş o tərəfə getdim.

İbadulla o xartutun kötüyünün yanında yerə çöməlib ağlayırdı.

Kürən pişik İbadullanın qabağında böyrü üstə uzanmışdı, ayaqlarını uzatmışdı, gözlerini yummuşdu və mən başa düşdüm ki, kürən pişik ölüb.

İbadulla ağlaya-ağlaya deyirdi:

– Niyə dünyada adamlar adam oldu? Niyə pişiklər adam olmadı?..

XXXIV

Elə ki, Eynulla yaralanıb sağalandan sonra ikinci dəfə müharibəyə getdi və Eynulladan heç bir səs-soraq çıxmadı, elə ki, Ağahüseyn əmi də müharibəyə getdi, Səfurə xala elə hey ağlayırdı, amma bir dəfə necə oldusa, birdən-birə anama dedi:

– Ağəz, o yazıq Ziba Əmeriqada o tisbağa yumurtasını necə yeyir?..

Anam tisbağa yumurtasının qarasına və Ziba xalanın halına əlini baldırına vurub yana-yana:

– Day demə!... – dedi.

Doğrusu onda mən Səfurə xala ilə anamın bu söhbətinin sadə-lövhəyünə təəccüb etdim, çünki biz burada tisbağa yumurtasının tozunu necə yeyiriksə, Ziba xala da Amerikada onu eləcə yeyirdi.

XXXV

Əsmər iş otağımın qapısını açıb içəri boylandı:

– Səni telefona çağırırlar.

– Deməmişdim ki, işləyirəm, məni telefona çağırmayın? – deyə hirsəndim.

– Fətulla Hatəmdir...

– Nə olsun Fətulla Hatəmdir? – dedim. – Fətulla Hatəm bəyəm Allahın bacısı oğludur?

Düzdür, bu sözləri dedim, amma özüm ayağa qalxdım, elə telefona tərəf gedə-gedə fikirləşdim ki, Fətulla Hatəm doğrudan da çox güclü

adamdır, çünkü hamı ürəyində ona nifrət edir, aşağıının da ondan zəhləsi gedir, yuxarının da, amma Fətulla Hatəm uzun illərdir ki, bu “hamı” ilə üzbüüz, təkbətək dayanıb, bir yaxın dostu, yaxın sirdəsi yoxdur, amma həmişə üzdədir, həmişə iş başındadır, yəqin ona görə ki, özünə ən yaxın dost, ən yaxın sirdəsdir, özü özünə mənəvi dayaqdır (bundan böyük güc?!). Dövrlər dəyişir, adamlar dəyişir, bəzən Fətulla Hatəm də bir-iki il kölgədə qalır, bəzən lap vəzifədən də götürülür, amma yenə də haradansa pırtlayıb çıxır, əvvəlki hörmət-izzəti bərpa olunur.

– Salam, ay Ələkbər bala!..

– Axşamınız xeyir, Fətulla müəllim.

– Bala deməyimdən incimirsən? – Fətulla Hatəm güldü və mən onun gülümsəyən bic, ağıllı və soyuq gözlərini gördüm. – İllər keçir, böyüyürsünüz, maşallah, böyük hörmət-izzət sahibi olursunuz, amma mənim üçün ele dünənin uşaqlarısınız. Əlinizdə tutardınız yazılarını, idarənin içində girməyə ürək eləməzdiniz... – Fətulla Hatəm yenə də güldü.

Hərgah mən Allaha inansaydım və Allah da mənə inansayı, mənə etibar etsəydi, mənim cəmi bircə istəyimi yerinə yetirseydi, o zaman Allahdan yeganə xahiş edərdim: məni bircə gün Fətulla Hatəmin beyninin içində sal, mən onun fikirlərini oxuyum, onun gözləri ilə dünyaya baxa bilim, onun öz daxili bəraətlərinə qulaq asım, onun hissələrini, həyəcanlarını görüm və onu başa düşüm; axı, dünyada, aydın məsələdir, heç kim özünü eclaf hesab etmir (bəlkə ümumiyyətlə, dünyada eclaf adam yoxdur, ona görə? bəlkə bütün eclaflıqlar həmin adəmi başa düşənə qədərdir?). Mən bəzən cürbəcür hadisələrlə bağlı özümü Fətulla Hatəmin yerinə qoyurdum; istəyirdim ki, onu başa düşüm, onun öz daxilində, öz “mən”ində bəraətlərini tapım (nə üçün böhtan atmışam? nə üçün qaralamişam? nə üçün bir şey deyib başqa şey fikirləşirəm və edirəm? və s.), amma mənim bütün bu cəhdlərimdən heç bir şey çıxmırı (hətta bir dəfə Fətulla Hatəmin bütün kitablarını qabağıma yiğib özümü məcbur etdim ki, onları oxuyum və oxudum da, amma Fətulla Hatəmin o kitabları da tamam yalan idi – hər halda mənə belə gəlirdi – və o kitablar da mənə müəllifi haqqında bildiklərimdən başqa bir şey demədi), mən yarım saat da olsun Fətulla Hatəm ola bilmirdim və bu, mənə həmin dəqiqlərdə əzab verirdi, çünkü, hərgah mən adımı yazılı qoymuşdumsa və bu, yalan

yox, həqiqət idisə, mən bunu bacarmalıydım, mən Fətulla Hatəmin daxili bəraətlərini tapmalıydım, özüm üçün aşkar etməliydim... Mən biliirdim, bütün zehnimlə, ürəyimlə hiss edirdim ki, nə vaxtsa mütləq Fətulla Hatəm barədə nəsə yazacağam – roman olacaqdı, nə olacaqdı, bilmirdim, amma o əsər o vaxt yazılaçaqdı ki, mən Fətulla Hatəmi gördüüm, eşitdiyim bütün qatların, layların altından çıxara bilim (necə ki, arxeoloqlar yeri qazıb saxsı bir qab çıxarırdılar!), onun özünün özü ilə təkbətəkliyini görə bilim...

– Səni narahat etmədim ki?

– Xeyr, buyurun.

– Əsmər qızımızdan uşaqları xəbər aldım, deyir yaxşırılar.

– Çox sağ olun, pis deyillər.

Bunlar hamısı, əlbəttə, başlanğıc idi, indi mətləbə keçəcəkdi; hər halda, son iyirmi beş ildə mən Fətulla Hatəmin xasiyyətinin üzdə olan bu cəhətlərini yaxşı öyrənmişdim: müxtəlif ədəbi möclislərdə görüşürdük, ikimiz də yazı-pozu işi ilə məşğul idik, ikimiz də, necə deyirlər, bir ədəbi mühitdə yaşayırdıq (yaş fərqinə baxmayaraq), amma Fətulla Hatəm heç vaxt bilməyib ki, mən kimin oğluyam (bəlkə də atamı çoxdan yadından çıxarıb...), heç vaxt bilməyib ki, mənim anam onun şəkilləri çıxmış qəzətlə mətbəximizdəki nöyüt pilətəsini silərdi.

– İllər belədir də, Ələkbər bala, düz deyiblər, quşqanadlıdır. Elə bil dünən idi sizə ailə qurmağımız...

Mən iyirmi ildən artıq idi ki, evli idim və mənim həyatımın ən çox xəcalət çəkdiyim bir hadisəsi də bununla bağlı idi... hələ o uzaq illərdə, o vaxtlar ki, hələ cəbhədən atamın qara xəbəri gəlməmişdi və dayım da bizi məhəllədən köçürtməmişdi, ürəyimzdəki o qorxu və nigarançılıqla müharibə illərini bir qarnı ac, bir qarnı tox yaşayırdıq, həmin günlərdən birində, gecə anam birdən-birə qalxıb çarpayının üstündə oturdu: “– Yatmışan, Ələkbər?”, “Yox”, “– Ələkbər, yaxşı qulaq as mənə, deyir, şər deməsən, xeyir gəlməz, dilim qurusun, kişikişlər olsun, işdi şayəd, yenə deyirəm, dilim-ağzım qurusun, müharibədən atondan pis bir xəbər gəlsə, işdi şayəd, mənim də başıma bir iş gəlsə, dayın da olmasa, tək qalsan sən, Allah eləməmiş, Ələkbər, heç vaxt, eşidirsən məni, heç vaxt gedib Fətulla Hatəmdən bir kömək istəmə!...”. Həmin gecə söhbətindən sonra çox illər keçdi, mənim yazım-pozum çap olunmağa başladı və günlərin bir günündə Əsmərlə rastlaştıq, evlənmək məsələsi ortaya çıxdı, elçi göndərmək

lazım oldu və o zaman anam bütün ömrünün arzusu olan bu hadisələrə (“– Bircə sənin toyuvu görəydim, Ələkbər, bircə nəvə gəzdirəydim qucağında, day başqa heç nə istəmirəm Allahdan!..”) xüsusi cidd-cəhdələ hazırlaşa-hazırlaşa dedi ki, elçilər hörmətli adamlar olmalıdır, qız tərəf görsün ki, sən kimsən, qoy görsünlər ki, kimlə qohum olurlar və bir müddət keçəndən sonra, çox götür-qoy eləyəndən sonra birdən anam dedi: “– Ələkbər, bəlkə Fətulla Hatəmə deyəsən elçi gedə? Gedər?” Anamın bu sözlərinə quruyub qaldım, amma ən xəcalətlisi isə budur ki, gedib utana-utana, qızara-qızara bu xahişi elədim və Fətulla Hatəm də böyük bir ruh yüksəkliyi ilə bu işə razi oldu (“–Düzdür, – güldü. – indi təzə-təzə yazı-pozuya başlamısız, adamla danışanda qızarırsız, pörtürsüz, – güldü, – bir azdan bunların hamısını yaddan çıxaracaqsız, qorxsaz qorxacaqsınız, – o güldü, – qorxmasaz, hörmət-izzət qalmayacaq. Eybi yox, o sənin öz vicdanına! Hara gedirik və sənə kimi alırıq?”), bir-iki nəfəri də yanına salıb gedib mənim elçiliyimi elədi...

– Hə, – dedim, – illər tez gəlib gedir.

– Ələkbər, bilirsən ki, mən səni həmişə bizim istedadlı yazıçılarımızdan biri hesab etmişəm və həmişə sənin gələcəyinə xüsusi ümidiim olub. Ancaq hərdən təəssüf eləyirəm ki, sən böyük mənəvi-əxlaqi problemlər qoyan romanlar əvəzinə, epik əsərlər əvəzinə, vaxtını xırda şeylərə sərf eləyirəsən... Özün başa düşürsən də, əyer mən sənin yaradıcılıq taleyinə biganə olsayıdım, bu sözləri deməzdim.

– Nə olub, Fətulla müəllim?

(Bəlkə məndə Fətulla Hatəmə qarşı uşaqlıq çağlarından gələn bir qərəzçilik, qərezli bir kin-küdürü var?)

– Bax, misal üçün, bu gün nəşriyyatdan o köhnə-pasmanda bir şair var idi, nöydi onun adı? Hə, Səftər Məsumun kitabını gətirmişəm. Baxıb görürəm ki, kitabın tərtibçisi sənsən, müqəddiməni də sən yazmışsan. Vaxtına hayifin gəlmir? – Fətulla Hatəm yavaş-yavaş elə bil ki, özünü əlli ildən bəri adət etdiyi xitabət kürsüsündə, yaxud idarədəki böyük mizin arxasında hiss edirdi, gülmək hissəsi daha qurtarmışdı, indi ciddi söhbət gedirdi və mən bu söhbətin mənasını başa düşürdüm.

– Axı, haradan tapıb çıxarırsız naftalin iyi verən bu Səftər Məsumları?

– Səttar Məsum, – dedim; bu da Fətulla Hatəmin xasiyyətinin bir cəhəti idi, adamların adını bilərəkdən təhrif edirdi, yəni o qədər əhəmiyyətsizdir ki, yaddan çıxır.

– Hə, Səttar Məsum. Mən o bədbəxti tanıyırdım. Yazıq içki düş-kününün biri idi... Düzdür, qəzəllərində, qoşmalarında təb var, özünün də taleyi facieli oldu, qanlı-qadalı illər idi də, nə ağına baxırıldılar, nə də bozuna...

(“Bədbəxt Mirzə Səttarın üzünə Fətulla Hatəm durub, guya ki, bədbəxt Mirzə Səttar hökumətimizin əleyhinə imiş. Əlinə alıb yekə bir qələmi, Mirzənin qəzəllərinin altından misra-misra qırmızı xətt çəkib, minbir məna verib o misralara, zalim oğlu!.. Mirzə yazıb ki, ey gül, tikanın əzab verdi bülbü'lə. Fətulla Hatəm deyib ki, bu, bizim zə-manəmizə sataşır. Fətulla Hatəmin də ki, Allah göstərməsin, indi ifşa elədiyi adama zaval yoxdur. Getdi bədbəxt Mirzə Səttar...”).

– Ancaq Ələkbər, hissə də qapılmaq olmaz də... Zalim oğlu o Səftər Məsum, səhərdən axşamacan zakusoçnularda idi...

– Siz onunla bir yerdə zakusoçnuda olmusuz?

Sükut çökdü. Doğrusu, heç özüm də bilmədim ki, bu sözlər ağı-zımdan neçə çıxdı (Fətulla Hatəm ömründə iyirmi beş qram konyakdan artıq bir şey içməzdi və yəqin ki, heç vaxt da “zakusoçnu”da olmamışdı) və elə bil ki, Fətulla Hatəmin onsuz da qaraşın sıfəti mənim gözlerimin qabığında daha da qaraldı və həmin dəm o qaraltı ilə ilanın yerində qıvrılıb başını dik qaldırması, haça dilini çıxarıb baxması eyni şey idi.

– Bunu ona görə soruşuram ki, Fətulla müəllim (...deyəsən qorxdum, yəqin qorxdum ki, indi izahat verirəm...), Səttar (bu dəfə Səttar sözünü xüsusi vurgu ilə dedim), yəni Səftər yox, Səttar Məsumun içki düşkünü olmağını sizdən başqa bir adamdan eşitməmişəm...

– Mənim sözüm kifayət deyil, Ələkbər?

(Əleykümə salam, kişi qırğı! Necəyəm? hər işim qaydasındadı, bircə bəzmi-Süleymanıım çatışmır!.. Bilirsən də, Ələkbər, sənin ada-şın Mirzə Ələkbər çox böyük əhli-qələm olub!.. Deyib, qoca müstəğ-niyi-sərvət də olsa, qolunda bir çocuqca qüvvət olmaz!.. Başa düşdün? Allah Mirzə Ələkbərə rəhmət eləsin, bilib ki, nə deyir!.. Allah Mirzə Səttara da rəhmət eləsin, Sabirin dəlisi idi, şerləri dilindən düşmürdü... Çünkü elə özü də Sabir kimi, xalqı sevən adam idi...).

– Fətulla müəllim, o kitab Səttar Məsumun zakusoçnı sərgüzəşt-lərindən bəhs etmir ki... Özünüz dediniz ki, təbli şair olub, xalqın arasında populyardır, bütün ömrünü yazıb, müəllimlik edib, heç bir

iddiası da olmayıb. Heç olmasa, bir dəfə onun şerlərini yiğib çap elətdirmək lazım idи, ya yox?

– Ələkbər, axı, şəxsiyyət də gərək kamil olsun, şəxsiyyət də gərək təmiz olsun, ülvi hisslərlə yaşasın!.. XVIII əsr fransız maarifçiləri bilirsən nə deyib? O insan ki, əlinə qələm alıb oxucu ilə söhbət edir, gərək dünyanın ən pak və təmiz məxluqu olsun!

Hərgah Allah mənim o yeganə istəyimi yerinə yetirse, mən elə bu dəqiqə gedib molla olmağa, yaxud keşş olmağa, yaxud da gedib sınaqoqada işləməyə hazırlam.

– Fətulla müəllim, bəyəm Səttar Məsumun o balaca kitabı insanların ülvi hisslərlə yaşamağına mane olur? Yaziq Səttar Məsumun şikayəti, uzaqbaşı gülün bülbüldən şikayətidir də!

– Bəs, oradakı eyhamlar?

– Hansı eyhamlar?

– Sənin müqəddiməndəki eyhamlar! (...ilan tamam yay kimi yığılıb...) Səttar (o da bu adı mənim kimi xüsusi vurğu ilə deməyə başladı) Məsumun taleyi ilə bağlı sənin yazdığını o eyhamlı abzaslar? Kor-kor, gör-gör, onlar axı, birbaşa mənim ünvanımadır!..

Nəşriyyatlarda, qəzet-jurnal redaksiyalarında kiçik bir işinin yerinə yetirilməsi naminə (misal üçün: kitablarının həcmi bir çap vərəqiartsın, yaxud məqalələri jurnalda üç nömrə əvvəl çap olunsun, yaxud iki otağı üç otağa dəyişdirməkdə Fətulla Hatəm onlara kömək eləsin, yaradıcılıq ezamiyətinə göndərsin və s.) Fətulla Hatəmə qulluq göstərmək istəyən o qədər yazıq adamlar var idi ki... İndi də yəqin Səttar Məsumun mənim çapa hazırladığım o balaca kitabı ilə bağlı gedib Fətulla Hatəmin qulağına piçildamışdır və Fətulla Hatəm də, əlbəttə, heç kimin (o cümlədən də mənim) ağlına gəlməyən bir tədbir fikirləşib tapacaqdır.

– Camaat obivateldir, sənin o abzaslarını necə yozacaqlar? – soruşdu.

– Həqiqət necədirse, elə də yozsunlar.

(“Düzdür, – güldü, – indi təzə-təzə yazı-pozuya başlamısız, adamla danışanda qızarırsız, pörtürsüz, – güldü, – bir azdan bunların hamısını yaddan çıxaracaqsız, qorxsaz qorxacaqsınız, – güldü, – qorxmasaz, hörmət-izzət qalmayacaq. Eybi yox, o sənin öz vicdanına! Hara gedirik və sənə kimi alırıq?”).

– Sən hələ uşaqsan, Ələkbər!.. – Bax, bu daha əsl Fətulla Hatəm idi. – Həqiqət çox nisbi məfhumdur. Sən o illəri nəzəri cəhətdən öyrənmisən, mən isə o illərdə yaşamışam, o illərin ədəbi prosesində iştirak etmişəm. O mürəkkəb dövrün, o ziddiyətli dövrün bütün əzab-əziyyətini ürəyimdə çəkmişəm. Mən təqiblərə məruz qalıb əzablar çəkəndə sən haradaydın?

– O böyük stolların arxasında əzablar çəkirdiz?

Fətulla Hatəm susdu, sonra tamam açıq-aşkar bir hədə-qorxu hiss olunan o məşhur boğuq səsiyle:

– Nə dedin? – soruşdu.

Əsmər əlini dodaqlarına vura-vura mənə işarə eləyirdi ki, susum, danışmayım, özümü ələ alım, amma hərgah həqiqət lap nisbidirsə də, əvvəl-axır bir dəfə mən öz həqiqətimi Fətulla Hatəmə deyə bilərəm, yoxsa yox? Doğrudan da, nə vaxta qədər Fətulla Hatəmlə eyhamlarla danışmalıyıq və hərgah mən, yaşı əllini keçən, saçı-saqqalı ağarmış bir adam (yazıcı!) ömrümün axırına qədər Fətulla Hatəmlə beləcə eyhamla danışacağamsa (və ümumiyyətlə, Fətulla Hatəmlərlə), onda nə isteyirəm? niyə yazıram? və necə yazacağam?

– Ələkbər bala, telefon pis işləyir, nə dediyini başa düşmədim.

– Fətulla müəllim, yadınıza gəlir, bir dəfə, müharibə vaxtı Mux-targılə qonaq gəlmışdiniz? Onda pəncərənin şüşəsini mən vurub sindirmişdim!..

Əsmər daha mənə işarə eləmirdi, əli ilə ağzını sıxb yerində donub qalmışdı (yadıma gəlir, mən həmin hadisəni haçansa Əsmərə danışmışdım).

Bir neçə an süküt çökdü və elə bil telefon, doğrudan da, xarab olmuşdu, cürbəcür fisiltı, xışlıt eşidildi və elə bil ki, mən o fisiltinin, xışlıtının şəklini gördüm, çünkü Fətulla Hatəmin indi hirsədən daha da qaralmış sıfəti, kinlə işildayan gözləri, bütün sıfəti yenə də mənim gözlərimin qabağında idi və telefonun dəstəyindən eşidilən o fisiltı ilə, o xışlıt ilə bu sıfət arasında bir oxşarlıq, yaxınlıq var idi.

– Muxtar kimdir?

– Səttar Məsumla bir küçədə yaşayırırdı...

Yenə süküt çökdü, sonra Fətulla Hatəm həmin hədəli-qorxulu məşhur boğuq səsiylə sözləri bir-bir dəqiq tələffüz edə-edə:

– Ələkbər, – dedi. – Mən sənin üçün bir stəkan su deyiləm ki, bir-nəfəsə başına çəkəsən!

– Bilirəm, – dedim.

Fətulla Hatəm dəstəyi asdı.

Əsmər yalnız indi əlini ağızından çəkib:

– Sən neylədin?! – dedi.

Hətta mənim arvadım da Fətulla Hatəmdən qorxurdu...

XXXVI

Küçəmiz, dalanımız yetimləşəndən, həyətimiz kimsəsizləşəndən sonra, dalanımızın qabağı tamam “polutorka”sız və o avtobussuz qalandan sonra, o vaxt ki, kişi qalmadığı üçün İbadulla bizim dalanda kişilik edirdi, fərəhsiz, sevincsiz bürkülü bir yay axşamı Xanım xalanın anama dediyi sözlər mənə çox təsir etdi; o sözlər nə üçün mənə o cür təsir etdi? Yəqin ona görə ki, Xanım xala ömründə heç vaxt (hətta o yekə əli o cür yüngülləşəndən sonra da!) məhəlləmizin başqa arvadları kimi, ürəyinin ağrısını açıb camaatin gözünün qabağına tökməzdi, dərdini-sərini danışa-danışa ürəyindəki o ağrının göynəyi ilə camaatin da gözünün yaşını axitmazdı. Anam hərdən Xanım xala haqqında başqa arvadlara, bəzən də özü özünə deyirdi: “– Heç olmasa bir az ağlaya, qışqırı, bir az ürəyini boşalda... Yoxsa ki, dinib danışmir, o altı oğulun nigarançılığını da salıb ürəyinə... Adam ürəyi dözər buna bəyəm?” həmin fərəhsiz, sevincsiz, bürkülü yay axşamı isə Xanım xala qalın qaşlarının altından baxan gözlərini bir neçə an anamın gözlərinin içində dikdi, sonra nazik dodaqlarını tərpədə-tərpədə:

– Sona, – dedi, – uşaqlar ki, ordadı, uşaqlar ki, o ölüm-dirimin içindədi, – dedi. – Cəfərsiz, Adilsiz, Əbdüləlisiz, Qocasız, Cəbrayılsız, Ağarəhimsiz, – dedi, – bu rahat günləri ki, mən burda yaşayıram, bunları özümə günah bilirəm Sona...

Anam:

– Sən özüvü üzməginən, – dedi. – Allahın köməkliyinən hamısı sağ-salamat qurtarıb gələcəklər!.. Hitlerin ölübə-ölənlərinin goruna itin poxu!.. Köpəyoğlunun taxtı tabut olsun, yəhəri qannan dolsun oğraşın, oyun açdı başımıza!..

Xanım xala bir müddət də anama baxdı, sonra taxta pilləkənlərlə öz evlərinə qalxdı, mən açıq-aşkar gördüm ki, anam Xanım xalani başa düşmədi və Xanım xala özü də bildi ki, anam onu başa düşmədi;

anam Xanım xalanın xətrini istəyirdi. Xanım xalanın tək qalmağı, Xanım xalanın o nigarançılığı, bir səs eşidən kimi, hamidən (bəlkə elə özündən də!) gizlətmək istədiyi həmin nigarançılıqla həyət qapımıza tərəf baxmağı anamı əməlli-başlı yandırıb-yaxırdı, amma Xanım xala bu RAHAT GÜNLƏRİ özünə rəva bilmirdi, bu RAHAT GÜNLƏR Xanım xalani sıxırdı, əzirdi, rahatlıq vermedi.

Mən dalanımızın dibinə, İbadullanın kəsdiyi o xartut kötüyünün yanına getdim, mühəribədən əvvəl, o xartutun gözəl çağlarında uşaq-larla köməkləşə-kömürək bura gətirdiyimiz və iki gün dalbadal yağış yağdıgı üçün hələ də nəm olan “kubik” daşın üstündə oturdum; mənim özümün özümdən zəhləm gedirdi, mən heç vaxt bu cür hiss yaşamamışdım, o balaca Ələkbər özü özündən xəcalət çəkmişdi, özü özündən utanmışdı, özünün özünə yazılı gəlmışdi, amma o dəm birinci dəfə idi ki, özü özünə nifrət edirdi, çünki mənim atam müharibədə vuruşurdu, bizim məhəllənin bütün kişiləri, cavanları müharibədə vuruşurdu, mən isə burada RAHAT yaşayirdim, mənim ürəyimi qüssə, kədər bürüyürdü, amma əslində o qüssənin, o kədərin özündə də bir rahatlıq var idi, çünki mən cəbhədəki atam kimi ölümə getmirdim; o dəm mən hətta küçəmizin, dalanımızın, həyətimizin o yetimliyində, kiməsizliyində də bir RAHATLIQ gördüm.

O nəm “kubik” daşın üstündə oturduğum həmin bürkülü yay axşamı Xanım xalanın qalın qaşlarının altından baxan o qara gözləri mənim gözlərimin qabağına gəldi və mən o qara gözlərdə daha əvvəlki zabitəni hiss etmədim, mənə elə gəldi ki, Xanım xalanın gözlərindəki o zabitəni acliq yox, kimsəsizlik yox, nigarançılıq da yox, bax, həmin RAHATLIQ yeyib, yox eləyib.

İbadullanın keçən il iri və itidişli yekə mişarla kəsdiyi o gözəl xartutun yoxluğuna daha hamımız öyrəşmişdik, daha gecələr burada Balakərimin başına yiğisib o tütəyə qulaq asmirdiq. Ağ Dəvənin əhvalatlarına qulaq asmirdiq və o gözəl xartutdan qalmış həmin iri kötüyün ətrafini bu bir ilin ərzində ot basmışdı, elə bil ki, həmişə oyunlarımızın məskəni olan bu balaca yer – dalanımızın dibi, indi bizim bütün məhəlləmizin iyiyəsizliyinin, yetimliyinin göstəricisi idi; təkcə kürən pişik gəlib buralarda dolaşırkı, sonra kürən pişik də öldü və bu yerlərə heç bir ins-cins ayağı dəymədi.

Mən nəm “kubik”in üstündə oturub çox kədərli bir yadigar kimi, o gözəl xartutdan qalmış o böyük kötüyə baxırdım və birdən elə bil ki, qəfildən ayıldım, o kötüyün dalanın divarına yaxın bir küncündə bit-

miş bir dəstə kötük göbələyi gördüm. Atam səfərlərə gedəndə, vaqon qoxulu o bərəkətli həsir zənbili evimizə dolu gətirəndə, hərdən mən həmin zənbildən kötük göbələyi də çıxarırdım: atam Rusyanın stansiyalarından alıb gətirirdi, deyirdi ki, göbələklərin içində ən salamatı bu göbələkdir. Anam o göbələkləri şit yağda soğanla qovururdu, üstünə yumurta vururdu və mən də o göbələk çıçırtmasını çox xoşlayırdım.

Mənim yaşıl bir maykam var idi, yəni həmin mayka haçansa yaşıl olmuşdu, sonra o qədər cirilmişdi, didilmişdi ki və anam da o cirilmiş, didilmiş yerləri o qədər gözəmişdi ki, yaşlılığından və ümumiyyətlə, maykalığından bir şey qalmamışdı. Birdən-birə heç nə barədə fikirləşmək istəmədim, daha doğrusu, bütün fikirlərim başımdan uçub getdi, hətta xartutu kəsən və bu kədərli yadigarı qoyub gedən o iri və itidişli yekə mişarı da yadımdan çıxardım və o kötük göbələyinin irili-xirdalı hamisini yiğib yaşıl maykamın ətəyinə doldurdum.

Dayım təxminən bir il əvvəl haradansa bir şüər günəbaxan yağı tapıb bize gətirmişdi və o bir şüər günəbaxan yağını anam doğrudan da, gözünün işığı kimi qoruyub saxlayırdı, amma həmin bürkülü yay axşamı anam da, görünür, atamın səfərlərini xatırladı, balaça arakəs-məmizdə atılıb qalmış o həsir zənbilə baxdı, ah çəkdi, gözləri doldu, – “Allah baisin evini yixsin!” – dedi və həmin günəbaxan yağından bir az tavaya töküb göbələyi qızardı, sonra tən yarıya bölüb iki boşqaba çəkdi və boşqabın birini mənə uzadıb o bürkülü yay axşamı dünyanın ən gözəl sözlərini dedi:

– Apar arvada, Ələkbər... Denə ki, özün yiğmişan göbələyi... Denə ki, özümüz doyunca yemişik...

Mən o gözəl qoxusu bütün ətrafa yayılmış o isti boşqabı anamdan alıb həyətə çıxdım, taxta pilləkənləri yuxarı qalxdım, o, isti boşqabı mizin üstünə qoydum və anamın dediyi sözləri Xanım xalaya dedim. Xanım xala ayaqlarını altına yiğib taxtda oturmuşdu, mənə baxdı, mizin üstünə qoyduğum o isti göbələk qovurmasına baxdı, bir söz demədi, amma gülümsədi və mənə elə gəldi ki, Xanım xalanın o gülümsəməyində nəsə şüər kimi bir şey var, simb cilik-cilik ola bilər.

Mən şüəbəndin ortasında dayanmışdım və bilmirdim ki, nə edim. Nədənsə çıxb getmək istəmirdim, istəyirdim ki, Xanım xala bu göbələk qovurmasını isti-isti mənim yanımıda yesin; bəlkə də gözləyirdim ki, Xanım xala məni tərifləyəcək, durduğum yerdə – beləcə göbələk tapdığım üçün mənim yerimə sevinəcək? bilmirəm... Xanım xala taxtdan düşüb mizin yanına gəldi, yenə boşqabdakı göbələk

qovurmasına baxdı, yenə gülümsədi və mən yenə də o gülümsəmədə şüşə kimi bir şey gördüm.

Xanım xala dedi:

—Yadıva gəlir, Ələkbər, bir dəfə bizə Ənzəli balığı gətirmişdün?..

Mən başımı tərpətdim, yəni ki, yadına gəlir və doğrudan da, həmin gün mənim yadına gəlirdi və həmin gün Xanım xalanın gözlərindən süzülüb axan o iki damla göz yaşını da xatırladım. — Xanım xalanın birinci və axırıncı dəfə gördüğüm göz yaşlarını, sonra otaqda divardan asılmış Abuzərin şəklini yadına saldım (Abuzərin o şəkli də şüşənin arxasında idi), sonra o şəkli oxşayan Qocanı yadına saldım, sonra da birdən-birə elə bil ki, Balakərim tütək çaldı və Balakərimin tütəyində calınan o uzaq, eyni zamanda çox yaxın havanı eşidə-eşidə Ədiləni yadına saldım və o vaxt Xanım xalanın gözlərindən axan o iki damla göz yaşı indi mənim təsəvvürümde təkcə Abuzərdən ötrü axmırı, o göz yaşları indi həm də Ədilədən ötrü axırdı... Sonra mənə elə gəldi ki, bizim bütün məhəlləmiz bir yetimlik, bir kimsəsizlik səfərinə çıxıb və Xanım xalanın mənim təsəvvürümüzəki o iki damla göz yaşı məhəlləmizin ardına atılmış suyun damlalarıdır.

Mən çıxıb getmək istədim, çünki gözlərimin qabağına cürbəcür görümlər gəlirdi və mən heç özüm də bu görümlərdən baş aça bilmirdim, o görümlər, o təsəvvürlər mənim başımı ağrıldırdı, beynimi yorurdu və bu zaman Xanım xala o bir boşqab göbələk qovurmasına baxa-baxa birdən dedi:

— Ələkbər, bəlkə bunu göndərək Əliabbas kişiyyə?

Mən:

— Əliabbas kişi çıxdan köçüb gedib ki, kəndə... — dedim.

Xanım xala:

— Hə? — soruşdu, sonra dedi: — Hə, düzdü... — mənə baxdı və mənə elə gəldi ki, Xanım xalanın qalın qaşlarının altından baxan qara gözləri də Əminə xalanın gözləri kimi zəifləyib, pis görür və heç kimin bundan xəberi yoxdur; sonra birdən-birə məni dəhşətli bir qorxu bürüdü ki, birdən Xanım xala dəli olar...

Xanım xala bir də:

— Hə düzdü... — dedi, — sonra: — Sən heç nigaran qalmagınə, Ələkbər, — dedi. — Qayıdır gələcək, altısı da Ələkbər... Mən tanıyıram onları, Ələkbər, gələcəklər altısı da, heç nə olmayıacaq onlara, Ələkbər... Sən heç nigaran qalma, səni hələ maşınla çox gəzdirəcəklər onlar, Ələkbər... Cəfər də gəzdirəcək səni maşında, Ələkbər, Adil

də gəzdirəcək, Əbdüləli, Cəbrayıl da, Ələkbər, Ağarəhim də, Qoca da siznən bir yerdə gəzər, Ələkbər...

Xanım xala mənə baxa-baxa bu sözləri deyirdi, amma mənim bütün tüklərim biz-biz olmuşdu, mənə elə gəlirdi ki, Xanım xala məni görmür, mənə baxan gözləri harasa çox uzaqlara dikilib və bu sözləri də Xanım xala mənə demirdi, uzaqlardakı o adamlara deyirdi, bəlkə də bu şüşəbənddən çox-çox uzaqlarda dayanmış özünə deyirdi:

— Sixma ürəyini, Ələkbər, heç birinə heç nə olmayacaq, altısı da qayıdır gələcək... Mən tanıyıram axı, onları, Ələkbər...

Mən, ayaqlarım titrəyə-titrəyə taxta pilləkənləri düşüb evimizə getdim və bir müddət mənə elə gəldi ki, Xanım xalanın mənim çıxıb getməyiimdən hələ də xəbəri yoxdur, hələ də mənə müraciət eləyə-eləyə Cəfərin, Adillin, Əbdüləlinin, Qocanın, Cəbrayılın, Ağarəhimin qayıdır gələcəyindən danışır, onların heç birinə heç nə olmayıağından deyir; bir müddət də keçdi, sonra Xanım xala da o taxta pilləkənlərlə aşağı düşdü, əlində balaca bir bağlama var idi – mən başa düşdüm ki, pay göndərdiyimiz həmin göbələk qovurması, – həyətimizdən çıxıb dalanın aşağı başına tərəf getdi və bu dəfə də mən başa düşdüm ki, Xanım xala o göbələk qovurmasını Əminə xalaya pay aparır.

...Gecə mən yerimdə gözlerimi yumub Balakərimin tütekdə çaldığı o uzaq və eyni zamanda da çox yaxın havanı yenə də eşitdim və o tütek çaldı, çaldı, çaldı, sonra da elə bil, Balakərim həm çalışdı, həm deyirdi:

Hamam hamam içində,
Xəlbir saman içində...
Dəvə dəlləklik edər
Köhnə hamam içində...

XXXVII

O arvad üç gün-üç gecə idi ki, bir balası qarnında, o biri balası qucağında acliqdan qaçırdı, amma karvan yolu elə hey uzanıb gedirdi, qurtarmaq bilmirdi, bir mənzilə getirib çatdırımırdı və dünən səhər axırıncı çörək qırığını qucağındakı balasına verdi, lap kiçik bir qırıq da özü yedi ki, qarnındakı balasının olsun; lap az keçdi ki, acliq onları yenə haqladı, acliq onları yenə öldürməyə başladı.

Şəhərə acliq düşdü, qaçan başını götürüb qaçıdı, qalan acıdan qırıldı və iri gözləri cuxura düşüb acıdan işim-işim işildayan, bir vaxt dolu və ehtiraslı bədənini tarımlamış ağ dərisi indi sümüklərindən sallanan o arvadın da əri öz boğazından kəsib balalarına verdi və özü acıdan həlak oldu, sonra o görünməmiş acliq bir-birinin ardınca o arvadın üç oğlunu da apardı, cəmi bir balası qucağında, bir balası da qarnında qaldı və üç gün bundan əvvəl bütün əmlakına, ev-eşiyinə, həyət-bacاسına dəyişdiyi bir parça arpa çörəyini qoynunda gizlətdi, yaşı hələ tamam olmamış balasını qucağına aldı, o ac Şəhərdən çıxdı,ayağı yalın, başı açıq bu karvan yoluna düşdü.

Bu karvan yolu *vaxtıyla* yolcu ilə dolu olardı, buradan gecə-gün-düz karvan keçərdi, amma indi tamam *bomboş* idi, çünkü o ac Şəhər-də dəvələrin, atların hamisini kəsib yemişdilər və o ac Şəhərə daha heç bir karvan *gəlmirdi*, çünkü camaat karvanın dəvələrini o saat kəsib yeyirdi.

Karvan yolu *bomboş*, boz bir düzənlilikdən keçib-gedirdi və həmin düzənlilikdə o görünməmiş quraqlıqdan sonra, günün altında qupquru quruyub saralmış qanqaldan başqa heç nə yox idi.

Gün çıxmışdı və *get-gedə* daha artıq *qızdırırırdı*, amma o arvad da, o arvadın qucağındakı uşaq da, qarnındakı balası da həmin günəş hərarətini hiss etmirdi; bütün içini, bütün varlığını yeyən bir acliqdan başqa, o arvadın döşlərinin qapqara giləsində duz basılmış yara yeri kimi göynəyən, cizdağını çıxaran bir ağrı var idi: həmin uzandıqca uzanan yol boyu, həmin acliq içində o arvad içi boş kisə kimi sallanmış döşlərini qucağındakı balasının ağızına verirdi, uşaq olan-qalan gücü ilə südü tamam qurmuş o döşləri sümürürdü, yara eləyirdi, əvvəllər heç olmasa bir az qan gəlirdi bu döşlərdən, indi daha heç qan da yox idi.

O arvadın qarnındakı bala da acliq içində idi, təpik atırdı, əllərini, başını tərpədirdi və arvad, əlbəttə, bətnindəki bu hərəkətlərin hamisini hiss edirdi, hələ doğulmamış, hələ bu qara yer üzünə gəlməmiş o uşağın çəkdiyi əzabı bütün ürəyi ilə duyurdu, amma heç nə edə bilmirdi, elə hey uzanan, uzanan, qurtarmaq bilməyən bu karvan yoluna baxırdı, əlini qarnına sürdü, bətnindəki o uşağı sakit eləmək istəyirdi, əlini qarnına ehtiyatla sürdü ki, sümükləri çıxmış barmaqları qarnının nazılıb sallanmış dərisindən o uşağı əzməsin, hələ doğulmamış, hələ bu qara yer üzünə gəlməmiş uşağı... Qucağındakına baxdı:

mən ölsəm sənə qurban, sən ölmə, mən yazığam... nə günah eylədim ki, başıma qəza gəldi?..

A başım, başım səni...
Töküm qan yaşım səni...
Hara götürüm qaçım,
Bələli başım, səni?..

Ümid, ancaq bu karvan yoluna idi, bu karvan yolu əvvəl-axır harasa bir yerə götərib çıxartmalı idi, o yerdə insanlar olacaqdı və o yerdə bir tikə çörək olacaqdı.

Arvad bütün gücünü toplayıb ayaqlarını sürütləyirdi, əllərini isə hiss etmirdi, əlləri elə bil ki, qucağındakı o körpənin bələyi altında qurumuşdu, daşa dönmişdə və bir də ki, döşlərinin gilələri göynədə-göynədə ağrıyırırdı.

Əzizim, günə düşdüm.
Kölgədən günə düşdüm...
Evin yixılsın, fələk,
Sən deyən günə düşdüm...

Arvad yoluñ kənarında bir qaratikan kolu gördü, gəlib o kolun yanında dayanmaq istədi, amma qorxdu ki, sonra yerindən tərpənə bilməsin, qucağındakı uşağı yerə qoyub qaratikan kolunun kökünü eşib çıxartmaq istədi, amma qorxdu ki, sonra uşağı yerdən qaldıra bilməz, amma ayaqları özü özünə dayandı, bədəni özü özünə əyilib uşağı ehmallıca torpağın üstünə qoydu, əlleri özü özünə qaratikanın dibini eşdi, eşdi, qaratikanın kökünü çıxardı, ağızına aparıb ceynəməyə başladı ki, bir azı qarnına getsin, bətnindəki o uşağı olsun, bir azını da ağızından çıxarıb torpağın üstündə qoyduğu o uşağı versin, qaratikan kökünün zəqqəto acısını hiss etmədi, amma dişləri o kötüyü əzə bilmədi, nə qədər elədisə də bir şey çıxmadi, qaratikanın kökünü yerə atdı, özü də bilmədi ki, necə ayağa qalxdı, uşağı yerdən necə götürdü, təzədən necə yola düzəldi...

Göyün üzü tərtəmiz idi, günün işığından başqa göydə heç nə yox idi və bu vaxt çox uzaqlarda güclə sezilən yaşıl dağlar göründü, o dağlarda o tərəflərdəki gözəl dünyadan cürbəcür meyvələri var idi, o dağlarda buz kimi bulaqlar var idi...

Dağlar, necə dağlarsan?..
Məni görçək ağlarsan...
Sinəmdə yer qalmadı,
Sən haramı dağlarsan?..

Çox uzaqlarda güclə sezikən o yaşıl dağlar, elə bil, o arvada bir az güc verdi, bir az ümidi artırdı, o arvad qurumış əlləri kimi, döşlərinin ağrısını da unutdu, o yaşıl dağları tuş tutub getdi, getdi...

Əzizim oyan, dağlar...
Al qana boyan, dağlar..
Bu yan zülmətxanadır,
Necədir o yan, dağlar?..

Amma bir azdan o tərtəmiz göy də tutulmağa başladı, topa-topa buludlar gəldi, uzaqdakı o yaşıl dağlar görünməz oldu və o arvad başa düşdü ki, bu, daha axırdı, başa düşdü ki, onu da, qucağındakını da, qarnındakını da Allah qarğıyıb və birdən-birə yüz təbib də gəlsəydi, bir Allah qarğıımışa nə edə bilərdi?

Qabaqda, yolun kənarında bir ağac gördü, uzaqdan tanıdı ki, o ağac zeytin ağacıdır, yenə ürəyində ümid yarandı, yenə taqətsiz ayaqlarını sürütləyə-sürütləyə o zeytin ağacının yanına gəlib çatdı, qucağındakı uşağı yerə qoydu, o qoca zeytin ağacının dibini axtardı, bir dənə də qopub düşmüş zeytin tapmadı, ağacın üstündə də bir dənə zeytin yox idi, o arvad uşağıni yerdən qaldırb yenə yola düşmək istədi, amma daha uşağı qaldıra bilmədi, yerə oturdu, bədənini dik saxlaya bilsin deyə, kürəyini o qoca zeytin ağacının gövdəsinə söykədi və tamam əmin oldu ki, daha heç vaxt buradan qalxa bilməyəcək, daha heç vaxt o uşağı qucağına ala bilməyəcək və tamam taqətsiz inildəyə-inildəyə ağlamağa başladı və o arvadın eləcə zingildəməyi ilə, elə bil, torpağın üstündə qalmış o uşağı da güc gəldi və o uşaq da bərkdən ağlamağa başladı.

Bir müddət beləcə keçdi.

Bütün dünyada heç kim yox idi, bir o tutulmuş göy idi, bir o uzandıqca uzanan yol idi, bir də o arvad idi, qarnındakı balası idi, torpağın üstündəki o uşaq idi və o arvad it kimi zingildədikcə, torpağın üstündəki o uşağın ağlamağını eşitdikcə, hər tərəfə bir zülmət çökürdü və o arvad hiss edirdi ki, bu, əbədi bir zülmətdir, həmin zülmət yavaş-yavaş onları aparır...

Bir müddət beləcə keçdi.

O arvadın zingildəyə-zingildəyə ağlamağı və torpağın üstündəki o uşağın ağlamağı, elə bil ki, o arvadın qarnındaki balasını sakitləşdirdi, daha əl atmadi, ayaq atmadı, o zülmət onu da özü ilə aparmağa başladı və bu zaman o arvad öz ağlamağından, torpağın üstündəki o uşağın ağlamağından savayı da bir ağlamaq səsi eşitdi, axırıncı dəfə bütün gücünü topladı və onları götürüb aparan o zülmətdən çıxdı, gözlərini açdı.

Ürəyiymüşaq adam həmin qoca zeytun ağacının altında dizi üstə yerə çöküb o arvadla üzbeüz oturmuşdu, o arvada baxırdı, torpağın üstündəki o uşağı baxırdı, o arvadın irəli çıxmış qarnına baxırdı, onların axırıncı gücləri ilə ağlamaqlarına baxırdı və özü də gözlərinin qabağındakı bu müsibətə için-için ağlayırdı.

Ağ Dəvə yolum kənarında dayanmışdı və sükut içinde kövşəyə-kövşəyə o arvada, o arvadın qarnına, torpağın üstündəki o uşağı, Ürəyiymüşaq adama və qoca zeytun ağacına baxırdı.

O arvad Ürəyiymüşaq adəmi görən kimi tanıdı, deməli, Allahın üzü onlardan hələ tamam dönməmişdi, Allahın onlara yazığı gəlmişdi, bu çöl-biyabanda başqa birisini yox, Ürəyiymüşaq adəmi gətirib onların üstünə çıxartmışdı.

Ürəyiymüşaq adəmin əlində kiçik bir bağlama var idi və o arvad o saat hiss etdi ki, o kiçik bağlamanın içindəki çörəkdir.

Ürəyiymüşaq adam da o karvan yolunun yolcusu idi və qoca zeytun ağacının altında ağlayan o arvadı görəndə Ağ Dəvəni saxladı, Ağ Dəvə qabaq ayaqlarını dizdən büküb aşağı çöməldi, Ürəyiymüşaq adam dəvədən düşüb o arvada yaxınlaşdı, torpağın üstündə acıdan ağlayan o uşağı gördü, o arvadın irəli çıxmış qarnına baxdı və özünü saxlaya bilmədi, dizi üstə yerə düşdü, o arvadın halına, o uşağın halına için-için ağladı.

O arvad daha ağlamadı, torpağın üstündəki o arvad-uşaq da, elə bil, hiss elədi ki, anası bu saat ona nəsə verəcək, səsini kəsdi, Ürəyiymüşaq adam isə kirimək bilmirdi, dizləri üstə oturub hıçqıra-hıçqıra ağlayırdı.

O arvad Ürəyiymüşaq adəmin əlindəki o bağlamaya baxırdı.

Ürəyiymüşaq adam axır ki, birtəhər özünə gəldi, ayağa qalxdı, yoluna düzəlmək istədi və bu zaman o arvad dehşətlə piçildədi:

– Hara, qardaş?

Ürəyiymüşaq adam əli ilə ağlamaqdan qızarmış gözlərini silə-silə:

– Yolum uzaqdır, bacı, – dedi. – Mən də mənzil başına çatacağam-çatmayacağam, Allah bilir...

– Bir parça çörək ver bizə...

Ürəyiymüşəq adam əlində tutduğu o kiçik bağlamaya baxdı və:

– Bu, mənim azuqəmdi, bacı... – dedi. – Mən sənin halına çox acıyıram, – dedi. – Nə qədər istəyirsən, oturum sənin bu halına ağlayım, – dedi. – Amma bu, mənim azuqəmdi, onu sənə verə bilmərəm, – dedi və yenə də özünü saxlaya bilməyib hicqıra-hicqıra ağladı.

O arvad daha ağlamadı, torpağın üstündəki o uşaq sümükdən və dəridən ibarət titrəyən barmağı ilə torpağın üstündəki o uşağı göstərdi və:

– Ondan da el çəkdir, – dedi, sonra əlini qarnının üstünə qoydu. – Heç olmasa, bunu saxlamaqdən ötrü mənə bir dişdəm çörək ver...

Ürəyiymüşəq adamin təmiz ala gözləri var idi və həmin təmiz ala gözləri ilə o arvada baxdı, heç nə demədi..

O arvad Ağ Dəvəyə baxdı, Ağ Dəvənin iri qara gözlərini gördü və o arvad Ağ Dəvənin o iri qara gözlərində elə sözər oxudu ki, həmin sözər acliqdan da, acliğın o qurtarmaq bilməyən, uzandıqca uzanan yol boyu əzab-əziyyətindən də betər oldu, bütün içini, bütün varlığını didib dağıtdı.

Ağ Dəvənin o iri qara gözləri o arvada deyirdi: yox, sən o bir dişdəm çörəyi qarnındakı o tifil üçün yox, özün üçün istəyirsən; sən özün özünü qarnındakı o tifillə aldatma, o bir dişdəm çörəyi sən özünü ölüməndən qurtarmaq üçün istəyirsən...

O arvad gözlərini Ağ Dəvənin o iri qara gözlərindən gizlətdi.

Ürəyiymüşəq adam yenə özünü saxlaya bilmədi, yenə hicqirdi və astadan eləcə içün-için ağlaya-ağlaya Ağ Dəvəni mindi, o karvan yoluna düdü, Ağ Dəvə yavaş-yavaş addımlaya-addımlaya uzaqlaşdı, gözdən itdi.

Sonra tamam sakitlik çökdü.

O qoca zeytun ağacının altında Ağ Dəvənin o iri qara gözlərinin baxışından, elə bil, nəsə qalmışdı və elə bil, həmin “nəsə” o sakitlik içində piçildiyirdi: mən sizin işinizə qarışmiram, insanlar...

O karvan yolu da, o qoca zeytun da tək-tənha qaldı.

Ağ Dəvənin o iri qara gözlərinin söylədikləri tamam yüngül və tamam şəffaf, gözə görünməz bir duman kimi, həmin karvan yolunun üstünə, həmin qoca zeytun ağacının dibinə çökmüşdü və xeyli müddət bu yerlərdən çəkilib getmədi...

XXXVIII

Atam üç-dörd ay idi müharibəyə getmişdi və mənə elə gəlirdi ki, atamın xiffətini tək mən çəkmirəm, tək anam çəkmir, mənə elə gəlirdi ki, bizim evimizdəki rəflərə düzülmüş o stəkan-nəlbəkilərdən tutmuş, çarpayımızdan, mizimizdən, sandığımızdan, taxta kətillərimizdən tutmuş o həyat pəncərəmizəcən, o qapımızacan hər bir əşya, evimizin hər bir küncü-bucağı atamın xiffətini çəkir; atamın öz dünyası var idi, atam öz təbiətinə və taleyinə görə bəlkə də bizim dalanımıza, bizim küçəmizə yad bir adam idi, amma mənə elə gəlirdi ki, indi bizim dalanımız, bizim küçəmiz də atamın xiffətini çəkir və indi mənə elə gəlirdi ki, atam burada bizimlə olmadığı vaxtda, yəni müharibəyə getdiyi bu aylar ərzində bizim məhəlləyə daha yaxın olub, daha əziz olub.

Həmin günlərdən birində, bir payız axşamı, o qoşa tutun yarpaqlarının saralıb töküldüyü bir vaxtda dalbadal üç dənə qara “emadin” gəlib Muxtargilin evinin qabağında dayandı və Cəfərqulu ilə mən, elə bil ki, o qara “emadin”lərdən qorxa-qorxa Sarı hamamın qapısına qışılıb gözlərimizi məhəlləmizin bu gözlənilməz qonaqlarına zillədik.

Birinci “emadin”i biz tanıyırıq, Muxtarın idi və Muxtar tələsik o maşından düşüb ikinci, üçüncü “emadin”in qabağına gəldi: ikinci maşından uzun qara saçları səliqə ilə arxaya daramış bir nəfər çıxdı və mənə elə gəldi ki, boz kostyum geyib düyüni iri qalstuk taxmış və indi gülümşəyən bu adamı çox görmüşəm, amma onun kim olduğunu heç cura tapa bilmədim; üçüncü maşından da bir nəfər düşdü və Muxtar:

– Xoş gəlmisiniz! – dedi. – Buyurun, gəlin içəri!..

Mən ömrümdə Muxtarı bu cür üzügülər görməmişdim və ümumiyyətlə, təsəvvür eləməzdim ki, Muxtar beləcə qonaqpərvər ola bilər.

O gülümşəyən adam üzüyuxarı, üzüaşağı maraqla bizim küçəmizə baxdı və daha da artıq gülümşəyə-gülümşəyə (onun o gülümsəmə-yində güclə sezikən bir rişxəndə var idi və həmin xüsusiyyət bu günə kimi davam edir, gülümşəyəndə, elə bil, hamiya, bütün dünyaya rişxəndə edir) Muxtara dedi:

– Muxtar yoldaş, buralar lap ekzotikadır ki... – güldü.

Əlbəttə, mən o vaxt “ekzotika” sözünün mənasını bilmirdim, amma o vaxtdan da həmin söz bütün dəqiqliyi ilə həkk olunub mənim beynimdə qaldı; mən o sözün mənasını bilmirdim, amma həmin söz mənə nəsə pis bir söz kimi göründü və bu günün özünə kimi mənim

ürəyimdə o sözə – o günahsız “ekzotika” sözünə qərəzli bir münasi-bət var. Bir də ki, yadına gəlir, o adamın gülüşü mənə pis təsir etdi, elə bil, mənim əlimi tutub güclə yaş bir qurbağaya toxundurdular, mən o gülüşün süniliyini, yalançılığını o saat hiss etdim, çünki məhəllə-mizdə heç kimin heç vaxt o cür yalandan gülməyini görməmişdim.

O adam Muxtargilin giriş qapısından içəri girəndə Cəfərqulu piçıldadı:

– Tanıdun? Səttar Məsumu satan budu də!.. Görürsən necə hırıldayır?..

Mən Cəfərqulunun sözlərindən sonra o adamı o saat tanıdım: elbəttə, özü idi, Fətulla Hatəm idi, qəzetlərdə şəkillərini çox görmüş-düm, ədəbiyyatdan yeni dərs kitabımızda şəkli var idi, anamın onun şəkilləri çap olunmuş qəzelə mətbəximizdəki o nöyüt pilətəsini təmizləməyi və həmin şəkillərin ovulub qırıq-qırıq yerə tökülməyi gözlərimin qabağına gəldi.

Qara “emadin”lərin üçü də Muxtarın qapısı ağızında dayanmışdı, maşınların üçünün də sürücüsü var idi və o sürücülerin üçü də qoca kişilər idi, çünki cavan sürücülərin hamısı müharibədə idi, Cəfər kimi, Adil kimi, Əbdüləli kimi, Cəbrayıł, Ağarəhim kimi, amma Fətulla Hatəmin özü qoca deyildi, mənim atamlı bir yaşda idi, amma mənim atam müharibədə idi, bizim bütün evimiz atamın xiffetini çəkirdi, bizim balaca arakəsmədəki həsir zənbil bomboş idi, o bərəkətli vaqon iyini tamam itirmişdi, amma Fətulla Hatəm indi bizim məhəllədə idi, gizli bir rişxəndə gülümseyən gözleri ilə bizim küçəmizə baxıb mənim mənasını bilmədiyim sözlər deyirdi. Fətulla Hatəm indi Muxtarın evində qonaq idi, yəqin nəsə yeyirdilər, nəsə içirdilər, Fətulla Hatəm həmişə gülümşəyirdi, gülürdü, amma mənim atam həmişə fikrli olurdu. Fətulla Hatəm bizim küçəmizə qara “emadin”lə gəlirdi, amma mənim atam həmişə qəribçilik içinde idi, Fətulla Hatəm Muxtargildən çıxıb qara maşınınə öz evlərinə gedəcək, amma mənim atam bəlkə də heç vaxt evimizə qayitmayacaqdı. Səttar Məsum Sabiri çox istəyirdi, Fətulla Hatəm Səttar Məsumun üzünə durmuşdu, tutdurmuşdu, amma indi bizim təzə dərsliyimizdə Sabirin şəklindən bir az sonra Fətulla Hatəmin şəkli gəlirdi; bir koma qəhər içəridən mənim boğazımı dirəndi (birdən-birə mənə elə gəldi ki, Xanım xalagıldı yazı mizinin üstündəki o iri adam sümükləri Səttar Məsumun sümükləridir və heç kim bunu bilmir...) və dünyanın belə bir ədalət-

sizliyi mənim ürəyimi o vaxta qədər heç zaman duymadığım dəhşətli bir açıqla, kinlə, ədavətlə doldurdu, qəhər məni boğdu və mənə elə gəldi ki, Kübra xalanın o şüşəbənddəki gülləri də beləcə bir qəhər içindədir, mən heç özüm də bilmədim ki, yerdən iri bir daş parçasını necə götürdüm, o iri daş parçasını Muxtarın şüşəbəndinə necə çırpdım.

Şüşəbəndin böyük şüşələrindən biri cingiltiyə sının küçəyə töküldü, mənim atlığım o daş, elə bil, bizim bütün küçəmizi səksəndirdi, amma o bir anlıq səksəntidə bir qırur da hiss etdim, elə bil, mən nədən ötrüsə Muxtarın o şüşəbəndindən, Muxtarın evində oturmuş o adamlardan bütün küçəmizin intiqamını almışdım və küçəmiz də mənim bu intiqamımla, mənim özümlə qürurlanırdı.

Muxtarın sürücüsü:

— Tı çto delayeş, neqodyay?! — qışsqırıb maşının qapısını açdı, amma mən və ardımca da Cəfərqlu bir göz qırpmında qaçıb küçəmizin yuxarı başındakı tindən burulduq və qaça-qaça da məhəlləmizdən uzaqlaşdıq.

Əlbəttə, Muxtargilin evində oturmuş o adamlar qorxmuşdu və indi yəqin qanları qara idi, amma o şüşəbənddəki o güllər, Kübra xalanın gülləri indi yəqin şüşəsi sınaq tökülmüş o açıq pəncərədən mənim ardımca gülümşeyirdi...

Evə bir də gecə qayıtdım.

XXXIX

Gərək ki, inişil idi, ayın əvvəllərində Bakıda bir neçə gün dalbadal bərk yağış yağdı, külək əsdi və həmin küləkli-yağışlı may günlərindən birində evdə mənim ürəyim darıxdı, plاشımı geyib şlyapamı başıma basdım və küçəyə çıxıb dənizkənarı bulvara tərəf getdim.

Düzdür, yağış lap azalmışdı, hərdənbir atırdı, amma hər tərəf su içində idi, külək əsirdi və mən küçədəki kiçik gölməçələrə fikir vermədən addımlayırdım.

Yaxşı yadımdadır, bazar günü idi, amma Bakının küçələri bomboş idi və binaların navalçalarından tökülen, küçələrdə səkinin dibi ilə köpüklənə-köpüklənə axan suya, yaş divarlara, damlara yaz gələli təzəcə oyanıb birdən-birə də belə bir payız soyuğuna düşmüş ağaclarla baxdıqca, üzümə, əllərimə adda-budda yağış damcıları düşdükcə

mənə elə gəlirdi ki, bütün Bakı camaatı şəhərdən çıxıb haradasa buz kimi suyun altına düşüb və bu boş küçələr, yaş binalar da bələcə adamsız qalıb.

Dənizkənarı bulvarda açıqlıq olduğu üçün külək daha da bərk əsirdi və bulvarda da, əlbəttə, heç kim yox idi, sahil bomboş idi və yağışdan işildayan asfalt sahil dəniz boyu uzanırdı.

Bir dəstə ac qağayı da uçub dəniz kənarına gəlmışdı və o küləyə, yağışa baxmayaraq, dənizin üstü ilə uçurdu, enib dalğaya dimdik vurruđu və həmin küləkli-yağışlı may günü mən çox təəssüf etdim ki, ciblərimdə bu quşlara verə biləcəyim heç nə yoxdur, hətta tələsik bulvardan çıxıb dükana getmək istədim, bu quşlar üçün kilkə alıb gətirmək istədim, amma belə bir fikrə düşməyim – bilmirəm niyə? – məni özümə, yaşıma yaraşmayan gücsüz bir adam kimi göstərdi; məsələ onda deyildi ki, alıb gətirdiyim xırda balıqlar onsuz da böyük və ac quşların hamisini doyuzdurmayacaqdı, məsələ onda idi ki, bu istək tamam sadəlövh bir uşaq istəyi idi...

Dəniz dalğalı idi və o dalğaların üzü elə ağappaq köpüklənmişdi ki, o təmiz aqlıq həmin küləkli-yağışlı may gününün bozluğu ilə heç cür uyuşmurdu.

Mən sahildən yuxarı qalxdım və bulvarın ağacliq hissəsi ilə addımlamağa başladım, hər dəfə yenice yarpaqlamış və bu qəfil may soyuğundan üşüm-üşüm üşüyən ağacların yanındakı çəndən külək yarpaqların suyunu mənim üzümə cirpirdi.

Bulvar boyu addımlaya-addımlaya kənardan özüm özümə baxdım: beləcə küləkli-yağışlı bir gündə yazıcıının bulvarda gəzmeyində, əlbəttə, bir romantika var idi və kənardan görünən, kənardan baxılan o romantikaya, doğrusu, mənim gülməyim tutdu.

Həmin küləkli-yağışlı may günü boş bulvarda tək-tənha dolaş-dığım o dəqiqlərdə mənə elə gəlirdi ki, dünyada bu küləyin və bu dənizin səsindən başqa, bir də ki, indi daha uzaqda qalmış o qağayı səsindən başqa heç bir səs yoxdur və olmayıb.

Bulvardakı köhnə yay kinoteatrının yanından keçəndə, elə bil ki, mənim bu hissimə bəndiymiş kimi, səs eşitdim; bu, küt bir səs idi və mən dayanıb səs gələn tərəfə baxdım: yaşı üç kişi kinoteatrın qarşısındaki bomboş meydandan bir skamyaya götürüb divarın dibinə çəkmişdilər və özləri də bir-birlərinə qıslıb həmin skamyada oturmuşdular, ortadakı adam dizinin üstünə bir parça taxta lövhə qoymuşdu və

üçü də bədənləri ilə həmin taxta lövhəni küləkdən qoruya-qoruya domino oynayırdılar.

O yaşlı kişilərdən birini mən qırx il görməsəm də, o saat tanıdım.

Taxta lövhə yaş olduğu üçün o üç nəfərin can-dildən həmin lövhəyə çırpdıqları domino daşlarının səsi çox küt çıxırdı və o səsin o cür küt çıxmışında da nəsə bir payız əhvali-ruhiyyəsi, bir payız sarılığı var idi, hərgah səsin rəngi olsaydı, o domino daşlarının küt səsi mütləq xəzəl rəngində olmalıydı.

O üç nəfərdən biri, o yaşlı kişi Muxtar idi.

Mən bir müddət dayanıb eləcə kənardan Muxtara baxdım.

Bu qırx ildə Muxtar az dəyişmişdi, amma eyni zamanda, qırx il bundan əvvəlki o Muxtar ilə indi bu küləkli-yağışlı gündə bulvarda oturub iki başqa qoca kişi ilə o sarı səsli domino daşlarını çırpa-çırpa domino oynayan bu Muxtar arasında çox görümlü, hiss olunası bir fərq də var idi; bu yalnız yaş fərqi deyildi, bu fərq bəlkə də onda idi ki, indi Muxtarın əynində həmin qara meşin pencək, başında həmin meşin kepka, ayaqlarında həmin xrom uzunboğaz yox idi və Muxtar indi dünyanın ən adı bəndəsi kimi geyinmişdi.

Yay kinoteatrının mövsümü hələ açılmamışdı, qapısı bağlı, divarları yaşı, bilet kassasının balaca pəncərəsi dəmir torlu idi və qəribə idi, elə bil ki, bu boş bulvara, bu küləkli-yağışlı gündə o üç nəfərin kinoteatrin divarı dibində oturub domino oynamağı həmin kinoteatri daha artıq kimsəsiz, daha artıq tənha olmuşdı.

O üç nəfər yaşlı kişinin isə divarının dibində bir-birlərinə qışıl-dıqları kinoteatrin həmin kimsəsizliyi, tənhalığı ilə işi yox idi, dominoğunu daşlarını bədənləri ilə küləkdən qoruduqları taxta lövhənin üstünə vura-vura domino oynayırdılar (və o domino daşlarının da səsində bir payız məyusluğu var idi).

Mən bir kənardə dayanıb o üç nəfərə baxırdım, domino daşlarının o küt səsini eşidirdim, sonra mənə elə gəldi ki, bu ətrafa nəsə çox doğma bir qoxu yayıldı, o qoxu çox-çox uzaqlardan gəldi, sonra mən başa düşdüm ki, bu, o isti perəskilərin qoxusudur, sonra mən Kübra xalanın şüşəbənddə saxladığı o saxsı dibçəklərdəki gülləri xatırladım.

Həmin güllər, əlbəttə, çoxdan solub-sovulub yox olmuşdu.

Bu üç nəfər yaşlı kişi də mənim kimi evdə oturmaqdandan darıxmışdı, təpişib həmişəki yerlərinə gəlmışdılər, bu kimsəsiz və tənha kinoteatrin divarının dibində bir-birlərinə qışılıb domino oynayırdılar.

O domino daşlarının çıxartdığı küt səsin payız sarısını, ancaq mən görürdüm, o səs, ancaq mənim gözlərimin qabağında xəzələ çevrilirdi, amma o üç nəfər qoca kişi bunun fərqində deyildi.

Mən Muxtara baxırdım və Muxtarın da həmin küləkli-yağışlı gündə mənim kimi evdə darıxbura gəlməyi, elə bil, uzaqdan-uzağa bizi bir-birimizə yaxınlaşdırıcı.

Mən uşaq olanda Balakərim bizə deyirdi ki, dünyadaki bütün insanlar bir-biri ilə qohumdur, çünkü yer üzündəki bütün adamlar Adəm ilə Həvvanın törəmələridir və Balakərim bu sözləri özünün böyük bir kəşfi kimi deyirdi və o zaman Balakərimin o sözləri mənə dünyanın ən böyük (və nə üçünsə çox sırlı!) həqiqətlərindən biri kimi təsir etmişdi.

Mən gülümsədim, çünkü həmin küləkli-yağışlı may günü mənə elə gəldi ki, elə bil doğrudan da Muxtarla qohumuq.

Həmin küləkli-yağışlı günün gecəsi göydə qəribə bir təmizlik var idi, göy başdan-başa ulduzla dolmuşdu, ay çıxmışdı, elə bil, ömründə heç vaxt yer üzündə yağış deyilən, bulud deyilən, külək deyilən bir şey olmayıb və aylı-ulduzlu gecə mən də qəribə bir yuxu gördüm:

Adı binalardakı kimi, blok pilləkənləri idi, amma o pilləkənlər yuxarı qalxmırkı, yerin altına enirdi.

Mən həmin pilləkənləri burula-burula, tərləyə-tərləyə sürətlə xeyli aşağı endim.

Sonra bir evə girdim və başa düşdüm ki, bura Muxtarın evidir.

Muxtar ağ tuman-köynəkdə idi, əlində də içi su ilə dolu böyük bir vedrə var idi.

Muxtarın əynindəki o tuman-köynəyin ağılığında bir kəfən rəngi var idi.

Mənim əlimdən tutdu: – “Gəl, gəl bura!..” – dedi və biz həmin yerin altındakı evdən də aşağı düşməyə başladıq və Muxtar o pilləkənləri endikcə vedrədəki su dalgalanıb ayaq altına töküldü, elə bil ki, yağışdan sonrakı kiçik gölməçələrdi.

Mən əvvəlcə elə bildim, qabağımızdakı tabut qapağıdır, amma sonra gördüm ki, zirzəminin dar taxta qapısıdır və biz o qapının qarşısında dayandıq. Muxtar əlini dirsəyəcən vedrəyə saldı – suyun içindən bir dəstə açar çıxarıb zirzəminin o darısqal taxta qapısındaki yekə qılılı açdı (o yekə qıfil mənə çox tanış gəldi, hətta o an mən diksindim də, sonra lap xərif, az qala tamam şəffaf cizgilərlə Əliabbas kişini gördüm, Ziba xalanı gördüm...) və biz içəri girdik.

Muxtarın ağ köynəyinin qolu dirsəyəcən yaş olmuşdu, ağ tumanının balaqları da vedrənin suyundan yaş olmuşdu və tumanının, köynəyinin yaş yerləri bədəninə yapışmışdı.

Muxtar dedi: “–Bude onlar!.. Hamısını saxlamışam!”.

Zirzəminin torpaq döşəməsinə saxsı dibçəklər düzülmüşdü və həmin dibçəklərdə gullər bitmişdi.

O gullər Kübra xalanın gulləri idi, amma o gullər kağızdan idi.

Muxtar əyilib vedrədəki sudan ovuc-ovuc götürürdü və saxsı dibçəklərdəki o kağız gulləri sulayırdı.

Sonra mən hiss etdim ki, indicə yuxudan oyanacağam və mən doğrudan da yuxudan oyandım, gecənin yarısı idi, təzədən gözlərimi yumub bir müddət yerimdə o tərəf-bu tərəfə çevirdim; təzədən yatmaq istəyirdim, istəyirdim görüm ki, o kağız gullər Muxtarın verdiyi ovuc-ovuc sudan sonra canlandı, canlı gül oldu, yoxsa yox?

XL

Bir dəfə – həmin 44-cü ilin isti və quraqlıq payız günlərindən biri idi. Xanım xala həmişəki dik addımları ilə küçəmizdən keçirdi, birdən üçmərtəbənin yanında ayaq saxladı, başını qaldırıb papaqcı Əbülfət-gilin pəncərlərinə tərəf baxdı və birdən papaqcı Əbülfətin arvadı Fatma xalani səslədi və dünyada heç kimin gözləmədiyi dəhşətli sözlər dedi:

– Fatma! Fatma! – dedi Xanım xala. – Ədiləyə denə çıxıb üzümə tüpürsün mənim, haqqı var!..

Küçədə məndən, Balakərimdən və Cəfərquludan başqa heç kim yox idi, qoşa tutun altında, səkidə oturmuşduq; Cəfərqlulu heyrətlə Xanım xalaya baxdı və mən açıq-aşkar gördüm ki, Cəfərqlulu Xanım xaladan, Xanım xalanın bu sözlərindən qorxub; Balakərim də Xanım xalaya baxırdı, amma Balakərimin həmişə yol çəkən gözlərində heç bir heyret yox idi; mən də Xanım xalaya baxırdım və ürəyim döyüñə-döyüñə çox kədərli bir sevinclə sevindim ki, nə yaxşı ki, bizim küçəmizdə indi heç kim yoxdur, nə yaxşı ki, Xanım xalanın bu sözlərini heç kim eşitmədi, çünki mən istəmirdim ki, məhəlləmizin camaatı da Cəfərqlulu kimi heyrətlə Xanım xalaya baxsın; özüm öz ürəyimin döyüntüsünü eşidirdim, mən qorxurdum, mən Cəfərqluludan

da betər qorxurdum, mənim bütün canımı bir xof bürümüşdü, mən istəmirdim ki, Xanım xala dəli olsun.

Fatma xalagil də yəqin Xanım xalanın sözlərini eşitmədi.

Xanım xala daha heç nə demədi, həmişəki dik addımları ilə gedib dalanımıza buruldu.

Balakərim bir müddət bizim dalanımıza tərəf baxdı, sonra:

– Dünya! – dedi. – Sənin...

Və ömründə söyüş söyməyən Balakərim həmin isti payız günü dünyani çox pis söyüşlə söyüdü.

XLI

Mən Amerikaya üç il bundan əvvəl getmişdim və hərgah bir dəfə də mənim yolum Amerikaya düşsə, mütləq Ziba xalanı axtarış tapa-cağam.

Bəlkə Ziba xala çoxdan ölüb?

Bilmirəm...

Amma məndə belə bir hiss var ki, Ziba xala sağdır, hətta mən Ziba xalanı görürəm də: lap qocalıb, beli bükülüb, gözləri sulanıb və o sulanmış gözlər gecə-gündüz uzaq bir məhəllənin, heç kimin tanımadığı və heç kimin təsəvvür də etmədiyi bir məhəllənin xiffətini çekir...

Ziba xalanın nəvələri, nəticələri ingiliscə danışır və o gözəl tum torbasından, o gözəl tum stəkanından xəbərləri yoxdur.

Axi, mən Ziba xalanın heç olmasa familini də bilmirəm, onu necə tapmaq olar?

“– Kimdi Ziba xala?”

“– Qavrilin anası...”

Vəssalam. Başqa nə deyə bilərəm?

Bir də ki, “uzaq Bakıdakı məhəllələrdən birində yaşayardı...”

XLII

Müharibə qurtarmaq bilmirdi, Cəfər də, Adil də, Əbdüləli də, Qoca da, Cəbrayıł da, Ağarəhim də müharibədə idi və İbadulla, demək olar ki, hər gün məhəlləyə gəlirdi və demək olar ki, hər gün də Əminə

xalanın çığırtısı dalanımıza yayılırdı: “–Nə isteyirsən məndən, ay nadürüst oğlu, nadürüst? Genə gəldün? Allah haçan məni götürüb aparacaq ki, sənün əlündən qurtarsın canım, ay naxələf?..”

Kürən pişik ölündən sonra mən bir müddət təxminən bir həftə-on gün İbadullanı görmədim, hətta burası da mənim yadımda idi ki, o bir həftə-on gün ərzində hərdənbir İbadulla yadına düşdü və elə bil ki, mən özüm özümdən gizlətmək istədiyim bir nigaranlıq keçirirdim: İbadullaya nə olub görəsən? Amma o bir həftədən-on gündən sonra, İbadulla yenə araq iyi verə-verə dalanımıza gəlməyə başladı, Əminə xalanı qışkırtmağa başladı.

Dalanımızın arvadları, qızları, daha həyat qapılarının ağızına yığışıb, pəncərələrdən boyanıb Əminə xalanın evinə tərəf baxmırıldı, çünki hərənin öz dərdi özünə bəs idi, çünki qara xəbərlər gələn evlərdə qopan vayın-şivənin yanında qoca Əminə xalanın çığırtısı daha təsir etmirdi.

Bir gün mən həyatımın dalan qapısının ağızında oturmuşdum, atam neçə ay idi ki, müharibədə idi və anamın öz-özünə danışmağa başladığı günləri idı, kimsəsiz dalanımıza baxırdım, dalanımızın sakitliyinə qulaq asırdım və mən də özümü bütün dünyada tamam tək-tənha hiss eləyirdim, sinəmdə tamam təşnəsiz bir ürək vururdu və o ürəyin həmin təşnəsiz tippiltisini açıq-aydın eşidirdim, mənə elə gəlirdi ki, bu təklik-tonhalıq əbədidir, ürək həmişə beləcə təşnəsiz vuracaq, bizim dalanımızın sakitliyindəki o yazıqlıq, kimsəsizliyindəki, iyiyəsizliyindəki o yetimlik də daimidir; mənim ürəyimin o tippiltisi da, elə bil, dalanımızın nəbzi idi, sevincsiz, həyəcansız vururdu, vururdu.

Birdən yənə də Əminə xalanın çığırtısı qopdu və bu çığırtı da daha əvvəlki vaxtlar olduğu kimi, bizim dalanımızı diksindirmirdi, əksinə, elə bil ki, Əminə xalanın o çığırtısı da bizim dalandakı həmin sakitliyin, kimsəsizliyin davamı idi, həmin yazıqlıq, yetimlik kimi bir şey idi; sonra Əminə xalanın çığırtısı birdən-birə də kəsdi və Əminə xala daha qışkırmadı, mənə elə gəldi ki, dalanımızın divarları, pəncərələri, həyat qapıları mənimlə birlidə bir müddət Əminə xalanın həmişəki kimi, təzədən qışkırmayı gözlədi, sonra o çığırtını da, Əminə xalanı da yadından çıxardı və həmin yazıq biganəliyinə, kimsəsizliyinə qapıldı; o ürəkdə də eləcə sevincsiz, həyəcansız vururdu...

Bu vaxt Əminə xalanın həyat qapısı zərbə açıldı, İbadulla dalana çıxdı və mən dalanımızın o sakitliyi, daha doğrusu, həyatımın o bi-

ganəliyi içində Əminə xalanın sözlərini eşitdim: “—Get, köpəyoğlu, çıx get day, canım qurtardı sənnən!.. Get, köpəyoğlu, get, bir qara daş da dalunca!..”.

Mən ömrümdə İbadullanı belə görməmişdim, pərtdə ala gözləri sevincdən, əldə etdiyi qələbədən işildayırdı və gözlərinin o işıltısı İbadullanın günün altında yanıb qaralmış ariq sıfətinə, qırışmış nazik boğazına, bütün cansız vücuduna bir yaraşq vermişdi; elə bil, yerişi də dəyişmişdi, addımlarında heç vaxt olmayan bir sərrastlıq var idi, sinəsini irəli vermişdi, gəlib mənim qabağımdan ötdü, əvvəlcə mənə fikir vermədi, çünki o dəm İbadulla deyəsən, ümumiyyətlə, heç nəyə fikir vermirdi və dünyanın ən xoşbəxt, daha doğrusu, dünyanın ən qalib adamı idi, sonra birdən-birə dayandı, geri dönüb həmin şəstli addımlarla düz mənim qabağıma gəldi, əlini pencəyinin cibinə salıb ağ əsgiyə bürünmüş nəsə çıxartdı, həmin balaca əsgı bağlamasını mənim gözlərimin qabağında açdı, həyəcandan dili-dodağı əsə-əsə, maxorkadan saralmış iri və seyrək dişlərinin arasından ətrafa tüpürcək sıçraya-sıçraya:

— Hə, gördüz?! — dedi. — Axırı verdi qızıllarımı!.. Gördüz!?

O ağ əsgı parçasının içində Nikolayın saqqallı şəkilləri olan bir ovuc qızıl sikkə var idi.

— Getdim mən day!.. Axtarun, taparsuz məni Voronejdə!.. Ay tapduz a!..

İbadulla getdi; eləcə şəstlə və sərrast addımlarla getdi.

Mən Əminə xalanın qışqırığını aydın eşidirdim:

“—Get, köpəyoğlu, səni görüm qan quşasan!.. Səni görüm tramvay altında qalasan, köpəyoğlu, saxladığın o qəhbəynən bir yerdə!..”

Mənə elə gəldi ki, bizim o qəmgin dalanımıza nəsə çirkab bir su töküldü.

Mənə elə gəldi ki, Əminə xalanın özü də başdan-başa o çirkabın içindədir.

İbadullanı mən bir daha heç vaxt görmədim.

Amma bir dəfə heç vaxt yadımdan çıxmayan bir əhvalat baş verdi.

Bizim dalanımızda kimsə rusca qışqıra-qışqıra nəsə deyirdi və ağlayırdı.

Əlbəttə, qışqırıb ağlamaqla daha bizim dalanımızı, bütün məhəlləmizi təəccübləndirmək olmazdı, qışqırıb ağlamaq da o müharibə illərində bizim məhəlləmizin o kədəri kimi, təbii bir şey olmuşdu, amma camaat dalanımızdan gələn o səsin qışqırıb ağlamaqdan başqa nəsə

bir qeyri-adiliyini o saat hiss etdi, dalanımızın pəncərələrindən boylandı, həyət qapılarının ağızına yiğişdi.

Əyninə qara paltar geyib başına qara yaylıq bağlamış və ağlamaqdan gözləri qızarmış, göz qapaqları şışmiş, təxminən əlli yaşlarında bir arvad Əminə xalanın həyət qapısı ağızında dayanıb rusca deyirdi:

– Qde İbadulla? On ved kak malenkiy rebyonok, propadyot!.. – Və özünü saxlaya bilməyib ağlayırdı.

Bir göz qırpmında bütün dalana belə bir piçilti yayıldı ki, rusca danışan bu qadın İbadullanın həmin erməni arvadıdır və bizim dalanın camaatı bu işə lap mat qaldı, çünki İbadulladan on beş yaş böyük olan bu arvadın məktəb müəllimlərinə oxşayan ciddi görkəmi, qara paltarının, yaylığının səliqəsi, rusca danışıb eləcə ürəkdən ağlamağı İbadulla ilə və İbadullanın erməni arvadı barədəki təsəvvürlə heç cür uyuşmurdu.

– Qde on? Çto vi s nim sdelali? Ved propadyot on bez menya, kak vi etoqo ne ponimayete? Qde nayti eqo, podskajite... – deyirdi və ağlayırdı...

XLIII

Yay keçib getdi, payız gəldi və həmin payız günü həyətimizə axşam təzəcə düşməşdi, mən evimizin həyətə açılan qapısı ağızında oturub bilək nazikliyində yaraşıqlı bir ağac olmuş o söyüdün saralmış yarpaqlarına baxa-baxa həyətimizin sakitliyinə qulaq asırdım və o sakitlik yenə də mənim ürəyimi sıxırdı, mənə elə gəlirdi ki, o sakitlik kiminsə görünməz gözləri ilə mənə baxır, o sakitlik bilir ki, bu saat mən həyətimizdə təkəm, mənim heç kimim yoxdur; o sakitlik, elə bil, pusquda durub.

Anam çörək növbəsinə getmişdi, məhelləmizin uşaqları yəqin ki, Sarı hamamın həyətinə yiğmişdi, amma mənim gedib onlara qoşulmağa həvəsim yox idi, o dəm mən, hətta Balakərimin tütəyinə, söhbətlərinə də qulaq asmaq istəmirdim, elə-eləcə o tənha həyətimizdə oturmuşdum, bilək nazikliyində bir ağac olmuş o söyüdə baxırdım, yerə sallanmış budaqlarının yavaş-yavaş tamam saralan yarpaqlarına baxırdım və o söyüdün yarpaqlarının da beləcə saralması, küçədəki o qoşa tutun, o böyük və yaşılı qoca tutun yarpaqları kimi quruyub

tökülməsi mənim ürəyimi daha da sıxırdı; mən məhelləmizin kişi-lərinin, cavan və güclü oğlanlarının ölməyinə öyrəşmişdim, yəni onları müharibədən gələn qara xəbərlərinə adət etmişdim, amma indi bilək yoğunluğunda olsa da, bu balaca söyüdün, mənim gözlərimin qabağında ağac olmuş bizim bu söyüd ağacımızın saralıb tökülen yarpaqlarına baxdıqca, mənə elə gəlirdi ki, bələkdəki çəgalar, təzə-təzə yeriməyə başlayan uşaqlar olur... Sonra birdən mənə elə gəldi ki, həyətimizə çökmüş o sakitlik Ağ Dəvənin iri qara gözləri ilə mənə baxır; mənə elə gəldi ki, Ağ Dəvənin gözləri ilə mənə baxan o sakitlikdə bir ədavət, bir kin var, mən həyətimizin, bizim o balaca, o gözəl həyətimizin, talvarlı, çarhovuzlu həyətimizin sakitliyindən qorxdum.

Sonra mən Xanım xalani gördüm – şüşəbənddə dayanıb şüşə arxasından mənə baxırdı və elə bil ki, o şüşə adı pəncərə şüşəsi deyildi, Xanım xala ilə bizim həyətimiz arasında, ümumiyyətlə, Xanım xala ilə bütün məhelləmiz arasında, bütün yer arasında, göy arasında şəffaf bir sədd idi və o səddə bir buz soyuqluğu, buz hamarlığı, qalın buz bərkliyi var idi, bir müddət beləcə bir-birimizə baxdıq, sonra Xanım xala əli ilə məni çağırdı və mən ömrümədə ilk dəfə Xanım xaladan ürkдüm, özümü o yerə qoydum ki, guya Xanım xalanın məni çığırmağını başa düşmürəm, mən Xanım xala ilə üzbeüz oturmaq, təkbətək qalmaq istəmirdim, amma Xanım xala şüşəbəndin pəncərəsini açdı (o buz soyuqluğunda, buz hamarlığında şəffaf sədd isə elə-eləcə qalırdı) və məni çagini (səsi o şəffaf buz səddinin arxasından gəldi və o səsdə də bir buz nəfəssizliyi, həyatsızlığı var idi).

– Bura gəl, Ələkbər...

Mən qapımızın ağızında ayağa qalxıb başımı aşağı saldım və gəlib taxta pilləkənləri bir-bir qalxmağa başladım; ayağımı hər dəfə pilləkənə qoyanda yayda və sonra da quraqlıq keçən neçə müddət ərzində günün altında qupquru qurumuş taxtalar cirildiyirdi və həmin payız axşamı o taxta pilləkənlərin ciriltisi da Xanım xala ilə yer üzünün arasındaki o buz soyuqluğundakı qalın şəffaf səddən deyirdi.

Mən şüşəbəndə girdim, amma başımı qaldırmadım, çünkü Xanım xalaya baxmaq istəmirdim, qorxurdum ki, Xanım xalanın gözlərində açıq-ışkar bir yazıqlıq görünüm, hətta qorxurdum ki, birdən Xanım xala həyətimizi beləcə tək görüb, məni beləcə tək görüb ağlayar, yəni başa düşər ki, həyətimizdə heç kim yoxdur, mən təkəm, heç kimin onun ağlamağından xəbəri olmayıacaq və ağlayar; o dəm mən anamın gəti-

rəcəyi o çörəkdən də əl çəkməyə hazır idim, təki anam indicə həyətimizə girəydi və mən Xanım xalanın ağlamağını görməyəydim; amma Xanım xala ağlamadı, əksinə, gülümşədi:

— Otur, Ələkbər, — dedi. — Sənə yadigar verəcəyəm. — Sonra otağa keçdi və bir azdan əlində tutduğu bir şəkillə geri qayıtdı. — Bax, Ələkbər, yaduva gəlir bu şəkil?

Əlbəttə, bu şəkil mənim yaxşı yadımda idi və bundan biri də bizim evimizdə var idi və mən o şəkli çox istəyirdim; hələ müharibə başlamazdan əvvəl Qoca məni fotoqraf Əlinin yanına aparmışdı və biz birlikdə şəklimizi çəkdirmişdik.

Fotoqraf Əlinin taxta kardon üzərində yağılı boyla ilə çəkilmiş, az qala divar boyda dörd fonu var idi: birində iki nəfər təyyarə süründü və o təyyarə ağappaq buludların üstü ilə gedirdi, uçurdu; o birində qəhrəman cüssəli bir nəfər əyninə “çerkezka” geyib, belindən xəncər asıb, başına qaragül papaq qoyub at çapırdı; üçüncüdə dörd nəfər ağacların arasındakı skamyada oturub kitab oxuyurdu və həmin kitabların üstündə də adları yazılmışdı: “Lyubov i kovarstvo” (rus dilində), “Tamilla”, “Bədbəxt milyonçu, yaxud Rzaqulu Frəngimaab”, “Çapayev”, axırında üç nəfər gözəl bir bulağın başında oturub kabab bişirirdi və bütün bu fonların hamisində şəkilləri çəkilmiş həmin adamların — təyyarə sürənlərin, at çapanın, kitab oxuyanların, kabab bişirənlərin başlarının yeri boş idi, şəkil çəkdirmək isteyənlər həmin fonlardan birini seçirdi və başını həmin boş yerdə çölə çıxarırdı, fotoqraf Əlinin çamadan kimi dördkünc və qara aparatına baxırdı. Fotoqraf Əli əvvəlcə gəlib o boş yerlərdən çıxmış başları çənəsindən, alnından tutub o tərəf-bu tərəfə çevirirdi, bir az kənara çəkilib zəndlə baxırdı, sonra yenə də gəlib şəkil çəkdirmək isteyən həmin adamların başını o yana-bu yana əyirdi, axır ki, həmin başların düzgün yerini tapirdi: “—Tərpənmə! —Tərpənmə!..” — deyirdi və cəld aparatının arxasına keçib bu dəfə də öz başını qara şalın içində soxurdu: “—Tərpənmə!.. Tərpənmə!..” və fotosəkli çəkirdi.

Qoca ilə mən ikinəfərlik fon yalnız bir dənə olduğu üçün, şəklimizi təyyarə sürən yerdə çəkdirdik; qabaqda Qoca oturmuşdu, o ağappaq buludların üstü ilə təyyarəni Qoca süründü, mən də arxada oturmuşdum, göyün yeddinci qatındaki həmin təyyarədə uçurdum.

O payız axşamı həyətimizin o sakitliyi içinde mən Xanım xala ilə üzbəüz oturmuşdum və əlbəttə, yaxşı başa düşürdüm ki, Xanım xala

məni heç olmasa bir balaca sevindirmək istəyir, mənim üçün nəsə bir şey eləmək istəyir, amma neçə illər idi ki, bizim həyətdən, Xanım xalanın o şüşəbəndindən qutab iyi gəlmirdi və o qutab iyi keçmişin həm sevinci, həm də qüssəli bir xatırəsinə çevrilmişdi və indi Xanım xalanın əli çatan bu şəkil idi, həmin şəkil ilə o balaca Ələkbəri sevindirmək istəyirdi, çünkü Xanım xala şüşəbənddən baxanda o şəffaf buz layının arxasından o balaca Ələkbərin kimsəsizliyini, fərehərsizliyini görmüşdü, o balaca Ələkbər evlərinin həyət qapısı ağızında oturub boynunu bükəndə, həyətdəki o sakitlikdən qorxanda, Xanım xala o şəffaf buz layının arxasından o uşağın gözələrindəki həmin qorxunu görmüşdü.

Mən, əlbəttə, Xanım xalaya demədim ki, bu fotoskildən məndə də var, Xanım xala ilə üzbez oturub fotosəklə baxdım və bu zaman birdən-birə başa düşdüm ki, həmin şəkil mənim üçün daha əvvəlkı kimi maraqlı deyil, mən bu şəkilde təyyarənin, bu şəkildəki o ağappaq buludların açıq-aşkar yalançlığını gördüm, hətta fikirləşdim ki, bu şəkli cirmaq lazımdır, çünkü bizim məhəlləmizin o yetimlik çağında, o qaraxəbərlər çagında bu yalançı təyyarənin ağappaq yalançı buludların üstü ilə uçmağı mənə pis təsir elədi. Xanım xala isə gülümsəyə-gülümsəyə deyirdi:

— Bax, görürsən, Ələkbər... Bu şəkli sənə yadigar verirəm... Ancaq yaxçı saxla ya, Ələkbər, bu şəkli, yaxçı şəkildi çox...

Mən başımı tərpədirdim, yəni ki, elədir, düzdür, bundan artığına isə gücüm çatmadı, bir söz deyə bilmirdim, təkcə elə başımı tərpədirdim; mən gözümü o şəkildən çəkib Xanım xalaya baxmaq istəmirdim, çünkü Xanım xalanın gülümsəməyi mənim xoşuma gəlmirdi, daha doğrusu, Xanım xalanın nazik dodaqlarındakı o təbəssümədə nəsə elə bir şey var idi, o, mənim xoşuma gəlmirdi və mən istəmirdim ki, Xanım xala elə gülümsəsin, mən istəyirdim ki, Xanım xalanın o nazik dodaqları həmişəki kimi, kip örtülmüş olsun, Xanım xalanın qalın qışlarının altından baxan iri qara gözləri yenə zabitə ilə baxsın, o gözlərin həmin sərtliliy həmişə hiss olunsun.

Mən, Qocanın şüşəbəndin aşağı küçündəki yazı masasına da baxmaq istəmirdim, çünkü mənə elə gelirdi ki, Qocanın dərs öyrəndiyi o ağappaq iri adam sümükləri yenə də o mizin üstündədir və mən o adam sümüklərini görmək istəmirdim – bir azdan gecə düşəcəkdi, məhəlləmiz yatacaqdı və mən istəmirdim ki, o zaman, yəni o gecə

vaxtı, hamı yatandan sonra, Xanım xala bu boş şüşəbənddə həmin ağappaq iri adam sümükləri ilə təkbətək qalsın.

Həmin gecə mən yuxuya gedə bilmirdim, ayıqlıq ilə yuxu arasında elə hey ağappaq buludların üstü ilə uçurdum; mən o təyyarəyə minmək istəmirdim, uçmaq istəmirdim, amma elə hey uçurdum və açıq-aşkar gördüm ki, buludların o ağılışı elə adam sümüklərinin ağılığıdır, o ardı-arası kəsilməyən uçuş boyu məni də, o təyyarəni də, o ağappaq buludları da Xanım xalanın nazik dodaqlarındakı o təbəssüm müşayiət edirdi və mənə elə gelirdi ki, o təbəssüm, əslində Ağ Dəvənin iri qara gözlərinin baxışından yaranmışdı, biz də həmin baxışın, həmin baxışdan doğan o təbəssümün içində uçurduq.

O gecənin səhəri mən məktəbdən qayıdanda anam:

– Şalvari çıxar ver, – dedi. – Yuyacağam.

Mənim məktəbə geydiyim şalvar tamam çirkin içində idi və sabun tapılmadığı üçün, anam o şalvari yuya bilmirdi ki, səhərəcən qurusun və mən onu təmiz geyib məktəbə gedim, amma həmin gün dayım bizə bir parça gilabi tapıb gətirmişdi (dayımın da bir gözü şikəst idi, müharibəyə getməmişdi və hərdən beləcə gəlib bizə baş çəkirdi) və anam bu qərara gəlmışdı ki, o bir tikə gilabi parçasını başqa bir şeylə dəyişməsin, ya başqa pal-paltara, hamamda çimməyə sərf eləməsin, mənim şalvarımı yusun.

Anam həmin payız günü həyətimizdəki krantın altında gilabini köpükləndirib mənim şalvarımı yuyurdu və birdən əlini saxladı, belini düzəldib Xanım xalagilin şüşəbəndinə tərəf baxdı və öz-özünə:

– Bu arvad nöş görükmür bu gün?.. – dedi, sonra yenə həmişəki kimi ah çəkdi, başını buladı. – Yaziq arvad... Danışib-ağlayıb heç olmasa ürəyini də boşalmır, bütün dərdini-sərini salır içinə... – dedi. – Allah baisi cəzasına yetirsin, necə ki, yetirir (hamı bilirdi ki, Hitlerin axırına daha az qalib və o zamanlar anam tez-tez deyirdi: – Allah Stalinin kölgəsini bizim başımızın üstündən əskik eləməsin, az qalib day bu Hitler oğraşın axırına!). Ozrayıl qənimini versin baisin, necə ki, verir!.. – Sonra anam mənə dedi: – Ələkbər, get gör arvad neyniyir?..

Mən dünənki kimi başımı aşağı salıb taxta pilləkənləri cirıldada cirıldada şüşəbəndə qalxdım. Xanım xala şüşəbənddəki taxtin üstündə oturub ciynini divara söykəmişdi və gözlərini yumub yatmışdı. Mən oğrun-oğrun şüşəbəndin küncündəki yazı mizinə baxdım: yox,

yazı mizinin üstündə heç nə yox idi. Xanım xala oyanmasın deyə, yavaşça şüşəbənddən çıxdım və həyətdə anama dedim ki, Xanım xala yatıb. Anam yenə də başını buladı, yenə də ah çəkdi və yenə də:

– Yazıq arvad... – dedi.

Anam şalvarımı yudu, həyətdəki zivədən asdı, şalvar o isti payız günəşinin altında tez qurudu və anam günorta həyətə çıxıb şalvarımı zivədən götürəndə yenə də Xanım xalanın şüşəbəndinə tərəf baxdı:

– Aa-a-a, bu arvad nös görükür? – dedi. – Ələkbər, ay Əlləkbər! Balam, get gör neyniyir arvad səhərdən o evdə...

Mən yenə də başımı aşağı saldım, yenə də o taxta pilləkənləri cırıldada-cırıldada şüşəbəndə qalxdım. Xanım xala bayaqkı kimi, yuxu içində idi və mən yenə də ehmallıca həyətə düşdüm, anama dedim ki, Xanım xala yatıb. Birdən-birə anamın bütün sıfətini bir nigarənciliq bürüdü:

– Bu qədər də yatmaq olar? – dedi və anamın sıfətini bürümüş o nigarənciliq mənim də ürəyimə bir nigarənciliq gətirdi və mən də anam kimi başımı qaldırıb Xanım xalanın şüşəbəndinə baxdım.

Anam əlində tutduğu şalvari mənə verdi, əllərini günorta həmişə əynində olan döşlüyünün ətəyinə sile-silə mənə baxdı, sonra o taxta pilləkənləri cırıldada-cırıldada şüşəbəndə tərəf qalxdı. Mən anamın ürəyinin döyüntüsünü hiss edirdim və mənim ürəyim də bərkdən döyünməyə başladı, anam şüşəbəndə girdi, çox uzun bir an keçdi, birdən anam bərkdən çığirdı və anamın çığırtısını eşidən kimi, mən əlimdəki şalvari yerə tullayıb dalana qaçıdım, ağlaya-ağlaya qışqırırdım:

– Xanım xala ölüb!..

Mən öz səsimdən başqa heç nə eşitmirdim və öz səsim də mənə başqasının səsi kimi, uzaqdan gəlirdi, mən heç nə görmürdüm, heç nə fikirləşmirdim, ağlayırdım və ağlaya-ağlaya da qışqırırdım:

– Xanım xala ölüb!.. Xanım xala ölüb!..

O axşam bütün məhəllə bizim həyətimizdə, dalanımızda idi.

Məhəlləmizə qara xəbər geləndə, adam öləndə evlərdən, həyət-lərdən vay-şivən qopardı, arvadlar ağlayıb üz-gözlərini cırardı, amma o axşam bizim həyətimizdə, dalanımızda heç kim ağlamırdı, hamı susmuşdu, heç kim heç nə demirdi və bizim həyətimizdəki, dalanımızdakı o sükut ağlamaqdan çox betər idi; o axşam küçəmiz də eləcə dərin bir sükut içində idi və küçəmizin o sükutunda da qapqara bir matəm ağırlığı var idi.

O gecə Balakərim də qoşa tut ağacının altında, səkidə oturub bir müddət susdu, sonra bizim dalana tərəf baxa-baxa:

– Onda təqsir yoxdu... – dedi. – Ağ Dəvə yatmışdı qapısında...

Səhəri gün Molla Əsədulla qabağa düşdü və məhəlləmizdə, demək olar ki, kişi qalmadığı üçün, arvadlardan və uşaqlardan ibarət böyük bir izdiham – bizim bütün məhəlləmiz Xanım xalanı qəbiristanlıqda apardı və qəbiristanlıqda məhəlləmizin camaatına baxa-baxa mənə elə gəldi ki, həmin dəqiqələrdə tamam boş qalmış küçəmiz, dalanımız, həyətimiz, məhəlləmizin indi bomboş, adamsız olan bütün evləri, o evlərin pəncərələri, qapıları, divarları, pilləkənləri, küçəmizə döşənmiş o qəmbər daşlar da, o qoşa tut ağacı da lal sükut içinde ağlayır. Papaqcı Əbülfət əmi də, Fatma xala da qəbiristanlıqda idi və mənə elə gəlirdi ki, indi Ədilə də haradansa baxır və Ədilə də o boş məhəlləmiz kimi, lal sükut içinde Xanım xalanın ölməyinə ağlayır.

Xanım xalanı basdırıdan sonra camaat dağlışanda, anam da arvadlarla çıxıb gedəndə, mən yerimdən tərəpənmədim, çünki mən bilirdim ki, mən əmin idim ki, Balakərim qəbiristanlıqda qalacaq, tək oturub tütek çalacaq və mən də Xanım xala basdırılan o payız günü Balakərimin o tütəyinə qulaq asmaq istəyirdim, mənə elə gəlirdi ki, o tütəyin səsinə qulaq asmasam, bir də heç vaxt həyətimizə çıxa bilməyəcəyəm, bir də heç vaxt başımı qaldırıb həyətimizdəki şüşəbəndə baxa bilməyəcəyəm və camaat dağlıandan sonra Balakərim doğrudan da qəbiristanlıqda qaldı, bir müddət ayaq üstündə dayandı, sonra gəlib Xanım xala basdırılan yerlə üzbüüz köhnə bir qəbir daşının yanında yerdə oturdu, tütəyi sarı pencəyinin cibindən çıxartdı və yay kimi isti o payız günü həmin qəbiristanlıqda dünyanın ən qəmlı havasını çaldı.

XLIV

Balakərim yenə də gündüzlər məhəllənin kiçisiz evlərinə kömək eləyirdi, su daşıyırıldı, odun yarırdı, mismar tapıb, daş tapıb sökülen, dağilan yerləri özü bildiyi kimi yamayırdı, düzəldirdi (hər halda anam daha Balakərimə “şeytan fəhləsi” demirdi), axşamlar isə qoşa tut ağacının altında, ya da Sarı hamamın həyətində oturub tütəyini sarı pencəyinin cibindən çıxarırdı və öz havalarını çalmağa başlayırdı, sonra:

Hamam hamam içində,
Xəlbir saman içində,
Dəvə dəlləklik edər
Köhnə hamam içində...

– deyib Ağ Dəvənin əhvalatlarından dinişirdi və Balakərimin danışlığı həmin əhvalatlarda da əynindəki pencəyin rəngi kimi, bir qəmginlik var idi.

Balakərimi müharibəyə aparmırdılar və uşaqların arasında belə bir şayıə gəzirdi ki, guya Ağ Dəvə qoymur Balakərimi davaya aparsınlar; düzdür, mən daha böyümüşdüm, mən daha hər şeyi başa düşürdüm və mən bilirdim ki, Balakərim kimilərini müharibəyə aparmırlar, amma uşaqların arasında yayılmış o şayıə, elə bil ki, mənim gözlərimdə Balakərimin danışlığı o əhvalatlara (hətta Balakərimin özü də!) bir çəki, bir həqiqilik, doğruluq vermişdi, mən o əhvalatlara əvvəlkindən daha artıq inanırdım, o əhvalatlar mənə əvvəlkindən daha artıq təsir edirdi və o tütəyin havalarında da, elə bil ki, daha artıq bir sehr var idi.

Bizim məhəlləmizi, əlbəttə, daha heç nə ilə təəccübləndirmək, heyrətləndirmək mümkün deyildi, özü də tekçə ona görə yox ki, məhəlləmiz hər şey görmüşdü, əsas ona görə ki, məhəlləmiz öz həyatının hər saatını, hər gününü cəbhədən gələ biləcək ölüm xəbərinin xofu ilə yaşayırıdı, hər saat, hər gün səksəkə içində kiminsə ölüm xəbərini gözləyirdi və buna görə də başqa xəbərlərə, başqa hadisələrə biganə idi, amma bir gün bizim məhəlləmizdə elə bir hadisə baş verdi ki, böyükdən kiçiyə kimi, hamı mat qaldı: Şövkət Balakərimə ərə getdi və Balakərimi gətirib öz evində saxlamağa başladı.

Deyirdilər ki, gecə Şövkət özü gedib Balakərimi Sarı hamamın həyətindəki quşxana kimi yerdən çıxarıb, darta-darta evinə gətirib, su qızdırıb Balakərimi uşaq kimi çıxımdırıb, yedizdirib-içizdirib və ömründə heç vaxt arvad görməmiş Balakərim də həmin gecə minnət-darlıq, sədaqət, etibar dolu gözləri ilə Şövkətə baxa-baxa hönkür-hönkür ağlayıb və Şövkət də Balakərimin başını döşlərinə sıxıb ona qosulub, hönkür-hönkür ağlayıb.

Həmin gündən sonra, biz daha Balakərimin başına yiğışmirdiğ, çünki Balakərim daha gəlib o qoşa tutun altında, yaxud Sarı hamamın həyətində oturmurdu, sarı pencəyinin cibindən o gözəl tütəyini çıxa-

rib çalmırdı, Ağ Dəvənin əhvalatlarını danışmırıldı, demək olar ki, bütün günü evdə, yəni Şövkətin evində olurdu, o əhvalatları daha, ancaq Şövkət üçün danışırkı, bizim o əziz, o gözəl tütəyi də daha, ancaq Şövkət üçün çalışırı; hərdən o əzizimiz, o gözəlimiz tütəyin zəif səsi eşidiləndə biz gəlib Şövkətin kip örtülmüş, pərdə çəkilmiş küçə pəncərəsinin qabağında, səkidə otururduq və bizim o keçmiş tütəyimizin səsinə qulaq asırdıq.

Bir dəfə küçədə Balakərimlə üz-üzə gəldim və əvvəlcə elə bildim ki, bu adam Balakərim deyil, Balakərimə çox oxşayan başqa bir adamdır: o sarı pencək Balakərimin əynində deyildi, əvəzinə göy rəngli təzə pencək geymişdi və Balakərim oğrun-oğrun o tərəf-bu tərəfə baxa-baxa gedirdi, elə bil ki, əynindəki o təzə göy pencəyə görə küçəmizdən, küçəmizdəki o birmərtəbəli, ikimərtəbəli binaların divarlarından, qapılardan, pəncərələrindən utanırdı, o Sarı hamamdan, o qoşa tut ağacından utanırdı...

Mən Balakərimə baxa-baxa birdən-birə çox istədim ki, Balakərim yenə də “şeytan fəhləsi” olsun, anam yenə də ona belə desin və gülümşəsin (müharibədən əvvəlki kimi gülümşəsin)...

Mənə elə gəlirdi ki, Balakərimin küçəmizdən çəkiləsi, əslində, bizim məhəlləmizə bir növ vəfasızlıqdır, mənə elə gəlirdi ki, Balakərimin birdən-birə küçəmizdən beləcə çəkiləsi ilə küçəmizin, dalanımızın, həyətlərin – bütün məhəlləmizin yetimliyi, kimsəsizliyi daha da artıb, amma mən nə Balakərimdən, nə də Balakərimi bizim əlimizdən almış Şövkətdən inciyirdim, əksinə, mən haradasa, ürəyimin dərin bir nöqtəsində Balakərimin yerinə də, gecələr oturub gözləri yuxudan qapananacan Balakərimin danışlığı o əhvalatlara qulaq asan, daha tək yaşamayan, tərtəmiz saxladığı Balakərimlə bir yerdə yatıb, bir yerdə duran Şövkətin də yerine sevinirdim və əslində, bizim bütün məhəlləmiz, hətta əvvellər həmişə Şövkətin qarasına danışan o dərdli arvadlar da o qaraxəbərli günlərdə ürəklərinin həmin dərin nöqtəsində Balakərimin də yerinə, Şövkətin də yerinə sevinirdi... Amma o sevincə bərabər, mənim ürəyimdə bir nigarançılıq (bəlkə gizli bir ümidi idil?) da yarandı ki, günlərin bir günündə Balakərim əynindəki o təzə göy pencəyi çıxarıb tullayacaq, o gözəl sarı pencəyi geyəcək, bizim küçəmizə, bizim Sarı hamamımızın həyətinə, o qoşa tut ağacının altına qayıdacaq...

XLV

1944-cü ilin dekabrında cəbhədən atamın ölüm xəbəri gəldi və dayım bizim evimizi satdı, anamı da, məni də götürüb öz yanına apardı.

Biz məhəlləmizdən köcdük.

XLVI

Onlar altı nəfər idi

Onların altısı da müharibədən sağ-salamat qayıdır gəlmişdi. Cəferin, Adilin, Əbdüləlinin, Qocanın, Cəbrayılın, Ağarəhimin o boz və çiskinli sentyabr gündən də dik dayanıb lal bir sükut içində o mərmər başdaşına baxan ciddi sifətləri yenə mənim gözlerimin qabağında idi və o baxışlardakı güc, möhkəmlik, kişilik, eyni zamanda o baxışlardakı ehtiram, sədaqət, elə bil ki, bu yağışlı sentyabr gecəsi mənim bu iş otağıma da bir hərarət, bir nikbinlik gətirirdi.

Sentyabr neçə gün idi ki, beləcə yağışlı keçirdi və neçə gün idi ki, mən o altı nəfərlə beləcə üzbüüz idim, onlara baxırdım, onların baxışlarını oxuyurdum və o baxışlar, o şüx duruş neçə gün idi ki, yalnız mənim iş otağıma yox, bəlkə də mənim bütün içimə, mənim gündəlik həyatıma bir hərarət gətirirdi və bu hissədə bir təmizlik, bir şəffaflıq var idi, daha doğrusu, mənə elə gəlirdi ki, bu hissə mənim başqa hissərimi təmizləyir, mənim düşüncələrimə, istəklərimə də bir təmizlik gətirir.

Mən kürəyimi söykənəcəyə söykəyib ayaqlarımı parketin üstü ilə uzadıb evimdəki iş otağımda, yumşaq kürsüdə oturmuşdum və küçə eyvanına açılan pəncərələri, eyvanın kafel döşəməsini döyəcləyən, navalçalardan tökülen, sırlıtı ilə küçədən axan yağışın səsinə qulaq asırdım və o altı nəfərin sifəti mənim gözlerimin qabağından çəkilmirdi (və əlbəttə, mən özüm istəmirdim ki, o altı nəfərin sifəti mənim gözlerimin qabağından çəkilsin!), mən onları təsəvvürümə bir-bir gətirmirdim, onların altısı da bir yerde mənim gözlerimin qabağında idi.

Mən Cəfəri, Adili, Əbdüləlini, Qocanı, Cəbrayılı, Ağarəhimi yeddi-səkkiz gün bundan əvvəl o boz, o çiskinli gündə qara mərmər başdaşı ilə üzbüüz dayanmış gördüm və bütün bu müddət ərzində (elə hey

yağış yağan həmin payız günləri ərzində...) o balaca Ələkbər də mənimlə birgə oldu, daha doğrusu, o balaca Ələkbərin hissələri, düşüncələri, o balaca Ələkbərin təmizliyi mənimlə birgə oldu, o hissələr, o düşüncələr, o təmizlik, elə bil, nəsə məlhəm kimi bir şey idi və o məlhəmlə mənim yazı mizimi silmişdi, o ağ vərəqləri də, mənim o yazı makinamı da həmin məlhəmdən keçirmişdi.

Mən qalxıb yataq otağına getmək istəmirdim, soyunub yerimə girib yatmaq istəmirdim, elə beləcə, oturmaq istəyirdim və istəyirdim ki, bu yağış da beləcə yağışın; həmin gecəyarısı o yağışın səsinə qulaq asa-asə mənə məlum oldu ki, sən demə, ən çox sevdiyim fəsil bu payız fəslimiş və dünyanın ən gözəl səsi də mənim üçün bu yağışın səsiymiş və o sevimli yağış səsinə qulaq asa-asə mən mürgüləməyə başladım; əlbəttə, mən istəsəydim mürgüləməzdim, ayağa qalkardım, ya çay içərdim, əl-üzümü yuyardım və gözlərimin qabağındakı o altı nəfərlə, necə deyərlər, ayıq başla üz-üzə durardım (bütün bu yeddi-səkkiz gündə olduğu kimi), amma bu gecə yarısı, o yumşaq kürsüdə mürgü məni maqnit kimi özünə çəkirdi və mən də müqavimət göstərmirdim, əksinə, mürgüləmək istəyirdim, çünki mənim ürəyim hiss eləyirdi: şirhaşır yağışlı bu sentyabr gecəsi həmin mürgü mənə nə isə deyəcək...

...nə isə göstərəcək...

...bilmirəm...

bilmirəm, bütün bunlar yuxu idi, yoxsa məni qara basırdı?

amma hər halda mən bütün bunları görürdüm...

...o karvan yalnız Ağ Dəvədən ibarət idi...

...bir... üç... beş... altı...

o karvanda altı dəvə var idi, hər dəvənin də öz sarbanı var idi, hə-rə öz dəvəsinin qabağına düşüb gedirdi və mən açıq-əşkar gördüm ki, o sarbanlar bir-bir Cəfərə, Adilə, Əbdüləliyə, Qocaya, Cəbrayıla, Ağarəhimə oxşayır...

yox, yox, bu sarbanlar Cəfər özü deyildi, Adil özü deyildi, Əbdül-əli, Qoca, Cəbrayıllı, Ağarəhim özü deyildi, bunu mən bilirdim...

...amma onlara çox oxşayırdılar...

o dəvələrin belində iri xurcunlar var idi və əlbəttə, o gözəl xurcunlar yundan toxunmuşdu, amma o gözəl xurcunlar, eyni zamanda, böyük həsir zənbilə oxşayırdı və mən bilirdim ki, o xurcunlardan güclə hiss olunan vaqon iyi gəlirdi...

mən özümü görmürdüm, amma mən də haradasa o karvanın yanında idim, bəlkə də o karvanı ötürürdüm, bilmirəm və mən o karvan-dan soruşdum (bəlkə də o sualı verən mən deyildim, kimsə bir başqa adam idi, bəlkə də heç adam deyildi, günün altında yamyaşıl düzənlik boyu uzanıb gedən o karvan yolu idi, yaxud uzaqlardan baxan zirvəsi qarlı o meşəli dağlar idi?..)

...hara?..

Karvan cavab verdi (sarbanlar yox, Ağ Dəvələr yox, məhz bütün karvan cavab verdi)

...Gələcəyə gedirik!..

mən (yaxud uzanıb gedən o karvan yolu, yaxud zirvəsi qarlı o meşəli dağlar) bu sualı niyə verdim, mən ki lap əvvəldən bilirdim o karvanın hara getdiyini, bilirdim ki, o karvan Gələcəyə gedir, düzdür, mən bunu bilirdim, amma buna baxmayaraq, mən karvanın o cavabına sevindim, çünki əslində, sevinən mən deyildim, daha doğrusu, sevinən mən idim, amma mən indi o böyük çoxmərtəbəli binanın üçüncü mərtəbəsində yaşayan və ağlaya-ağlaya küçə eyvanından otağa qaçan o uşağın yerinə sevinirdim...

...o uşaq sevinirdi, o uşaq gülürdü və həmin karvanı yola salırdı...

...yox...

...yox...

...o uşaq Gələcəkdə dayanmışdı və Gələcəkdən görünən o karvanı qarşılayırdı...

yola salan isə qalın qaşların altından baxan iri və qara gözlər idi...

Keçmiş, o Ağ Dəvə karvanını Gələcəyə yola salırdı.

Şüvəlan-Bakı, 1984

Mahmud
va
Maryam



Hicri 920-ci ilin camadiül-əvvəl ayının 4-ü, milad ilə 1514-cü il iyun ayının 28-i idi.

Gəncə yatmışdı.

Bu gün günorta şəhərdə elə bir isti var idi ki, nəfəs almaq mümkün deyildi və qocaların dediyinə görə belə isti bir də düz altmış dörd il bundan əvvəl, el aşığı Sazlı Abdullanın başı kəsildiyi gün olmuşdu. Sazlı Abdulla o zamankı Gəncə hakimi Qara Bəşirə əyan-əşrəf yanında söz qaytarmışdı, üzünə ağ olmuşdu, Qara Bəşirin oğlu Qara Bəkirin toyunu çalmamışdı, demişdi ki, sənin sarayın qan çanağıdı və mənim sazımın simləri mən istəsəm də orada səslənməyəcək və Qara Bəşir el aşığının bu hörmətsizliyindən, bu ehtiramızlılığınından o qədər hirslenmişdi ki, uzun qara bığlarının uclarını çeynəyib qara saqqıza döndərmişdi. Sazlı Abdullanı şəhərin bazarında edam etmişdilər və altmış dörd il keçəndən sonra da Gəncənin qocaları heyrətlərini gizlədə bilməyib toyda, yasda danışıldilar ki, elə ki, cəllad Toppuz-qulunun ülgücdən iti dəhrəsi bir göz qırıpında Sazlı Abdullanın başını bədənindən ayırdı və elə ki, el aşığının qanı fəvvərə vurub edam kötüyünün ətrafindakı keçən günlərdən qalib qurmuş qanı təzələdi, elə ki, bazar başını dövrəyə almış camaatin ürəyindən yanğısı altmış dörd ildən sonra da keçməyən bir vay keçdi, o zaman edam kötüyünün üstünə sərilmiş başsız cəsədin yanında düşüb qalmış saz birdən-birə öz-özünə dilə gəldi və dünyanın ən dərdli-ələmli nəğməsini çaldı, heyrətdən, qorxudan camaatin tükü qabarib paltarını deşdi; saz elə çaldı ki, o günortanın müsibət istisi də birdən-birə çəkildi, lopa-lopa qara buludlar camaatin başının üstünü aldı, göy kişnədi, bir leysan başladı ki, hamı güclə qaçıb evinə girdi və bir müddət beləcə yağdı, bir müddət bu leysan altında el aşığı Sazlı Abdullanın sazi da öz-özünə beləcə çaldı, sonra yağış kəsdi, sazin da səsi kəsildi, camaat təzədən bazar başına axıṣdı və baxıb gördü ki, nə saz var, nə cəsəd var, nə də baş var. O vaxtdan bəri cəllad Toppuzqulu da, cəllad Toppuzqulunun oğlu cəllad Tanrıqulu da və indi cəllad Tanrıqulunun oğlu cəllad Toppuzqulu da Gəncənin bu bazarında nə qədər baş kəsmişdilər, o cümlədən, Qara Bəkirin gizli iştirakı ilə Qara Bəşirin, sonra şahın əmri ilə Qara Bəkirin özünün başını, oğruların, dələduzların, casusların, sözə baxmayan el aşıqlarının başını kəsmişdilər, amma

daha heç vaxt belə hadisə olmamışdı. Düz altmış dörd il bundan əvvəlki o edam günü leysan Sazlı Abdullanın qanını yuyub aparmışdı, amma deyirdilər ki, o vaxtdan bəri haçan həddən artıq isti olur, onda bazar başındakı edam kötüyünün ətrafında Sazlı Abdullanın qanı gün altında parıldayır və bu gün də edam kötüyünün ətrafında bir neçə dəfə o cür parıltı görmüşdülər.

Gəncə yatmışdı.

Şəhərin və ətraf kəndlərin toxucuları, dəmirçiləri, misgərləri, dulusçuları, dabbaqları, boyaqçıları, şəhərin sənətkarlıq emalatxanalarında günəməzd işləyən gəlmələr, nökərlər günortanın bu görünməmiş cirhacırında, axşamın istisində o qədər işləyib əldən düşmüşdülər ki, gecənin bürküsünə baxmayaraq, indi yeddinci yuxularını alırdılar. Tacirlər, dükanlar, saray adamları, hökumət işçiləri, arvadlar, uşaqlar da bu bürküdə yerlərində çapalaya-çapalaya axır ki, yuxuya getmişdi.

Təkcə Ziyad xan yatmamışdı. Hər halda, Ziyad xana elə gəlirdi ki, bu boyda Gəncədə, Qarabağ bəylərbəyliyinin bu boyda mərkəzində təkcə onun yuxusu ərşə çəkilib.

Kür ilə Araz arasında yerləşən Qarabağ bəylərbəyliyi cənubda Qafandan, Ordubaddan, Naxçıvandan tutmuş şimalda Qazaxakan, qərbdə Cavadan tutmuş şərqdə Göyçə gölünəcən böyük bir ərazini özündə birləşdirirdi və Səfəvilər dövlətinin mühüm inzibati vahidlərindən biri idi. Azərbaycanın qonşu Şirvan və Təbriz bəylərbəylikləri kimi bilavasitə dənizə çıxmasa da, Çuxursəd və yenə Təbriz bəylərbəylikləri kimi Osmanlılarla həmsərhəd olmasa da, Qarabağ bəylərbəyliyi, əslində, Səfəvilər dövlətinin ən etibarlı şimal istehkamı idi və Ziyad xan bütün bu yerlərin hakimi-mütləqi idi, amma...

...Neçə müddət idi ki, gecələr belə əzablı keçirdi, neçə müddət idi ki, Ziyad xan gecələri beləcə yuxusuz keçirirdi və ən qəribəsi də bu idi ki, Ziyad xan özü də həmin əzab-əziyyətlərinin səbəbini bilmirdi: nə özünü xəstə hiss edirdi, nə də elə bir xüsusü hadisə baş vermişdi ki, bir ay bundan əvvəlkindən fərqlənsin və bir ay bundan sonrani qatı qaranlığa bütüsün; düzdü, Ziyad xan peşəkar bir duygu ilə hiss edirdi ki, kiçik basqınlar, xırda münaqışələr, çəkişmələr, siyasi hiyləgərliklər daha sona yetir, bıçaq daha sümüyü dirənib və Sultan Səlim ilə Şah İsmayıllar arasında əsl müharibə başlamasına az qalıb, amma nə etmək olardı, zəmanə pis zəmanə idi və hakimin kiçikliyindən, böyüklüyündən asılı olmayıaraq, sabahki günün aqibəti, ancaq Allahdan asılı idi.

Əlbəttə, Ziyad xan özünün də, oğlunun da sabahının qayğısını çəkirdi, əlindən gələni edirdi: lazım olanda qəzəblənirdi və yaltaqlanırdı, lazım olanda düşmənin başını bədənində saxlayırdı və dostunun başını qurban verirdi, Ziyad xana “Adil” deyənlər də var idi, “Həccac ibn Yusifdi!”¹ deyənlər də var idi, amma sən çaldığını çal, gör fələk nə çalır, deyiblər, hakim üçün hər günün sabahı əslində tamam naməlum idi və bu naməlumluğun nigarançılığına qalsayıdı, onda gərək Ziyad xan iyirmi üç il gecələr gözlərini yummayaydı, çünkü düz iyirmi üç il idi ki, Ziyad xan hökmədar idi və bu iyirmi üç ildə şahlar bir-birini əvəz etmişdi, mərkəzi hakimiyyətlər dəyişmişdi, fitnə-fəsadlar aşüb-daşmışdı, amma bəylərbəyi Ziyad xanın Qarabağ bəylərbəyliyindəki hakimi-mütləqliyi necə vardısa, eləcə də qalmışdı, yalnız qara camaat yox, yalnız qaçaq-quldur yox, yalnız yaltaq saray əyanları yox, naiblər və kələntərlər² də onun zəhmindən tük salırdılar, çünkü Ziyad xan əsas etibarilə qançıl və satqın olan yüksək vəzifə sahibləri ilə necə rəftar etməyi yaxşı bıldırdı, çünkü Ziyad xan özü dərgaliqdan³ başlamış bütün bu mərhələləri bir-bir keçmişdi və özündən aşağıını ovcunun içində möhkəm saxlamağı bacarırdı, özündən yuxarıları isə... indi dövran çox mürekkeb idi və qəti bir söz demək, qəti bir nəticə çıxarmaq mümkün deyildi.

Yox, yuxusuzluğun səbəbi başqa idi.

Uzaqdan vaxtsız bir xoruz banının səsi gəldi, sonra bir-iki xoruz da o tərəfdən-bu tərəfdən həmin vaxtsız bana səs verdi, sonra yenə sakitlik çökdü və yatmış Gəncə bir müddət beleçə sakitlik içində qaldı, sonra həmin gecəyarısı cavan, məlahətli və həzin bir səs sazin, kamançanın və tüteyin müşayiəti ilə dalğa-dalğa Gəncənin üstünə yığıldı. Ziyad xan xanəndə oxudurdu.

Xanəndə, deyilənə görə, cəmi 19–20 yaşı olan və Bağdadda mədrəsədə təhsil alan Məhəmməd Füzuli adlı cavan bir şairin qəzəlini oxuyurdu:

Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

¹ Həccac ibn Yusif əs-Səqəfi (661–715) – İraqda hökmədarlıq etmiş son dərəcə qəddar və əzazil bir hakim, Şərq ədəbiyyatında bu ad qəddarlıq rəmzi kimi işlədirilir.

² Kələntər – şəhər hakimi idi; bəylərbəyliklər mahallala bölünürdü və mahalları naiblər idarə edirdi.

³ Darğa – şəhər xəfiyyəsinin rəisi idi.

Qamu bimarinə, canan dəvayı-dər edər ehsan,
Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı?

Cəmi beş-altı ay bundan əvvəl yayılmış bu qəzəli indi bütün bu tərəflərdə əzbər bilməyən adam tapılmazdı. Füzulinin atası Süleyman Şirvan torpağından, Bayat tayfasından idi və Süleymani şəxsən tanıyan bəzi yaşlı gəncəlilər deyirdilər ki, Füzuligil Girdman sahillərindən köçüb İraqa gediblər. Məhəmməd Füzuli Azərbaycan, fars və ərəb dillərində qəzəllər yazırdı və Azərbaycan dilində yazılmış bu qəzəli, deyilənə görə, xanəndə Hafiz Lələ¹ özü Şah İsmayılin möcislərində ifa edirdi.

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,
Desəm ol bivəfa bilməm, inanmazmı?

Ziyad xan Şirvan ipəyi, darayılar və kamxilərlə² bəzədilmiş, xalı, gəbə döşənmış yataq otağında mütəkkəyə dirsəklənib gözlərini yummuşdu və bu cavan oğlanın saf səsinə, söylədiyi qəzələ qulaq asa-asə, istər-istəməz, dünyanın yaxşı işləri barədə fikirləşirdi, dünyanın o işləri barədə ki, dülgerliyindən, ya şahlığından asılı olmayaraq, adamin ürəyini açır və bu bürkülü gecədə adamin sinəsinə bir sərinlik gətirir. O ki, qaldı dülgerliyə, hamımızın babası Nuhdu, o da dülgər olub³.

Ziyad xan gülüməsədi.

Xanəndə və sazəndələr yataq otağının aşağı başında, ipək döşək-cələrin üstündə oturmuşdu. Xanəndə ortaboylu, ariq bir səbzəxətt⁴ idi və ona qulaq asanların hamısı təəccüb edirdi ki, bu cür saf səs, bu cür dərin zəngulələr, bu cür şirin və uzun nəfəs bu balaca bədəndən, bu sısqə sinədən necə çıxır?

Cavan xanəndə Ziyad xanın zərxəridi⁵ idi və Ziyad xan onu Qarağag dağlarından, Xankəndi tərəflərdən gətirtmişdi; sorağını eşidib və qızıl bahasına aldırıb gətirtdiyi bu səbzəxətti birinci dəfə görəndə Ziyad xan məyus oldu, çünki ta uşaqlıqdan musiqi vurğunu olan Ziyad xan karşısındaki bu cansız-cüssəsiz oğlanda yarımsaatlıq, birsaatlıq da olsa

¹ Hafiz Lələ Təbrizi – XVI əsr böyük Azərbaycan xanəndəsi.

² Darayı – zolaqlı ipək parça; kamxi–özündən naxışları olan ipək parça.

³ Rəvayətə görə yer üzündəki bütün insanlar Nuhun törəmələridir və Nuh peyğəmber 50 yaşına kimi dülgerlik etmişdir.

⁴ Səbzəxətt – üzünə yenicə tük çıxan oğlan

⁵ Zərxərid – qızıl ilə almmış kölə

dünyanın dərdini-sərini, dünyanın bəd əməllərini unutduracaq bir qüdrətdən əsər-əlamət görmədi, amma sonra, bu cavan oğlanın oxumağına qulaq asanda başa düşdü ki, doğrudan da xanəndə deyil bu, Asəfi-dövrəndir¹.

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanim,
Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?

Bu səs və bu qəzəl dünyanın bütün bəd əməllərini və o cümlədən, özünün bütün bəd əməllərini Ziyad xana tamam unutdurmuşdu. İyirmiçillik hökmərənləri ərzində tikdirdiyi karvansaralar, hamamlar, ovdanlar, körpülər, məqbərələr, məscidlər, saray kitabxanasına top-latdırıldığı Azərbaycan, ərəb, fars, yunan, hind və dünyanın başqa dillərindəki kitablar az qala bir-bir gəlib Ziyad xanın gözlərinin qabağından keçdi. Əlbəttə, bütün bunlar daha çox ola bilərdi, məscidlərin, körpülərin, məqbərələrin sayı daha da artıq ola bilərdi, amma bu siyaset, bu vuruşlar, bu həmlələr...

Ziyad xan dikelib yerində oturdu, bir az bundan əvvəl quyudan çıxarılıb iri, gümüş sinidə qabağına qoyulmuş sərin xiyarlardan birini götürdü və kiçik əyri conğarı² ilə xiyarın qabığını qalın soydu, sonra həmin xiyar qabıqları ilə çal saqqalının üstündən yanaqlarını, alnını, boynunu sildi, bədəninə bir sərinlik gəldi.

Dünən axşamçağı Ziyad xan sarayda Avropadan gəlmış bir firəng tacirini qəbul etmişdi. Bu tacir guya böyük ticarət sazişi bağlamaq üçün Təbrizdə olmuşdu, Şah İsmayılla görüşmüştü və indi ölkənin bəylərbəyliliklərini gəzirdi. Tacirin əynidə qəribə libas var idi və Ziyad xan onu görəndə gülməkdən özünü güclə saxladı, amma həmin firəng tacirin elə birinci sualından sonra hər şey ciddiləşdi.

Firəng taciri qəribə bir tərzdə əlini yelləyə-yelləyə baş əydi və yaxşı öyrəndiyi türk dilində soruşdu:

– Bu vilayəti siz müstəqil idarə edirsiniz?

Ziyad xan xırda tum gözlərini qiyib əcnəbiyə baxdı və dedi:

– Bu vilayəti “kim idarə edir” soruşmaq düz deyil, “bu vilayəti kim yeyir?” soruşmaq lazımdı.

¹ Asəf (Asəf ibn Bərxiya) – dinə görə, Süleyman peyğəmbərin vəziri və ustad musiqiçi olmuşdur.

² Conğar – qızıl, yaqut, firuzə ilə bəzədilmiş polad xəncər

Firəng tacirinin heyrətdən gözləri bərələ qaldı, yəqin bütün səyahəti ərzində birinci dəfə idi ki, hökmdardan bələ söz eşidirdi.

Güli-rüxsarına qarşu, gözümdən qanlı axar su,
Həbibim, fəsli güldür bu, axar sular bulanmazmı?

Xanəndənin dediyi sözler Ziyad xanı yenə çəkib gecənin yarısına, sarayın yataq otağına gətirdi və Ziyad xan birdən-birə həmin cavan şair Füzulinin başqa iki misrasını xatırladı:

Dust bipərvə, fələk birəhm, dövran bisükun,
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun.

Bu cavan şair baltanı lap kökündən vurub və məsələ burasındadır ki, cavan olmağına baxmayaraq, həqiqəti deyib.

Ziyad xan əlinin işarəsi ilə musiqini saxladı və neçə illərdən bəri Ziyad xanın sarayında çalğıçılıqla məşğul olan sazəndələr bu işə təccüb etdilər, çünki Ziyad xan birinci dəfə idi ki, xanəndənin səsini yarımcıq kəsirdi. Ziyad xan sərin xiyar qabığı ilə burnunu, alının siləsile səbzxətt xanəndədən soruşdu:

– Nəyin qalib sənin o dağlarda?

Xanəndə Ziyad xanın gözlənilməz sualından özünü itirdi; bu cavan oğlan indi qabağında oturub xiyar qabığı ilə üz-gözünü silən çalsaqallı, çalsاقالى, alının ortasında sağ qulağının dibinə kimi uzanan çapığı həmişə nəbz kimi vuran zəhmlili kişidən bir-iki dəfə “Afərin!” sözündən başqa heç nə eşitməmişdi; sazəndələr də küt nəzərlərlə bir-birinə baxdı.

Ziyad xan başı ilə xanəndəyə işaret etdi:

– Hə? – yəni ki, sualıma cavab ver.

Cavan xanəndə handan-hana özünü ələ alıb:

– Anam... – dedi.

Ziyad xan xırda tum gözlərini qiyıb zəndlə xanəndə oğlanın düz gözlərinin içində baxa-baxa:

– Təkcə elə anan? – soruşdu.

– Bir də... bir də bir bacım... – Xanəndə bu sözləri güclə dedi və Ziyad xan da, sazəndələr də başa düşdü ki, bu oğlan özündən kiçik və yəqin ki, gözəl bacısının da güclə eldən-obadan, anasından ayrılib Gəncə sarayına kəniz gətiriləcəyindən qorxur.

– Təkcə elə ananla bacın?

– Bəli...

– Düz demirsən, küçük!

Ziyad xanın əlindəki xiyar qabığını gümüş sininin içində çırıp dediyi bu sözlərdəki sərtlik və qətilik saraydakı xidmətləri ərzində az şey görməyən sazəndələri də üzüldü.

Yataq otağının zəif şam işığında ağappaq ağarmış xanəndə oğlan heç nə deyə bilmədi.

Ziyad xan əli ilə üz-gözünün xiyar nəmliyini silə-silə:

– Sənin o dağlarda ürəyin qalıb, – dedi. – Gözlərindən oxuyuram.

Get!

Xanəndə və sazəndələr ayağa qalxdı.

Ziyad xan əli ilə sazəndələrə işarə etdi:

– Siz qalın.

Xanəndə oğlan ayaq üstə quruyub qalmışdı.

Ziyad xan dedi:

– Eşitmədin, get dedim?

Xanəndə:

– Gecəniz xeyrə qalsın, – dedi və otaqdan çıxmaq istədi.

– Hara gedirsən?

Yarımçıq yuxudan oyadılıb yataq otağına gətirilmiş xanəndə oğlan bir uşaq səmimiliyi ilə:

– Yatmağa, – dedi.

– Yox, yatmağa yox. Birbaş öz dağlarınıza get. Bu gecədən azadsan. – Sonra Ziyad xan əlini əlinə vurub xidmətçini çağırıldı: – Bu oğlani öz elinə yola salın. – Sonra da əlavə etdi: – Yaxşı yola salın!..

Bu o deyən söz idi ki, Qarabağ dağlarından qoparılib gətirilmiş bu cavan oğlana yaxşı bir at verəcəkdilər, üç il bundan əvvəl Gəncədə kəsilmiş təngə¹ ilə doldurulmuş bir kisə verəcəkdilər, anası üçün, bacısı üçün bir-iki top ipək, qumaş verəcəkdilər və həmin at gecə-gündüz çapib, Bərdədən keçib, belində yox, göyün yeddinci qatında uçan yeni sahibini Qarabağ dağlarına çatdıracaqqı.

Cavan xanəndə bir söz deməyə, təşəkkür etməyə, özünü yerə atıb Ziyad xanın ayaqlarını qucaqlamağa, barmaqlarına almaz, yaqtı, zümrüd qasılı üzüklər taxılmış əlindən öpməyə cəsarət etmədi və ayağı

¹ Təngə – Səfəvilər dövrünün gümüş pulu.

ayağına dolaşa-dolaşa otaqdan çıktı – həyəcandan dizləri titrəyirdi, ayaqları sözünə baxmirdı...

...Vaxt gələcək və səksən ildən sonra Qarabağ dağlarındakı toy-düyünlərdə İsa bulağında, Turşsuda, Səkili bulaqda, Daşaltı çayının sahilində, Topxana meşəsinin sərinliyində qurulmuş kef məclislərində saçı-saqqalı ağappaq ağarmış, uzun-uzun illər boyu çox hakimlər görmiş, çox qanlı hadisələrin, savab işlərin, haqq işlərin şahidi olmuş qoca el aşığı sazı sinəsinə sixib bir dastan danişacaq və həmin dastan çox-çox illər əvvəl yaşamış zəhmlı Ziyad xanın mərhəmətindən deyəcək, musiqinin və ustاد Məhəmməd Füzuli sözlərinin qüdrətin-dən söhbət açacaq, cavan bir xanəndənin dərələrdən yel kimi, təpələr-dən sel kimi keçib öz yurduna qayıtmagından, öz anasının yanına gəlməyindən, öz istəklisi ilə görüşməyindən danişacaq və cinqırığını da çəkməyib həmin dastana qulaq asanlardan heç kimin ağlına gəlmə-yəcək ki, o cavan xanəndə bu qoca ozanın özüdü...

...Sazəndələr indica şahidi olduqları bu yaxşılıqdan, haqq işindən cuşa gəlib həmin bürkülü yay gecəsi Ziyad xanın yataq otağında dün-yanın ən həzin, ən təsirli musiqisini çalmağa başladılar və sonralar tütökçinin də, sazçalanın da, kamançaçalanın da sidq ürəkdən dedik-lərinə görə, nə həmin gecəyə qədər, nə də həmin gecədən sonra heç vaxt bu cür ürəkdən calmamışdır.

Sazəndələrin bu musiqisi nəyisə Ziyad xanın yadına salmaq istəyirdi və Ziyad xan bilirdi ki, onda yuxusuzluğun səbəbi özünə aydın olacaq, amma nə qədər fikirləşirdisə də tapa bilmirdi ki, nəyi.

Yenə dünənki firəng yadına düşdü.

Firəngə ürəyinin sözünü dedi, fikirləşdiyini dedi; bəzən demək istədiklərin, fikirləşdiklərin illərlə sinəndə qubar bağlayır, ən ya-xınlarına belə heç nə deyə bilmirsən, öz doğma xalqın barədə dü-şündüklərini xalqına deməkdən ehtiyat edirsən – böyük şahların, sultanların qulaqları da uzun olur və buna görə də bir şey fikirləşib başqa şey deyirsən, bir şey istəyirsən, başqasını eləyirsən və xalq da səni düşündüyünə, istədiyinə görə yox, dediyinə və elədiyinə görə qiymətləndirir; xalq heç ağlına da gətirmir ki, əslində sən də başqa cür fikirləşirsən və başqa cür istəyirsən, firəng isə uzaqlardan idi, əlçatmaz, ünyetməz məmləkətdən idi, amma kim bilir, bəlkə Sultan Səlimin casusu idi, ticarət sazişi bağlamaq adı ilə bu yerləri gəzib-dolaşırıdı, bəlkə elə Şah İsmayılin özünün xəfiyyəsi idi, bəylərbəylik-

lərini gəzib yerli hökmdarların əhvali-ruhiyyəsini öyrənirdi, hər halda kim olursa-olsun – Ziyad xan gülümsədi – həqiqəti demişdi və heç olmasa iyirmi üç ildə bir dəfə həqiqət demək olar, yoxsa yox?

Ziyad xan o əcnəbiyə hələ çox şey deyə bilərdi. Allah ki, bu torpağı, təkcə Qarabağ bəylərbəyliyini yox, bütün Azərbaycan torpağını, bir ucu Qəzvində, o biri ucu Dərbənddə, bir ucu Xəzərin sahillərində, o biri ucu Ərzurum dağlarında olan bir məmələkətin torpağını bu qədər bərəkətli eləyib, həmişə başıbeləli olub, həmişə soyulub və həmişə də belə olacaq. Bu torpağın ipəyi, duzu, nefti, quru meyvəsi, balığı, düyüsü, bugdası, pambığı, zəfəranı bütün dünyanın ölkələrinə daşınır və o vaxt ki, bu daşıntı istila ilədir, soyğunçuluqladır, onda bu bədbəxt camaatin, bu torpağın sinəsi qan ağlayır, amma o vaxt ki, səhbət ticarətdən gedir, alverdən gedir, onda Gəncə kimi karvan yollarının kəsişdiyi yerdə yerləşən şəhərlər ticarət mərkəzinə çevirilir. Köçərilərin toxuduqları xalçaclar, Şirvanın ipək parçaları, darayılar, kamxilar, bəzəkli qılıncalar, congarlar üçün başqa məmələkətlərdə pul əsirgəmirdilər; rusların Yaroslavl şəhərində ipəyin pudu on qat artıq qiymətə gedirdi; rus tacirləri Azərbaycandan neft götürüb Avropa ölkələrində satırıldı. Azərbaycanda yaşayan erməni tacirləri Rusiya şəhərləri ilə, Venesiya, Marsel, Amsterdam ilə ipək alveri edirdi, Gəncədən Culfaya, Culfadan Hələb şəhərinə, oradan da Avropaya yüz-yüz xarvarlarla Şirvan ipəyi aparırdı, oralardan da parçalar, məxmərlər götürirdi, Gəncədə gürcü, rus, hind tacirləri, dünənki firəng kimi Avropa ölkələrindən gəlmış tacirlər alış-veriş edirdi; şimaldan – rusların ölkəsindən Şamaxiya, oradan da Gəncəyə kürk, dəri, yun, mum, zirehli libas, – hətta odlu silah götürirdi. Düzdü, axır vaxtlar tacirlər narazılıq edirdi: qacaq-quldurlar mal daşıyan ticarət karvanlarına basqın edirdi, onları soyurdu, at ilxlarını, dəvələri, qızıl və gümüş qabları, qiymətli çadırları, xalçaları qənimət götürürdü, ac-yalavaclar bir yerə yiğisib pusqu düzəldirdi, tacirlərin azuqəsini əlindən alıb öz qarınlarını doyuzdururdu, sonra çölə-düzə dağlıb çıxıb gedirdi, o biri tərəfdən də tacirlər naiblərə, kələntərlərə, Qızılbaş əmirlərinə o qədər gömrük verirdilər ki, özlərinə bir şey qalmırıldı.

Nə isə, bu torpağın işi Allaha qalıb.

Ziyad başını əllərinin arasına alıb gicgahlarını ovuşturdurdu: nə istəyirdi axı, bu beyin, niyə sakit olub yatmadı?

Bütün bu naiblərin, kələntərlərin hamısının üreyindən Şah İsmayılin taxtında olmasa da, bəylərbəyliyinin taxtında oturmaq keçir, sənin

ayağından öpürlər, dünyanın ən tərifli sözlərini tapıb sənə deyirlər, peyğəmbərlərə layiq bilmədikləri sözü sənə layiq bilirlər, amma hamisi da arxadan bıçağı sapına kimi sənin kürəyinə yeritməyə hazırlırlar.

Sazəndələr gecənin yarısı özləri öz çalğılarından həzz ala-alə çalırdılar və sazəndələrə elə gəlirdi ki, gözlerini yumub mütəkkəyə dırsekənləmiş Ziyad xan da musiqidən beləcə həzz alır.

Sazəndələr bilmirdi ki, bu dəm bu musiqini Ziyad xan çox uzaqlardan eşidirdi və sazəndələr bilmirdi ki, bu dəm Ziyad xanın ürəyindən qara qanlar axırdı. Ziyad xan naiblərini, kələntərlərini, təkcə Bayandur bəyəndən başqa bütün saray adamlarını bir-bir gözünün qabağından keçirir və heyrət edirdi ki, bu dünyanın necə işidi ki, elə bil ki, bu satqınları, riyakarları, anasının əmcəyini kəsənləri bu boyda böyük bir xalqın, bu boyda igid və namuslu bir xalqın içindən bir-bir seçib çıxarıblar və hərəsinə bir mahal, bir şəhər etibar ediblər. Kim eləyib bunu? Ziyad xan fikirləşdi ki, bunu eləyənlerin elə ən birincisi özüdü və görünür başqa cür mümkün deyil, görünür Şeyx Nizaminin vəsf elədiyi adillik və ədalət quruluşu, ancaq kitablarda mümkündu, görünür taxt-tac – dünyanın nə qəribə işləri var! – ancaq özünün düşmənlərinə arxalanmalıdır, yaltağa, ikiyüzlüyə, xainə arxalanmalıdır.

Və birdən-birə dünyamı bürümüş bu yaltaqlıq, ikiyüzlülük, xainlik içində o iri göy gözlərin işığı göründü.

Tapdı Ziyad xan.

Hər şey bircə anın içində aydın oldu və bircə anın içində də həmin gecə bürkündə Ziyad xanı soyuq tər basdı; Ziyad xan dikəlib yerində oturdu və gözlərini açdı.

Sazəndələr Ziyad xanın xırda tum gözlərində dünyanın kədərini, məyusluğunu oxudular və bu işə məəttəl qaldılar.

Bu an Ziyad xan üçün aydın olmuş həqiqət onu elə sarsıtmışdı ki, ölümlə üz-üzə gəldiyi vaxtlar belə, rüsvayçılıqlarla üz-üzə gəldiyi vaxtlar belə, şah hüzurunda bütün müqəddəratını həll edəcək əmrələr gözlədiyi vaxtlar belə bu cür dərindən sarsılmamışdı; sonra Ziyad xanın taqəti olmadı ki, əlinin işarəsi ilə sazəndələri otaqdan çıxarsın və arxası üstə yerində uzanıb gözlərini yumdu; sonra daha musiqini eşitmədi, sazəndələri də tamam unutdu və həmin gecəyarısı ona baxan bir cüt iri gözlə üzəbzəüz qaldı.

Həmin gecəyarısı birdən-birə bütün həqiqəti ilə Ziyad xana aydın oldu ki, Mahmud heç vaxt taxtda oturmayaçaq, Mahmud heç vaxt

bəylərbəyliyin tacını başına qoymayacaq və Ziyad xanın neçə müd-dətdən bəri yuxusunu ərşə çəkən də bu idi.

Bu həqiqət indi aydın oldu? Elə indicə, qəflətən yaxandan yapışdı? Yox, qoca...

Əslində son illerdə bu həqiqət həmişə Ziyad xanla olmuşdu və Ziyad xan bu həqiqəti özündən qovmaq istəmişdi, istəmişdi ki, özünə yaxın buraxmasın; bu həqiqəti ürəyində daşıyırı, beynində həkk olunmağa qoymurdu.

Səhərdən bəri uzun-uzadı torpaqdan dəm vurursan, ticarətdən dəm vurursan, guya ki, torpağın dərdidə sənin dərdin?

Bax, bax o gözlərə, yaxşı bax və özün özündən qaçma. O gözlər Mahmudun gözləri idi və bu dəm bu göy gözlərdə o qədər təmizlik, şəffaflıq var idi ki, bu gözlərdən ətrafa elə bir saflıq yağırdı ki, Ziyad xanın nəfəsi tincixdi.

Bu birinci dəfə idi, birinci dəfə idi ki, öz oğlunun gözlərindəki təmizlikdən, şəffaflıqdan Ziyad xanın nəfəsi beləcə tincixirdi; əvvəllər Ziyad xan oğlunun iri göy gözlərinə baxanda dincəlirdi, öz günahlarını yadından çıxarırdı, haçansa, kiminsə gözlərini çıxartdırıldıqını, kiminsə başını, burnunu, qulağını kəsdirdiyini unudurdu, Mahmudun gözlərinin təmizliyi elə bil ki, haradasa öz atasının da günahlarını azaldırdı, çünki Ziyad xan qanlar axılmışdısa da, anaları gözüyaşlı, balaları yetim qoymuşdusa da, bu təmiz varlığı da dünyaya gətirmişdi; hərgah Ziyad xan tamam cəllad və taxt dəlisi idisə, o zaman heç vaxt onun belindən belə bir məxluq gəlməzdi, deməli, Ziyad xanın da içində bir işiq var idi, amma bu işiq tamam sənmüşdü, görünmürdü, amma Mahmudun bütün varlığı işıqdan xəbər verirdi.

Ziyad xan əvvəllər də başa düşürdü ki, Mahmudun ürəyi şair ürəyidi, Mahmud kövrəkdi, Mahmudun ürəyi şüşə kimidi və Mahmud heç zaman asib-kəsən olmayıacaq – Ziyad xan bunu başa düşürdü və hətta bəzən ürəyində buna sevinirdi də, çünki özü çox başlar kəsmişdi və sevinirdi ki, yeganə oğlunun, yeganə varisinin əli qana bulaşmayıb və heç zaman da bulaşmayacaq. Düzdü, hərdən, xüsusən, son zamlar, Ziyad xanın ürəyindən bir qorxu da gəlib-keçirdi ki, Mahmud üçün çətin olacaq həyatda, amma bu barədə fikirləşməyə, əməlli-başlı götür-qoy etməyə vaxtı çatmirdı, səhər sübh tezdən axşamın gözü qaralanacan öz naiblərinin, kələntərlərinin, sərkərdələrinin, qonşu xanların hiylələrinə qarşı hiylələr fikirləşib həyata keçirirdi, türk

sultanları ilə Səfəvilər arasındaki ölüm-dirim mübarizəsindən baş çıxarmaq, Şah İsmayılin mərhəmətini qazanmaq, türk sultanları ilə də açıq-aşkar düşməncilik edib öz taxtının sabahını, ancaq Səfəvilərin qələbəsindən asılı qoymamaq üçün tədbirlər düşünüb həyata keçirmək – vaxt bu işlərə gedirdi. İndi Ziyad xan yumulmuş gözlerinin qarşısından getməyən bu iri gözlərə baxa-baxa və ürəyi yana-yana başa düşürdü ki, Mahmud bu hiyləgər dünyada, bu qanlı dünyada, nəinki taxtda oturub Qarabağ bəylərbəyliyində hökmranlıq edə bilməyəcək, ümumiyyətlə, yaşamaq Mahmud üçün asan olmayıacaq; yalnız şahların, xanların, bəylərin arasında yox, falçı rəmmalların, yasinçi acgöz mollaların, sırtlı seyidlərin, meymun oynadan dərvişlərin arasında yaşamaq asanmı olacaqdı?

Necə olub ki, bu gözgörəsi həqiqəti indiyə qədər başa düşməyib? Axmaq qoca...

Ziyad xan bu sözdən diksinib yerində dikəldi: birinci dəfə idi ki, fikrində özünü söyürdü, birinci dəfə idi ki, Ziyad xan özü özünə “axmaq” deyirdi və bu söz “qoca” sözü ilə bu qədər uyuşurdu.

Ziyad xanın dodaqları səyridi və sazəndələrə elə gəldi ki, Ziyad xanı nəsə bir ağrı, bir sancı tutub, səsini çıxarmır, dözür və sazəndələr bilmədi ki, nə eləsinlər, əvvəlki kimi çəsinsərlər, yoxsa haray-həşir səsinsərlər; əlbəttə, sazəndələr burasını da bilmədi ki, indi Ziyad xanın ağrısına Loğman¹ da bir əlac tapa bilməz.

Axmaq qoca... İndiyə qədər bu boyda məmləkəti necə idarə etmişən? Düşmənlərin səndən də axmaqdı, ona görə? Dünyanı tutub gedəcəkdirmi? Süleymana² qalmayan dünya sənə qalacaqdımı?

Ömür-billah o pak məxluqun havadarı olacaqdır mı? Səndən sonra bir göz qırıpmında didəcəklər onu. Bu dövranın uşağı deyil o, dırnaqlarınla cırmaqlayıb qazandığıñ, yüz fitnə-fəsadla saxladığın bu taxta görə didəcəklər onu. Buna görəmi əsdin bu taxt-tac üstündə? Buna görəmi min bir hiylə ilə, hədə ilə artırdın xəzinəni?

Axmaq qoca... Bunları indi başa düşürsən, indiyə qədər elə bilirdin ki, həmişə Mahmudun yanında olacaqsan, həmişə qolugüclü olacaqsan, bəs, bilmirdin ki, ətdən olan divara etibar yoxdur? Bilmirdin

¹ Loğman – eramızdan xeyli əvvəl yaşamış məşhur təbib. Onu peyğəmbər də hesab edirlər.

² Süleyman – Davud peyğəmbərin oğludur. Yer üzünün canlılarına hökmranlıq edirmiş.

ki, biz oyuncağıq, fələk oyunbaz? Dur, dur, dur götür o pak məxluqu, qać bu məmləkətdən, qać gizlən, gizlət oğlunu ki, didməsinlər səndən sonra, əlinə bir külüng al, bir mağara çap qayada, gizlən hamidan... Bax, belədir dünyanın işləri, qoca ədəgərdi dünya...

Ziyad xan hər iki əlinin iri pəncələri ilə qulaqlarını qapadı.

Necə olur, necə olur ki, Allah rəiyyətin birinə Bayandur kimi bir oğul verir, amma Ziyad xanın qismətini belə bölür?

Elə bil ki, içindən bir yumruq qəhər qalxıb Ziyad xanın boğazını tutdu.

Sakit ol... Sakit ol... Özünü ələ al. Dost var, düşmən var. Sakit ol... Bəyəm Bayandur da elə öz oğlun kimi sənə sədaqətli deyilmə? Bəyəm Bayanduru da öz oğlun qədər çox istəmirsənmi? Yox, qoca, özün özünü kələk gelmə. Kim səni tanımasa da, özün özünü yaxşı tanıyırsan. Sən Bayanduru da ona görə çox istəyirsən ki, xəstə yerin var, yaran var: öz doğma oğlun Bayandur kimi vuran deyil, kəsən deyil, Bayandur kimi at çapa bilməz və lazımlı olanda Bayandur kimi baş kəsə bilməz.

Sonra Ziyad xan yenə gözlərini yumdu və o iri göy gözlər yenə qaranlıqdan Ziyad xana baxdı; o iri göy gözlər yenə hər tərəfi bürümüş zülmətə bir təmizlik, paklıq, şəffaflıq gətirdi.

On yeddi il bundan əvvəlki o gecə Ziyad xanın yadına düşdü, bütün təfərrüati ilə yadına düşdü; heç vaxt aqlına gətirməzdə ki, həmin gecəni beləcə xatırlayır, həmin gecə ki, bu iri göy gözlər o gecədən sonra yaranmışdı...

...Ziyad xan Qəmərbanunu qucağından buraxdı və qollarını geniş açıb arxası üstə uzandı.

Göydə nə qədər ulduz var idi, Allah? Bu qədər ulduzun sayımı vardı? Sayıb qurtarmaqmı olardı bu qədər ulduzu?

Ziyad xan üçaylıq səfərdən qayıtmışdı və bu uzun səfərdən sonrakı ilk gecəsi üçün yerini bağçada, açıq havada saldırmışdı.

Birdən-birə Ziyad xanın ürəyində bir ümidi yarandı və bunun səbəbini özü də bilmədi.

Bu ulduzlarımı yaratdı o ümidi, aymı yaratdı, bu açıq havanın saflığı, təmizliyimi yaratdı?

Ziyad xanın hər şeyi var idi.

Düz altı il idi ki, qılıncının gücü ilə, aqlının itiliyi ilə Gəncə taxtına sahib olmuşdu, sağlam idi, güclü idi, Qəmərbanusu var idi və bütün

dünyanın gözəlləri Ziyad xan üçün bir tərəfə idi, Qəmərbanu bir tərəfə idi və Ziyad xan yeganə hökmdar idi ki, hərəmxanası yox idi, təkcə Qəmərbanusu var idi; erməni gözəlləri, yəhudü canalanları, ərəb rəqqasələri – dünyada heç kim Qəmərbanunun yerini vermirdi.

Ziyad xanın hər şeyi var idi, təkcə övladı yox idi.

Doqquz il idi ki, Qəmərbanu ilə bir yastığa baş qoyurdular, doqquz il idi ki, təbib qalmamışdı – dərman istəmişdilər, ocaq qalmamışdı – əlac istəmişdilər, dərvişlərin verdiyi almaları iki bölüb yemişdilər, cəddi müqəddəslərin tüpürdüyü sularda çimmişdilər, sürü-sürü qoyunları, naxır-naxır heyvanları, karvan-karvan dəvələri qurban kəsib dünyanın ac-yalavacına paylamışdilar, amma heç nə hasil olmamışdı.

İndi birdən-birə Ziyad xanın ürəyində bir ümidi yarandı.

Ziyad xan Qəmərbanuya baxdı.

Qəmərbanu da arxası üstə uzanıb ay işığında işildayan qapqara gözələrini göye zilləmişdi və Qəmərbanu o dəm elə bil ki, Ziyad xanın ürəyindən keçənləri duydu, qara gözlərini aydan, ulduzlardan çəkib Ziyad xana baxdı, əli ilə Ziyad xanın yekə əlini sıxdı və dedi:

– Deyəsən, tülkü deyəndi...

O bədheybət Lal, o qotur tülkü, Ziyad xanın yadına düşdü.

O bədheybət Lalın üzündə, başında bir dənə də olsun tük yox idi, qaşı, kirpiyi yox idi, boyu hündür, boynu uzun, beli donqar idi, dəvəyə oxşayırı və bomboz gözləri var idi. Yanında boynu zəncirli qotur bir tülkü gəzdirirdi. Bu qotur tülküdə vergi var idi, hər şeyi görürdü, hər şeyi bilirdi, yer üzünün bütün dərdinə-sərinə əlac deyirdi. Tülkü gördüğünü, bildiyini, ancaq təkbətək olanda öz sahibinə deyirdi və o zaman bədheybət Lalın dili açılırdı, tülküün dediklərini tülküdən əlac istəyənlərə çatdırırdı, əvəzində bir qızıl alırdı, qızılı olmayandan gümüş alırdı, gümüşü olmayandan bir toyuq alırdı, bir girvəngə ət alırdı, toyuğu, əti olmayandan yumurta alırdı, pendir alırdı, qatıq alırdı, bunlar da olmayanda bir tikə çörək alırdı.

Ziyad xanın adamları gedib o bədheybət Lalı təpib gətirdilər və bədheybət Lal bomboz gözlərini Ziyad xana zilləyib dərdini öyrəndi, sonra əcaib-qəraib səslər çıxara-çıxara, tüksüz əlini-qolunu oynada-oynda hamını otaqdan çıxartdı, bir müddətdən sonra ona danışmaq vergisi verildi və bədheybət Lal, tülkü ilə təkbətək qaldığı otaqdan başını çıxarıb adamları səslədi:

– Camaat!

Ziyad xan və adamları təzədən otağa qayıtdı və Lal tülkünün söz-lərini onlara bəyan etdi:

– Tülükü qurban olduğumuz buyurur ki, arvadın getsin üç gecə Göyçə gölündə çımsın, gəlsin, tülükü qurban olduğumuz ona baxacaq və dərdinizə əlac deyəcək.

Ziyad xan elə bil ki, ağıl-kamal sahibi xan yox, avam bir kəndli idi və o zamanlar hələ cavan olan Mirzə Salman bu işə lap təəccüb etdi: elə həmin gün Ziyad xan Qəmərbanunu kəcavəyə mindirib qırx kənizlə qədim Göyçə sahilinə yola saldı və Qəmərbanu o payız günlərində üç gecə dalbadal Göyçə gölünün soyuq sularında çımdi və bu müddət ərzində bədheybət Lal ilə tülükü də sarayda onlar üçün ayrılmış otaqda qaldılar. Tülükü Lala heç nə demirdi və Lal da danışa bilmirdi, tülüküyə çiy toyuq verirdilər, Lala da sarayda bişmiş xörəklərdən.

Qəmərbanu tülkünün dediyinə əməl edib Göyçə sahilindən qayıdan sonra, Lal yenə əcaib səslər çıxara-çıxara, tüksüz əlini-qolunu oynada-oynada Ziyad xanı otaqdan çıxartdı, özü də otaqdan çıxdı və qapını bağladı.

Qəmərbanu ilə tülükü otaqda tək qaldı.

Tülükü balaca dəmir qəfəsin içində o baş-bu başa vurnuxurdu və Qəmərbanu da qəfəsin qabağında dayanmışdı. Tülükü dilini çıxarıb ləhləyirdi, ağızından su axırdı, gözləri otağın yarımqaranlığında işim-işim işildiyirdi, dişləri ağarındı. Qəmərbanu daxili bir ümidi, imdadla tülüküyə baxırdı, sonra Qəmərbanu yavaş-yavaş həyəcanlanmağa başladı, tülükü daha da tez-tez ləhlədikcə, beləcə qəfəsin içində o baş-bu başa vurnuxduqca, birdən-birə Qəmərbanuya elə gəldi ki, bu dəm bu qotur tülükü qəfəsdən çıxıb onun ayaqlarının arasını, qarnını, döşlərini gəmirib parçalayacaq; bu hiss Qəmərbanunu elə bürdü ki, qışqıra-qışqıra otaqdan çıxdı və özünü Ziyad xanın qucağına atdı.

Bədheybət Lal tez otağa girdi və qapını bağladı.

Qəmərbanu bütün bədəni ilə çırpına-çırpına Ziyad xanın qucağına siğinmişdi.

Bu vaxt Lala danışmaq vergisi verildi və Lal otaqdan adamları səslədi:

– Camaat!

Ziyad xan sərt hərəkətlə Qəmərbanunu özündən araladı və otağa girdi.

Lal içində tülükünün vurnuxduğu qəfəsi qucağına almişdi və bomboz gözlərini Ziyad xana zilləyib dedi:

– Tülükü qurban olduğumuz belə buyurdu ki, cəmi məxluqi-insanat doqquz aydan sonra doğur, sizinki doqquz ildən sonra doğacaq!

İllər keçmişdi və Ziyad xan bu əhvalatı tamam unutmuşdu və o aylı-uledzulu gecədə Qəmərbanunun sözlərindən sonra Ziyad xanın ürəyində yaranmış ümid daha da artdı və inandı ki, övladı olacaq, hətta nəinki övladı, inandı ki, oğlu olacaq.

Ziyad xan iri ovcunu Qəmərbanunun mərmər qarnında gəzdirdi və bu əlini istisi Qəmərbanunun bütün içiñə yayıldı.

Düz doqquz aydan sonra, yazın axırlarında, Cövza bürcü taleyində¹ Mahmud anadan oldu.

Amma nə Ziyad xanın, nə də Qəmərbanunun heç ağlına gəlmədi ki, el aşağı Sazlı Abdulla ustalar ustadnaməsində belə deyib: fələk biçinçidir, bu dünya zəmi və biçilən zəmidən mürğzar olmaz; ustalar ustadnaməni bir yox, iki deyər və Sazlı Abdulla da ikinci ustadnamədə demişdi: dünya bir bostandır, pozular gedər...

...Haradasa, lap yaxınlıqda bir xoruz banladı.

Ziyad xan gözüyüməlu uzanmışdı və heç nə eşitmirdi, əslində daha heç nə fikirləşmirdi də, gözlərinin qabağından getməyən o iri göy gözlərlə üzbez dayanmışdı və Ziyad xanın bütün vücudunu bir təessüf hissi bürümüşdü; bu təessüf hissi yalnız Mahmuda görə deyildi, yalnız özünə görə də deyildi, bu – ümumiyyətlə, dünyanın, yaşayışın, varlığın mənasına bir təessüf idi.

Sazəndələr bilmirdi nə eləsinlər, çalsınlar, ya çalmasınlar? Ziyad xan yatıb, ya yatmayıb? Hər halda çalğıçılar çalğılarına ara vermədilər və bir azdan Ziyad xanı tamam unudub, yuxusuzluqlarına baxmayaraq bir-birinin çalğısından həzz ala-ala və bir-birini ruhlandırı-ruhlandırı tüteyin, sazin, kamançanın dili ilə dünyanın qocalığından, insanların gəldi-gedərliyindən, əhddən, vəfadan, etibardan söhbet açdilar.

Bu vaxt cavan xanəndə də saraydan çıxıb çapa-çapa Qarabağ dağlarına tərəf bina oldu və tüteyin, sazin, kamançanın onu yola salan sədasi yavaş-yavaş eşidilməz oldu.

¹ Qədim astroloji təsəvvürə görə Cövza bürcü taleyində anadan olanlar həmişə səadət tapırlar.

II

Xoruz bir də banladı.

Bütün Gəncə yatmışdı, təkcə Mahmud yatmamışdı, bir də ki, atasının yataq otağından həzin bir musiqi eşidilirdi.

Bu musiqi gecənin yarısı başladı, xanəndə əvvəlcə Füzuli təxəllüslü təzə bir şairin sözlərini oxudu, sonra daha oxumadı, təkcə elə sazəndələr çaldı.

Bütün Gəncə Qarabağ dağlarından gətirilmiş bu xanəndənin səsindən, oxumağından danışındı, bu səs hamının ürəyini açırdı, hamiya dərdini-sərini unutdururdu, amma heç kimin ağlına gəlmirdi ki, bu səs adamın ürəyini sıxa da bilər, adamı qəmgin edər, kədərləndirər.

Həmin cavan xanəndənin səsi Mahmudun ürəyini sixirdi.

İnsanları başa düşmək çox çətindi: bu cür qəmgin səsdən necə həzz almaq, necə nəşələnmək olar?

Cavan xanəndə Gəncəyə gətiriləndən sonra, sarayda birinci dəfə oxuyanda məclisə toplanmış bütün saray əyanı bu səsə heyran olmuşdu və hamının sifetindən nəşə damırdı, hamı böyük bir həzz içinde qulaq asa-asə saray aşpazı şəkili Nəsibin bişirdiyi cüçəplövdən yeyirdi, süfrəyə düzülmüş alma, gavalı, şaftalı, ərikdən yeyirdi, sərin bulaq suyu içirdi.

Mahmud elə birinci gün həmin xanəndəyə qulaq asa bilmədi, çünki Mahmud heç cür başa düşə bilmirdi ki, bir səsdə ki, bu qədər kədər var, qəmginlik var, bu səsdən necə nəşələnmək olar və bu səsə qulaq asa-asə necə arxayınca plov yemək olar, necə dünyanın ən tərifli sözlərini tapib Ziyad xanın zövqünü terifləmək olar?

Mahmud məclisdə otura bilmədi, qalxıb çölə çıxdı, bağçada gəzişdi və bağçada da eşitdiyi həmin səs Mahmudu ağlatdı; Mahmud qolu-budağı çətir kimi bütün ətrafi örtmiş qoca alma ağacının gövdəsinə söykənib ağladı.

Səhəri gün elə həmin bağçada saray kitabxanasının müdürü Mirzə Salman ilə Mahmud üz-üzə gəldi və Mirzə Salman həmişəki kimi, uzun ağ saqqalının ucunu sol əlinin şəhadət barmağına dolaya-dolaya soruşdu:

— Mahmud, dünənki xanəndənin səsi sənin xoşuna gəlmədi?

Mirzə Salman vaxtilə Mahmudun saray müəllimlərindən biri olmuşdu, şer sənətini tədris etmişdi və Şeyx Nizaminin "Xəmsə"sinə əvvəldən

axıra kimi bir yerde mütalıə etmişdilər, “Xəmsə”nin bütün şərhlərini Mirzə Salman vermişdi; Mirzə Salman qoca yaşlarında saray kitabxanasının müdürü mənsəbinəcən yüksəlmışdı. Son zamanlar Mahmudun kiçicik hərəkətləri belə Mirzə Salmanın nəzərlərindən yayılmadı.

- Gözəl səsi var, müəllim...
- Bəs, nə üçün məclisi yarımcıq tərk etdin?
- Çünkü o səs bir söz deyirdi, amma siz... – Mahmud qızardı, – siz onu başqa cür başa düşürdünüz...
- Yəni tək mən, yoxsa, bütün məclis əqli?
- Bütün məclis əqli...
- O səs nə deyirdi ki, Mahmud?
- O səs deyirdi ki, mən bir zərxəridəm ki, heç vaxt ürəyim gül-məyəcək... Mən dünyanın ən dərdli adamıyam və heç kimin bundan xəbəri yoxdu... Mən dünyanın ən dərdli adamıyam, amma sizi əyləndirirəm...
- Biz isə nəşələnirdik?
- Bəli...

Mirzə Salman daha bir söz deməyib getdi.

Mahmud belə zənn etdi ki, müəlliminin xətrinə dəydi, amma Mahmud fikirləşdiyini demişdi.

Doğrudan da Mirzə Salman Mahmuddan pərişan ayrıldı, amma ona görə yox ki, Mahmudun sözləri xətrinə dəymışdı, yox, Mirzə Salman çox gözəl biliirdi ki, Mahmud həmişə fikirləşdiyini deyir və Mövlənə Cəlaləddin də yaxşı demişdi ki, – “Ya olduğun kimi görün, ya göründüyüün kimi ol”¹, ona görə ki, Mirzə Salman uzun-uzun illər boyu görüb-götürmüş adam idi və başa düşməyin necə bir dərd olduğunu yaxşı bilirdi. Bu oğlan at minmək, qılınc oynatmaq əvəzinə indidən dünyanın dərdini çəkməyə başlamışdı və Mirzə Salman inanmırkı ki, dünya da bu təmiz məxluqun beləcə halına yanacaq. El aşığının bir misrası Mirzə Salmanın fikrindən keçdi: “Haqq sənə göndərsin Xızır, İlyası”² və Mirzə Salman bu misranı Mahmudun ünvanına öz-özünə bir də təkrar etdi.

Əlbəttə, Mahmudun, müəllimi Mirzə Salmanın bu fikirlərindən xəbəri yox idi və Mahmud bağçanı dolaşdıqca o yaz yaşıllığı içində,

¹ Böyük türk şairi Cəlaləddin Ruminin (1207–1273) “Məsnəvi” sindəndir.

² Xızır ilə İlyas dinə görə peyğəmbərdirlər, birlikdə zülmətə getmiş və abi-həyatdan (dirilik suyundan) içmişlər. Bəzən bu iki ad eyni adam mənasında da işlədirilir.

yaz gül-çiçəyi içində həmin mükəliməni yadından çıxartdı, xanəndənin dünənki o yanıqlı səsini də yadından çıxartdı, dünən burada, bu qollu-budaqlı qoca alma ağacının dibində ağlamağın da yadından çıxartdı, çünkü təbiətdə ki, bu qədər rəng var idi, təbiətdə ki, bu qədər saflıq var idi, günəş ki, torpağı bu cür qızdırırı, torpaq ki, bu cür geniş idi, yaşamaq gözəl idi.

Adamlar niyə bunu başa düşmürdü?

Necə olurdu ki, bu torpaqda doğulan, eyni ayın, günəşin, ulduzların altında bu torpaqda yaşayan adamlar bir-birinə pislik edə bilir, qan axıda bilir, bir-birini döyə bilir, söyə bilir? Nə üçün Qabil Habili öldürə bildi və sonra da o cür peşman oldu? Necə oldu ki, belə bir günəşin altında, belə bir torpağın üstündə qardaş qanı axıdan o paxilliq əmələ gəldi? Şeytan, Adəm ilə Həvvani aldatdı və onlar buğda *yeyib* cənnətdən qovuldu və Adəm ilə Həvvanın günahı təkcə bu oldu ki, buğda yedi, bəs nə üçün Adəm ilə Həvvanın törəmələri bu qədər günaha batdı, kəsdi, dağıtdı? Bu yaşıllığı, bu gül-çiçəyi, bu ağacları görmədimi onlar?

Bu suallar bu yazdan başladı, çünkü bu yaz bir başqa yaz idi və Mahmud hər dəfə bağçada dolaşanda, çöllərdə gəzməyə çıxanda, Kəpəz tərəflərə qalxanda heyret edirdi ki, necə olub ki, indiyə qədər bu dünyani beləcə görməyib, bütün vaxtını – qış da, yazı da, yayı da, payızı da təkcə kitab oxumaqda keçirib, axşamlarını Sofinin nağıllarına qulaq asmaqdə keçirib?

Mahmud Əflatunun və Ərəstunun kitablarından tutmuş İbn-Sinənin əsərlərinəcən, “Kəlilə və Dimnə”dən, “Qabusnamə”dən tutmuş Sədinin “Gülüstan”ınacan, Nəvainin “Xəmsə”sinəcən çox kitab oxumuşdu və hətta gözləri xarab olmasın deyə Qəmərbanunun tapşırığı ilə gecələr Sofi şamları söndürəndə belə, ay işığında da oxumuşdu, amma bu yaz birdən-birə kitablar yordu onu, çünkü bu yazın yaşıllı, qırmızısını, sarısını, narıncısını, bu yazın ətrini elə bil ki, birinci dəfə gördü, bu yazın yağışı da elə bil ki, birinci dəfə yağdı. Mahmud kitablardan usandığı üçün özü özündən utandı, amma bu yaz torpaq Mahmudun gözlərində elə oyanmışdı ki, həmin utancaqlıq hissi də unudulub getdi.

Sofi xəbər gətirəndə ki, Mahmud daha gecə-gündüz gözlərini kitaba zilləmir, Qəmərbanunun ürəyində yüngül bir arxayınçılıq gəlib keçmişdi və Mahmud böyüdükcə altına daha artıq dərd kölgəsi çökən gözləri gülümşəmişdi.

Qəmərbanu bu yaz gələli Mahmudun çöllərə, dağlara gəzintiyə çıxmasına da sevinmişdi və Mahmudun xəbəri yox idi ki, tək-tənə saraydan çıxbıd dağlara qalxanda, gül-çiçək toplayanda Qəmərbanunun muzdlu gözetçiləri gizlincə dalına düşüb onu gözlərindən buraxmadılar. Mahmud gəzməyə tək çıxırıdı, istəmirdi ki, yanında qarovalıçular olsun və Qəmərbanu da Mahmudun qəlbini sindirmirdi, çünki Qəmərbanu bilirdi ki, Mahmudun qəlbi şüşə kimidir, sindırmaq olmaz və oğlunun gizli gözetçilərinin muzdunu daha da artıq verirdi ki, Mahmudun qız kimi çöllərdən gül-çiçək yiğməgini heç kimə deməsinlər, amma Qəmərbanunun xəbəri yox idi ki, həmin gözetçilər axşamlar bir yerə yiğisib ermənilərdən aldıqları çaxırdan içə-içə Mahmudun bu qız hərəkətlərinə doyunca gülürdülər və keflənəndən sonra bunu ləzzətlə hamiya danişirdilar.

Amma bir məsələdən Qəmərbanunun gizli gözetçilərinin də xəbəri yox idi: Mahmud nəsə gözləyirdi, Mahmud nəyinsə ərəfəsində idi.

Bu nə idi? Mahmud özü də bunu bilmirdi, təkcə burasını bilirdi ki, nəsə olacaq; torpaq ki, beləcə gülür, deməli, nəsə olmalıdır.

Mahmud həmin isti yay gecəsi də nəyi isə gözləyirdi.

Atasının yataq otağının pəncərəsindən şam işığı gəlirdi, sazəndələrin çalğısı eşidilirdi və bu bürkülü yay gecəsində yenə nəsə var idi, amma Mahmud bilmirdi ki, bu nədir, hiss edirdi, o yaz günlərindəki kimi hiss edirdi: lap yaxınlıqda nəsə var, nəsə olmalıdır.

Bir dəfə yanılmışdı və Mahmud bilirdi, hiss edirdi ki, ikinci dəfə yanılmayacaq.

Yaz keçdi, yay gəldi, amma o yaz mübarəkliyi, yaz təravəti, Mahmud bütün zehnini qamaşdırın o yaz yaşılı, qırmızısı, sarısı, narincisi keçib-getməmişdi, yazın gətirdiyi o ərəfə hissi keçib-getməmişdi və günlərin bir günündə belə bir hadisə oldu: yenə isti yay gecələrindən biri idi və gecəyarından keçmiş Mahmud saz səsinə yuxudan oyandı, əvvəlcə elə bildi ki, sazi atasının yataq otağında çalırlar, amma sonra hiss etdi ki, yox, bu başqa cür sazdı, bu saz başqa sözler deyir, bu saz o sözləri deyir ki, həmin sözləri yazda torpaq deyirdi, günəş deyirdi, ay işığı, ulduzlar deyirdi, həmin sözlərin yaşıl, qırmızı, sarı, narincı rəngi var idi.

Mahmud yerindən dikəlib pəncərəyə tərəf baxdı.

Həmin aydınlıq yay gecəsi Mahmudun yatdığı otağın pəncərəsi qabağında, elə bil, gözə görünməz iplə göydən sallanmış bir saz var idi və həmin saz öz-özünə çalışırıdı.

Mahmud başa düşdü ki, bu, el aşığı Sazlı Abdullanın sazıdı.

Mahmud bu hadisəni heç kimə danişmadı, hətta Sofiyə də bir kəl-mə söz demədi, çünki, onuz da, heç kim buna inanmayacaqdı və onuz da, axır vaxtlar adamlar Mahmudu yaxşı başa düşmürdü.

Mahmud elə bildi ki, həmin ərəfə hissi sona yetdi, gözlədiyi gecə-yarısı pəncərəsinin qabağında gəlib çalan həmin saz idi, sonra başa düşdü ki, yox, yanılıb, çünki əslində bu saz da yazın dediyini demişdi, yazın ötüb getdiyi üçün gelmişdi, yazın yaşıldan, qırmızısından, sarısından, narıncısından xəbər gətirmişdi.

Mahmud bilirdi ki, ikinci dəfə yanılmayacaq.

Sazəndələr çalırdı.

Atası nə üçün yata bilmirdi?

Bəlkə atası da yatmaq istəmirdi, ömrünün çoxunu yuxuda keçirmək istəmirdi? Bəlkə atası da nəsə gözləyirdi? Yox, atası yata bilmirdi, çünki dərdi var idi – Mahmud bunu hiss edirdi və Mahmud burasını da hiss edirdi ki, atası özü öz dərdindən qaçıր.

Bəlkə bu gecəyarısı atasının dərdi öz yataq otağında onu yaxalayıb?

Bu fikir Mahmudun ürəyini sıxdı və Mahmud yerindən qalxıb pəncərəyə yaxınlaşdı.

Dan yeri sökülürdü.

Saray yatmışdı. Bağçadakı, eşikdəki keşikçilər də nizələrinə söy-kənib mürgü döyürdü.

Bir azdan səhər açılacaqdı, kənizlər, nökərlər qulluğa başlayacaqdı, xırdavatsatandan, arşınmalçıdan tutmuş tacirlərəcən şəhər əqli gəlib Ziyad xanın qəbuluna düzüləcəkdi, – hərənin bir dərd-səri var idi, saray əyanları işə başlayacaqdı.

Dörd gün bundan əvvəl saray əyanı kələntər Yaqubun vəfati mü-nasibətilə matəm məclisiniənə toplaşmışdı və Mahmud həmin məclisdə bardaş qurub oturmuş saray əyanını bir-bir gözdən keçirə-keçirə dəh-shətə gəlmışdı: mərhumun xatirəsi bir tərəfə qalmışdı, əyanlar isə Ziyad xanın huzurunda Ziyad xanın adilliyindən, mərhəmətindən, ığidliyindən danışındı və Mahmud onların hər birinin sifətinə baxdıq-ca yalan dediklərini, riyakarlıq və yaltaqlıq etdiklərini aşkar hiss edirdi və Mahmud burasını da hiss edirdi ki, atası da bütün bunları görür, başa düşür və bütün bunları qəbul edir; bu qoca adamlar öz seksənlərinə nə ilə gəlmışdı, nə üçün yaşamışdı? Doğrudanmı onların elə hiss və

həyəcanları var idi, elə dərd və sərləri var idi, elə istək və arzuları var idi ki, bütün bu ikiüzlülüyə, yaltaqlığa və riyakarlığa bəraət qazandırırdı?

Mərhüm kələntər Yaqubun ölümü həmin məclisdə heç kimi ölüm haqqında düşündürmədi.

Bəlkə bu adamlar da ölümü çoxdan dərk eləmişdilər və anaları haçansa onların da başını döşünə sıxmışdı?

Əlbəttə, Mahmud “bu dünya fanidir, ömür bivəfa” sözlərini təsadüfən rast gəldiyi diləncilərdən, dərvişlərdən tutmuş müəllimi Mirzə Salmanacan çox adəmin dilindən eşitmışdı, çox ozanların söylemələrində bu cür sözlərə qulaq asmışdı, çox kitablarda bunları oxumuşdu, amma ölümün əslində nə olduğunu üç il bundan əvvəl, yeniyetməlik çağında dərk etmişdi.

O zaman birdən-birə Mahmud dəhşətə gəlmışdı ki, adamlar necə gülə bilir, necə şadlanır, məgər bilmirlər ki, bir gün gələcək və onlar qara torpağa dönəcəklər? Ana balasını necə əzizləyir, məgər bilmir ki, bir gün gələcək və özü də, balası da, balasının balası, onun da balası qapqara torpağa dönəcək?

Əlacsızlıqdan, taleyin, aqibətin belə bir qətiliyindən və mütləqliyindən doğan dəhşət və yanğı o zaman Mahmudun bütün içini sarsılmışdı və ən başlıcası isə, adamların ölümə bu qədər biganə olmaları az qalırdı Mahmudu dəli eləsin. Mahmud anasına baxırdı və anasına yazıçı gəlirdi, çünkü anası başa düşmürdü ki, bir vaxt gələcək və qara torpağa dönəcək; Mahmud atasına baxırdı və atasına yazıçı gəlirdi, çünkü atasının heç xəbəri yox idi ki, bir vaxt gələcək və qara torpağa dönəcək.

Adamlar tamam yad və mənasız idi.

Mahmud adamlardan qaçırdı.

Oxuduğu bu kitablar necə yazılmışdır? Bu kitabları yazan şairlər, alimlər insan deyildimi və onlar bilmirdi ki, bir vaxt gələcək ölücəklər?

Mahmuda elə gəlirdi ki, bir də heç zaman gülməyəcək, bir də heç zaman sevinməyəcək və hər şey artıq geridə qalıb, ömür yaşanıb artıq.

Və bir dəfə bağçada tək-tənha dolaşlığı vaxt hovuzun yanında daxilindəki bu dəhşət və yanğı birdən-birə şüşənin içinə doldurulmuş cin kimi dişarı çıxdı və Mahmud hovuzun mərmər sürahisini qucaqlayıb bütün bədəni uçuna-uçuna hönkürdü, ağladı.

O zaman Qəmərbanu haradan peyda oldu? Axı, bütün bağça boş idi...

Qəmərbanu oğlunu arxadan qucaqladı:

– Nə olub, Mahmud? Nə olub, sənə? Niyə mənə heç nə demirsən, Mahmud?

Mahmud üzünü çöndərib anasına baxdı və Qəmərbanunun gözlərində, sıfətində yaxınlıqdan, doğmalıqdan, əzizlikdən doğan elə bir ağırlı, kədərli canyanğısı, şəfqət hiss etdi ki, heç kimə demədiklərini dedi:

– Öləcəyəm mən... Bir vaxt gələcək, mən Öləcəyəm...

Qəmərbanu dəli bir ehtirasla oğlunun başını sinəsinə sıxdı, titrəyən barmaqları ilə oğlunun saçlarını qarışdırıldı:

– Hamımız öləcəyik, bala!..

Qəmərbanunun ürəyinin döyüntüsü, elə bil, bir məlhəm idi və bu ürəyin istisi Mahmudun bütün bədənini qızdırıldı və bu ürək Mahmuda başa saldı ki, sən nə birinci, nə sonuncusən; Mahmud başa düşdü ki, adamlar göründükləri kimi deyil.

– Çox kitab oxuma, Mahmud...

Mahmud Qəmərbanunun bu sözlərini eşitmədi, çünkü Mahmud bu dəm təkcə o ürəyin döyüntüsünə qulaq asırdı, o ürəyin dediklərini eşidirdi; Mahmud başa düşmüştü ki, əsl sözü deyən dil deyil, ürəkdi.

Dan yeri sökülürdü.

Mahmud yatdığı otağın pəncərəsi qarşısında dayanıb mərhum kələntər Yaqubun matəm məclisinə yiğilmiş saray əyanlarını təzədən bir-bir gözləri öünüə gətirdi və bu dəfə həmin adamlar dörd gün bundan əvvəlki kimi iyrənc görünmədi, çünkü o adamların da ürəyi var idi və həmin ürəklər də yəqin kimincünsə nəsə demişdi, deyirdi və deyəcəkdi.

Bu vaxt otağın qapısı astadan döyüldü, sonra əlində şam tutmuş Sofi içəri girdi:

– Mahmud, niyə yatmamışan?

Mahmud könüb Sofiyə baxdı.

Sofi bu ortaboylu, nazik, ağbəniz, qıvrım sarışın saçlı, iri göygözlü oğlanın baxışları altında özünü naqolay hiss etdi; bu iri göy gözlərdə Mahmudun incəliyi, zərifliyi ilə uyuşmayan bir sirayət, özünəçəkmə, cəzibə var idi.

– Bəs, sən niyə yatmamışan, Sofi?

– Mən... – Sofi dərhal cavab verə bilmədi, çünki Sofi Mahmuda deyə bilməzdi ki, Qəmərbanu pəncərədən oğlunun kölgəsini görüb və gəlib yatmış Sofini durğuzub bura göndərib ki, Mahmudun nə üçün yatmadığını öyrənsin; bu yazıq arvad oğlunun dərdindən gecələr də yata bilmirdi və həmişə səksəkədə idi. – Mən bürküdən yata bilmirəm. Niyə pəncərənin qabağında dayanmışan?

– Saray əyanlarına baxıram.

– Saray əyanlarına? – Sofi sidq-ürəkdən təəccüb etdi.

– Saray əyanları indi yeddinci yuxularını alırlar...

Mahmud gülümşədi:

– Özləri üçün yatıblar, mənim üçün yox...

Birdən Sofiyə elə gəldi ki, Mahmudun başının üstündə qövsi-müqəddəs parladı və Sofi bu qarabasmadan hürküb ürəyində: “Əstəğfürullah!.. – dedi. – Lənet şeytana!..”

Sonra Sofi özünə gəldi. Şeytan əməli idi...

Şeytanın hərdən Sofiyə həmlə etməyi var idi.

Xoruzun axırıncı banı eşidildi.

III

Xoruzun axırıncı banı eşidildi və Məryəm hövlnak yerindən qalxdı, bir müddət heç nə başa düşə bilmədi, dolu sinəsi həyəcanla enib-qalxdı.

Yox, Məryəmi beləcə diksindirib yuxudan oyadan xoruzun axırıncı banı deyildi.

Məryəm kürəyini əhəngli divara vurulmuş palaza söykəyib nazik döşəkcəli taxta yatağında dizləri üstə oturdu.

Nə oldu ax!

Səhərin işığı pəncərədən bu balaca otağa dolmuşdu və əhəngli divarların ağılığı bu balaca otağa bir süd təmizliyi vermişdi və bu süd təmizliyi təkcə əhəngli divarlarda, tavanda deyildi, otağın döşəməsinə, quru taxta kətillərə, kiçik mizə, Məryəmin taxtına hopmuşdu, pəncərənin şüşələri də bu süd təmizliyində parıldayırdı.

Birdən Məryəm o iliq nəfəsi yenidən hiss etdi və bütün gecəni görüyü o qəribə yuxu, o şirin və qorxulu yuxu təfərrüati ilə yadına düşdü.

Məryəm müqəddəs Məryəm ananı gördü.

Müqəddəs Məryəm ana Beytül-Müqəddəsdən qaçırdı...

Müqəddəs Məryəm ana lap cavan bir qız idi və hərdən Məryəmə elə gəlirdi ki, müqəddəs Məryəm onun özüdü, çünkü hərdən müqəddəs Məryəmin sifəti Məryəmin sifətinə çevrilirdi.

Müqəddəs Məryəm yaxası, ətəyi cirilmiş boz rəngli çit bir don geymişdi və ayaqyalın, başıaçıq səhra ilə qaçırdı.

Müqəddəs Məryəmin əynindəki donun cırıqlarından görünən çilpaq bədəni də Məryəmin bədəni idi.

Səhra göz işlədikcə uzanırdı.

Günün altında köz kimi qızarmış səhra qumu müqəddəs Məryəmin ayaqlarını yandırırdı və Məryəm bu giziltini öz ayaqlarında hiss edirdi.

Müqəddəs Məryəm adı adamlar kimi ağlayırdı, adı adamlar kimi səhranın bu sonsuzluğundan qorxurdu, adı adamlar kimi susuzluqdan yanındı və bu yanğı Məryəmin də sinəsini yandırıb-yaxırdı.

Sonra Məryəm iliq bir nəfəs hiss etdi, bu nəfəs səhra susuzluğu içində onun vücuduna bir sərinlik gətirdi və Məryəm yuxuda başa düşdü ki, bu iliq və eyni zamanda sərin nəfəs Cəbrayılin nəfəsi idi, həmin nəfəs Beytül-Müqəddəsdə müqəddəs Məryəm ananı hamilə etmişdi.

Məryəm evlərinin qənşərindəki bulaqdan müqəddəs Məryəm anaya bir parça su gətirmək istədi, amma gətirə bilmədi, çünkü müqəddəs Məryəm elə o özü idi, özü özünü səhrada qoyub gedə bilmirdi.

Evlərinin qənşərindəki bulaq buz sərinliyi ilə axırdı.

Yox, bu bulaq evlərinin qənşərindəki bulaq deyildi, səhradakı xurma ağacının dibindən piqqıldayacaq bulaq idi.

Həmin xurma ağacı qupquru idi və müqəddəs Məryəm ana özünü güclə səhradakı bu tənha ağaca yetirdi, bu qupquru tənha ağaca söykəndi və birdən-birə Məryəm gördü ki, o səhra bozluğunda və sarısında yamyaşıl yarpaqlar açıldı, quru xurmanın budaqları yamyaşıl oldu və bu yaşılıq günün altında gülüməsədi.

Sonra evlərinin qənşərindəki bulaq səhradakı o tək xurma ağacının dibindən qaynadı.

Sonra müqəddəs Məryəm ananın sancıları başladı və bu sancıları Məryəm öz qarnında hiss etdi.

Sonra çəga səsi gəldi. Məryəm sancıların əlindən qurtarıb rahat nəfəs aldı və qumun üstündəki çağaya baxdı.

Məryəm bilirdi ki, bu çəga İsadı.

İsanın üzü günəş kimi işiq saçdı.
Sonra İsanın üzü adı çağ'a üzünə döndü və bu çağanın əl-ayağı quma bulaşdı və Məryəm belə bir adiliyə heyrət etdi.

Mələklər yox idi.
Səhranın qumuna bulaşmış çağ'a bərkdən qışqırdı. Sonra yenə qışqırdı.

Məryəm həmin qışqırıq səsinə yuxudan oyanmışdı.
Məryəm o bürkülü yayın sübh çağında üşüm-üşüm üzüdü, bədəninə bir uçunma gəldi, sonra qonşu otaqda yatan atasının nəfəsini eşitdikcə yavaş-yavaş özünə gəlməyə başladı və əvvəlcə gedib atasını durğuzmaq istədi, amma dünən Baba Keşisin bütün günü ibadətdə olduğunu yadına salıb getmədi.

Baba Keşisin qonşu otaqdan eşidilən nəfəsi Məryəmi sakitləşdirdi: bir halda ki, bu nəfəs bu cür aydın eşidilirdi, heç nə ola bilməzdi, heç nədən qorxmaq lazım deyildi, hər şey öz qaydasında olacaqdı.

Yox, Məryəm yuxunu atasına danışmayacaqdı, çünki qışda da bir yuxu görmüşdü və həmin yuxunu atasına danışmışdı: görmüşdü ki, Məsihanın süfrəsi¹ arxasında oturub yemək istəyir, amma Məsiha süfrəsinin üstü bomboşdu: sür-sümük, bulaşq qablar, çörək qırıntısı və Məsiha süfrəsinin arxasında Məryəmdən başqa heç kim yox idi.

Baba Keşiş qalın çatma qaşlarını dərtib soruşdu:

– Sən nədən bildin ki, Məsiha süfrəsidi?

Məryəm ariq ciyinlərini çekdi:

– Bilmirəm... Amma Məsihanın süfrəsiydi...

Baba Keşiş daha bir söz demədi və o yuxunu da yozmadı, bəlkə də yozmaq istəmədi və o gündən sonra düz bir ay fikirli gəzdi; Məryəm atasının üzünə baxan kimi halını hiss edirdi, əgər atasının ürəyi rahat idisə, Məryəm bunu Baba Keşisə baxan kimi bilirdi, narahat idisə, yenə baxan kimi bilirdi, fikirli idi – bilirdi.

Hərgah Baba Keşisə o yuxunu yoza bilməmişdisə, o necə yuxu idi və necə olmuşdu ki, Məryəm belə bir yozumsuz yuxu görmüşdü?

Hərgah Baba Keşisə o yuxunu yozmaq istəməmişdisə, deməli, pis yuxu imiş o yuxu, çünki Baba Keşisə qızının ürəyinə nigarançılıq salmaq istəməmişdi.

¹ Məsiha (İsa peyğəmbər) süfrəsi – dino görə bu süfrənin üstündəki yeməklər behiştən götürülmüş və bu süfrədən qırx gün nə qədər adam yeyibsə, süfrə boşalmayıb, nə qədər bol imişsə, o qədər də bol qalıb.

Hərdən belə şeylər olurdu. Baba Keşiş heç vaxt yalan demirdi, aldatmırıldı, amma hərdən susurdu, hərdən Məryəmin suallarına cavab vermirdi və Məryəm də başa düşürdü ki, həmin sualı tekrar etmək lazımdı deyil.

Əvvəllər – axırıncı yazdan qabaq – suallar çox olurdu.

Baba Keşiş ilə Məryəmin yaşadığı ev Gəncənin kənarında, iki-otaqlı, birmərtəbəli kiçik bina idi və bir dəfə qışın sonlarında Baba Keşiş ilə Məryəm Gəncənin o biri başında taxtadan tikilmiş balaca kilsədən çıxıb evlərinə qayıdırı; günorta Məryəm atasına yemək aparmışdı və özü də gecəyə kimi atası ilə birlikdə kilsədə qalıb şam yandırmışdı, dua eləmişdi.

Evlərinə girəndə birdən-birə Məryəm istədi ki, onları da kimsə qarşılaşın, kimsə içəri girən kimi Baba Keşisin qabağına bir stekan isti çay qoysun, kimsə başqa bir yaxın adam, əziz adam Baba Keşisin yerini rahatlaşın, qayğısına qalsın, qulluğunda dursun.

Məryəm soruşdu:

– Sən niyə evlənmədin, ata?

Baba Keşiş qalın çatma qaşlarının altından zil qara və işıqlı gözləri ilə Məryəmə baxdı və heç nə demədi.

Bir müddət beləcə dayanıb bir-birlərinə baxdılar və gözləri ilə bir-birlərini başa düşdülər: Baba Keşiş başa düşdü ki, Məryəm nə üçün bu sualı verdi və Məryəm də başa düşdü ki, Baba Keşiş nə üçün susur.

Məryəm anadan olan gün anası vəfat etmişdi və həmin gündən etibarən də Baba Keşiş ilə Məryəm bir yerdə idi.

Hərdən Məryəmə elə gəlirdi ki, dünyaya günahkar doğulub, çünki öz gəlişi ilə başqa bir həyatı məhv edib və atasını da dərdli edib; Məryəm hiss edirdi ki, dünyaya gəldiyi gün atasının ən istəkli adamı gedib, amma Məryəm burasını bilmirdi ki, anası hər gün atası ilə səhbət edir, Məryəmdən danışır, Məryəmin boy-a-başa çatmasına sevinir, səhərdən axşama kimi atası ilə bir yerdə olur; Baba Keşish heç vaxt Allahın işinə qarışmırıldı, bu qanlı-qadələ dünyada, bu namərdə dünyada nə olurdusa, hamısını qəbul edirdi, çünki Allah belə lazımlı bilirdisə, belə də olmalı idi, amma on yeddi il bundan əvvəl arvadının ölümünü şüurla qəbul etmişdi, qəlbən qəbul etməmişdi və buna görə də özünü Allahın yanında günahkar hesab edirdi – bu, Baba Keşisin Allahın karşısındakı yeganə günahı idi.

Yaz gələndən sonra isə birdən-birə hər şey dəyişdi.

Gəncənin ətrafındakı çöllər gül açdı, çıçəklədi, nərgizlər baş qaldırdı, kollar-koslar göyərdi, Gəncə çınarları yarpaqlamağa başladı, qaranquşlar yuvalarına qayıtdı və ən qəribəsi də bu oldu ki, Məryəm bu yaz oyanışını elə bil ki, birinci dəfə gördü, elə bil ki, əvvəller torpaq heç vaxt bu cür güləməmişdi, bu cür sevinməmişdi və sevindirməmişdi.

Məryəm hər gün səhər tezdən atası kilsəyə gedəndən sonra, ev-eşiyi sahmanlayırdı, silib-süpürürdü, bir ağ keçiləri var idi, onu sağırdı, atası üçün soyutma yumurta bışırıldı, ət olurdusa, ət bışırıldı, həyət-bacadan göyərti yiğirdi, sonra ağ keçi ilə birlikdə həyetlərindən çıxıb evin ətrafındaki çöllərdə dolaşındı, gül-çıçək dərirdi və hər axşam da atasından nəsə soruşmaq isteyirdi, amma soruşa bilmirdi, çünkü bilmirdi ki, nə soruşsun, Məryəm hiss edirdi ki, sinəsində sözü var, ürəyi doludu, atasına çox şeylər deməlidi, amma nə deməlidi? – bilmirdi. Sonra get-gedə bu hiss başqa bir hissə əvəz olundu: Məryəm, elə bil, nəyi isə atasından gizlətmək isteyirdi, amma nəyi gizlətmək isteyirdi? – bilmirdi. Bu hiss Məryəmi sıxırdı, incidirdi, çünkü dünyada nə ola bilərdi ki, Məryəm onu atasından gizlətsin? Məryəm daha əvvəlki kimi atasının yanında soyunub-geyinmirdi, çünkü atasından utanırı və bu utancaqlıq hissi də Məryəmi üzürdü, çünkü atası, əslində, Məryəmin ikinci özü idi və Məryəm Baba Keşidən nə üçün utanmalı idi?

Bütün bunlar yazdan başladı və yaz keçib-gedəndən sonra da qaldı və Məryəm də nəyi isə gözləməyə başladı; bu “nə isə” həm sıxıntılı idi, həm də fərəhli, sevincli idi və ən başlıcası isə, bu “nə isə” gizli bir yük idi, gecə yatağa girəndə başlayırdı, səhər yuxudan oyananda başlayırdı, tək-tənha çöllərdə gəzəndə başlayırdı, gül-çıçək dərdirirdi, qaçırdı, oynadırdı, güldürürdü.

Səhər tamam açılmışdı.

Otağın süd təmizliyində bir sakitlik var idi və bu sakitlikdə nəsə qeyri-adilik var idi və Məryəm bu qeyri-adiliyin səbəbini dərhal hiss etdi: atasının nəfəsi eşidilmirdi.

Məryəm gözlərini pəncərədən çekib yan otağın qapısına baxdı: Baba Keşish qapının ağızında dayanmışdı.

Baba Keşish hündürboylu, enlikürəkli, şümal bir adam idi. Coxdan dən düşmüş uzun saçları, adda-budda ağarmış saqqalı var idi. Məryəm

bu adamın işıqlı qara gözlərində, qalın çatma qaşlarında, alnındakı və gözünün qıraqlarındakı qırışlarda yenə elə bir doğmaliq, elə bir yaxınlıq hiss etdi ki, taxtından sıçrayıb özünü Baba Keşisin üstünə atdı və üzünü atasının geniş sinəsinə sıxıb:

— Məryəm ananı yuxuda gördüm, ata... — dedi, sonra yuxusunu danişdi.

Baba Keşis nazik və uzun barmaqları ilə qızının xurmayı saçlarını sığallaya-sığallaya diqqətlə qulaq asdı və Məryəm həyəcanla yuxusunu danişib qurtarandan sonra, bir müddət susdu. Məryəm başını atasının sinəsindən qaldırıb gözlərinin içində baxdı. Baba Keşis gülüməsədi. Baba Keşis çox az-az gülümsəyərdi və beləcə gülümsəmək Baba Keşisin sərt sifətinə çox yaraşırdı. Məryəmin də gözləri güldü. Baba Keşis dedi:

— Sən ananı görmüsən yuxuda, qızım. Su da yuxuda aydınlıqdı...

— Bəs, çaga?

Baba Keşis demək istədi ki, o çaga da sən özün olmusan, amma demədi, çünkü özü özünün bu fikrindən hürkdü, çünkü dünyada da, yuxuda, xəyalda da ikinci İsa ola bilməzdi və belə bir günah işləmək olmazdı.

IV

Allahın qarşısında Qəmərbanunun günahları çox idi və Qəmərbanu bütün bu günah işləri Mahmuda görə tutmuşdu və get-gedə Qəmərbanunun ürəyini başqa bir qorxu bürüyürdü: Mahmudda ki, bu qədər təmizlik, bu qədər paklıq var, onun yolunda işlənmiş bu qədər günahdan sonra Mahmud xoşbəxt ola bilməyəcəkdi, Mahmudun təmizliyi qoymayacaqdı ki, Mahmud başqasının bədbəxtliyi hesabına xoşbəxt olsun.

Onda, bəs, nə üçün Qəmərbanunun özünün bədbəxtliyi köməyə gəlmirdi, yoxsa, Qəmərbanu insan deyildi və Qəmərbanunun ürəyi yox idi?

Qəmərbanu xalı, gəbə döşənmiş otaqda tək idi və bardaş qurub döşəkcənin üstündə oturmuşdu.

Xidmətçi içəri girib Mirzə Salmanın müntəzir olduğunu söylədi. Qəmərbanu əlinin işaretisi ilə Mirzə Salmanı otağa çağırıldı və Mirzə Salman içəri girən kimi də soruşdu:

– Nə oldu, Mirzə? Nə oldu kitablar? Sənə tapşırığımdan qırx gün keçib!..

Mirzə Salman uzun nazik saqqalının ucunu şəhadət barmağına do-
laya-dolaya:

– Bir həftədən artıqdı karvan Təbrizdən çıxıb, Banu, – dedi. –
Yaxın vaxtlarda peydə olar.

– Atlı göndər, Mirzə! Atlı göndər, karvanı tələsdirsin!

Mirzə Salman ayaq üstə dayanıb gözlərini yerə dikmişdi və indi
fikri Təbrizdən gələn kitab yüklü karvanın yanında yox, tamam başqa
yerdə idi: bu bədbəxt qadın bu qədər ehtirasını, ağlını, bacarığını baş-
qa işə sərf etsəydi, Sara Xatun¹ ola bilərdi, amma Sara Xatun Uzun
Həsənin anası idi, Qəmərbanu isə Mahmudun anası idi, Mahmudu
Allah-taala başqa cürə xəlq etmişdi və Mahmud heç vaxt Uzun Həsən
ola bilməyəcəkdi və əslində bu heç lazımda deyildi...

Qəmərbanu dedi:

– Gedə bilərsən, Mirzə!

Mirzə Salman yüngülçə başını tərpətdi və daxili bir razılıqla
otaqdan çıxdı. Son zamanlar Mirzə Salman Qəmərbanuya baxa bil-
mirdi, bir vaxtlar hamidən, Qəmərbanunun özündən də gizlətdiyi
eşqilə hüsnünə gizli-gizli qəzəllər yazdığını bu qadının iztirablar, sar-
sıntılar əlindən necə gözgörəti vaxtsız qocalmağını görmək Mirzə

Salman üçün çox ağır idi; Qəmərbanu altı tuluqlamış sulu gözləri
ilə ona baxanda, Mirzə Salmanı yaşıının bu çağında az qalırdı qəhər
boğsun və Mirzə Salman bu vaxtsız qocalığın səbəbini yaxşı bilirdi.

Bir müddət bundan əvvəl Qəmərbanu Mahmudun adamlardan
qaçmasını, dinib-danişmamağını, tay-tuşlarını başına yiğib at çapma-
mağını, ova çıxmamağını, heç kimlə işi olmamağını, qızdan-gəlindən
kənar gəzməyini kitabları çox oxumağı ilə yozurdu, indi də bütün
bunları, çöllərə çıxıb gül-çiçək yiğmağını kitabdan üz döndərməyi ilə
yozurdu. Qəmərbanu əvvəller tapşırırdı ki, təzə kitabları Mahmuddan
gizlətsinlər, indi isə, Mirzə Salmanın köməyi ilə bir ətək qızıl pula
Təbrizdən müxtəlif kitablar aldırıb Gəncəyə gətirdirdi ki, Mahmudu
kitaba həvəsləndirsin.

Qəmərbanu saman çöpündən yapışındı və özü də bunu bilirdi.

¹ Azərbaycanın Ağqoyunu dövlətində Uzun Həsənin hökmdarlığı dövründə (1453-1478) onun anası Sara Xatun dövlətin daxili və xarici siyasətində böyük rol oynayırdı.

Falçı römmalların əməli, təsirli seyidlərin dedikləri, elədikləri hamiya öz gücünü göstərirdi, təkcə Mahmuda təsir edə bilmirdi və təkcə Qəmərbanunun sinəsindəki dərdi azalmırdı.

İki il bundan əvvəl Qəmərbanu qızıl gücünə məşhur seyid Əbdülqasımı Ərdəbildən Gəncəyə gətirtdi və ərdəbilli seyid Əbdülqasımından çarə istədi, oğlunu təkliyin, yumşaqlığın, sadəliyin sehrindən çıxarıb başqa cavanlar kimi at belinə mindirməkdən ötrü, qılınc oynatdırmaqdən ötrü əlac istədi, saçı, saqqalı, qaşı ağappaq ağarmış bu ixtiyar seyidin əllərindən öpdü, qul kimi qulluğunda durdu.

Ərdəbilli seyid Əbdülqasım iki gün gecə-gündüz dilinə bir qurtum su vurmadı, ağızına bir tikə çörək qoymadı və Quranı birinci kəlməsindən axırıncı kəlməsinə kimi ahəstə səslə, aramlı əzbərdən oxudu, gözlərini onunçun ayrılmış otağın tavanına dikib, elə bil ki, dünyani tamam yadından çıxartdı, sonra gecənin yarısı saqqalından bir tük qoparıb Qəmərbanuya uzatdı:

— Bunu uşağın başına çevir.

Qəmərbanu özü tükü Seyid ağadan alıb Mahmudun yataq otağına getdi, yatmış Mahmudun başına çevirdi və gətirib Ağaya qaytardı. Ağaaya qalxıb saçı, saqqalı kimi ağappaq əbasının ətəklərini əlinə yiğdi və bir şam götürüb otaqdan çıxdı, bağçaya düşdü və Qəmərbanu da yaxın kənizləri ilə Ağanın ardınca getdi. Ağa bir alma ağacının altında dayanıb tükü yarısınاق yandırdı və qalanını da qarı eşələyib ağacın dibində basdırıldı, sonra çönüb Qəmərbanuya dedi:

— Qış ötər, yaz keçər, yay gələr. Bu ağaç bir armud bar verər. O armud yetişəndə verərsən Mahmuda yeyər, həmən də sənin dərdinə əlac olar!

Qəmərbanu neçə gün bu seyidin yolunu görməmişdi, iki gün, iki gecə bu seyidlə birgə oturub dilinə bir qurtum su vurmamışdı, ağızına bir tikə çörək almamışdı, bir göz qırpmı yuxu yatmamışdı və Qəmərbanu daha dözə bilmədi, seyidin müqəddəs cəddini yadından çıxardı, aq saçını, aq saqqalını da yadından çıxartdı və sinədən qopub gələn bir nifrət və qəzəbə qışqırdı:

— Səfəh qoca! Sən hələ bilmirsən ki, bu ağaç alma ağacıdır!?

Həmin qarlı qış günü aq əbalı, aq saçlı, aq saqqallı, aq qaşlı ərdəbilli seyid Əbdülqasım iki gününaclığından, susuzluğundan sönükmüş dumanlı gözləri ilə Qəmərbanuya baxdı və heç nə demədi, bağça ilə düz gedib birdən-birə qarın içində yox oldu.

Kəniz-qaravaş hamısı heyrətdən yerində donub qaldı və hamısı da birağızdan:

– Bismillah! – dedi. – Harut, Marut¹ əməlidid..

Qəmərbanu bu əhvalatı da uğursuz bir təşəbbüs kimi yadından çıxardı.

Ziyad xanın ərdəbilli seyid Əbdülqasimdan heç xəbəri olmadı. Ziyad xanın nədən xəbəri var idi ki?

Qış keçdi, yaz gəldi, ağaclar çiçəklədi, alma ağacı da çiçəklədi, sonra çiçəklər töküldü, almalar yekəlməyə başladı və bir dəfə Qəmərbanu bu alma ağacının yanından ötəndə yerində quruyub qaldı: qollu-budaqlı bu alma ağacının lap yuxarısında, göy almaların arasında saralmağa başlayan bir armud var idi.

Həmin gün Qəmərbanu qırx qoyun kəsdirib Gəncənin bütün seyidlərinə paylatdı, qırx qoyun da kəsdirib məscidlərə göndərtdi, ac-yalavaclara paylatdı, Gəncədə xümsü² üç ay müddətinə ikiqat artdırdı,

Ərdəbilə təcili bir çapar göndərib tapşırdı ki, hər nə vasitə ilə olursa-olsun, Ağam dilə tutub Gəncəyə gətirsin, desin ki, Qəmərbanu onu dünya malından qane edəcək və gecə-gündüz Allaha yalvardı ki, Ağanın qarşısındaki günahını yusun.

Yeddi gündən sonra çapar qayıdırıb belə bir görünməmiş xəbər gətirdi ki, yayın bu cirhacırında Qalxanlı dərəsinə qar yağıb və yaxın müddətdə bu dərəni keçib Ərdəbilə getmək mümkün deyil.

Qəmərbanu bu dəfə əlli qoyun qurban kəsdirtdi və camaata paylatdı. Həmin günlərdə Gəncənin qəssabları ətin üç girvəngəsini Naxçıvanda kəsilmiş dörddə bir təngəye verirdi, amma yenə alan olmurdı, çünki hamının evində qurbanlı ət var idi və bir həftədə Gəncə qəssabları az qala bir il geri düşdülər.

Qəmərbanu gecə-gündüz alma ağacının yanında oldu və həmin armud yetişib sapsarı saralandan sonra onu dərdirib birbaş Mahmuda apardı.

Qəmərbanu axır vaxtlar heç zaman bu cür yüngül yeriməmişdi, bu cür fərəhli olmamışdı, bu cür geniş və dərindən nəfəs almamışdı və hava sinəsini bu cür doyuzdurmamışdı.

¹ Harut və Marut – Allahın qəzəbinə keçmiş cadugər mələklərdir və dini rəvayətə görə Babil əhalisinə cadugərliyin sırrını öyrətmışlər.

² X ü m s – seyidlərə verilən dini vergi.

Mahmud sarayın kitabxanasında oturub kitab oxuyurdu və kitab Mahmudu o qədər tutmuşdu ki, bir söz demədən anasının uzatdığı armudu alıb yedi və yeyə-yeyə də oxumağına davam etdi.

Qəmərbanu ömründə hiss etmədiyi bir həyəcanla və əvvəlcədən sirayət etmiş bir sevinclə gözləyirdi.

Mahmud armudu yeyib qurtardı və yenə də oxumağına davam etdi. Qəmərbanu bir müddət də gözlədi.

Mahmud eyni həvəslə qarşısındaki kitabı oxuyurdu.

Qəmərbanunun ürəyi dəhşətlə bir uğursuzluq qorxusu ilə döyünməyə başladı.

Mahmud axşamacan kitab oxudu, sonra bağçada gəzməyə çıxdı, sonra da yatmağa getdi.

Həmin gecəni Qəmərbanu yata bilmədi. İki dəfə özü Mahmudun yataq otağına getdi, iki dəfə də Sofini göndərdi.

Mahmud sakitcə yatırıldı.

Səhərə yaxın Qəmərbanunu yuxu tutdu və bir azdan sonra oyanan kimi Sofini çağırtdı:

– Nə xəbər var, Sofi?

Sofi suçlu adamlar kimi – elə bil ki, bütün təqsirlər onda idi, – gözlərini gizlədə-gizlədə:

– Heç nə... – dedi.

Əlbəttə, Sofinin halı Qəmərbanunun iti gözlərindən yayılmadı:

– Səndə söz var, Sofi!..

– Səhər... səhər aşpaz toyuqları kəsdirəndə Mahmud görüb...

Sifəti ağappaq ağarmış Qəmərbanu:

– Sonra? – soruştı.

– Mahmud ağlayıb qaçıb...

Qəmərbanu başa düşdü ki, Ağanın Mahmuda gücü çatmayıb.

Bəlkə Ağa acıq eləyib? Bəlkə Qalxanlı dərəsinə də qar elə buna görə yağıb?

Sonra Qəmərbanunun aqlından dəli bir fikir keçdi: Qəmərbanu dərdinə əlac üçün müqəddəs axtarır, bəlkə elə müqəddəs Mahmudun özüdü?

Gecə Qəmərbanu tərtəmiz göyə baxdı, Mahmud anadan olanda bu əl boyda çağanın Cövza bürcü taleyinə hamının sevinməyi yadına düşdü və Qəmərbanu öz-özünə dedi:

– Göylər də aldatdı səni...

Bundan sonra Qəmərbanu nə falçı, rəmmal çağırıldı, nə seyid, dərviş axtardı, nə də pirə getdi, nəzir dedi.

Bundan sonra Qəmərbanu Mahmudun özü ilə də danışa bilmirdi. Mahmudun iri göy gözlərindəki təmizlik, sadəlik bircə anın içində Qəmərbanunun bütün silahlarını əlindən alırdı.

İndi də Qəmərbanu ümidi Təbrizdən gətiriləcək kitablara bağlamışdı.

Qəmərbanu ayağa qalxıb bağçaya getmək istədi, Mahmudu görəmək istədi və bu vaxt qapı açıldı, Ziyad xan içəri girdi.

Birinci dəfə idi ki, Ziyad xan günün günortağı tək-tənha və xəbərsiz Qəmərbanunun otağına gəlirdi. Qəmərbanu belə başa düşdü ki, yəqin siyaset alemində nəsə mühüm bir hadisə baş verib.

Ziyad xan Qəmərbanu ilə üz-üzə əyləşdi.

Qəmərbanu göründü ki, Ziyad xan çox fikirlidi və söhbətinə başlamağa çətinlik çəkir.

Qəmərbanu ərinə baxa-baxa fikirləşdi ki, səd heyf, Ziyad xana layiq arvad olmadı. Bu xain dünya ilə Ziyad xan təkbətək qaldı və Qəmərbanu Ziyad xana arxa ola bilmədi, Allah onlara elə bir oğul verdi ki, zəmanə bu oğula yad oldu və bu oğulun qayğıları, bu qayğıların iztirabı, ağrısı Ziyad xanın bu xain dünyada ən yaxın adamını – Qəmərbanunu əlindən aldı.

Bu saçlar, bu saqqal nə tez ağardı, qocalıq Ziyadı nə tez haqladı? Nə tez gəlib keçdi cavanlıq illəri? Ziyadin əllərinin üstü nə yaman qırışıb, Qəmərbanu indiyəcən heç buna fikir verməmişdi... Boynundakı, boğazındakı qırış xətlərinə bax, elə bil bir-bir xəncərlə cızılıb... Qəmərbanu elə bil ki, o xəncərin ağrısını hiss etdi, əlini uzadıb barmaqlarını Ziyad xanın saçlarında gəzdirdi və söhbətə başlaması üçün ərinə kömək etdi:

– Nə olub, Ziyad?

Ziyad xan Qəmərbanuya baxdı və:

– Mahmuddan nigaranam... – dedi.

Qəmərbanu tez yerində dikəldi:

– Nə olub Mahmuda?

– Heç nə... Qəmər, Mahmud taxtda otura bilməyəcək...

İndi hər şey aydın oldu. Axır ki, Ziyad xan öz doğma oğlunu görə bildi, tanıya bildi. Qəmərbanu gülümsədi:

– Bilirəm...

Ziyad xan arvadının dodağındakı təbəssümdə, gülümşəyən nəmlı gözlərində o qədər dərin bir dərd oxudu, o qədər acı hiss etdi ki, onunçun da hər şey aydın oldu: Qəmərbanu bu ağrını çoxdan ürəyində gəzdirir. Ziyad xan burasını da bütün ağırlığı ilə hiss etdi ki, indi üzvbəüz oturduqları bu əziz adamla illər keçdiyə, əslində tamam yadlaşışlar, bir-birlərindən xəbərləri yoxdur və Ziyad xan heyrətə gəldi ki, gözəl Qəmərbanunun beləcə qocaldığını da, elə bil, birinci dəfə görür; bütün həyatını qurban etdiyi o taxt Ziyada nə vermişdi? Ziyad tək və kimsəsiz idi və bu təklik, kimsəsizlik iylənmiş bir nəmişlik kimi, rütubət kimi həmin an Ziyadın bədəninə yapışdı.

Əslində Ziyad xanın çox şeydən xəbəri yox idi və yəqin ki, heç vaxt da xəbəri olmayıacaqdı.

Ziyad xan iyirmi üç il idi ki, hakim idi və Ziyad xan iyirmi üç il idi ki, taxtını əlində saxlamaq üçün, taxtını möhkəmləndirmək üçün, xəzinəni doldurmaq üçün çalışırı, amma Ziyad xan bilmirdi ki, neçə il idi ki, Qəmərbanu gecə-gündüz bu taxtin, bu xəzinənin gələcəyi üçün çalışır... Ziyad xanın başı gündəlik işlərə o qədər qarışq idi ki, siyasi çəkişmələr, hərbi toqqışmalar, qonşuların gizli və açıq yürüşləri, qonşuların üstünə gizli və açıq həmlələr, saray hiylələri Ziyad xanı o qədər məşğul edirdi ki, daha Mahmud haqqında fikirləşməyə, ən başlıcası isə Mahmudu görməyə və tanımaga macalı yox idi. Ziyad xan elə bilirdi ki, başını yerə qoyan kimi, qohum-əqrəba, yaxın adamlar yığışıb yeganə övladı Mahmudu oturdacaqdılar taxta və deyəcəkdilər ki, Mahmud xan, hökmdarlıq et...

Qəmərbanu gülümşədi.

Ziyad xanın papağını qabağına qoyub fikirləşməyə vaxtı yox idi; ən birinci Mahmudu elə bu qohum-əqrəba boğacaqdı, elə bu qohum-əqrəba çəqqal gözünü quzuya dikən kimi, gözünü Mahmuda dikmişdi və fürsət axtarırdı ki, Ziyad xanın başına bir iş gəlsin.

Qəmərbanu günahkar nəzərlərlə Ziyad xana baxırdı, çünkü Qəmərbanu bu dəm Cavanşir xanı xatırlamışdı və Cavanşir xanla Ziyad xan o qədər bir-birlərinə oxşayırdılar ki, elə bil bir almanın yarı bölmüsən; Qəmərbanunun əti ürpəşdi.

Cavanşir xan Ziyad xanın kiçik və yeganə qardaşı idi və Ziyad xan kimi də at minən, qılıncıdan idı. Qəmərbanu hərdən Cavanşir xanın Mahmuda dikilmiş gözlərində bir canavar ehtirası hiss edirdi və

indi Qəmərbanu fikirləşdi ki, bəlkə heç belə deyilmiş, ona belə gəlirmiş? Amma bir də Sofi belə bir xəbər gətirdi ki, Gök göldə qu-rulmuş kef məclisində Cavanşir xan deyib ki, Gəncəni bura köçürəcəyəm, sarayı da elə tikdirəcəyəm ki, Gök gölə baxsın.

Bu o deyən söz idi ki, Cavanşir xan özünü taxtın varisi hesab edirdi və bunu daha heç gizlətmirdi də.

Qəmərbanu bir həftənin içində qızıl gücünə quldurbaşı Göyçək Kəllözlə dil tapdı və quldurbaşı Göyçək Kəllöz Murov dağında keçi ovuna çıxmış Cavanşir xanı gizlincə izlədi, ox ilə vurub öldürdü. Sonra bu sərr heç vaxt açılmasın deyə, Qəmərbanu yenə qızıl gücünə saray keşikçisi Təkgöz Vəliqulu ilə dil tapdı və Təkgöz Vəliqulu pusqu qurub Göyçək Kəllözü gecənin yarısı Gəncədə, məşəqəsi Haykanuşun yanına gələndə xəncərlə doğradı. Sonra bu sırrı də Allahdan və Qəmərbanudan başqa heç kim bilməsin deyə, Qəmərbanu öz əli ilə Təkgöz Vəliqulunu zəhərliyib öldürdü.

Ziyad xan qırx gün Cavanşir xanın ölümünə yas saxladı, bu ölümü şahların, sultanların siyasəti ilə yozdu, kələntərlərin, naiblərin fitnə-fəsadi ilə yozdu, imkani çatan şübhəli adamları qılıncdan keçirtdi, amma Ziyad xanın heç ağlına gəlmədi ki, bu ölümün əsl səbəbkəri Mahmuddu. Qəmərbanu da təkcə bununla təskinlik tapırdı, təskinlik tapırdı ki, bu qurbanlar və Ziyad xanın xəbərsiz olduğu başqa qurbanlar bəd əməllərin nəticəsi deyil, bəd əməllərdən Mahmudu qorumağın nəticəsidir və bütün bunlar hamısı Mahmudun gələcəyi üçündür; Mahmudun temizliyi, Cavanşir xanlardan və Təkgöz Vəli-qululardan artıqlığı bu əməllərə bəraət qazandırırdı; düzdü, Cavanşir xanın da, Təkgöz Vəliqulunun da balaları yetim qalırdı, amma əslində Mahmud o yetimlərdən də köməksiz idi, o yetimlər həyatda özlərinə bir gün ağlayacaqdılar, amma Mahmud üçün həmin günü Qəmərbanudan başqa heç kim ağlamayacaqdı.

Ziyadın xırda tum gözləri ancaq indi qüssə ilə örtülmüşdü, bəs bu gözlər əvvəller hara baxırdı? Bu gözlər hamının gördüyüni niyə gör-mürdü? Görşəydi nə olacaqdı? Məndən artıqmı eləyəcəkdir? O şey ki, heç atanın da ağlına gəlməz, mən elədim, nə oldu? Heç ömrümdə ağlıma gələrdimi mənim əlim qana bulaşacaq? Doqquz ildən sonra balamı doğanda heç ağlıma gələrdimi ki, bədbəxtlik qabaqqadı? Heç bilirdimmi ki, üzüm gülməyəcək mənim, ürəyim açılmayıacaq? Allah mənə Mahmud sevinci verdi və Allah mənə Mahmud sevinci boyda

bir Mahmud dərdi də verdi. Qismətdən artıgi yoxdur. Arı da atdım, həyanı da atdım, nə oldu ki, bədbəxt Ziyad nə edəydi?

Bir dəfə kənizləri ilə bir yerdə sarayın qadın hamamında çıməndə birdən Qəmərbanunun ağlına gəldi ki, Mahmudu ayıltmaq lazımdır. Mahmud on altı yaşıının içində idi, amma Mahmud o qədər təmiz idi ki, heç kimin ağlına gəlmirdi ki, Mahmud hələ indiyə kimi qızın, arvadın nə olduğunu bilmir və hamı elə bilirdi ki, elə belə olmalıdır.

Bu yeni fikir Qəmərbanuya aman vermədi və Qəmərbanu tamam əmin oldu ki, bundan sonra hər şey düzələcək; Mahmudu kişi eləmək lazımdır və Mahmud kişi olandan sonra, heç olmasa bir az sərtləşər, bir az camaatla qaynayıb-qarışar və çətini də əvvəlidi, sonra hər şey qaydasına düşəcək, sonra Mahmud da öz yaşıdları kimi, at çapacaq, qılınc oynadacaq, qız qaçırdacaq, Mahmud da başqa varislər kimi, atasının kəsən əli, fikirləşən beyni olacaq.

Qəmərbanu elə hamamdaca ehtirasdan bədəni sim kimi tarım çekilmiş bir kəniz seçdi və aparıb bu kənizi öz əli ilə geyindirib-kecindirdi, hər şeyi ona başa saldı, bir kisə qızıl verdi, birini də boyun oldu və elə həmin gün də kənizi Mahmudun yanına xidmətçi göndərdi.

İki gün keçdi və Qəmərbanu hiss etdi ki, kəniz onun gözünə görünməkdən çəkinir, üçüncü gün də keçdi və dördüncü gün Qəmərbanu səbr edə bilmədi, özü Mahmudun otağına getdi. Mahmud da otaqda yox idi, kəniz də və bu otaq yenə də dünyanın təmizliyindən, şəffaflığından xəbər verirdi və Qəmərbanu başa düşdü ki, bu otaqda heç nə olmayıb. Qəmərbanu, Sofini çağırtdırdı və Sofi belə bir xəbər götürdi ki, üç gün, üç gecədi ki, Mahmud sarayın kitabxanasında həmin kənizə əlifba öyrədir.

Qəmərbanu qəzəbdən, özünün özünə tutduğu açıqdan, öz əməlinin xəcalətindən titrəyə-titrəyə kənizi yanına götürtdi və bu gözəl qızın uzun hörük'lərini qoluna dolayıb çığırdı:

– Səni əlifba öyrənməyə göndərmİŞƏM?

Kəniz qoynundan çıxartdığı bir kisə qızılı yerə qoyub Qəmərbanun ayaqlarına düşdü və ağlaya-ağlaya yalvardı, ilan dili çıxartdı:

– Nə deyirsən, eləyim!.. Məni bir qoşun kisinin öhdəsinə ver!.. Amma məni bu işdən ötrü onun yanına göndərmə!.. Utanıram ondan!.. Utanıram!.. Həya eləyirəm!..

Bu sözlər Qəmərbanunun bütün vücudunu, bütün içini sarsıdı; bu kəniz işini bilən qız idi və Qəmərbanu bu cavan kənizin gözlərində çox şey oxudu.

Qəmərbanunun əli boşaldı və qızın hörüklərini buraxdı.
Kəniz dəli kimi ağlaya-ağlaya otaqdan qaçıdı.
Qəmərbanunun ağlına min cür fikir gəldi və axırdı tab eləməyib
gecə ilə Gəncənin ən birinci küpəgirəni Qısır Qarını yanına çağırtdı.
Qısır Qarı palçıqlı balağının ucunu dişlərinə alıb qaranəfəs yüyürə-
yüyürə saraya gəldi.

Düzdü, Qısır Qarı Gəncənin ən birinci küpəgirən qarısı idi və bütün Gəncə camaatının Qısır Qaridan zəhləsi gedirdi və Qısır Qariya işi düşən hər kimsə çalışırdı ki, həmin iş tez qurtarsın, Qısır Qarının sifotini daha görməsin, amma dünyada heç kim bilmirdi ki və ümumiyyətlə, bu heç kimin ağlına gələ bilməzdi ki, Qısır Qarının da ürəyində uzun-uzun illərin arzusu, uzun-uzun illərin həsrəti var: Qısır Qarı yerdən ayrılməq, uçmaq istəyirdi və Qısır Qarı dünyanın quşlarına yanğısı ildən-ilə daha da artan bir həsədlə baxırdı və ələcəsizlik, mümkünsüzlük içinde kövrəlirdi; bu – Qısır Qarının ürəyindəki hamidən gizlətdiyi yeganə kövrəklik idi. Qısır Qarı həmişə başını aşağı salırdı, danışanda da, bir yerə qaçanda da, bir iş görəndə də başını yuxarı qaldırmırıdı, çünki başını dik tutanda hərdən Qısır Qarının gözləri göyə sataşındı və o zaman Qısır Qarının ürəyi gizli-gizli gizildəyirdi, göy, elə bil, çox güclü bir ahənrüba idi, Qısır Qarını özünə çəkirdi, yox, çəkmirdi, özünə tərəf sovurdu. Qısır Qarının ürəyi çapalayırdı, sinəsindən çıxıb göyə qalxmaq istəyirdi, amma nə etmək olardı, Qısır Qarının qanadı yox idi və Qısır Qarı quş kimi uça bilmirdi. Hərdən səhər tezdən yuxudan oyananda Qısır Qarı gözünü açıb kiçik və kimsəsiz daxmasının pəncərəsindən gömgöy və tərtəmiz göyə baxırdı və Qısır Qarının ürəyindən dünyada heç kimin ağlına gəlməyəcək bir göy həsrəti, bir mavilik həsrəti keçirdi...

Qısır Qarı adı adamlar kimi gəzə bilmirdi, həmişə yüyürdü, həmişə qaçırdı.

Qəmərbanu otaqda yanmış şamın zəif işığında bu çirkin və çirkli qarının umsaq gözlərinə baxdı, pırpız saçlarına baxdı, qaxaca dönmüş taxta sinəsinə baxdı və Qəmərbanunun ürəyindən bir ağrı keçdi: fələk məni gör kimlərə ürcəh eylədi... Sonra dedi:

– Sənə işim düşüb, qarı... Amma bir daş altda, bir daş üstdə!
Yoxsa...

Qısır Qarı, Qəmərbanunun sözünü yarımcıq kəsdi:

— Xanım qızım, o Əlinin qəzəb oğlu Həzrət Abbas mənə qənim olsun, Qısır Qarı ki, var, bir ovuc darıdı, hara səpələsən, elə oradaca qalır. Sən sözünü de. Oxuduğum Quran haqqı, qıldığım namaz haqqı, bir daş altda, bir daş üstdə!

Əlbəttə, Qısır Qarı ömründə nə Quran oxumuşdu, nə də namaz qılımışdı, amma nə etmək olardı, fələyin ürəyi daş idı, fələk hərdən elə eləyirdi ki, şahın da işi dehqana düşürdü.

Qəmərbanu, Qısır Qariya bir qızıl verdi və istədiyini ona başa saldı, sonra Mahmudun yatdığı otağa getdilər. Qəmərbanu eşikdə qaldı, Qısır Qarı tumanını çəkə-çəkə burnunu silə-silə içəri girdi.

Mahmud yatmışdı və Mahmudun solğun bənizi, sarışın saçları həmin gecə pəncərədən düşən ay işığında o qədər işıqlı, o qədər nurlu idi ki, elə bil Mahmud yatağında yox, Rəfrəfin¹ belində idı, amma Qısır Qarı belə şeyləri vecinə alan deyildi, Mahmudun yatağının yanında çöməldi və bir azdan çox kişini saf-cürüük eləmiş əlini ehmal-lıca çəkib ayağa qalxdı və otaqdan çıxdı.

Qəmərbanu yenə bəd bir xəbərin hürküsü ilə eşikdə dayanıb gözləyirdi. Qısır Qarı, Qəmərbanuya yaxınlaşıb:

— Lap kefin istəyən kişidir!.. — deyə xisin-xisin piçıldadı və ağızındaki yeganə dişi ağardıb səssiz güldü.

Qəmərbanu sakit oldu, amma eyni zamanda ürəyinə gələn şübhədən və gördüyü bu işdən bir xəcalət hissi baş qaldırıb bütün içində yayıldı və el bil ki, qabağındakı bu ifritə idı günahkar — nifrətlə, iyrənə-iyrənə Qısır Qarının üzünə tüpürdü.

Qəmərbanu özünü dünyadan ən ləyaqətsiz anası hesab etdi.

İki gündən sonra saraya belə bir xəbər yayıldı ki, xidmətçilər sə-hər tezdən durub görüblər ki, kənizlərdən biri özünü bağçadakı tut ağıacından asıb. Hami təəccüb etdi və heç kim bilmədi ki, bu cavan, gözəl-göyçək kəniz, deyib-gülən, baxışları ilə ox atan kəniz niyə belə iş tutub. Təkcə Qəmərbanu bu intiharın səbəbini bilirdi: Qəmərbanu üç gün bundan qabaq iki kisə qızıldan imtina edib iç-in-için ona yalvaran o kənizin gözlərində yeni yaranmış çılgın bir məhəbbət oxmuşdu və Qəmərbanu bu gözlərdə burasını da açıq-aşkar görmüşdü ki, həmin məhəbbət məhkum məhəbbətdi.

¹ Rəfrəf – Məhəmməd peyğəmbər göylərə merac eləyəndə mindiyi ikinci xəyalı atın adıdır.

Belə idi, əzizim... Belə idi, Ziyad...

Ziyad xanın çox işdən xəbəri yox idi və Ziyad xan indi Qəmərbanu ilə üzbüüz oturub bircə günün içində dərd əlindən solmuş xırda tum gözləri ilə arvadından imdad umurdu.

Yazlıq Ziyad... Allah-taala bu oğulu sənə ya gərək min il bundan əvvəl verəydi, ya da gərək min il bundan sonra verəydi, bu namərd dövran bizim oğlumuza layiq deyil, bu qara dövran Mahmud təmizliyi üçün bir qara yaradı.

Min il bundan əvvəl?

Bəlkə elə min il bundan əvvəl də mənim kimi sinəsi dərdli bir ana balası üçün min il sonrəni arzulayırmış? Dolansın əyyamın, dönsün dövranın, dünya... Düz doqquz ildən sonra fələk məni bağa bağban elədi, bağban ağlar, bağça ağlar, gül ağlar... Bu bəd dünya daşa basıb və izlər bizi?

Qəmərbanu fikirləşdi ki, axı Quran deyir ki, Allah sıxıntıdan sonra həmişə şad edir¹, bəs mənim bu bəxtiqara ürəyimin şadlığı hanı?

Qəmərbanu ürəyindən keçənlərin ağrısı ilə ayağa qalxdı və:

– Ümid Allahadı!.. – dedi, içində isə yenə bir ağrı bağrını dəlib keçdi: bənizi ağ, könlü pak, bəxtiqara oğlum mənim... bədbəxt Ziya-dın, bədbəxt Qəmərin bədbəxt Mahmudu...

...Qəmərbanu necə ağlına gətirə bilərdi ki, lap az bir müddətdən sonra, onun bədbəxt, bəxtiqara hesab etdiyi oğlu dünyanın ən xoşbəxt adamı olacaq?

V

Yayın istisində Baba Keşigilin evindən bir az aralı, Gəncə çayının sahilində ot saralıb-solmuşdu, amma günün altındakı bu sarılıq Mahmudun ürəyini qismirdi, əksinə, dünyanın genişliyindən xəbər verirdi. Düzdü, Quranda yazılırdı ki, Allah “göyləri, yeri və bunların arasında olanı” müvəqqəti yaradıb, “müəyyən zaman üçün” yaradıb, amma göz işlədikcə uzanan bu saman sarısı, günün şüaları altında par-par parıldayan Gəncə çayının şırıltısı indi dünyanın daimiliyindən və

¹ Məşhur Quran ayəsi nəzərdə tutulur. “Allah hər sıxıntıdan sonra genişlik (asanlıq, şadlıq) verir”.

insan ömrünün də əbədiliyindən danışındı: altı gündə yaradılmış dünya¹ bir idi, insanlar çox adı və insan ömrü də Adəmin ömründən başlamış yüz min il bundan sonrakı insanın ömrünəcən üst-üstə götürülməli idi.

Mahmud bu gün səhər bağçaya çıxdı və birdən-birə elə bil ki, o hündür saray hasarları arasında böyük bağçaya sığışmadı, hasarlar Mahmudu darıxdırdı, yayın ortasında saray bağçasının süni yaşıllığında bir qüssə hiss etdi və Mahmud saraydan çıxbı çöllərdə gəzməyə getdi, gəzib dolaşa-dolaşa Gəncə çayının sahilindəki bu kəhrəba sarısı düzənlilikə gəldi.

Bu düzənlilikdə bir azadlıq var idi, sərbəstlik var idi və bu azadlıq, bu sərbəstlik – qəribə iş idi – çoxdan yadından çıxartdığı ən adı hadisələri təzədən və tamam təzə rənglərlə, təzə hissələrlə Mahmudun yadına salırdı: bir dəfə lap uşaq idi, anası ilə gəzməyə çıxmışdı, yaşıl bir çəmən idi, ağ bir çiçək gördü və bu ağappaq çiçəyi dərmək istəyəndə gicitkən əlini daladı və Mahmud bərkdən ağlaya-ağlaya anasının qucağına qaçıdı; bir dəfə, yeddi-səkkiz yaşı olardı, əmisi Cavanşir xan – Allah ona rəhmət eləsin – Mahmudu tərkinə aldı, gəzməyə çıxdılar, çapa-çapa bir kəndə gəldilər, həmin kənddə bir arvad təndir qırğında oturub çörək bişirirdi, əmisi atın başını çəkib yerə atıldı, təndirin qırğında üst-üstə yiğilmiş çörəklərdən birini götürdü və bir parça qoparıb Mahmuda uzatdı, Mahmud da tez çörəyi dişlədi və çörəyin istisi ağızını yandırdı, Mahmud bərkdən ağladı, gözünün yaş sıfətinin nilinə² qarışdı, əmisi də bərkdən gülməyə başladı və bundan sonra Mahmud hər dəfə çörək yeyəndə soruşurdu ki, istidi, ya yox; bir dəfə, on bir-on iki yaşı olardı, sarayın həyətində gəzəndə toyuqlara baxan kök, yekəpər bir kəndlə arvad Mahmudun qulağına sarı uzatdı: yumurtadan nazik civilti gəlirdi, tiqqılıtı səsi gəlirdi, sonra cüçə yumurtanın qabığını deşdi, cüçənin başı göründü, yumulu gözləri göründü, sonra cüçə həmin kök arvadın əlindəcə yumurtadan çıxdı, elə bil suya salıb çıxartmışdır, xırda lələkləri etinə yapışmışdı, başını qaldırıb yumulu gözləri ilə elə bil ki, göyə baxdı və nazik səsi ilə civildəməyə başladı, Mahmud dedi ki, cüçə yemək istəyir, kök arvad da dedi ki, yox, Allahdan tale arzulayır.

¹ İslama görə Allah dünyəni altı günə yaradıb.

² Nil – bədnəzərdən qoruyan göy rəng.

Bütün bu uzaq xatirələr bir ilqılıq gətirdi, bir sevinc gətirdi, Mahmud o ağ çıçəyin ətrini duydı, o isti təndir çörəyinin iyini və dadını hiss etdi, o ciqqılı cücənin həyatdakı ilk civiltisini eşitdi və bu vaxt...
...və bu vaxt Mahmud Məryəmi gördü.

Məryəm səhər durub Baba Keşisi kilsəyə yola saldı, sonra evi silib-süpürdü, həyətdə su qaynadıb Baba Keşisin köynəklərini yudu, Ağ Keçini sağıb südündən qatıq çaldı, soyutma yumurta bişirdi, həyətdən soğan yiğib təmizlədi, sonra yenə həyətə çıxdı, qapılarının ağızındakı armud ağacından bir armud dərib yedi, bir armud da dərib Ağ Keçiyə verdi, sonra Ağ Keçi ilə birləşdə gəzə-gəzə Gəncə çayının sahilindəki bu düzənliyə gəldi.

Məryəm yazda Ağ Keçiyə bir mahnı qoşmuşdu və yazdan bu tərəfə o mahnını heç oxumamışdı, amma indi, elə bil, Məryəm bayramı¹ təzədən qayıtmışdı və düzənliyin bu sakitliyi, bu genişliyi birdən-birə həmin mahnını Məryəmə oxutmağa başladı:

Ay Keçi,
Ay Ağ Keçi,
Buynuzun uzundu, qurda görə,
Saqqalın uzundu, sözün keçsin,
Tükün uzundu, üşüməyəsən,
Südün da çoxdu, mənə görə..
Ot verim sənə,
Su verim sənə,
Həmişə,
Bax, belə
Dost olaq,
Oynayaq...

Məryəm bu sözləri oxuya-oxuya, Ağ Keçinin dalınca qaça-qaça düzənlik boyu gedirdi və birdən gördü ki, qarşidan ona tərəf bir oğlan gelir və bu oğlanın solğun bənizi, sarışın saçları, iri göy gözləri var və Məryəm əvvəlcə duruxdu, amma sonra Məryəmə elə gəldi ki, bu oğlani hardansa tanırı, lap yaxından tanırı; Məryəm başa düşürdü ki, bu oğlana birinci dəfədi görür, amma eyni zamanda elə bil ki, bu oğlana çoxdan və yaxından tanırıydı.

Məryəm dayandı.

¹ Yazın ilk günlərində xaçpərəstlərin bayramı.

Ağ Keçi başını aşağı salıp düz Mahmudun üstünə gəldi.
Mahmud əlini uzadıb Ağ Keçinin buynuzlarının arasını tumarladı.
Ağ Keçi ürkəmədi.

Məryəm bu işə lap məəttəl qaldı, çünkü Ağ Keçinin Məryəm ilə Baba Keşidən savayı heç kimi yox idi və Ağ Keçi başqa adamlardan ürkürdü, amma Məryəm burasını da hiss etdi ki, elə belə də olmalıdı, Ağ Keçi bu solğunbənizli, sarışınsaçı, iri göygözlü oğlandan ürkəməməlidir.

Ağ Keçi başını çöndərib Məryəmə tərəf baxdı və mələdi.

Ağ Keçinin mələməsi göz işlədikcə uzanan bu saman sarısı düzənlilikə yayıldı.

Baba Keşiş deyirdi ki, yer üzündəki bütün heyvanların öz dili var və Davud peyğəmbərin oğlu Süleyman heyvanlarının hamısının dilini bilirmiş, amma Baba Keşisin heç ağlına gəlməzdidi ki, gün gələcək və Məryəm də heyvanların dilini başa düşəcək.

Ağ Keçi Məryəmi çağırırdı. Ağ Keçi qorxma, deyirdi, yaxın gəl, deyirdi, Ağ Keçi Məryəmi bu dünyadan hələ ona məlum olmayan gözəlliyyinə çağırırdı, bədəninə sığışmayan hissələrin, həyəcanların bu saman sarısı düzənlilik kimi azadlığına, sərbəstliyinə, qəlibsizliyinə çağırırdı, yaxın gəl, deyirdi, qorxma, deyirdi.

Bəyəm Məryəm qorxurdu?

Məryəm gəlib Mahmud ilə üzbüüz dayandı.

Mahmud üçün hər şey aydın olmuşdu və Mahmud bilirdi ki, daha yanılmır.

Mahmud qarşısında dayanmış bu xurmayaçılı, qaragözlü, qaraşın qızı elə bil ki, əli ilə toxunub hiss edirdi, bütün varlığı ilə hiss edirdi, bu qızın torpaq ətri verən nəfəsi, həyəcanla enib-qalxan dolu sinəsi, yüngül çit paltarının içində titrəyən bütün bədəni Mahmudu özünə çəkirdi.

Məryəmin qarşısında dayanmış bu oğlanın nə gözü, nə qaşı, nə sıfəti – heç nəyi, heç nəyi Baba Keşisə oxşamırdı, amma bu oğlan nə üçün belecə doğma idi, nə üçün Məryəm əlini bu oğlanın sıfetində gəzdirmək istəyirdi, Məryəm nə üçün bu oğlunu öpmək istəyirdi, onu qucaqlamaq isteyirdi?

Məryəm ilə Mahmud üzbüüz dayanmışdı və bir-birinin gözünün içində baxındı.

Ağ Keçi başını aşağı salıp aralandı.

Bir-birinə baxan bu gözlərin dərinliyi Məryəmi də, Mahmudu da apardıqca aparındı.

Mahmud əlini qabağa uzatdı.

Məryəm bilmirdi ki, bu oğlan nə üçün Baba Keşişə oxşayır, Məryəm istəmirdi ki, bu oğlanın əlindən tutsun, çünkü bu oğlan yad idi və eyni zamanda bu oğlan doğma idi və Məryəm əlini Mahmudun əlinin üstünə qoydu.

Məryəm dedi:

– Mən Məryəməm...

Elə bil ki, neçə an idi lal olub susmuş, tamam səssizləşmiş kəhrəba sarısı bu düzənlilik də piçildədi: mən Məryəməm...

Mahmud dedi:

– Mən Mahmudam...

Bu sözlərin də azadlığı, sərbəstliyi dalğa-dalğa bütün ətrafa yayıldı.

Onlar beləcə üzbeüz dayanmışdı.

Onlar bilmirdi ki, nə etsinlər.

Sonra onlar yanaşı addımlamağa başladılar.

Məryəm Mahmudun yanında addımlayırdı, Mahmuda baxmirdı, amma Mahmudun sıfəti, Mahmudun baxışları Məryəmin gözlərinin qabağında idi.

Mahmud ovcunda tutduğu bu əlin nəbzini hiss edirdi və hiss edirdi ki, bir vaxt ölümündən qorxub başını anasının döşərinə sixanda anasının ürəyi necə vururdusa, Məryəmin də bütün bədəni eləcə vurur.

Məryəmgilin qonşuluğunda anası ilə, iki kiçik qardaşı və kiçik bacısı ilə bir yerdə yaşayan Anuş adında bir qız var idi. Anuş Məryəmdən on beş yaş böyük idi və bu yaraşıqlı, sağlam, işlək qız ərə getməmişdi, elçiləri bir-birinin arda geri göndərirdi və hamı da bu işə təəccüb edirdi. Məryəm böyüdükcə hiss etməyə başlamışdı ki, atası səhər tezdən durub kilsəyə gedəndə Anuş öz pəncərələrindən oğrun və ürkək baxışlarla Baba Keşisi yola salır, axşam, ya gecə Baba Keşiş evə qayıdanda, Məryəm qaranlıqda görmürdü, amma bilirdi ki, Anuş yenə pəncərədə onu qarşılıyır. Məryəm Anuşun baxışlarında oğrunluqdan və ürkəklikdən başqa da nə isə hiss edirdi, amma bunun nə olduğunu bilmirdi. Üç il bundan əvvəl Anuşgil köçüb İstanbula getdilər.

Məryəm indi bunu başa düşdü; bu kəhrəba sarısı düzənlilik boyu Mahmudla əl-ələ addımladıqca birdən-birə başa düşdü ki, Anuşun gözlərindəki nə idi: Anuş Baba Keşisi sevirdi.

Üç ildən sonrakı bu gözlənilməz kəşf Məryəmi elə bil dalğa kimi qoynuna aldı, elə bil Məryəmin ayaqları yerdən üzüldü, elə bil Məryəm havada dolandı və Məryəmin alma qırmızısı ilə pörtmüş yanaqları daha artıq alışib-yandı.

Mahmud bütün bədənində, butun varlığında elə bir həvəs, elə bir istək hiss edirdi ki, əlində tutduğu bu isti əl Mahmudun ürəyini elə uçundururdu ki, indiyə qədər hisslərin, həyəcanların hamısı tamam bir heç idi, çünki bütün bunlar hamısı təzə idi və əvvəllər bilinməz idi.

Mahmud çox sözlər demək istəyirdi, amma, Allah, insanı dildən nə qədər aciz yaratmışan və bu qədər ki, Sən insana hiss-həyəcan vermişən, bunun müqabilində dünyanın sözləri dəryanın yanında damla deyilmə!

Məryəm ilə Mahmud əl-ələ gedə-gedə tez-tez bir-birinə baxırdı və Mahmud dili ilə deyə bilmədiklərini gözləri ilə deyirdi və Məryəm də Mahmudun dili ilə deyə bilmədiklərini gözlərindən oxuyurdu və Məryəmin bütün bədəni alışib-yanırdı.

Ağ Keçi başını aşağı salıb bir az qabaqda gedirdi və birdən Ağ Keçi dayandı, çönüb altdan-yuxarı Məryəm ilə Mahmuda baxdı, sonra başını yuxarı qaldırıb mələdi və Məryəmə elə gəldi ki, Ağ Keçi, Məryəmin dili ilə göydən sərinlik istədi.

Necə oldu ki, topa-topa boz buludlar bu cür birdən-birə bir yerə toplaşdı?

Göy guruldadı, şimşek çaxdı və həmin yay günü kəhrəba sarısı düzənliyin sakinliyinə, genişliyinə sərin yağış yağmağa başladı.

Məryəm ilə Mahmud, bir də Ağ Keçi yağışın altında tamam islandı.

Məryəmin əynindəki təkcə çit paltarı idi və çit paltar islanıb bədəninə yapışdı və Məryəmin döşləri, döşlərinin dik durmuş gilələri, qarnı, baldırları çit paltarın altından qabardı.

Mahmud əlini Məryəmin islanmış saçlarında, yağış damları süzülen qaraşın sıfətində, nazik boynunda, dolu sinəsində gəzdirdi və Məryəm o yağış sərinliyində bu əldə ocaq istisi hiss etdi, bu isti Məryəmi yandırıb-yaxdı və Məryəm eyni zamanda, elə bil ki, bu əlin hərarətində, doğmaliğında bir Cəbrayıl nəfəsi duydu. Məryəm:

— Mən İsəvi, sən Məhəmməd hümməti... — piçıldadı. — Aman, Mahmud, məni rüsvay eləmə.

VI

Saraya ildirüm sürətilə belə bir xəbər yayıldı: Ziyad xanın oğlu Mahmud aşiq olub.

Bu xəbər sarayın cavanlarına gülməli gəldi, sarayın kəniz-qaravaşının bu xəbərə inanmağı gəlmədi, dövrün siyasetindən başları açılmayanlar bu xəbərin fərqiñə varmağa macal tapmadı, qazdan ayıq olanlar çox götürür-qoy edib, bu xəbəri Ziyad xanın növbəti siyasi fəndi kimi yozdu, ürəklərinin dərinliyində Ziyad xana batmaq ümidiindən əl çəkib gələcəyin təskinliyini Mahmudun zəifliyində tapanlar bu xəbərdən narahat oldu, çünki Ziyad xanın nəvələri ola bilərdi, təzə qohumlar arasında Mahmudun güclü qohumları, müdafiəçiləri ola bilərdi, Ziyad xanın taxtına göz dikənlər ola bilərdi, amma saraya belə bir xəbər də yayılanda ki, Mahmud Gəncənin kənarlarında yaşayan hansı bir keşişinsə qızına aşiq olub, hamı bu işə məəttəl qaldı.

Bu xəbər Qəmərbanuya elə həmin gün gəlib çatmışdı.

Qəmərbanu bu xəbərə ürəkdən sevinə bilmirdi, çünki Qəmərbanu öyrənmişdi, elə bil ki, xəbərlərin ən bədi hemişə gizlənib özünü axıra saxlayırdı, əvvəlcə xırda-xırda ümid oyadırdı, sonra birdən-birə adamı yandırıb-yaxırdı.

Keşiş qızı çölün düzündə Mahmudun təmizliyindən, sadəliyindən istifadə etmişdi və Qəmərbanu keşiş qızı ilə əlaqəyə girib bu cür görüşləri özü lap tez-tez təşkil edə bilərdi və yəqin ki, bunun xərci on gümüşdən artıq olmayacaqdı, uzaqbaşı bir sağmal inək göndərərdi onlara, deyirdilər ki, bircə keçidən başqa heç nələri yoxdu; ya da qızı saraya gətirdərdi, öz yanında kəniz saxlayardı və nəyi necə lazım bilirdisə elə də eləyərdi, amma Sofinin gətirdiyi xəbər, fikirləşdikcə Qəmərbanunu daha artıq narahat eləməyə başlayırdı.

Sofi belə bir xəbər gətirmişdi ki, deyəsən Mahmud keşişin qızına evlənmək istəyir.

Bu qız necə ifritədi ki, cavanlığında belə bir məharət yiyəsidi? O keşish necə iştaha və cəsarət sahibidi ki, bu cür xam xəyallara qapılır? Əlbəttə, bu qızı da, atasını da itirmək asan iş idi, amma Qəmərbanu burasını tamam dəqiq bilirdi ki, haçansa Mahmudun ürəyi yaralansa, o yara sağılan deyil və buna görə də çox ehtiyatlı olmaq lazım idi.

Çətinlik bunda idi.

Qəmərbanu Sofini çağırıb tapşırdı ki, gedib o keşiş qızına yaxşıca-yaxşıca baxsun və görsün ki, hansı yuvanın quşudu.

Sofi saraydan çıxıb Baba Keşigilin ucqar məhəlləsinə yollandı və Sofi elə bilirdi ki, yüz nazlı-qəmzəli maral misalı bir qız görəcək, görəcək ki, qaşlar kamandı, gözlər şəvə kimidi, burun hind findığı, sinə Səmərqənd kağızıdır, amma Sofi həyətdə çöməlib keçi sağan qaraşın, ariq, adı bir qız gördü və bu işə sidq-ürəkdən təəccüb etdi...

...Sofi sonralar da bu işə tez-tez təəccüb edirdi, amma nə birinci dəfə, nə də çox-çox sonralar Sofinin ağlına gəlmədi ki, Məryəmə Mahmudun gözləri ilə baxmaq lazımdı...

...Sofidən sonra Qəmərbanu, Qısır Qarını çağırtdırıb keşış qızı barədə bir xəbər gətirməsini tapşırıb və Qısır Qarı tumanını çəkə-çəkə, burnunu silə-silə Baba Keşigilin məhəlləsinə qaçıb və səhəri gün Qəmərbanunun yanına yuyürüb bütün ömrü boyu hamını pislədiyi üçün, hamını şeytanlığı üçün zorla dilinə gətirdiyi yaxşı sözlər dedi:

– Oxuduğum Quran haqqı, qıldığım namaz haqqı, məhəttəl qalmalı işdi... Keşisin o sisqa qızı Zəhra¹ kimi ürəyiyumşaqdı... – Sonra xaçpərəst bir qızı Qəmərbanunun yanında Zəhraya bənzətdiyi üçün: – Əstəğfürlullah... – dedi.

Hərgah Qısır Qarı kimi bir imansız belə sözlər deyirdisə, Qəmərbanu Sofini naşaq danlamışdı.

Qəmərbanu çox fikirləşdi və nəhayət Mirzə Salmandan xahiş etdi ki, gedib keşigilə yaxın olan savadlı xaçpərəstlərdən keşisin qızı barədə bir məlumat gətirsin. Bir müddətdən sonra Mirzə Salman geri qayıtdı və uzun saqqalının nazik ucunu sol əlinin şəhadət barmağına dolaya-dolaya:

– Bilqeyş² kimi ağıllı bir qızdır, – dedi.

Qəmərbanu dizi üstə oturduğu döşəkçədən qalxıb həmişəki kimi qarşısında ayaq üstə müntəzir dayanmış Mirzə Salmana baxdı və əvvəlcə elə bil nə soruşacağını, nə soruşturacağını bilmədi, sonra solğun bir səslə:

– Mirzə... – dedi. – Mirzə, məsləhətin nədi?...

¹ Zəhra – əsl adı Fatimədir. Məhəmməd peyğəmbərin qızı və imam Əlinin arvadı idi. Rəvayətə görə çox mərhəmətli və ürəyişli olub.

² Bilqeyş – əfsanəyə görə Süleyman peyğəmbərin arvadı olub və ağılı ilə hamını heyran edib.

Görəsən, o uzaq gənclik çağlarında heç Qəmərbanunun ağılna gəlmışdim ki, indi qarşısında beləcə müntəzir dayanmış bu qoca Mirzə Salman ayların, illərin qurtarmaq bilməyən uzun və ağır gecələrini onun xəyalı ilə keçirmişdi? Mirzə Salmana həmişə elə gəlmüşdi ki, Qəmərbanunun heç vaxt bundan xəbəri olmayıb və heç vaxt da bundan xəbəri olmayıcaq. Həmişə də bunu fikirləşəndə Mirzə Salmanın ürəyini bir qüssə bürümüşdü, amma indi, bütün ömründə birinci dəfə nədənsə Mirzə Salmana elə gəldi ki, Qəmərbanu vaxtile onun sinəsini didib-dağışdan o hissələrdən həmişə də xəbərdar olub...

Bu kəşf qoca Mirzə Salmanın ürəyini yanıqlı bir təəssüflə doldurdu: vaxtı ilə yaşadığı o çoşğun, alovlu hissələr əlçatmaz, ünyetməz bir uzaqlıqda qalmışdı və bir vaxt gələcəkdi, dünyada nə Mirzə Salman olacaqdı, nə də Qəmərbanu olacaqdı, Mirzə Salmanın yaşadığı və sən demə, Qəmərbanunun da duyduğu o hissələrdən heç nə qalma-yacaqdı, o hissələr havaya qarişacaqdı, yox olacaqdı və o hissələr bu böyük dünyada heç bir iz qoymayacaqdı.

Mirzə Salman daha Qəmərbanu ilə üzbüüz dayana bilmədi;

– Məsləhət Allahındı, – dedi və icazəsiz eşiyyə çıxdı.

Qəmərbanu Mirzə Salmanın ardına baxdı.

Otağın qapısı Mirzə Salmanın ardına yavaş-yavaş örtüldü.

Bu qapı Şahdag meşələrindən gətirilmiş qoz ağacından düzəldilmişdi və Gəncə xəttatları həmin qapıya ustad müzəhhib Sultan Məhəmməd Təbrizi¹ üslubunda naxışlar vurmuşdular və bu qapı Həşt-behişt² layiq bir qapı idi.

Qəmərbanu qapının ortasında qızıl suyu ilə “La ilahə illallah” sözlerini yazdırmışdı və Mirzə Salman qapını öz ardına örtəndə Qəmərbanunun gözləri bu sözlərə sataşdı.

Qəmərbanu hiss edirdi ki, onun ürəyindən keçənləri, onun iztirablarını hamidan çox Mirzə Salman başa düşür və Qəmərbanuya elə gəlirdi ki, Mirzə Salman onun günahlarından da xəbərdardır.

Mirzə Salman “məsləhət Allahındı” dedi, yəni Allahın işinə qarışma, bu dəfə heç bir günah işləmə, yəni xan oğlu Mahmudun, Gəncə taxtının yeganə varisi Mahmudun, doqquz ilə doğduğun Mahmudun,

¹ Müzəhhib – qızıl suyu ilə yazan miniatürçü. Sultan Məhəmməd Təbrizi – XVI əsr görkəmlü Azərbaycan miniatürçüsü.

² Həşt-behiş – Şah İsmayılin Təbrizdəki sarayı.

Quran ayəsi kimi təmiz, bakir Mahmudun keçi saxlayan keşş qızı ilə izdivac tapmağını da qəbul et.

Bəs Mirzə Salman ki, bu qədər ağıllıdı, onda nə üçün ağlına gətirmir ki, niyə Allah Mahmudun ürəyində dinsiz bir qızə belə bir məhəbbət yaradıb və niyə Allah bu məhəbbəti bir keşş oğlunun ürəyində alışdırmayıb ki, bu dünyada keşş qızı ilə şadi-xürrəm yaşasın və heç bir günah da işlənməsin, heç kim də əzab çəkməsin? Axı, Quran yazar ki, – “Bizim başımıza ancaq o şey gelir ki, onu Allah bizim al-nüməzə yazıb”. Nədir bunun səbəbi, Mirzə Salman? Allahın üzü məndən dönübdü, Mirzə Salman və mənim ürəyim hiss eləyir ki, Mahmudum yaman yarası çıxarıb, Mirzə Salman, yaman bəlaya düşübü. Ağbirçəkli qoca ana “Oğul!” deyib ağlamırı, Mirzə Salman? Ağlayanda gərək yaşı çıxsın gözdən? Gördün nə tez ağardı birçək, nə tez qocaldı Qəmərbanu? Səhər özünü güzgüdə görüb diksinmirmi? Fələk nədi, Mirzə Salman, mənim xatam... Nə məlulam, nə də şadam... Gündüz mənə axşam oldu, Mirzə Salman, gecə-gündüz görəm-mədim yolumu, ölüm nəfəslə soyuq alıb ayağımı, daha yoxdu sağlığıma güman, hey...

...Və bu vaxt Məryəm ilə Mahmud yenə əl-ələ verib o düzənlilikdə gəzişirdi.

Ağ Keçi başını aşağı salıb qabaqda gedirdi.

O ilk görüşdən yeddi gün keçirdi və yeddi gün idi ki, Mahmudla Məryəm bu düzənlilikdə görüşürdü.

– Dünən səndən ayrılib evə gedəndə, bilirsən, mənə elə gəldi ki... kimsə çatışmir... sən yox e... elə bil kimsə yoxdu...

– Bilirəm...

– Bilirsən nə çatışmir?

– Bir vaxt biz bu düzənlilikdə beləcə gəzəcəyik... Bizim dalımızca bir oğlan gələcək...

– Hə, hə... O balaca oğlan mənə oxşayacaq...

– Sonra yenə bir qız gələcək...

– Hə, hə... O qız da sənə oxşayacaq...

– Sonra yenə bir qız gələcək...

– Sənə oxşayacaq...

– Yenə bir oğlan gələcək...

– Mənə oxşayacaq...

- Görmüsən toyuq gedəndə cüçələri necə dalına düşür?
- Hə, hə... Mənim balaca uşağım olacaq... O uşaq mənim döşüm-dən süd içəcək... əməcək, hə?
- Hə... Sən ona süd verəcəksən... O süd əmib doyacaq. Sonra sə-nə baxıb güləcək...
- Hə, hə... Mənə baxıb güləcək... Acanda dodaqlarını büzəcək...

Məryəm Mahmudun əlini sixdı.

Bu yeddi gün tekcə ötən illərin qayğısını, tənhalığını, sükunətini və indi məlum olmuş mənəsizləğin yuyub aparmışdı, bu yeddi gün ötən illərdəki sevincləri də, doğma hiss-həyəcanları da yuyub aparmışdı, çünki bu yeddi gün Mahmudun da, Məryəmin də bütün içini doldurmuş təzə hissler, təzə sevinclər idi. Nə Mahmud, nə də Məryəm ağlına gətirə bilməzdı ki, dünyada belə bir yeddi gün mövcuddu, amma indi bunu əvvəllər ağıllarına gətirə bilməyəcəklərini belə yadlarından çıxarımışdır; bütün dünyada bir Mahmud var idi və bir də Məryəm var idi və dünya da çox geniş idi, azad idi, sərbəst idi.

Birinci gün, yayın cirhacırında bu düzənliyə yağışmış o yaz yağışı altında Məryəmin ürəyindən keçmiş qorxu da indi tamam yaddan çı-xıb getmişdi və Məryəm unutmuşdu ki, Mahmud xaç çevirmir.

Ağ Keçi dayandı.

Mahmud ilə Məryəm də dayandı.

– Ağ Keçi də bizimlə olacaq...

Ağ Keçi elə bil Məryəmin ürəyindən keçənləri başa düşdü və başını yuxarı qaldırıb mələdi.

Mahmud ilə Məryəm çöməlib dizləri üstə üzbezüz oturdular.

Bu geniş düzənlikdə onlardan başqa heç kim yox idi.

Göz işlədikcə hər tərəfi tutmuş bu gömgöy göyün altında onlar tamam tək idi.

Mahmud iki əli ilə də Məryəmin əllerindən tutdu və qızın xurmayı saçlarına, qara gözlərinə, qarasın sıfətinə, nazik boynuna, dolu sinəsinə, bükülmüş yumru dizlərinə baxdı və birdən-birə Mahmuda elə gəldi ki, bu sakit düzənlikdə Qarabağ dağlarından gətirilmiş o cavan xanəndənin səsini eşitdi, amma bu saf səsdə, bu təmiz səsdə indi heç bir qüssə yox idi, bu səs kədərdən çox uzaq idi və Mahmud heyrətə gəldi ki, necə olmuşdu ki, bu vaxt həmin cavan xanəndənin oxuduğu məclisdən yarımcıq durub getmişdi?

O cavan xanəndə bu yeddi gündə Mahmudun yadına düşən birinci adam idi.

Necə olmuşdu ki, bir vaxtlar Mahmudun ürəyi qıslırdı, darıxırdı və Mahmuda elə gəlirdi ki, bu boyda dünya, bu qədər geniş, azad, sərbəst dünya qəfəsdi?

Mahmud əllərini Məryəmin qolları ilə yuxarı qaldırdı, çıyılörindən, boynundan sürüsdürdü, yumru döşlərinin üstündə saxladı, sonra hər iki əlini Məryəmin çit paltarının yaxasından qoynuna saldı. Məryəmin çit paltarı daralıb çıyılörindən çıxdı və sinəsi ilə, beli ilə aşağı sürüdü, Məryəmin döşləri bayırı çıxdı və düz Mahmudun gözlərinin içində baxdı; elə bil Məryəmin təzəliyi və istiliyi duyum-duyum duyulan bədəni də dünyanın bu genişliyinin, sərbəstliyinin həsrətində idi və indi azadlığa çıxdı.

Məryəm bütün köksü ilə Mahmudun əllərinə sığındı.

Anlaya bilmədiyi, başa düşmədiyi bir hissə Mahmudun bütün bədəni uçunurdu.

Bu vaxt Məryəmə elə gəldi ki, bir az aralıda, saman sarısı saralmış kol-kosun arasında nəsə tərpəndi və Məryəm bir quş hürküsü ilə dikəlib diqqətlə o tərəfə baxdı və Mahmud da Məryəmin baxdığı tərəfə baxdı, sonra ayağa qalxıb o tərəfə getdi.

Kol-kosun arasında xisin-xisin yerə uzanmış bir nəfər Mahmudun düz ona tərəf gəldiyini görüb dal-dala sürünməyə başladı, sonra başa düşdü ki, beləcə dal-dala sürünsə Mahmud gəlib ona çatacaq və ayağa qalxdı, kol-kosun üstündən hoppana-hoppana Mahmudgildən uzaqlaşdı.

Mahmud bir az aralidakı kolluğun da arasında qırılmış bir baş gördü və bu qırılmış başın yiyəsi-gəncəlilərin, Anasının Əmcəyini Kəsən İbrahim deyə çağırıldıqları adam da Mahmudun baxışları altında öz pusqusunda dayana bilmədi və ayağa qalxdı.

Mahmud Anasının Əmcəyini Kəsən İbrahimə tərəf addımladı.

Anasının Əmcəyini Kəsən İbrahim Mahmudun gözlərində elə bir pərişanlıq, elə bir ağrı gördü və bu pərişanlıq, bu ağrı Anasının Əmcəyini Kəsən İbrahim kimi gönüqlən bir adama belə o qədər təsir etdi ki, Anasının Əmcəyini Kəsən İbrahim bütün həyatında birinci dəfə peşmançılıq, təəssüf hissələrini yaşadı və:

— Öz xoşuna gəlməmişəm... — deyə donquldandı. — Anan göndərib... — Sonra yanpörtü ayaqlarını basa-basa çıxbıq getdi.

Əlbəttə, nə Mahmudun, nə də Məryəmin aqlına gələ bilməzdi ki, bu sakit, geniş, bu təmiz, azad və sərbəst düzənlilikdə yeddi gündü ki, həmişə Qəmərbanunun muzdla saxladığı xəbərçilərinin gözləri qabağında olublar; birinci gün qəfil yağan o yağış altında da xəbərçilər yerə yatıb uzaqdan-azağa ləzzətlə onlara tamaşa edirdi və Anasının Əmcəyini Kəsən İbrahimin də Məryəmin islənmiş bədəninə baxa-baxa dabaq dəymış öküz kimi, ağızının suyu axırdı; yeddi gün idi ki, Qəmərbanunun bu xəbərçiləri eyni zamanda bu çöllü-biyabanda Mahmud ilə Məryəmin keşiyini çəkirdi və meymun yerinə adam oynadan Gəncə lotuları, yolkəsənlər, adamsoyanlar Anasının Əmcəyini Kəsən İbrahimin qorxusundan bu tərəflərin həndəvərinə yaxın durmurdu.

Mahmuda yalnız indi məlum oldu ki, bütün bu azadlıq və sərbəstlik, bu sakitlik mühafizə olunan azadlıq, sərbəstlik və sakitlik idi.

Mahmud çənub Məryəmə baxdı.

Dızları üstə düşüb qalmış Məryəm bu düzənliyin sonsuzluğu müqabilində çox kiçik, kimsəsiz və köməksiz idi.

Məryəm gözlərini qaldırıb Mahmuda tərəf baxdı və bir də indi – yeddi gündən sonra yadına düzdü ki, Mahmud kilsəyə getmir və bu yeddi gündə Məryəm özü də bir dəfə də olsun kilsəyə getməyib.

Məryəm bu yeddi gündə birinci dəfə iztirab hiss etdi...

...Baba Keşış də belə bir iztirab içində idi.

Düz yeddi gün idi ki, Baba Keşış açıq-aşkar görürdü: nəsə baş verib və Məryəm əvvəlki Məryəm deyil və düz yeddi gün idi ki, Baba Keşisin onsuz da dünyanın işlərindən nigaran ürəyində təzə bir nigarançılıq əmələ gəlmışdı.

Düzdü, Baba Keşış Allahın qarşısında həmişə təmiz olmuşdu və ömrünün bir anını belə Allahsız yaşamamışdı və buna görə də bilirdi: Müqəddəs Evin qapısı onun üzünə açıq olacaqdı və axır məqamda Müqəddəs Qoca da onu köməksiz qoymayacaqdı, amma nə üçün elə olmalıydı ki, iş gəlib axır məqama çatayıdı?

Baba Keşış bütün ömrü boyu nigarançılıq içində yaşamışdı, çünkü bütün ömrü boyu dinsizlərin əhatəsində olmuşdu, bütün ömrü boyu alçaq hissələrin, umsuq əməllərin, qara qəlblərin şahidi olmuşdu; kilsədə öz həmdinlərinin də etirafını qəbul edərkən bəzən Baba Keşış dəhşətə gəlmişdi ki, insan nəfsi dünyanın necə ağlasığmaz cinayətlərinə qadirdir, qızıl hərisliyi, şəhvət düşkünlüyü, məgrurluq azarı İsa övladının özünü də necə dərin girdablarda batırır.

Baba Keşiş bütün ömrü boyu ədalətsizliyi görmüşdü, zülmü, rəzaleti, pozğunluğu görmüşdü və həmişə də içindən gələn bir qətiyyətlə inanmışdı ki, bütün bunlara dözmək lazımdı. Vəhşi ərəblər Əyyubun mal-qarasını oğurlamadımı, ildirim çaxıb sürünlərini qırmadımı, həramilər dəvələrini oğurlayıb sarbanlarını qılıncdan keçirmədimi, bunlar az idimi, tufan qopub evini uçurdu, yeddi oğlu, üç qızı öldü, bədəni qurd saldı?¹ Bəs Əyyub nə etdi? Əyyub dözdü, dözdü.

İnsanların qəlbini basmış, hər tərəfi bürümüş bu qaranlıq içində Baba Keşisi yaşıdan, Baba Keşisə güc verən, qüvvə verən yeganə işiq Allah və onun elmi idi, bir də ki... Məryəm idi.

O doğma, o mehriban piçilti da həmişə Baba Keşislə idi.

Hərdən Baba Keşis qızı ilə bağlı hissələrindən qorxurdu, çünkü adı bəndə olan Məryəm də Allah qədər istəmək günah idi, amma Məryəmin təmizliyi, Məryəmin sadəliyi bu günahı yuyurdu.

Məryəme nə olmuşdu?

Məryəm ömründə atasından heç nə gizlətməmişdi və ümumiyyətlə, Məryəmin şəffaf ömründə nə ola bilərdi ki, onu atasından gizlətsin, amma indi Baba Keşis hiss edirdi: Məryəmlə bağlı nəsə elə bir şey var ki, Baba Keşisin bundan xəbəri yoxdu.

İki dəfə belə olmuşdu, bu üçüncü dəfə idi.

Birinci dəfə Məryəm yekə qız olanda – günlərin bir gündündə gecə yuxudan oyanıb üst-başını qanın içində görəndə və bir həftə qorxudan əsim-əsim əsəndə belə olmuşdu, ikinci dəfə axırıncı yaz belə olmuşdu və Baba Keşis bunun da səbəbini başa düşmüştü, başa düşmüştü ki, təbiət öz işini görür və Məryəm də bu yaz torpaqla birlikdə oyanmağa başlayır.

İndi üçüncü dəfə idi və Baba Keşis hiss edirdi ki, nə isə daha əsaslı, daha ciddi bir hadisə baş verib.

Düz yeddi gün idi ki, Baba Keşisin xəbəri yox idi, xəbəri yox idi ki, Məryəmə nə olub və bu nigaranlılıq Baba Keşisi sıxırdı, çünkü Baba Keşis bu nigaranlılıqda bir bədlik, bir bədbəxtlik duyurdu.

Baba Keşis Məryəmdən heç nə soruşturmudu, çünkü deməli bir söz var idisə, bunu Məryəm özü deməli idi və Baba Keşis Məryəmi heç nəyə məcbur etməməli idi.

¹ İncil”də nağıl olunur ki, Allah Əyyub peygəmbərin dözümlülüğünü yoxlamaq üçün bütün bu hadisələri onun başına götürür, amma Əyyub hər şeyə dözür və Allahın ona yazığı gəlir, onu əvvəlki vəziyyətinə qaytarır.

Amma bu axşam kilsədən qayıdır evlərində kiçik taxta mizin arxasında oturanda və bir kasa qatıq ilə bir dənə təndir çörəyini gətirib onun qabağına qoyan Məryəmin sifətinə baxanda özünü saxlaya bilmədi və soruşdu:

– Sənə nə olub?

Məryəm atasına baxdı. Baba Keşisin sifətindəki hər bir qırış Məryəmə tanış və doğma idi; başqaları Baba Keşisin qalın çatma qaşlarının altından baxan gözlərindəki sərt ifadədən zəhmə gəlirdi, amma Məryəm üçün bu sərt baxışlar doğma və mehriban idi: bir də yəqin Anuş üçün bu sərt baxışlar beləcə doğma və mehriban idi.

Sonra yənə Mahmud Məryəmin gözlərinin qabağına gəldi və Məryəm bu gün günorta o saman sarısı düzənlilikdə – onların düzənlilikində kolların dibindən durub qaçan yad adamları yadından çıxardı və yenə dünyanın ən bəxtəvəri oldu. Baba Keşiş Məryəmdən bu bəxtəvərliyin səbəbini soruşurdu və Məryəm gülümsədi:

– Sən Mahmudu tanımırsan... – dedi.

Hər şey aydın oldu.

Məryəm – onun bu təmiz, bu saf Məryəmi, müqəddəs Məryəm ananı və Əsanı yuxularda görən Məryəm, müqəddəs Məryəm ananın ağrılarını öz qarnında hiss edən Məryəm, Məhəmməd hümmətinə könül bağlamışdı.

Baba Keşiş uzun-uzun illər boyu müxtəlif insanların etiraflarını dinləyə-dinləyə insanları tanımağı, ürəklərindəkiləri duymağın öyrənmişdi və Baba Keşiş ürəyinin bir parçası olan Məryəmin gülümsəyən və indi burada yox, haradasa başqa yerdəki gözlərindən oxudu ki, Məryəmi Mahmuda bağlayan ötəri qız hissələri deyil və bu bir qəzadı.

Dünyada hər şeyə dözmək olardı və Baba Keşiş də dünyada hər şeyə dözerdi, amma dinə xəyanətə dözmək mümkün deyildi.

Məryəm ki, bu qədər təmiz idi, görək bir xacpərəsti xoşbəxt edəydi. Məryəm bir xacpərəstin anası olmalı idi, çünkü dünya elə bir dünya idi ki, xacpərəstlərin də arasında təmizlər az idi və Məryəm bu təmizlərin sayını artırılmayıdı.

– Bəlkə görmüsən sən Mahmudu? Ziyad xanın oğludu...

Baba Keşiş heç nə demədi, qalın çatma qaşlarının altından baxan sərt gözlərini qabağındakı kasaya dikdi və quru barmaqları ilə çörəyi qatığın içində doğraya-doğraya bütün içindən qalxan əlacsızlıq xofunu boğmağa çalışdı.

Təmiz Məryəm... Gör necə sadə danışındı, bu sözləri neçə adı sözlər kimi deyirdi və bu sözlərin arxasındaki uçurumdan xəbəri yox idi. Xəbərsiz Məryəm...

Deməli, beləydi işlər, xanın oğlu bu boyda Gəncədə tamahını Məryəmə salmışdı... Minlərlə təmiz xaçpərəst qızların dinsiz və əxlaqsız sultanların, şahların, xanların saraylarında pozulmuş şəhvətlərə qulluq etməyi bəs deyildimi? Dinsiz qaçaq-quḍurlar öz arvadlarını, qızlarını çadra altında saxlayıb azmi təmiz xaçpərəst qızları bədbəxt etmişdən? Bu dinsiz quḍurlar təmiz xaçpərəst qızları hətta kilsədə, Allahın evində belə tutub növbə ilə zorlayırdı və bütün bunlar bəs deyildimi?

Baba Keşiş Məryəmin bəxtəvər sıfətindən açıq-aşkar göründü ki, bu dəfə səhbət zor səhbəti deyil, amma bunun fərqi yox idi, xaçpərəstlərin donuzotarəni bu müsəlman dinsizlərin xan oğlundan min dəfə artıq idи və Baba Keşisin belindən gəlmüş bir qız dinsiz bir oğlanı oxşasayıdı, bütün dünya od tutub yanardı. Hərgah Baba Keşiş də müqəddəs dinə xəyanət etsəydi, onda daha nə qalardı dünyada və insan necə yaşaya bilərdi? Hərgah Məryəm kimi bir təmizlik dinini yaddan çıxarıb özünü bir dinsizin qucağına atsaydı, onda deməli... onda deməli hər şey yalan idi.

Baba Keşiş beynindən keçən bu fikirdən diksindi; Məhəmməd hümməti dinsizlərə qarşı Baba Keşisin ürəyində o qədər kin-küdürü, o qədər dərin bir nifrət var idi ki, ağlına hər cür fikir gəlirdi. Məryəmin dünyadan xəbəri yox idi, Məryəm təmiz idi, uşaq idi və Məryəmi bu tamahkar dünyada, bu nəfskar dünyada qorumaq lazımlı idi, dinsiz şəhvətindən xilas etmək lazımlı idi; Məryəmə kömək etmək lazımlı idi.

Ziyad xanın əlləri uzun idi. Ziyad xanın əlləri çox uzun idi və hər tərəf dinsizlərlə dolu idi.

Nə etməli?

Baba Keşisin bütün bədəni yay kimi dərtilmişdi.

Nə etməli?

Müqəddəs Eve!.. Müqəddəs Eve!.. Müqəddəs Qocaya doğru!.. Müqəddəs Evin qapısı Baba Keşisin üzünə açıq olacaq. Müqəddəs Qoca onun əlindən tutacaq. Mömin bəndələr üçün dünyada elə bir dərd yoxdu ki, bu dərdin əlacı Müqəddəs Evdə olmaya. Müqəddəs Eve yaxın olmaq lazımdı...

...Həmin axşam Qəmərbanu da xəbər göndərmədən birbaş Ziyad xanın otağına girdi.

Bardaş qurub Ziyad xanın qarşısında oturmuş və nəyi isə müzakirə edən Bayandur bəy və başqa saray əyanları ayağa qalxdılar və Qəmərbanuya baş əyiб otaqdan çıxdılar; birinci dəfə idi ki, Qəmərbanu Ziyad xanın çağırıldığı məşvərəti pozurdu.

Ziyad xan qasını dartıb zənlə Qəmərbanuya baxdı; Ziyad xan başa düşürdü ki, nəsə fövqəladə bir hadisə baş vermişəydi Qəmərbanu beləcə buraya gəlməzdi.

– Sənin Mahmuddan xəbərin varmı?

Son illərdə birinci dəfə idi ki, Qəmərbanu ərinə belə bir sual verirdi; Qəmərbanu öz dərdini özü çəkirdi, öz əlacını özü axtarırdı; getgedə, illər keçdikcə Qəmərbanu ilə Ziyad xan arasında Mahmudla bağlı bir sədd əmələ gəlmişdi, amma indi daha bu səddi dağıtmaq lazımdı və Mahmudu müştərək xilas etmək lazımdı.

Ziyad xanın xırda tum gözləri gülüməsədi:

– Keş qızına aşiq olub?

Ziyad xan yenə başa düşmür ki, oğlunun başını hansı qara buludlar alıb? Yoxsa yenə də bu söhbətlərdən qaçmaq istəyir, bəs görmür ki, bıçaq sümüyə dirənib daha?

Ziyad xan yenə gülüməsədi:

– Mən də onun yanında sənə aşiq idim...

– Mən Müzəffər ağanın qızıyam, Ziyad, keşəq qızı deyiləm! Mahmud da sən deyilsən!..

Ziyad xanın nazik və qansız dodaqlarındaki gülüş silinib yox oldu və elə bil ki, Ziyad xan bircə anın içində qocaldı, beli büküldü:

– Hə, – dedi. – Mahmud Ziyad xan deyil...

Bu sözlərdə qürurdan əsər-əlamət yox idi; bu sözlərdə bir təəssüf, bir ağrı var idi və Qəmərbanu fikirləşdi ki, Ziyad xan Mahmudla bağlı söhbətlərdən qaçanda, əslində yarasının qaysaşını qoparmaq istəmirmiş.

Qəmərbanu Ziyad xanın bir anın içində dəyişən görkəmindən və ağlına gələn bu fikirdən elə təsirləndi ki, daha özünü saxlaya bilmədi, bütün iradəsi, gücü birdən-birə tamam yox oldu, illərdən bəri əldə etdiyi dözüm çıxıb getdi işinin dalınca və Qəmərbanu yavaş-yavaş gəbənin üstünə çöməlib belini əydi, başını elə bil ki, bədənində saxlaya bilmədi, alınıni gəbəyə dirədi və nəfəsini qıran hıçqırıqların arasından:

– Bu gün... – dedi. – Bu gün... düzdə... mənim adamlarımı görüb... Gəldi otağıma... mənə elə baxdı ki... elə baxdı mənə ki... özümü asmaq istədim, Ziyad!.. Özümü asmaq istəyirdim... Ona görə asmadım... Ziyad... yene ona görə...

Ziyad xan barmaqları ilə Qəmərbanunun ipək yaylığın altından sökülüb çıxmış saçlarını oxşadı və Ziyad xan heç bilməzdi ki, Qəmərbanunun saçları beləcə ağarib. Ziyad xan Qurandan əzbər dedi.

– “Ruhu olan hər bir məxluq ancaq Allahın iradəsi ilə və ömrünün müəyyən edildiyi kitaba uyğun olaraq ölməlidir”.

– Yox... ona görə asmadım...

– Sakit ol...

– Sakitlik tapa bilmirəm, Ziyad... Qorxuram...

– Sakit ol... Qızı saraya getirdəcəyəm... Sonrası düzələr.

– Mahmud buna razı olmaz... Keşişi də yaman deyirlər, Ziyad...

– Bilirəm. Amma dərya olan yerdə qətrə nə qələt elər? Keşiş mənim qabağında nə deyəcək?

– Bəs Mahmud? Mahmud keşiş qızına evlənmək istəyir, Ziyad...

Ziyad xan bir müddət dinmədi.

Gecə düşmüşdü.

Qəmərbanu alnını yerdən qaldırıb yaş gözləri ilə Ziyad xana baxdı. Ziyad xan dedi:

– Get yat... Gecənin xeyrindənsə, səhərin şəri yaxşıdı. İnşallah, səhər hər şey qaydasına düşər...

...Nə Ziyad xan, nə də Qəmərbanu bilmirdi ki, əksinə, hələ hər şey sabahdan başlayacaq.

...Həmin gecə Baba Keşiş axırıncı məsləhəti Məryəmin anasından istədi.

Bütün bu illər ərzində hər şey dəyişmişdi, Məryəm böyük qız olmuşdu, Baba Keşisin saçına, saqqalına dən düşmüşdü və bu gecə o saçlar daha da ağarmışdı, təkcə Məryəmin anası həmişəki kimi cavan qalmışdı. Məryəmin anası indi az qala Məryəm kimi idi, təkcə gözləri cavan gözləri deyildi.

O doğma və mehriban səs piçıldadı:

– Yox, – dedi. – Təmiz qalan bircə dinimizdi, – dedi – Mənim qarnımdan çıxan uşaq Məhəmməd hümmətinin ağuşunda yata bilməz, – dedi. – Gedin, – dedi. – Yaxşı yol, – dedi. – Mən də sizinləyəm...

Baba Keşiş boğçasını yiğib Məryəmi durğuzmağa gedəndə Məryəmin dodağında yüngül bir təbəssüm var idi və Məryəm dodağındakı bu təbəssümlə yatmışdı. Baba Keşiş başa düşdü ki, Məryəm nəsə yaxşı yuxu görür, dayanıb gözlədi ki, Məryəm yuxusunu görüb qurtarsın, bu təbəssüm Məryəmin dodaqlarından çəkilib getsin, amma həmin təbəssüm Məryəmin dodaqlarından ötüb getmirdi, gecə isə gözləmirdi və Baba Keşiş quru barmaqları ilə əvvəlcə Məryəmin xurmayı saçラını sığalladı, sonra Məryəmi yuxudan durğuzdu.

VII

– Sofi!

Sofi öz adını bir də eşitdi, amma bilmədi ki, onu yuxuda çağırırlar, ya doğrudan çağırırlar, sonra adını bir də eşitdi, sonra hövlnak yerindən qalxdı və əvvəlcə elə bildn ki, onu yenə nə üçünsə Qəmərbanunun adamları yuxudan durğuzur, amma qapını heç kim döymürdü və bu vaxt Sofi hələ səhərin gözü əməlli-başlı açılmamış onu çağıran səsi tanıdı.

Sofini çağırılan Mahmud idi.

Sofinin qırx altı yaşı var idi və bu qırx altı illik ömrün otuz üç ilini Sofi sidq-ürəklə Qəmərbanuya xidmətdə keçirmişdi, əvvəlcə Qəmərbanunun atası Müzəffər ağanın iqamətgahında nökər olmuşdu, sonra Qəmərbanunun nökərləri, kənizləri ilə birlikdə Ziyad xanın sarayına gəlmişdi və düz on yeddi il idi ki, Mahmuda dayəlik edirdi.

Sarayda Mahmudun otağı ilə Sofinin otağı qonşu idi.

Artıq neçə vaxt idi ki, Mahmud, Sofini səsləməzdı.

– Sofi!

Sofi tələsik yerindən qalxb qapını açdı və Mahmudun otaqına tərəf qaçı.

Mahmud ağ kecə köynəyi əynində yataq taxtında çöməlmə oturmuşdu və bu dəm Mahmudun sifəti də əynindəki gecə köynəyi kimi ağappaq idi; Sofi başa düşdü ki, nə isə olub.

Axır vaxtlar hərdən Sofiyə elə gəlirdi ki, Mahmudun sifəti yədi-bəyza¹ kimi işiq saçır, amma bu dəfə Mahmudun bütün sifətində, iri gözlərində bir qorxu var idi.

¹ Yədi-bəyza – hərfi mənası ağ əl deməkdir; rəvayətə görə Musa peyğəmbər əlini qoltوغuna salıb çıxaranda əlindən nur çıxırmiş, ziyalanmış.

Mahmud elə bil ki, bu qorxudan daha da iriləşmiş gözlərini Sofiyə zillədi:

– Qarışq yuxu gördüm, Sofi!..

Sofinin ürəyi sakit oldu.

Sofi həmişə belə deyirdi və özü də belə fikirləşirdi ki, dünyada onun Mahmuddan başqa heç kimi yoxdu; Sofi indiyə qədər evlənməmişdi, çünkü Sofinin özü barədə fikirləşməyə vaxtı olmamışdı və hərdən baş qaldıran kişi ehtirasını fürsət tapanda sarayın qulluqçularıyla, kəniz-qaravaşıyla, xüsusən də yayda yaylağa köçəndə dul kəndli arvadlarıyla söndürmüdü, amma evlənməmişdi; düzdü, əvvəllər Qəmərbanu bir-iki dəfə Sofini evləndirmək barədə işaretlər vurmuşdu və Sofi bilirdi ki, Qəmərbanu onu çox istəyir, Sofi də Qəmərbanu üçün bir növ uşaqlıq çağlarından qalan, atasından, anasından qalan yadigarıdır və halal süd əmmişin birini tapıb Sofini evləndirirdi, amma Sofi burasını da hiss etmişdi ki, əslində, lap əsl həqiqətdə Sofinin evlənməyi bir o qədər də Qəmərbanunun ürəyindən deyil, çünkü Qəmərbanu istəmirdi ki, Sofinin Mahmuddan başqa bir qayğısı da olsun və doğrudan da belə idi: Sofinin Mahmuddan başqa, bir də ki, Qəmərbanunun iztirablarından başqa heç bir qayğısı yox idi.

Mahmud gözünü Sofidən çıkmirdi.

– Qarışq yuxu idi...

Sofi qayıdaraq yerinə girib səhər yuxusunu doyunca almaq istəyirdi və buna görə də bu yuxu məsələsini uzatmaq istəmədi:

– İnstallah, xeyir olar...

Camaat min cürə əfsanə danışındı, dünyanan sırlı işlərindən

danışındı, hətta bir dəfə Qəmərbanu kimi ağıllı bir arvad qotur bir tülküն yanında gəzdirən İsfahan lotusunu üç gün, üç gecə sarayda saxlayıb yedizdirib-içizdirmişdi ki, uşaqsızlıq dərdinə əlac eləyəcək; Sofi belə səhbətlərin və belə işlərin heç birinə inanmirdi, cadugər dərvişlərin, sehrbaz seyidlərin, gümüşdən qızıl düzəldən kimyagərlərin hamısına lotu kimi baxırdı və o cümlədən, yuxu yozanlara da inanmirdi; Sofi torpaq adəmi idi və hər şeyi olduğu kimi görürdü.

– Yox, Sofi, yox!.. Yuxuda bir xaraba bağ gördüm...

Mahmud gözlərini Sofinin başı üstündən naməlum bir nöqtəyə zillədi və bütün diqqətini toplayıb yuxuda gördükərini yadına salmağa çalışdı: – Sonra bir tufan qopdu... Sonra deyəsən... deyəsən Məryəmi gördüm, Sofi...

Mahmud bu sözləri elə ciddi deyirdi, elə bir ağrı və həyəcanla deyirdi ki, az qaldı Sofini də vahimə bassın və Sofi Mahmudla bərabər özünə də toxtaqlıq verdi:

– Adam hər gecə min yuxu görür, bəyəm bunun hamısı düz olar?

Birdən Mahmud yataq taxtinin üstündə dik ayağa qalxdı və elə bil ki, yuxuda gördüklərini açıq-aşkar təzədən gördü:

– Məryəm idi, Sofi!.. Tufana düşən Məryəm idi!.. – Mahmud yərə atıldı və bir göz qırpmında otaqdan çıxıb eşiyyə qaçıdı.

Bu elə gözlənilməz oldu ki, Sofi özünü tamam itirdi, əvvəlcə haray salıb Qəmərbanunu durğuzmaq istədi, amma buna vaxt qalmadı və Mahmudun ardınca qaçıdı.

Mahmud saraydan çıxıb bağça ilə saray darvazasına tərəf götürdü.

Saray keşikçiləri Ziyad xanın oğlunun qəribəliklərinə öyrənmişdilər, amma bu dəfə hələ səhər tamam açılmamış Mahmudun başıaçıq, ayaqları yalın, ağ gecə köynəyində saray darvazasına tərəf qaçıdığını görəndə bu işə lap mat qaldılar və bilmədilər ki, nə eləsinlər.

Mahmud darvazaya çatıb var gücü ilə qışqırdı:

– Açıñ!.. Açıñ!..

Keşikçilər indiyə qədər Ziyad xanın oğlunun bu cür sərt səsini eşitməmişdilər və hətta keşikçilərə elə gəldi ki, qışqıran Ziyad xanın özüdü – Mahmudun səsində bu qədər hökm vardı; keşikçilər tələsik darvazanın qapısını açıdlar, Mahmud qapıdan sıçradı və baş alıb getdi.

Sofi də güclə nəfəs ala-alə Mahmudun ardınca qaçırdı.

Gəncə hələ yuxudan oyanmamışdı.

Bir azdan adamlarla dolacaq küçələr bomboş idi. Səhərə yaxın narinca çiçkinləmişdi və küçələrin tozu yatmış, təmizlənmişdi. Sübh tezdən ayağa qalxmış çəkməçilər, səbzəçilər, qəssablar, dəmirçilər, kababçılar əllərinə naz süpürgə alıb dükkanlarının qabağını süpürürdü, yerə su çiləyirdi və əyinlərdə uzun gecə köynəyi olan iki nəfərin bir-birinin ardınca küçə ilə qaçıqlarını görəndə əllərini saxlayıb qaçanlara baxırdılar, qaçanlar gözdən itəndən sonra, yenə başlarını aşağı salıb öz işləri ilə məşğul olurdular.

Gəncə camaati bu dünyada çox şey görmüşdü və onları təəccüb-ləndirmək çətin idi.

Sofinin az qalrırdı ciyəri ağızından çıxsın, amma Sofi dayanıb nəfəsini dərə bilmirdi, çünki Mahmud nə Sofinin yalvarışlarına fikir

verirdi, nə də, heç olmasa, bir dəfə ayağını saxlayıb arxaya baxırdı. Mahmud elə bil dəli olmuşdu və Sofi nəfəsi tincixa-tincixa qaşa-qaca ürəyində Qəmərbanuya “yazlıq” dedi.

O kəhrəba sarısı düzənlilikdə gəzəndə Məryəm əlini uzadıb Gəncənin kənarındaki balaca ağ evlərini Mahmuda göstərmışdı.

Onlar Gəncənin lap kənarlarına gəlib çıxdılar və bu vaxt Sofinin burnuna kabab iyi gəldi.

Qabaqdakı balaca evlərin birinin həyətində ocaq tüstüsü qalxırdı.

Mahmud bu balaca ağ evi gördü, həyətdən qalxan tüstünü gördü və addımlarını yavaşıldı, sonra dayandı.

Sofi qaranəfəs gəlib Mahmudun yanına çatdı və əlini gecə köynəyinin yaxasından içəri salıb, az qala, sinəsini yarıb çıxacaq ürəyini ovxaladı, sonra güclə:

— Allah... Allah... sənə insaf versin... — dedi.

Mahmud heç nə demədi.

Sofi, Mahmudun gözlərinə baxdı, sonra Mahmudun baxdığı balaca ağ binaya tərəf baxdı, evin həyətindən qalxan ocaq tüstüsünə baxdı və təəccüb etdi ki, sübh tezdən bu nə kabab dəsgahıdı belə?

Mahmud yavaş-yavaş həmin balaca ağ binanın həyətinə yaxınlaşdı.

Bura doğrudan da Baba Keşişgilin evi idi.

Mahmud qaratikan kolları ilə çəpərə alınmış həyətin kiçik qapısını ehmallica itələdi və həyətə girdi.

Sofi də Mahmudun ardınca həyətə girdi.

Dörd nəfər kişi bardaş qurub bu balaca həyətin ortasında oturmuşdu və qabaqlarına saldıqları çirkli bir əskinin üstündə bir qalaq kabab var idi. Yanlarında ocaq yanırı və ocağın közünü bir qirağa qalayıb üstünə çubuq şışlər düzənmişdülər və şışlərdəki iri ət parçaları qızardıqca közün tüstüsü havaya qalxırdı.

Ağızları, əlləri yağa, qurumuş qana, kabab şirəsinə bulaşmış bu adamlar o qədər cındır geyinmişdilər ki, cındırlarından cin ürkərdi; gözlərini bərəldib birdən-birə peyda olmuş bu gecə köynəkli iki nəfərə baxdılar.

Həyətdə oturanların içərisində ən iricüssəlisi, əynində kobud kətandan cındır köynək, başında it quyruğu kimi bir şey olan, sağ qulağından iri dəmir halqa asılmış, bütün sıfəti çopur-çopur, gözünün biri kərtənkələ yumurtası kimi ağappaq ağaran, ayağı yalnız kişi diq-qətlə Mahmuda baxdı və dedi:

– Şahi-Nəcəfin¹ qəbirinə and olsun ki, Ziyad xanın oğludu!
O biri kişilər elə bil ki, bu xəbərə inanmayıb maraqla Mahmuda baxdılar.

Sofi də bu iricüssəli təkgöz kişini tanıdı. Gəncənin ən məşhur dilənçisi Daməngir İsraili² bütün bu tərəflərdə tanımayan yox idi.

Daməngir İsrail dizləri üstə qalxdı və:

– Gəlin!.. – dedi, – Gəlin siz də yeyin!.. Həzrət Abbas belimdən vursun ki, ömründə belə dadlı kabab yeməmişəm!..

Mahmud hiss edirdi ki, bu həyətdən qalxan kabab tüstüsü başını gicəlləndirir və bu həyətdə bu kabab tüstüsündən, bu dilənçilərdən başqa da nəsə var və bu vaxt Mahmud həyətin bir küncünə atılmış Ağ Keçinin başını gördü.

Ağ Keçinin başı dik dayanmışdı. Ağ Keçinin boynunun qanı lax-talanmışdı, gözləri açıq idi və bu açıq ölü gözler dünyada hər şeyə biganə idi.

Həyətdə oturan dilənçilərin arasındaki keçəl kişi Mahmudun göz-ləri zillənmiş keçi başına baxdı və tox bir səsle bərkdən dedi:

Nənəm o xallı keçi,
Məməsi ballı keçi,
Uca qaya başında
Tutubdu yallı keçi!..

Ocağın başında oturanların dördü də bu sözlərə ürəkdən güldü və Daməngir İsrail yekə əlini bu sözləri deyən dilənçinin keçəl başına sürdü:

– Bu siz deyən keçəllərdən deyil! – dedi. – Buna Noxudu Keçəl deyərlər. Noxudu keçəl, hər şeyi bilər! Ayran içər, pişiyi minər!

Yenə bərkdən güldülər və bu dəfə Daməngir İsrail ayağa qalxıb Ağ Keçinin başına tərəf getdi və gedə-gedə də ləzzətlə Mahmuda dedi:

– Bunun dilini çıxardıb sənin kimi əziz qonaq üçün kabab eləyə-cəyəm!.. Dil kababı başqa aləmdi!.. Oturun... Oturun...

Daməngir İsrail buynuzundan tutub Ağ Keçinin başını qaldırdı.

¹ Şahi-Nəcəf – İmam Əlinin ləqəblərindən biridir. Nəcəf şəhərində dəfn olunduğu üçün belə deyirlər.

² Daməngir – başqasının ətəyindən yapışib yalvaran.

Mahmudun gözlerinde heyvani bir ağrı, dəhşət əmələ gəlmışdı və Mahmud, Daməngir İsrailin əlində tutduğu Ağ Keçinin başına baxırdı.

Daməngir İsrail hər iki əlinin iri və ətli barmaqlarını zorla Ağ Keçinin ağızına saldı və keçinin ənglərinə güc verib qanırmağa başladı.

Ağ Keçinin ağızı yavaş-yavaş açılırdı və nazik dili Daməngir İsrailin güclü və ətli barmaqları arasından görünmeye başlayırdı.

Birdən Mahmudun sinəsindən bir fəryad qopdu və qırx altı illik ömrü boyu az fəryadlar eşitməmiş Sofinin belə, tükləri biz-biz oldu; bu fəryad hətta Daməngir İsrailə də təsir etdi və onu mat qoydu.

– Sofi!.. Sofi!..

Mahmud başqa bir söz tapa bilmirdi və Mahmudun tərləyib bədəninə yapışmış ağ köynəyi yavaş-yavaş qızarmağa başladı və Sofi dəhşət içində başa düşdü ki, Mahmud qan tərləyir, bədənindən su əvəzinə qan çıxır.

– Sofi!.. Sofi!..

Mahmud başqa söz tapa bilmirdi, amma bütün ürəyinin ağrısını bu bir sözlə deyirdi.

Daməngir İsrailin keçi başının ağızını qanıran əlləri quruyub qalmışdı və Daməngir İsrail də, o biri dilənci dostları da heyrətlə Mahmuda baxırdı və tükürpədici fəryadın səbəbindən baş çıxara bilmirdi.

– Sofi!.. Sofi!..

Mahmud yerindən götürülüb kabab tüstüsü ilə nəfəs alan bu həyətdən bayıra sıçradı və var gücü ilə qaça-qaça bu tüstüdən, kabab iyindən uzaqlaşdı.

Sofi yenə Mahmudun ardınca qaçıdı.

Kabab iyi geridə qalmırıldı, qurtarmırıldı, ele bil, Mahmudun qıp-qırmızı qızarıb bədəninə yapışmış gecə köynəyinin içində dolmuşdu, bədəninə hopmuşdu.

Bu kiçik, səssiz, xudmani həyətdə yenə tək qalmış Daməngir İsrail və dostları bir-birinin üzünə baxdı. Daməngir İsrail birinci özünə gəldi və oturub yaxşıca kef elədikləri yerdə birdən-birə peydə olub şəbih çıxaran Mahmudun qarasına söyüş söydü:

– Axmaq oğlu axmaq!..

Doğrudan da, kəsilmiş keçi başından qorxan və dünyanın ən ləz-zətli təamı olan keçi dilinin kababından imtina edən bir adam axmaqdan başqa nə ola bilərdi?

Sonra Daməngir İsrail Ağ Keçinin ağızını tamam qanırıb dilini özü yemək istədi və bu vaxt bütün Gəncə camaatının heyrətinə səbəb olan bir hadisə baş verdi: Daməngir İsrailin əlleri sözünə baxmadı.

Daməngir İsrailin hər iki əli dirsəkdən aşağı qurumuşdu.

Ocağın başında oturan dilənci dostları qalxıb Ağ Keçinin başını Daməngir İsrailin qupquru quruyub tərpənməyən barmaqları arasından güclə çəkib çıxardılar.

Diləncilərin, ac-yalavacların, evsiz-eşiksizlərin gözünün odunu almış Daməngir İsrail həmin səhərdən etibarən diləncilərin ən əfəlinə çevrildi və iş o yerə gəlib çatdı ki, Daməngir İsrailə verilən sədəqəni də tutub əlindən alırdılar və bir müddət keçəndən sonra Daməngir İsrailin iri cüssəsindən, zorbaliğindan əsər-əlamət qalmadı, xirdalanıdı, balacalaşdı və illər keçdikcə Daməngir İsrailin ləqəbi də dəyişdi: hamı ona Keçi İsrail deyirdi, çünki İsrail durduğu yerdə birdən-birə keçi kimi mələməyə başlamışdı, bazar başına çıxan küçələrdən birinin tinində oturub keçi kimi mələyə-mələyə dilənirdi və gəlib keçənlərin onun qabağına tulladığı mis pulları da pusquda durmuş uşaqlar gəlib qapıb qaçırdılar; bir qış gecəsi Keçi İsrail axşamdan səhərə kimi mələdi və öldü...

...Nə Baba Keşişgilin həyətlərinə girdikləri o səher, nə də sonralar bu barədə fikirləşəndə Sofi heç cürə başa düşə bilmirdi ki, Daməngir İsrail və o biri diləncilər necə olmuşdu ki, elə gecə ilə həmin həyətin kimsəsizliyindən xəbər tutmuşdu, keçinin yəyəsizliyindən xəbər tutmuşdu? Sonralar – varlı, pullu bir adam olandan sonra Sofi bir dəfə qapısına gəlmış bir dilənciyə bu əhvalatı danişdı və bu suali verdi. Dilənci ağarmış uzun biglərinin altından gülümşəyib: “— Ağ'a, — dedi, — kimsəsizliyin də, yiyəsizliyin də öz iyi var də...”.

Sarayda hamı bir-birinə dəymişdi: keşiş, Mahmudun aşiq olduğu qızı da götürüb gecə ikən qaçıb Gəncədən getmişdi və Ziyad xan oğlu Mahmud didərgin düşüb bir keşiş qızının dalınca getmək istəyirdi.

Qəribə idi, Ziyad xan minbir əzab-əziyyətlə əldə etdiyi və saxladığı hökmədarlıq taxtında əyləşmeyi xoşlamırdı, həmişə vəzir-vəkillə bir yerdə gəbələrin üstünə düzülmüş döşəkçələrdə bardaş qurub otururdu; yalnız ən mürəkkəb, ən çətin vaxtlarda taxtına qalxırdı.

Ziyad xan taxtda oturmuşdu. Qəmərbanu sağ tərəfində oturmuşdu. Sarayın bütün hörmətli adamları ayaq üstə əmrə müntəzir dayanmışdı.

Ziyad xan daha heç kimdən heç nə gizlətmək istəmirdi, özü özünü aldatmaq istəmirdi və varisin taleyi əslində taxtin taleyi idi.

Ziyad xanın xırda tum gözləri qızarmışdı.

– Keşişi günü bu gün tapdırıb dərisini soyduracağam. Qızı da sa-raya gətirdəcəyəm, Bayandur bəy!

Nazik, hündürboylu və yaraşıqlı bir oğlan olan Bayandur bəy bir addım irəli gəldi:

– Bəli, xan.

– Axşama qədər sənə möhlət verirəm. Bu işdən Mahmudun xəbəri olmamalıdır.

Bayandur bəy, Ziyad xanın son illərdə bəyəndiyi və irəli çəkdiyi ağıllı və ığid adam idı. Öz əhatəsində olanların satqınlığı və ikiüzlülüyü barədə hərdən bədbin fikirlərə qapılonda Bayandur bəy yeganə adam idı ki, Ziyad xan onu yadına salıb təskinlik tapırdı, çünkü Bayandur bəyin ağlı da, qılıncı da sidq-ürekdən gələn bir sədaqətlə Ziyad xana xidmət edirdi. Ziyad xan ən gizli işləri, ən böyük etibar tələb edən tədbirləri Bayandur bəyin əli ilə görürdü. Vilayətin bütün dargaları Bayandur bəyə tabe idi və əslində Bayandur bəy həm də quoşunbaşı idi.

Bayandur bəy baş əydi və:

– Möhləti sabah səhərə kimi uzat, xan, – dedi.

Bayandur bəy, Ziyad xanın tapşırığını nəyin bahasına olursa-olsun yerinə yetirməli idi və Bayandur bəyin boş sözlə arası yox idi. Ətrafdakılar başa düşdü ki, Bayandur bəy keşişi axşama qədər tapa biləcəyinə şübhə edir, amma sabah səhərə kimi yerin dibində də olsa onu tapacaq və hamı üçün tamam aydın idi ki, sabah diri-dirisi soyulacaq.

Mirzə Salman əlini ağızına tutub bir-iki dəfə yavaşdan öskürdü.

Ziyad xan acıqla Mirzə Salmana baxıb:

– Nədir, qoca? – soruşdu.

Mirzə Salman irəli bir addım atdı, baş əydi və uzun saqqalının nazik ucunu sol əlinin şəhadət barmağına dolaya-dolaya dedi:

– Biz hamımız iki beşik¹ arasında iki cövhərik və bu iki cövhəri bir-birindən ayırmalı ancaq Allahın ixtiyarındadır, çünkü yaradan Odur və verdiyini almaq ancaq Onun rüsxətindədir.

Ziyad xanın səbri tamam tükənmişdi:

– Sadə danış, qoca!

¹ İki beşik – yer və göy: iki cövhər – cism və ruh. Qədim Şərq fəlsəfəsində məşhur rəmzlərdir.

– Xan sağ olsun, mən səni sakitliyə çağırıram. Xacə Nəsreddin Tusi kitablarından birində həkim Boqratisisin¹ bu sözlərini misal götirir ki, mən güclü firtinaların, dağlar qədər böyük olan dəhşətli dalğaların girdabə atlığı və ya qayaya çırpdığı gəminin xilas olmasına daha çox inanıram, nəinki ağızı köpüklənən qəzəblinin sakit olmasına, çünki dənizçilər bəlkə bir hiylə, bir çarə tapıb o gəmini xilas edələr, lakin qızıb-coşan qəzəbi heç bir şeylə söndürmək mümkün deyildir, nə qədər çox nəsihət etsən, yalvar-yaxara başlayıb könlün almaq istəsən, içərisinə tez-tez quru talaşa atılan oda oxşar, o qədər də çox alovlanıb özündən çıxar.

Bayandur bəy Mirzə Salmana altdan-altdan çəpəki bir nəzər saldı. Bayandur bəy təbiəti etibarilə səbrsiz bir adam idi və Mirzə Salmanın hər dəfə uzun-uzadı. danışmağı, büzürgmehrlik² iddiyasında olmayı onun xoşuna gəlmirdi. Bu dəfə də Bayandur bəy Mirzə Salmana nəsə kəskin bir söz demək istədi, amma Ziyad xan əlinin işarəsi ilə onu saxladı və fikirli-fikirli:

– Mirzə, – dedi, – həmişə on iki imam üçün ağlayanda, bir dəfə də Yəzid üçün ağlamaq lazımdı. Həm də mən Yəzid ibn Müaviyə³ deyiləm, sən bunu yaxşı bilirsən, mömin bir adamam. Mən vuruş zamanı, düşmən qılınıcı altında da namazımın vaxtını ötürməmişəm...

Mirzə Salman bu dəfə Qurandan əzbər dedi:

– “Möminlik onda deyildir ki, siz üzünüüz Şərqə tərəf çevirośiniz, ya da qərbe tərəf; mömin olanlar onlardır ki, Allaha, axirət gününə, mələklərə, müqəddəs kitaba, peygəmbərlərə inanırlar; onu sevdiklərinə görə öz əmlakından yaxın adamlarına, yetimlərə, yoxsullara, yolçulara, diləncilərə, həmçinin qulları azad etmək üçün verirlər; namaz qılırlar, zəkat verirlər, əhd edib öz öhdələrinə götürdüklərini dürüst yerinə yetirirlər, fəlakətə uğrayanda, – bu yerdə Mirzə Salman sözləri xüsusi dəqiqliklə tələffüz etdi, – dərdə düşəndə və bir müsibət baş verəndə səbəli olurlar. Bu cür adamlar düz adamlardır; bu cür adamlar mömındırlar”.

Mirzə Salman Qurandan söylədiyi üçün Bayandur bəy onun sözünü yarımcıq kəsə bilmirdi və Mirzə Salman sitati söyləyib qurta-randa Bayandur bəy dartılmış yay kimi açıldı:

¹ Bir sıra Şərq mənbələrində, o cümlədən, böyük Azərbaycan alimi Xacə Nəsirəddin Tusinin (1201-1274) əsərlərində Hippokratın adı Boqratisis kimi verilir.

² Büzürgmehr – Sasani hökmdarı (531-579) Nuşirəvanın (Ənuşirəvanın) vəziri olmuşdur. Şərq aləmində dərin bilikli və müdrik məsləhətçi kimi tanınmışdır.

³ İmam Əli nəslinə düşmən xəlifa.

– Nə deyirsən, qoca? Dinsizin biri öz qızını xan oğlundan əsirgəsin, el içində bizi xar etsin, biz də əlimizi qoynumuza qoyub tamaşa edək?

Mirzə Salmana yalnız Ziyad xan hərdənbir hırslı vaxtlarında “qoca” deyə müraciət edərdi və Bayandur bəyin onunla Ziyad xanın ədaları ilə danışmağı Mirzə Salmanın xoşuna gəlmədi, Bayandur bəy ötəri bir nəzər salıb yenə üzünü Ziyad xana tutdu və dedi:

– Mən xanla danışıram, rəiyiyətlə danışmiram!..

Bayandur bəy qıpqırımızı qızardı və nəbzi gicgahında vurmağa başladı; Bayandur bəy doğrudan da rəiyiyət arasından çıxmışdı, atası əkinçi bir kişi idi və Mirzə Salmanın camaatın içində belə bir saymazyanlığı və təhqiri heç vaxt Bayandur bəyin yadından çıxmaya-qaqdı və Mirzə Salmana baha oturacaqdı...

Ziyad xanın hüzurunda heç kimin deyə bilmədiklərini Bayandur bəy cürət edib deyirdi və son zamanlar hərdənbir Mirzə Salman kimi qabağından yeməyənlərin Bayandur bəyə kinayəli söz deməsi əslində Ziyad xanın xoşuna gəlirdi, yəni ki, düzdü, Bayandur bəy, sən igidən, ağıllısan və mənə sədaqətlisən, mən səni Sultan Mahmudun fili¹ kimi əvəzsiz etmişəm, amma hər halda səni rəiyiyət arasından mən çəkib çıxarmışam və sən də gərək özünü həddən artıq sərbəst hiss etməyəsən, yerini biləsən, amma indi Ziyad xan bu xırda hissələrdən, bu kiçik saray çəkişmələrindən çox uzaq idi və qızarmış gözlərini yumub əli ilə alını ovuşdurdu:

– Mirzə, bəs Mahmud?

Ziyad xanın bu sualı Qəmərbanunun sinəsindən bir ah qopardı və hamı nəzərlərini Ziyad xandan çəkib Qəmərbanuya baxdı: Qəmərbanu elə bil ki, bircə səhərin içində kiçilmişdi, balacalaşmışdı, elə bil ki, bütün bu söhbətlərin Qəmərbanuya dəxli yox idi.

Qəmərbanu yorulmuşdu. Qəmərbanunun bütün beynində, bütün bədənində sonsuz bir yorğunluq var idi və bu yalnız həmin bədən səhərin yorğunluğu yox, illərin yorğunluğu idi, elə bil ki, illərin dözülməz əsəb gərginliyi bu səhər daha özünü təslim etmişdi.

Ziyad xan gözlərini açdı və sualını bir də təkrar etdi:

– Bəs Mahmud? – Sonra elə bil ki, öz-özü ilə danışmağa başladı:
– Mahmudun ürəyi şüşədi, Mirzə. Mahmud onların dalınca getmək

¹ Rəvayətə görə Qəznəvi Sultan Mahmudun fili çox böyük və güclü olmuşdur və Sultan Mahmud bu fili həddən artıq qiymətləndirmiştir.

isteyir. Qoşun götürmür özüyle, atlı götürmür, Mahmud dərvış olub çöllərəmi düşsün, Mirzə?

Qəmərbanunun sinəsindən yenə bir ah qopdu: Qəmərbanunun yorulmuş beyni fikirləşdi ki, namərd dünya gör işi nə yerə gətirib çıxarıb ki, Ziyad xan kimi bir adam öz təbəəsinin qabağında bu qədər açıq və acız danışır.

Mirzə Salman saqqalının ucunu şəhadət barmağına dolaya-dolaya tutqun bir səslə:

– Xan sağ olsun, – dedi. – Mahmud “Yüksək aləm”¹ oğludu və bizim kimi “Aşağı aləm” bəndələri çox zaman onu başa düşmür...

Ziyad xan ənglərini bir-birinə sıxdı və qabağında ayaq üstə dayanmış saray adamlarını bir-bir gözdən keçirdi:

– Hə, – dedi. – Mahmud sizin tayınız deyil...

Bu vaxt Mahmud içəri girdi.

Hamı gözünü Mahmuda dikdi və Qəmərbanunun sinəsini bu dəfə səssiz bir inilti dəlib keçdi.

Bu adamların ona dikilmiş gözləri heç vaxt Mahmuda bu qədər küt, cahil və bu qədər yazılıq görünməmişdi. Bu adamlar ən adı bir şeyi başa düşmürdü ki, Məryəm təkdi dünyada və hərgələ Mahmud da Məryəmə xəyanət etsə, onda bu dünyada heç bir düzlük, heç bir təmizlik yoxdu.

Bu gün səhər Mahmud çox şey başa düşdü.

Ağ Keçinin kəsilmiş başı Mahmuda çox şey dedi.

Dünyanın acıları yalnız isti çörəyin ağız yandırmasından və kicit-kənin adamı dalamasından ibarət deyildi; dünyanın acıları yalnız uzaq-dan-uzağə cavan xanəndənin səsindəki qüssəni duymaq və durub saray məclisini yarımcıq tərk etməkdən də ibarət deyildi. Belə bir dünyada bağçadan, çöllərdən, çəmənlərdən gül-çiçək dərməsi indi Mahmuda gülünc görünürdü və Mahmud özü özündən xəcalət çekirdi. Saray kitabxanasında məskən salıb geçə-gündüz kitablar oxumaq və bu dünyada yox, kitabların söylədiyi aləmdə yaşamaq bütün ömrüm boyu yumurtanı deşib çıxmamaq imiş, bütün ömrü boyu bomboş, şirəsi tamam çəkilib qupquru qurumuş yumurtanın içinde yaşamaq imiş.

¹ Şərq fəlsəfəsindəki iki aləmlək nəzəriyyəsinə işaretdir. “Yüksək aləm” – Allahın və mələklərin olduğu aləm, “Aşağı aləm” – bəndələrin yaşadığı aləm. “Yüksək aləm” məcəzi mənada, yəni “yüksek mənəvi aləm” mənasında da işlədilirdi.

Mahmud səhər o balaca ağ evin həyətindən saraya qayıdan kimi Məryəmin ardınca gedəcəyini,— özü də tək gedəcəyini, özü də Məryəmi axtarış tapacağını birinci Qəmərbanuya dedi və Qəmərbanu Mahmudun iri gözlərinə baxa-baxa başa düşdü ki, bu, belə də olacaq; Qəmərbanu başa düşdü ki, Mahmud əvvəlki Mahmud deyil.

Bu dünya ki, bu cür kabab tüstüsü içindədi, bu cür işıqsızdı və bu cür etibarsızdı, bu dünyada Mahmud gedib Məryəmin imdadına çatmalıdı və Mahmudla Məryəm bir yerdə olmalıdır.

Mahmudun əlini-qolunu bağlayıb ev dustağı eləmək olmazdı, Mahmuda heç nə eləmək olmazdı və bu, gün kimi aşkar bir məsələ idi.

Qəmərbanunun birdən-birə yorulmuş, tamam əldən düşmüş təfəkküründə yeganə işıqlı sima Anasının Əmcəyini Kəsən İbrahimin çopur sıfəti, tamahkar gözləri idi, çünkü bu tamah ki, Anasının Əmcəyini Kəsən İbrahimdə var idi, Qəmərbanunun qızıllarının zoru ilə Mahmuddan gözünü çəkməyəcəkdir, adamları ilə Mahmudu izleyəcəkdir və Ziyad xanın bütün başqa gözətçilərindən, xəfiyyələrindən başqa, özü də Mahmudu qoruyacaqdı...

...Qəmərbanu bilmirdi ki, Gəncədən gələcək bir xəbərdən sonra, Mahmud elə həmin an Anasının Əmcəyini Kəsən İbrahimin yadından çıxacaq və Anasının Əmcəyini Kəsən İbrahimin Qəmərbanudan aldığı beş qızıl kisələrinin hesabına əxlaqsız yəhudü, erməni, yunan arvadları ilə eyş-işrətə qurşanacaq və axırıncı təngəyə qədər pulu qurtarandan sonra qovulacaq ki, dünyanın ən əyri yolları ilə təzədən pul yiğsin və sümük itlər kimi yenə həmin arvadların yanına geri qayıtsın...

...Şər deməsən, xeyir gəlməz, bəlkə elə Mahmudun səfərə çıxmağı da xeyrədir? Bəlkə bir az bərkə-boşa düşər, görüb-götürər? Bəlkə elə belə lazımdı və bu səfər Mahmudu bərkidəcək, möhkəmlədəcək? Onsuz da bütün səfəri boyu Mahmud güzgü kimi Ziyad xanın ovcunun içində olacaq.

Ziyad xan qarşısında dayanmış Mahmudə baxırdı. Allah ona doqquz ilin həsrətindən sonra belə oğul vermişdi və indi ən qəribəsi bu idi ki, Ziyad xan bilmirdi ki, buna sevinsin, ya ağlasın. Mahmud özü olmayıanda, beləcə üzbəsüret dayanmayanda Ziyad xan oğlu barədə daha dəqiq fikirləşirdi, çünkü elə bil ki, Mahmud hər dəfə öz gəlişi ilə atasının iki tərəfi də ülgüt kimi kəsən qılıncının tiyəsini korşaldırdı, Mahmudun təmizliyi Ziyad xanın ürəyindəki qəzəbdən də, məhəbbətdən də güclü idi.

Ziyad xan başa düşürdü ki, bütün bu tərəddüdlər nahaq yerədi, Mahmudun səfərə çıxmağına izin verəcək, çünkü Ziyad xan kimi günahkar bir adam, əliqanlı, fikri qaranlıq bir adam Mahmud təmizliyi müqabilində heç nə edə bilməyəcəkdi. Ziyad xan oğlunun getməyinə bir də ona görə razi qalacaqdı ki, Mahmudu fikrindən döndərmək mümkün deyildi və Mahmud Ziyad xanın sözünü yerə salacaqdı, ona qulaq asmayacaqdı; qoy camaat Mahmudu atasının sözünü yerə salan qeyrətsiz, namussuz bilməsin, çünkü babalardan belə bir miras qalmışdı ki, igid odu tənə oxun atmaya, halal mayasına haram qatmaya və bir oğul ki, ata sözünü tutmaya, o oğulda qeyrət, namus, ar olmaz; Ziyad xan istəmirdi ki, oğlunu belə bir qeyrətsizliyə təhrik etsin.

Ziyad xan gülümsədi və ürəyindən yenə qara qanlar axdı: əlbəttə, bütün bu fikirlər hamısı təskinlik üçün idi, özü özüne təskinlik vermək istəyirdi... Məgər bir keşiş qızına vurulub Məcnun kimi çöllərə düşmək dünyanın ən böyük rüsvayçılığı deyildimi və Ziyad xan kimi aldadırıd?

Ziyad xan Qəmərbanuya baxdı və Qəmərbanunu birdən-birə elə kiçilmiş, balacalanmış gördü ki, tükü ürpəşdi və bütün gücünü toplayıb xırda tum gözlərinin baxışları ilə Qəmərbanunu sakit eləmək istədi.

Ziyad xanın xəfiyyələri məlumat toplamışdı ki, Baba Keşisin ata yurdu Ərzurumdadı və Baba Keşis də şübhəsiz ki, Ərzuruma tərəf yol almışdı. Xəfiyyələr bu xəbəri gətirəndə Mahmud da Ziyad xanın yanında idi. Baba Keşis, Sultan Səlimin qorxusundan Ərzurumdan o tərəfə keçə bilməzdi və ümumiyyətlə, Ziyad xanın adamları Baba Keşisin harada olduğunu və hara getdiyini hər gün biləcəkdilər. Ərzurumda Süleyman paşa adlı cavan bir hakim var idi və Ziyad xan kömək üçün Süleyman paşaşa müraciət edə bilərdi, amma Ziyad xanın o cavan paşadan gözü su içmirdi, çünkü təxminən bir il bundan əvvəl həmin Süleyman paşadan qəribə bir məktub almışdı. Süleyman paşa qəribə birliyə, qəribə ittifaqa çağırırdı, yer üzündəki, nə qədər türk xalqları var idi, hamısını birliyə çağırırdı, Büyük Türk Xalqları Dövləti arzulayırdı, belə çıxırdı ki, azərbaycanlı ilə osmanının, özbək ilə yakutun fərqi yox idi və bunlar gərək hamısı bir yerdə olaydı. Ziyad xan bu məktubu oxuyandan sonra, fitnə-fəsaddan ehtiyat etdi, məktubu Şah İsmayıla göndərmək istədi, amma sonra fikrindən daşındı: məktubda bu qəribə, əcaib fikirlərdən başqa, qəribə də bir səmimilik

var idi; amma hər halda, Ziyad xan cavab da yazmadı, yazmadı ki, ey cavan, belə-belə fikirlərlə bu mürəkkəb dövranda öz boynunu sındırsan və anan yazığın gözlərini ağlar qoyarsan.

Əlbəttə, Ziyad xan bütün vilayətin xəfiyyəsini ayağa qaldıracaqdı, gizlincə vilayət xəfiyyələrinin işinə göz qoyan şəxsi xəfiyyələrini ayağa qaldıracaqdı, həmin bu xəfiyyələrin özlərinən göz qoyan muzdlu xəbərçilərini ayağa qaldıracaqdı, qoymayacaqdı ki, Mahmudun başından bir tük əskik olsun, amma Mahmudun ki, gözlərini bağlaya bilməyəcəkdi və Mahmud bu dünyani olduğu kimi görəcəkdi. Ziyad xanın ürəyini bir xof bürümüşdü ki, Mahmud gördükərinə dözə bilməsin, çünki Mahmud bu dünyanın əsl üzünü görüb dözməyə hazır deyildi, amma nə etmək olardı, su gələr, axar gedər, qayalar yıخار gedər, dünya bir pəncərədir, hər gələn baxar gedər... Yox, bəlkə elə doğrudan da belə yaxşıdır; *təskinlik* üçün demirəm, özümü aldatmiram, bəlkə bu bir fürsətdi, *tale* bizə verib? Bəlkə bu bir sınaqdı, Allah göndərib və bu sınaqdan çıxandan sonra bugünkü ıztıralar uzaqlarda, keçmişdə qalacaq və bir də qayıtmayacaq?

Qəmərbanu bilirdi ki, Ziyad xan Mahmudun gizli mühafizəsi üçün bütün bəylərbəyliyini ayağa qaldıracaq, amma Anasının Əmcəyini Kəsən İbrahimin qızılı hərisliyi daha etibarlı bir mühafizə idi, bir də ki... bir də ki... əlbəttə...

– Sofi!.. Sofi də səninlə gedəcək!..

Həmin gün Qəmərbanu birinci dəfə ağızını açıb söz dedi. Heç olmasa Sofi Mahmudla getmeli idi. Heç olmasa Sofi Mahmudun yanında olmalı idi. Sonra Qəmərbanunun tamam yorulmuş, tamam əldən düşmüş beyni yenə sizildədi, yenə *heysiz* fəryad etdi: Rabiə iti xilas etdi, bəs mən o itdən betər yanıram, bəs məni niyə xilas edən yoxdu?¹

Qəmərbanunun özünün xəbəri yox idi ki, dərd əlindən, yorgunluqdan alacalanmış gözləri bu dəm Mahmuddan imdad istəmirdi, bu gözlərdə bu dəm bir məzəmmət var idi. Qəmərbanunun oğluna baxan gözləri birinci dəfə idi ki, məzəmmət edirdi: hamını görən, anasını görməyən oğul, canım oğul, gözüm oğul, yaman yarası çıxarıb yaman bəlaya düşən oğul, bu vəfasız dünyada mən səndən ayrılmazdım,

¹ Məşhur Şərq əfsanəsinə görə Rabiə Bəsreli adlı qadın səhrada bir itin susuzluqdan can verdiyini görür və özünün uzun hörüklərini kəsib əynindən çıxardığı paltalarına bağlayır, bu paltaları quyuya sallayıb isladır, sonra dartıb çıxarır, sıxıb suyunu itə verir və iti xilas edir.

fələyin gücünü mənə göstərən oğul, demirsən qan olar?; yel əsər, fəqan olar?; bilmirsən bala gəzən yerlərə analar qurban olar?; niyə fələk elə elədi ki, deyə bilmədim ki, balamdı, xandı, xandı, bağçada quş qovandı, misri qılinc belində; vurmağa pəhləvandı və bu sözlər həmişəlik ürəyimdə qaldı mənim?; tifil vaxtı ağlayanda ağızına basardım məməmi, sən dincələrdin, mənim üzüm gülərdi, indi bəs neyləyim mən?; və haçansa çox-çox illər bundan əvvəl, özü uşaq olanda eşitdiyi sözlər birdən-birə Qəmərbanunun yadına düşdü: bala dadi bal dadi, bala adam aldadır, şirini şirin olur, acısı da bal dadır və bu sözlərin ağrısı Qəmərbanunun yorulmuş fikrini daha da qarışdırıcı, gözünün qabağını boz bir tor büründü və elə bil ki, hər şey bu boz torun içində əriyib yox oldu.

Mahmud Qəmərbanumun gözlərində elə bir ifadə sezdi ki, bu gün sübh tezdən Ağ Keçinin kəsilmiş başının laxtalannmış, qanı bulaşmış gözləri də belə bir ifadə ilə baxırdı və Mahmud gözlərini anasından çəkdi, çünkü Mahmud qorxdu ki, Qəmərbanunun yorulub əldən düşmüş gözləri Məryəmi ondan uzaqlaşdırı bilər və Məryəm tək qalar.

Mirzə Salman, Mahmudun iri gözlərinə baxa-baxa bütün varlığını sarsılmış bir təəccüb, heyrət hissi keçirirdi: necə olur ki, Mahmudun bu təmiz, saf ürəyi başqasını xoşbəxt etmək üçün və özü də xoşbəxt olmaq üçün bu cür tələsir, amma öz doğma anasını, beləcə, dünyanın ən bədbəxti edir?

Bayandur bəy astaca iki-üç addım atıb Mahmudun qarşısında da-yındı və Ziyad xan birdən-birə Bayandur bəyin bu asta addımlarında şikarına yaxınlaşan pələng yırtıcılığı, hərisliyi hiss etdi və yerində qurcalandı: əsəblər davam etmirdi...

Bayandur bəy sıfətinin nazik dərisindən aşkar görünən güclü ən-glərni, bir-birinə sıxa-sıxa əlini qaldırib Mahmudun qolundan yapışdı və dedi:

– Sofini də özünlə apar...

Bu bir qardaş xahişi idi, amma Bayandur bəy Mahmudun gözlərinin içində çox baxa bilmədi, çünkü Bayandur bəyə elə gəldi ki, Mahmud onun gözlərində çox şey oxuyur.

Sofi içəri girməyə cürət etmirdi, qapının ağızında dayanıb Mahmudun nə cavab verəcəyini gözləyirdi. Düzdü, Sofi rahat yorğan-döşeyini, hazır yeməyini sarayda qoyub dərvish kimi çöllərə düşmək istəmirdi, amma Sofi belə bir məqamda Mahmudu da tək qoymaq

istəmirdi, Qəmərbanuya heç olmasa azacıq bir toxtaqlıq verməkdən ötrü Mahmudla getməyi lazımlı bilirdi, öz borcu hesab edirdi.

Mahmud:

– Sofi də getsin... – dedi.

Mahmudun sözləri Sofini kövrəldi.

Qəmərbanu yorğun-yorğun Bayandur bəyə baxdı və yüngülcə gülüməsədi; bu – diri-dirisi doqquz barmağı kəsilib onuncu barmağı bağışlanan, kəsilməyən bir adamın təşəkkür təbəssümü idi.

Ziyad xan da Bayandur bəyə baxdı və xırda tum gözləri ilə elə bil ki, bayaqkı fikirlərdən ötrü üzrxahlıq istədi.

Sonra birdən-birə Qəmərbanunun qulaqlarına bir çəga qışqırtısı gəldi və Qəmərbanu başa düşdü ki, bu, Mahmudun səsidi, Qəmərbanunun bətəmindən çıxanda Mahmudun bu dünyada səslənən ilk səsidi; sonra elə bil Qəmərbanu daha heç nə eşitmədi, heç nə görmədi və heç nədən xəbəri olmadı.

Həmin gün Ziyad xan darğalara, xəfiyyələrə Mahmudun səfəri ilə bağlı tapşırıqlarını verəndən sonra Sofinin qolundan tutub xəzinəyə apardı:

– Bundan sonra işin mənimlə olacaq!

Sofi bu sözlərin, zəndlə baxan bu tum gözlərin zəhmini bütün varlığı ilə hiss etdi və başa düşdü ki, bu dünyada Mahmudun taleyi ilə Sofinin taleyi bir yerdə yoğunlub. Sofi buna təəssüf etmədi, çünki qırx altı il ömrü sürmüş Sofinin Mahmuddan başqa heç kimi yox idi və daha heç kimi də olmayıacaqdı.

– Bütün bunlar hamısı Mahmudundu! Hamısı! Hamısı!... – Ziyad xan xəstə bir işitti ilə parıldayan tum gözlərini xəzinənin sandıqlarında, küpələrində, mücrülərində gəzdirdi. – Amma bunlar, bax, bunlar, gərək Mahmudun öz yanında olsun! Həmişə! Həmişə onun yanında olsun!.. Dünyanın işlərini bilmək olmaz!.. Bilmək olmaz!..

Ziyad xan özü də anlamadığı, mənasını başa düşmədiyi bir qətiyyətlə xəzinənin ən qiymətli ləl-cavahirini bir-bir seçib Sofiyə verdi. Hindistanan, Çindən, İraqdan, Yeməndən, Həbəştandan, Məqrİbdən gətirilmiş, qızıl ilə alınmış, hədə-qorxu ilə toplanmış, qılınc gücünə soyulmuş bu iri almazların, zümrüdlərin, firuzələrin, yaqutların hamısı Mahmudun olmalı idi və dünyaya da hər halda etibar yox idi, bütün bunlar həmişə Mahmudun yanında olsayıdı yaxşı olardı, qayıdanan sonra yenə xəzinəyə yiğdilar. Sofi bu ləl-cavahiri köynəyinin altından belinə, qarnına sarıldı.

Ziyad xan:

– Sən indi məmləkətin ən qiymətli adamısan, – dedi.– Amma boy-nun ətdəndi!

Heyvani bir qorxu hissi Sofinin bütün vücuduna hakim kəsilmişdi, çünki Sofi, düzdü, bilirdi ki, Ziyad xan varlıdı, dövlətlidi, amma heç vaxt ağlına gətirə bilməzdi ki, bu qədər ləl-cavahir toplanıb bir yerdə ola bilər və bunlar hamısı bir adamin ola bilər. Ziyad xan yolda xərcləmək üçün Sofiyə üç-dörd kisə qızıl sikkə verdi və sonralar da nə qədər lazımlı olsaydı, göndərəcəkdir. Sofi heyrətə gəldi ki, məgər bu qədər qızılı xərcləyib qurtarmaq olar? Ziyad xanın gözləri həmişə onların üstündə olacaqdı, amma Sofi özü də tez-tez məktub yazma-hydi, bir qızıl verib çaparla göndərməliydi və Ziyad xan da məktub gətirəcək həmin çapara sarayda iki qızıl verdirəcəkdi.

Həmin gün Ziyad xan bütün tapşırıqlarını bir-bir Sofiyə başa saldı.

Həmin gün Mahmud Ziyad xanın ən ağıllı, ən sözəbaxan və ən döyümlü xallı ürkəsini mindi və saraydan çıxdı.

Sofi də ata süvar oldu, ayaq üzəngidə, diz qabırğada, atına bir şal-laq vurub Mahmudla birlikdə yola rəvan oldu..

Mirzə Salman uzaqlaşış gözdən itən atliların ardınca baxa-baxa və uzun saqqalının nazik ucunu sol əlinin şəhadət barmağına dolaya-dolaya öz-özünə yavaşdan dedi:

– Heyf bu dürri-yetimdən...¹

Nə Ziyad xan, nə də Qəmərbanu bilmədi ki, bu ayrılıq əbədi ayrılıqdı.

Mahmud gedən gündən sonra Qəmərbanu göy bağlayıb qara sa-rındı və Ziyad xan da Qəmərbanuya baxıb bir narahatlıqla fikirləşdi ki, niyyətin hara, mənzilin ora.

Həmin gün bu ayrılığın əbədi olduğunu sarayda yalnız bir adam bilirdi...

VIII

Arabir səssiz şimşek çaxırdı və Mahmud bu ani şimşek işığında Çobanın diqqətlə baxan gözlərini gördü; elə bil ki, Çoban bu dağ-ların qoynundan alınıb, qoyun-quzudan çox uzaq düşüb sehrli bir aləm

¹ Dürri-yetim – çox nadir sədəflərin içinde olan yeganə mirvari.

içində idi və diqqətlə qulaq asırdı, bu sehrli bir aləmdə hava ilə yox, Mahmudun söylədiyi sözlərlə nəfəs alırdı.

Mahmud həmin yağışlı-çıskınlı gecədə ona da, Sofiyə də siğna-
cq vermiş Çobana Şeyx Nizaminin “Leyli və Məcnun”unu danışındı.

Bütün günü at belində yol getdilər, itin qurddan seçilməyən vaxtı
bir şıdrığrı yağışa rast oldular, elə islandılar, elə bil atı sürüb çaya gir-
mişdilər. Nə yağış dayanırdı, nə də attan düşüb daldalanmağa bir yer
tapırdılar və Sofi fikirləşirdi ki, deyəsən Nuhun tufanına¹ düşmüşük...

Birdən bu yağış şırhaşırında Sofinin qulağına it səsi gəldi, su sü-
züllüb axan gözləri ilə diqqətlə ətrafa baxdı, bir ocaq işığı gördü və o
işığı tuş eləyiib gəldilər.

Sofi baxıb gördü ki, burası qoyun-quzunun yaylaq yeridi, bir də bir
çoban var burda, lap törpü dəyməmiş çobandı.

Çoban əlindəki toppuz boyda çomağı qaldırıb:

– Kimsiz, nəçisiz? – qışqırıldı.

Sofi:

– Allah bəndəsiyik, – dedi.

Sofi heç vaxt kim olduğunu demirdi, çünkü Sofi qurşağındakı ləl-
cavahirdən qorxurdu, qorxurdu ki, Mahmudun Sofiyə etibar olunmuş
var-yoxunu soyarlar, Mahmudun özünün isə bu ləl-cavahirdən heç
xəbəri yox idi.

Çoban yoldan ötən yolçulara balaca alaçığında yer verdi, ocağın
odununu artırdı. Sofi Mahmudun əyin-başını ocaqa tutub qurutdu, özü
soyunmadı ki, qurşağıni görərlər. Çoban süd qaynatdı, pendir götürdi,
yuxa suladı və Mahmud da bütün bunlara görə əlindən gələn bir
mükafat kimi, dünyadan ayrı düşüb bu dağlarda qoyunları ilə birgə
yaşayan Çobana Şeyx Nizaminin “Leyli və Məcnun”unu danışındı;
Sofi də gözləyirdi ki, bu nağıl nə vaxt qurtaracaq.

Mahmud “Leyli və Məcnun”u üç il bundan əvvəl on dörd yaşında
olanda oxumuşdu, amma indi Çobanın bu balaca alaçığında “Leyli və
Məcnun” misra-misra Mahmudun yadına düşürdü və Çoban da dizləri
üstə oturub, cinqırığını çıxartmayıb başını toppuz kimi çomağına
söykəmişdi və söylənən bu qəribə əhvalata diqqətlə qulaq asırdı.

Yağış kəsmişdi, amma hava açılmamışdı, tez-tez səssiz şimşək
çaxırdı, yenə yağacaqdı və Sofi yenə yağışa düşüb cücəyə dönəcəkdi;

¹ Dini əfsanəyə görə Nuh peygəmbər gəmiyə minəndən sonra dəhşətli bir tufan
qopmuş, bütün yer üzünü su basmış və dinə inanmayanların hamısı həlak olmuşdu.

Sofinin əynindəki paltar hələ də yaş idi, qurumamışdı və Sofi qorxurdu ki, sətəlcəm olub öləcək. Sofi Mahmudu belə dözümlü bilməzdi: zalim Mahmud nə yorulmaq bilirdi, nə də soyuq, yağış ona təsir edirdi.

Bu səfər nə vaxt qurtaracaqdı və Sofi yenə nə vaxt saraydakı rahat yatağına qayıdacaqdı? Sofinin canı nə vaxt qurşağındakı bu ləl-cavahirdən qurtaracaqdı? Bu ləl-cavahirin qorxusu da bir tərəfdən Sofini sıxıb əldən salırdı.

Mahmud “Leyli və Məcnun”u söyləyirdi və bu törpü dəyməmiş Çoban da beləcə ağızını açıb maddim-maddim qulaq asırı. Sofinin belə nağıllarla arası yox idi, hərcənd indi fikirləşirdi ki, bu Məcnun da elə Mahmud kimisinin biri olub, amma Sofi hiss etdiyinə, fikirləşdiyinə yox, gördüyüünə inanırdı, gördüyü də ki, səhərdən axşamakan at beli, yeməyin vaxtı yox, içməyin vaxtı yox və Sofi bu dəm əsnəyə-əsnəyə gözləyirdi ki, Mahmud nə vaxt qurtaracaq və nə vaxt yatacaqlar; hələ Sofi Ziyad xana məktub da yazmalı idi.

Mahmud ilə Çoban yatandan sonra Sofi, nəhayət, paltarını soyunub ocaqda qurudacaqdı və elə ocağın da işığında Ziyad xana birinci məktubunu yazacaqdı.

Mahmud ocağın işığında Çobanın iri, kobud əllərini görmüşdü və Çobanın nəinki iri, qaba əlləri, sinəsinə alıb buraxdığı nəfəs də iş görəməkdən, çalışmaqdan, gecə-gündüz ayaq üstə olmaqdan xəbər verirdi; bu adam sarayın nökərlərindən çox fərqlənirdi və bu adamda nəsə elə bir şey var idi ki, həmin şey təkcə qara torpaqda idi; qara torpaq cücerib bar verirdi, bu Çobanın da qıq iyi, motal iyi varlığı bardan, bərəkətdən xəbər verirdi. Belə bir adamin uşaq kimi oturub bu cür maraqla qulaq asmağı Mahmudu daha artıq bir şövqə gətirdi və Mahmud “Leyli və Məcnun”un axırını elə söylədi ki, Sofi də özünü saxlaya bilməyib ürəyində əhsən dedi və gözləri yaşırdı.

Sükut çökdü.

Çoban gözünü Mahmuddan çekdi, Sofiyə baxdı və dedi:

– Lələ yolçu, eşq ki, var, harınlıqdandı. Yeməyin, içməyin bolluğundandı.

Çobanın dediyi bu sözlər o qədər gözlənilməz və heyrətamız oldu ki, Sofinin Mahmuda yazığı gəldi.

– Lələ yolçu, Məcnun gəlib mənim kimi əldən-obadan ayrı düşüb dağlarda, daşlarda qoyun otarsayıdı, yay bilməsəydi, qış bilməsəydi, qələt eləyərdi Leyliyə eləcə aşiq olardı...

Mahmud bir söz demədi.

Bəlkə doğrudan belədi, bəlkə doğrudan da eşq harınlıqdandır?

Birdən elə bil ki, o leysan yağışlı çöllərdən, o qaranlıq və kimsəsiz çöllərdən, sel kimi axan su şiriltisi arasından yanıqlı bir səs eşidilməyə başladı və elə bil ki, bu uzaq səs Qarabağ dağlarından Gəncə sarayına gətirilmiş o cavan xanəndənin səsi idi; elə bil ki, o uzaq səs: “—Yox, — o deyirdi, — çoban qardaş, səhvin var, — deyirdi — səhv edirsən, çoban qardaş” — deyirdi.

Məryəmin sıfəti Mahmudun gözlərinin qabağına gəldi və Mahmud birdən-birə bu balaca alaçılqda o kəhrəba sarısı düzənliyin azadlığını, sərbəstliyini hiss etdi. Yox, yox... yox, bədbəxt Çoban, yox, məsələ bunda deyil, məsələ bundadı ki, sənin gördükələrini Məcnun görməyib... Sənin bildiklərindən Məcnun xəbərsiz olub... Sənin qayıqların Məcnuna yad olub... Birdən-birə Şeyx Nizaminin “Leyli və Məcnun”u Mahmudun özünə də kiçik göründü, çünki Məcnun Leylidən başqa heç kimi və heç nəyi görmürdü, amma hicrandan başqa da bu dünyanın dərdi, ələmi çox idi.

Gəncədən çıxdığı bu günlərdə Mahmud çox şey görmüşdü.

Həmin gecə Sofi ocaqda öz paltarını qurutmağa macal tapmadı, təkcə ocağın işığında gizlincə məktub yaza bildi və səhəri gün həmin məktubu çaparla Ziyad xana göndərdi.

“Ey başumızın tacı Ziyad xan. Yerdə sənsən, göydə Allah. Allahdan başqa heç bir Allah yoxdu və o tək olan Allah sənin bütün cənnətlik sələflərinə rəhmət eləsin və sənin bütün xələflərinin ömrü uzun olsun. Sən adilsən və qadırsən, hər şeyi bilirsən və hər şeyi görürsən, amma mənə tapşırığın üçün ki, məktub yazım, mən də məktub yazıb halımızı sənə bildirirəm. Onuncu gündü ki, səfərdəyik və heç cürə gözümüzün nuru Mahmuddan ayrılb məktub yaza bilmirdim və yalnız indi belə bir fürsət ələ düşüb. O məlun din düşməni keşişi gördüm deyən yoxdu, yəqin ki, yola gecələr çıxır, yaxşı gizlənir, xətrini əziz tutan özü kimi dinsizlər sənin adamlarının min bir haqlı işkəncəsinə dözür, amma gecələr evlərində gizlətdikləri məlun keşişi ələ vermirlər. Sənin adamların hərdənbir imkan tapıb gözümüzün nuru Mahmuddan gizlin mənimlə görüşürlər və bu xəbərləri mənə yetirirlər. Sənin tapşırığın kimi gözümüzün nuru Mahmuda təsir etmək istəyirəm, onu fikrindən döndərmək istəyirəm, amma hələlik heç nə mümkün deyil. Hər dəfə

sübh tezdən yola rəvan olanda yalvarıram: “Qayidaq, xanlar xanı Ziyad xan Yəquba¹ dönmüş yəqin. Axi, sənin ən yaxın adamındı”. Sən mənə tapşırımsısan ki, səndən heç nəyi gizlətməyim, ona görə də gözüümüzün nuru Mahmudun dediklərini sənə yazıram. Mənim sözlərimə gözüümüzün nuru Mahmud belə cavab verir: “Yaxın adam, uzaq adam nə deməkdi, Sofi? Bir tərəfdən məgər Həsəni Əsma zəhərləmədim? O biri tərəfdən məgər Zübeydə bütün dünyadan ac-yalavacına çörək vermədim?² Sofi, yaxınlıq da, uzaqlıq da insanın öz içindədi”. Mən dayanmayıb soruşuram: “Bir halda ki, yaxınlıq və uzaqlıq yoxdu, onda niyə bəs ata, ana öz balasını başqalarından çox istəyir?” Gözümüzün nuru Mahmud mənə belə deyir: “Ata da, ana da öz övladını istəyir, Sofi. Övlad məhəbbəti başqa şeydi, insan məhəbbəti başqa şeydi.

Haminin çəkindiyi rəzil bir insan da övladdı və anası da onu övlad kimi çox istəyir”. Bu on gün müddətində gözüümüzün nuru Mahmud xeyli dəyişib. Mən sənin adamlarının – Allah onların ölmüşlərinə rəhmət eləsin – köməyi ilə gözüümüzün nuru Mahmudu korluq çəkməyə qoymuram, yeməyini-içməyini çalışıram ki, vaxtında hazırlayım, çalışıram ki, sənin adamlarından şübhələnməsin və sənin adamlarının biza köməyindən xəbərdar olmasın, amma gözüümüzün nuru Mahmud başqalarını görür və başqalarının dərdini özünə dərd edir.

Gözümüzün nuru Mahmud belə deyir: “Bu dünyada ki, bu qədər rəzalət var, bu torpağı idarə edənlər hakim deyillər, böyük şahlarından tutmuş – mən gözüümüzün nurunun dediklərini yazıram – naiblər qədər Malikdirlər, bəlkə özləri də bunu bilmirlər, amma əslində Malikdirlər, Malik.”³

Sən özün bilirsən ki, yerin də dili var və mən qorxuram ki, gözüümüzün nuru Mahmudun belə-belə sözləri gedib lazımlı olmayan qu-laqlara çata. Bir də gözüümüzün nuru elə sözlər deyir ki, qorxuram əstəğfirullah Allahu xoşuna gəlməyə. Belə deyir: “Niyə Mikayıl⁴ bu

¹ Yəqub – yəhudü peyğəmbərlərindən İbrahimin nəvəsi, İshaqın oğlu və əfsanəvi gözəlliyyə malik olmuş Yusifin atasıdır. Qardaşları Yusifi quyuya salandan sonra, ağla-mağdan Yəqubun gözləri tutulur.

² Əsma – İmam Əlinin oğlu Həsənin arvadıdır. 669-cu ildə öz ərini zəhərləyib öldürmüştür. Zübeydə – Məhəmməd peyğəmbərin əmisi Abbasın nəslindən olan Abbasilər sülaləsinin 5-ci xəlifəsi Harun-ər-Rəşidin (786-809) arvadıdır. Ərinin ölümündən sonra dul qalmış və bütün var-dövlətini sedeqə və ehsanlara sərf etmişdir.

³ Malik – dincə görə Cəhənnəmi idarə edən mələyin adıdır.

⁴ Mikayıl – Allahın bəndələrinə ruzi paylayan mələk.

qədər ac camaata ruzi vermir və niyə Mikayıl Allahın gözü ilə bunları görmür?. Niyə vəqf¹ torpaqlarının barını camaata vermirlər ki, kəsiblərin əlindən tutsun və onları xoşbəxt etsin?”

Mən deyirəm ki, xoşbəxtlik-bədbəxtlik Allahın işidi və Allahın işinə qarışmaq olmaz. Gözümüzün nuru Mahmud məni vahiməyə salan sözlər deyir və mən bilmirəm ki, necə olub ki, gözümüzün nuru belə sözlər söyləyir. Deyir: “Onda bəs nə üçün peygəmbərlər həmişə dərdli-ələmlə olub və nə üçün Cəbrail² xoşbəxtliyin yolunu onlara göstərməyib? Çaryar Məhəmməd peygəmbərin dediyini elədi, niyyətini həyata keçirdi, amma özləri nə oldu? Xülfayi-Rəşidin özləri üçün xoşbəxtlik tapdimi?³

Osmani öz evində öldürdülər. Əlini Allahın evində. Nə üçün, Sofi?”. Gözümüzün nuru Mahmudun başqa sözləri də məni qorxudur və çashdırır. Bir dəfə başımızın üstündən durnalar uçdu və gözümüzün nuru qurban olduğum gözlərini göydəki durnalara dikib belə dedi:

“Sofi, mən tənasüx məzhəbindən⁴ olsaydım o durnalardan danişardım, o durnalardan Məryəmi xəbər alardım və bəlkə o durnalardan da min il bundan qabağın Məryəmi olub, ya iki min il bundan əvvəlin Mahmudu olub, ya üç min il bundan əvvəlin Sofisi olub? ”.

Gözümüzün nuru belə sözlər deyəndə mən bilmirəm ki, nə eləyim? Bir dəfə qabağımıza dəyirmandan un ogurladığı üçün əli kəsilmiş bir öğrenci çıxdı və gözümüzün nuru Mahmud bu öğrenci oğlanı dindirib mənə belə dedi: “Bir vaxt yer üzündə heç kim yox idi, Sofi, indi bu qədər adam var və min ildən sonra gör nə qədər adam olacaq. O zaman dünyaya nə olacaq? Çaylardan qan axacaq, su yerinə qan içiləcək? Bu dünyani ki, Qabil ilə Habil bölüşə bilmədi, qısqanlıq oldu, paxilliq oldu, qardaş qardaşı öldürdü, min ildən sonra bu dünyada nə olacaq? ”. Mən belə suallara cavab verə bilmirəm və ürəyimi qorxu bürüyür. Sonra gözümüzün nuru məndən iki qızıl alıb həmin oğruya verdi. Xərclik üçün bizə verdiyin qızılları ondan güclə gizlədirəm, yoxsa bircə günün içində hamisini ac-yalavaca paylayar. O ki, qaldı o birilərinə,

¹ Vəqf – dini idarələrin torpaq mülkiyyəti

². Cəbrail – Allahın sözlərini peygəmbərlərə yetirən mələk.

³ Çaryar, yaxud Xülfayi-Rəşidin – Məhəmməd peygəmbərdən sonra gələn dörd xəlifə: Əbübəkr (632-634), Ömer (634-644), Osman (644-656), Əli (656-661).

⁴ Tənasüx məzhəbi – bu məzhəbin etiqadçıları belə hesirlər ki, insan öləndən sonra, onun ruhu başqa bir insanın, ya heyvanın cisminə girib yaşayır.

onlardan Mahmudun xəbəri yoxdur və səndən təvəqqəm budur ki, adamlarına tapşır məni yaxşı qorusunlar, çünkü mən özümdən bu mənada çox nigarançılıq çəkirmə və ümidim sənin adamlarınadır ki, məni göz bəbəyi kimi qorusunlar. Mən bilmirəm nə edim və gözümüzün nuru Mahmud üçün də çox qorxuram. Öz-özü ilə danişmağa başlayıb. Mən soruşanda ki, kiminlə danişırsan, deyir ki, Məryəmlə danişram. Bir dəfə dedi ki, atamla danişram, amma bilmədim ki, sənlə nə danişirdi. Bir dəfə də qoca bir kişi yə rast gəldik və gözümüzün nuru Mahmudun dedikləri məni lap qorxuya saldı, çünkü heç nə başa düşmədim. Qoca kişi gözümüzün nurundan soruşdu: "Oğlum, söylə görüm səfərin haradı?" Gözümüzün nuru dedi: "Əmi, səfərim kanan məkanı". Qoca kişi soruşdu: "Oğlum, kan kandı!, bəs məkan nədi?"

Gözümüzün nuru belə cavab verdi: "Kan bu dünyadı, əmi, məkan o dünyadı". Qoca kişinin çox pis gözləri var idi, pis gözlərini qiyib dedi: "Ölümü özünə güclə gəzirsən?" Gözümüzün nuru dedi: "Ölüm haqqı. Taleyin əsirindən çıxməq olmaz." Qoca kişi boğcasından bala-ca bir bardaq çıxartdı və bir dənə də saxsı cam çıxartdı, bardağın içindəkini gözümüzün nuruna uzatdı və dedi: "İç bu camı". Gözümüzün nuru Mahmud başını buladı və belə cavab verdi: "O camdakını peyğəmbər bizə haram buyurub." Qoca kişi pis gözləri ilə gülüməsədi və camın içindəkini – yəqin ki, çaxır idi – özü içdi, sonra çıxıb getdi və həmin qoca kişi gözdən itəndən sonra mən gözümüzün nurundan soruşdum ki, bu nə söhbətdi belə? Gözümüzün nuru mənə cavab vermədi, amma birdən kafir şair Nəsiminin şerini söyləməyə başladı: "Məndə siğar iki cahan, mən bu cahana siğmazam..." . Bəzən mən heç nə başa düşmürəm, öz kor-koranə gözümüzün nurunun dalınca gedirəm. Mən təskinliyi onda tapıram ki, sənin kimi böyük ümidgahımız var və sən bizim bu mənasız və gözümüzün nuru Mahmud üçün baha başa gələn səfərimizə bir əlac tapıb son qoyacaqsan. Söhbət coxdur, amma qorxuram ki, gözümüzün nuru yuxudan oyana və sənə yazdıqlarımı görə. Daha burda bitirirəm. Sabah çaparla məktubu sənə göndərəcəyəm. Adamlarına bir də tapşırmağı yaddan çıxarma ki, məni quldur-qacaqdan yaxşı gözləsinlər. Sənin nurlu əllərindən və mübarək ətəklərindən öpən və hər bir əmrinə müntəzir olan bəndeyi-həqiqir Sofi".

¹ Kan – bir şeyin bol olduğu yer, səxavətli yer.

Sofinin məktubunu gətirən çapar Ziyad xandan daha iki qızıl alıb getdi və Ziyad xan öz otağına çəkilib heç kimi içəri buraxmadı və Sofinin məktubunu bir neçə dəfə diqqətlə oxudu.

Sofi Ziyad xandan əlac istəyirdi və axmaq Sofi bilmirdi ki, hərgah dünyada bir əlacsız varsa, o da elə Ziyad xanın özüdü.

Ziyad xan otağından çıxıb sarayın kitabxanasına getdi və Hindistandan ağırlığı çəkisində qızıl qiymətinə alındıb gətirtdiyi qara cildli Böyük Fal kitabını rəfdən götürüb qəflətən açdı və ilkin oxuduğu sözlər bunlar oldu: “Eşq bəlasına yalnız eşqlə əlac etmək olar.”

Ziyad xanın adamları iki gün-iki gecə vilayəti dolaşdı, seçdi, seçdi və nəhayətdə sorağı Ceyrandan gətirdi: Ceyran ağıllıların ağıllısı idı, biclərin bici idı, qədim sənətinin hər bir incəliyinə bələd idı, elə bir qız idı ki, qaşları kaman, gözləri şəhla, yerişi tovuz yerişi, məmələri şamama kimi yumru, baxanın ağlını aparır; söhbətin gödəyi, elə bil ki; Allah-taala dünyada olan gözəlliyyin hamisini bu qızın başına tökmüşdü, özü də pulgir idı, daş-qas xəstəsi idi.

Ziyad xan bir vaxt Qəmərbanunun uğursuz təşəbbüsünü təkrar etdi və bu təşəbbüs xanlara layiq oldu. Ziyad xan heç kim görməsin deyə, gecənin yarısı Ceyrani saraya gətirtdi və bu gözəl qızı görən kimi, gözlərindən oxudu ki, hansı yuvanın quşudu, başa düşdü ki, adamları hələ az deyib, bu qız dünyada nə desən eləyər. Ziyad xan Ceyrana yeddi kisə qızıl verdi, on kisə də boyun oldu. Ziyad xanın adamları Ceyrani Mahmudun izinə salacaqdılar və Ceyran yolda Mahmuda ürcəh olacaqdı, Mahmudu özünə məftun eləyəcəkdi, Mahmudu geri qaytaracaqdı, bir müddət sarayda Mahmudla qalıb, sonra Gəncədən çıxıb gedəcəkdi və Ziyad xan Təbrizdə Ceyrana bir mülk alacaqdı.

Elə həmin gecə Ceyran kəcavənin pərdəsini salıb **kəniz**-qaravaşları ilə, nökərləri ilə birlikdə yola düzəldi. Ceyran, Qısır Qarını da özüylə götürdü və Qısır Qarı da palanlı qatıra minib pərdəsi salınmış kəcavənin dalına düşdü.

Ceyran tələsirdi.

Tale Ceyranın üzünə gülmüşdü. Az bir müddətdən sonra Ceyran Təbrizə köçəcəkdi. Nəhayət ki, Ceyran Gəncədən köçüb gedir.

Ceyranın fikirləri, arzuları, ehtirası daha Gəncəyə siğışmirdi. Ceyran dünyanın daha böyük şəhərlərini arzulayırdı. Ceyran daha böyük sarayların yaxınlığında olmaq istəyirdi.

Vaxt var idi – Ceyran Gəncəni beləcə arzulayırdı, Gəncə onun üçün arzularının son həddi idi, könlündən Gəncə sarayı keçirdi, amma indi bunlar hamısı keçmişdə qalmışdı və indi daha Gəncəyə siğışmırıldı. Gəncə sarayının sahibi də başqaları kimi deyildi, arvadı Qəmərbanudan başqa qadın tanımırdı və Ceyran az qala bütün ümidlərini üzmüdü. Bu gün gecənin yarısı birdən-birə xanın adamları gəlib onu saraya aparanda, Ceyran elə bildi ki, birbaşa xanın yatağına girəcək, amma məlum oldu ki, yox belə deyilmiş... Nəhayət ki, tale Ceyranın üzünə güldü, əfəl bir xan oğluna dünyanın ləzzətlərindən bir damcı damızdırıb Gəncəyə əlvida deyəcəkdi, Təbrizdə öz mülkünə köçəcəkdi, bir qalib kimi Təbrizə gələcəkdi və ağılı ilə, gözəlliyi ilə Təbrizi, lap elə həşt-behişti fəth edəcəkdi.

Fəttah yalnız Şah İsmayıllı deyildi.

Həmin gecə pərdəsi salınmış kəcavənin içində gedə-gedə Ceyran özünü Şah İsmayıldan kiçik fəttah hiss etmirdi və bu cavan, gözəl, ehtiraslı qadının ürəyi dünyanın ən böyük arzuları ilə döyündürdü; bu arzular gələcəyin gözqamaşdırın varidatından, gələcəyin fironluğundan xəbər verirdi.

Gələcək Ceyranın idi.

IX

Makuya az qalırdı.

Bir azdan Makuya çatacaqdılar və orada gecələyəcəkdilər.

Günün günortağı idi və gün adamin üstünə siğiyırkı, amma Sofi isti hiss etmirdi, çünkü Sofi neçə gün idi ki, birdən-birə bədbinləşmişdi – bu mənasız səfər, atın belində çölləri, düzləri ölçmək Sofinin heç xoşuna gəlmirdi; Sofinin bədbinliyi bir biganəliyə gətirib çıxartmışdı və qalın qurşağına baxmayaraq isti də Sofiyə təsir etmirdi. İstini Mahmud da hiss etmirdi. Sübh tezdən buralara bərk yağış yağmışdı və həmin yağış elə bil bu düzənliyə bir yaz təravəti gətirmişdi və hiss etdiyi bu yaz təravəti elə bil Mahmuda xəbər verdi ki, Məryəm də lap elə bu yaxınlarda buradan keçib, Məryəmin də fikrində Mahmud olub.

Mahmudun gündən-günə ümidsizləşən ürəyində bir ümid qıgil-cımı yandı.

Ən qəribəsi bu idi ki, Mahmudun ürəyində gündən-günə artan ümidsizlik yalnız Məryəmlə bağlı deyildi, bu ümidsizlik ümumiyyətlə,

insan əməli ilə bağlı idi. Hər gün rastlaşdığı adamlar, eşitdiyi hadisələr, gördüyü müsibətlər hər dəfə də yeni bir kəşfə çevrilirdi və bu kəşflər Mahmudun beynində insan xisləti ilə bağlı yüz cürə sual yağırdı və Mahmud bu suallara cavab tapa bilmirdi; Mahmud gözlərini yumurdu və gözlərinin qabağına muxtəlif rənglər gəlirdi, amma bu rənglər məhz hansı rənglər idi – qırmızıydımı, maviydimi, yaşılıydim? – bilmirdi, amma bu naməlum rənglər aləmi hər tərəfə bir ümidsizlik saçırıcı və bəlkə bu naməlum rənglər elə ümidsizliyin rəngi idi?

İrəlidə bir topa qara bulud göründü və belə bir aydın, günəşli gündə o qara bulud topası Sofini həyəcana gətirdi.

Sofi diqqətlə baxdı.

Mahmud təmiz idi, Mahmud belə şeyləri ürəyinə gətirə bilməzdi və Sofi bir bəhanə ilə Mahmudu burada qoyub irəli tək çapmalıydı; Mahmud belə şeyləri görməməli idi və hərgah hər şey Sofinin fikirləşdiyi kimi idisə, yolun yönünü dəyişmək lazımdı.

Sofi əli ilə qarnını tutub Mahmuda yaxınlaştı və üz-gözünü turşudub:

– Sən burda dayan, mən indi gəlirəm – dedi və qara bulud topasına tərəf çapdı.

Sofi yaxınlaşıqca o qara bulud topası enib-qalxırdı, hərəkət edirdi.

Sofi yaxınlaşıqca o qara bulud topasından qarğıa-quzğun səsi gəlirdi, gülün, çiçəyin, otun ətrinə dunyanın ən tükürpədici qoxusu qarışırıcı və bu qoxu getdikcə artırdı.

Sonra o qara bulud topasının altında boz bir qaraltı görünüməyə başladı. Bu boz qaraltı adda-budda ağappaq ağarırdı, adda-budda qapqara qaralırdı və adda-budda qıpçırmızı qızarırdı.

Sofi gəlib bu yerə çatdı.

Sofinin atı ürkdü, finxırdı; at burada dayana bilmirdi.

O qara bulud topası başdan-başa qarğıa-quzğun idi.

O boz qaraltı, kəsilmiş insan başlarından düzəldilmiş ehram idi.

Qarğıa-quzğun bu kəllələri didmişdi və didilmiş yerlərin sümüyü ağarırdı; qapqara saçlar, saqqallar qaralırdı; qarğıa-quzğun bu kəllələrin bir çoxunun gözünü çıxarmışdı, amma bəzi kəllələrdə tək-tək gözlər qalmışdı və az qala pırtlayıb hədəqəsindən çıxacaq bu böyük tək gözlər, qapanmış kirpiklərin arasından təkcə ağı görünən gözlər, quzğunların tamam qoparıb çıxarmadığı yarımcıq gözlər bütün Çaldıran düzünü örtmüş başsız cəsədlərə baxırdı. Bu başsız cəsədlər bir-

birinə qarışmışdı, dəmir zirehləri, paltarları qana, torpağa bulaşmışdı, hər tərəf qalxan, qılınc, nizə idi və bu dəmirlər günün şüaları altında parıldayırdı:

Bu başsız cəsədlər Səfəvilərin qızılbaş döyüşçüləri idi və indi gözünü kəllələrdən düzəldilmiş ehramdan, başsız cəsədlərdən çəkə bilməyən və bərkdən öyüyə-öyüyə qusan Sofi bilmirdi ki, beş gün bundan əvvəl bu Çaldırın düzündə qırğın olmuşdu və bu qırğın üç gün davam etmişdi: Osmanlı hakimi I Sultan Səlim Səfəviləri müsəlman dininin düşməni elan etmişdi və İslam müdafiəsi naminə iki yüz minlik türk ordusu ilə Azərbaycana girmişdi, 1514-cü ilin avqust ayında Səfəvilər dövlətinin – “Məmləkəti-Azərbaycan”ın yaradıcısı və hökmədəri Şah İsmayıł türk ordusundan bir neçə dəfə az qoşunla Sultan Səlimin Maku yaxınlığındakı bu Çaldırın düzündə qarşılamışdı, döyüşə girmişdi və məğlub olmuşdu.

Beş gün bundan əvvəl Şah İsmayıł adı bir döyüşü qiyafəsində boz ürgənin belində oturub göz işlədikcə uzanan Çaldırın düzünə baxırdı və yağışlar çox yağıdıği üçün payızqabağı təzədən göyərmiş, çıçəkləmiş bu torpağın bir azdan sonra süvari atlarının dirnəği altında didim-didim didiləcəyini, on minlərlə insan qanına bulaşacağını biliirdi; indi yalnız Maku camaatının tanıldığı Çaldırın düzünün bu gündən sonra bütün dünyada tanınacağı, Xandəmir kimi, Qəzvini kimi tarixçi mirzələrinin¹ bu düzənliyin adını əbədiləşdirəcəyini bilirdi, Lütfi paşa² da yəqin ki, Sultan Səlimin ordusunda idi və hər şeyi gözü ilə görmək isteyirdi.

Şah İsmayıł burasını da yaxşı bilirdi ki, Sultan Səlimin ordusu təkcə sayca çox deyildi; Sultan Səlimin ordusu hələ yeni başlamış bu əsrin ən müasir ordusu idi, on min tūfəngli, yüz araba toplu, zərbzənle, badlicla³ silahlanmış ordu idi və türk döyüşçüləri də vuruşan döyüşü idi, ağıllı, təcrübəli, igid döyüşü idi: Səfəvilərin topu yox idi, qoşunun sayı az idi.

¹ Xandəmir – əsl adı Qiyasəddin ibn Hüməmeddin əl-Hüseyni (1475-1536); Mir Yəhya əl-Hüseyn əl-Qəzvini (1481-1555); orta əsr görkəmli Azərbaycan tarixçiləri və Şah İsmayıł sarayına yaxın adamlar idi

² Lütfi Paşa – XVI əsr məşhur türk saray tarixçisi idi. Sultan Səlimin hərbi səfərlərində iştirak edirdi. Çaldırın müharibəsini təsvir edən “Tarixi ali-osman” əsərinin müəllifidir.

³ Zərbzən, badlic-XVI əsrin əvvələrində ixtira edilmiş odlu silah növləri

Sultan Bəyazidin vaxtında Şah İsmayılla osmanlıların arasında bir “ata-oğul münasibəti” var idi, amma elə o vaxtdan Trabzon hakimi Yavuz Səlim bu münasibəti qəbul edə bilmirdi və bu münasibətə etibar etmirdi. Yavuz Səlim Şah İsmayılda Osmanlı torpağını da “Məmləkəti-Azərbaycan”a qata biləcək bir qüvvə və bacarıq görürdü. Sultan Bəyazid Xorasan və Türküstan üzərinə yürüşlərindən sonra “Məğlubedilməz” şöhrəti qazanmış Şah İsmayılı Cənuba yönəltmək istəyirdi və məktublarından birində açıq yazdı: “Siz Rum elini istila etmək fikrindən ümidiñizi kəsin. Yaxşısı odur ki, İran, Turan və Hindistandakı xanlıqları məhv edib, o tərəflərdə olduqca qüvvətli bir dövlət təşkil edin.”

Amma bu etibarsız dünyanın işini nə bilmək olardı və kim zəmanət verə bilərdi ki, həmin “olduqca qüvvətli bir dövlət” doğrudan da axıra qədər “dəymə mənə, dəyməyim sənə” siyasetinə sadiq qalacaq? Trabzon hakimi Yavuz Səlim Sultan Bəyazidin taxtını ələ alıb I Sultan Səlim olduqdan sonra, Şah İsmayılin ən qəddar bir düşməni meydana çıxdı və Sultan Səlim müftiləri, fəqihləri və qaziləri toplatdırıb əmr ilə Şah İsmayılin və qızılbaşların hamisiniñ əleyhinə fitva hazırlatdı.

Sultan Səlim usta və hiyləgər bir adam idi və Şah İsmayılin bunu da bilir və qiymətləndirirdi. Şah İsmayılin İspaniya kralı V Karla məktub yazmışdı və həmin məktubda Sultan Səlimin hiyləgərliyini bütün osmanlılara aid etmişdi: “Hiyləgər osmanlılara etibar etməyin, çünki Sultan elə bir adamdır ki, onun üçün ittifaq, and, vedlərə sədaqətin heç bir qiyməti yoxdur və o Sizi məhv etmək üçün əlindən gələni edəcəkdir”.

İspanların kralından bir xəbər çıxmadı...

Şah İsmayılin bütün bunları bilirdi, amma Şah İsmayılin ürəyində heç bir nigarançılıq yox idi, onsuz da “məmləkətin ətrafında həmişə at cövən etmişdi”¹ və Şah İsmayılin Sultan Səlimə göndərdiyi məktubda yazdı ki, “məmləkət gəlinini o şəxs möhkəm quca bilər ki, sivrilmiş qılincin dodağından öpə”.

Məsələ yalnız bunda deyildi ki, keçən əsrin sonunda “Azərbaycan taxtı və səltənəti uğrunda” mübarizəyə qalxmış İsmayılin cəmi on dörd il ərzində yalnız Azərbaycanda deyil, Amu-Dəryadan tutmuş Fərat

¹ Şah İsmayılin öz sözləridir.

çayına kimi bir ərazidə, İraqı, Diyarbəkri, Kiçik Asiya'nın bir çox vilayətlərini, Xorasanı əhatə edən bir ərazidə qılınç gücünə qüdrətli Azərbaycan Səfəvilər dövləti yaratmışdı və ölümlə min dəfələrlə üzbəüz dayanmışdı və buna alışmışdı; məsələ bunda da deyildi ki, Sultan Səlim topuna arxayıñ idi, Şah İsmayıł isə həmişəki kimi özünə arxayıñ idi və Quranda belə yazılmışdı: "Ya peyğəmbər! Dindarları həvəsləndirib vuruşmağa təşviq et; əgər aranızda iyirmi nəfər mətanətli adam olsa, onlar iki yüz nəfərə qalib gələr".

Düzdü, Şah İsmayıł peyğəmbər deyildi, amma hər halda əlinə Zülfüqar¹ almışdı və ordu da sədaqətli ordu idi, hətta dünən aldığı məlumatə görə toy məclisi qurulmuş bir nəfər gənc Şah İsmayılin çağırış fərmanını eşidib zifaf gecəsində gəlin ilə görüşmədən orduya qoşulmuşdu.

Məsələ burasında idi ki, həmin yay günü Çaldırın düzü birdən-birə Şah İsmayılı boz ürgənin belindən alıb uşaqlıq illərinə aparmışdı və Şah İsmayıł heç cürə özünü ələ alıb, o uzaq uşaqlıq illərindən qopub ayrıla bilmirdi.

Şah İsmayılin ürəyində hamidan, hətta özündən də gizlətmək istədiyi – amma bacarmadığı – bir nöqtə var idi, bu nöqtə çox kövrək idi, çox kiçik idi, zərif idi, amma sehrli idi, çünki o kiçik nöqtədə elə bil böyük bir səhra yerləşirdi və bu səhrada sərin yel əsirdi, meh əsirdi və bu yel də, bu mehriban meh də onun hissəleri idi, hamidan gizlətmək istədiyi həmin hissələr ki, Şah İsmayılı Xətai imzası ilə yanan bir şairə cevirirdi. Şah İsmayıł və Xətai bir nəfərdə bir-birinə tamam zidd olan iki nəfər idi və indi Şah İsmayıł istəmirdi ki, döyüşqabağı Xətaiyə cevirlisin.

Şah İsmayılin ən yaxın və inanılmış əmirlərindən Eşikağası Durmuş xan atını hökmədarın yanına sürdü və nə isə soruşmaq istədi, amma şahi çox fikirli gördüyü üçün bir söz deməyə cəsarət etmədi.

Şah İsmayılin uşaqlığı Çaldırın düzündə keçməmişdi, amma o uşaq indi Çaldırın düzündə alabəzek kəpənəklər tuturdu, qarışqa yuvalarına tamaşa edirdi, gül-çiçək dəriridi sonra arxası üstə göy çəmənlilikdə uzanıb göye baxırdı, sonra gözlerini yumurdu və gələcəkdəki dünyasına girirdi; həmin gələcək dünya temiz idi, pak idi, sevgi, məhəbbətlə dolu idi, qansız idi, qırmızıya boyanmamışdı, hiyləsiz idi, siyasetsiz idi və başdan-başa şer içinde idi.

¹ Zülfüqar – İmam Əlinin qılincının adıdır. Burada şəliyin rəmzi

Şah İsmayıł indi bu Çaldıran düzündə arxası üstə uzanıb gözünü yummuş o uşağın dünyasından – arzulanan, amma heç vaxt gerçek olmayacaq dünyasından çıxıb boz ürgənin belinə qayida bilmirdi və birdən-birə Şah İsmayıł bu il anadan olmuş oğlu Təhmasib Mirzəni xatırladı və Şah İsmayıla elə gəldi ki, indi Çaldıran düzündə beləcə mənasında işlənmişdir.

Arxası ustə uzanıb gözünü yummuş uşaq özü yox, Təhmasibdir, indicə qalxıb iməkləyəcək; Təhmasibin iməkləməyini gözünün qabağına gətirdi və gülünsədi, sonra bu gülüş sifətindən çəkildi və İsmayıł fikirləşdi ki, bəlkə bir vaxt babası Şeyx Cüneyd də beləcə öz oğlunu – Şeyx Heydəri xatırlayıb, Şeyx Heydər də beləcə öz oğlunu – Şah İsmayılı xatırlayıb... Yəqin bir vaxt gələcək ki, Təhmasib də öz oğlunu beləcə gözlərinin qabağına gətirəcək... Adlar dəyişir, sifətlər dəyişir, hissələr həmin hissələrdir, xisət həmin xisətdir və əslində dün-yada heç nə dəyişmir, həyat elə bir məhəccərin içindədir ki, heç vaxt bu məhəccəri adlamaq olmayacaq. Bu fikir İsmayılı darıxdırdı, ürəyini qısdı və bu dəm məşhur Səfəvi sərkərdəsi, Diyarbəkr hakimi və Şah İsmayılin yeznəsi Xan Məhəmməd Ustaclı qayının köməyinə gəldi. Azərbaycanın kəşfiyyatçı atlıları xəber gətirmişdi ki, Sultan Səlimin ordusu üzü Çaldıran düzünə tərəf arxayıñ-arxayıñ gəlməkdədi və düşmən ordusunun say çoxluğundan, yeni silahından narahat olmuş Xan Məhəmməd Ustaclı osmanlıların üstünə qəflətən hucum çəkmək istəyirdi.

Xan Məhəmməd Ustaclı çapa-çapa Şah İsmayılin qabağına gəlib ağ atının belindən yerə sıçradı və təzim etdi:

– Şah sağ olsun, onlar yolda ikən üstlərinə hücum edək! Xan Məhəmməd Ustaclının bu sözləri bircə anın içində Şah İsmayılı o uzaq uşaqlıqdan, o temizlikdən, qayğısızlıqdan qoparıb boz ürgənin belinə gətirdi və o xatırələrin yerini dərin bir təəssüf hissi, bir həzinlik tutdu; sonra Şah İsmayıł bütün iradəsini toplayıb özünü bu təəssüf hissi və həzinliyin də içindən çıxartdı.

Şah İsmayıł son on beş ili birlikdə at belində keçirdikləri sərkərədəsini hırslı təpədən dırnağacan süzdü və səhərdən bəri səssiz dayanmış Eşikağası Durmuş xan yaxşı öyrəndiyi bu acıqlı baxışların mənasını dərhal başa düşdü və dedi:

– Sənin tədbirlərin Diyarbəkrdə işə keçər. Burada Şah İsmayıł var, rəy və göstəriş də onundur!

Xan Məhəmməd Ustachi Eşikağası Durmuş xana cavab vermədi, çünkü bu ölüm-dirim mübarizəsi ərəfəsində belə bir adamla ağız-ağıza verməyi və onun səviyyəsinə enməyi öz ləyaqətinə siğışdırmadı, bir ürək ağrısı ilə təkcə bunu fikirləşdi ki, yaltaqlıq necə bir sırr-xudadır ki, İsmayııl kimi böyük adamlar da yaltaqsız keçinmir və əslində yaltaqlığa möhtacdırlar?

Şah İsmayııl ele bil ki, çərikbaşının¹ üreyindən keçənləri oxudu və bu dəfə Eşikağası Durmuş xana ötkəm bir nəzər saldı, sonra dedi:

– Mən karvan basan quldur deyiləm!

Xan Məhəmməd Ustachi qəzəblə alışib-yanan bu gözlərə baxdı, hirdən şahın uzun bığlarının nazik uclarının titrədiyini gördü, uzunsov təmiz sıfətinə qırmızı əsəb ləkelərinin düşdüyüünü gördü və Xan Məhəmməd Ustachi bu uzun illər boyu neçənci dəfə heyrət etdi ki, bu dünyadan necə işidi ki, boz ürgənin belində oturub hirsindən Çaldırın düzünə siğışmayan bu zəhmli adam belə sözlər deyir:

Sorsa, Xətai kimdir, eşqimdə ol pəri,
Bir binəvayı-xəstədilü natəvan derəm.

Şah İsmayııl bir tərəfdən sarayda Məliküm-şüəra Şirvanlı Həbibinin başçılıq etdiyi ədəbi məclisin ən adı bir üzvü kimi, qəzel və qoşmalar yazırıdı və məclisin bu şerlər barədə fikrimi şerlərindən başqa heç nəyi olmayan kimsəsiz bir şairin ürək çırpıntıları ilə gözləyirdi, bir tərəfdən də Xan Məhəmməd Ustacının bir müddət bundan əvvəl verdiyi: “– Rəiyət baş qaldırsa nə etməli?” – sualına – “Əgər rəiyət bir söz belə dilinə gətirsə, mən Allah-taalanın köməyi ilə qılınca əl ataram və bir nəfəri də sağ qoymaram” – deyə cavab verirdi və Xan Məhəmməd Ustachi Sahibi seyf vəl-qələmin² sərt sıfətinə baxa-baxa bircə an belə tərəddüd etmirdi ki, belə də olar, İsmayııl dediyi kimi də edər.

Şah İsmayııl o Çaldırın düzündə yalnız Xan Məhəmməd Ustacının sözlərinə qəzəblənməmişdi – şah Xan Məhəmmədin keçirdiyi hissləri başa düşürdü və yaxşı bilirdi ki, yeznəsi qorxaq deyil, az qala əfsanəvi bir cəngavərdir, qılınçı möhkəm tutan əli var, düşmənə aman verməyən cəsarətli ürəyi var, vətənə, məzhəbə və Şah İsmayıla sədaqətli qəlbi var, amma Xan Məhəmməd Ustachi indi bir sərkərdə kimi təlaş

¹ Çərik – ayrı-ayrı qızılbaş qoşunları belə adlanırdı.

² Sahibi seyf vəl-qələm – mənası “Qılinc və qələm sahibi” deməkdir. Müasirləri bəzən Şah İsmayılı belə çağırırlar.

hissi keçirirdi və buna haqqı da var idi: Şah İsmayıł Roma papasından tutmuş İspaniya kralı V Karla kimi, İoanitlər ordeninin¹ başçısından tutmuş Polşa kralınacan, Venetsiyadan tutmuş Macarıstananacan bütün Avropa ilə Sultan Səlimin əleyhinə ittifaq bağlamağa təşəbbüsler göstərmışdı – məktublar yazmışdı, elçilər göndərmişdi, amma indi bu Çaldırان düzündə iki yüz minlik Sultan Səlim ordusu ilə təkbətək dayanmışdı; Şah İsmayılı qəzəbləndirən bu baş tutmayan ittifaq, bu təkbətəklilik də deyildi – iyirmi səkkiz illik ömrü boyu Şah İsmayıł artıq dəqiq bilirdi ki, siyaset elə bir aləmdir ki və şahlıq da elə bir taledir ki, ən çətin məqamda yeganə pənah öz qılincın və şürurundur və bu həyat da elə bir həyatdır ki, əslində düşmənlə təkbətək dayanmaq bir o qədər də qorxulu şey deyil, buna öyrəşirsən, çünkü əslində hökmədar həmişə düşmənlə təkbətəkdir, öz yataq otağında belə, istirahət çağılarında belə düşmənlə təkbətəkdir, ən qorxulusu gecələrin sakitliyində və tələsiksizliyində özün özünlə təkbətək dayanmaqdı.

Şah İsmayılı qəzəbləndirən səbəb sövq-təbii idi, döyüşqabağı qətiliye, sərtliyə və qəddarlıq bir hazırlıq idi və həmişə böyük döyüşlər ərəfəsində belə olmuşdu; bu sövq-təbii qəzəb şairi şahın bədənindən qovub çıxarırdı, şairi döyüş hərisinə çevirirdi. Bayaqtan bəri Çaldıran düzündə arxası üstə uzanıb gözlərini yummuş o uşaqın dünyası indi tamam yox olub getmişdi, bir əlçatmazlıqda, ünyetməzlikdə qalmışdı.

Az bir müddət ərzində Çaldıran düzündə top-tüfənk səsi, qılinc-qalxan səsi, insan qəzəbi və insan naləsi, at kişnərtisi ərşə qalxdı və bütün yürüşlərdə, döyüşlərdə həmişə Şah İsmayıł ordusunu müşayiət edən və döyüşçülerin vuruşmaq əzmini qaldıran ozanların türkü varsağları, cukurlarda² çalınan cəngilər bu vəhşi səs-küy içində itib batdı, eşidilməz oldu, Çaldıran düzü qan qırmızısına büründü və Şah İsmayıł salnaməçilərin “cəsarət dənizinin nəhəngi, dilavərlik meydanının pələngi” adlandırdıqları osmanlı sərkərdəsi Əlibəy paşa Malquc oğlunu şəxsən qılınc zərbəsi ilə vurub öldürsə də, vuruşda ən adı bir Səfəvi əsgəri kimi iştirak etsə də, baş sərkərdə kimi bütün çəriklərin əməliyyatlarına rəhbərlik etsə də say və silah öz işini gördü – Şah İsmayıł Çaldıran müharibəsində məglub oldu, ağır yaralanıb ordusunun salamat qalmış hissələri ilə Azərbaycanın içərilərinə çəkildi.

¹. İoanitlər ordeni – səlibçi cəngavərlərin hərbi təşkilatı.

² Türkü varsağları – ozan mahnları; cukur – saz.

Şah İsmayıл neçə gün sayıqladı, neçə gün Şah İsmayıл qara basdı, heç kimi tanımadı, heç nə eşitmədi və nəhayət, özünə gələndə, ilk dəfə gözlerini açanda nə ailəsini, oğlanlarını, nə qoşunu, nə Təbrizi soruşdu, ən birinci Behzadı¹ xəbər aldı:

– Kəmaləddin salamatdı?

Bu sual çox gözlənilməz oldu, çünkü bu dəm Şah İsmayılin yatağı etrafında toplanmış sərkərdələrin, vəzirlərin, əmirlərin heç biri Behzad hayatı deyildi və Behzad heç ağillarına da gəlmirdi; bu adamlardan kimi intiqam hissi ilə alışib-yanırdı, kimi ürəyinin dərinliyində öz gələcək taleyinin hayatı idi, kiminin də bütün fikri-zikri bundan ibarət idi ki, Şah İsmayıл tez sağalsın, tez ayağa qalxsın və bütün qayğıları yenə öz üzərinə götürsün – bu qayğıların hamılıqla da olsa yükünü daşımaq çox çətin və dözlüməz idi.

– Salamatdı, şah...

Şah İsmayılin kağız kimi ağappaq və tamam zəifləmiş sifətindən yüngül bir təbəssüm ötüb keçdi və hələ də elə bil torun arxasından baxan gözləri bir anlıq işıqlandı.

Sultan Səlim Çaldıran döyüşündə həlak olmuş Səfəvi döyüşçü-lərinin başlarını kəsdirib bu başlardan ehram düzəldirmişdi, sonra qoşunu Çaldıran düzündən çəkib Xoyu, Mərəndi tutmuşdu, Təbrizə yaxınlaşmışdı.

Sofinin bütün bunlardan xəbəri yox idi.

Sofinin bundan da xəbəri yox idi ki, kəllələrdən düzəldilmiş bu ehramın lap yuxarısındakı təkcə başın sahibi qəlbəgahda Sultan Səlimin çadırına təkbaşa hücum çəkəndə sinəsi top güllesinə hədəf olmuş məşhur sərkərdə Xan Məhəmməd Ustaclı idi; qarğı-quzğun həmin başın gözlərini çıxartmışdı, alnını, yanaqlarını deşik-deşik eləmişdən, dilini, dodaqlarını qopartmışdı.

Sofi gözlərini bu kəllə ehramından, bu başsız cəsədlərdən çəkə bilmirdi.

Öyüməkdən Sofinin bütün sinəsi sancıldı, bütün bədəni ağrıyırdı, nəfəs ala bilmirdi, amma Sofi gözlərini bu kəllələrdən, bu cəsədlərdən çəkə bilmirdi, elə bil ki, bu kəllələr, bu başsız cəsədlər, bu qan qırızısı Sofinin gözlərinə gözə görünməyən qarmaq atıb tarımtarım özünə tərəf çəkib saxlamışdı; Sofinin gözləri də ağrıyırdı, göz qapaqları qırılmırdı, bərəlib açıqca qalmışdı.

² Kəmaləddin Behzad 1450-1535 (36) – böyük Azərbaycan miniatür rəssamı. Şah İsmayılin sarayında kitabxana rəisi olmuşdur.

Qarqa-quzğun göydə qıy vururdu. Yerində dayana bilməyib finxıran, başını cilovdan xilas etmək istəyən at və bərkdən öyüyə-öyüyə atın belində oturmuş diri insan, Çaldırın düzündəki cəsəd sakitliyini pozmuşdu.

Qarğa-quzğun yavaş-yavaş az qala Sofinin lap başının üstündən ötməyə başladı və Sofi dimdiyi, caynaqları, qanlı quşların qanadlarının altından gələn yeli sıfətində hiss etdi; bu yel elə bil ölümün, qəbir qurdlarının nəfəsi idi və ölümlə belə bir yaxınlıq Sofini özünə gətirdi; Sofinin saçları heyvani bir dəhşətdən qabarıb dik durdu və Sofi başa düşdü ki bircə an belə itirmədən geri çapmaq lazımdı, Mahmudu bu tərəflərə gətirmək olmaz, Mahmudun yolunu döndərmək lazımdı, çünkü Mahmud bütün bunları görməsin gərək, Mahmud təmizdi, kövrəkdi və bu təmizlik, bu kövrəklik bu müsibətə dözə bilməz.

Elə bu zaman Çaldırın düzünün o qarğa-quzğun səsi içindən Mahmudun fəryadı eşidildi:

— Sofi! Sofi! Beş qarış torpaq üstə? Bir kisə qızıl üstə?! Uşaq ol-mayıbmı bunlar? Göyü, ayı, ulduzları görməyibmi bunlar? Şümr¹ olub bir-birinin başını kəsirlər, Allah buna niyə dözür, Sofi?

Mahmud Sofinin ardınca çapılıb gəlmışdı və Çaldırın düzü ilə üz-beüz çıxmışdı.

Sofi Mahmuda baxırdı, Mahmudun səsi beyninin hər bir hüceyrəsinə yayılırdı və Sofi ağlayırdı; Mahmudun səsində tükürpədən bir fəryad var idi, amma bu fəryad Keşisin həyatında, Daməngir İsrailin qarşısındaki fəryad deyildi, bu fəryadda qorxu, ürkü yox idi, bu fəryad başdan-başa bir yanğı idi.

Sofi içün-için ağlayırdı. Sofi hər şeyi yadından çıxartmışdı, hətta belindəki qurşağı da bu dəm yadından çıxartmışdı.

Qarğa-quzğun qayı arasından Mahmudun səsi gah eşidilir, gah da eşidilməz olurdu:

— Mehdi Sahibi-əzzaman² neyi gözləyir, niyə zühur etmir, niyə bu zülmətə dözür, bundan artıq bir müsibət olarmı, niyə gəlib dünyani düzəltmir?

Bəlkə yoxdu, olmayacaq Sahibi-əzzaman, Sofi, ona görə? Bəlkə düzəltmək olmaz bu dünyani, Sofi, ona görə gəlmir?

¹ Şümr – Dəməşq xəlifəsi Yəzid ibn Müaviyənin sərkərdələrindən biri olmuşdur və İslam tarixinə görə vuruşma zamanı İmam Hüseynin başını kəsmişdir.

² Mehdi Sahibi-əzzaman – 12-ci imamın adıdır, dinə görə qeyb olub və dünyadan axırında gəlib insanlığı xilas edəcəkdir.

Bu küfr sözlər belə daha Sofini qorxutmurdu, çünki dünyanın bütün qorxuları bu Çaldırın düzünün yanında bir heç idi. Sofi için-için ağlayırdı. Sofi Mahmudun dərdinə şərik idi.

Sofi atı Mahmudun qabağına sürüüb ağlaya-ağlaya:

– Gedək. – dedi. – Gedək burdan!..Gedək...

Bu dəm Sofi Mahmudu qucaqlamaq isteyirdi, öpüb bağırna basmaq isteyirdi, ömründə olmamış və bundan sonra daha olmayacaq doğma balası kimi Mahmudun dərdini azaltmaq isteyirdi, çünki Mahmud bu Çaldırın düzündə yeganə nəfəs idi.

Mahmud eyni çılgınlılıqla:

– Gedək! – dedi. – Gedək, Sofi! – Və Mahmud nazik boğazının damarları şışə-şışə farsca qışqırıldı: – Ey müsəlman, dərdi-məra dərman nist əlqiyas!¹

Mahmud bu sözləri deyə-deyə atın başını döndərib çapdı. Çaldırın düzündən uzaqlaşdı, amma elə bil Dağlı Arvad² dağlardan enib Çaldırın düzünə gəlmüşdi – Mahmudun sözləri qarğı-quzğunun səsi ilə bir müddət əks-səda verdi, Mahmudla Sofinin ardınca qovdu:

– ...dərman nist əlqiyas!..

– ...dərman nist əlqiyas!..

– ...dərman nist əlqiyas!..

Sofi var gücü ilə Mahmudun ardınca çapa-çapa bu Çaldırın müsibətindən, bu qarğı-quzğun əks-sədasından uzaqlaşmaq isteyirdi,

amma Sofi hələ bilmirdi ki, müsibət təkcə Çaldırın müsibətindən ibarət deyildi.

Sofi indi başa düşmüştü ki, nə üçün bir həftədən artıq bir müddətdi Ziyad xanın adamlarından xəbər-ətər yoxdur, nə üçün Ziyad xana göndərdiyi ikinci və üçüncü məktuba cavab yoxdur. Sofi Çaldırın düzündəki geyimlərini indi xatırlayıb başa düşdü ki, Sultan Səlim ordusu ilə Səfəvilər arasında qırğın olub və deməli, indi baş qarşıq idi, indi yəqin Gəncədə aləm bir-birinə dəymmişdi.

Düzdü, Sofi bunları başa düşmüştü, amma əslində Sofinin heç nədən xəbəri yox idi.

¹ Şərq aləmində geniş yayılmış bu məşhur kəlamin tərcüməsi belədir: "Ey müsəlmanlar, bizim dərdimizin dərməni yoxdur".

² Dağlı Arvad – əfsanəyə görə, gözəgörünməz bir qadındır, dağlarda yaşayır və əks-sədəni da verən odur.

Sofinin xəbəri yox idi ki, artıq neçə gündü Gəncə taxtında təzə bir xan oturub və Qarabağ bəylərbəyliyinin bu yeni hökmdarının adı Bayandur xandır.

Ziyad xan Gəncədə Mahmudla görüşüb Mahmudu bu səfərə yola salanda təkcə Bayandur bəy bilirdi ki, bu ata-oğul ayrılığı əbədi ayrılıqdı, çünkü Ziyad xanın ömrünə az qalmışdı, çünkü Bayandur bəy bütün hazırlığı görmüşdü və hər şey Sultan Səlimin Azərbaycana yürüşünə bənd idi.

Dəli bir taxt-tac ehtirası Bayandurun bütün varlığını sarsılmışdı, bu ehtiras Bayanduru məhv edirdi, canavar kimi bütün içini yeyirdi və Bayandur yaxşı bilirdi ki, bu ehtiras onu ya qara torpağın altına aparaçaq, ya da Ziyad xanın taxt-tacında oturdacaq.

Bayandur bəy Ziyad xanın hər bir hərkətində, hər bir sözündə, hər bir tədbirində bir qüsür görürdü və hərgah Bayandur bəy özü xan olsaydı, bu siyaset qüsurlarının, bu münasibət qüsurlarının, bu haki-miyət qüsurlarının heç biri olmayacaqdı.

Həmin “hərgah”lar taxt-tac ehtirasının başlangıcı oldu.

Allah Bayanduru hökmardarlıq üçün yaratmışdı, ya da ki, yaşamağın mənası yox idi.

Sultan Səlim adamlarının xüsusi çaparı gecə ilə böyük yürüşün başlanmayı xəbərini Bayandur bəyə çatdıranda elə həmin gecə də Bayandur bəy gələcək amansızlıqladan, gələcək şücaətlərdən xəbər verən bir qətiyyətlə Ziyad xanın yataq otağına girdi və özü öz əli ilə xəncəri dəstəyinə kimi, yatmış Ziyad xanın sinəsinə sapladı.

Ziyad xan bircə anlıq gözlərini açmağa macal tapdı və dərhal Bayandur bəyi tanıdı və hər şeyi başa düşdü, hələ tamam axıb getməyən xırda tum gözləri bu köchaköç məqamında imkan tapıb istehza etdi, sonra Ziyad xan piçildədi:

— Mənim canımı qurtardin...

Bayandur bəy nə o anda, nə də çox-çox sonralar bu sözlərin mənasını başa düşmədi, uzun-uzun illər keçdi, Bayandur xanın başına çox qəzavü-qədər gəldi, taxtdan salındı, yenə taxta çıxdı, əsir düşdü, gözləri çıxarıldı, qaçıb dağlara çəkildi, qalalarda gizləndi və ömrünün sonuncu günü ölüm yatağında can verdiyi vaxt Ziyad xanın uzaq-uzaq keçmişlərdə qalmış səsi həmin sözləri bir də piçildədi və qoca Bayandur yalnız o zaman bu sözlərin mənasını dərk etdi.

Ziyad xanın sinəsinə xəncər sapladığı həmin anda mənasını başa düşmədiyi bu sözlər Bayandur bəyi üşüm-üşüm üzüdü.

Ziyad xan buna da macal tapdı ki, əlini sinəsinə sürtsün və öz qanına bulaşmış iri pəncəsini Bayandur bəyin sifətinə yapışdırınsın.

Sonra Ziyad xan keçindi.

Bayandur bəy məhur kimi sifətinə yapışdırılmış bu isti qanın tamını ağızında hiss etdi, qoxusunu duydı. İndiyə qədər Bayandur bəy ya uşaq vaxtı yixılıb ağızı əziləndə, ya burnu qanayanda, ya da sonralar döyüslərdə yaralananda öz qanının tamını hiss etmişdi, amma indi ağızında tamını duyduğu bu qan öz qanı deyildi, başqa adamın qanı idi, yad qanı idi və bu qanın tamı də başqa cür idi.

Sonralar camaatin “Qurd” ləqəbi verdiyi Bayandur xan baş kəsdirəndə də, adam öldürəndə də, döyük meydanlarında da həmişə ağızında belə bir tam hiss edirdi – yad adam qanının tamını.

Sofinin bütün bunlardan xəbəri yox idi.

Bayandur xan həmin qətl gecəsinin səhəri Gəncə taxtına çıxarkən hələ evlərə od vurmamış, – Ziyad xanın və Qəmərbanunun əli qılınc tutan bütün qohum-əqrəbasını qılıncdan keçirməmiş ilk tədbiri bu oldu ki, Mirzə Salmanın saqqalını dibindən qırxdırdı və cavana, qo-caya baxmayıb bütün saray əhli qarşısında Mirzə Salmanı rüsvay etdi:

– İndi daha şəhadət barmağını keçi saqqalına oxşayan saqqalına dolaya bilməyəcəksən, – dedi. – Gicişəndə şəhadət barmağını bilirsən nə elə?..

Sonra Mirzə Salmanı axsaq bir eşşeyin belində tərsinə oturdub ayaqlarını heyvanın sağısına sarıtdı, başına bir kasa qatıq tökdürüb Gəncədən qovdu və bundan sonra heç kim bilmədi ki, Mirzə Salmanın axırı nə oldu.

Sofinin bundan da xəbəri yox idi ki, çapa-çapa Çaldıran düzündən qaçıqları zamanda, Gəncənin çöllərində, dağlarında bircə günün içində tamam-kamal qocalıb əldən düşmüş ayağı yalın, başı açıq havalı bir qarı dolaşırı və o qarı gecə-gündüz ağaclar üçün, kol-kos üçün, dağlar üçün, daşlar üçün belə bir mahni oxuyurdu:

Öldü Ziyad xanım, Mahmudum itdi,
O itkin Mahmudun anasıyam mən...
Sağalmaz dəndlərin binasiyam mən...
Qəmli hicranların dəryasıyam mən...

Əlbettə, Sofi burasını da bilmirdi ki, gecə-gündüz bu mahnını oxuya-oxuya dağları, meşələri dolaşan bu havalı qarşı biri dişi, o birisi erkək iki canavara rast gələcəkdir və ac canavarlar qarını yeyəcəkdir və o vaxtdan da Gəncə meşələrində bu iki canavardan dünyanın ən qəribə canavar nəslidir: həmin nəsildən olan canavarlar ulamaq əvəzinə, gecə-gündüz adam səsi ilə ağlayacaqdır...

X

“Ey müsəlman Allahı! Ey Məhəmməd peyğəmbər! Əgər, siz varsınızsa, əgər, siz haqsınızsa, mənə kömək edin. Kömək edin mənə!.. Mən xaçpərəstəm, amma mən də, axı, insanam və mən hər hansı bir xaçpərəst kimi, hər hansı bir müsəlmanın da burnunun qanamağını istəmirəm. Əgər, sən istəmirdin ki, Mahmudla biz bir yerdə olaq, onda niyə bəs Mahmudun ürəyində mənimcün yer ayırdın? Ey İsa! Ey müqəddəs ana! Ey Allah! Axı, siz hər şeyi bilirsiniz, siz hər şeyi görürsünüz, axı, siz qadırsınız! Bəs nə üçün siz mənim ürəyimi Mahmudun məhəbbəti ilə alışdırımsınız? Nə üçün mənim bütün fikrim-zikrim Mahmudun yanındadı? Nə üçün mən yatanda da, duranda da Mahmudu istəyirəm, Mahmudu arzulayıram? Nə üçün mənim bütün bədənim, bütün vücudum, bütün varlığım Mahmudun həsrətindədir? Əgər siz bilirdinizsə Mahmud mənim olmayıacaq və bu məhəbbət, bu istək bu qədər təhqirlərə dözəcək, bu qədər işgəncə görəcək, mənim atama bu qədər iztirablar gətirəcək, onda nə üçün bəndəninizin ürəyini bu məhəbbətə düşər edirdiniz?”.

Məryəm xaç çevirdi.

Məryəm səhərdən bəri yuxuya gedə bilməyən, çırpınan beynində söylədiyi bu sözlərə heyrət etdi və özü öz sözlərnəndəki gizli şübhə-dən, şəkdən ürkdü.

Elə bil bu sözleri Məryəm demirdi, kimsə başqası deyirdi.

Məryəm qaranlıq içinde bir də xaç çevirdi.

Hərgah Məryəmin ürəyində Allahan, İsanın, Müqəddəs ananın varlığına və qüdrətinə belə bir şübhə oyanıbsa, bəlkə elə bu, Məryəmin günahlarının nəticəsidi? Bəlkə bu, müsəlman hümmətinə məhəbbət yetirməyin sayəsindədi? Bəlkə bu bir pis tilsimdi, bir bədən sehrdi?

Və Mahmuddu sehrbaz? Mahmuddu onu yolundan azdırın? Mahmuddu onun ürəyində şəkk yaradan? Bu pislik və bədlik Mahmuddan gəlir?

Bu sualların buz soyuqluğunu Məryəm bütün bədəni ilə hiss etdi, elə bil bir buz parçasını Məryəmin gecə köynəyinin yaxasından bədəninə salmışdı, döşlərinin arasından sürüşüb aşağı düşdü və vücuduna buz soyuqluğu gətirdi.

Yox! Yox! Mahmud müqəddəslərin müqəddəsidi. Mahmud təmizlərin təmizididi.

Bu inam yenə Məryəmin bədənini qızdırıldı, bayaq o buz parçasının döşlərinin arasından sürüşdüyü xətt indi birdən-birə alışib-yandı. Məryəm bütün köksü ilə, bütün bədəni ile Mahmudu istədi və bu istək o qədər cismanı idи ki, Məryəm yatağında qovruldu, nəfəsi tincixdi, sinəsindən bir inilti qopdu.

Baba Keşiş dik atılıb yerində oturdu və kiçik pəncərədən güclə süzülən ay işığında Məryəmə tərəf baxdı. Baba Keşiş heç nə görmürdü, amma hiss edirdi ki, Məryəm yenə yatmayıb; Məryəm yenə yatmayıb və sabah Məryəm daha artıq solacaq, əriyəcək.

Bütün bunlar nə vaxt qurtaracaq? Bu cansız qızın, bu təmiz, pak qızın əzab-əziyyətləri nə vaxt sona yetəcək? Müqəddəs Evin az qalıb. Az qalıb. Müqəddəs Qoca kömək əlini uzadacaq. Müqəddəs Evin qapıları Baba Keşisin üzünə açılacaq.

Məryəm hiss edirdi ki, atası otağın qaranlığında ona baxır. Yox, Məryəm istəmirdi ki, Baba Keşish bu dəm ona baxsin, yox, baxma, ata, çünki ay gedər batan yerə, ata, mələklər yatan yerə, ata, sinəmi nişan qoydum, ata, yar oxun atan yerə...

Baba Keşish piçilti ilə qızını çağırıldı:

— Məryəm...

Məryəm cavab vermədi, Məryəm ürəyində yalvardı Baba Keşisə, dağlar dağımdı mənim, ata, dedi, qəm oylağimdır mənim, dindirmə ata, qan ağlaram, yaman çağımızdır mənim.

Baba Keşish yerində uzandı.

Neçə müddət idi ki, beləcə köçəri həyat sürürdülər, beləcə gizlənə-gizlənə dinsiz nəfsindən, əsrlərdən bəri murdarlıq qoxuyan, təpədən dırnağınanan çirkab içində olan bir nəfsdən, ən təmiz xəçpərəst qızları məhv etmiş, udmuş bir nəfsdən, bir tamahdan uzağa qaçırdılar. Bu nəfsdə Zöhhak¹ hərisliyi var idi.

¹ Zöhhak – qədim İrandakı əfsanəvi Pişadilər sülaləsinin beşinci hökmardarıdır. İblis, Zöhhakın çıyıllarından öpdüyü üçün onun hər çıyindən bir ilan əmələ gəlib və bu ilanlar uşaq beyni yeməklə sakitləşmişlər.

Dünyanın mömin bəndələri və o cümlədən, Baba Keşisin özü bədənlərinə zünnar¹ bağlayırdılar, amma bu murdar nəfs sahibləri Məryəm kimi təmizliyi yurdundan, evindən-eşiyindən didərgin salırdı.

Düzdü, o yurddə keçən günlər də fərəhsizdi, o ev-eşik də din-sizlərin əhatəsində kasib bir daxma idi, amma o kasıblıqda, o fərəhsizliyin özündə belə, bir doğmalıq, bir xudmanılık var idi.

Sabah da bütün günü bu balaca otaqda gizlənib qalacaqdılar. Birisi günə keçən gecə yenə yola yolcu olacaqdılar, yenə bütün gecəni yol gedəcəkdilər, yenə yorulacaqdılar, Məryəm yenə əldən düşəcəkdi, amma heç nə deməyəcəkdi, şikayət etməyəcəkdi. Yeganə təskinlik bunda idi ki, yenə bir ağır gecə, yenə bir əzab-əziyyətli gecə Baba Keşisi də, Məryəmi də Müqəddəs Evə yaxınlaşdıracaqdı.

Məryəm gözlərini qaranlığa zilləmişdi. Məryəm bilirdi ki, bu kiçik otağın qarşısındaki divarından İsanın şəkli asılıb. Məryəm qaranlıqda bu şəkli görmürdü, amma həmin səmtə baxa-baxa xaç çevirirdi. Məryəm bu dəm bilmirdi ki, niyə xaç çevirir. Məryəm bu dəm bilmirdi ki, nə istəyir, amma elə hey İsanın şəkli asılmış səmtə baxa-baxa xaç çevirirdi, səyriyən dodaqları ilə nəsə piçildayırıldı, amma nə piçildadiğini özü də bilmirdi.

Baba Keşış hər şeydən xəbərdar idi. Bütün bu tərəflərin mömin dindarları Baba Keşışə bir xəbər çatdırmağı, bir köməklik göstərməyi, evində siğınacaq verməyi özlərinə borc bilirdi və əslində bununla fəxr edirdi; bu çətin məqamda Baba Keşışə kömək etmek, əslində dinə xidmət etmək demək idi. Baba Keşış bilirdi ki, Ziyad xan oğlu Mahmud onları izleyir. Ziyad xanın adamları hərdən Baba Keşisin izinə düşə bilirdi, evlərində qaldığı mömin Allah adamlarına – xaç-pərəstlərə işgəncə verirdi, amma Baba Keşış burasına da qəti şübhə etmirdi ki, bütün bunlara dözmək lazımdır; butun bunlara Məryəmə görə dözmək lazımdır, çünkü Məryəm əslində təkcə Baba Keşisin deyildi, bütün Allah adamlarının – xaç-pərəstlərin idи və Məryəm bir xaç-pərəst bəndəni xoşbəxt etməli idi, Məryəm – ana olmalı idi və Məryəm dünyanın ən təmiz xaç-pərəst balalarını doğmalı idi.

Bu vaxt həmin gecə qaranlığında o doğma və mehriban piçilti yenə Baba Keşisin əlindən tutdu: “Düz eləyirsən, həyatım!. Düz eləyirsən!.. Tərəddüd keçirmə, qov ürəyindən bütün tərəddüdləri. Bəyəm mən

¹ Zünnar – xristianların şəhvət hissini öldürmək üçün altdan bədənlərinə bağladıqları sərt qurşaq.

görmürəm Məryəm necə əzab çəkir? Bəyəm mən görmürəm Məryəm necə iztirab içindədi? Dinsiz hiyləsi Məryəmin ürəyini oğurlayıb və sən bu ürəyi yenə Məryəmin özünə qaytarmalısan. Belə bir təmizliyi dinsiz nəfsi ilə murdarlamaq olarmı? Hər şey yaxşı olacaq, həyatım. Müqəddəs Ev sənin köməyinə çatacaq. Müqəddəs Qoca səni gözləyir. Müqəddəs Evin qapıları sənin üzünə taybatay açılacaq, çünkü sən həmişə Allahın qarşısında, Əsanın qarşısında təmiz olmusan, həyatım... Allah öz köməyini səndən əsirgəməyəcək, çünkü Allah hər şeyi görür və Allah adildir...”.

Bu doğma, mehriban piçilti həmişə Baba Keşisin imdadına çatmışdı, ən çətin vaxtlarında, ən dözülməz anlarında onun ürəyinə bir ilqliq gətirmişdi və bu doğma, mehriban piçilti həmin gecə qaranlığında da Baba Keşisi sakitləşdirdi.

Gəncədən qaçıqları o gecəyarısından bu gecəyə qədər bütün müddət ərzində Məryəm Mahmud barədə bircə kəlmə də deməmişdi, bircə kəlmə ilə də şikayətlənməmişdi. Məryəm tamam müti idi, Baba Keşish nə deyirdisə onu edirdi. Baba Keşish hara aparırdısa, ora gedirdi və Məryəmin bu cür mütiliyinin özü də Baba Keşisi sıxırdı, ürəyini bir iztirab içinde göynərdirdi, çünkü Baba Keşish göründü, ürəyi ilə, qanı ilə hiss edirdi ki, Məryəmin ürəyi Ziyad xanın oğlu Mahmudun məhəbbəti ilə vurur və bu təcrübəsiz, əslində dünyadan tamam xəbərsiz qız Mahmudun məhəbbəti ilə nəfəs alır. Bu tamam aşkar idi və Baba Keşish üçün burada gizli, məchul bir şey yox idi.

Məryəmə kömək etmək lazımdı. Məryəmi xilas etmək lazımdı.

Bütün bu müddət ərzində Məryəm bircə dəfə keçmiş xatırladı: sübh tezdən bir bulaq başında dayanıb nəfəslərini dərdilər, əllərini, üzlərini yudular, Baba Keşish iri ovuclarını qoşalayıb bulaqdan su götürdü və Məryəm başını əyib atasının iri ovuclarından qurtum-qurtum su içdi, sonra başını qaldırıb üfüq boyu qıpqrımızı qızarmış şəfəqlərə baxdı, bu sübh təmizliyindən sinə dolusu nəfəs aldı və birdən-birə soruşdu:

– Görəsən indi Ağ Keçi nə eləyir? Adamlardan ürkürdü Ağ Keçi, görəsən öyrəşdi başqlarına?

Baba Keşish yaş əlləri ilə uzun, qalın saqqalını sığalladı və dedi:

– İnsanlar da, heyvanlar da, yer üzünün cəmi məxluqatı hər şeyə öyrəşir, adət edir. Dünyada əbədi heç nə yoxdur. Əbədi yalnız Allahdır və Onun təlimidir, qızım.

Məryəm daha heç nə demədi və heç nə soruşmadı.
İndi yatıbmı görəsən? Yaziq qız heç olmasa bir az, lap bir az yataydı.
Birdən həmin gecə qaranlığında Baba Keşisin ürəyində bir ümid
oyandı.

Baba Keşiş xəbər tutmuşdu ki, Ziyad xan öldürülüb və Gəncə taxtını Bayandur bəy adlı birisi ələ keçirib. Əlbəttə, bu saray çevrilisinin, hakimiyyət və varidat hərisliyinin Baba Keşiş üçün heç bir əhəmiyyəti yox idi, çünki onsuz da Baba Keşiş Müqəddəs Evə pənah apardığı bir məqamda yenidən geri qayıda bilməzdi və əslində geri qayıtməq istəmirdi də: Məryəm xoşbəxt olmalı idi və Müqəddəs Evin köməyi ilə Məryəmin ürəyi bu günahkar məhəbbətdən xilas olmalı idi.

Baba Keşiş hakimlərin əməlinə yaxşı bələd idi və bilirdi ki, Bayandur xan təkcə Ziyad xanın qanı ilə doymayacaq və həmin gecə qaranlığında Baba Keşisin ürəyində bir ümid baş qaldırdı ki, Bayandur xanın adamları Mahmudu tapıb qətlə yetirə bilər və hər şey öz qaydasına düşər.

Baba Keşiş bunu fikirləşəndə birdən-birə bütün sinəsini bir sancı sarsıtdı və Baba Keşiş başa düşdü ki, sinəsindəki bu sancı Məryəmin ürəyinin ağrısındı və Baba Keşish dəhşətə gəldi, dəhşətə gəldi ki, onun varlığının bir parçası olan Məryəmi bu qədər ağrılacaq bir ölümü arzu edir.

Allahı uca tutan və dinə xidmət edən bir adam belə qəddar ola bilərdimi?

Dünyanın necə sırli işləri var...

Nə üçün bir insan başqa bir insana ölüm arzulamalıdır?

Başqasına, hətta dinsizə belə ölüm arzulayan ürək saf ola bilərmi?
Müqəddəs Evin qapıları belə bir ürək sahibinin üzünə açıla bilərmi?

Yenə o doğma, o mehriban piçilti köməyə gəldi: “Yat, həyatım,
yat, özünü üzmə, həyatım, yat, yat, yat... yat... yat...”

Məryəm gözlərini İsanın şəkli asılmış səmtdən çəkmirdi və bütün bədəni titrəyə-titrəyə dodaqaltı nəsə piçildiyirdi, amma nə piçildadiğini özü də bilmirdi. Qaranlıqda heç nə görmürdü, amma bayaq bu balaca otağın sahibləri onlara siğınacaq verib şam işığında yerlərini salanda Məryəm gördü ki, karşısındaki divarda İsanın kiçik şəkli asılıb.

Məryəm qaranlıqda gözlərini qayıb zəndlə qarşidakı divara, İsanın şəkli asılmış səmtə baxdı və birdən bu qaranlıq içində o səmtdə həmin

şəkli gördü, amma bu şəkildən baxan İsa deyildi, bu şəkildən baxan Mahmud idi və bu gözlər Mahmudun iri göy gözləri idi.

Məryəm başa düşürdü ki, onu qara basır, başa düşürdü ki, bu görüm yorğun beynin, əzilmiş, əldən düşmüş zehnin görülmədi, amma Məryəm qorxmadı, bu günah görümə görə xaç çevirib üzrxahlıq eləmədi, Məryəm gülümsədi, Gəncədən çıxdıqları o gecədən sonra birinci dəfə gülümsədi, bu görünüm Məryəmin bütün bədəninə bir rahatlıq gətirdi və Məryəm o iri göy gözlərin baxışı altında yüngül və səksəkəli bir yuxuya getdi...

XI

Hər şey məhv olub gedirdi və Ceyran heç vaxt ağlına belə gətirə bilməzdi ki, bu qədər zəifdir və dünyada hər şey onun üçün bu dərəcədə uğursuzluqla, bu dərəcədə şərəfsizliklə sona yetəcək.

Yaşamaq mənasız olmuşdu.

Gələcək yox idi.

Ceyran bütün ağlı ilə, şüuru ilə başa düşürdü ki, belə olmaz, bu, axmaqlıqdı və bu axmaqlıq Ceyran kimi dünyanın hər üzünü görmüş, həyatın dibindən çıxıb dünyanın böyük saraylarının astanasınanın gəlmış bir qadına yaraşmaz, amma Ceyran heç nə edə bilmirdi, ürək sözə baxmırıdı və hər şey məhv olub gedirdi.

Gəncənin qız-gəlini belə bir söz danışındı ki, guya bir saray kənizi Mahmudun dərdindən özünü asmışdı – düzdümü bu, düz deyildimi, ara sözüydümü, yoxsa yox? – fərqi yox idi, amma indi Ceyran da o axmaq qız kimi özünü kəndirdən asmalı idi? Onda bəs bu illərin çarşılaşması, achiqla, səfalətlə, təhqirlərlə əlbəyaxalar, min bir fitnə-fəsad, illərin yuxusuz gecələrində atası yaşında, babası yaşında murdar və acgöz kişilərin, bədənləri doysa da gözləri doymayan kişilərin iyrənc ehtiraslarını öz rifahi naminə, gələcəyi naminə gözəl bədəni ilə söndürməsi, yalançı çılgınlığı ilə oxşaması və bütün bunlara dözməsi nə üçün idi? Onunçun ki, dünyanın bərkidən-boşundan xəbərsiz bir novcavanın dərdindən divanə olsun və özü öz əli ilə boynuna kəndir keçirsin?

Ziyad xan öldürülmüşdü, amma indi bunun heç bir mənası yox idi, çünkü onsuz da Ceyran Ziyad xanın tapşırığını yerinə yetirə bil-məmişdi və yerinə yetirə bilməyəcəkdi – bu aydın məsələ idi. Ziyad

xan öldürülmüşdü, deməli, Ceyran tamam azad idi; düzdü, Təbrizdə vəd olunan mülk də əldən çıxırdı, amma nə olsun, dünyanın axırı deyildi ki, – Ceyran cavan idi, gözəl idi, ağıllı idi, və hər şey gələcəkdə idi.

Gələcək isə yox idi.

Ziyad xanın öldürülməyi xəbəri gələndə Qıṣır Qarının ağızındaki tək dişı ağardı:

– Şükür Allaha! – dedi. – Qayıdaq gedək Gəncəyə, öz xarabamıza! Day nə ölümümüz var bu çöllərdə? Bir kişi xeylağı ki, adını cavan oğlan qoya, amma sən kimi nazəninin ləzzətini qanmaya, onda kül onun başına! – Qıṣır Qarı əllərini qoşalayıb havada kül elədi.

Hirsindən Ceyranın çənəsinə ləkə düdü:

– Bəsdi, axmaq qarı! – dedi. – Kiri!

Ceyran belə dedi, amma ürəyində fikirləşdi ki, dünyanın ən xoşbəxt adamı, ən qayğısız adamı, bax, bu imansız Qıṣır Qarıcı – dünya vecinə deyil... Sonra da fikirləşdi ki, kim bilir, bəlkə bu Qıṣır Qarının da ürəyində elə bir dərdi var ki, heç kimin bundan xəbəri yoxdur və Qıṣır Qarı da beləcə başını girləyir?

Əlbəttə, Ceyran bilmirdi ki, bax, bu Qıṣır Qarının, beləcə başını girləyən bu Qıṣır Qarının taleyi dünyada ən qəribə, ən möcüzəli insan taleyi olacaq...

Cəmi bir neçə həftə bundan əvvəl, gələcək necə işıqlıydı, gecələr adama rəngli yuxular gətirirdi. Gəncədən çıxdıqları o gecə Ceyran güclü idi, bütün dünya Ceyranın gözəl ayaqlarının altında idi.

O zaman Ceyran hələ Mahmudu görməmişdi. Deyirdilər ki, Ziyad xanın oğlu Mahmud çox utancaqdı və gecə-gündüz kitab oxumaqla məşğuldu. Bir-iki dəfə Ceyranın ürəyində bir istək baş qaldırmışdı ki, işi elə qursun ki, Mahmudla rastlaşın, atasıyla bacarmadığını oğluyla bacarsın, saraya düşsün, amma tez də ürəyindəki bu istəyi boğmuşdu, çünkü Gəncə camaatı Qəmərbanunu yaman söyləyirdi və deyirdi ki, adamlar bir tərəfə, dünyanın heç bir heyvanı, heç bir quşu öz balasını elə istəmir, necə ki, Qəmərbanu oğlunu isteyir. Ceyran taleyini sınamağı xoşlamırdı. Ceyran o işdən yapışındı ki, tamam əmin-amanlıq idi, yəni bilirdi ki, xeyir özünün olacaq; Ceyranın başı az çəkməmişdi ki, illərin əzab-əziyyəti ilə əldə etdiklərini tərəzinin bircə gözüñə qoysun.

Yola çıxdıqları günün səhərisi Ceyran Qıṣır Qarını yanına çağırıldı və Mahmudu xəbər aldı.

Qısır Qarının gözləri az qaldı yaşı yemiş pişiyin gözləri kimi çanağından çıxsın:

– Görməmisən? – dedi. – Oxuduğum Quran haqqı, qıldığım namaz haqqı, elə bil Yusifdi, Kənandan gəlib!.. Bir dəfə məni çağırıldılar ki...

– Qısır Qarı o tərəf-bu tərəfə baxıb sözünün dalını bərkdən demədi, sallaq dodaqlarını Ceyranın qulağına dirədi və ləzzətlə nəsə dedi, sonra da taxta kimi qaxac əllərini bir-birinə vurub uğunub getdi: – Hə, hə, həzrət Abbasın qılıncına gəlim ki, lap zor kişidi!..

Ceyran da gülümşədi və hiss etdi ki, bədənində bir isti baş qaldırdı; Ceyranın belə söhbətlərdən xoşu gəlirdi, çünkü Ceyran əvvəllər kişilərlə ancaq qızıl xətrinə yatırıdı və ağrıyirdi, əzab çəkirdi, özü özünü zorlayırdı, amma illər ötdü və Ceyran kişilərdən ləzzət almağı da öyrəndi.

Qısır Qarı tək dişini sallaq dodaqlarının arasından ağarda-ağarda gülürdü və güldükçə də hardansa tapıb boynundan asdığı qusunu muncuğu¹ taxta sinəsində silkələnə-silkələnə bir-birinə dəyiş siçan kimi nazik səs çıxarırdı; bu dəm Ceyran fikirləşdi ki, hanı o Abi-Kövsər² suyu ki, içib həmişə cavan qalasan, heç vaxt bu Qısır Qarının gününə düşməyəsən... Ceyran fikirləşdi ki, əlbəttə, gələcək, elə bir gün gələcək ki, onun da qaməti “dal” hərfinə dönəcək.

Ceyran hələ ağlına gətirmirdi ki, bir vaxt var idi, bu Qısır Qarı da cavan idi, canlar alan idi, şivəsi çox adamı od kimi yandırmışdı...

Ceyranın cəmi iyirmi beş yaşı var idi, amma Ceyran indidən hər-dənbir gələcəyin tənhalığından qorxurdu.

Mehtər Cəfər atları qaşovlaya-qaşovlaya guya ki, atlara kəndlə-rindən danişirdi, kəndin rahatlığından, istirahətindən və kənd camaatinin təmizliyindən, istiqanlılığından danişirdi:

– Eh, olaydıq indi kəndimizdə. Bu yolçuluqdan, bu toz-torpaqdan canımız qurtarayırdı. Qəşəngcə düzəldəydi evimizi-əşiyimizi. Qəşəngcə rahatlanaydıq. Rahatca-rahatca yaşayaydıq. Bir o dağlar olaydı, bir o meşələr olaydı, bir o buz bulaqlar olaydı, bir də biz olaydıq. Nənəm yeməyimizi-içməyimizi hazırlayaydı... Bir azdan qış gələcək. Otu-raydıq isticə evimizdə, sobanın qırağında, çıqqaçıqnan yanana ocağa baxa-baxa dünyanın işlərini heç vecimizə almayıyadıq...

¹ Qusunu muncuğu – xırda balıqqulaqlarından düzəldilir.

² Abi-Kövsər – dinə görə Cənnətdəki bulağın adıdır. Bu bulağın suyundan içən adam heç vaxt ölməz və həmişə cavan qalar.

Mehtər Cəfərin əslİ Şirvan torpağından idi, dağların qoynundakı Talıştan kəndindən idi, o yerlərdən ki, lap qədim-qədim zamanlarda, yeddi yüz-səkkiz yüz il bundan əvvəl Cavanşir adında hökmədar o yerlərdə at çapıb, qılınc oynatmışdı, ərəbləri qanına qəltən eləmişdi.

Mehtər Cəfərin bəlkə də heç özünün xəbəri yox idi ki, beləcə həzin-həzin, arzulaya-arzulaya dediyi bu sözlərin hamisini əslində Ceyrançün deyir...

Mehtər Cəfər bu sözləri daha gizlədə bilmədiyi bir ehtiras və şövqlə, gözləri ilə Ceyranı yeyə-yeyə deyirdi və Ceyran mehtər Cəfərin üstünə çıxmırmırıldı, günəmuzd məvaciblə saxladığı şəxsi keşikçilərinə him eləyib mehtər Cəfəri itim-itim itirmirdi; yalnız ona görə yox ki, Ceyran kişilərin bu cür baxışlarına öyrənmişdi və buna adı bir şey kimi baxırdı və əslində bundan ürəyinə bir şadlıq, gizli bir fərəh gəlirdi; ona görə də yox ki, mehtər Cəfər yaraşıqlı və sağlam oğlan idi; ona görə ki, yazılıq mehtər Cəfər bunu hardan bilsin və necə ağlına gətirsin? – Ceyran özü də kənddə doğulmuşdu, kənddə böyüdü və on dörd yaşına kimi kənddə yaşamışdı. Düzdü, Ceyran yetim olmuşdu, düzdü, Xorasandan kəndə gələn iki qoca seyid Ceyranı tovlayıb zorlayandan sonra kəndin camaati cüzam vurmuş kimi, Ceyrandan üz döndərmişdi, düzdü, altmış yaşılı kəndxuda Allahqulu on dörd yaşılı Ceyranı gizlincə kənddən çıxarıb dağa aparmışdı və yayın o cirhacır istisində düz on gün gecə-gündüz doymaq bilməyib, sixib, sixib Ceyranın suyunu çıxarmışdı, iri dişləri ilə, codsaqqallı sıfəti ilə, öküz dirnaqları kimi kobud barmaqları ilə Ceyranın bütün bədənini qapqara qançır eləmişdi, sonra da “–Allah mənim ürəyimi o qədər yumşaq yaradıb ki, sənin kimisini də qayadan yumarlamağa əlim gəlmir. İtil, bir də kölgən buralarda görünməsin!” demişdi və dalına da bir təpik vurub qopmuşdu, amma, amma mehtər Cəfərin dediklərində həqiqət var idi.

Ceyran hiss edirdi ki, gizli bir duyuş Ceyrana deyirdi ki, bu barədə fikirləşmək lazımlı deyil və mehtər Cəfəri də qovmaq lazımdı; Ceyran mehtər Cəfərin atla məhrəm səhbətinə qulaq asanda bütün bədənində bir yorğunluq duyurdu və başa düşürdü ki, bu, kənddən qovulduğu o gündən sonrakı illərin yorğunluğu, macəraların, hiss-həyəcanlarının, fitnə-fəsadların əmələ gətirdiyi yorğunluqdu və bədəninin hər bir hüceyrəsində əslində bu yorğunluqdan qurtulmaq bir təbiət təmizliyində bir kənd dincliyində heç nəyi ölçüb-biçmədən, heç nəyi

qurub-quraşdırımadan, yalansız, şersiz, böhtansız rahatlanmaq istəyi, yox, istəyi yox, həsrəti yatıb və mehtər Cəfəri də ona görə qovmaq lazımdı ki, bu yatmış istək oyanmasın, o həsrət dəli eləməsin onu.

Ceyran gülümsədi: mehtər Cəfərin nə təqsiri? Bütün bu lazımsız fikirlər, Ceyranı əldən salan bu duyğular, özünü-tənələr Mahmudla görüşdən sonra baş qaldırıb və həmin gecəyə lənət olsun ki, Ceyranı saraya çağırıldılar, qulluq buyurdular, həmin günə lənət olsun ki, Ceyran Mahmudu gördü.

Görəsən Qısır Qarı nə xəbərlə qayıdacaq?

Ceyran tamam əmin idi ki, heç bir xoş xəbər gəlməyəcək və bu dərd ümidsiz dərddi.

Görəsən o dinsiz keşiş qızında nə sehr var ki, bu oğlanı beləcə sehrləyib?

Ceyran gözünü də qırpmadan, “uf” demədən o dinsiz keşiş qızının ürəyinin başına conğar sancmağa hazır idi.

Ceyran axşamüstü Qısır Qarını Sofinin üstünə göndərmişdi və indi xəbər gözləyirdi. Sofi can-dildən, sidq-ürəkdən Mahmuda təsir eləməliydi, Sofi mütləq elə eləməliydi ki, Mahmud Ceyranın olsun və Ceyran Qısır Qarı vasitəsilə Sofiyə az qala bir mən¹ qızıl vəd edirdi ki, bu qızıl Ziyad xanın Ceyrana verdiyi qızıldan iki dəfə artıq idi.

Ceyran dəli olmuşdu?

Nə üçün idi bu köçəri həyat? Bu nə qaraçılıq idi belə? Nə üçün bu alaçıq mənim, o alaçıq sənin, uşağın birinin dalına düşüb, divanəsi olub? Yaraşarmı ona bu çağında əbləh bir qız uşağı kimi dürr mücrüsü² arzulasın?

Bu oğlan ona nə verəcək? Bu oğlanı yanında saxlayacaqdı və bir azdan bu oğlandan doyacaqdı və bu oğlan artıq bir qayğıya, lazımsız bir eşyaya çevriləcəkdir.

Yəni doğrudan belə olacaqdı?

Yox, yox, heç vaxt belə olmayıacaqdı. Mahmud onun olsaydı Ceyran dünyada hər şeydən əl çəkərdi, Ceyran xoşbəxt olardı və əslində Ceyran indidən o gələcək xoşbəxtliyi, o böyük xoşbəxtliyi öz içində hiss edirdi. Hə, hə, bunlar boş söhbətlərdi. Dünyanın bütün hissələri ötəridi. Ceyran bu oğlanı bir ay yanında saxlayacaqdı, sonra ondan

¹ Mən – vəzn ölçüsü, 3 kiloya yaxındır.

² Dürr mücrüsü – Şərq ədəbiyyatında məcazi mənada işlədirilir və sevgilinin dodaqları deməkdir.

doyacaqdı və bilməyəcəkdi ki, bu kimsəsizi, bu pulsuzu, bu evsiz-eşiksizi nə eləsin? Dünyanın işləri, bax, belədi və dünyada heç nəyə etibar yoxdu. Dünənə kimi bu oğlan xan oğlu idi, bu gün isə yetimin və yoxsulun biridi. Bu dünya fanidi, ömür bivəfa. Beləcədi qanlı fələyin işi, nə şah bilir, nə xan, nə gəda, hey!..

Mahmudun bu kimsəsizliyi də birdən-birə Ceyranın ürəyini sıxdı və Ceyran birdən-birə də başa düşdü ki, onun özündən səkkiz yaş kiçik Mahmuda məhəbbətində haradasa lap dərinlərdə ananın oğluna məhəbbəti də var. Bu fikir Ceyranı sarsıtdı və Ceyran yenə də Mahmudun başını öz döşlərində hiss etdi və Ceyrana elə gəldi ki, elə bilindi öz balasını əmizdirəcək.

Ceyranın heç vaxt uşağı olmamışdı və yəqin ki, heç vaxt da uşağı olmayıacaqdı və Ceyran ömründə bunun fərqiñə varmamışdı, çünki vaxtilə o qədər əzab-əziyyət, o qədər işgəncə və iztirab çəkmişdi ki, indi yalnız özünün xoşbəxtliyi barədə düşünürdü və hər bir işi öz şəxsi rifahi üçün, təkcə özü üçün görürdü. Bir dəfə – iki, üç il bundan əvvəl – kəndxuda Allahqulu Ceyranın yadına düşdü və Ceyran bu qərara gəldi ki, pulla qatıl tutsun, kəndə göndərib kəndxuda Allahqulunun başını kəsdirsin. İki gün bu intiqam hissi ilə yaşadı, amma sonra qatilə verəcəyi pula hayfi gəldi, fikirləşdi ki, kəndxuda Allahqulu isteyir yaşısan, isteyir öldürülsün, bunun indi Ceyran üçün nə mənası var? Belə bir intiqam Ceyrana kiçik və tamam əbləh bir iş göründü. Əslində Ceyranın öz şəxsi firavanlığı uğrundakı mübarizəsində bir intiqam ehtirası var idi və Ceyran yağ-bal içində, ipək-qumaş içində keflə, ləzzətlə yaşıdlıqca, elə bil ki, öz fərəhsiz uşaqlığına görə, işgəncəli yeniyətməliyinə görə dönyanın bütün adamlarından intiqam alırdı. Ceyran yalnız özünü isteyirdi və böyükdən tutmuş kiçiyə qədər, bəydən tutmuş rəiyyətə qədər hamiya biganə idi, biganə idi o vaxta qədər ki, özünün bir marağı olmasın.

Bəs Mahmud?

Ziyad xan gecə ilə Ceyrani saraya çağıranda və Ceyranı Mahmudun ardınca göndərəndə hər şey çox sadə və aydın idi. Ceyran Mahmudu ələ alacaqdı. Mahmud dünyanın ləzzətli işlərindən xəbərdar olacaqdı, Mahmudu Gəncəyə qaytaracaqdı, keşş qızının məhəbbətini Mahmudun ürəyindən silib çıxaracaqdı, sonra xurcun dolu qızılla Təbrizə köçəcəkdi; həmin gecə Ceyran kənizləri ilə, muzdlu gözətçiləri ilə, nökərləri ilə, bir də ki, Qısır Qarı ilə birlikdə Mahmudun

ardınca səfərə çıxanda bu səfər Ceyranı Təbriz saraylarına yaxınlaşdırın dümdüz, hamar yoluñ başlanğıcı idi, amma sən demə, həmin gecə yeni iztirabların və sarsıntıların başlanğıcı imiş.

Ceyran Mahmudu birinci dəfə bulaq başında haqladı və ancaq Ceyranın bacardığı eyhamlarla, əslində dəli bir ehtirasdan və şəhvətdən xəbər verən bir utancaqlıqla Mahmudla tanış oldu, amma Ceyran burasını da başa düşdü ki, Mahmud nə bu eyhamları anladı, nə də xəyal Mahmudu gələcəyin o şəhvətli anlarına apardı. Mahmud adicə olaraq başa düşmürdü ki, təsadüfən rastlaşıqları və kəcavəsindən enib bulaqdan su içən bu qadın ondan nə istəyir.

İkinci dəfə Ceyran özünü Mahmuda göstərdi.

Nökərlər xəbər getirdi ki, Mahmudgilin yolu Armudlu gölün üstündən keçir. Həmin günəşli gün Ceyranın karvani kəsə yolla Mahmudgili qabaqladı və o günəşli gündə pusquda dayanmış kənizlər Mahmudgilin gəldiyini xəbər verəndə çilpaq Ceyran Armudlu gölün iliq suyuna ayaq basdı və kənizlər hay-küylə, gülə-gülə, zarafatlaşa-zarafatlaşa Ceyranı çızmırmaya başladılar.

Armudlu göl Gəncə dağlarındakı Göygölə oxşayırıdı, ağacların, yaşıllığın əhatəsində idi və səs-küyü eşidən Sofi də, Mahmud da atı sahile sürdülər və ağacların arasından altmış-yetmiş arşın aralıda sahilin heç dizə çatmayan dayaz suyunda çımən Ceyranı gördülər.

Ceyran həmin andaca sövq-təbii hiss etdi ki, Mahmudgil onu görür və ona baxır. Uzun yaş saçları çıynınə tökülmüş Ceyran kənizləri ehmalca kənar etdi və özü öz əli ilə döşlərinə, qarnına, dolu budlarına sığal verdi, dünyanın min bir şivəsi ilə əyildi, qalxdı, çöndü və özünü tamam, büsbütün Mahmuda göstərdi.

Mahmud bu qadını o saat tanıdı; bulaq başında təsadüfən rast gəldiyi qadın idi və Mahmud heç cürə təsəvvür edə bilməzdi ki, indi yenə təsadüfən rastlaştığı bu qadında bu qədər sehr var, Mahmud atın belində uçuna-uçuna:

– Gedək, Sofi!.. – piçıldayırdı. – Gedək burdan!.. Gedək, Sofi!

Əslində Mahmud Sofiyə yalvarındı.

Sofinin elə bil ki, bütün bədəni keyimişdi və Sofi gözlərini göldə çımən Ceyrandan çəkə bilmirdi. Sofi başa düşürdü ki, belə olmaz, Mahmuddan ayıbdı, amma Sofi heç nə edə bilmirdi, bütün bədəni keyimişdi.

– Gedək, Sofi!.. Gedək burdan!.. Gedək, Sofi!..

Birdən-birə Qıṣır Qarı elə bil qeybdən peyda oldu, Mahmudun qabağına gəlib:

– Boy!.. – dedi. – Başına xeyir!.. – Sonra gözü ilə Ceyranı göstərib: – Qorxma, – dedi. – Demərəm ona ki, baxırdın burdan... – Qıṣır Qarı Mahmuda göz vurdu. – İndi bax, o çadıra girəcək, tək olacaq orda... Bulaq başında sənə aşiq olub... – Qıṣır Qarı xısin-xısin güldü. – Hə, hə, gəl bəri, gəl aparım səni çadıra, özün qurula onu məhrəbayla... Gəl... Gəl bəri...

Bircə anın içində Mahmudun bütün varlığına bir qorxu, təlaş həkim oldu və Mahmudu ayıltdı: Mahmud qorxdı ki, indicə qaça-qaça gedib o çadıra girəcək və bütün ömrü boyu, bundan sonra nə qədər yaşayacaqsa, yalnız bu qadının bədəni ilə nəfəs alacaq və o zaman dünyada bir tək, bir kimsəsiz, bir inamsız qız qalacaq: Məryəm.

Və Mahmud bilmədi ki, özünü necə məcbur etdi, atı necə çapdı, Armudlu göldən necə uzaqlaşdı.

Qıṣır Qarı yana-yana, ağızından tüpürçək sıçraya-sıçraya:

– Get, – dedi. – Köpəkoglu! Get, bir qara daş da dalınca! – Sonra bütün hirsini Sofinin üstünə tökdü. – Sən niyə ağızının suyunu axıda-axıda baxırsan? Səninçün çımir o? – Qıṣır Qarı həmişə yalnız ayağı ilə Sofinin atına bir təpik iliştirdi və at yerindən tərpəndi, hiss etdi ki, cilovu tamam boşalıb, ağaclarıdan çıxbır irəlidə tozanaq qaldırmış o biri atın ardınca getdi.

Sonra Qıṣır Qarı başını qaldırıb göyə baxdı: göy gömgöy və tərəmiz idi.

Sofi elə bil heç nə hiss etmir və heç nə eşitmirdi.

Ceyran Mahmudu görmürdü, amma ağacların arasından sürətlə ötən kölgəni sezən kimi başa düşdü ki, bu tələ də tutmadı, bu cəhd də boşça çıxdı. Qıṣır Qarı ağacların arasından çıxbır yazıq-yazıq onlara baxanda Ceyran bu gözəl bədənin incəliyinə, zərifliyinə uyuşmayan bir kobudluqla ətrafindakı kənizləri itələyə-itələyə sudan çıxdı və çadıra girdi; Ceyranın hirsı-hikkəsi yerə-göyə siğışmirdi.

Amma Ceyran bilmədi ki, birlikdə çıxdıqları gündən etibarən gözlərini Ceyrandan çəkə bilməyən mehtər Cəfər də Armudlu göldən iyirmi beş-otuz addım aralıdakı təpəcikdə, qoca şam ağacının dibinə yatıb gizlincə və iç-in-icin inildəyə-inildəyə bütün bu müddət ərzində çılpaq Ceyrana baxmışdı...

Ceyran həmin gecəni sübhə kimi yata bilmədi. Kəndxuda Allah-qulu ilə kəndlərinin yaxınlığındakı dağda keçirdikləri və indi uzaq illəri arxasında qalmış o işgəncəli gecələrdən sonra, hətta on beş yaşında qaraçılarla yaşadığı müddətdə belə, Ceyranın bu cür əzablı gecəsi olmamışdı. Əvvəlcə Ceyran elə bilirdi ki, Ziyad xanın oğluna hirsı tutub, bu cavan oğlanın belə bir əfəlliyyinə acıqlanıb, amma sonra başa düşdü ki, yox, belə deyil, Ceyranın özünə hirsı tutub, günortakı o çılpaqlığına görə Ceyran indi öz-özündən həya edir və bütün bunlarla bərabər, Ceyran başa düşürdü ki, belə olmaz, özünü bu cür tənələrin qucağına atsa, bu amansız və soyuq dünyada tez məhv olar.

Dünya amansız və soyuq idi, amma o gecə Ceyran dünyanın bu buz soyuqluğu içində birdən-birə bir iliqliq hiss etdi; bu iliq nəfəs Mahmuddan gelirdi, bu nəfəsdə bir saflıq var idi, bu nəfəs dünyanın yaxşı işlərindən, insan xislətinin gözəlliyyindən xəbər verirdi; bu iliq nəfəs içində Ceyran özünün canlar alan bədənini başdan-başa çirkab içinde gördü.

Mahmud Ceyranın həyatına həmin gecə beləcə birdən-birə daxil oldu və daha Ceyranı tək buraxmadı, on beş yaşı təcrübəsiz və sadəlövh bir qız uşağı kimi, Ceyranın ürəyini əsim-əsim əsdirməyə başladı.

Sonra Ziyad xanın öldürülməsi xəbəri gəldi, amma Ceyran geri dönmədi, dayanmadı, yenə əvvəlki kimi Mahmudu izləməyə başladı. Ziyad xanın adamları Ceyranın karvanından ayrıldılar, hərə bir tərəfə dağıldı, təkcə mehtər Cəfər çıxıb getmədi, Ceyranın şəxsi nökərləri və keşikçiləri ilə bərabər, yolçuluğuna davam etdi.

Ceyranın yuxusuz gecələri bir-birini əvəz etdi.

El aşıqları Ceyranın gözəlliyyinə, Ceyranın şəninə çox nəğmələr qoşmuşdu, salla zülfün kəmənd olsun demişdi, çünkü bu kəmənddən dünyanın heç bir kişisi canını qurtara bilməz; gözlərin olubdu canının qəsdi demişdi, yanaqların qızılıgüldən təzədi demişdi, bədirüzlü, gülcəməlli, zənəxdanı qoşaxallı bağrimonuzın başını üzdü demişdi, dal gərdəndə qulac-qulac saçları sarmaşır, dolanır incə belinə demişdi, amma el aşıqları bilmirdi ki, indi Ceyran bir “ah” çəksə, Gəncə çinarlarının yarpaqları quruyub tökülrə, bilmirdi ki, uzun-uzun yuxusuz gecələrdə Ceyranın yastığı qan ağlayırdı, yorğanı yasda idi.

Ceyranla Mahmud Armudlu göl əhvalatından beş-altı gün sonra elə yoldaca üçüncü dəfə görüşdü. Ceyran karvanı Mahmudun ardınca

süründü və çöllü-biyaban bir yerdə səhər tezdən kənizlərdən birini irəli – Mahmudu çağırmağa göndərdi:

– De ki, kəcavədə bir nəfər vacib bir işdən ötrü səni görmək istəyir.

Sonra Ceyranın əmri ilə kəcavəni dəvənin belindən alıb yerə qoyular və kəniz-nökər kənarlara çəkildi. Ceyranı tək buraxdı. Ceyran Mahmudu gözləməyə başladı. Dünən gecə bu səhər görüşünü qət eləmişdi, daha dəzə bilmirdi və Mahmuda deyəcəklərini uşaq kimi əzbərləmişdi. Həqiqəti deyəcəkdi, hər şeyi deyəcəkdi Mahmuda, nə üçün onun ardınca düşdüyüni danışacaqdı və imdad istəyəcəkdi, amma Mahmud çölün ortasında yero qoyulmuş bu qara rəngli kəcavəyə yaxınlaşanda Ceyran bircə anın içində hər şeyi yadından çıxardı, deyəcəyi sözlərin hamısı yox olub beynindən uçdu, bütün sinəsi həyəcandan alışib-yandı və Mahmud atdan düşüb kəcavənin yanında dayananda Ceyran heç cürə özünü saxlaya bilmədi, əlini atıb kəcavənin pərdəsini qaldırdı və Mahmudun qolundan yapışib içəri – kəcavəyə çəkdi və nəfəsi qırıla-qırıla:

– Bəs sən necə aşiqsən? – soruşdu. – Bəs sən niyə bilmirsən ki, aşiqlər nə çəkir? Axı, bilməlisən sən bunu! Görmürsən qara rəngə boyanıb mənim kəcavəm? – Sonra Ceyran əl atıb öz ipək köynəyinin yaxasını cirdi və Mahmudun başını iri və isti dik döşlərinə sıxdı. – Götür məni! Gəl! Gəl! Kişi eləyəcəyəm mən səni! Sən dünyanın ən bəxtəvər kişisi olacaqsan? Bütün adamlar sənə kiçik görünəcək. Çünkü sən hamidan üstünsən! Gəl! Gəl! Gəl!

Mahmud ağızına pərcim olmuş bu buglanan mərmər döşlərin arasında boğulurdu, nəfəs ala bilmirdi. Mahmudun gözləri qaralmışdı, heç nə görmürdü; Mahmud bütün bədəni ilə hiss edirdi ki, bu dəm huşunu itirəcək, çünkü bütün içini bürümüş ehtiras daha sözünə baxmirdı, çünkü bütün içində baş qaldırmış bir istək Mahmudu məhv edirdi və Ceyran Mahmudun saçlarından yapışib başını döşlərindən ayırandı və köz kimi qızarmış dodaqları ilə Mahmudun üz-gözünü dəlicəsinə öpməyə başlayanda Mahmud birdən-birə Ceyranın əllərindən və dodaqlarından buraxıldı və özü iki əli ilə də başından yapışib özünü məcbur etdi, məcbur etdi, məcbur etdi və bu qara kəcavədən uzaqlaşdı.

Sofi gəlib Ceyranın kəcavəsindən otuz beş-qırx addım aralıda, atın belində dayanmışdı.

Sofi heç bir söz demədi, kəcavəyə ötəri bir nəzər salıb Mahmudun atının cilovundan yapışdı və bu atı da ardınca çəkə-çəkə yavaş-yavaş uzaqlaşdı.

Mahmudun qışqırtısı hələ bu çöllərdən çəkilməmişdi.

Ceyran kəcavənin içində tək qalmışdı. Əslində Ceyran bütün yer üzündə tək və tənha idi.

Ceyran başını geri atıb ala gözlərini kəcavənin alçaq tavanına zilləmişdi və bu gözlər bu dəm heç nə ifadə etmirdi.

Ceyran başa düşdü ki, Mahmud təkcə ondan qaçmadı, Mahmud eyni zamanda özü özündən qaçıdı.

Sonra Ceyran üzüdü, köynəyinin cirilmiş yaxasını sinəsinə sıxdı və Ceyranın yadına düşdü ki, uşaq olanda kənddə Novruz bayramında axşamçağı ocaq qalayardılar və gecə hay-küy sala-sala, atılıb düşə-düşə ocağın üstündən hoppanardılar və gecə böyükənlərdən gizlin – ocağı su ilə söndürmək günah idi – quyudan su çəkib qıpqrırmızı közərib yanan bu ocaqların üstünə su səpərdilər, közlər cızıldayıb sönərdi və bir azdan gecənin ayazında buz kimi soyuyardı.

Ceyran elə bildi ki, hər şey qurtardı; soyuq bir bigənəlik Ceyranın bütün hiss-həyəcanlarına hakim olmuşdu, amma, amma heç nə qurtarmadı, axşam bütün hissələr yenidən qaynadı, gecə yenə dərdli keçdi və Ceyran bu gün Qısır Qarını Sofinin üstünə göndərdi, indi də çölün ortasında qurduqları çadırda oturub Qısır Qarını gözleyirdi.

Uzaqda başı qarlı Ərzurum dağları görünürdü və Ceyrana elə gə-lirdi ki, Mahmud daha aşdı getdi o qarlı dağların ardına və Ceyranın içindən bir nələ qopdu: yol verməyin, başı dumanlı dağlar! Gər əcəlim gəlsə ölləm, məzar qazanım getmiş, zalim fələk neylədi?; xəncər kimi bağrimon başın teylədi; həkim yox, loğman yox, dərdimi qana, əriyibdi bağrimon, dönübəndi qana, az qalıram odlanam, az qalıram yanam, od tutub bədənim, ağlaram; zalim dünya, yudum dolbəndimi, bəyaz eylədim, sildim könlümün pasını ayaz eylədim, qanlı fələyə niyaz eylədim, bəs nə oldu?; fələk mənə verdi çoxlu cəfa, hey!..

Gəncədə xanəndə qızların tez-tez oxuduqları farsca şerin iki misrası birdən-birə Ceyranın yadına düşdü.

Ta nəyaba morad xiş beçüş
Ta nəsazəd zamana ba to, beso¹.

¹ Fars şairi Məsudinin şərlərinəndir və tərcüməsi belədir: nə qədər ki, öz mura-dına çatmamışan, çalış ki, zəmanət sənət saz olmasa da, sən zamanəyə saz ol.

Ceyran nə üçün bu iki misranı xatırladı?

Bu dəm Gəncənin o xanəndə qızları ilə Ceyranın arasında elə bir məsafə var idi ki, bu məsafəni dünyanın heç bir atı, heç bir dəvə karvanı başa vura bilməzdi, bu, əlçatmaz, ünyetməz bir məsafə, uzaqlıq idi; Ceyran Gülguna¹ minib illərlə çapsayıdı da daha bu məsafədən canını qurtara bilməzdi, Arəş² dalbadal yüz dəfə ox atsaydı da bu məsafənin axırına çata bilməzdi, çünkü bu məsafənin sonu yox idi. Hər halda, Ceyrana belə gəlirdi.

Gəlib nə deyəcək Qasır Qarı? Nə edəcək Sofi? Mahmud təmizliyinin müqabilində bütün dünya çirkab içindədi, təkcə Ceyran yox. Nə üçün göndərdi Qısır Qarını? Zorla da məhəbbət olar? Ceyranın ürəyindən yenə bir sızıntı keçdi: ağla ürək, ayrılığın günüdü, ayrılığın dəmi gəlib. Ceyran çadırın pərdəsi arasından çölə baxdı. Dəvələr yerə çöküb gövşəyirdi və Ceyrana elə gəldi ki, bu dəvələrin beli xurcun-xurcun ləl-cavahirlə, qızilla doludu və bütün bu varidatı Ceyran gələcək illərin çarışmaları ilə, özünü oda-közə vurmaqla, ağlaşıgar və sığmaz fəsadlarla qazanıb, amma nə olsun?

Nə olsun?

Gəlin halallaşaq, mən gedər oldum...

Bu nə demək idi? Dəlimi olurdu. Ceyran, ağlığını itirirdimi?

Mehtər Cəfər atları qaşovlayırdı və otuz illik ömrünü həmişə atlарın arasında ilxida, tövlədə keçirtdiyi üçün mehtər Cəfər at qayğıından başqa, at sevincindən və at dərdindən başqa bir qayğı, sevinc və dərd bilməmişdi. Uşaqlığını və gəncliyini kənddə keçirmişdi, sonra Gəncəyə gəlib çıxmışdı, sorağı saraya çatmışdı və mehtər Cəfəri Ziyad xanın saraylarında işə götürmüştülər. Ziyad xan Ceyrani oğlunun arınca göndərəndə sarayın beşaltı xidmətçiləri ilə bərabər, mehtər Cəfəri də Ceyranın sərəncamına vermişdi və mehtər Cəfər karvanının atlarına doğrudan da sevə-sevə, can-dildən qulluq edirdi.

Ziyad xanın öldürülməsi xəbəri gələndə saray xidmətçilərinin hamısı dağıldı, amma mehtər Cəfər heç hara getmədi, çünkü mehtər Cəfərin at məhəbbətinə yeni bir gizli məhəbbət əlavə olmuşdu.

Mehtər Cəfər Gəncəyə qayıda bilərdi, çünkü mehtər Cəfər yaxşı bilirdi ki, Bayandur bəy at dəlisidi və yaxşı mehtəri atdan az istəmir,

¹ Gülgün – Şirinin atının adıdır.

² Arəş – Əfsanəvi qədim İran oxatanı; çox uzaq məsafələrə ox atmaq qüdrətinə malik imiş.

amma məsələ burasında idi ki, bu yeni məhəbbət birdən-birə öz kəndlərini mehtər Cəfərin yadına salmışdı; mehtər Cəfər on iki il idı kənddən ayrılmışdı və kənddə onu indi təkcə anası gözləyirdi, başqa heç kimləri yox idi. Bu on iki ildə Gəncədə yiğdiyi pulla mehtər Cəfər özü hələlik kiçik bir ilxi saxlaya bilərdi. Camaatın bir-birini qırğırı bu zamanda yaxşı atın qiyəməti qızıl qiyəməti idi və mehtər Cəfər özü var-dövlət qazana bilərdi, qoşunları yaxşı atlarla təmin eləyən böyük-böyük ilxıların sahibi ola bilərdi.

Amma işin içindən iş çıxdı, bu at məhəbbətinə, at qayğısına yeni bir məhəbbət, yeni bir qayğı əlavə oldu və bu yeni məhəbbətin, yeni qayığının yanında at məhəbbəti, at qayğısı nə idi ki? Heç nə... Mehtər Cəfər ayıq oğlan idi və yaxşı bilirdi ki, ayağını gərək yorğanına görə uzatsın; Ceyran kimi bir xanım onun tayı deyildi, taylı gərək axtarış onun tayını tapaydı, amma ürək də gərək bunu deyirdimi?

Ele bu dəm mehtər Cəfərin həyatında dünyanın ən böyük möcüzəsi baş verdi: Mehtər Cəfər hiss etdi ki, ömrü boyu adət etdiyi at iyinə çox zərif, çox incə bir iy qarışdı və mehtər Cəfər başını qaldıranda Ceyranı öz qarşısında gördü. Ceyran heç nə deməyib düz mehtər Cəfərin gözlərinin içində baxırdı. Mehtər Cəfər bir o qədər də incə adam deyildi, amma mehtər Cəfər də Ceyranın adamın aqlını başından eləyən ala gözlərinin dərinliyinə hopmuş kədərlə bərabər, bu gözlərdə bir qətiyyət, bir çılgınlıq hiss etdi, sonra Ceyran əlini qaldırıb mehtər Cəfərin qaşov tutmuş iri və kobud əlinin üstünə qoydu və mehtər Cəfər başa düşdü ki, ilqarı düz adam olduğu üçün Allah onun ürəyinin səsini eşidib və mehtər Cəfəri dünyanın ən xoşbəxt adamı eləyib...

...Həmin gün Ceyran Qısır Qarını gözləmədən, bütün karvanı, kəniz və nökərlərini çölün ortasında atıb, Gəncədəki imaretini, var-dövlətini yadından çıxarıb mehtər Cəfərə qoşuldu və bir atın belində mehtər Cəfərin on iki il bundan əvvəl qoyub getdiyi kəndə çapdılar.

Ceyran belə Ceyran idi.

XII

Ocağın közü qızarırdı.

Dabbaqlar bütün günortanı bu çayın qırağında qoyun, keçi dərisini iylədib tumac qayırırdılar və indi, gecənin bu vədəsində də dəri iyi

buralardan çəkilib getməmişdi və Sofi ürəyində yer üzündəki dabbaqların atabaatasına söyə-söyə barmaqlarını ocağın közünə tutub qızdırıldı.

Dabbaqların nə təqsiri var idi?

Bəs Sofinin nə təqsiri var idi? Sofi hansı günah işin sahibi idi ki, dərviş olub çöllərə düşmüşdü, yaşıının bu vaxtında kol-kos dibində yatırıldı və bütün ürəyi qorxu içində idi ki, sabah nə olacaqdı? – Bir quyu qaranlığı bürmələmişdi bu sualı və nə üçün belə bir quyu qaranlığı Sofinin qisməti olmaliydi?

Ümumiyyətlə, axı, elə qırx altı illik ömrünün özündə nə görmüşdü Sofi?

Payızda daha bir şey qalmamışdı və gecələrin ayazı adamı üşüdürdü...

Sofi lənət şeytana deyib axır vaxtlar onu tamam əldən salmış bu fikirləri başından eləmək istədi, çünkü Sofi sövq-təbii hiss edirdi, başa düşürdü ki, bu fikirlər bütün vücudunu qamarlayır, Sofiyə sahib olur və Sofini əsl həyata, əsl yaşayışa çağırır.

Sofi əllərini bir-birinə sürtə-sürtə qollarını da közün üstüne tutdu.

Bu axşam burada məskən salmışdilar və Sofi gecə Mahmudun belinə küp qoymuşdu – Mahmud neçə gün idi ki, soyuqlamışdı, öskürrüdü, qızdırıldı və sayıqlayırdı.

Bütün bu işlərin axırı nə olacaqdı?

Mahmudun gözləri güllərə baxırdı və elə bil, “Məryəmi gördüz mü?” – soruşturdu, göllərə baxırdı, “Məryəmi gördüzmü?” – soruşturdu, çöllərə baxırdı, yollara baxırdı, sulara baxırdı, “Məryəmi gördüz mü?” – soruşturdu; qürbətdə hərə öz elini arzular. Mahmudun gözələri, Mahmudun baxışları, Mahmudun hərəkətləri qürbət ellərdə ah-zar edə-edə bir keşis qızını arzulayırdı və hərdən bütün bunlar Sofiyə elə təsir edirdi ki, Allahın yağışı yağında da Sofiyə elə gəlirdi ki, elə bil yağış yağmır, Mahmudun dərdinə göylər ağlayır.

Deyəsən, Sofi də dəli olurdu...

Sofi ilk çağlarda bu səfəri də gəldi-gedəri bir şey bilirdi, bu səfərə ciddi baxmırdı, ürəyinin dərinliyində bir sakitlik var idi, çünkü Qəmərbanu var idi. Ziyad xan kimi bir əjdaha var idi və kim bilirdi ki, axırı necə olacaq?..

Mahmudu yolundan döndərmək mümkün deyildi, hər dəfə irəliyə getmək istəyəndə Sofi:

– Orada elə lotular var ki, – deyirdi – bizi kişmiş yerinə ciblərinə doldurub yeyərlər. Biz orada baş çıxara bilmərik...

Mahmudun da elə bircə sözü var idi:

– Mən yolçuyam, Sofi, yollar keçib gedirəm...

Yaxşı, sən yolçusan, yolcu ol, yollara düşmüsən, düş, öz aləmin var, öz məqsədin var, bəs mənim təqsirim nədir? Və ümumiyyətə, mənim təqsirim nədir ki, qırx altı yaşa gəlib çatmışam, amma ömrümüzdə bir xoş gün yaşamamışam, həmişə əl buyruqçusu olmuşam, baş-qalarına xidmət etmək üçün bütün həyatımı qurban vermişəm?.. Bəsdir, axmaq Sofi, bəsdir. Nə tez başqaları oldu, yad oldu bu adamlar! Ziyad xanın bədəni torpağın altında hələ soyumayıb... Düzdü, Qəmərbənu da deyirlər itgin düşüb, amma dünyanın işlərini bilmək olmaz, Sofi...

Sofi ocağın o biri tərəfində yerə saldığı palazın üstündə üzüqoylu uzanmış Mahmuda baxdı və bu qara zindan ağırlığı fikirlərini dağıtmak üçün:

– Küp ağrımır? – soruşdu.

Mahmud, həmişə olduğu kimi, yenə öz aləmində idi və Sofinin bu sadə sualına cavab vermək əvəzinə, özü suallar verdi:

– Bu təzadlar nədi belə dunyada, Sofi? Bir tərəfdə səfalət, o biri tərəfdə mal-dövlət... Bir tərəfdə Firdovsinin zəkası, o biri tərəfdə Sultan Mahmudun¹ nadanlığı...

Sofi hirslandı:

– Bəyəm indi belədi? – dedi. – Bəyəm min il bundan qabaq belə olmayıb? Bəyəm belə olmayıacaq min ildən sonra? Bəyəm təbiət öz gündüz ilə bərabər, gecə yaratmayıb? Bəyəm yaşadan da, öldüren də təbiət deyil? Gecənin yarısı indi bunların dərdini çəkmək bizə qalıb?

Sofi dalını demədi, özünü güclə saxladı: Sofi demək istəyirdi ki, bəyəm dünyanın elə ən böyük təzadı bu deyil ki, Ziyad xan kimi, Qəmərbənu kimi od parçalarının – ejdahanın və dişi aslanın sənin kimi oğlu var?

Sofi bu dəfə özünü saxladı, amma Sofi bilirdi ki, bir azdan daha özünü saxlaya bilməyəcək, ağızına gələni bu oğlana deyəcək və Sofi-

¹ Sultan Mahmud Qəznəvi (997-1030) – Şərqi İranın, Türküstəninin və Hindistanın böyük bir hissəsində hökmənlilik edən Qəznəvilər sülaləsinin banisi idi və deyilənə görə Əbü'lqasim Firdovsi "Şahname"ni onun sıfarişiyə 35 il müddətinə yazmışdır, amma sonradan Sultana qoca şairi aldatmışdır.

nin birdən-birə çənəsini qollarına dirəyib üzüqoylu uzana-uzana gözlərini gecənin qaranlığına zilləmiş bu kimsəsiz oğlana yazıçı gəldi...

Mahmud gecənin qaranlığına baxa-baxa fikirləşirdi ki, torpaq hər yerdə eyni torpaqdır, amma torpağın ən zəifi insandır¹, düzdü, Sultan Mahmuddan heç nə qalmadı, amma Firdovsidən “Şahnamə” qalıb, amma nə olsun?; bu dəm bu “Şahnamə” şöhrətindən xorasanlı Əbüllaqasına nə fayda?; xorasanlı Əbüllaqasım çoxdan torpağa qarışib yox olub və bir vaxt gələcək ki, dünyada Mahmud da olmayacaq və ən başlıcası isə, bir vaxt gələcək və Məryəm də qara torpağa dönəcək və bir halda ki, bu cür olacaqdı, onda biz heç, bəs nə üçün Allah Məryəmi xəlq etmişdi? O gün rastlaşdıqı qoca bu suala cavab verə bilərdimi?

Həmin qoca ilə iki gün bundan əvvəl rastlaşdırılar: qoca eşşeyə minmişdi və düz onların üstünə gəlirdi, qucağında da bir bağlama aparırdı. Bu qocanın sıfəti çox tanış idi və Mahmuda elə gəlirdi ki, Gəncədə ta uşaqlıq vaxtlarından bu tərəfə həmin qocanı çox görmüşdü, amma dəqiq haçan görmüşdü və kim idi – bilmirdi; bu qoca elə bil ki, yer üzünün bütün qocalarına oxşayırdı və eyni zamanda heç birinə oxşamırdı.

Qoca eşşeyi düz Mahmudun qabağına sürüüb dayandı və tamam yaşıl gözləri ilə altdan-yuxarı Mahmuda baxdı. Mahmud da atın cilovunu çəkdi və bir müddət beləcə bir-birlərinə baxdılar, sonra Mahmud qocanın əlindəki bağlamaya işarə etdi:

- Bu nədi belə?
- Dörd kitabdı²
- Sən kimsən?
- Musayam, Davudam, İsayam, Məhəmmədəm.
- Allahsan?

Qoca yamyəşil gözlərini gün işığı altında qiyıb:

– Yox, – dedi. – Adamam. Sənəm, oyam, mənəm, Məryəməm, Sofiyəm.

Mahmud:

- Bəs... bəs dərd əlindən necə çatlamır sinən? – soruşdu.
- Sən dərdi görürsən, dərd axtarırsan hər şeydə, amma mən, bax, o dağları da görürəm, bu otları, çiçəkləri də görürəm, bu çayı da

¹ İslam fəlsəfəsinə görə insan torpaqdan yaramıb.

² Dörd müqəddəs kitab nəzərdə tutulur. Tövrat (Musa peyğəmbərin kitabı), Zəbur (Davud peyğəmbərin kitabı), İncil (İsa peyğəmbərin kitabı) və Quran.

görürəm, səndə nə yaxşı var, onu da görürəm, Sofidə nə yaxşı var, onu da görürəm...

Sonra Qoca yamyaşıl gözlərini Mahmuddan çəkib eşşəyi mahmızladı və yoluna davam etdi.

Sofi eşşəyin üstündəki bu yamyaşıl gözlü Qocanı görmürdü və Sofiyə elə gəldi ki, Mahmud yenə öz-özünə danişir; Sofinin ürəyindən bir təessüf gəlib keçdi: Hayif sənə... Sofinin heç ağlına gəlmirdi ki, Mahmudun gördüklerinin hamısını Sofi, sadəcə olaraq, görə bilmir.

Ocağın közü qızarırdı.

Sofi barmaqlarını ovxalaya-ovxalaya əlini elə-eləcə ocağa tutmuşdu.

Çayın şırlıtsından başqa bu qaranlıq gecənin heç bir səsi yox idi və birdən-birə bu çay şırlıtlı gecə sakitliyi içində uzaqdan, lap uzaqlardan bir səs eşidildi: kimsə zəngulə vura-vura muğamat oxuyurdu; sözləri eşitmək mümkün deyildi, amma o uzaq zəngulənin sədaları elə bil ki, dağ havasıydı, dalğa-dalğa bütün bu tərəflərə yayılırdı.

Sofi səs gələn tərəfə baxdı və astadan dedi:

– Zalim oğlu, elə bil, Davuddu!...¹

Mahmud da uzaqdan gələn bu səsi eşidi və Ziyad xanın sarayındakı o cavan xanəndə Mahmudun yadına düşdü və elə bil ki,

Mahmud o uzaq səsi yox, həmin cavan xanəndənin səsini lap yaxından eşitdi və cavan xanəndənin səsindəki yanğı bu gecə qaranlığında və kimsəsizliyində Mahmudun bütün bədənidən keçib getdi. Mahmud fikirləşdi ki, əslində dönyanın altı cəhətinin² altısı da eynidi və heç bir fərq yoxdu.

Sofi fikirləşdi ki, dünyada xoşbəxt adamlar var: belə bir gecədə kef məclisi qurublar və yəqin indi orada Sofidən də otuz yaşı yaşılı kişi Yəğma gözəlləri³ ilə eyş-işrətə məşğuldurlar.

Ceyran yenə Sofinin yadına düşdü və Sofinin tükləri ürpəşdi; Sofi bütün gücü ilə Ceyranı başından çıxarmaq istəyirdi, çünkü Sofi qorxurdu, daha doğrusu, neçə gün idi ki, Sofi özü özünü qorxudurdu ki, Bələm⁴ kimi ləhləmək bəlasına tutular.

¹ Mifə görə yəhudü peyğəmbəri Davudun gözəl səsi olub.

² Altı cəhət – sağ və sol, ön və arxa, yuxarı və aşağı.

³ Yəğma – klassik Şərqi ədəbiyyatında misilsiz gözəlləri olan Orta Asiya şəhərlərindən biri kimi işlədirilir.

⁴ Bələm (İbn Baur) – dinə görə, Musa peyğəmbərlə bir yerdə yaşayıb və dünya malına tamah saldığına görə it kimi ləhləmək bəlasına tutulub.

Sofi bir neçə gün bundan qabaq yanına xahişə gəlmış Qıṣır Qarını elə qovmuşdu ki, Qıṣır Qarı qorxusundan səsini də çıxarmayıb, qacıb canını qurtarmağı qənimət bilmişdi.

Qıṣır Qarı Ceyranın adından kisə-kisə qızıl boyun olurdu ki, Sofi, Mahmud ilə Ceyranın arasını düzəltsin.

Kaftar qarı... Dəllək çare bilsə öz başına eləyər.

Bütün bunlar hamısı çayda çımən Ceyrana tamaşa elədikləri o gündən başladı.

Neçə gün idi ki, gözlərinin qabağında titrəyən o ağ əndam Sofini rahat buraxmırıldı, neçə gün idi ki, Ceyranın zənəxdanındakı xal Sofi üçün, elə bil, həcərül-əsvəd¹ dönmüşdü, neçə gün idi ki, gözlərinin qabağından çəkilməyən o çılpaq bədən Sofinin sürdürüyü qırx altı illik həyatın miskinliyindən xəbər verirdi.

Sofi çayda çımən Ceyrani görən anda özü də bilmədən peyğəmberin sözlərini təkrar etdi:

– Fətəbərəkəllahü əhsənül-xalıqin!¹²

Hər şey həmin andan başladı.

Əlbəttə, Sofi birinci dəfə deyildi ki, çılpaq qadın görürdü və məsələ bu çılpaklıqla deyildi; məsələ bunda da deyildi ki, Ceyran dünyanın ən sehrlili qadın bədəninin sahibi idi və bu bədən Sofidə bütün ömrü boyu bu dərəcədə hiss etmədiyi bir şəhvət hissi oyatmışdı; məsələ burasında idi ki, bu dəhşətli şəhvət hissində şəhvətdən başqa bir tamah da var idi. Bu dəhşətli şəhvət elə bil ki, Sofini illərin ayı yuxusundan oyatmışdı.

Buna bənzər bir hissi Sofi bir neçə il bundan əvvəl keçirmişdi: O zaman Qəmərbanunun tapşırığı ilə Gəncədən çıxıb iş dalınca getmişdi. Günün günorta çəği idi. Sofi yorulmuşdu və acmışdı, bir bulaq üstündə, söyüd ağacının kölgəsində atdan enib qabağına balaca bir süfrə saldı və həmişəki kimi qollarını çırmalayıb dəstəməz aldı, sonra yola götürdüyü soyutma toyuqdan yeməyə başladı. Bu vaxt yolla Sofinin qabağında qurtarmaq bilməyen bir karvan keçdi. Sofi silahlı atlılardan öyrəndi ki, bütün bu karvan Şirvanşah Şeyxşahın Şah İsmayıla göndərdiyi hədiyyələrdir: xurcun-xurcun ləl-cavahir, qızıl və gümüş pullar, daş-qası, rus malları, ərəb atları, Bərdə qatırları... Bu

¹ Həcərül-əsvəd – Məkkə şəhərində Kəbədə saxlanan müqəqqədəs Qara daş.

² Deyilənə görə Məhəmməd peyğəmbər gələcək arvadı Zeynəbi çımən görmüş və bu sözləri demişdir. Ərəbcədən tərcüməsi belədir: “Səni yaradana əhsən”.

karvan yükünü saymaqla qurtaran deyildi və o zaman Sofinin ürəyində heç vaxt bilmədiyi bir hiss baş qaldırdı: Sofi qurtarmaq bilməyən karvan zənginliyi müqabilində özünün heçliyini dərk etdi və bütün bədəninə soyuq su çiləyən bu kəşf Sofini elə sarsıtdı ki, birdən-birə öz əllərini qan içində gördü, elə bil, gecə ilə Qəmərbanunu xəncərlə doğrayıb ləl-cavahirini götürüb qaçmışdı: elə bil o ləl-cavahir Sofinin qıpçırmızı qana bulaşmış əllərində işıldamağa, dünyanın min bir rənginə çalmağa başladı. Sofi yerindən sıçrayıb atın belinə atıldı və həmişə sakit olan bu adamdan çıxmayan bir hikkə ilə atı qamçılıyıb çapdı.

Təkcə bir qolu qoparılmış soyutma toyuq elə-eləcə söyüdün altında qaldı. Sofi bütün həyatında birinci dəfə idi ki, belə bədxərclik edirdi.

Sofi sidq-ürəkdən Allaha inanan adam idi, firıldaqçı mollalarla, yalançı cadugərlərlə, adəmi cəddi ilə hədələyən acgöz seyidlərlə arası yox idi, amma Allahın adını uca tuturdu və o zaman Sofi Allahi köməyə çağırıb və günlər keçdikcə Sofinin ürəyini bürümüş o dəli tamah hissi də keçib getdi.

Amma indi bu hiss keçib getmək bilmirdi.

Bəlkə ona görə ki, ürəyinin lap dərinlərində Sofi özü o hissin keçib getməyini istəmirdi? Nə üçün Sofi çölli-biyabanlarda özünü məhv etməlidи və günün cırhacır istisində sonu görünməyən bu çöllərdə adı bir böyük kolu görəndə gözünə işiq gəlməlidи, elə bil ki, tuba¹ görüb?

Nə üçün Sofi qurşağında bu qədər varidat gəzdirdiyi halda özü öz ayaqları ilə özünü gələcəyin səfalətinə aparır və əslində qurşağında gəzdirdiyi bu varidat düz yaşadığı üçün, təmiz yaşadığı üçün, həmişə gözü tox olduğu üçün, bütün uşaqlığını, gəncliyini, ən sağlam kişilik çağlarını başqalarına xidmətdə keçirdiyi üçün Allahın ona bəxş etdiyi halalca haqq deyilmədi?

Sofi elə bil ki, diksindi.

Allah?

Allahın adını tutma, rəzil insan. Bütün dünyadakı insanlar rəzildi və sən ki bu cür xəyallar edirsən, rəzillərin rəzilisən və sənin özündən xəbərin yox imiş. Bütün dünyanın insanları rəzildirsə, onda Mahmud da rəzildi? Yox, Mahmud rəzil deyil, Mahmud... Sofi bu sözü fikrinə gətirmək istəmirdi, amma nə üçün? Nə üçün həqiqətin gözünə düz

¹ Tuba – Cənnət bağında gözəl və əzəmətli bir ağac.

baxmaq lazımlıq deyil və nə üçün həqiqətdən qaçıb, özümüzü aldatmalıyıq? Həqiqət isə bu idi ki, Mahmud... Ürəkli ol, Sofi, ürəkli ol və sən yolunda ömrünü çürüdüyü adamlardan əskik deyilsən, ürəkli ol: Mahmud axmaq idi və Mahmuda baş qoşmaq, dünyanın bu vaxtında məcnunluq eləmək xəyalına düşmüş bu axmağın, hə, Sofi, sözü adı ilə de, bu axmağın dalınca getmək ona nə verəcək, sənə nə verəcək? Görmədin dünən Allahın əkinçiləri, o əkinçiləri ki, başqa vaxt onları adam hesab eləmirik, bizə necə qəhqəhə çəkib güldülər?

Dünən Sofi ilə Mahmud bir-biriylə mübahisə eləyən iki əkinçiye rast gəldi. Mübahisə torpaq üstündə idi və əkinçilərdən biri o birlənə başa salmaq istəyirdi ki, sahəsini iki arşın düz ölçməyib, səhv salıb və nə qədər edirdisə o birisi başa düşmürdü. Sofi ilə Mahmudu görəndə elə bil gözünə işləq gəldi.

— Ay başınıza dönüm, — dedi. — İmam Hüseyn yolunda mənə kömək eləyin, bu qanmaz oğlu qanmaza qandırıım ki, səhv eləyir.

Sonra kişi sahəni necə ölüdüklərini və səhvin nədə olduğunu Mahmudu başa saldı, sonra da soruşdu:

— Hə, ay başına dönüm, indi sən denən, mən düz deyirəm, yoxsa yox?

Bu kəndlə kişilər nə biləydi ki, Mahmudun fikri özündə deyil, bu kəndlə kişilər, axı, Sofi deyildi.

Mahmud dedi:

— Məryəm düz deyir...

— Nə? — Kişinin gözləri bərələ qaldı, sonra ikisi də mübahisələrini yadlarından çıxarıb Sofi ilə Mahmudu hoydu-hoyduya götürdü.

— Hə, kim düz deyir? — Sonra Mahmudun qolunu silkələdi. — Sə-ninləyəm, kim düz deyir? — Kişi bir də soruşdu:

Belədir işlər, Sofi...

Tutalıım ki, getdik o məlun keşişi tapdıq, sonra nə olsun? Keşiş Mahmuda qız verəndi? Kimi var idi Mahmudun ki, qızı keşidən alıb buna vere? Lap ele tutalıım ki, Sofi əlini qurşağına saldı, daş-qas gücünə – insan ciy süd əmib, – keşişi razı saldı və keşış qızını Mahmuda verdi, sonra nə olacaq? Sofi qurşağındakını dinsiz bir keşış qızı ilə bu əlsiz-ayaqsız Mahmuda verməlidii ki, alın, xərcleyin və mən də ölənə qədər sizə xidmət eləyəcəyəm, babası keşış olan uşaqlarınızı saxla-yacağam? Nə üçün? Niyə axı? Niyə?

Mahmud onsuz da pul qədri bilən deyildi və özünün nəyi var idi-sə yolda ac-yalavaca paylamışdı. Sofinin nəsihətləri Mahmuda təsir

etmirdi və Mahmud həmişə kasib-kusuba pul verəndə Sofi fikirləşirdi ki, sən bəyəm Hatəmi-tai¹ olub neyləyəcəksən, a bədbəxt? Bəyəm dünyanın ki, bu qədər acı var, onların hamısını doydurmaq olar?

Yazılıq Sofi başa düşmürdü ki, Mahmud cibindəkiləri təkcə ona görə kasıblara paylamırdı ki, acdırlar, çörək yesinlər; Mahmud bu səfər boyu hər addimda pulun və ümumiyyətlə, varidatın, olanın mənasızlığını dərk edirdi və buna görə də kasib-kusub sədəqə üçün təşəkkür edəndə özünü naqolay hiss edirdi. Mahmuda elə gəlirdi ki, əksinə, bir qızıl, ya bir gümüş verməklə bu adamları tovlayır və onlar heç nə başa düşmürələr.

Sofi həmişə fikirləşirdi ki, yaxşı ki, Mahmudun onun qurşağından xəbəri yox idi və əslində indi Sofinin qurşağından dünyada heç kimin xəbəri yox idi. Təkcə Allahdan başqa...

Mahmud atasının öldürülüyüünü də bilmirdi və Sofi bu barədə Mahmuda heç nə deməmişdi. Mahmud onsuz da yolundan dönen deyildi və onsuz da iztirablar içində idi və Mahmudun iztirablarının üstünə iztirab gətirməyin nə mənası var idi? Yaxşı, bunu ki, başa düşürsən, bəs, bu nə fikirlərdi girir başına, ay kaftar? Tez elə, çıxar küpü, yixıl yerə, gözlərini yum, yat.

Sofi yata bilmirdi. Sofi gözlərini yuman kimi çayda çimən Ceyranı görürdü.

Ocağın isə közü qızarırdı.

Sofi qalxb Mahmudun yanında çöməldi və yun şalı Mahmudun belindən çəkib küpü çıxarmaq istədi. Küp bərk tutmuşdu və Sofi bir əli ilə küpün qıraqı boyu Mahmudun bədənini yumşalda-yumşalda o biri əli ilə axır ki, küpü çıxartdı. Mahmudun kürəyi küpün ağızı girdəliyində qapqara qaralmışdı və Sofi közərən ocağın işığında küpün bu qapqara yerini görəndə “birdən-birə tamam yumşaldı, elə bil, üstünə bir yekə bardaq ilıq su tökdülər və bu ilıqlıq Sofinin ürəyini yuxaya döndərirdi: Qəmərbanunun təkcə oğlu çöllərdə, düzlərdə gör özünü necə soyuğa verib, bəs, sən hara baxırsan, Sofi? Şeytan yoldan çıxarıb səni, Sofi. Tamam yoldan çıxarıb. Qov şeytanı ürəyindən, lənət denən şeytana. Əgər sən də bu tifilə xainlik eləsən, deməli, öz əllərinlə ona qəbir qazırsan, çünki bu qara dünyada ki, bu cür qara fikirlər sənin

¹ Hatəmi-tai (əsl adı Əbu-ədi bin Abdulla bin Səd Hatəmdir) VI-VII əsrlərdə yaşamiş ərəb əmiri və şairidir. Büyyük dövləti və hədsiz səxavəti haqqında Şərq aləmində bir çox rəvayətlər mövcuddur.

ürəyində özünə yuva salır, bu dünyada Mahmudun qisməti qəbirdən başqa nə ola bilər? Hamımızın qisməti qara torpaqdı, amma sən öz əllərinlə başqasına qəbir qazsan, Sofi, onda qara torpağın da bağıri yarılarsın və bütün dünya alt-üst olar.

Sofi yanixa-yanixa Mahmudun kürəyini ovuşdururdu. Sən bir bu cəllad dünyanın işinə bax... Düz doqquz il Mahmudun yolunu gözlədilər, Mahmud anadan olanda bütün Gəncə camaatı xəzinənin hesabına qırx gün, qırx gecə müftə yeyib-içib kef elədi və indi həmin Mahmud bir səfil kimi kol dibində belinə küp qoydurub... Nağıl qosub danişsan, inanmazlar buna... Sofi yun şalla Mahmudun üstünü basdırıldı ki, küpün yeri soyuq keçməsin və ürəyi yana-yana da dedi:

— Sən indi gərək yorğan-döşəkdə yatasan, bala... Kürəyin kömür kimi qaralıb... Yox, bala, sabah səni qoymayacağam burdan tərpənəsən... Elə buradaca üstünü yaxşıca basdıraram, bütün günü yatarsan, yaxşıca tərləyərsən, sonra görək başımıza nə gelir...

Sofi birinci dəfə idi ki, Mahmuda “bala” deyirdi. İndiyə qədər Mahmud, Sofinin ağalarının oğlu idi, indi isə Mahmudun Sofidən başqa heç kimi yox idi. Elə Sofinin özünün də Mahmuddan başqa kimi var idi?

Mahmud bir söz demədi və Mahmudun beləcə susmağı Sofinin ürəyində bir ümid çırağı yandırdı: deməli, Mahmud razı idi sabah yolçuluq eləməməyə, onda Sofi yenə yalvarıb-yaxarsın, bəlkə bu dəfə Sofi bu səfərin mənasızlığını başa sala biləcəkdi... Dünyanın nə çox şəhəri, gedib birində məskən salardılar, ev-eşik düzəldərdilər, Sofi Mahmudu evləndirərdi...

— Mahmud...

Mahmud cavab vermədi. Sofi soyuq keçməsin deyə Mahmudun üstünə saldığı şalın qiraqlarını səliqəyə sala-sala bir də səslədi:

— Mahmud, bala...

Mahmud başını Sofiyə sarı çevirib soruştu.

— Eşidirsən, Sofi?

— Nəyi?

— Xanəndənin səsini.

Sofi hiss etdi ki, bütün damarlarından axan qan o küpün yeri kimi, qapqara qaraldı; Sofi onun halına acıydı, ürəyinin sözlərini deyirdi, amma Mahmud Sofini heç adam hesab etmirdi, dediyi sözləri heç eşitmirdi də, xəyalı Füzulidir – kimdir, hansı bir şairinsə şerlərində idi

və Sofi ürəyində özünü gəmirirdi, amma Mahmudun ürəyində ona mahnı oxuyurdular...

Lap yaxşı oldu, Sofi, səninçün bu da azdı. Sən iztirab çəkirsən ki, bu yazıq beləcə soyuqlayıb, amma o özü üçün nəgmə oxuyur və səni ələ salır. Sənə bu da azdı, arsız kişi. Nə isteyirsən ondan? Səfərdən döndərib hara aparacaqsan onu? Bəlkə Gəncəyə aparacaqsan ki, al, Bayandur xan, kəs bunun başını? Üstəlik mənim də başım peşkəşdir? Hansı başqa şəhərə aparacaqsan onu, avam kişi? Sən indi heç öz dərdini çəkə bilmirsən, onun dərdini də özünə yük eləyəcəksən? Sən görmürsən ki, Allah bunu belə yaradıb və bu iş düzələn iş deyil? Sən görmürsən ki, bu adam elə bir əlacıszlıq içindədi ki, heç bir işiq ucu görünmür?

Sofi fikirləşdi ki, bəlkə bayaq uzaqdan gələn o xanəndə səsi Hatif¹ idi və Sofini insan olmağa və insan kimi yaşamağa çağırırdı?

Sofi fikirləşdi ki, əlbəttə, adı bir bəndə yox, Sahəölçən² olsaydı, Mahmudu bir göz qırpmında Məryəmə yetirərdi, amma Sofi, Sahəölçən deyildi və Qələmlövhi-məhfuzda³ necə yazmışdışa, elə də ola-caqdı.

Ziyad xanın öldürülməsi xəbəri gəlib çatanda Sofinin bütün içini heyvani bir qorxu bürümüdü: Bayandur xan adam göndərib Mahmudu da, elə Sofinin özünü də öldürdəcək, amma incəvari, Mahmud elə xan oğlu idi ki, onu öldürməyin, ya öldürməməyin əhəmiyyəti yox idi və buna görə də Mahmud barədə tədbir görməyə Bayandur xanın heç vaxtı yox idi. Dünyanın işlərini nə bilmək olar, bəlkə heç kimə rəhmi gəlməyən Bayandur xanın Mahmuda rəhmi gəlirdi? Yox, Sofi, hələlik vaxtı yox idi, hələlik rəhmi gəlirdi, amma düz deyirsən, dünyanın işlərini bilən olmaz və ham o zamanət ki, bax elə bu gecə Bayandur xanın adamları gəlib Mahmudun da, sənin də başınızı kəsməyəcək?

Sofi sövq-təbii əli ilə qurşağıni yoxladı. Bu qurşaq taxıldıği gündən bəri neçə müddət idi ki, bir dəfə də olsun açılmamışdı və bütün bu müddət ərzində Sofi belindəki qurşağın dərdindən çımə də bil-məmişdi. Əvvəlcə bu qurşaq Sofini darıxdırırdı, qurşağın altından

¹ Hatif – qeybdən gələn məlek səsi, Şərq ədəbiyyatında məcazi mənada da işlədilir, yəni ki, ürəyin səsi, qəlbin dediyi.

² Sahaölçən – Məhəmməd peygəmbərin ləqəblərindən biridir, Məhəmməd peygəmbər merac zamanı göyün yeddinci qatına – Allahın yanına qədərkı məsafləni göz qırpmında qət edib.

³ Lövhi-məhfuz – dünya yaranmamışdan əvvəl Allahın Qələm ilə varlığın taleyini yazdığını lövhədir, göylərdə saxlanır.

qarnı, beli qaşınırdı, tərləyirdi, amma sonradan yavaş-yavaş Sofi bu qurşağa öyrəndi və indi elə bil ki, bu qurşaq da əli kimi, ayağı kimi, Sofinin bədəninin bir hissəsiydi.

Sofi qurşaqdan hələ heç nə götürməmişdi. Mahmud cibindəkilərin hamisini paylayıb qurtarmışdı və indi heç kim onlara kömək eləmədiyi üçün, bütün dünyada tək-tənha qaldıqları üçün yeməyi-içməyi özləri almaliydi, daha heç kim xəlvəti gətirib Sofiyə Qəmərbanunun tapşırığı ilə ləzzətli təamlar vermirdi və Sofi atları satdı; neçə gün idi ki, həmin pulla dolanırdılar.

Ocağın közü qızarırdı.

O cavan xanəndənin səsi çayın şırlıltısına qatışmışdı.

O cavan xanəndənin səsi gecənin bu qaranlığında birdən-birə bir baxışı, bir nəzəri Mahmudun gözlərinin qabağına gətirdi və Mahmud bu baxışları tanıdı: altı-yeddi gün bundan əvvəl o Qırmızı Tuman Kişi beləcə baxdı və getdi; həmin baxışdan sonra Mahmud bir xeyli atın belində oturub Qırmızı Tuman Kişiinin ardınca baxdı və sən demə, həmin baxışlar, o nəzər o vaxtdan Mahmudun beynində həkk olub qalıbmış – indi, gecənin bu vaxtında həmin baxışları birdən-birə yenə beləcə aydın gördü.

O baxışlar nə deyirdi?

Həmin Qırmızı Tuman Kişiylə dağlarda rastlaşdırıldı.

Mahmud irəlidə, Sofi də həmişəki kimi onun ardınca dağ cığırı ilə üzüyuxarı qalxırdılar və bu vaxt qırmızı tuman geymiş bir kişi qaçaqaça düz onların qabağına çıxdı və özünü tamam itirdi, əlindəki çörək parçasını iki əlilə sinəsinə sıxdı və Mahmudun atının qabağında dayanıb bilmədi ki, nə eləsin.

Bir az aralıda, yoğun gövdəli bir qoz ağacının altında qoca bir kişi oturmuşdu və teyxa cırıq-cırıq uzun bir köynəkdən başqa qocanın əynində heç nə yox idi. Qoca o qədər ariq idi ki, qabırğaları bir-bir sayılırdı, başı elə kəllə sümüyü idi və gözlər olan çuxurun dərinliyindən iki xəstə işıltı gəlirdi. Qoca yalnız haça sümüklərdən və dəridən ibarət qollarını irəli uzadıb nə isə deyirdi, amma nə dediyini başa düşmək mümkün deyildi, çünki ağızından sözlər yox, nazik və taqətsiz civilti çıxırdı.

Mahmud başa düşdü ki, Qırmızı Tuman Kişi qocanın çörəyini əlindən alıb.

Mahmud qollarını irəli tutub yelləyə-yelləyə civildəyən qocaya bir də baxdı: yox, insan ancaq acliqdan bu günə düşə bilməz, insan

ancaq dərd əlindən bu cür əriyə bilər və sən gərək kim olasan ki, belə bir adamın əlindən çörəyini tutub alasan...

Qırmızı Tuman Kişi çörək tıkəsini iki əlilə də sinəsinə sıxa-sıxa başını aşağı əyib gözlərini yerə dikmişdi. Bu Qırmızı Tuman Kişiinin yaşı bir o qədər də çox deyildi, amma başı, saqqalı, sinəsinin, qollarının tükləri ağappaq idi.

Mahmud:

– Nə üçün çörəyi o kişinin əlindən almışan? – dedi. – Sən gör-mürsən ki, dərd onu nə günə salıb? – Sonra Mahmud kişinin əynindəki qıpırmızı tumani enli balağından belinəcən gözdən keçirtdi və: – Eh, sən nə bilirsən dərd nədir? – dedi.

Qırmızı Tuman Kişi Mahmudun bu sözlərindən sonra başını yuxarı qaldırdı və cəmi bircə an Mahmudun gözlərinin içində baxdı, sonra yenə başını aşağı salıb dinməz-söyləməz çıxıb getdi.

O bircə anlıq baxış Mahmudu sarsıtdı.

Sofi onda Mahmudun qarasına deyinirdi və Qırmızı Tuman Kişi çıxıb gedəndən sonra rahat nəfəs aldı; Sofi qorxurdu və deyinirdi ki, axı, sənin camaatla nə işin var, olmasın elə, olsun belə, süpürləyib salsın bizi ayağının altına, varımızı-yoxumuzu da soysun...

Mahmud atdan düşüb Sofinin deyinmeyinə baxmayaraq, onun xurcununda nə ki, yemək-içmək var idi, hamısını çıxarıb qocaya verdi və qoca bir göz qırpmında bütün yemək-içmeyin hamısını cındır köynəyinin altında gizlətdi, amma Mahmud qocanın belə bir cəldiliyinə və acgözlüyüնə fikir vermədi və bunu da görmədi ki, qocanın cındır köynəyinin içində başqa çörək, yemək də var; Mahmud geriyə dönüb Qırmızı Tuman Kişiinin ardınca baxırdı.

Qırmızı Tuman Kişi gözdən itdi, amma Mahmud bir müddət göz-lərini dağın ətəyi ilə aşağı düşən cığırдан çəkmədi.

O baxışlar nə deyirdi?

O baxışlarda ağrı var idi, iztirab var idi, əzab var idi, amma, ən başlıcası, o baxışlarda açıq-aşkar bir rişxənd var idi.

O əzablı baxışlar əslində gülürdü.

Elə bil o baxışlar Mahmuda gülürdü: bəs, sən bilirsən dərd nədir?

Gecənin qaranlığında, çayın şiriltisində, közərən ocağın yavaş-yavaş azalan istisində və o cavan xanəndənin get-gedə uzaqlaşan, itən avazı içində həmin baxışlar, elə bil, yenə təkrar etdi: bəs, sən bilirsən dərd nədir? – və Mahmudun bütün varlığı o baxışların belə bir

rişxəndinə qarşı coşdu: yox, Mahmudun dərdi təkcə Məryəm dərdi deyildi, yox, səfərə çıxdığı gündən bu tərəfə, gördüklərini görəndən sonra, el dərdi, oba dərdi, insanların dərdi idi, bu dünyada yaşamağın dərdi idi – bunu heç kim başa düşmürdü və başa düşmək də istəmirdi, hamı Mahmudu çöllərə düşmüş bir Məcnun bilirdi...

Həmin gecə qaranlığında Mahmud bu fikirdən diksindi – məgər Məcnun olmaq ayıbdi? Nə üçün bu camaat Şeyx Nizaminin, Əmir Xosrovun, Caminin, lap elə bu yaxınlarda yaşayıb yanan Nəvainin¹ əsərlərini oxuyub, bunlara qulaq asıb, Məcnunun aqibətinə göz yaşları axıdır, amma gördükleri, tanıdları, bir hava ilə nəfəs aldıqları adama “məcnunun biridir” deyib gülürlər?

Məcnunun biridir, yəni kimdir? O adamdır ki, çöllərdə ceyranla da dil tapa bilir və istədiyi məxluqa sədaqətlidir və heç kimə pislik eləmir, heç kimin ürəyini sindirmir və istəyir ki, hamı xoşbəxt olsun, nə üçün camaatin beləsinə gülməyi tutur?

O Qırmızı Tuman Kişinin baxışları da buna görə güldürdü?

Yox, o baxışlardakı gülüş başqa idi, o rişxənd başqa rişxənd idi.

...Əlbəttə, Mahmud o Qırmızı Tuman Kişinin baxışlarının mənasını axıra qədər başa düşə bilməzdi, çünkü Mahmudun dağların qoyundakı o kənddən xəbəri yox idi, çünkü Mahmudun o kənddəki qırğından xəbəri yox idi, o qırğından ki, Kərbəla qırğını o qırğıının yanında yalan idi.

Mahmud nə biləydi ki, o kişi həmin qırmızı tumanı hardansa tapıb əyninə keçirib və o qırmızı rəng bu kişinin əynində sırtlılığın, arsızlığın rəngi deyil, insan qanının rəngidi,

Həmin kənd dönyanın gözəl kəndlərindən biri idi; bütün dünya susuzluqdan yanıb cedar-cadar çatlayanda bu kəndin ətrafında hər addimbaşı pıqqıldayan bulaqlar adamın ürəyinə sərinlik gətirirdi, bütün dünya yeməyə çörək tapmayanda, bu kəndin sapsarı bugdası dəyirmando üzüdüldürdü, çuvallar çuval üstə yiğlirdi, bütün dönyanın mal-qarası otlamağa heç qaratikan da tapmayanda, bu kəndin mal-qarası sübh tezdən dağların qoyundakı meşələrə girirdi və bir axşam-üstü dolu yelinləriylə həyətlərə qayıdırı, bütün dünya kürk üstündən

¹ Azərbaycan şairi Nizami Gəncəvinin (1141-1209), hind şairi Əmir Xosrov Dəhləvinin (1253-1325), fars şairi Əbdürəhman Caminin (1414-1492) və özbək şairi Əlişir Nəvainin (1441-1501) müxtəlif vaxtlarda yazdıqları “Leyli və Məcnun” əsərləri nəzərdə tutulur.

kürk geyib soyuqdan donanda və yandırmağa odun tapmayanda, bu kəndin sobaları çarthaçart yanırı; bütün dünya bir-birinin qanını içirdi, insanlar dünya malını, yer üzünün bu qədər torpağını öz aralarında bölüşə bilmirdi, axın-axın qoşunlar şəhərləri dağıdırdı, kəndləri vira-nə qoyurdu, bu tərəf hückum çəkib o tərəfin ilxisini, qoyun sürüsünü, mal-qarasını aparırdı, o tərəf bu tərəfin, amma bu kəndin sıldırıım qayaları, dərin yarğanları, başı göyləri yaran zirvələri qoymurdu ki, buralara yad atının ayağı dəyə, bu kəndi yad nəfəsindən qoruyurdu və bir dəfə bu yerlərdən gəlib keçən Gözəl Xasiyyətli təxəllüslü ərəb şairi və səyyahı Yəmənli Əbü'lqasım Talib əl-Həsən Cəmaləddin Qiyas ibn Ziyad Məhəmməd Kəmaləddin Həmidəxisal öz adından da uzun bir qəsidi yazıb bu kəndi bu dünyanın o dünyadakı cənnətindən artıq bir cənnət kimi dillər əzberi eləmişdi.

Kəndin camaati hündürboylu, qırmızıyanaqlı, kişilərinin qolu güclü, arvadlarının döşü südlü camaat idi, işləyen camaat idi, əkirdi, becərirdi, halallıqla da yeyirdi; dünyanın qarışiq zamanında talelərindən və güzəranlarından razı idilər və lazım olanda bir-birini bağışlamağı bacarırdılar, pisi tez yaddan çıxarırdılar və yaxşı ilə yaşayırdılar.

O vaxtlar Azər təzə evlənmişdi və cavan arvadı Aysulu ilə bir yerdə dünyagörmüş Gözəl Xasiyyətlinin cənnətdən də artıq vəsf elədiyi həmin kənddə yaşayırı; Azərin bütün gününün əkib becərmək yorğunluğu Aysulunun təmiz və sağlam yatağında çıxırdı, Aysulunun balıq kimi sürüşkən və hamar bədəninin istisi dünyada yaşamağın gözəlliyindən deyirdi.

Azər ilə Aysulunun birinci oğlu olanda Azər ilkinə imam Əlinin adını qoydu:

– Adını mən verdim, yaşıni Allah versin! – dedi və həmin gün kəndin bütün camaati ocaq qaladı, heyvan kəsdi, səhərə kimi çaldı, oxudu, oynadı – hər dəfə dünyaya təzə bir uşaq gələndə bu kənd beləcə bayram edərdi.

Azər ilə Aysulunun ikinci oğlu olanda Azər bu ikinci oğluna da imam Həsənin adını qoydu, sonra üçüncü oğlanları oldu, Azər üçüncü oğluna imam Hüseynin adını qoydu, dördüncü oğlanları oldu, Azər dördüncü oğluna imam Zeynalabdinin adını qoydu.

Azər ilə Aysulunun oğlanları kəndin ən sağlam, ən gözəl, ən ağıllı və ən mehriban uşaqları idi və kəndin bütün camaatı bu oğlanlara baxıb:

– Adlarına layiq oğlanlardı!.. – deyirdi.

Sonra Azər ilə Aysulunun beşinci oğlanları oldu, Azər beşinci oğluna imam Məhəmməd Bağırın adını qoydu, sonra altıncı oğlanları oldu, Azər altıncı oğluna imam Cəfər Sadığın adını qoydu, gün keçdi, ay dolandı və Azərlə Aysulunun yeddinci oğlanları oldu, Azər yeddinci oğluna imam Musayı-Kazımın adını qoydu.

Azər oğlanlarına bir-bir imamların adını qoymuşca və bu oğlanlar da beləcə sağlam, gözəl, ağıllı və mehriban böyüdükcə, yavaş-yavaş kəndin camaatına elə gəlirdi ki, elə bil, bu oğlanlar doğrudan da imamdırlar, təzədən dünyaya gəliblər və camaatın bu oğlanları sevməsində, oxşamasında bir möcüzə hissi də baş qaldırmağa başlayırdı; əlbəttə, camaat üçün bu oğlanlar hələlik adı oğlanlar idi, amma bu adilikdə nəsə bir qeyri-adilik də var idi və o zaman kəndin aqsaqqalı doxsan üç yaşı Bayandur İxtiyar birinci dəfə fikrə getdi və bir gecə yuxusu qaçırdı, yata bilməyib həyətə çıxdı, sonra gecənin qaranlığında kəndin küçələrini bir-bir gəzdidi, yatmış kəndin sakitliyinə qulaq asdı və özü özündən soruşdu:

— Tanrıının üzü bizdən dönür?

Azər ilə Aysulunun səkkizinci oğlanları oldu və Azər səkkizinci oğluna imam Rzanın adını qoydu, sonra Azər ilə Aysulunun doqquzuncu oğlanları oldu və Azər doqquzuncu oğluna imam Məhəmməd Təqinin adını qoymaq istəyəndə Aysulunun ürəyi birdən-birə bir nigarənciliqlə sıxıldı və Aysulu tavandan sallanmış bələkdə yatmış doqquzuncu oğluna baxa-baxa:

— Başqa ad qoyaq ona... — dedi və bu söz əslində Azərin də ürəyindən xəbər verdi, amma daha başqa ad qoymaq mümkün deyildi, onuz da kəndin bütün camaati bir-birinə piçıldayırdı ki, Məhəmməd Təqi də gəldi...

Azər doqquzuncu oğluna imam Məhəmməd Təqinin adını qoydu.

Bütün dünya dəli-divanə ilə dolu idi, amma Gözəl Xasiyyətinin cənnətdən artıq hesab elədiyi həmin kənddə cəmi bircə nəfər Havalı var idi, adı da Havalı İbrahim idi. Havalı İbrahim gecə-gündüz oturub səninlə söhbət edərdi, ömründə deməzdir ki, qalın çal saqqallı, çal qıvrım saçlı, hər qolunda bir kəl gücü olan bu kişi havalıdı, amma ildə-ayda bir dəfə qəflətən az qalırdı Havalı İbrahimin gözləri pırtlayıb hədəqəsindən çıxsın və bu vaxt Havalı İbrahim qeybdən səs eşidirdi, sonra əli-ayağı əsirdi, yerə sərilib çapalayırdı, ağızından köpük gəlirdi. Havalı İbrahim özünə gəlib ayağa qalxandan sonra, ağır-ağır nəfəs

ala-ala qeybdən eşitdiklərini bir-bir camaata danışındı və heyrət edirdi ki, bu səsin dediyi sözləri ondan başqa heç kim eşitməyib.

Kəndin camaati heç vaxt Havalı İbrahimin dediklərinə fikir vermirdi və hamının Havalı İbrahimə ürəyi yanındı ki, sapsağlam, güclü-zorlu kişi belə bir dərdə tutulub, amma iş elə gətirdi ki, günlərin bir günündə bütün kənd Havalı İbrahimə inandı və əslində elə bil ki, bu kəndin bütün camaati necə müddət idi ki, bu xəbəri gözləyirdi.

Kənddə belə bir xəbər yayıldı ki, sübh tezdən Havalı İbrahimin gözlərinin qabağında şimşek çaxıb və qeybdən eşitdiyi səs Havalı İbrahimə deyib ki, çox çəkməyəcək ki, Mehdi Sahibi-əzzaman sizin kənddə, Azərin evində zühur edəcək.

İndiyədək heç zaman Havalı İbrahimin gözünün qabağında şimşek çaxmazdı və indiyədək də heç zaman Havalı İbrahim qeybdən gələn səsi bu cür gur və bu cür aydın eşitməmişdi. Günortaya yaxın Havalı İbrahim gələnə-gedənə sübh tezdən qeybdən eşitdiyini danışa-danışa birdən-birə sinəsini tutdu, yerə yixildi, çapaladı, ağızından köpük gəldi və bir də heç vaxt ayağa qalxmadı.

Axşam Havalı İbrahim öldü.

Allah Havalı İbrahimini bu gün sübh tezdən eşitdiyi xəbəri camaata yetirməkçünmü saxlayırdı? Bu kəndin camaati necə avam, necə Allahdan dönmüş adamlardı ki, hər şeyi görən və hər şeyi eşidən İbrahimin adının qabağına “havalı” sözü qoymuşdu və onu vecinə almırkı?

Kəndin bütün camaati Azərlə Aysulunun evinə axıṣdı və kəndin bütün camaati Əlinin, Həsənin, Hüseynin, Zeynalabdinin, Məhəmməd Bağırın, Cəfər Sadığın, Musayı-Kazımın, Rzannı, hələ qırx günü tamam olmamış Məhəmməd Təqinin əlindən, ətəyindən, ayağından öpməyə başladı və həmin gündən də bütün kəndin camaati Mehdi Sahibi-əzzamanı gözləməyə başladı, amma heç kimin xəbəri olmadı ki, elə həmin günün gecəsi bütün ürəyini bir xof bürümiş, doxsan üç yaşlı Bayandur İxtiyar yenə gözünü yumub yata bilmədi, gecənin yarısı həyətə çıxdı, yatmış kəndin bütün məhəllələrini bir-bir gəzdi və öz-özündən soruşdu:

– Tanrınnın bizə qəzəbi tutmuş?

Sonra doxsan üç yaşlı Bayandur İxtiyar hələ lap uşaq yaşlarında ikən ozanın Dədə Qorqud boyalarını söyləyəndə dediyi misraları xatırladı və elə bil ki, həmin misralar uzun-uzun illərdən bəri qaranlıq bir mücrünün içində gizlədilib saxlanmışdı, indi mücrünü açdılar və o

misralar işığa çıxdı: o gecə sakitliyində doxsan üç yaşlı Bayandur İxtiyarın bütün gün ərzində elə bil ki, tamam ağlını itirmiş camaata baxa-baxa həyəcandan səyriməyə başlamış və indi də səyriyən do-daqları lap uşaqkən eşitdiyi həmin işıqlı misraları söyləməyə başladı:

Ucalardan ucasan, uca Tanrı!
Kimsə bilməz necəsən, görklü Tanrı!
Sən anadan doğmadın,
Sən atadan olmadın,
Kimsə rizqin yemədin.
Kimsəye güc etmədin.
Qamu Yerdə əhədsən.
Allah – səmədsən.
Adəmə sən tac urduн.
Şeytana lənət qıldın.
Bir suçdan ötəri dərgahından sürdün.
Nəmurd göyə ox atdı,
Qarniyarıq balığı qarşı tutduн.
İbrahimı tutdurdun,
Xam gönə çulğadın,
Götürüb oda atdırıن, odu bustan qıldın.
Ululuğa həddin yox.
Sənin boyun-qəddin yox.
Ya cismələ cəddin yox!
Urdugun ulıtmayan, ulu tanrı!
Basdırığın bəlirtməyən, bəlli tanrı!
Götürdüyüñ göyə yetirən, görklü tanrı!
Qaçdığınıñ qəhr edən, qəhhər tanrı!
Birliyinə siğindim, çələbim, qadır tanrı!
Əziz Allah mədəd səndən.
Mədəd səndən!
Əziz Allah,
Mənə mədəd dedim.

Yenə gün keçdi, ay dolandı, Azərlə Aysulunun onuncu oğlu oldu və Azər onuncu oğluna onuncu imam Əli-Ənnəqinin adını qoydu və bundan sonra kəndin bütün camaati gecə-gündüz on ikinci imam Mehdi Sahibi-əzzəzamanın yolunu gözləməyə başladı.

Kəndin camaatından Yaqubun yadına düşdü ki, altı il bundan əvvəl inəyi axşam meşədən qayıtmadı, gecə gedib gördülər ki, canavar inəyi dağıdıb, bu zülm deyildi, nə idi? İsrafilin yadına düşdü ki, inişil

qırt toyuqlarının çıxartdığı on səkkiz cücedən cəmi yeddisi salamat qaldı, bu zülm deyildi, nə idi?; dünyanın Təbriz kimi, Ərdəbil kimi, Gəncə kimi şəhərləri var idi və bu böyük şəhərlərdə yaşayanlar qızla qızıl demirdi, gümüşü zinət hesab eləmirdi, amma bu kəndin durna kimi qızları misdən bilərzik taxırdı, bu zülm deyildi, nə idi? Əbülfəzin yadına düşdü ki, keçən il qonşuları Ələkbərin oğlunun toyunda, Ələkbər o biri qonşuları Fərəcullahın daha artıq fikir verirdi, nəinki ona və Fərəcullahın da yadına düşdü ki, üç il bundan qabaq Əbülfəzin yekə qızı onun kiçik oğluna daş atmışdı və uşağın başı yarılmışdı, nə var-nə var, Fərəcullahın bu balaca oğlu Əbülfəzgilibin bostanını tapdalamışdı, belə bir müsibətə dözmək olardı?; bu müsibət deyildi ki, Mərdan öz qızını İsgəndərə verməmişdi, amma Əlibaba kimi qara pispisanın birinə vermişdi?; bəs buna necə dözmək olardı ki, Əlövsətin qapısında dörd sağmal inək saxlanırdı, amma yeddi uşaq atası Kərimin həyətində cəmi bircə inek var idi?

Mehdi Sahibi-əzzaman gələndən sonra bütün bu haqsızlığa son qoyulacaqdı və ədalət öz yerini tapacaqdı.

Əkinlər əkilmədi, bu qardaş dedi o qardaş əksin, o qardaş dedi məniyə əkirəm, bu əksin; torpaq becərilmədi, o bunun dalınca dedi, bu onun dalınca dedi, bununla onun ə davəti düşdü, onunla bu qanlı oldu, qonşu qonşunun xeyrinə-şərinə yaramadı, dayıoğlu bibioğluna firıldaq gəldi, qız atanın üzünə ağ oldu, ana çörəyi oğuldan əsirgədi.

Havalı İbrahimin qəbri pir oldu. Camaat bir-birinin ayibini taparaq gəlib pirə söylədi, ayibi olmayan haqqında yalan dedi, Mehdi Sahibi-əzzaman gələnə qədər pirdən hərəkət istədi.

Azərlə Aysulunun on birinci oğlu oldu və Azərin daha heç bir əlacı yox idi, on birinci oğluna on birinci imam Həsən Əsgərinin adını qoydu və bundan sonra kəndin bütün camaati öz doğma oğlunu-qızını tamam yadından çıxartdı, öz ev-əşiyini yadından çıxartdı, əli qoynunda Mehdi Sahibi-əzzamanın yolunu gözlədi ki, gəlib onu xoşbəxt edəcək; amma bu xoşbəxtlik necə olacaqdı?; axı, Fərəcullah xoşbəxt olacaqdısa, Əbülfəz bədbəxt olmayırdı, çünkü Fərəcullahın xoşbəxtliyi təkcə o vaxt mümkün idi ki, Əbülfəz bədbəxt olsun, Əbülfəz o zaman xoşbəxt ola bilərdi ki, Kərim bədbəxt olsun. Zübeydənin o vaxt üzü güləcəkdi ki, Fatmanın sinəsinə dağ çəkilsin...

Kəndə acliq düşdü, çünkü nə əkən var idi, nə becərən, çörək yox idi və camaat gicitkəni soyutma eləyib qarnını doydururdu, təkcə Azər

çöldə əkib-becərib oğlanlarına çörək yedirdirdi, inəyə qulluq edib oğlanlarına süd içirdirdi və buna görə Əli də, Həsən də, Hüseyin də, Zeynalabdin də, Məhəmməd Bağır da, Cəfər Sadiq da, Musayi-Kazım da, Rza da, Məhəmməd Təqi də, Əli Ənnəqi də, Həsən Əsgəri də sağlam böyüyürdü və hər birinin də sifətində Aysuluun gözəl bənizinin bir suyu var idi. Əlinin on dörd yaşı var idi, Həsən Əsgərinin hələ bir yaşı tamam olmamışdı və bu uşaqlar başa düşə bilmirdi ki, camaat onlardan nə istəyir, niyə onların əllərindən, ətəklərindən öpür-lər və bu qədər ki, uşaqcanlıdırlar, niyə öz uşaqlarına baxmırlar, niyə kəndin uşaqlarının acıdan qarnı şüşir?

Kəndin uşaqları yiğisib gəlib çəpərin çölündə dayanırdı və həyət-dəki təndirin başında bardaş qurub çörək yapan Aysulu xalaya baxırdı və Aysulu da ürəyində yana-yana “Can!.. Can!..” deyə-deyə bu uşaqların hərəsinə bir parça çörək verirdi, amma hamısına çatdırı bilmirdi və buna görə də uşaqlarına yedizdirdiyi özünə nuş olmurdu.

Kəndin eşşəkləri baxımsız qalıb çöllərə düşmüştü, atlar vəhşiləşib ilxiyla meşələrə çəkilmişdi, canavarlar elə bil kənd camaatının əldən düşüb əfelləşdiyini başa düşmüştü, inəkləri parçalayırdı, gecələr tövlələrə soxulub qoyun-keçidən apardığını aparırdı, aparmadığını da bir-bir boğub tələf edirdi.

Kəndin camaati bir-biri ilə didiştirdi, bu ondan bir ovuc noxud oğurlayırdı, o bir armud üstündə vurub bu birisinin başını yarındı.

Doxsan altı yaşlı Bayandur İxtiyar bir-bir kəndin evlərini gəzmə-yə başladı:

— Camaat, dəli olmusunuz? — dedi. — Ağlınzı başınıza yiğin — dedi.

— Özünüz özünüüz tilsimə salmışınız!.. Oyanın! Çixin tilsimdən! — dedi, amma Bayandur İxtiyarın ağızına baxan yox idi və axırda camaat doxsan altı yaşlı Bayandur İxtiyarın beləcə boş sözlərindən o qədər təngə gəldi ki, qocanın dalına bir təpik vurub kənddən qovdu və Bayandur İxtiyar təzədən kəndə qayıtmaq istəyəndə İbrahim pirinin yanında qocanı daşa basıldılar, uşaq da, böyük də, arvad da, kişi də əlinə keçən daşı, kösövü ağsaqqalın üstünə tolazladı və o vaxtdan Bayandur İxtiyarı görən olmadı...

Həmin il payız tez gəlməşdi, pencər qurtarmışdı, ağaclarда meyvə qalmamışdı və camaat ac idi, yeməyə şey tapmırıldı, amma hər şeyə dözmək olardı, çünkü Aysulu yenə boylu idi və Sahibi-əzzamanın tə-zədən dünyaya qayıtmağına az qalmışdı, bir azdan dünya güləcəkdir.

Aysulunun vədəsi yaxınlaşdıqca, qarnındakı tərpəndikcə, təpik atdıqca ürəyində səbəbini bilmədiyi bir nigarançılıq baş qaldırırdı, artırırdı və Aysulu bir gecə yataqda Azərin qolunu öpə-öpə piçildədi:

– Gəl burdan qaçaq...

Azər Aysuludan çox özündən soruşdu:

– Hara qaçaq?

On bir uşağı götürüb on ikincisini də gözləyə-gözləyə, evi-eşiyi atıb, torpağı başsız qoyub hara getmək olardı, hara pənah aparayırlar və ümumiyyətlə, nə üçün qaçmalıydılar? Kimə nə pislik etmişdilər və kimə nə boyun olmuşdular?

Aysulu Azərdən ayrılmak istəmirdi, gecə-gündüz Azərin yanında olurdu və Azər güclə Aysuludan ayrılib çölə işləməyə gedirdi.

Həmin gün də Azər cöldə idi.

Kəndə bir göz qırpmında xəbər yayıldı: Aysulunun ağrısı tutub və belə işlərdə səriştəsi olan Qəmərbanu arvad tumanının balaqlarını əlinə yiğib on ikinci dəfə Azərgilə qaçıb ki, uşağı tutsun.

Mehdi Sahibi-əzzaman zühr edirdi.

Bütün kənd Azərgilə axışdı.

– Allahımıza qurban olaq!

– Lailahəlləllah!

– Sahibi-əzzaman gəlir!

– Mehdi gəlir!

– Allahımıza qurban olaq!

Uşaqdan tutmuş böyüyəcən camaatin hamısının gözündə dəli bir işilti var idi və elə bil ki, bu solğun bənizli, tutqun baxışlı adamların köksündən qopmuş həyəcan, qurtuluş ehtirası bir ilgim kimi kəndin üstünə çökmüşdü.

Azərgilin həyət-bacası adamlı dolu idi.

– Sahibi-əzzaman gəlir!

– Sahibi-əzzaman gəlir!

Əli, Həsən, Hüseyin, Zeynalabdin, Məhəmməd Bağır, Cəfər Sadıq, Musayi-Kazım, Rza, Məhəmməd Təqi, Əli Ənnəqi, Həsən Əsgəri eyvanda bir-birinə qışılıb ürəklərini bürümüş bir xof ilə həyət-bacada ağızları köpüklənə-köpüklənə:

– Sahibi-əzzaman gəlir! – deyə qışqıran bu adamlara baxırdı və təzə qardaşları Mehdini gözləyirdilər.

Bu vaxt bütün ətrafa bir çaga çıçırtısı yayıldı və camaat səsinə kəsib, elə bil, qeybdən gələn bu səsə – Sahibi-əzzamanın səsinə qulaq

asdı; camaat gözləməkdən yorulmuşdu, yoxsa aclıqdan, ədavətdən, qarğışdan, çirkabdan yorulmuşdu, nə sirriydisə, yekə-yeke kişilər də Sahib-əzzamanın səsinə qulaq asa-asə arvad kimi ağlayırdı.

Mehdi Sahibi-əzzamanın bu çağə səsində elə bir məlhəm var idi ki, adamların sinəsinə yayılırdı və yorğunluq da, acliq da, ədavət də, qarğış da, çirkab da bu məlhəmin içində əriyib gedirdi, yox olurdu; həmin canın səsi elə bil ki, adamların ayağını yerdən üzüb havaya qaldırırırdı və adamlar ömürlərində hiss etmədikləri bir yüngüllük hiss edirdilər.

İrəlidəki arvadlar özlərini saxlaya bilməyib evə doluştular və birdən-birə dünyanın ən dəhşətli, ən müdhiş bir xəbəri həmin çağə səsi gələn otaqdan həyətə yayıldı:

– Uşaq qızdır!..

Azərlə Aysulunun on ikinci uşağı qız olmuşdu.

Bu xəbər camaati ayaq üstündə qurutdu, dizlər titrədi, ürəklər dayandı, gözlər qaraldı, camaati soyuq tər basdı və elə bil ki, hamı lal oldu, cinqırığını çəkə bilmədi.

Qəmərbənu arvad çağanı çölə çıxardı və qıpqırmızı ət parçasına oxşayan bu qız uşagını iki əli ilə qabağa uzadıb camaata göstərdi və özü də qəzəbdən alışib yanar gözlərini camaata zillədi. Hava soyuq idi və çilpaq çağə anasının qarnından çıxıb birdən-birə hiss etdiyi bu soyuğa görə susdu və hər tərəfə sükut çökdü, Qəmərbənu arvadın gözlərindən yağan qəzəb camaata sirayət etdi, sonra çağə yenə birdən-birə çığırmağa başladı və sükutdan sonrakı bu çığırçı camaati hərəkətə gətirdi, Fərəcullah həyətdəki taxta çənin üstünə qalxdı və günün altında qapqara yanmış cod dərili boğazının iri damarları şışə-şışə:

– Axmaq camaat!...— qışqırıldı. — Dəli İbrahimin sözünə inanan camaat! – qışqırıldı. — Dəli İbrahim bizi tənasülünə doladı getdi!.. Biz axmaqlara bu da azdı!.. İndi Dəli İbrahim o biri dünyadan baxıb bizim başımıza kül ələyir!.. Sonra da qəhqəhə çəkib bize gülür!..

Birdən-birə elə bil ki, doğrudan da, Havalı İbrahimin dəli qəh-qəhəsi həyət-bacaya yayıldı və adamlar qıç olub bu qəhqəhəyə qulaq asdı.

Fərəcullahın gözü eyvanda dayanıb qorxudan əsim-əsim əsə-əsə bir-birinə sığınmış Əliyə, Həsənə, Hüseynə, Zeynalabdinə, Məhəmməd Bağıra, Cəfər Sadığa, Musayı-Kazıma, Rzaya, Məhəmməd Təqiyə, Əli Ənnəqiyə, Həsən Əsgəriyə sataşdı və Fərəcullah əli ilə eyvanı göstərib daha da bərkdən qışqırıldı:

– Bunlar iblisdi, camaat! Bizi bu günə qoyan iblislər bunlardı!..
Camaatın bütün içini bürümüş intiqam ehtirası çölə çıxıb dalğa-dalğa kəndin məhəllələrinə, düzlərə, dağlara yayıldı:

- İblisdilər!..
- İblisdilər!..
- İblisdilər!..

Qəmərbanu arvad iki əli ilə də yuxarı qaldırıb saxladığı və kirimək bilməyən qırmızı ət parçasını var gücü ilə camaatin üstünə tulladı, əllər yuxarı qalxdı, o qırmızı ət parçasını göydə qapdilar, çıçırtı kəsildi, qırmızı ət parçası yox oldu, əllər qıpqırmızı qana bulandı və camaat eyvana yeridi, Əlini boğub öldürdülər, Həsənlə Hüseynin başını daşla əzib öldürdülər, Zeynalabdin, Məhəmməd Bağır, Cəfər Sadıq ayaq altında qalıb öldü, Musayı Kazımın ayaqlarından tutub başını divara çırıp öldürdülər. Rzanın dəhşətdən bağırı yarıldı öldü, Məhəmməd Təqinin boynunu burub öldürdülər, Əli Ənnəqini, Həsən Əsgərini ayaqlarının altına alıb tapdaladılar, öldürdülər, yenə tapdaları və bu zaman ərşə qalxan səs-küy içində tükürpərdən bir çıçırtı elə bil ki, camaatı ayıltdı və hamı əl saxlayıb uzun tumanının altından, ayaqlarının arasından hələ də damcı-damcı qan axan, ayağıyalın, başıaçıq Aysuluya baxdı.

Aysulu indicə doğduğu otaqdan çıxmışdı və həmin tükürpərdən çıçırtı ilə qışqıra-qışqıra bir-bir boğulub ölü düşmüş Əliyə, daşla başları əzilib ağappaq beyinləri qana qarışmış Həsənə, Hüseyinə, ayaq altında qalmış Zeynalabdinə, Məhəmməd Bağıra, Cəfər Sadığa, başı qanlı əski parçası kimi sinəsinə tökülmüş Musayı-Kazima, ağappaq ağarib, elə bil ki, yuxuya getmiş və təkcə ağızının qirağından qan süzüllən Rzaya, boynu burulub başı arxasına baxan Məhəmməd Təqiyə, başları, qabırğaları tapdanıb palaz nazikliyində yerə sərilmiş Əli Ənnəqiyə, Həsən Əsgəriyə baxırdı, camaatın qana bulaşmış əllərinə, ayaqlarına baxırdı.

Camaat yerində donub qalmışdı və Aysulu daha qışqıra-qışqıra yox, ulaya-ulaya camaatın arasından keçib həyətə düşdü, tövlənin yanındakı dəryazı götürdü və bir əli ilə dəryazın əlcəyindən, o biri əli ilə sapına keçirilmiş dəmirdən yapışib Azərin hər gün tiyəsini itilədiyi, adamin qolunda tük qırxan dəryazın ucunu var gücü ilə ayaqlarının arasına keçirdi və döşlərinin arasına kimi qarnını ortadan cirdi.

Camaat quruyub qalmışdı və heç kim yerində tərpənə bilmirdi.

Aysulu qan nohurunun içində yerə sərilmüşdi və Aysulunun bağırsaqları, kəsilmiş mədəsi də qarnından çıxıb ətrafa tökülmüşdü və kəndin bütün milçəkləri uçub gəlib Aysuluya daraşmışdı.

Aysulu hələ ölməmişdi, amma ağızını kip örtüb heç bir səs çıxarmırdı, təkcə böyümüş gözləri ilə baxırdı və dili ilə demədiklərini böyümüş gözləri ilə deyirdi.

Azər çöldən evlərinə gələndə də bütün camaatı beləcə yerində quruyub qalmış gördü, amma kiçikdən tutmuş böyüyəcən hamının başı ağappaq ağarmışdı.

Azər əvvəlcə Aysulunu təmizləyib basdırıldı, sonra Əlini basdırıldı, sonra Həsəni, Hüseyni, Zeynalabdini basdırıldı, sonra Məhəmməd Bağırı, Cəfər Sadığını, Musayı-Kazımı, Rzanı basdırıldı, sonra Məhəmməd Təqini, Əli Ənnəqini, Həsən Əsgərini basdırıldı, amma nə qədər axtardısa da qızın tikələrini tapa bilmədi, uşaq əllərdə didişdirilib,ayaqlar altında tapdanıb torpağa qarışmışdı.

Azər iki gün gecə-gündüz bu işlə məşğul oldu və Azərin heç özünün də xəbəri olmadı ki, qapqara saçlı, saqqalı, sinəsinin, qollarının tükələri ağappaq ağarıb.

Gözel Xasiyyətinin bu dünyadan cənnəti kimi vəsf elədiyi dağlar qoynundakı o kənd tamam dağılıb viranə qaldı – ölüən öldü, qaçan başını götürüb qaçıdı, kənddə cəmi üç-dörd nəfər qaldı və onlar da bir gün gördülər ki, İbrahim pirində Havalı İbrahimin qəbir daşı yanı üstə çonüb, qəbirin içi boşdur və torpaqda da yalın ayaq izləri var; həmin üç-dörd nəfər də bu yerlərdən qaçıb getdi və kəndin xaraba qalmış dəyirmanının yanında bir söyüd ağacı bitdi. O söyüd ağacının yarpaqları gecələr o qədər şəh yiğirdi ki, dan ötüb gün doğandan sonra, bütün günü elə bil ağlayırdı, yarpaqlardan, budaqlardan damcı-damcı yaş axırdı; sonra yenə axşam düşürdü, gecə gəlirdi və o söyüd ağacının həndəvərində, elə bil, kim isə Bayandur İxtiyarın səsi ilə astadan oxuyurdu:

Qarşı yatan qara dağlar,
Qarıybıdı, köşək verməz...
Qanlı-qanlı irmaqlar
Quruyubdu, suyu gəlməz.
Şahbaz-şahbaz atlar
Qarıybıdı, qulun verməz.
Qızıl-qızıl dəvələr
Qarıybıdı, köşək verməz...

Həmin Qırmızı Tuman Kişi didərgin düşmüş Azər idi...
...Ocağın közü hələ qızarırdı.

Mahmudun bütün bunlardan xəbəri yox idi və Mahmud bilmirdi ki, qoca dilənçinin əlindən çörək qapan Qırmızı Tuman Kişi bütün ömrü boyu təziyədarlıq məhkum olmuş bir adamdı; Mahmud bunu bilmirdi, amma indi, bu gecəcəyi, bu çayın sahilində Qırmızı Tuman Kişiinin həmin baxışının cazibəsi o qədər güclü idi ki, əgər, bu dəm, Mahmudun bir cami-Cəmşidi¹ olsaydı, Qırmızı Tuman Kişiyyə baxardı və yaddan çıxmayan o baxışın mənasını axtarardı.

Bəs Məryəm?

Yavaş-yavaş çayın şırıltısı da, cavan xanəndənin səsi də uzaqlaşdı, sonra tamam yox oldu və Mahmud bu səssizlik içində, bu boşluq içinde yuxuya getdi və Mahmudun yuxusu əvvəlcə Məryəmin nuruna boyandı, amma sonra get-gedə bu yuxu da Qırmızı Tuman Kişiinin baxışları ilə doldu.

Sofi hiss etdi ki, Mahmud yatıb, amma Sofi yata bilmirdi.

Sofi əli ilə qurşağıını bir də yoxladı.

Nə olacaqdı qurşağı? Niyə yoxlayırdı? Sən də yıxıl yat bir tərəfdə, gecənin xeyrindənə, səhərin şəri yaxşıdı, yat, bədbəxt Sofi, yat, miskin Sofi, yat. Yat ki, səhər durub yenə nökərciliyini davam eləyə-sən...

Sofi bütün ömrü boyu qaşıyəkeş² olmuşdu, amma bu örtüyü nə qədər gəzdirmək olardı?

Bayaq uzaqdan eşidilən o xanəndə zənguləsi Sofinin o biri dün-yanın yox, bu dünyadan Ən Yüksək Budığına³ səsləyirdi və ömrünün bu çağında kol-kos dibini özünə məskən eləmə deyirdi.

Qırıx altı il ki, bu qədər işıqsız yaşamışdı, Xızır daha heç vaxt Sofinin imdadına yetməyəcəkdi⁴ və Sofi özü özünə kömək eleməli idi.

Sofi yenə də əli ilə qurşağıını yoxladı.

Bu qurşaqdan dünyada heç kimin xəbəri yox idi, təkcə Sofinin özündən başqa və bir də Allahdan başqa.

¹ Cami-Cəmşid – Şərq rəvayətinə görə hökmər Cəmşidin camıdır və bu camın içində baxanda nəyi və kimi arzulayırsansa, görə bilərsən.

² Qaşıyəkeş – hərfi mənası “yəhərin örtüyünü gəzdirən adam” deməkdir; məcazi mənası isə “birinə sidq-ürəkdən və sədaqətlə qulluq edən adam” deməkdir.

³ Ən Yüksək Budaq – Şərq fəlsəfəsində Cənnətin rəmzi.

⁴ Əfsanəyə görə, Xızır azmış yolcuları xilas edir.

Həmin gecə qaranlığında Sofi heç vaxt duymadığı bir qətiyyət duydub və öz-özünə piçıldadı:

– Allah qafirüzzənbdir...¹

Ocağın közü yanıb külə döndürdü və ocaq yavaş-yavaş tamam zəifləyirdi, sönürdü.

XIII

Buludlar qıpqırmızı qızarmışdı və bu lopa-lopa qırmızı buludlar göz işlədikcə uzanan bozumtul çöllükdə bozumtul-qırmızı bir dünya yaratmışdı və elə bil ki, bu bozumtul-qırmızı dünyada heç vaxt canlı bir məxluq olmamışdı, burada nəfəs ilıqlığından, canlı hərarətindən əsər-əlamət yox idi.

Buludlar batmaqdə olan günəşin qabağını kəşmişdi.

Bu bozumtul-qırmızı dünyada onlar üç nəfər idi: Mahmud idi, dizlərinəcən uzanmış boz köynəkdən başqa əynində heç nə olmayan ariq, uzun, ayağıyalın bir kişi idid və bir də cir-cindir içində olan, amma addimlarında, hərəkətlərində, baxışında bu cir-cindir içindəki sağlam bədəninin gücü hiss edilən alagöz, sarışın bir oğlan idi.

Ayağıyalın kişi iz axtaran it kimi bir dəfə də olsun başını qaldırıb gözünü yerdən çəkmirdi.

– Bax, buradan keçiblər, – deyirdi və daşların, kolların üstündə təkcə özünün seçə bildiyi iz ilə Camaatın ardınca gedirdi və Mahmudla Sarışın Oğlan da Ayağı Yalın Kişi ilə Camaata doğru addimlayırdı.

Bayaq əxlaqsız ərəb, erməni, yəhudi və yunan arvadları dəstəsinə rast gəldilər və bu dəstəni görən Ayağı Yalın Kişi dedi ki, Camaat yaxındadır.

Əxlaqsız arvadlar dəstəsində qırışlı üzü günün altında yanıb qəhvəyi rəng almış, qırx beş-əlli yaşlarında ariq bir arvad Mahmuda baxabaxa dilini çıxarıb oynatmağa başladı və göz vurdur, sonra dilini ağızına salıb çıxara-çıxara daha da iti oynatdı və ağızının suyu dilinin ucundan axıb töküldü; arvad bir də göz vurdub və Mahmud bilmədi ki, nə eləsin. Bu vaxt biləyində Sarışın Oğlanın sərt əlini hiss etdi, Sarışın Oğlan

¹ Qafirüzzənb – günahları bağışlayan.

güclü əli ilə Mahmudun biləyindən yapışib kənara çəkdi və onlar yenə Ayağı Yalın Kişi ilə yanaşı addımlamağa başladılar.

Süb hərəkətindən indiyə kimi ağızını açıb bir kəlmə də söz deməyən bu Sarışın Oğlan bəlkə lal idi? Amma onun həmişə uzaqlara baxan ala gözləri fikirli və kədərli idi və bu adam şübhəsiz ki, özü özü ilə danışındı, özü özünün müsahibi olurdu; əlbəttə, Mahmud bu təkbətək söhbəti eşitmirdi, amma hiss edirdi və Mahmud burasını da hiss edirdi ki, Sarışın Oğlanın ürəyi sakit deyildi və bu ürək yalnız bir qarın çörəyin, yalnız diri qalmağın, yaşamağın dərdini çəkmirdi...

Əxlaqsız arvadlar dəstəsi arxada qaldı.

Mahmud bu iki nəfərə bu gün sübh tezdən rast gəldi, daha doğrusu, onlar Mahmuda rast gəldilər. Mahmud neçə gün idi ki, çöllü-biyabanda azmışdı, hara getdiyini bilmirdi, heç kimə də rast gəlmirdi, cibində iki qızıl sikkə ola-ola neçə gün idi ki, dilinə heç nə dəymirdi. Tasraqağın axşam Ərzurum dağlarına qalxan araba yolu ilə gedə-gedə özü də bilməmişdi, yoldan çıxmışdı, azmışdı.

Qəribə idi, Mahmud hara getdiyini bilmirdi, heç kimə rast gəlmirdi, bu çölləri, dağları tək dolaşındı, amma Mahmud darıxmırkı, elə bil, heç hara tələsmirdi və hətta bəzən Mahmuda elə gəlirdi ki, əslində heç kimi görmək istəmir, beləcə tək-tənha olmaq istəyir... Mahmud bu hissədən qaçırdı, çünki sövq-təbii duyurdu ki, özünü həmin hissin ixtiyarına versə onun üçün həyatda hər şey dəyişər, başqlaşar, Mahmud özü də başqa bir adam olar və o zaman, əlbəttə, yer üzündə daha Məryəmin heç vaxt heç kimi olmaz.

Bu gün sübh tezdən bu iki nəfər gələndə Mahmud kolların dibindən yeməli pencərə axtarırdı və Ayağı Yalın Kişi Mahmudu görən kimi soruşdu:

– Camaat hara getdi?

Mahmud çöllü-biyabanda birdən-birə peyda olmuş bu Ayağı Yalın Kişiye heç nə deyə bilmədi və Ayağı Yalın Kişi də başa düşdü ki, Mahmud Camaati tanımır, Mahmud acdi və kimsəsizdi.

– Gəl, – dedi Ayağı Yalın Kişi. – Camaatda həmişə çörək tapılır.

– Sonra udqundu və nazik, ariq boğazının ucu sərt, iri hulqumu qalxdı, endi.

Mahmud, Ayağı Yalın Kişinin ardınca addımladı və özü də təəccüb etdi ki, necə oldu ki, tanımadan, bilmədən bu kişinin ardınca düdü. “Çörək” sözünün nə yaman sehri, qüvvəsi var idi... Yox, Mahmud

səhv edirmiş, Mahmudun bütün varlığı insanlara can atırmış... Mahmud Ayağı Yalın Kişinin xüsusi ehtiras və hərisliklə tələffüz etdiyi və xəbər aldığı Camaatin kim olduğunu bilmirdi, amma, hər halda, Ayağı Yalın Kişinin tez-tez adını tutduğu Camaat insan idi və Mahmud başa düşdü ki, yalnız Məryəm həsrətində deyilmiş, Mahmud, ümumiyyətlə, adam həsrətindəymiş; Mahmud heç vaxt bilməzdi ki, adamlara bu qədər bağlıdı... Hisslər aldadırmiş, hisslər gəldi-gedərmiş... İnsan ürəyi necə mürəkkəb imiş, necə bir sirri-xuda imiş?.. Adamlar qəddar idi, adamlar acgöz idi, dərdli-sitəmlı idi, qan tökürdü, anlamırdı, hə, hə, belə idi, bundan da artıq idi, amma, amma adamsız da mümkün deyildi.

Mahmud bir həftə idi ki, tamam tek idi.

Əslində, Mahmud Məryəmə rast gələnəcən həmişə tek olmuşdu, amma bu təklik yaxınların ehatəsində olmuşdu və qəribə idi, səfərə çıxdıqları müddət ərzində Mahmud Sofiyə daha artıq öyrənmişdi, nəinki bütün əvvəlki ömrü boyu.

Yazılıq Sofi... Sofi öz həyatını Mahmudun yolunda qurban verdi. Sofi bu səfərin ağırlığına, bu səfalətə dözə bilmədi, Sofi özünü məhv etdi. Həmin çaydamı boğdu özünü? Qayadanmı atdı? Qurdlla-quşlarımı yem oldu?

Sofi həmin gecə çay qırığında Mahmudun belinə küp qoyanda Mahmud onun əllərində elə bir məhrəmlik, mehribanlıq hiss etdi ki, birdən-birə uşaqlığını yadına saldı, anasını yadına saldı, atasını yadına saldı və Mahmudun bütün içində bir kövrəklik hakim kəsildi, sonra bu kövrəklik keçdi, anlaşılmaz bir boşluq yarandı və o boşluq içində bir tənə baş qaldırdı: Mahmud bütün ətrafda daş üzəklər göründü, amma, əslində, ən soyuq, daş ürəyin sahibi elə özü idi.

Bütün bu səhər boyu Mahmud bir dəfə də olsun anasını, ya atasını gözünün qabağına gətirib hallarına yanmamışdı. Axı, Mahmud bilirdi ki, anasının da, atasının da ən istəklisidi, anasına da, atasına da ondan əziz adam yoxdu... Nə üçün Mahmud həmin sisqa gecə yadlığı və tənhalığı içində məhrəm əlləri ilə onun belinə küp qoyan Sofinin də halına heç vaxt yanmamışdı və indi də yanmırıldı? Axı, Sofinin nə təqsiri var idi ki, çöllərə düşmüştü? Axı, Mahmud açıq-əşkar göründü ki, Sofi əzab çəkir, Sofi qorxur, Sofi yorulur, bəs, nə üçün elə bilirdi ki, elə belə də olmalıdır və nə üçün Sofinin halına acımırdı?

Onda bəs, Mahmudun ürəyindəki bu yanğı nə idi? Təkcə Məryəmdən ayrıldığına görəmi yanındı? Əvvəllər Mahmuda elə gəlirdi ki,

doğrudan da belədir, amma sonra get-gedə daha artıq hiss etməyə başlayırdı ki, yox, təkcə belə deyil. Məryəm əziz idi. Məryəmsiz həyat yox idi və Məryəmə etibarsız çıxmaq, Məryəmi axtermamaq, tapma-maq mümkün deyildi, çünki hərgah bu mümkün olsaydı, onda, deməli, dünyadan axırı idi; bütün bunlar belə idi, amma bütün bunlarla bərabər, Mahmudun ürəyindəki yanğı təkcə Məryəmdən ayrılmağın yanğısı deyildi və çay qırğındakı həmin gecənin səhəri tamam tek qaldığı vaxt Mahmud özü öz ürəyindəki yanğının səbəbini kəşf etdi: bu yanğı hamının, ümuminin yanğısı idi və Mahmud ona görə məhz anasını, məhz atasını gözlərinin qabağına gətirmirdi ki, hamının, küllün halına yanındı, gündüz gördüyü tamam yad adamlar gecə gözünün qabağın-dan getmirdi; biri bədbəxt idi, ac idı, Mahmudun ürəyi yanındı, çünki insan nə üçün bədbəxt olmalı idi, bu boyda dünyada ac olmalı idi?; o biri qatil idi, xain idi, Mahmudun ürəyi yanındı, çünki insan nə üçün qatil və xain olmalı idi? Mahmud belə düşünürdü...

Yazlıq Sofi... Sofinin cibində cəmi ikicə qızıl qalıbmış və Sofi bu iki qızılı Mahmudun cibinə qoyub özünü taleyinə təslim edib. Mahmud bütün varlığı ilə belə hesab edirdi və buna tamam əmin idi ki, Sofi bu naşı dünyada, bu amansız dünyada intiharı seçib, intiharı üstün tutub.

Mahmud belə bilirdi, amma Mahmud bilmirdi ki...

...Ocağın közü yanıb külə döñürdü və ocaq yavaş-yavaş tamam zəifləyirdi, sönürdü.

Sofi sənən ocağa baxırdı.

Mahmud yatmışdı.

Həmin dəm bu sənən ocaq Sofiyə çox şey deyirdi... Heç kim bu ocağa kömək etməsəydi, üstünə bir kösəv atmasayıdı, odun qoyma-sayıdı, sönüb gedəcəkdi, necə ki, bax, indi sönüür. Gün keçəcək, yağış yağacaq, külək əsəcək və bu ocağın yeri də buralardan silinib gedəcək və heç kim bilməyəcək ki, haçansa burda bir ocaq yanıb və istisi ilə kimlərisə qızdırıb.

Sofiyə də heç kim kömək etməyəcəkdi.

Sofi özü özünə kömək etməli idi və edəcəkdi.

Qırx altı illik ömrü boyu Sofi heç vaxt indiki kimi qətiyyətli ol-mamışdı.

Sofi köynəyini qaldırıb belindəki qurşağı açdı və Sofi heç qorx-madı ki, kimsə gəlib başının üstünü alar, qarət edər. O anda ki, Sofi qət

etmişdi: bu ləl-cavahirin sahibi özüdü, Sofi dəyişmişdi, Sofi cəsur və güclü olmuşdu.

Sofi belindən açdığı qurşağı sönməkdə olan ocağın zəif işığında öz qabağına sərdi. Qurşağın üstünə səpələnmiş daş-qas ocağın zəif işığını həmin andaca özünə çəkib alışib-yandı.

Sofi qurşağı açılmış belində və bütün bədənində bir quş yüngül-lüyü hiss etdi və Sofi başa düşdü ki, bu yüngüllük təkcə qurşaqdan azadlığın yüngüllüyü deyil, bu yüngüllük uzun-uzun illerin nökərçili-yindən, məhrumiyyətindən, miskinliyindən azad olmağın yüngüllüyüdür.

Sofi bir müddət ocağın zəif işığında yaşılla, göylə, qırmızı ilə, sarı ilə alışib-yanan bu ləl-cəvahirə baxdı. Sonra bu ləl-cavahirin içindən bir dənə cəfəri gülü¹ götürüb o tərəf-bu tərəfə çevirdi və sidq-ürəkdən özü özünü söyüdü: axmaq adam, əbləhlər əbləhi, bu qədər ki, iztirablar çəkirdin, götür-qoy edirdin, dünyanın riyazəti² elə sənə qalmışdı?

Sofi əlini uzadıb barmaqlarının qəti hərəkətilə qabağındakı vari-dati tən ortadan iki yerə böldü, həmişə süfrə kimi qabaqlarına saldığı dəsmalı qoynundan çıxartdı və iki böldüyü cavahiratı ovcu ilə dəsmala yiğib ağızını bağladı, sonra ehmallıca ayağa qalxıb həmin bağlamanı Mahmudun üstünə saldığı yun şalın altına qoydu, yenə öz yerinə qayıtdı.

Sofi çalışırdı ki, yatmış Mahmuda baxmasın, çünkü Sofi ürəyinin dərinində bir səksək ilə hiss edirdi ki, Mahmuda baxsa, indi bütün varlığında duyduğu qətiyyət əriyə bilər, yox olar və yenə miskinlik dünyası Sofini öz qoynuna alar. Sofi bu an ölməyə hazır idi, amma o miskinlik dünyasına qayitmaq istəmirdi.

Sofi Mahmuda baxmirdı, amma özünü saxlaya bilmədi, indicə yun şalın altında gizlətdiyi bağlamaya tərəf baxdı. Sofi ləl-cavahirin yarısını Mahmuda bağışladı və əslində Mahmudu – kimsəsiz, yaziq, əlsiz-ayaqsız bir adəmi dünyanın varlılarından biri etdi. Bunu dünyada heç kim etməzdı, amma Sofi etdi... Mahmud səhər oyanacaqdı və üstüne örtdüyü şalın altında bir ətək ləl-cəvahir tapacaqdı, amma... amma Mahmud bu qədər dövləti nə edəcəkdi? Axı, Mahmud üçün bu qədər dövlətin heç bir əhəmiyyəti yox idi və bu dövlət Mahmudu xilas

¹ Cəfəri gülü – yüzdə yüz faiz təmiz qızıl.

² Riyazət – bütün ömrü boyu oruc tutaraq, pəhrizkarlıqla məşğul olaraq öz cismini təribəyə etmək, nəfsi və tamah hissini öldürmək.

etməyəcəkdi... Bəlkə də əksinə, başkəsənin biri bu varidatdan ötəri xəncəri soxacaqdı Mahmudun ürəyinin başına... Sofi elə bil ki, o xəncər soyuqluğunu öz ürəyinin başında hiss etdi və tez də bu hissi özündən qovdu; yox, geriyə yol yox idi, addım atılmışdı və hərgah Sofi bu dəm geriyə çəkilsəydi, yaşamamalı idi.

Sofi gözünü bağlamanı qoyduğu yerdən çəkdi, amma özünü saxla-ya bilmədi, bacarmadı, yenə o tərəfə baxdı və yenə ayağa qalxıb indicə ehmalla qoyduğu bağlamanı ehmallıca da yun şalın altından götürdü, açıb içindəkinin yarısını ovcuna yiğdi, gətirib yerdəki qurşağın üstünə səpələnmiş ləl-cavahirə qatdı, yarımcıq bağlamanı təzədən büküb aparıb Mahmudun üstündəki yun şalın altına qoydu.

Sofi gəlib qurşağı rahatladı və təzədən belinə bağlamaq istədi, amma bağlaya bilmədi, çünki yun şalın altına qoyduğu o əl boyda bağlama bir ovsunçu hərisliyi və sirayəti ilə Sofini özünə çəkirdi.

Mahmud dünyyanın yazıçı, əlacsızı idi. Mahmud nə birinci idi, nə də sonuncu idi. Mahmudun xisleti bədbəxt xisleti idi və bu bədbəxtlik Hindistan ölkəsinin xəzinələrinə sahib olsa belə, özünü xoşbəxt edə bilməyəcəkdi. Tale Mahmudu məhkum etmişdi və Sofi bu dəm qarışısındaki qurşağın üstündə zəif ocağın işığını oynadan, qamaşdırın ləl-cavahirini, qızılın hamısını Mahmudun başına səpsəydi də Mahmudun məhkumluğunu azalmayacaqdı.

Ə1 çək, Sofi, o miskinlik dünyasının tənənlərindən əl çək, kişi ol, Sofi, dünyyanın dərdini çəkmək sənə qalmayıb, Sofi, Allah səni xoşbəxt edir və Allah qafirüzzənbdir.

Sofi qəti bir hərəkətlə qurşağı götürüb belinə sarıldı və Mahmuda yaxınlaşdı, əyilib yun şalın altındakı bağlamanı da götürdü, onu da qurşağının içində basıb çayın lap kənarına çıxdı, birdən dayanıb əlini qoynuna saldı və dar günləri üçün gizləyib saxladığı iki qızıl sikkəni qoynundan çıxardı, təzədən geri döndü, həmin iki qızıl sikkəni Mahmudun başının yanında yerə qoydu və o gecə qaranlığında iti addımlarla məqsədinə tərəf yollanıb gözdən itdi.

Sofinin səccadəsi¹ yadından çıxıb çayın qırığında qaldı...

...Ayağı Yalın Kişi diqqətlə daşlara, kollara baxıb:

– Sümsüklər Camaatın dalınca gedir, – dedi. Əllərinə keçsək bizi yeyərlər. – Ayağı Yalın Kişi udqandu və yenə də nazik, ariq boğazının ucu sərt, iri hülqumu qalxdı, endi. – Dolama gedək, Camaata çataq.

¹ Səccadə – müqəddəs hesab edilən namaz xalçası.

Mahmud heç nə soruşmurdu: Camaat kimdir, Sümsüklər nə deməkdir? Sarışın Oğlan da bir söz demirdi, eləcə dinməz Ayağı Yalın Kişinin düşdürüy iz ilə gedirdilər...

Lopa-lopa buludlar qıpqrımızı qızarırdı.

Ayağı Yalın Kişinin gözləri də bu buludlar kimi qıpqrımızı idi, çünkü Ayağı Yalın Kişi neçə illər idi ki, yuxusuzluq azarına tutulmuşdu və yuxusuzluq əlindən də səfil və didərgin olmuşdu. Neçə illər idi ki, bu adam, bir balaca gedən kimi, göründü ki, bədənindən çıxan toxum, o toxum ki, nəsil artırır, dünyanın təzə bir adamının bünövrəsini qoyur, həmin toxum alışib-yanan ocaq üstündəki tavada dağ olmuş yağın içinde yumurta ağlı kimi çizili ilə qızarır. Neçə illər idi ki, bu qarabasma Ayağı Yalın Kişidən əl çəkmirdi, onu yatmağa qoymurdu, deli etmişdi və Camaata qatmışdı. Dörd gün bundan əvvəl gecələr qarabasma vaxtı qış-qırığı üçün Camaat Ayağı Yalın Kişini döyüb qovmuşdu, amma Camaatdan kənardə yaşamaq mümkün deyildi və əslində, Camaatin ürəyi yumşaq idi və Ayağı Yalın Kişi yenə Camaatin yanına qayıdırı.

— Camaat!.. Camaat!.. — deyə Ayağı Yalın Kişi uzun, nazik barmağı ilə uzaqdakı qayalığı göstərdi.

Doğrudan da, gəlib Camaata çatmışdır.

Camaat qayalığa səpələnmişdi və bütün bu adamların əynindəki çirkli və bozarıb rəngini itirmiş cir-cindir həmin bozumtul-qırmızı dünyada qayalardan seçilmirdi, təkcə uzanmış saçlar, qırxılmamış saqqallar ya qaralır, ya da gümüş kimi ağarırdı.

Ayağı Yalın Kişinin və onun kimilərin Camaat adlandırdığı bu adamlar ellərindən-obalarından didərgin düşmüş evsiz-eşiksiz səfillər dəstəsi idi. Yeməyə çörək tapmayanlar, başlarına müsibət gəlmışlər, adam öldürüb qaçanlar, dərvişlər, casuslar, yollarda soyulmuş, vardan-yoxdan çıxmış bəzurganlar, qocalıb əldən düşmüş fahişələr, diləncilər beləcə dəstə ilə çöllərdə, dağlarda gəzirdi, gecə imkan düşəndə ucqar kənd həyətlərini qarət edirdi, yolunu azmış, məskənidən uzaqlaşmış inək, qoyun, keçi, toyuq – xəlvəti əllərinə nə keçirdisə oğurlayıb yerdən döşəmə, göydən tavan içinde dolanırdı. Yolların qaçaq-quḍurları nə darğalardan, nə də qosunlardan qorxurdu, qorxduqları, görəndə yollarını dəyişdikləri Camaat idi.

Bu gün Qul Məhəmməd ilə Xarkeş Mahmud¹ çöllərdə azmiş bir yabını çəkə-çəkə qayalığa götirmişdi.

¹ Xarkeş – tikan satan.

Qul Məhəmməd Zəfər kələntərin oyununda qalib çıxmışdı və qul olmaqdan qurtarmışdı. Zəfər kələntər kef məclisləri üçün belə bir oyun düzəltmişdi ki, qullardan kim ən yaxın qul dostuna ən böyük qəddarlıq fikirləşib tapsa və tapdığını həyata keçirə bilsə, onu qulluqdan azad eləyirdi, cibinə də on təngə pul qoyurdu. Qul Məhəmməd uşaqlıqdan bir yerdə qul olduqları və on beş il bir yerdə sərasər Zəfər kələntərə xidmət etdikləri, həmişə bir yerdə çörək yedikləri, su içdikləri Qul Əhmədə qəflətən həmlə edib əlini-qolunu sarımışdı, belinə bir mis səhəng bağlamışdı, səhəngin altından balaca bir deşik açmışdı, Zəfər kələntərin qonaqları yiğişdiyi dikdirin qabağında böyürtkən kollarından hündür və qalın bir çəpər çəkib meydança düzəltmişdi. Qul Əhmədi bu meydançaya salmışdı, sonra bir qazan yağı dağ eləyib Qul Əhmədin belinə bağladıqı mis səhəngə tökmüşdü; dağ yağı səhəngin altındakı deşikdən axıb Qul Əhmədin çılpaq belinin arasına töküldü və Qul Əhməd öküz kimi böyüre-böyüre belindəki bu yükdən qurtarmaq istəyirdi, özünü çəpərə atırdı və böyürtkən kolları əlləri-qolları belinə bağlanmış bu adamın bədənini dəlik-deşik edirdi, üzünü-gözünü cırıb dağıdırıldı; Qul Əhməd beləcə böyüre-böyüre özünü yerə atdı, dağ yağı mis səhəngin ağızından axıb qul Əhmədin başına töküldü və bu zaman yeri-göyü elə bir bağırı bürüdü ki, hətta döyük meydanlarında, qurduğu oyunlarda düşmənlərinə, əsirlərinə verdirdiyi işkəncələr zamanı min bir nalo, sıvən eşitmış Zəfər kələntərin də ürəyi bərkədən döyündü, sonra Qul Əhmədin başı tamam bişdi və qul Məhəmməd şəksiz qalib kimi, hətta, qalıblər qalibi kimi azadlıq qazandı, amma tanışanlar da, tanımayanlar da bu əhvalatı eşidib Qul Məhəmməddən üz döndərdi və Qul Məhəmməd nə qədər yalvar-yaxar elədi ki, vallah, ay adamlar, mən siz fikirləşdiyiniz kimi pis adam, qansız adam deyiləm, hərənin alnında bir yazı var, mənim alnımda belə yazılıbmış, bədbəxt oğlu bədbəxt Əhmədin də alnına heylə yazılıbmış, vallah, ay adamlar, Əhməd bacarıb mənim əlimi-qolumu birinci sarışayı, fikirləşib tapdığım oyun yalan olardı; amma bu yalvar-yaxarın təsiri olmadı və Qul Məhəmməd baş götürüb didərgin düşdü və gəlib Camaata qoşuldu.

El aşağı Tahir Mirzə, Karvanqiran şəhərinin hakimi Hatəm Məlliyan qızı Güləndama aşiq olmuşdu və Tahir Mirzənin Güləndəmin gözəlliyindən, hicranın iztirablarından, ağırlığından, səbrsiz aşiqin yara yetişmək və yar ilə qol-boyun olmaq arzusundan söhbət açan

qoşmaları xalqın dilinin əzbəri olmuşdu. Həmin qoşmalara qulaq asan Hatəm Məlik and içmişdi ki, onun kimi bir atanın qızına tamah salmış Tahir Mirzənin qoşma deyən dilini dibindən çıxardacaq, saz çalan barmaqlarını dibindən kəsdirəcək və Tahir Mirzə də neçə vaxt idi ki, gizlənirdi, gözə görünmürdü. Bir gün el aşığının kəndlisi Xarkeş Mahmud Tahir Mirzəyə boyun oldu ki, elə eləyəcəyəm ki, Güləndamı sənə göstərəcəyəm və bütün əsl aşıqlər kimi sadəlövh olan Tahir Mirzədən pul aldı, sonra gedib Hatəm Məliyə söz verdi ki, elə eləyəcəyəm ki, Tahir Mirzə keçəcək sənin əlinə və Hatəm Məlikdən də pul aldı, Tahir Mirzə Hatəm Məliyin əlinə keçdi və Hatəm Məlik and içdiyi kimi də elədi: Tahir Mirzənin dilini dibindən çıxartdırdı, on barmağının onunu da dibindən kəsdirdi, amma Hatəm Məlik burasından da xəber tutdu ki, Xarkeş Mahmud Tahir Mirzədən də pul alıb. Hatəm Məlik özü tamahkar və ikiüzlü adam olduğu üçün, başqa tamahkar və ikiüzlü adamlardan zəhləsi gedirdi və onlara qarşı mübarizə aparırdı. Xarkeş Mahmud başa düşdü ki, işlər xarabdı və didərgin düşüb axırdı Camaata qoşuldu.

Qul Məhəmmədlə Xarkeş Mahmudun çöllərdən çəkib gətirdikləri həmin yabını Cəllad Kazım bir az bundan əvvəl bu qayalıqda kəsmişdi.

Cəllad Kazımın atası da cəllad olmuşdu, babası da cəllad olmuşdu və hamı elə bilirdi ki, Cəllad Kazımın oğlu Əlifəttah da cəllad olacaq, amma elə qəribə bir əhvalat baş verdi ki, xalq mat qaldı, Cəllad Möhsünün nəticəsi, Cəllad Qırmızı Fətullanın nəvəsi, Callad Kazımın oğlu Əlifəttah birdən-birə şer yazmağa başladı və Əlifəttahın yazdığı aşiqanə qəzəllər cavanların o qədər xoşuna gəlirdi ki, bu qəzəllerin üzünü köçürüb Quran kimi boyunlarından asırılar. Cəllad Kazım başa düşürdü ki, Əlifəttahın birdən-birə qəzəl və qəsidələr yazmayı adı iş deyil və Cəllad Kazım burasını da hiss edirdi ki, bu işdə nə isə var və əslinə baxsan həmin “nə isə” Cəllad Kazımın özündən gəlir; bunu hiss edirdi və bütün ürəyini bürümüş bir xofla gözləyirdi ki, bu işin axırı nə olacaq. Cəllad Kazım məhkəmənin hökmü ilə dabana döyməkdən, əl və ayaq, qulaq və burun kəsməkdən, göz çıxartmaqdən savayı cəlladlıq elədiyi iyirmi üç il müddətində 1211 insan başı kəsmişdi, amma 1212-ci adamin başını kəsə bilmədi, cəmi üç gümüşdən ötəri bir ata ilə oğlu öldürmiş bu qatilin başını kəsməyə ürəyi gəlmədi və həmin məhkəmənin adamları Cəllad Kazımın özünü tutub burnunu,

qulaqlarını kəsdilər, zindana saldılar. Bir zərrə də gün işığı düşməyən həmin zülmət zindanda Cəllad Kazım dünyanın rənglərini gözünün qabağına gətirdi, səhər günün çıxmağıını, axşam batmağını gördü və elə bil ki, bütün ömrü boyu dolmuş sinəsindən fəlsəfi şerlər axıb gəldi, Cəllad Kazımın özü də şair oldu. Heç kim bilmədi ki, Cəllad Kazım zindandan necə qaçıdı. Cəllad Kazım hamiya deyirdi ki, onu zindandan Həzrət Mikayıl qaçırb; dünyanın işlərini nə bilmək olardı, bəlkə elə doğrudan da belə idi... Cəllad Kazım əlifbanı bilmədiyi üçün yerdən qaynayan bulaq kimi sinəsindən axıb gələn qəzəlləri, qəsidələri, mürəbbəbiləri, təcəribəndləri, rübailəri, qıtələri, beytləri yazıya köçürümdü və bu şerlər çox qəliz olduqları üçün adamların hafızəsində qalmırıldı, unudulurdu. Camaatın içində düşəndən sonra məcbur olub heyvan başı kəsəndə də Cəllad Kazım bədahətən fəlsəfi şerlər deyə-deyə kəsirdi.

Camaat elə qayalıqdaca ocaq çatıb Cəllad Kazımın fəlsəfi şerlər söyləyə-söyləyə kəsdiyi yabını kabab eləyib yemişdi və odda qızarmış ət iyi hələ də buralardan çəkilib getməmişdi, bu sal qayalarla, qayaların arasında bozaran qaratikan kollarına, Camaatın cır-cındırına hopmuşdu. Ora-bura atılmış iri yabı qabırğaları, omبا sümükləri, bel və boyun fəqərələri ağappaq ağarırıldı və bu sümüklərin əti elə yeyilmişdi ki, tamam tərtəmiz idi və Sümsüklər bu sümüklərdə yeməyə bir şey tapmayacaqdılar, qayaların dibini axtarıb yabının başını, ayaqlarını tapacaqdılar və bişirib yeyəcəkdilər.

Sümsüklər korlardan, çolaqlardan, cüzam, burs və misri xəstəlik-lərinə tutulmuş adamlardan ibarət bir dəstə idi və hamı tərəfindən, hətta Camaat tərəfindən də qovulmuş bu insanlar həmişə bir az aralıda Camaatın ardınca gedirdi və Camaatın qabağından qalanlarla yaşayırdı.

Həmin bozumtul-qırmızı dünyanın qırmızısı yavaş-yavaş azalırdı və günəş hələ qızartıcı tamam çəkilməmiş qara buludların arxasında batdıqca elə bil ki, yeməkdən sonra adda-budda qayalığa səpələnib dincələn Camaat adilesirdi; buludların qırmızı kölgəsi ilə bərabər, bu adamların qeyri-adiliyi də çəkilib gedirdi və bu zaman bütün bu qayalığı bürümüş səfələt necə vardısa, elə də görünürdü.

Mahmud, Sarışın Oğlan və Ayağı Yalın Kişi qayalığa gələndə onlara fikir verən olmadı və Ayağı Yalın Kişi arıqlığına, yorğunluğuna yaraşmayan bir cəldiliklə ətrafına sümüklər atılmış ocaq yerinə tərəfə qaçıdı, Sarışın Oğlan yerə oturub kürəyini bir qaya parçasına söykədi

və əski sarınmış ayaqlarını ovxaladı, Mahmud isə necə dayanmışdısa, eləcə də dayandı, tərpənmədi.

Mahmud gözlərini bu səfələtdən çəkə bilmirdi. Səfərə çıxdığı müddət ərzində Mahmud yaxşı başa düşmüdü ki, dünya başqa dün-yadı və bəzən öz iztirabları, qayğıları Mahmuda çox kiçik görünürdü, amma Mahmud ağılna gətirməzdi ki, bu başqa dünyyanın özündə də bu dərəcədə bir səfalet dolaşır.

Mahmud qayalığa səpələnmiş bu adamları bir-bir gözdən keçirirdi və bunların arasında Mahmud Qırmızı Tuman Kişini gördü.

Qırmızı Tuman Kişinin bir gözü ağappaq ağarmışdı – başına gələnlər azmış kimi, on gün bundan qabaq çöldə gözünə ilan tüpür-müşdü, amma Mahmud Qırmızı Tuman Kişini görən kimi tanıdı və bu adamın tek gözünə *baxa*-*baxa* yaddan çıxmayan o *baxışlar*ın mənasını anladı, Qırmızı Tuman Kişiyə dediyi sözləri elə bil təzədən eşitdi: “Eh, sən nə bilsən dərd nədir?” və həmin sözlərin sadəlövhilüyü Mahmudun özünü öz gözlərində o qədər kiçildi və o qədər mənasız, əhəmiyyətsiz bir məxluq etdi ki, bu kiçikliyin, bu mənasızlığın və əhəmiyyətsizliyin havasızlığını Mahmudu boğdu, ürəyini qamarlayıb sixdi, sixdi.

Muxtar Bədheybət böyrü üstə qaya dibində uzanmışdı və hamidan çox yediyi üçün ağır-agır nəfəs alırdı. Muxtar Bədheybət ayaq üstə tərpənməz dayanmış Mahmuda baxırdı və Mahmudun nəzərləri Muxtar Bədheybətin xoşuna gəlmədi. Muxtar Bədheybətin sol əlini dir-səyindən bir az aşağı kəsmişdilər və Muxtar Bədheybət kəsilmiş əlini qurudub özündə saxlamışdı və həmin qurumuş əlini az qala adamların gözünə soxa-soxa pul yığırıcı, diləncilikdən yorulduğu vaxtlar Camaata qoşulurdu. Muxtar Bədheybət əslində gərək Sümsüklərin arasında dolaşaydı, çünki əlsizlər, ayaqsızlar Camaatın içində baş çıxara bilmirdi, amma hamı Camaatdan qorxurdusa, Camaat da Muxtar Bədheybətin qurumuş əlindən qorxurdu.

Mahmud da Muxtar Bədheybətə baxdı və gördü ki, bu bədbəxt adam taleyindən o qədər razıdır ki, boynundan ilanmuncuğun¹ asib; dünya gör necə dünya idi ki, bu bədbəxtə də göz dəyə bilərdi...

Muxtar Bədheybət ayağa qalxıb Mahmuda yaxınlaşdı və gözlərini Mahmuddan çəkməyərək ətrafında dövrə vurmağa başladı. Muxtar

¹ İlanmuncuğu – ilan kəlləsində muncuqvari sümükdür, guya bəd-nəzərdən gözləyir.

Bədheybət boyda Mahmuddan kiçik idi və başını azacıq yana əyib altdan-yuxarı Mahmuda baxa-baxa və ətrafında da dövrə vura-vura:

– Kimdi bu? – soruşdu, sonra daha cəld Mahmudun başına dolana-dolana və altdan-yuxarı ona baxa-baxa gah bərkdən, gah da yavaşdan tez-tez təkrar eləməyə başladı. – Kimdi bu? Kimdi bu? Kimdi bu? Kimdi bu? Kimdi bu? Kimdi bu? Kimdi bu?..

Mahmud tez-tez söylənən bu suala nə cavab verəcəyini bilmirdi və Camaatın da nəzəri yavaş-yavaş Mahmuda dikilirdi. Muxtar Bədheybət Mahmudun başına dolana-dolana bu dəfə Camaata tərəf baxdı və qoynundan çıxartdığı qurumış əlini Mahmudun üzünə uzada-uzada gah piçilti ilə, gah da qısqırı-qısqırı elə hey deyirdi:

– Kimdi bu? Kimdi bu? Kimdi bu? Kimdi bu? Kimdi bu?

Camaat iki-bir, üç-bir gəlib Mahmudla Muxtar Bədheybətin ətrafına toplaşmağa başladı və Muxtar Bədheybətin dalbadal təkrar etdiyi sual elə bil ki, Camaatın arasından əks-səda verməyə başladı: kimdi bu?; kimdi bu?; kimdi bu?; kimdi bu?..

Birdən-birə elə bil ki, Mahmudun sinəsinə iliq bir yağış yağdı və bu dərdli dünyada beləcə qəfletən sinəsinə yayılmış yağış ilığı Mahmudu kövrəltdi, amma Mahmud da az görməmişdi, Mahmud da az fikirləşməmişdi və Mahmud bu Camaata, bu yaxşıq Camaata bildirməliydi, deməliydi ki, mən də sizdənəm, mən də sizin birinizəm. Mahmud özü də bilmədi ki, necə danışdı və özü də səsini eşidə-eşidə heyrətə gəldi:

– Gecə-gündüz oda yandım, alışdım, tutdu, yolum-yolum yoldu dərd məni! Fələk mənimlə də inad elədi, ağalar! Qəm ilə hicrandı töhfən, söyledi, ağalar! Kəskin qılincıyla bağrim teylədi, böyük-böyük etdi, böldü dərd məni, ağalar!..

Camaat Mahmudu dövrəyə alıb dünyanın möcüzəsi kimi ona tamaşa edirdi və bu dəm həmin qayalıqda elə bir sakitlik var idi ki, elə bil Camaat ortada dayanmış Mahmuda matdim-matdim baxdı ki, min-min il yaşı olan bu iri qayalar, sıldırmış daş parçaları da Camaatın bu sükutuna, bu sakitliyinə və heyrətinə tamaşa edirdi.

Mahmud bütün sıfətində, boynunda, sinəsində mehriban bir nəfəs hiss edirdi, bir doğmalıq, məhrəmlik hiss edirdi və bu hiss qaynayıb sözlərlə Mahmudun sinəsindən çıxırı:

– Gecə-gündüz kəsməz üreyimin göz yaşı, ağalar! Sizin kimi, məni də çöldən-çölə saldı dərd, ağalar! Məni də sizin tek yuvasındaki quş kimi tutdu, dəlik-dəlik etdi, dəldi dərd, ağalar!

Camaat gözünü də qırpmırdı. Camaat tən ortada dayanıb qəribə-qəribə sözlər söyləyən bu əlif qamətli cavan oğlana baxırdı. Bu cavan oğlanın ağızından qaynayan sözlərdə bir sehr var idi və bu sehr Camaatin içində kimisə uşaqlığına çəkib aparırdı, kiminsə çoxdan yadından çıxardığı anasını gözünün qabağına gətirirdi, kiminsə balasını yadına salırdı, kiminsə öldürdüyü adam indi gözlərini açıb ona baxırdı. Bu, yaxşı sehr deyildi və bu sehr hər şeyi illərin hafizələrdə bağladığı kirəcindən, hissələrin koruşu arasından çıxarıb ortaya töksəydi, bu adamlara insanlıq ləyaqəti gətirsəydi, onda daha yaşamaq mümkün olmazdı və Camaat bunu sövq-təbii duyurdu.

Sinəsindən qopub gələn bir həyəcan, hərarət Mahmudun iki əlini də göyə qaldırdı və Mahmud dedi:

– Aman fələk, kömək elə bu gündə! Qanlı fələk, bəsdi daş yağıdır dindən bu insanların başına! Rəhmin gəlsin bu insanlara! Qadir mövla, bu insanların qışını yaz et! Dəli könülləri eşq oduna qala!..

Mahmud bu sözləri dedikcə, Muxtar Bədheybət, elə bil, yuxudan ayılıb yenə altdan-yuxarı Mahmuda baxa-baxa dövrəsinə dolanmağa başladı və birdən qurudulmuş əlini Mahmudun sifətinə basdı, qışqırıldı:

– Ali-əbaya¹ and olsun ki, dəlidi bu! Dəlidi bu! Dəlidi bu!

Muxtar Bədheybətin qurudulmuş əlinin uzun, cod və qapqara çirkli dırnaqları Mahmudun alına sancıldı və bu dırnaqların sancıldığı yerlərdən nazik qan damcıları süzülüb Mahmudun qaşlarının üstündən gözlərinə axdı.

Muxtar Bədheybət bir də qışqırıldı:

– Dəlidi bu!

Bu dəfə Muxtar Bədheybətin yoğun səsi Camaati ayıltdı.

Kimsə qışqırıldı:

– Ovçudu bu, gözlərindən qan tökülr!

Camaat gülməkdən az qaldı qəss etsin və qiy vurub səhərdən bəri səfəh sözlər danişan bu əlini hoydu-hoyduya götürdü:

– Bundan qan iyi gəlir! – Camaat uğunub getdi.

– Div başı kəsib bu! – Camaat əlinə keçəni ləzzətlə Mahmudun başına atmağa başladı.

Mahmud iki qolunu da geniş açıb elə bil ki, bütün Camaati qucaqlamaq istəyirdi:

¹ Ali-əba – Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn dən ibarət ailə nəzərdə tutulur.

– İnsanlar!.. İnsanlar!.. Ağalar!..

– İki şahı verdik danışdırıq, indi üç şahı veririk, kəsməz! – Camaat gülməkdən qəşş edə-edə daha artıq bir ehtiras və ləzzətlə əlinə keçəni Mahmudun başına tolazlamağa başladı; daş, kömür, kösöv, at sümüyü...

– Ovçudu bu, maral gəzir!..

Bu vaxt Camaatın arasından qıvrım, pırpız saçları ağappaq ağarmış bir qarı ortaya yürüdü və ağızından tüpürcək sıçraya-sıçraya nazik səsiylə gücü geldikcə qışqıra-qışqıra danışmağa başladı:

– Günlərin bir günü gün tutuldu, gündüz qaranlıq oldu. Məlik Cabbar padşahla Məlik Səttar padşah əndamları yanmış arvadlarınyanın dənizin qıraqına çıxdılar ki, görsünlər bu necə işdi? Birdən dəryadan bir balıq çıxdı, bunların dördünü də uddu. Uşaqları qaldı yetim! Biri qız idi. Bilirsən nə elədi? Sənin kimisinin birini gördü. Yapışdı burasından! – Qarı əlini atıb Mahmudun ayaqlarının arasından yapışdı. – Dedi, ovçu, ovdan danışmasan, buraxmaram! Sıxacağam!

Mahmudun həya, abır hissi içindən qopan bağırtını boğdu və Mahmud bütün ətrafına yığılmış və indi bu cir-cindirin içində dünyanyanın ən xoşbəxt adamları kimi ləzzətlə gülə-gülə az qala özlərindən gedən Camaata baxa-baxa başa düşdü ki, əslində insanın xoşbəxt olmağı üçün çox az şey lazımdı və ümumiyyətlə, hələ məlum deyil ki, xoşbəxtlik nədi...

Camaatın içində tək dişini ağarda-ağarda ən çox uğunub gedən Qısır Qarı idi. Ceyrandan sonra qurbət ellərdə tək qalib çöllərə düşmüş və axırda Camaata qoşulmuş Qısır Qarı bu müddət ərzində o qədər acliq və əzab-əziyyət çəkmişdi ki, Gəncə də yadından çıxmışdı, Ceyranın vəfasızlığı da yadından çıxmışdı, Mahmud da yadından çıxmışdı və əslində Qısır Qarı yalnız indi dünyanyanın ən sərbəst və qayğısız adəmi idi: Qısır Qarı daha nə pul qazanmaq qayğısı çəkirdi, nə ara vurmaq, ara düzəltmək qayğısı, nə də sabahki günün qayğısını, çünkü sabahki gün yox idi və günlər hamısı bir-birinin eyni idi, bir-birinin güzgüdəki əksi idi; tam azad və iddiasız bir həyat dünənin, bu günün və sabahin eyniliyində davam edirdi: əlinə keçəni ye və yaşa.

Mahmud hiss edirdi ki, bütün sifeti qıpçırmızı qızarıb və bu qızartı Muxtar Bədheybətin qurumuş dirnaqlarının batdığı yerdən süzülüb gələn isti qanın qızartısı deyildi. Əlbəttə, Mahmud bu dəm bu ağbaş qarının xərçəng barmaqlarından dartinib qurtara bilərdi, özünü sıldırırm

qayalıqdan tullaya bilərdi və bu zaman hər şey sona yetərdi. Mahmud həmin azadlığın, həmin yoxsulluğun yüngülliyünü bütün bədəni ilə hiss etdi, amma bu xoşbəxt Camaat bu dəm dəli bir ehtirasla gözləyirdi ki, bu tamaşanın axırı nə olacaq və bu Camaatın ki, sifətində bu qədər xoşbəxtlik var idi, bunun müqabilində Mahmudun sifətinin alışış-yanması bir heç idi və Mahmud danışdı, ovdan danışdı:

– Ova çıxdım bir gün. Qabağımdan bir dovşan qaçıdı, ayaqları yox idi!..

Camaat bərkdən güldü.

– Yay götürmüştüm, ox götürməmişdim. Oxu atdım, dovşanı yerə sərdim!..

Camaat daha da bərkdən güldü.

– Tiyəsi yox bıçağım var idi, cibimdən çıxardım, dovşanı soydum!..

Muxtar Bədheybət:

– Canım ay dovşan! – deyib daha gülməkdən ayaq üstə dayana bilmədi və yera oturub qurudulmuş əlinin qaxac barmaqları ilə torpağı döyəcleyə-döyəcleyə uğunub getdi.

– Altıyox bir qazan tapdım. Dovşanın ətini altıyox qazanda qovurdum!..

Ağbaş qarı əlini buraxmışdı və o da Muxtar Bədheybətin yanında yerə oturub gülməkdən az qalırkı qəşş etsin. Mahmud daha o buraxılmış xərçəng əlin fərqində deyildi. Mahmud uğunub gedən bu adam-lara baxa-baxa, ağlaya-ağlaya danışındı və Mahmud xoşbəxt idi ki, Camaat onun ağlamağını görmür, başa düşmür və bu dəm atası Mahmudun yadına düşdü: səfərə çıxmazdan bir az əvvəl Ziyad xan xırda tum gözlerini Mahmuddan gizlətdi və Mahmud yalnız indi başa düşdü ki, Ziyad xan ağlayırmış.

– Yeddi min yeddi yüz yetmiş yeddi ovçu dostumu çağırıldım gəldi. Hamımız yedik, hələ artıq da qaldı!..

Camaat gülməkdən doymaq bilmirdi:

– Yeddi min...

– ...yeddi yüz...

– ...yetmiş yeddi...

– Sonra nə oldu?

– Artığını bağladıq qurşağımiza, bir xoruz əmələ gəldi. Bu xoruza mindik, yola düzəldik...

Camaat təzədən uğunub getdi:

– Xoruza...

– Xoruza mindilər...

Və bu zaman dünyanın görünməmiş bir hadisəsi baş verdi: uğun-maqdan az qala özündən gedən Qıṣır Qarıya birdən-birə elə gəldi ki, burnu böyüdü və əlini burnuna aparanda gördü ki, yox, bu burun deyil, bu – dimdikdi. Qıṣır Qarı dimdik çıxarmışdı, sonra Qıṣır Qarı bütün varlığını sarsılmış bir dəhşət içində gördü ki, bədənindən quş lələkləri çıxır və bütün bədəni bu lələklərlə örtülür və Qıṣır Qarı qışqırmaq istədi, Camaati köməyə çağırmaq istədi, amma qışqırmaq əvəzinə, qarğı kimi qarıldamağa başladı və bütün bədənini sarsılmış o dəhşət də elə bil ki, ötüb getdi, xoş bir nigarançılıqla əvəz olundu.

Həmin qarğı qarılıtısını heç kim eşitmədi, hamının fikri-zikri Mahmudun yanında idi, hamı gülməkdən qəşş edirdi və heç kim görmədi ki, Qıṣır Qarı birdən-birə necə kiçildi, necə gözgörəti çönüb yekə və qara bir qarğı oldu, sonra o qayalıqdan necə ayrılib uça-uça göyə qalxdı, Camaatın başı üstdə iki dövrə vurdu, sonra da uça-uça bu yerlərdən uzaqlaşdı, göyün dərinliklərində gözdən itdi...

– Xoruza...

– Xoruza mindilər...

– Bəs sonra?..

– Sonra nə oldu?

– Qabağımıza bir çay çıktı. Çaydan tapdıq bir palan. Palanı söküdük, içindən...

– Yox, palanı sökməyin! – Bu sözləri bütün ömrü boyu çiyninə palan alıb yük daşmış hambal Öməruşağı dedi; hambal Öməruşağı qocalmışdı, daha qolunda güc qalmamışdı, yük daşıya bilmirdi, bir müddət səfil dolaşib Camaata qoşulmuşdu və indi, deyəsən hambal Öməruşağı gülməkdən dəli olmuşdu, çünkü birdən-birə var gücү ilə bağırmağa başladı, elə bil gözünün qabağında balasının başını kəsirdilər. – Yox, palanı sökməyin!.. Palanı sökməyin!..

Camaat qeyz ilə başını çöndərib beləcə qəflətən keflərini pozan hambal Öməruşağına baxdı və hambal Öməruşağı Camaatin bu qəzəblə baxışındakı məhkumluq hökmünü hiss etdi və heyvani bir qorxu ilə daha da bərkdən bağırdı:

– Yox!.. Yox!.. Yox!..

Qul Məhəmməd qara qılılı, uzun və ağır sümüklü qolları ilə ətraf-dakıları kənara itələdi və yerdən iri bir daş parçası qapıb var gücü ilə

hambal Öməruşağıının başına çırpdı; hambal Öməruşağıının kəlləsin-dən sıçrayan ağ beyin horrası qanına qarışdı, bircə anın içində qıp-qırmızı palçıq bütün sifətinə yayıldı və hambal Öməruşağı üzü üstə yerə sərilən kimi, Qul Məhəmməd hündür bir qayanın üstünə atılıb sinəsinə, boynuna səpələnmiş qan ləkələrini, ağ beyin horrasını əli ilə silə-silə bərkədən qışqırdı:

– İnni dariballahu qatilün!¹

Mahmud iki əli ilə də qulaqlarını qapayıb başını tutdu, amma ərəb-cə deyilmiş bu sözlər elə bil barmaqlarının arasından süzülüb beyninə dolurdu: inni dariballahu qatilün... inni dariballahu qatilün... inni daribal-lahu qatilün...

Camaat hərəkətə gəlməşdi. Hambal Öməruşağıının kəlləsindən sıç-rayıb dağılmış siyiq beyin və axıb yavaş-yavaş laxtallanmış qan elə bil ki, Camaatın içində mürgüləyə-mürgüləyə girəvə axtaran qan hərisliyini oyatmışdı, səsləri, hərəkətləri, hiss-həyəcanları insanlıqdan çıxarıb lap əzələ aparmışdı və Mahmud hərəkətə gəlmış, həyəcanlanmış bu Camaatın arasında sixıla-sixıla, əzilə-əzilə başa düşdü ki, daha sondu, dəbbə² kimi tapdalanacaq və Mahmud bu son məqamda Camaatla rastlaşdıığı vaxtdan bəri tamamilə yadından çıxartdığı Məryəmin adını qışqırmaq istədi, hətta Mahmuda elə gəldi ki, qışqırkı bu adı, “Məryəm! Məryəm!” – qışqırkı, amma həyəcan, çılgınlıq içindəki Camaatın səs-küyü, haray-həşiri Mahmudun qışqırtısını boğdu, Məryəmin adını Mahmudun dilindən alıb bircə anın içində yuxu kimi yaydı, yaydı və yox etdi.

Bu vaxt sərt və güclü bir əl Mahmudun qolundan yapışib dartdı və Mahmud tamam vəhşiləşmiş Camaatın arasında daha heç nə fikirləşə və hiss edə bilməsə də qolunu sixan bu güclü barmaqlarda bir tanışlıq və havadarlıq duydu.

Sarışın Oğlan Mahmudu tanımışdı, yəni Sarışın Oğlan bilmirdi ki, Mahmudun adı Mahmuddu və Mahmud gəncəli Ziyad xanın oğludu, amma Sarışın Oğlan burasını dəqiq bilirdi ki, ağlaya-ağlaya Caamaatı xoşbəxt etmiş bu iri, göygözlü cavan indicə ayaq altında qalacaq, bu

¹ Şərqdə geniş yayılmış dini fanatizm şüarı idi, tərcüməsi: “Mən vurdum, Allah öldürdü”.

² Dəbbə – içi samanla doldurulmuş dəri kisə idi; döyük fillərini müharibələrə hazırlamaq üçün dəbbələri onların ayaqları altına atıb tapdaladırdılar ki, vuruş zamanı düşmənləri də belə tapdalasınlar.

köməksiz və fağır adam əziləcək, məhv olacaq; Mahmudun qolundan yapışdı darta-darta Camaatın arasından çıxartdı və öz ardañca darta-darta Camaatdan uzaqlaşdırdı.

Gün tamam batmışdı və o bozumtul-qırmızı dünyadan daha əlamət yox idi. İndi hər tərəf gecəqabağı bir kölgəyə bürünmüdü və bu kölgəli aləmdə heç bir işiqdan əsər-əlamət yox idi; hər tərəfi bürümüş bu gecəqabağı kölgə dünyanan dərdindən-ələmindən xəbər verirdi və hər tərəfə də bulanıq su kimi, bir ümidsizlik çiləyirdi.

Camaat arxada qaldı.

Sal qayaların qaralan kölgəsi də arxada qaldı.

Qəribə idi, Camaatdan uzaqlaşdıqdə, o sal qayaların qaraltısı gözdən itdikcə, Mahmudun beyninə bir aydınlıq çökürdü və Mahmud Camaatın sifətini bir-bir gözünün qabağına götürirdi, bu sıfətləri bütün cizgiləri ilə dəqiq və aydın görürdü və bu dəqiqlik, aydınlıq hər tərəfi bürümüş ümidsizliyi daha da artırırdı. Gözünün qarşısına gələn sıfətlərdən birini Mahmud yalnız indi Mirzə Salmanə oxşadı və bu bənzeyişdən diksindi...

Bu dəm Gəncədə nə var görəsən, Doğma Gəncədə, çinarlı Gəncədə... Mahmud bilməzdi ki, Gəncə onunçun bu qədər əzizdir və Gəncədən ötrü bu cür burnunun ucu göynəyə bilər. Ziyad xan nə edir? Qəmərbanu necədir? Mirzə Salman? Görəsən, sarayın həyətindəki o alma ağacının barla dolmuş budaqları yenə yerəcən sallanıbmı? Görəsən toyuqlara baxan o kəndli arvad yenə saraydadımı və yenə də tiqqıldayan, civildəyən yumurtaları balaca uşaqların qulağına tutub eləcə gülümşəyirmi? Bəlkə o kəndli arvad çoxdan ölüb, heç Mahmudun xəbəri yoxdu? Axı, axır vaxtlar o kök, yekəpər, amma mehriban arvadı deyəsən heç görmürdü... Birdən-birə saraydakı bir nökərin sıfəti Mahmudun gözlərinin qabağına gəldi və Mahmud həmin nökərin sıfətini heç vaxt görmədiyi bir təfərrüatla gördü, hətta qasının üstündəki kiçik çapıq yerini də gördü. Mahmud bu adamın adını bilmirdi. Neçə il idi ki, həmin adam sarayda nökər idi və bütün bu müddət ərzində Mahmud onunla bircə kəlmə də danışmamışdı, amma nə üçün indi o adamı beləcə xatırladı?

Neçə vaxtdan bəri qovduğu, yaxına buraxmadığı, özündən kənar etdiyi bir fikir bu dəfə Mahmudu süpürləyib qamarladı: doğrudan da bu səfərin bir mənası varmı?; bir halda ki, bütün dünya belə bir ümidsizlik və uzaq xatirələr içində idi, bu dünyada işıq axtarmağın

mənəsi vardımı; bir halda ki, bu ümidsiz dünyanın, bu qəmgin dünyanın özündə bu cür bir Camaat dünyası var idi, Mahmudun öz xoşbəxtliyi arxasına düşməyə haqqı vardımı? Mahmud bu fikirlər içində qəfil bir doğmalıq hiss etdi, doğma bir nəfəs duydu və əlbəttə, bu, Məryəmin nəfəsi idi və bu doğma nəfəs Mahmudun beynini doldurmuş, Mahmudu məhv edən bütün bu suallara cavab verirdi; sözlə yox, həmin doğma duyumla cavab verirdi; Mahmud bu doğma nəfəsi bir daha hiss etdi və bu nəfəs elə bil Mahmudun da içində dolub nəsə sevincli, kiçicik də olsa nəsə işıqlı bir ovqat götirdi, bir ümid ərəfəsinin əhvalini götirdi.

Sarışın Oğlan, Mahmudun qolunu buraxdı və Mahmud həmin gün – o uzun və üzüntülü gün, Camaat dərdi ilə dolu olan gün birinci dəfə Sarışın Oğlanın səsini eşitdi:

– Bu acliq, bu sə-sə-səfalət aradan gö-gö-türülməlidir!..

Sarışın Oğlanın dili topuq çalırdı və indi açıq-aşkar həyəcanlı olduğu üçün danışığının bu qüsuru artıq hiss olunurdu.

– Millət bu cür ə-ə-əzab içindədi, amma iki bö-bö-böyük türk dövləti¹ bi-bi-birləşmək əvəzinə, bir-bi-birini mə-mə-məhv edir!.. Ba-ba-başlarına 12 imam çalması ba-ba-bağlamaqdansa, özlərini qızılbaş ad-ad-adlandırmaqdansa², öz xa-xa-xalqlarının qeyrətini çə-çə-çəksinlər!

Pu-pu-pullarımızın üstündə də 12 imamın a-a-adını yazıraq³ öz a-a-adımızı ya-ya-yazmaq ağlımızına gə-gə-gəlmir!.. Zülqədərlər bir tə-tə-tərəf ayrılib, əf-əf-əfşarlar bir tərəfə a-a-ayrılıb, qa-carlar ayrı, ru-ru-rumular ayrı, ustaclılar şə-şə-şamlıları bə-bə-bəyənmir, şahsevənlər pa-pa-padarları...⁴

Bu acliq, bu sə-sə-səfalət aradan götürülməkdən ötrü bü-bütün yer üzünün türkləri bi-bi-birləşməlidir!

Sarışın Oğlan qəribə sözlər danışındı və Mahmud yanaşı addim-laya-adımlaya maraqla bu Sarışın Oğlana baxırdı; cir-cindir içində olan Sarışın Oğlanın danışığında, baxışında, hərəkətlərində bir qətilik, inam və bir də cazibə var idi, dediyi sözlər adamı ələ alırkı, özünə

¹ Osmanlı imperiyası ilə Səfəvilər dövləti nəzərdə tutulur.

² Səfəvilərin əsgərləri özlərini “müqəddəs şəlik” əsgərləri adlandırdılar və 12 imamın şərəfinə başlarına on iki qırmızı zolağı olan çalma bağlayırdılar, buna görə də onlara “qızılbaş” deyirdilər.

³ Səfəvilər Təbrizdə, Ərdəbilidə, Naxçıvanda, Bakıda, Dərbənddə, Şamaxıda iri gümüş pullar kəsdirirdi və bu pulların üzərində 12 imamın adı həkk olunurdu.

⁴ Azərbaycan tayfaları.

çekirdi. Mahmud bu adamın ürəyində bir buz soyuqluğu hiss edirdi, amma eyni zamanda həmin ürəkdə bir hərarət də var idi, bu – bayırın buz soyğunda içəri üzündən tərləmiş pəncərə şüşəsinə bənzəyirdi.

Sarışın Oğlan Mahmudun sifətindəki təbəssümü özü başa düşdüyü kimi yozdu:

– Hə, hə, bi-bi-birləşməliyik biz!.. Görürəm, gö-gö-görürəm, oxumuş adamsan. Xacə Nə-nə-nəsirəddin Tusi ö-ö-özü “Əxlaqi-Nəsiri”də yazır ki, “bi-bi-birlik” nə qədər ya-ya-yaxın olsa, o qədər ka-ka-kamil olar.

Mahmud, Sarışın Oğlanın sözlərindəki bir qüsuru açıq-aşkar görürdü və ona görə də dedi:

– Tusi bütün insanları “birliyə” çağırır, amma sən təkcə türklərin birliyini arzulayırsan.

Sarışın Oğlan daha da artıq həyəcanlandı və dili daha da tez-tez topuq vurmağa başladı, amma bu pəltəkkil elə bil ki, Sarışın Oğlanın nitqinin cazibəsini azaltmaq əvəzinə artırırdı:

– Mə-mə-mənim üçün millətin fö-fö-fövqündə insanlıq yoxdu! Mənim üçün tü-tü-türklər insandan fö-fö-fövqanədir!.. Bü-bü-bütün heyvanlar ey-ey-eyni deyil! Şirlər, pə-pə-pələnglə bərabər, sosoxulcanlar da var! İnsanlar da ey-ey-eyni deyil. Bütün ye-ye-yer üzünün türkləri si-si-sifətlərinin quruluşundan, a-a-adətlərindən asılı olmayaraq bi-bi-birləşməlid!.. Bəs, biz nə e-e-edirik? Uzun Həsən os-os-osmanlıların əleyhinə yu-yu-yunanlarla it-it-ittifaq bağladı!¹

Qa-qə-Qaraqoyunlu ilə Ağqoyunlu bir-birini qirdi!.. İndi Sultan Səlim nə e-e-edir? Taxta çıxan kimi tə-tə-təbə-liyindəki qırx mi-mi-mindən çox qızılbaşı as-as-as-dırdı! Kimdi qı-qı-qızılbaşlar? Özümüzünkü Şah İsmayıл nə edir? Şı-şı-şıə qeyrəti çə-çə-çəkir! Türk qeyrəti çə-çə-çəkmək əvəzinə! Özümüz ö-ö-özümüzü qlinədan ke-ke-keçiririk? Onda da bax, be-be belə olur! – Sarışın Oğlan geri çöndü və əlini uzadıb barmaqı ilə Camaatin qaldığı yaylaq tərəfi göstərdi.

Mahmud birinci dəfə idi ki, belə bir fəlsəfə ilə rastlaşındı və təec-cübə:

– Bəs, başqa xalqlarınacları, səfilləri? – soruşdu.

Bu adı sual Sarışın Oğlanı lap özündən çıxardı və Sarışın Oğlan gözleri qəzəbdən oynaya-oynaya, qısqıra-qısqıra cavab verdi.

¹ Azərbaycan Ağqoyunlu dövlətinin hökmərdarı Uzun Həsən XV əsrin ortalarında yunan Trabzon imperiyası ilə Osmanlı imperiyasının əleyhinə ittifaq bağlamışdı.

– Başqa xalqlar? Ba-ba-başqa xalqlar bizə qul ol-ol-olmalıdırlar! Bi-bi-biz hələ öz türk millətimizin dərdini çə-çə-çəkə bilmirik, sə-sə-sən başqalarından da-da-danışırsan? Mən... Mən onları qul edə-cəyəm! Çindən tutmuş A-a-Aralıq dənizinəcən, Si-si-Sibirdən tutmuş Yə-yə-Yəmənəcən bir ərazi bi-bi-bizimdir! Mən bü-bü-bütün türk xalqlarını birləşdirəcəyəm! Mə-mə-mənim ömrüm çatmasa, bu-bu-bunu mənim oğlum edəcək! Onun öm-öm-ömrü çatmasa, onun oğlu e-e-edəcək! Sonra o bi-bi-biris!.. Sonra o bi-bi-biris! – Sarışın Oğlanın ağızı get-gedə köpüklənirdi və elə bil ki, bu dəm özü öz iradəsindən çıxacaqdı; birdən əlini atıb Mahmudun yaxasından yapışdı və daxili kindən-küdürütdən güc almış hikkə ilə Mahmudu silkələyə-silkələyə qəzəblə, dili dodağına dolaşa-dolaşa bağırıldı: – Zə-zə-zəhləm gedir bu ya-ya-yalançı xeyirxahlıqdan! Xalqı o-o-oyanmağa qoymayan, a-a-ayağa qalxmağa qoymayan sə-sə-sənin kimilərdi! Yalançı “bəs ba-ba-başqaları?” sualının qulları!

Ya-ya-yalançı insanpərvərlikləri ilə a-a-acizliklərini, heçliklərini ö-ö-ört-basdır edənlər! Məhv etmək la-la-lazımdı millətin fö-fö-fövqündəki bu bə-bə-bəşərilik fəlsəfəsini! Bü-bü-bütün kitabları ya-ya-yandırmaq la-la-lazımdı! Tusinin də ki-ki-kitablarını!..

Sarışın Oğlan, Mahmudu bir tərəfə itələdi və iti addımlarla uzaq-laşib qaranlıqda gözdən itdi.

Gecə düşmüşdü.

Bütün bu qısqırtılardan, qəhqəhələrdən, hiss-həyəcanlardan sonra həmin qaranlıq gecəni ölü bir sakitlik bürüdü.

Mahmud dizi üstə yerə çömbəlib bu sakitliyə qulaq asdı.

Gecənin bu ölü sakitliyi elə bil Mahmudun bədəninə dolmuş gözə görünməyən, amma sizildən nazik tikanları bir-bir çekib çıxarırdı, amma bu bir rahatlıq gətirmirdi, eksinə, o cismanı siziltinin əvəzinə heç bir işiq ucu görünməyən bir ümidsizlik bütün fikrini, hissini bürüyürdü.

Mahmud göyə baxdı.

Göy par-par yanmış ulduzlarla dolu idi. Mahmud uşaq vaxtı hələ lap beş-altı yaşı olanda, həmişə ulduzlara baxıb fikirləşirdi ki, axı, ulduzlar quş deyil və ulduzların qanadı yoxdu, bəs necə uçub göyə qonublar?

O uşaqlıq illəri də bu ulduzların məsafəsi qədər dərin bir uzaqlıqda idi və o uzaq uşaq sadəlövhüyü dönyanın qəddarlığı içində körpə barmağı nazikliyində bir şam idi, kövrəklik saç-a-saça əriyib yox olurdu.

Mahmud əriyib yox olan o nazik şam körpəliyi içində, o saysız uldzlara baxa-baxa özünü dünyanın ən tənha, ən kimsəsiz və ən yazılıq adamı hiss etdi və burasını da hiss etdi ki, həmin ölü gecə saatlıyində içün-için ağlayır.

Mahmud üzüqoylu yerə sərildi.

Və Mahmud yaş gözleri ilə özünü Camaatın arasında gördü və gördü ki, kimsə ortada dayanıb ağlaya-ağlaya nəsə danışır və Mahmud da Camaatla birlikdə həmin kimsəni dövrəyə alıb, Camaatla birlikdə həmin kimsəyə gülür, yerdən daş, kösöv, sümük qapıb həmin kimsəyə atır, həmin kimsənin başını yarır.

Sonra bu görünüm çəkilib getdi.

Camaatin qaldığı o qayalıq ahənrüba kimi Mahmudu özünə çekirdi.

Yox, ayaqda taqət yox idi və...

və bu axır idı...

və bu zaman elə bir hadisə oldu ki, Mahmud bilmədi, bu – həqiqətdi, yoxsa yuxudu, sayıqlamadı, amma əllərinə baxdı və gördü ki, əlləri gömgöy rəngə bulaşıb. İndicə Mahmudun bütün bədəni, bütün əzelələri görülmüşdi və Mahmud var gücü ilə ikiəlli yapışlığı o boğazı sıxırdı; Mahmud heç vaxt bilməzdi ki, qollarında belə bir güc var, sinəsində belə bir qəzəb, kin var və Mahmud həmin güc ilə, həmin qəzəb ilə boğurdu; bu – nə idi?; yox, – bu, adam deyildi, başqa bir canlı da deyildi, elə bil bir topa gömgöy bulud idi və Mahmud bu bir topa kömgöy buludun boğazından, məhz boğazından yapışmışdı və boğurdu, gücü gəldikcə sıxırdı və sıxdıqca da, boğduqca da başa düşürdü ki, bu gücü verən dəhşətli bir intiqam hissidir; yox, o bir topa buluddan çox, bir topa tüstüyə oxşayırıdı, bir topa gömgöy tüstüyə və bu gömgöy tüstünün boğazı canlı boğazı idi, adam boğazı idi və Mahmud barmaqları arasındaki o boğazı sıxırdı, var gücü ilə sıxırdı və hərdən özü o gömgöy tüstü topasının içində görünməz olurdu, tüstü bütün bədənini bürüyürdü; birdən-birə-Mahmud o topa gömgöy tüstü içində boğulduğu üçün az qala pırtlayıb hədəqəsindən çıxacaq iki yekə göz gördü və hər biri bir əl boyda olan bu gözlərin rəngi yox idi; az qala pırtlayıb hədəqəsindən çıxacaq o iki yekə rəngsiz göz heç nə ifadə etməyən nəzərlərlə Mahmuda baxırdı və Mahmud dərhal başa düşdü ki, bu rəngsiz yekə gözlər Allahın gözləridi, barmaqları arasında var gücü ilə sıxdığı bu boğaz Allahın boğazıdır və o gömgöy tüstü topası, əslində, Allahın özüdü.

Mahmudun əlləri boşaldı. Mahmud tamam gücsüzlədi və o göm-göy tüstü topası uçub yox oldu və Mahmud özü özü ilə tək qaldı...

...Əlbəttə, Mahmud bilmirdi ki, sabah sübh tezdən Sarışın Oğlanın – Ərzurum hakimi Süleyman paşanın xüsusi göndərdiyi atlılar gəlib Mahmudu tapacaq və saraya aparacaqlar.

XIV

O doğma, mehriban piçilti nəbz kimi Baba Keşisin beynində vurdu: “Az qalib, həyatım!.. Lap az qalib!.. Bax, Müqəddəs Evin gün-bəzi göründü! Məryəm xilas olacaq!.. Məryəm qurtulacaq!.. Az qalib, lap az qalib...”

Müqəddəs Evin yüz illərlə bundan əvvəl iri sal daşlardan hörülülmüş və indi qapqara qaralmış günbəzi doğrudan da göründü, elə bil ki, o doğma, mehriban piçilti doğrudan da hər şeyi görürdü və uzaqda qaralan günbəz Baba Keşisin ürəyinə bütün ömrü boyu hiss etmədiyi bir rahatlıq gətirdi: artıq hər şey arxada idi, bütün iztirablar, işgəncə-lər geridə qalırdı, xaçın təmizliyi dinsiz nəfsinə və zorakılığına üstün gəlmişdi və belə də olmalı idi, çünki hər halda dünyada Xeyir Şərdən güclü idi və ən son məqamda Xeyir öz gücünü göstərdi.

Baba Keşisin topuqlarınacan uzun qara köynəyi tərdən islanıb kürəyinə, sinəsinə yapışmışdı və Baba Keşis iri, iti addımlarla irəlli-lədikcə boynundan asdığı yekə dəmir xaç sinəsinə dəyə-dəyə elə bil ki, fikirlərini təsdiq edirdi.

Baba Keşis ömründə Müqəddəs Evi görməmişdi, amma o günbəz qaraltısını görən kimi, Müqəddəs Evi tanıdı və bu dəm birdən-birə bu kol-koslu, daşlı-çinqlı dağ yolunda bir pasxa ətri hiss etdi. Elə bil bütün bu tərəflərə kəsmiklə yoğrulmuş xəmirin ətri yayılmışdı; bu bomboz tikanlı kollar, iri daşlar, qaya parçaları Baba Keşisə o qədər doğma gəldi ki, elə bil, bunlar hamısı Məryəmin əlləri ilə düzülmüşdü.

Baba Keşis iri və tələsik addımlarla yoxuşa qalxa-qalxa Məryəmin zərif, ağ əllərini gözlərinin qabağına gətirdi və birdən-birə Baba Keşisə elə gəldi ki, bu cür doğmalaşmış o bomboz kolların iynə uclu iri tikanları Məryəmin zərif, ağ əllərinə batdı və Məryəmin əlləri qana bulaşıb qıpçırmızı oldu. Bu qafıl qan qırmızısı Baba Keşisi yolun ortasında ayaq üstə saxladı və Baba Keşisə elə gəldi ki, o doğma,

mehriban piçiltinən söylədiklərinə və Gəncədən çıxdığı gecədən bu günə kimi əzab-əziyyətlə yolunu gəldiyi Müqəddəs Evin bu qədər yaxınlığına baxmayaraq, bədbəxtlik ondan və Məryəmdən əskik olmayıacaq. Baba Keşiş iki əlini də qaldırıb əvvəlcədən bədbəxtlik hissini özündən qovmaq istədi, gözlərini bərk-bərk yumub üzünü yana çevirdi ki, o qan qırmızısını görməsin. Yox, yox, Allahın mömin bəndələri üçün Müqəddəs Evdə hər bir dərdə əlac var idi və Müqəddəs Qoca da öz məsləhətləri ilə Baba Keşisə kömək edəcəkdi, çünki Allah nəyə görəsə Baba Keşidən üz döndərsəydi də Məryəmdən üz döndərməzdi.

Bu dəfə Baba Keşiş Məryəmi hər bir hücrəsindən nəfs qoxuyan, hər bir əşyasından iyənclik yağan, zənginliyi ah-uflarla, göz yaşları ilə nəfəs alan, bakirəliyi əxlaqsız, məsumluğunu ifritə etmiş saray içində gözlərinin qabağına gətirdi, Məryəmi müsəlman saray arvadlarının şəhvətdən xəbər verən paltarında gördü və bu görünüm qırmızı qan görməndən daha dəhşətli və daha dözlüməz idi. Yox, Məryəm belə bir dinsizlik və pozğunluq içinde ola bilməzdi. Düzdü, indi Məryəm sarayda idi. Düzdü, Ziyad xan oğlu Mahmudu qəyyumluğa götürmiş Dəli Süleyman paşa bircə gecənin içinde Baba Keşisi tapdırıb Məryəmi saraya apartmışdı, amma Məryəm hələ əvvəlki kimi pak və təmiz idi.

Bəs, sabah nə olacaqdı?

Süleyman paşa Mahmud ilə Məryəmin toy gününü sabaha təyin etmişdi. Süleyman paşa dünyanın elə bir dəli adamı idi ki, nə ağına baxırdı, nə bozuna və nə desən eləyə bilərdi, özü də tülkü kimi hiyləgər idi, ayıq adam idi, hətta başqasının nə fikirləşdiyini də az qala üzündən oxuyurdu.

Süleyman paşa sarayda Məryəm ilə Baba Keşisi bir yerdə saxlayırdı və dünən özü onların otağına gəldi, "Birgün toydu!" – dedi, sonra zəndlə Baba Keşisə baxdı. Baba Keşis bilirdi ki, Dəli Süleyman paşanın sarayından qaçmaq mümkün deyil, amma yenə fikrindən keçirdi ki, Məryəmi götürüb Hələbə qaçsın. Hələb paşasının dargası Ərtün bəyin köməyinə siğınsın. Birdən Süleyman paşa dili kəkələyə-kəkələyə dedi:

– Yox, ke-ke-keşis, Ərtün bə-bə-bəyi də öldürdərəm, səni də. Və Baba Keşis başa düşdü ki, son məqam gəlib çatıb və yeganə ümid Müqəddəs Evdi. Bu gün səhər Məryəmi sarayda qoyub özü yola dü-

zəldi. Məryəmsiz Baba Keşış azad idi, dünyanın dörd tərəfində hara istəsəydi, gedə bilerdi, əsir Məryəm idi, amma o nəfs düşkünləri, o qəddarlar burasını da yaxşı bilirdi ki, divin canı şüşədə olduğu kimi, Məryəmsiz də Baba Keşış üçün həyat yox idi və buna görə də heç kim Baba Keşisi izləmirdi, təqib etmirdi.

Düzdü, dinsizlər, nəfs düşkünleri tülkü kimi hiyləgər idi, qazdan ayıq idi, amma onlar da bilmirdi ki, Allahın mömin bəndələri üçün Müqəddəs Ev var və bu Müqəddəs Evin qapısı Baba Keşisin üzünə açıqdı və Müqəddəs Evdəki əlaclardan biri Məryəmi dinsiz əlindən hifz edəcəkdi.

Baba Keşisə, elə bil, təzədən güc gəldi, təzə nəfəs gəldi, bütün tərəddüdlər, qarabasmalar yox oldu və Baba Keşış iri və tələsik adımlarla yoxusu qalxmağa başladı.

Baba Keşış yer üzündə on mömin adamdan biri idi ki, Müqəddəs Evin sirlərinə bələd idi və artıq Müqəddəs Evdən hansı əlacı götürəcəyini bilirdi: Məryəmin pak, təmiz bədəni heç bir din düşməninin, heç bir nəfskarın gözünə görünməyəcəkdi.

Sonra Müqəddəs Ev bütöv göründü. Çılpaq qayaların qoynunda tek-tənha ucalan bu qədim binanın da sal daşları günbəzi kimi qapqara qaralmışdı və Baba Keşış yaxınlaşdıqca bu böyük binanın damında, günbəzində vəhşi göyərcinlərin buladığı yerlər adda-budda ağarırdı.

Baba Keşış bilirdi ki, Müqəddəs Evin günbəzi qızıldan deyil, amma hər halda Müqəddəs Evin bu qədər sadə və dünyəvi görkəmi elə bil ki, Baba Keşisi bir anlıq sarsıldı, amma elə həmin anda da Baba Keşış başa düşdü ki, əslində belə də olmalıdır, o qüdrət həqiqətən böyükdür, qadirdir ki, dünyani məhv edən sərvətdən və dəli edən gözəllikdən yüksəkdir.

Baba Keşış Müqəddəs Qocanı da heç vaxt görməmişdi, amma Müqəddəs Qocanı da görən kimi tanıdı. Müqəddəs Qoca söməəsindən¹ çıxıb ən adı bir bəndə kimi Müqəddəs Evin qabağında yerdə oturmuşdu, əynində uzun-uzun illərdən bəri cirilib dağılmış cod kətandan uzun ağ köynək var idi, ayaqları yalın və çirkli idi, bu ariq adamın uzun saqqalı, uzun seyrək saçları da tamam ağarmışdı, alnı, yanaqları, əlləri qırış içində idi və Baba Keşış yaxınlaşdıqca get-gedə artan bir heyrotlə göründü ki, Müqəddəs Qocanın çevik gözləri nə qiyafəsinə, nə saç-

¹ Söməə – tərki-dünya olmuş sofı və zahidlərin hücrəsi.

saqqalının gümüşünə, nə də bədəninin, sıfətinin qırışına uyuşur. Müqəddəs Qocanın gözlərində açıq-aşkar bir ehtiras var idi, dünyanın hiss-həyəcanları var idi.

Baba Keşiş gəlib Müqəddəs Qoca ilə üzbüüz dayandı.

Baba Keşiş qalib idi, Müqəddəs Evin qarşısında dayanmışdı və tamam əmin idi ki, Müqəddəs Evin qapısı üzünə açılacaqdı və bununla da dünyanın Məryəm təmizliyi hifz olunacaqdı, amma, amma Baba Keşisin ürəyində heç bir sevinc yox idi.

Müqəddəs Qoca əlləri ilə ariq, uzun dizlərini qucaqlayıb bir yerde dayanmayan gözlərini altdan-yuxarı zəndlə Baba Keşisə zilləmişdi və Baba Keşiş bu gözlərdə bir istehza, rişxənd gördü, Baba Keşisin qalın qasıları çatıldı: nə isə olmuşdu...

...Baba Keşiş düz hiss etmişdi.

Bu Müqəddəs Ev uzun-uzadı əsrlər boyu birinci dəfə idi ki, belə bir dəyişmənin, belə bir çevrilmənin şahidi olurdu.

Bir neçə gün bundan əvvəl düz almış dörd il üç ay yeddi gün Müqəddəs Evin yanındakı içi çılpaq səməəsində yaşayan və bir-birinin eyni olan günlərini səhərin gözü açılandan gecənin yarısına qədər ibadətdə keçirən və müqəddəslək rütbəsinə qaldırılmış bu qoca rahib birdən-birə qarşısındaki meşəli dağlı gördü və bu mənzərə qoca rahibi elə sarsıtdı ki, həmin ana qədər insanın belə bir sarsıntıya qadir olduğunu bilməzdı.

Həmin yaşıl meşəli dağ almış dörd il üç ay yeddi gün idi ki, həmişə qoca rahiblə üzbüüz olmuşdu və yəqin ki, yay vaxtları həmişə də beləcə yaşıl olmuşdu, gün həmişə beləcə bu meşənin üstünə düşmüşdü, amma təbiətin bu gözəlliyini görmək üçün qoca rahibə almış dörd il üç ay yeddi gün vaxt lazım olmuşdu.

Qoca rahibin ürəyindən bir sancı qopdu. Son zamanlar ürəyi tez-tez ağrıyirdi, amma qoca rahib başa düşdü ki, indi ürəyindəki sancı həmin ağrılardan deyil.

Qoca rahib cavanlığında lal və bir az havalı qonşu qızla günah işlədib, sonradan bu günahını yumaq üçün guşənişin olmuşdu və düz almış dörd il üç ay yeddi gün lazım imiş ki, səkkizinci gün səhər tez-tez günün altında gülən bu qarşı meşəyə baxsın və bircə anın içinde dərk etsin ki, əslində günahı həmin cavan qızla yox, sonradan etmişdir; dərk etsin ki, dünyanın ən böyük günahkarı o kəsdir ki, dünyanın bu meşə gözəlliyi kimi ən adı gözəlliyyini belə görə bilmir; günahkar o kəs

deyil ki, yeyir, içir və kef edir, günahkar o kəsdir ki, günlərini boş və mənəsiz bir eyniyyətə döndərir, özü özünə divan tutur, özü öz hiss-lərini boğub öldürür və bütün bunları yalnız altmış dörd il üç ay yeddi gündən sonra başa düşür.

Altmış dörd il üç ay yeddi gün tərəddüb etmədən ömrünü ibadət-də keçirmiş qoca rahib heç bir hazırlıqsız, heç bir sövqsüz və heç bir tərəddüsüz bircə anın içində dərk etdi ki, bütün ömrü hədər gedib və əslində bu ömrün bu qədər uzunluğuna baxmayaraq, heç özü də bilməyib ki, ömrü necə gedib.

Birdən-birə bütün varlığına hakim kəsilmiş bu sarsıntılar içində qoca rahibə ləzzət edən bircə şey bu idi ki, dünyadan xəbərsiz dindar axmaqlar onun kimi bir qoca səfehi müqəddəs hesab edirdi və dalını açsaydı, öpməyə hazır idilər...

...Baba Keşiş Müqəddəs Qocanın alışib-yanan gözlərinə baxa-baxa başa düşdü ki, indi bir söz soruşsa, bir söz desə, elə cavab eşidər ki, hər şey alt-üst olar. Baba Keşiş bütün gücünü bədəninə yiğib Müqəddəs Qocanın yanından ötdü və Müqəddəs Evin qara rəngə boyanmış darvazasının qarşısında dayandı. Bu böyük, qara darvaza insan xislətində ən kiçik zərrə ləkəni belə qəbul etməyəcəkdi.

Bu vaxt Baba Keşisin heç vaxt ağlına gətirə bilməyəcəyi bir hadisə baş verdi: o doğma, mehriban piçilti: "Mən səndən ayrılmalıyam!.. Mən səndən ayrılmalıyam!.. – dedi və Baba Keşiş piçiltinin uçub getməyini, ayrılmagını az qala cismani hiss etdi və yalnız bundan sonra Müqəddəs Evin ağır, qara darvazası cırıldaya-cırıldıya açılmağa başladı.

Baba Keşiş bu ciraltı içində hiss edirdi ki, bir cüt alışib-yanan göz kürəklərinə sancılıb və Baba Keşiş bütün gücünü toplasa da, özünü saxlaya bilmədi və başını arxaya çevirdi.

Müqəddəs Qoca bayaqkı zəndlə Baba Keşisə baxırdı.

Baba Keşiş soruşdu:

– Nə demək istəyirsən, ata?

Müqəddəs Qoca zəndlə baxan dəli gözlərini qıydı və dedi:

– Görürsən, o darvaza sənin üzünə açılır. Amma gərək açılma-yaydı.

– Nə üçün, ata?

– Sən iki haqq aşiqini bir-birindən ayıırısan.

Baba Keşiş daha heç nə soruşmadı.

Müqəddəs Qoca hər şeyi bilirdi və bir də ki, bəlkə bu sözləri heç Müqəddəs Qoca demirdi, bu sözləri elə Baba Keşisin özü özünə deyirdi? Bu fikir az qaldı Baba Keşisi qamarlayıb Müqəddəs Evin yavaş-yavaş cırıldaya-cırıldaya açılan ağır, qara darvazasına çırpsın və Baba Keşış bütün varlığı ilə başa düşdü ki, tələsmək lazımdı, imkan daxilində tələsmək lazımdı, yoxsa hər şey alt-üst olur.

Müqəddəs Qoca əlini uzadıb uzun barmağı ilə Müqəddəs Evin darvazasını göstərdi:

– Elə bilirsən onlar kiməsə xoşbəxtlik gətirib?

Baba Keşış dedi:

– Mən xoşbəxtlik axtarmıram, ata, mən təmizlik isteyirəm.

– Təmizlik, paklıq isteyirsin? Axi, sən korsan! Sən təmizliyi, paklığı necə görə bilərsən?

– Mən səni görürəm, ata.

– Yaziq insan, miskin insan! – Müqəddəs Qoca yaşına yaraşmayan bir cədliliklə ayağa sıçradı. – Ömrünü hədər keçirmiş axmaq bir qocanın simasında təmizlik görürsən, amma bu dağları görmürsən, bu meşələri, bu günəsi görmürsən! Zavallı insan! Təbiət sənə iki göz verib, amma sən kor yaşayırsan və kor da ölücəksən! – Müqəddəs Qoca özü öz sözünü təkzib etdi. – Öləcəksən? Sən bəyəm ölü deyilsən? Ölüsən! Ölüsən! Ölüsən! – Müqəddəs Qoca bu cür qışqır-qışqır meşəyə tərəf qaçıdı, elə bil özünə yer tapa bilmirdi, elə bil kimsə Müqəddəs Qocanı qovurdu.

Bu nə idi belə? İblismi Müqəddəs Qocanın qiyaflasınə girmişdi? Baba Keşış başa düşürdü ki, yox, belə deyil, gözləri dəli bir parıltı ilə işildayan və əlləri ilə uzun köynəyinin balığını yuxarı qaldırıb yaşına, sanına yaraşmayan bir yüngüllüklə meşəyə tərəf qaçan bu qoca Müqəddəs Qocanın özüdü və Baba Keşış burasını da başa düşürdü ki, daha bu barədə fikirləşmək lazım deyil və tələsmək lazımdır, bu yerlərdən tez çıxıb getmək lazımdır.

Darvaza tamam açıldı və Baba Keşış içəri girdi.

Bu bomboş, soyuq və rütubətli zalda vəhşi göyərçin peyininin üfü-nəti baş çatlaşdırıldı və orda-burda göyərçinlər quruldayırdı. Baba Keşisin gözləri qaranlığa uyuşandan sonra vəhşi göyərçinləri seçdi və Baba Keşış heyrət etdi ki, göyərçinlər bu zala necə giriblər? Başını qaldırıb hündür daş tavana baxdı və əl boyda işıq gördü: Müqəddəs Evin də

damından adı köhnə binaların damı kimi, daş düşmüştü və göyərçinlər də yeqin həmin deşikdən keçib burada özlərinə məskən salmışdı.

Baba Keşiş zəlin bir küncündəki açıq hücrəyə tərəf getdi və ayaqlarının altında qalan göyərçin yumurtalarının quru qabıqları əzilib xırçıldıqca Baba Keşisin əti ürpəşirdi və Baba Keşisə elə gəlirdi ki, ayaqlarının altında təzə çıxmış göyərçin cüçələrini tapdalayır.

Baba Keşiş açıq darvazadan və tavandan düşən işiqda hücrədəki köhnə tasların, torbaların, nalların, palazların, paltarların arxasında solğun və yaraşıqsız donu ömründə birinci dəfə görsə də tanıdı və cəld həmin donu götürüb peyin üfunətindən çürüntü qoxusu verən rütbətdən tez qurtarmaq üçün iti addımlarla zaldan çıxdı. Qaranlıqdan sonra günəşin işığı Baba Keşisin gözlərini qamaşdırıcı və Baba Keşis heç özü də bilmədi ki, necə fikirləşdi ki, bəlkə Müqəddəs Qoca düz deyir və Baba Keşiş doğrudan da kordur?

Ağır, qara darvaza cirildaya-cirildaya, qoca sümüyü kimi şaqqıl-daya-şaqqıldaya, yavaş-yavaş Baba Keşisin ardınca örtüldü və bu qocalmış darvaza ciriltisi Baba Keşisi yenə təzədən özünə gətirdi. Sonra Baba Keşis bir uğuntu eşitdi və gözlərini açdı.

Müqəddəs Qoca meşədən çıxbı Müqəddəs Evin darvazasından on beş-iyirmi addım aralidakı iri bir daş parçasının üstündə oturmuşdu və gülməkdən uğunub gedirdi. Baba Keşisin həmin gün neçənci dəfə tükü ürpəşdi – Baba Keşisə elə gəldi ki, Müqəddəs Qoca qocalıb əldən düşmüş bir bayquşdu, bu daşa qonub.

Müqəddəs Qoca işıldayan gözlərini Baba Keşidən çəkməyərək və əlini uzadıb arıq, uzun barmağı ilə Baba Keşisi göstərərək uğuna-uguna deyirdi:

– Təmizlik axtaran axmaq!.. Kor insan!.. Axmaq adam!..

Baba Keşis Müqəddəs Evdən götürdüyü donu qara əbasının yaxasından qoynuna soxdu və xaç çevirə-çevirə sürətlə uzaqlaşdı.

Müqəddəs Qoca oturduğu yerdən yerə atılıb əlinə keçən daşları, ağac parçalarını Baba Keşisin ardınca atmağa başladı.

Müqəddəs Qocanın atıldığı daşlar, taxta qırıqları Baba Keşisin yan-yörəsinə düşürdü, amma Baba Keşis daha qanrlıb geri baxmirdı və daha xaç da çevirmirdi, üzüaşağı qaça-qaça bu yerlərdən uzaqlaşırıdı.

Baba Keşisin qoynuna soxduğu don soyuq idi, heç cürə qızışmirdi və Baba Keşisin ürəyinin başı üşüm-üşüm üşüyürdü.

Sazəndələr çalırdı, rəqqasələr oynayırdı və bu gün saraydakı bu toy məclisində ən xoşbəxt adam Süleyman paşa idi.

Mahmud demişdi:

– Mənə zor gücünə səadət lazım deyil.

Süleyman paşa gülmüşdü:

– Düzdü, Məcnun Nofəlin qoşununu daşa basdı, amma İsgəndər Dara ilə vuruşub Rövşəneyi aldı¹...

Süleyman paşa, göbək oynada-oynada qarşısında rəqs edən ərəb gözəlinə baxa-baxa beş altı gün bundan əvvəlki o söhbəti xatırladı və yenə də gülümsədi: Mahmud çox söz deyə bilərdi, etiraz edə bilərdi, amma Süleyman paşa istədiyini eləyən adam idi və istədiyini beləcə həyata keçirməyi, güclü olmağı, ixtiyar sahibi olmağı Süleyman paşa-nın özünə ləzzət edirdi.

Ərəb gözəli Təbriz və İstanbul saraylarına layiq bir məharətlə göbək oynada-oynada Süleyman paşanın qabağında rəqs edirdi və Süleyman paşa gülə-gülə iri zümrüd qaşlı üzük taxlığı şəhadət barmağı ilə bir az aralıda oturmuş Mahmudu göstərdi:

– Bey mən deyiləm, o-o-dur. Onun qa-qa-qabağında oyna.

Rəqqasə Azərbaycan dilini başa düşürdü və qara gözlərini süzdürüb Süleyman paşaya ötkəm bir baxış atdı, oynaya-oynaya Mahmuda tərəf getdi.

Göbək rəqsi əslində azərbaycanlıların xasiyyətinə, adət və məişətinə yad olduğu üçün yalnız saraylarda yayılmışdı və rəqqasələr həmişə ərəb qızları olurdular, ərəb ellərindən götürürlərdi. Bu gözəl ərəb qızı da Məğribdən idi və Ərzurum sarayının bütün kənizləri, rəqqasələri kimi, ümumiyyətlə, Ərzurumun bütün gözəl qızları kimi, Süleyman paşaya vurğun idi. Süleyman paşa qızlarının beləcə vurğunluğunu hiss edirdi, bilirdi və əlbəttə, belə bir vurğunluq Süleyman paşanın ürəyini açırdı, amma Süleyman paşanın belə bir vurğunluqdan əvvəldən axıra kimi istifadə etməyə vaxtı yox idi, çünki bütün fikr-zikri, əməli və amali yer üzündəki türkləri birləşdirmək və Böyük Türk dövləti yaratmaq idi, yatanda da yuxuda bunu görürdü. Süleyman paşa qonşu hökmardarlarla danışıqlar aparanda da, əyninə dilənçi paltarı

¹ Makedoniyalı İsgəndər İranı zəbt etdikdən sonra III Daranın qızı Rövşənəklə evlənmişdi.

geyib idarə etdiyi Ərzurum torpağını qarış-qarış gəzəndə də, döyüş meydanında da ancaq bu məqsədi güdürdü və əslində bu məqsəd naminə də yaşayırıdı. Süleyman paşa böyük dünya müharibələri arzu-layırdı, bütün dünyaya sahib olmaq isteyirdi, ərəbdən tutmuş ingilisə-cən, çinlidən tutmuş yunanacan yer üzündəki bütün xalqların abelikdə olmayığını dileyirdi və Süleyman paşa bu fikirlər naminə öz imkan-larının məhdudluğunu yana-yana, ürəyinin cızdağı çıxa-çıxa başa dü-şürdü, göründü, amma əlindən gələni əsirgəmirdi və ən əsası isə, bütün bunlara qəlbən inanırdı. Mahmudu saraya gətirtdiyi gün bu fikirlərini söyləyəndə Mahmud diqqətlə qulaq asdı, sonra soruşdu:

– Nə üçün bütün başqa xalqlar bize “bəli-bəli” deməlidir.

Süleyman dedi:

– Bəyəm “bəzmi-əzəl”, “bəli-bəli” de-de-deməkdən başlamayıb?¹

Əlbəttə, Süleyman paşa yarızarafat cavab verdi, əsl cavabını isə gecələr şam işığında yazdığını kitabında verəcəkdi. Həmin kitab, tay-fasından və irqindən, oğuzundan və qıpçağından asılı olmayaraq, ha-minin Qurani olmalıdır. Yox, Süleyman peyğəmbərlik iddiasında deyildi, axırıncı peyğəmbər Məhəmməd idi² və Süleyman da Allaha inanan müsəlman idi, amma Süleyman müsəlmanlığından da əvvəl azərbay-canlı idi və isteyirdi ki, yer üzündə türk dillərində danışan bütün məxluqat da belə olsun.

Süleymanın yazdığını kitab mərhəmətsiz kitab idi və Süleyman bunu bilirdi. Həmin kitab xəstələri, sıkəst olanları axtalamaga və sağlam qanın təmizliyinə çağırırdı, sıkəst doğulanların yaşamağını qadağan edirdi, dəliləri, havalıları ölümə məhkum edirdi və bu qadağanın, məh-kumluğun dəhşətini özü də hiss edirdi. Bəzən gecəyarısı yataq taxtında tək uzanıb təsəvvür edirdi ki, sıkəst doğulan öz uşağıdır və öz uşağını öldürməlidir; amma əsl türkün də böyüklüyü onda olmalı idi ki, xalqın mənəfeyi naminə ciyərinin bir parçasını kəsib atmağı bacarsın.

Camaatin arasında olduqları həmin gün Süleyman, Mahmuda baxa-baxa fikirləşdi ki, bu yaraşıqlı oğlandan, hələ tamam novcavandan nəsil törəməlidir, yoxsa yox? Süleyman hiss edirdi ki, bu oğlan oxu-

¹ Mifə göre insanlar hələ cismən olmayıanda ruhlar mövcud idi və Allah ruhları bir yerə yiğib: “Mən sizin Tanrıınızam, eləmi?” – soruşub; ruhların ən ağıllıları “Bəli!” – cavabını veriblər və bu münasibətlə yalnız onların düzəldilmiş ilk məclisdə – “bəzmi-əzəl”da Tanrıının ilahi məhəbbət badolərini içmişlər.

² İslam dininə görə, Məhəmməddən sonra heç bir peyğəmbər gəlməyəcək və dünyada peyğəmbərlik Məhəmmədlə qurtarır.

muş oğlandı, ağıllıdı, amma burası da tamam aşkar idi ki, zavallı idi, aciz idi, yaziq idi və acizin oğlu da aciz olacaqdı, elini, torpağını, xalqını əlində tutduğu qılıncla qaldırı bilməyəcəkdi, yüksəldə bilməyəcəkdi və ağıl onun köməyinə gəlməyəcəkdi; ağıl yüz ildən, iki yüz ildən sonra lazım idi. O vaxt ki, qılınc artıq öz işini görmüş olacaqdı, hələlik isə həmin qılıncın gücünə başqlarının ağlından da istifadə etmək olardı.

Mahmud saraya girib Süleyman paşanı görən kimi tanıdı və Süleymanın qabağındakı bir qalaq kitabı göstərib soruşdu:

– Bəs bu kitablar?

Süleyman dedi:

– Bunları da yandıracağam.

Mahmud bu kitabların arasında Sədinin “Gülüstan”ını gördü, Süleymanın Camaatdan ayrıldan sonra dediyi sözləri xatırladı və “Gülüstan”dakı bir misrani əzbər söylədi:

– Bütün insanlar bir bədənin üzvləridir...

Süleyman, Mahmudun sözlərinin mənasını başa düşdü və həmin anda da sıfəti ağappaq ağardı, əlini sərt bir hərəkətlə “Gülüstan”ın ceyran dərisindən cildinə basıb:

– Bi-bi-birinci elə bundan ba-ba-başlayacağam!.. – dedi.

Amma Mahmudun iri göy gözlərində elə bir ifadə var idi ki, bu ifadə açıq-aşkar Süleyman paşanın fikirləşdiklərinin əksini deyirdi və ən başlıcası da bu idi ki, həmin ifadə az qalırdı Süleymanın ürəyinə tərəddüb gətirsin... Süleyman özündən azi on yaş küçük olan Mahmudda bir ali-ətharlıq¹ hiss edirdi və bu hiss Mahmuda qarşı qəzəbi söndürdü, qəddar olmağa qoymurdu...

...Vaxt gələcək və bu toy məclisindən on doqquz il sonra, bütün ömrünü kiçik döyüslərdə keçirən Süleyman paşa son kiçik döyüşdə xəyanət nəticəsində ölümçül yaralanacaq, ən yaxın adamları belə bu uzun-uzadı xırda müharibələrdən, onları tamam zinhara gətirmiş sərsəri fikirlərdən, bu sərsəri fikirlər naminə münaqışlərdən, çəkişmələrdən bezib, təngə gəlib at belində vaxtsız qocalmış Süleymani döyüş meydanında tək qoyub gedəcək və o zaman arxası üstə qanlı torpağın üstünə sərilmiş Süleyman huşunu itirməzdən əvvəl, aləmi bürümüş mavi boşluqda çıxdan unutduğu o iri gözləri və o iri gözlərin həmin ifadəsini görəcək.

¹ Ali-əthar – Məhəmməd peyğəmberin övladlarına işarədir və məcazi mənada pak, təmiz övlad deməkdir

Süleyman bu gözlerin sahibini xatırlaya bilməyəcək, amma o iri göy gözler həmin mavi boşluq içində bir paklıqdan, təmizlikdən ona baxacaq. Birdən-birə şidirgi yağmağa başlayan yağış Süleymanın üzündən-gözündən süzülüb axacaq, qızdırımdan od kimi alışib-yanan bədəninə bir sərinlik gətirəcək və o sərinlik içində, o mavi boşluq içində paklıqdan, təmizlikdən baxan iri göy gözlerin təbəssümü Süleymanın hədər getmiş ömründən danişacaq, nahaq axıdılmış qanlardan xəbər verəcək və Süleyman gülümşəyəcək: gecdi daha, hər şey bitib. Sonra o gülüş Süleymanın sifetində donacaq və şidirgi yağış Süleymanın açıq gözlerinə tökülb sifətində donmuş gülüşün üstü ilə axacaq...

...Məqribli qız gözəl və cilpaq bədəninə hər bir əzasını əsdirə-əsdirə ortada dövrə vururdu və sürətlə dövrə vurduqca da uzun qara saçları havaya qalxıb qövs cızırı.

Süleymanın bütün rəqqasələri, kəniz-qulluqçuları ərəb, erməni, həbəş, yəhudİ qızları idi, çünki Süleyman belə hesab edirdi ki, özü-nünklər oğul tərbiyə edib böyütməlidii, döşlərinin südü ilə balalarına qədim və şərəfli tarixlərinə hörmət, məhəbbət aşılamanıdı, çünki bunsuz Sabah yoxdu.

Süleyman Mahmuda baxdı və yenə də gülümşədi.

Süleyman paşa əvvəlcə biləndə ki, Mahmudun dərdi nədi, özlüyündə onu gülmək tutdu, çünki Mahmudun dərdi Süleymanın fikirlərinin, qayğılarının yanında o qədər kiçik və mənasız idi ki, heç olmasa ürəkdə gülməmək mümkün deyildi.

Süleyman bircə gecənin içində Baba Keşişi və qızını tapdırdı, iki-sini də saraya gətirtdi və indi Mahmud ilə həmin keşş qızının toyunu edirdi. Süleyman üçün dəxli yox idi ki, Mahmud Gəncəli Ziyad xanın oğludu – Ziyad xan Süleymanın məktubuna, çağırışlarına cavab verməyən və ancaq öz kiçik torpağının mənafeyi ilə yaşayan bütün bu ətraf hakimlərindən biri idi, həm də taxtdan salınmışdı; məsələ burasında idi ki, Mahmud gəncəli olmayıñdan, yaxud təbrizli, ərzurumlu, naxçıvanlı, hətta krimli, yaxud səmərqəndli, yaxud istanbullu olmağından asılı olmayaraq, Süleymanın özünüñü idti və bu dəm Süleyman Mahmuda özünün yaratdığı bir məxluq kimi baxırdı, çünki Süleymana elə gəlirdi ki, bu məkrli və qarışq, qanmaz dünyada bir nəfər özünüñ-künü xoşbəxt edib.

Sonra Süleyman məclisin aşağı başında, tül pərdənin arxasında oturmuş gəlinə tərəf baxdı. Keşş qızı gözlerini yerə dikmişdi, bənizi

solğun idi, amma əynindəki gəlinlik donu daş-qaşdan, bəzək-düzək-dən, gümüşü-qızılı naxışlardan par-par parıldayırdı, işiq saçırdı. Süleyman öz kitabında türk qızlarının başqa millətdən olanlara ərə getməyini qəti qadağan edirdi, həm də təkcə xaçpərəstlərə, yəhudilərə, bütپərəstlərə yox, müsəlman olan əreblərə, yaxud farslara da ərə getməyini qadağan edirdi, amma kişilərin başqa millətdən olan arvadlarla evlənməyinə icazə verirdi – bu, hələlik xalqın sayının artması üçün lazım idi. Amma indi Süleymanı narahat edən başqa bir şey idi: gəlinin əynindəki yaxası dörd düyməli donun işıltısında nəsə bir qeyri-təbiilik hiss edirdi və Süleyman gizlədə bilmədiyi bir kinlə qızın atasına baxdı.

Baba Keşiş gözlərini Süleymanın gözlərindən yayındırdı. Baba Keşiş qorxaq adam deyildi, amma bu dəli paşanın baxışları adamı üşüdürdü və Baba Keşiş burasını da hiss edirdi ki, məsələ yalnız bu əliqanlı dinsizin baxışlarında deyil. Məsələ burasında idi ki, Baba Keşiş ne qədər çalışırdısa da, özünü saxlaya bilməyib hərdən Məhma-da baxırdı; Müqəddəs Qoca Baba Keşisə kor demişdi, amma Baba Keşisə bu müsəlman törəməsinin özündə belə bir təmizlik görürdü və həmin təmizlik Baba Keşisi sarsıdırdı amma bu sarsıntı sinəsindəki nifrəti, ikrah hissini azaltmırıldı, əksinə, daha da artırıldı: alçaq nəfs sahibi zorakı bir dinsizin gözlərində bu cür təmizlik olmamalı idi.

Süleyman paşanın sarayı qonşu hökmədarların, hətta kələntərlərin, dövlətli tacirlərin belə saraylarının zənginliyi yanında heç nə idi; ziyənətin, xalı-gəbələrin, ipək-qumaşların, hər bir küncündən-bucağından hiss edilən erkək-dişi ehtirasının əvəzinə bu sarayda bir işgūzarlıq hökm sürürdü və ev əşyalarından tutmuş, saray adamlarının hərəkətlərinən burada hər şey həmin işgūzarlığı xidmət edirdi, amma Baba Keşisə bu sadə sarayın belə hər bir işıltısına, burada səslənən musiqiyə, ehtiraslar qurbanı çılpaq bədənini əsdirə-əsdirə oynadan bu rəqqasəyə, yerdən salınmış böyük süfrəyə düzülmüş yağılı xörəklərə, camlara tökülmüş zəfəranlı sarı şərbətə – buradakı hər şeyə bütün hissi, həyəcanı ilə nifrət edirdi, hətta səliqə ilə iri büllur qablara qoyulmuş yekə qıpçırmızı almalar, hər giləsi az qala baş barmaq boyda olan kəhrəba üzüm salxımları, ətrafa ətir saçan yetişmiş böyük armudlar, ovuca sığışmayan hulular, şirəsi qabığını partladan gavalılar da bu dəm Baba Keşisə iyrənc görünürdü. Baba Keşisə elə gəlirdi ki, dizlərini büküb üstündə oturduğu kiçik döşəkcədən, eşitdiyi musiqidən, gördüyü sifətlərdən, burada nəfəs aldığı havadan bütün

içinə bir çirkab daxil olur və bu çirkabı təmizləmək üçün üç gün, üç gecə çayda cımmək də azdı; amma bütün bu çiyrinməklə, bu kin-küdürütlə bərabər, Baba Keşisin ürəyində bir rahatlıq var idi. Baba Keşish əməlisaleh adam olduğu üçün və Məryəm də təkcə adı ilə yox, bütün xisləti ilə Müqəddəs Ananın sələfi olduğu üçün Baba Keşisin Müqəddəs Evdən gətirdiyi don günəş kimi işiq saçırı.

Baba Keşish o solğun və yaraşıqsız, nimdaş donu Məryəmə uzadıb:
– Gəlinlik donundu, – dedi.

Məryəm təəccübə atasının qoynundan çıxartdığı bu köhnə dona baxdı və bu dəm Baba Keşish həyatında ilk dəfə yalan dedi:

– Anandan qalib.

Baba Keşish birdən-birə, qəflətən söylədiyi bu yalandan özü qorxdu, çünki bu yalandan bir qəbir qoxusu gəlirdi və bu zaman Baba Keşish dünəndən bəri eşitmədiyi o doğma və mehriban piçiltini yenə eşitdi: “Düz dedin, həyatım... Məndən Məryəmə yadigarı o don...” Baba Keşish bu doğma və mehriban piçiltidə indiyə qədər olmayan başqa nəsə də hiss etdi və başa düşdü ki, bu bir üzrxahlıqdı, o doğma və mehriban piçilti bağışlanması istəyir, əfv istəyir.

Hansı günaha görə?

Məryəm atasından heç nə soruşmadı və o dörd kəlməlik danişiq Məryəm ilə Keşish Babanın son səhbəti oldu.

Onsuz da Gəncədən çıxdıqları o gecədən sonra Məryəm ilə Baba Keşish həmişə bir yerdə olsalar da, lap az danişirdilər və Ərzurum sa-rayına gətirildikdən sonra heç danişmirdilər; baxışlar hər şeyi deyirdi.

Məryəm anasından qalmış yaxası dörd düyməli o nimdaş donu əyninə geyəndə bu don gözgörəti dəyişdi, dünyanın min bir rəngini aldı, par-par parıldadı, dünyanın ən gözəl gəlinlik palтарına çevrildi; elə bil Məryəmin əyninə biçilmişdi, rahat idi, amma Məryəm bu donda anlaya bilmədiyi, başa düşmədiyi bir soyuqluq hiss etdi. Bəlkə bu soyuqluq hissi ona görə idi ki, Məryəm anasından qalan dondan bütün ömründə bilmədiyi, amma həmişə həsrətində olduğu bir nəvazış gözləyirdi, umurdu, amma bu don həmin nəvazış qadir deyildi?

Məryəm indi də tül pərdənin arxasında oturub toyun nə vaxt qurtaracağını gözləyə-gözləyə həmin soyuğu bütün bədəni ilə hiss edirdi və başa düşürdü ki, bu soyuqluq əynindəki gəlinlik donundan gələn soyuqluqu; elə bil ki, çılpaq bədəninə suya salınıb şaxtada dondurulmuş və ilan dərisi kimi sürüskən olmuş don geymişdi.

Məryəm Gəncədən çıxdıqları o gecədən sonra, bu uzun-uzadı qaçış ərzində atasının necə iztirablar çəkdiyini hiss edirdi, göründü, başa düşürdü. Baba Keşiş heç nə demirdi, amma Məryəm atasının demədiklərinin hamısını göründü və burasını da yaxşı başa düşürdü ki, bütün bu iztirablar ona görədir; şüurunu başa düşürdü, şüurunu özünə dərd edirdi, amma ürəyə zor yox idi və ürək sözə baxmırıd. Məryəm bilirdi ki, atasını məngənə kimi sixan təkcə Mahmudun məhəbbəti deyildi, bu məhəbbətin Məryəmin ürəyində özünə yer tapması idi, amma ürəyə zor yox idi, ürək sözə baxmırıd və Məryəm heç nə edə bilmirdi.

Nə yaxşı ki, ürəyə zor yox idi.
Nə yaxşı ki, ürək sözə baxmırıd.

Məryəm bu uzun-uzadı qaçış ərzində özünə yüz dəfə ölüm arzu-lamışdı. Məryəm bilirdi ki, belə olmaz, bu, günahdı, amma Məryəm onsuz da günaha batmışdı və atasının həmişə fikirli və dinməz sifətinə baxdıqca bu günah hissi Məryəmi yüz dəfə də öldürüb-dirildirdi.

Rəqqasənin oyunu da, musiqinin sədaları da Məryəmin bədənini bürümüş buz soyuqluğunda əriyib yox olurdu və bu buz soyuğu içinde Məryəm atasına baxdı və atasının gözlərində heç vaxt görmədiyi bir sakitlik, rahatlıq gördü və ən qəribəsi də bu oldu ki, atasının həmin sakitliyi, rahatlığı elə bil soyuq iynələrlə Məryəmin bədəninə sancılıb bütün içini daha da üzüm-üşüm üzüldü.

Məryəm tül pərdənin arxasından Mahmuda baxdı və həmin dəm başa düşdü ki, bu uzun-uzadı qaçış ərzində yüz dəfə özünə ölüm arzulasa da, əslində heç vaxt ölmək istəməyib və bütün bu müddətdə təkcə ürəyi yox, bütün bədəni ilə Mahmuda can atıb. Bu hissin hərərəti buz soyuqluğunu keçib Məryəmin içində axdı və bu vaxt Məryəmin gözləri atasının qalın, cod qaşlarının altından baxan nəzərləri ilə qarşılaşdı və Məryəm hiss etdi ki, əynindəki donun buz soyuguna bax-mayaraq, bütün sifəti qıpqrımızı qızarır.

Rəqqasə daha oynamırdı, tovuz lələklərindən düzəldilmiş iri yel-piklərlə Süleyman paşanın ətrafinı yelləyən qızların yanında oturmuş və dərindən nəfəs ala-alə özü öz gözəl oyunundan sonra ləzzətlə gülümşəyirdi.

Sazçalandan, kamançaçıdan və tütekçalandan ibarət sazəndələr dəstəsi müğamata keçdi və milliyətçə erməni olub, sonradan məscidə

getmiş və müsəlmanlığı qəbul etmiş qoca xanəndə Kərbəlayı Usta Ərsin ürekədən gələn saf səsi ilə Şah İsmayııl Xətainin lap təzəcə yayılmış qəzəlini oxumağa başladı:

Yəqin bil ki, xidaidir Xətai,
Məhəmməd Mustafaidir Xətai.
Sofi nəslİ Cüneydi-Heydər oğlu,
Əliyyəl-Murtəzaidir Xətai.
Həsən eşqinə meydanə gəlibdir,
Hüseyni-Kərbəlaidir Xətai.
Əli Zeynalibad Bağıru Cəfər,
Kazim, Musa Rizaidir Xətai.
Məhəmməd Təqidir, Əli Nəqqi həm,
Həsən Əsgər liqайдir Xətai...

Kərbəlayı Usta Ərsin Xətainin sözlərini dəqiq və aydın tələffüz edə-edə oxuduqca Süleyman paşanın gözləri yerindən oynamağa başladı. Kərbəlayı Usta Ərsin gözel səsinə və xanəndəlik bacarığına görə Süleyman paşanın dözdüyü yegane başqa millət adamıydı və bu qoca xanəndə müsəlmanlığı qəbul edəndən sonra, ən mömin bir Allah bəndəsi olmuşdu: namaz qılırdı, oruc tuturdu, Kərbəlaya gedib İmam Hüseynin qəbirini ziyarət etmişdi, məclislərdə qazandığı pullardan həmişə zəkat verirdi, şərab içməyi tərgitmışdı və düz otuz iki il idi ki, donuz əti yemirdi, hətta toylarda belə fürsət tapıb muğamat üstündə şəriətə uyğun sözlər deyirdi.

Kərbəlayı Usta Ərsin altmış səkkiz illik ömründə çox məclisler keçirmişdi və məclis əhlinə bələd adam idi. Bu dəfə də Süleyman paşanın yerindən oynayan gözlərini görəndə hiss etdi ki, ağına-bozuna baxmayan bu dəli adəmin dəliliyi baş qaldırır və bu, Kərbəlayı Usta Ərsinin oxumağı ilə bağlıdı. Ürəyi qorxu ilə vurmağa başlayan qoca xanəndə bilmədi ki, nə eləsin və bu zaman Süleyman paşa özü Kərbəlayı Usta Ərsinin imdadına yetdi: əlinin yüngül işarəsi ilə arif xanəndəyə başa saldı ki, keç başqa havaya və beləcə yüngülə qurtardığından vəcdə gələn Kərbəlayı Usta Ərsin Xətainin qəzəlini axıracan söyləməyib ustalıqla başqa mahniya keçdi – bu dəli paşanın ən çox xoşladığı “Sarı bülbül” mahnisini oxumağa başladı və elə bil altmış səkkiz yox, on beş yaşı vardı, bülbül kimi cəh-cəh vurdu.

Süleyman paşa özünü güclə saxladı ki, məclisi pozmasın və bu qoca da elə ustalıqla havanı dəyişdi ki, heç kim heç nə başa düşmədi.

Xanəndə Xətainin qəzəlini oxuduqca Süleyman fikirləşirdi ki, xalqın böyüyü belə sözlər yazanda, onda adı bəndələrə nə deyəsən? Süleyman Xətainin sözlərinə qulaq asdıqca fikirləşirdi və dəli olurdu ki, bu cür getsə, axırda müsəlmanlıq bu millətin adını əvəz edəcək...

Qocanın bülbül kimi cəh-cəhlərinə qulaq asdıqca Süleymanın əvvəlki ovqatı yenə özünə qayıtdı. Yaxşı ki, bayaq özünü saxladı və Xətainin sözlərini yarımcıq kəsmədi. Hərgah Süleyman bu millətsiz müsəlmançılıq haray-həşirin saxladıb qoca xanəndənin üzünə tüpürsəydi və dalına da bir təpik vurub məclisdən qovsaydı, İsmayılin hər yerdə və şübhəsiz ki, bu toy məclisində də olan casusları ikicə gündən sonra şaha çatdıracaqdılar; Sultan Səlim Çaldıranda səni basdı, Təbrizi aldı, indi Ərzurumlu Süleyman paşa məclisdə sənin sözünü yarımcıq kəsir... Belə bir səhbəti isə Süleyman öz şənине sığışdırmasızdı.

Kərbəlayı Usta Ərsin boğazını arıtlayıb bülbülü təqlid edirdi və Kərbəlayı Usta Ərsinin beləcə bülbül kimi cəh-cəh vurması elə bil ki, məclisə bir çəmən ətri gətirdi, bir tərəfdən də nökərlər üzərlik yandırıb tüstüsünü məclis oturan zala verdilər: üzərliyin tüstüsü də elə bil ki, bütün qayğıları apardı və bu müvəqqəti dünyada bülbülün gözəlliyyindən, məşələrin zümrüd yaşılarından, bulaqların saflığından danişdi, amma bu bülbül gözəlliyyində, bu zümrüd yaşılığında, bulaq saflığında bir sünilik var idi, elə bil ki, bunların hamısı şüədən düzəldilmişdi, zərif, yaraşıqlı və cansız idi.

Süleyman yenə Mahmuda baxdı və gülümşədi, məcnunluq ancaq şairlərin əsərlərində olmurmuş...

Süleyman istədi ki, zor gücünə səadətdən imtina edən-Süleyman yenə gülümşədi, – bu oğlanı xoşbəxt etsin və xoşbəxt etdi.

Mahmud Süleymanın gülümşəməyini gördü və birdən-birə Mahmudun Süleymana yazığı gəldi – niyə? – heç özü də bilmədi, Mahmud neçə gün idi ki, ürəyində bu adama nəsə bir duyğu bəsləyirdi və indi başa düşdü ki, bu duyğu yazıqlıq hissidi; Süleymann bütün varlığında, xislətində qılınc tiyəsinin itiliyi və soyuqqanlığı var idi, amma buna baxmayaraq – bəlkə elə buna görə? – Mahmudun bu adama yazığı gəldi.

Sonra Mahmud fikirləşdi ki, bəs, özü kimdi?

Məryəm Mahmudla üzbəüz tül pərdənin arxasında oturmuşdu və bu məclis sona yetəndən sonra, Məryəm Mahmudun olacaqdı, heç kimdən ürkəməyib, heç kimdən qaçmayıacaqdılar, gecə-gündüz bir yerdə olacaq-

dılar, uşaqları olacaqdı və bu uşaqlara Məryəm döşlərindən ağappaq süd verəcəkdi və bütün bunlar dünyanın ən böyük xoşbəxtliyi deyildimi? Bir halda ki, bütün bunlar dünyanın ən böyük xoşbəxtliyi idi, bəs nə üçün Mahmud xoşbəxt deyildi və nə üçün birdən-birə Qırmızı Tuman Kişi Mahmudun gözlərinin qabağına gəlmışdı və səhərdən bəri çəkilib getmirdi? Axı, hər şey əldə olunub, əzab-əziyyətli səfər başa çatıb, Məryəm onunla bir havadan nəfəs alır və arada daha bu tül pərdədən başqa bir maneə, bir sərhəd yoxdu və bu tül pərdənin özü də bir azdan qaldırılacaqdı, Məryəm onun olacaqdı. Bəs nə üçün indi bütün bunlar barədə fikirləşmir. Məryəm barədə fikirləşmir, Qırmızı Tuman Kişi barədə fikirləşir? Mahmud bütün daxilində bir xəyanət hiss edirdi və ona elə gəlirdi ki, belə bir məqamda sevinməməyi, özünü xoşbəxtlik içində hiss etməməyi əslində Məryəmə xəyanət deməkdi.

Saraydakı ilk görüşləri zamanı Süleyman paşa Mahmudun xəbərsizliyindən heyrətə gəlib düz gözlərinin içini dedi ki, Ziyad xan öldürülüb, yerinə Sultan Səlim tərəfdarı Bayandur bəy keçib və daha artıq heyrətə gəldi ki, Mahmud bu dəhşətli xəbəri çox sakit qəbul etdi, amma Süleyman paşa burasını bilmədi ki, beləcə bir heyrət də Mahmudun varlığına hakim kəsildi: Mahmud öz biganəliyinə heyrət etdi və bütün o biri günlər ərzində də həmin biganəliyin sıxıntısı Mahmudu bu cür sixdi, əzdi.

Mahmud atası barədə fikirləşmək istəyirdi, amma gözlərinin qabağına palana yazıçı gəldiyi üçün Camaatin öldürüyü o bədbəxt qoca gəlirdi və Mahmud bütün iradəsini toplayırdı, bu bədbəxt qocanın sıfətinə atasının cizgilərini vermək istəyirdi, onun əvəzinə atasını görmək istəyirdi və bir müddət görürdü də, amma sonra bu görünüm qarğı-quzğunun üz-gözünü didim-didim dimdiklədiyi min-min kəllələrə çönürdü və Mahmud Çaldıran düzündəki o kəllələr ehramını görürdü. Bu kəllələrdən hər birinin sahibi də insan idi və həmin insanların da ürəyinin sevinci var idi, dərdi-səri var idi, həmin insanların da övladı var idi, atası-anası var idi və həmin insanlar da bu günü altında yaşayırıdı, bu günü, bu ayı, bu ulduzları görürdü.

Mahmud anası barədə fikirləşmək istəyirdi, amma gözlərinin qabağına Camaatin arasında uğunub özündən gedən o tek dişli bədbəxt qarı gəlirdi və Mahmud bütün şüuru ilə bu cür fikirləşmək istəməsə də fikirləşirdi ki, anasına nə olacaqdı, anası həmin qaridan da pis günə düşməyəcəkdi ki...

Belə bir biganəlik Mahmudu məhv edirdi: dünya tamam maraqsız və əlacsız dünya olmuşdu.

Kərbəlayı Usta Ərsin axırıncı zənguləsini qurtarib məclisə baş əydi, sazəndələr də susdu və Süleyman paşa gülə-gülə məclisin yuxarı başında xidmətçilərin girib-çıxdığı qapıya tərəf baxdı və bu vaxt Kosa, Keçi və Keçəl hay-küy sala-sala, oynaya-oynaya içəri girdi.

Süleyman paşa sarayda təlxək saxlamırdı, çünkü Süleyman paşa bu fikirdə idi ki, azarbaycanlı, başına telxək papağı qoyub adamların gözü qabağında dombalaq aşanda, əslində öz xalqını təhqir edir. Təlxək əvəzinə xalqın qədim oyunları, zarafatları Süleymana ləzzət edirdi və hərgah Süleymana ləzzət edirdisə, deməli, belə də olmalı idi.

Kosa üzünə bir parça ağ çit yapışdırılmışdı, başına ucu şış uzun təskülah qoymuşdu, əynində tərsinə geyinilmiş kürk, belində qırmızı parçadan qalın qurşaq var idi və qurşağından boş torbalar, boş qazan və çomçə sallanmışdı. Məclis üçün kosalıq edən bu adam yoğun görünməkdən ötrü kürkünün altından belinə balınc bağlamışdı və səsini də nazik çıxarırdı.

Ağ keçi dərisinə bürünmüş Keçi üzünə uzun saqqal bağlamışdı, başına iki uzun buynuz taxmışdı və buynuzlarının arası təzə otla dolu idi, boynundan zinqirov asmışdı və bu uzunboylu adam keçi kimi belini əyib atılıb düşdükçə zinqirovun səsi aləmi başına götürdü.

Keçəlin başında lap təzəcə qoyun qarnı var idi, pal-paltarı tamam cir-cindir idi, qarın dərisinin üstündən başına dəlik-deşik bir papaq qoymuşdu və qulaqları da papağın içindəydi; tez-tez burunotu çəkib asqırırdı, üzü unlu idi və boynundan bir dənə balqabaq asılmışdı.

Kosa oynaya-oynaya dedi:

– Mən qış oğlu qışam də, neyləyim?

Keçi oynaya-oynaya dedi:

– Mənim işim yaxşıdı, yazam mən, kefim kökdü!

Keçəl təəccübə xəbər aldı:

– Bəs mən kiməm?

Keçi güldü:

– Balqabaq!

Keçəl də güldü, Kosa da güldü və bütün məclis əhli güldü və Mahmud da güldü, Məryəm də güldü.

Keçəl oynaya-oynaya qabağa düşdü:

A kosa-kosa, gəlsənə!
Gəlib salam versənə,
Çömçəni doldursana,
Kosanı yola salsana!

Keçi təəccübə Kosaya baxdı, elə bil ki, birinci dəfə idi Kosanı
görürdü və dedi:

Yağ verin yağlamağa,
Bal verin bağlamağa,
Kosa gülmək istəyir,
Qoymayın ağlamağa.

Keçəl canı-dildən soruşdu:

– Qardaşım Kosa, gözüm Kosa, canım Kosa, nə üçün ağlayırsan?

Kosa gözlərinin yaşıni sile-sile:

– Mənə bir etibarlı yer göstərin, – dedi.

Keçi soruşdu:

– Neynirsən?

Kosa dedi:

– Arvadımı gizlədəcəyəm!

Keçəl tez soruşdu:

– Arvadın cavandı?

Kosa ağlaya-ağlaya:

– Hə... – dedi.

Keçi soruşdu:

– Gözəldi?

Kosa ağlaya-ağlaya:

– Bəs niyə gizlədirəm? – dedi.

Keçəl qışkırdı:

– Tapdim!

Kosa soruşdu:

– Harda gizlədim?

Keçəl dedi:

– Bizim evdə!

Keçəl bu sözləri elə dedi və Kosa bu sözlərə elə mat qaldı ki,
məclisin ağsaqqalından tutmuş, qarasaqqlanıcan hamı güldü və bu adı
kəndli zarafatı Mahmudu da ürəkdən güldürdü, Məryəm də güldü.

Kosa bu dəfə ortaya düşüb oynaya-oynaya dedi:

Ay uyruğu-uyruğu,
Saqqalı it quyruğu!
Kosa bir oyun eylər,
Yığar şabran düyüsün,
Keçəlin toyun eylər.
Yığib bayram xonçası,
Hər yerdə düyün eylər.

Keçəl başını tərpədə-tərpədə Kosanın sözlərini təsdiq edirdi, sonra çırtıq çalıb oynaya-oynaya dedi:

Kosam mənim qanlıdı,
Qolları mərcanlıdı,
Kosaya əl vurmayıñ,
Kosam ikicanlıdı!

Keçəl əlini Kosanın yekə qarnına sürdü və sinə dolusu bir “Oxxay!” dedi, məclis əhli təzədən qəh-qəhə çekdi, sonra Keçi buynuzlarını qabağa verib dedi:

Keçəl, keçəl baniyə,
Mindi qüleybaniyə,
Getdi həkimxaniyə,
Həkimxana bağlıdı,
Keçəlin başı yağlıdı.
Keçəl deyər vay başım.

Keçəl, Keçinin sözünü ortada kəsdi və bərkdən dedi:

Qazanda qaynar aşım!

Və Keçəl bunu deyib Süleyman paşanın boşqabdan götürüb ağızına apardığı bir xısmə plovu əlindən qapdı və öz ağızına təpişdirdi. Süleyman özü əvvəlcə bu gözlənilməz hərəkətə, Keçəlin belə bir cəsarətinə təəccüb etdi, amma bu təəccüb hissi tez də keçib getdi və Süleyman paşanı birdən-birə dəli bir gülmək tutdu.

Məclisin adamları da gülürdü və Mahmudla Məryəm də gülürdü.

Mahmud güldükçə hiss edirdi ki, bütün bu müddət ərzində, bədəni, ürəyi, varlığı belə bir gülməyin həsrətində imiş, belə bir sadə və iddiasız zarafatın həsrətində imiş və güldükçə elə bil ki, Mahmudun ürəyi boşalırdı.

Kosa, Keçi və Keçəl elə bil ki, bu saray toyunun üzərlik ətrinə, barmaqlardakı daş-qasışlısına, yerdən salınmış uzun süfrənin üstündəki ləziz təamlara bir torpaq havası gətirdi, elə bil ki, illərlə açılmayan geniş pəncərələri açıb təzəcə şumlanmış torpaq ilə üzbeüz dayandın və bu təzə şumlanmış torpağın genişliyi ilə, bərəkəti ilə, təzə-tərliyi ilə sinə dolusu nəfəs aldı.

Mahmud bir xoşbəxtlik hiss etdi və Məryəmə baxdı.

Məryəmə elə gəldi ki, yenə saman sarısı o düzənlilikdə gəzişirlər və o saman sarısı düzənlilik yenə yamyaşıl təzə yaz otunun ətrini verir, sonra saman sarısı ilə yaz yaşıllığı bir-birinə qarışdı və bu sarı-yaşıl elə bil sarı-yaşıl günün şüaları idi, bütün ətrafa bir işltı, parlaqlıq gətirdi və bu işltının, parlaqlığın sarı-yaşıl sevinci göz qamaşdırıldı.

Mahmud uşaqqı vaxtı ağzını yandıran o təndir çörəyinin ətrini yenə də hiss etdi və o çörək istisinin hərarəti üçünə axdı. Bir halda ki, dünyada belə bir ətir var idi və bir halda ki, dünyadan belə bir çörək hərarəti var idi, onda nə üçün bunlar yaddan çıxmazı idi və nə üçün insan qəmgin olmalı idi?

O qoca kişi necə cavab verdi? Mahmud onda həmin qocadan soruşdu ki, dərd əlindən necə çatdamır sinəsi? Qoca necə dedi? Hə, belə dedi qoca: "Sən dərdi görürsən, dərd axtarırsan hər şeydə, amma mən, bax, o dağları da görürem, bu otları, çiçəkləri də görürem, bu çayı da görürem..." Belə dedi...

Birdən-birə Gəncədəki evləri Məryəmin yadına düşdü, Ağ Keçi Məryəmin yadına düşdü, qonşuluqlarında yaşayan və bütün günü küçədə atılıb-düşən uşaqlar yadına düşdü, bu uşaqların bir-bir sifətlərini gördü və Məryəmin bütün içində bir fərəh doğdu, elə bil ki, pasxa bayramıdı və Məryəm bişmiş yumurtalara naxış vurur; birdən-birə qaynar sudan təzəcə çıxarılmış bu yumurtaların istisi elə bil ki, Məryəmin ovuclarını, barmaqlarını yandırdı və Məryəmə elə gəldi ki, çıqqacıq yanmış sobanın qabağında oturub əllərinin və ayaqlarının donmuş barmaqlarını qızdırır və bu soba hərarəti əynindəki donun buzunu əridir.

Çox qəribə oldu: Mahmud bu isti çörək hərarəti içində anasını gördü və ancaq indi başa düşdü ki, anası çox gözəl qadındı; elə bil ki, Qəmərbanunun sifətinin birinci layı o çörək hərarəti içində əriyib yox oldu və o birinci lay ilə bərabər, vaxtsız qocalıq da, qayğılar da, çılgınlıq da yox oldu və Mahmud anasının heç vaxt görmədiyi əsl sifətini gördü: adı bir qadın sifəti idi, sevinmək istəyirdi, əzizləmək və əzizlənmək istəyirdi, yaşamaq istəyirdi və həmin adilikdə dünyanın ən doğma bir gözəlliyi var idi. Bir halda ki, dünyada bu cür adilik var idi və bu adilikdə bu cür doğmalıq, gözəllik var idi, onda nə üçün insan mürəkkəblik axtarmalıdır? Günlərin bir gözəl günü insan başa düşəcək ki, bilə-bilə, yoxsa yox, amma bütün ömrü boyu mürəkkəblik axtarır, hər şeydə bir mürəkkəblik görüb, əslində isə ən böyük müdriklik elə dünyanın adiliyinin özündə imiş. Bir halda ki, dünyanın adiliyində belə bir xoşbəxtlik var, onda mütləq, mütləq Camaat da bir ovuc işiq tapacaq, çünki bir ovuc işiq – bundan artıq heç lazım da deyil, – divlərin, əjdahaların qoruduğu dəmir qapılar arxasında deyil və onu oralarda axtarmaq da lazım deyil; həmin bir ovuc işiq hər addım-başındadı, bütün dünyadadı.

Kosanın, Keçinin beləcə açıqürəkli, şüx zarafatlarından sonra Süleyman paşa özündən və dünyadan razı idi. Süleyman hələ də gülümsəyə-gülümsəyə xidmətçi saray qızlarının, kənizlərin yanında oturmuş bayaqkı rəqqasəyə baxdı və fikirləşdi ki, toydan sonra bu Məqrəb gözəlini yatağına çağıracaq, gecəni onunla keçirəcək və bu gözəl qızı da xoşbəxt edəcək. Süleyman paşa bu gün elə bil Xızır İlyas idi, hamiya xoşbəxtlik paylayırdı...

Yenə saz dilləndi, kamança səsləndi, tütek dilə gəldi və Kərbəlayı Usta Ərsin Kosanın, Keçinin və Keçəlin zarafatından sonra həm dincəldi, həm də ürəyi açıldı – bir “Şur” dəsgahı başladı və qoca xanəndənin səsi, şirin nəfəsi həmin gecə bütün məclis əhlinin ürəyinə yol tapdı; bütün məclis əhlinin, təkcə Baba Keşidən başqa.

Bütün məclis boyu Baba Keşisin dodağı da qaçmadı.

Baba Keşis qızının sifətindəki təbəssümədə bir xoşbəxtlik əlaməti gördü və bu, Baba Keşisi daha artıq sarsıldı: bir dinsizlik çirkabı ki, bu cür sadəlik, adamlıq donuna bürünüb Məryəm kimi təmizliyi də aldatmağa qiyrırdı və aldada bilirdi, bundan artıq nə riyakarlıq ola bilərdi? Bir məclisin ki, yaraşığı dinini danmış və tonqalda diri-dirini yandırılmağa layiq olan bir firildaqçının və lotunun pozğun hissləri

oxşayan nəgmələri olacaqdı, nə üçün həmin məclis yeganə qızının toyu kimi, Baba Keşisin qismətinə çıxmaliydi, hansı günahına görə Baba Keşisin yeganə qızı bu natəmizlik içində özünü xoşbəxt hiss etməli idi?

“Sakit ol, həyatım, sakit ol...” – o doğma, mehriban piçilti köməyə gəldi.

Baba Keşiş günah axtarındı, bəs bu sualların özü günah deyildimi? Yox, tarım çəkilmiş o dinsizin barmaqları altında eyş-işrət hərisliyinə qulluq edən sazin simi deyildi, Baba Keşisin dözən, dözən və dözən əsəbləri idi. Az qalmışdı və bütün **bu müsibət** qurtaracaqdı. Axı, əzabın da hüdudu var idi... Məryəmin əynində gün kimi işiq saçan don Məryəmi xilas edəcəkdi; o don qoymayacaqdı **ki**, dinsiz əli Məryəmin bədəninə toxunsun.

Bəs sonra nə olacaqdı?

Baba Keşiş diksindi.

Bəs sonra?

Nə üçün Baba Keşiş bu adı sual barədə fikirləşməmişdi: bəs sonra nə olacaq?

Hər halda, Məryəmə dinsiz əli **dəyməyəcəkdi** və əslində Məryəmin xoşbəxtliyi də bunda olacaqdı. Məryəm sonradan bunu başa düşəcəkdi. Hər şey yaxşı olacaqdı...

Yaxşı olacaqdı...

Nə üçün pis olmaliydi, bu qədər əzab-əziyyət yetməzdimi?

Amma Baba Keşisin içindən bir xof baş qaldırırdı, pis bir ərəfə qorxusu baş qaldırırdı və Baba Keşiş bu xofu, qorxunu boğmaq istəyirdi, çünki **həmin** hiss Baba Keşisi qızının əynindəki donu cırıb çıxartmağa, tullamağa, tapdalamağa çağırırdı. Bu qorxu **hissində** dərin bir təəssüf də gizlənmiş və təəssüf deyirdi ki, daha gecdi, Məryəmin əynindəki o donu heç vaxt çıxara bilməz, cırı bilməz, o donancaq nə vaxtsa Məryəmin qisməti olacaq bir mömin Məsiha oğlunun qabağından açılacaq...

Baba Keşiş var gücü ilə ənglərini bir-birinə sıxıb içindən baş qaldıran o qorxunu boğmaq istəyirdi və doğma, mehriban piçilti Baba Keşisin dəmirçi ocağından çıxıb qıpçırmızı dəmir kimi qızarmış əsəblərini soyutmağa başladı: “Sakit ol, həyatım, sakit ol... Sakit ol...”. Bu piçilti bir məlhəm olub Baba Keşisin ürəyinə yayılırdı, bu ürəyi partlamağa, qaçmağa, qışqırmağa qoymurdu...

Kərbəlayi Usta Ərsin “Şur”un təsnifinə keçmişdi və bir cavanlıq şövqü ilə bu dəfə də Xətainin sözlərini deyirdi, amma bu sözlər başqa sözlər idi:

Eşqim cuş eylədi keçdi sərimdən,
Artıb gəlir məhəbbətin nurindən,
Niyazımız budur cani-kərəmdən,
Didar ilə məhəbbətə eşq olsun...

Xətainin bu sözləri Süleymanın kefini lap kökəldi və Süleyman məclisin aşağı tərəfində oturmuş hərəmağası Xacə Allahkərimə baxdı, sonra da rəqqasəyə baxdı. Məqrəb gözəli Süleymanın baxışlarından hər şeyi oxudu və uzun kirpikli göz qapaqlarını bircə dəfə yumub-açmaqla sevdalı ürəyinin, İstanbul şərbaflarının toxuduğu zərli-baftalı döşlüyə sığışmayan sinəsindəki hisslerin sözünü dedi və işim-işim işıldayan qapqara gözləri ilə bir ox atdı, sonra elə bil özü öz ehtirasının bu cür açıq-saçıqlığından utanıb gözlərini Süleymandan çəkdi.

Fil yükün yüklətmə, qarınca çəkməz,
Dürlü reyhan çoxdur, gül kimi qoxmaz,
Dünya malın versən bize gərəkməz,
Didar ilə məhəbbətə eşq olsun...

Kərbəlayi Usta Ərsin özü söylədiyi sözlərdən şövqə gəlib daha gözəl oxuyurdu...

Topa-topa buludlar şərqdən qərbə tərəf axırdı və ay, ulduzlar hər-dən bu topa buludlar arasından görünürdü, sonra yenə yox olurdu və həmin arada ətrafa çökən aydınlıq kiçik pəncərələrdən keçib bu saray otağına da dolurdu, o zaman Məryəm bu iri göy gözləri daha aydın göründü, bu solğun bənizin doğmaliğı Məryəmin bütün vücuduna sirayət edirdi və Məryəmi özünə çəkirdi, özünə yapışdırıldı.

Onlar otağın ortasında ayaq üstə dayanıb qucaqlaşmışdılar və Mahmud qolları arasındaki bu qızın ürəyinin döyüntüsünü bütün sinəsi ilə hiss edirdi və Mahmuda elə gəlirdi ki, əslində, bu ürək onun öz ürəyidir, bu ürək onun öz sinəsində döyüñür və Mahmud Məryəmin əynindəki yaxası dörd düyməli donun yuxarıdakı birinci düyməsini açdı və dodaqlarını Məryəmin hərdənbir otağa dolan aydınlıq içində süd ağlığı ilə ağaran boynunda gəzdirdi.

Sonra Mahmud Məryəmin əynindəki donun ikinci düyməsini açdı.

Bu dəm Məryəm üçün boynunda, sinəsində gəzən bu əziz, istəkli dodağın mərhəmliyindən başqa dünyada heç nə yox idi və Məryəm bütün bədəni ilə bu dodaqların ixtiyarında idi; bu dodaqlardan, Mahmudun barmaqlarından, nəfəsindən gələn isti Məryəmi öz içində çəkirdi, Məryəmi büryürdü və Məryəmə elə gəlirdi ki, ana bətninə girir.

Mahmud Məryəmin əynindəki donun üçüncü düyməsini açdı və dodaqlarını Məryəmin döşlərinin arasında gəzdirdi, üzünü-gözünü Məryəmin sinəsinə sürdü, elə bil Mahmud bu sinədə, bu döşlərin arasında bütün dünyadan gizlənmək istəyirdi.

Məryəm Mahmudun sarışın saçlarını barmaqları arasına alıb alnını, üzünü sinəsinə sıxırdı və tez-tez nəfəs alan bu iri gözlərin istisi Məryəmin sinəsindən bütün varlığına keçirdi.

Mahmud Məryəmin əynindəki yaxası dörd düyməli donun axırıncı düyməsini açdı və Məryəmin qabarmış döşləri pırtlayıb donun içindən çolə çıxdı və bu vaxt sonralar Marağadan Dərbəndəcən, Bakıdan Ərzurumacan bütün Azərbaycanın dilinin əzberi olmuş bir hadisə baş verdi: Məryəmin əynindəki yaxası dörd düyməli donun düymələri yuxarıdan bir-bir öz-özünə düymələndi və Məryəmin bədənini təzədən gizlətdi.

Mahmud Məryəmin əynindəki bu donda bir ilan soyuqluğu hiss etdi və Məryəm də yenə bu donun içinde üşüm-üşüm üşüməyə başladı; Mahmud təzədən Məryəmin donunun yaxasındaki düymələri buz soyuğundan donan barmaqları ilə bir-bir açdı və axırıncı düymə açılın kimi, yenə düymələr öz-özünə bir-bir bağlandı.

Məryəm:

– Cir! Cir! Cir bu paltar! – qışqırıldı və Mahmud Məryəmin əynindəki donun yaxasını cırmaq istədi, amma bayaqdan bəri parıltısını, bəzək-düzəyini itirmiş bu don cırılmırıldı, Mahmud nə qədər güc edirdi, Məryəm nə qədər dartinirdisa bu don cırılmırıldı və Məryəmə elə gəlirdi ki, bu gecə qaranlığında kimsə onun ağızını qapayırdı, qışkırmaga qoymurdu, amma Məryəm güclə, bütün varlığının istəyi ilə qurtulub qışqırıldı: – Qurtar məni! Qurtar məni! Qurtar məni! – və Mahmud qollarının arasında quruya düşmüş soyuq balıq kimi çaplayan Məryəmi qurtara bilmirdi; Mahmud da qışkırmış istədi, amma bacarmadı, Məryəmi sinəsinə sıxıb qızdırmaq istədi, amma Mər-

yəm qızınmadı və bu vaxt Mahmud bircə anın içində aydınlıq əvəzinə otağa dolmuş Camaat gülüşünü gördü, hər tərəfdə bir Camaat təbəssümü gördü, həmin gülüşdə, təbəssümədə bu dəli dünyanın əlacsızlığını gördü və Mahmudun sinəsindən bir ah qopdu, bu ah bir koma od oldu və Mahmud başa düşdü ki, yanır.

Alov Mahmudun palтарını, saçlarını bürdü.

Məryəm əvvəlcə başa düşmədi ki, birdən-birə gözlerinin qabağında alovlanan bu məşəl nədi belə, sonra başa düşdü ki, Mahmud alışib-yanır və özünü bu yanın məşəlin üstünə atdı, əlləri ilə, bədəni ilə bu yanın məşəli söndürmək istədi, bu yanın məşəli yalın əlləri ilə qucaqlayıb sinəsinə sıxı və özü də alışib-yanmağa başladı və nəhayət ki, bədəninin buz soyuğu getdi. Məryəm bir gözəl isti hiss etdi...

...Baba Keşiş gecənin qaranlığında böyük tut ağacının dibində dayanıb gözlerini Süleyman paşanın sarayında Məryəmgil üçün aylımlış otağın qaranlıqda güclə seçilən kiçik qoşa pəncərəsinə zilləmişdi və bütün həyatının ən böyük səbərsizliyi ilə gözləyirdi. Baba Keşisə elə gelirdi ki, indicə sarayın darvazası çırpılıb açılacaq və bütün əzab-əziyyətlərinin bəisi o dinsiz Ziyad xan oğlu dəli kimi bu yerlərdən qaçıb gedəcək; onu Müqəddəs Evin təmizliyi qovacaq, Tanrıının Baba Keşisə uzanmış kömək əli qovacaq, Məsihanın əməli Məryəmi Baba Keşisə qaytaracaq və öz mömin bəndəsini xilas edəcək; amma Baba Keşisə birdən-birə o qoşa pəncərədə bərq vuran bir alov gördü, sonra haray düşdü, sonra o alovun şölələri artıb pəncərlərdən dilim-dilim gecənin qaranlığına çıxdı...

...Hərəmağası Xacə Allahkərim özünü hövlnak Süleyman paşanın yataq otağına salıb:

– Yanğın! Yanğın! – deyə qışkırdı və Süleyman yanın şamların işığında xədimin qorxudan bərəlmış gözlərinə baxıb qucağındakı Məqrüb gözəlini özündən kənara itələdi və ayağa sıçradı.

...Saray adamları su daşıyıb gətirənəcən o məşəl tamam yanın qurtarıb bir ovuc külə döndü və saray adamları həmin məşəldən alovlanmış otağı güclə söndürdü...

...Topa-topa buludlar elə hey şərqdən qərbə axırdı, hərdən ətrafa aydınlıq çökürdü və o qaranlıq – aydınlıq gecədə Baba Keşis var gücü ilə qaçırdı və başını göyə qaldırıb var gücү ilə qışqıra-qışqıra deyirdi:

– Belə lazımlı bilmisən, belə də eləmisən!.. Belə lazımlı bilmisən, belə də eləmisən!.. Belə lazımlı bilmisən, belə də eləmisən!

Baba Keşiş bu qışqırtısına ara vermirdi, çünkü Baba Keşiş qorxurdu, qorxurdu ki, qışqırtısına ara versə, ağızından başqa sözlər çıxar.

Baba Keşiş bütün varlığı ilə qorxurdu ki, Allahı danar, boynundakı xaça tüpürər və Baba Keşiş tələsirdi, var gücü ilə qaçırdı, özü özünə imkan vermirdi:

– Belə lazıim bilmisən, belə də eləmisən!.. Belə lazıim bilmisən, belə də eləmisən!.. Belə lazıim bilmisən, belə də eləmisən!..

Baba Keşiş kola-kosa ilişə-ilişə, ağaclarla toxuna-toxuna qaçırdı və birdən Baba Keşiş etrafin qaranlığında topa-topa gümüş ağılığı gördü və Baba Keşisə elə gəldi ki, ağacların başı ağarıb, yarpaqlar ağappaqdı.

Qarşıda Ərzurum dağlarının sıldırıım qayaları güclə sezilirdi.

O aydınlıq-qaranlıq gecədə həmin doğma, mehriban piçilti da Baba Keşisə həmlə edirdi. Baba Keşisi bircə anlıq saxlamaq isteyirdi, amma Baba Keşisə ara verməyən qışqırtısı ilə o piçiltini da özündən qovurdu, yaxına buraxmırıldı:

– Belə lazıim bilmisən, belə də eləmisən!.. Belə lazıim bilmisən, belə də eləmisən!.. Belə la...

Baba Keşisə ayağını boşluğa atdı və daş kimi sıldırıım qayaların arxasından başaşağı uşdu və birdən-birə Baba Keşisə elə gəldi ki, Müqəddəs Qoca yarğanın dibində dayanıb, qollarını geniş açıb onu gözləyir və deyir:

– Gəl, ey axmaq insan, gəl!..

Sonra hər şey bitdi...

...Süleyman paşanın əmri ilə o bir ovuc külü dəfn elədilər.

XVI

Axşam düşürdü.

Batan günəşin qıpqırmızı qızartdığı topa-topa buludlar yenə şer-dən qərbə axırdı; təbiət həmin təbiət idi.

Dörd dəvəlik kiçik bir karvan qarşidakı təpənin arxasından çıxıb aramlı yoluna davam edirdi.

Qabaqda gedən dəvənin üstündə qara rəngli bir kəcavə var idi və axşamçağı kəcavənin içində də rübəndi üzündən açmayan qadın kəcavənin örtüyünü qaldırıb çölə baxdı.

Altmış-yetmiş addımlıqda əhənglə günbəzi ağappaq ağardılmış köhnə bir məqbərə var idi və saçılı-saqqlalı da bu günbəz kimi ağappaq ağarmış zəif bir qoca məqbərənin yanında, torpağın üstündəcə oturub karvana tərəf baxırdı.

Qadın kəcavədən uzatdığı əlinin işarəsi ilə karvanı dayandırdı və dərhal arxadakı dəvələrdən birinin belindən atılıb qaça-qaça qabağına gələn cavan xidmətçi oğlana nəsə dedi.

Xidmətçi oğlan qaça-qaça qocaya yaxınlaşdı, nəsə soruşdu, sonra qaça-qaça da geri qayıdır dedi:

– Bu məqbərinin yanında mücəvirdi,¹ xanim.

Qadın başını kəcavədən çıxarıb sarbana:

– Ora sür, – dedi və sarban dəvənin başını çəkə-çəkə məqbərinin yanına gəldi.

Qadın kəcavənin içindəki kiçik mücrünü açdı və bir dənə qızıl sikkə götürüb xidmətçi oğlana uzatdı. Xidmətçi oğlan qızılı alıb qocanın qabağına qoymaqla istədi, amma qoca gözünü yerdən çəkib kəcavəyə baxdı və başını buladı.

Qadın:

– Bəs nə istəyirsin? – soruşdu.

Qoca taqətdən düşmüş səsi ilə:

– Çörək ver – dedi.

Xidmətçi oğlan qızılı qadına qaytardı və qaça-qaça o biri dəvələrə tərəf getdi ki, yemək götürsin.

Qocanın gözləri qadına tanış gəldi və qadın rübəndi qaldırıb zəndlə qocaya baxdı, amma onu tanımadı.

Qoca da bu qadını tanımadı.

Xidmətçi oğlan bir zənbil çörək götürüb qocanın yanında qoydu.

Qadın bu zəif qocadan daha heç nə soruşmadı: kimin məqbərəsidi bu? Sən özün kimsən? başqa nə lazımdı?

Karvan yola düzəldi və bir azdan gözdən itdi.

Qoca yenə həmişəki kimi tək qaldı. O qara kəcavənin içindəki qadın Ceyran idi.

Ceyranın mehtər Cəfərə qoşulub qaçıdı gündən düz otuz yeddi il keçmişdi.

Ceyran mehtər Cəfərin kəndində – dağlar qoynundakı o gözəl Talışanda üç aydan artıq qala bilməmişdi, darixmişdi, sixilmişdi və

¹ Mücəvir – hər hansı bir ibadətgah yanında ibadətə çəkilmiş adam.

gecələrin birində baş götürüb Talıştan qaqmışdı, bədənini sata-sata, qabağına keçəni aldada-alda yenə dövlət toplamışdı, xanım olmuşdu, böyük-böyük saraylara yol tapmışdı, ömrü naz-nemətlə keçmişdi və yavaş-yavaş qocalmışdı, tək qalmışdı və indi neçə illər idi ki, bu təkliyi ile üzbeüz idi.

Ceyran başqalarının verdiyindən artıq məvaciblə yanında xidmətçi oğlanlar saxlayırdı və bu oğlanların əksəriyyəti kənddən gəlmışdı, ömründə qadın görməmişdi. Ceyran bu oğlanların güclü, cavan və sağlam qucaqlarında öz tənhalığından, kimsəsizliyindən gizlənmək istəyirdi. Bu oğlanlar Ceyranı səhər geyindirirdilər, günorta ćimizdirildilər, axşam soyundururdular, amma bütün bunları qapı-pəncərəsi, qalın pərdə ilə kip örtülmüş qaranlıq içində edirdilər, çünki Ceyran istəmirdi ki, bu cavanlar onun solmuş, qocalmış bədənini görsünlər, amma xidmətçi oğlanlar, onsuz da, əlləri ilə bu boşalmış, torbalışmış dərini hiss edirdilər və fürsət düşən kimi, imkan tapan kimi qaćıb gedirdilər. Ceyran min bir vasitə ilə bu cavanların qanını qızışdırırdı və onlarla şəhvət oyununda, əslində, özündən qaćırdı.

Ceyranın bütün ömründə yeganə işıqlı xatırə hərdənbir gözlərinin qabağına gələn iri göygözlü, sarışınsaçlı, solğun-bənzili bir sima ilə bağlı idi və illər keçdikcə bu işıqlı sima da öz çizgilerini, işığını itirdi, illərin kirəci bu simanı da qurudub qaxaca döndərdi və bu qaxac sima da ovulub töküldü, təkcə ünvansız, görünsüz bir ovqatı qaldı.

Ceyranın səfərə çıxdığı kəcavələr həmişə qara rəngdə olurdu.

O qoca mücəvir də Ceyranı tanımadı.

Təkcə Ceyran yox, heç kim bilmirdi ki, o qoca mücəvirin adı Sofi idi.

Çay qırığında yatmış Mahmuddan ayrılib getdiyi o gecədən sonra Sofinin başına çox macəralar gəlmışdı, Sofi misli-bərabəri olmayan bir sərvətə malik idi, pul pul gətirirdi, dünyanın ən gözəl qadınları Sofinin sarayına can atırdı. Sofiyə hakimlər yaltaqlanırdı, amma Sofi bu dünyada xoşbəxtlik tapa bilmədi, bütün ömrü boyu bircə gün belə rahat yatdığı gecə olmadı və axırda qarabasma dərdinə tutulmuş Sofi bütün var-dövlətini atıb Mahmudun sorağı ilə Ərzuruma gəldi və o vaxtdan bəri Mahmud ilə Məryəmin qəbrinin yanında mücəvir idi.

Sofi hər gün Allahdan ölüm istəyirdi, amma Sofi dünyadakı bütün insanlardan uzun ömür sürdü.

Deyirdilər ki, haçansa Məhəmmədəli adlı bir kişi yaşayıb və o kişi Sofidən də artıq ömür sürüb. Görəsən, Məhəmmədəlinin günahı necə günah imiş?

Sofi düz 214 il yaşadı və 1682-ci ilin, hicri ilə 1093-cü ilin yayında vəfat etdi.

O zaman dünyanın ən möcüzəli bir hadisəsi baş verdi. Vaxtilə Ərzurum hökmdarlarının sarayları olan, indi isə qədim bir məqbərədən başqa heç nə olmayan və xalqın “Mücəvir dərəsi” dediyi bu yerde yaz təzəcə qurtarmışdı, yay girmişdi, hər tərəf gül-çiçək idi. Birdən-birə günün günorta çağrı göy qaraldı. Mücəvir dərəsində tufan qopdu, yer-göy guruldadı, hər tərəfə qapqara qar yağıdı, zəlzələ oldu və Mücəvir dərəsinin ortasında bir yargan əmələ geldi, yer iki yerə bölündü, sonra yenə birləşdi, tufan dayandı, qara qar əridi, bir azdan yenə gül-çiçək baş qaldırdı, amma Sofi daha yox idi, yarganın içində qalmışdı.

Bu tərəflərin adamları danışındı ki, guya hərdən bu qədim məqbərənin qabağında havadan bir saz peyda olub öz-özünə çalır və guya haçansa Sazlı Abdulla adlı bir el aşığı varmış və bu saz da guya həmin Sazlı Abdullanın sazıdır.


Talistan-Bakı-Moskva, 1982

MÜNDƏRİCAT

<i>Ön söz</i>4
Ağ Dəvə11
Mahmud və Məryəm232







Buraxılışa məsul: *Umud Rəhimoglu*
Texniki redaktor: *Mübariz Piriyev*
Kompyuter səhifələyicisi: *Azər Quliyev*
Korrektor: *Şəbnəm Məmmədova*



Yığılmağa verilmişdir 25.08.2004. Çapa imzalanmışdır 18.02.2005.

Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 26,5. Ofset çap üsulu.

Tirajı 25000. Sifariş 31.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.